

N.R.ZEYNİYEV, A.H.AXUNDOV, N.H. SULTANOVA,  
E.Ə.YOLÇUYEVA, T.Ə.TAĞIYEVA

# UŞAQ ANATOMİYASI, FİZİOLOGİYASI VƏ GİGİYENASI

(Ali məktəblər üçün dərslək, ikinci nəşir )



**N.R.ZEYNİYEV, A.H.AXUNDOV, N.H.SULTANOVA,  
E.Ə.YOLÇUYEVA, T.Ə.TAĞIYEVA**

# **UŞAQ ANATOMİYASI, FİZIOLOGİYASI VƏ GİGİYENASI**

*(Ali məktəblər üçün dərslik, ikinci nəşir)*

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurası “Biologiya” bölməsinin 22.11.2012-ci il tarixli 11 nömrəli protokolu ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.



*Bakı - 2014*

Azərbaycan Müəllimlər İnstitutunun fakultətiv Elmi-metodik Şurası dəsrliyinin çapını məsləhət bilmışdır.

*Ixtisas redaktoru:* **V. ŞADLİNSKİ**  
ATU Universiteninin kafedra müdürü t.e.d professor

*Rəyçilər:* **Ə.ƏLİYEV**  
BDU Universiteti professor

**M. HƏSƏNOV**  
AMİ kafedra müdürü professor

**Ə.FƏRƏCOV**  
ADP Universiteti kafedra müdürü professor

**R.SULTANOV**  
ADP Universiteti b.e.d professor

**N.R.ZEYNİYEV, A.H.AXUNDOV, N.H.SULTANOVA,  
E.Ə.YOLÇUYEVA, T.Ə.TAĞIYEVA.** "Uşaq anatomiyası,  
fiziologiyası və gigiyenası" (Ali məktəblər üçün dərslik). Bakı,  
"Nərgiz" nəşriyyatı, 2014 – 308 səh.

*Kitab Azərbaycan Müəllimlər İnstitutu ibtidai və məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültələrinin tədris proqramlarına uyğun olaraq yazılıbdır. Burada uşaq orqanizminin quruluşu, yaş xüsusiyyətləri, fiziologiyası gigiyenəsinə dair çoxlu faktlar haqqında geniş elmi biliklər verilib.*

*Dərsik ali məktəblərin pedaqoji fakültə tələbələri və magistrler, aspirantlar, elmi işçilərə, həkimlərə, bioloji yönümlü tələbələrə, geniş oxucu kütlələrinə ünvanlanır.*

## Giriş

Nazirlər kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) çərçivə sənədi olub, ümumi təhsilin müasir məzmunun didaktik əsasını təşkil edir.

Azərbaycan Respublikasında təhsil dünyəvi və fasılısız xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət standartları əsasında beynəlxalq və ümumavropa təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, madd-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi pedaqoji səviyyəsi mütərrəqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.

Keyfiyyətlik-təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;

Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycanlıq ideyalarına sadıq olan müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

Sistemləşdirilmiş bilik bacarıq və vərdişlərin mənimşənilməsini və ixtisasının daim artırılmasını təmin etmək təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq;

Dövlət əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadrları hazırlığı istedadlı şəxslərin təhsilinin davam etdirilməsinə təminat verir, sosial müdafiyyə ehtiyacı olanların təhsil almasına şərait yaratır.

Təhsil proqramına tədris planı fənnlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyyələr qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları aiddir.

Yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya, integrasiya axınında çevik istiqamət tapmaq bacarığını formalasdırmaq;

Yuxarıda yazılın prinsipləri əsas tutaraq, insanların ən ümdə tələbatının həyatını, sağlamlığını, mənəvi dəyərlərini qoruyub saxlamaqdır.

Uşaq anatomiyası, fiziologiyası və gigeyenasi dərsliyi on illərdir ki, ali məktəblərin orta ümumtəhsil məktəblərinin ibtidai, təhsildə psixoloji xidmət, məktəbəqədər təlim-tərbiyə və yenidən hazırlanma və başqa müəssələrdə tədris olunur. Dərslik 2001 -2012-ci illərdə nəşr edilməsinə baxmayaraq tələbələrin müəllimlərin və başqalarının dərsliyə olan ehtiyaclarını və dərsliyin olmamasını nəzərə alaraq müəlliflər tərəfindən

yeni dən ətraflı işlənmiş, təkmilləşmiş, ixtisar edilmiş, bir-çox yeni materiallar, əlavələr, yəzə yaxın rəngli tablolar və s. daxil edilmişdir.

Uşaq orqanizminin anatomiyası, fiziologiyası və gigiyenasi dərsliyi ayrı-ayr mövzuları hüceyrə, toxuma, orqan və orqanlar sistemlərinin funksiyalarının tədris proqramlarına müvafiq fəsillər üzrə sistematik və ardıcılığı gözləməklə mövzuların bir-birinə integrasiyası əsasında nəşr edilmişdir.

Dərslikdə hüceyrə, toxuma, orqanizmin tam vahid kimi böyümə və inkişafın qanunauyğunluqları, sinir sistemi, ali sinir fəaliyyəti, analizatorlar, dayaq hərəkət sistemi, ürək qan-damar sistemi, tənəffüs, həzm ifrazat və cinsiyyət sistemi, daxili sekrasiya vəzləri orqanizmdə maddələr və enerji mübadiləsi, vitaminlər, dərinin quruluşu və s. haqqında ətraflı, dolğun məlumatlar verilmişdir.

Dərslik tərtib olunarkən yaxın və uzaq ölkələrin, köhnə sovetlər birligi alimlərinin mövcud kitablarından istifadə etməklə formaca milli, məzmunca dünyəvi olmasına nəzər yetirmişik. Dərslikdə verilən tablolar ədəbiyyat siyاسindakı göstərilən müəlliflərin kitablarından istifadə olunmuşdur. Hamımız bir günəşin zərəciyik sözləri ilə dərslik pedaqoji ictimayıyyət, ibtidai və məktəbəqədər təhsilin pedaqogigası və metodikası fakultələri bakalavr tələbələri üçün nəzərdə tutulsa da, digər biologiya, psixologiya, pedaqogika müəllimləri, həkimləri, orta tibb bacıları, fiziki tərbiyə, magistr, aspirantlar və başqa ixtisas sahibləri tərəfindən maraqla qarşılanacaq, öz əməli işlərində istifadə etməklə həyatlarında böyük uğur qazandıracaqdır.

Dərslik haqqında tənqidi rəy və təkliflərini bildirən oxuculara, müəlliflər qabaqcadan öz dərin təşəkkürünü və minnətdarlığını bildirirlər.

*Ünvan: Bakı 370110,  
Koroğlu Rəhimov küç., 874-cü məhəllə  
Azərbaycan Müəllimlər İnstитutu*

## I.FƏSİL

### §1. Uşaq anatomiyası, fiziologiyası və gigiyenasi fənninin kurikulumu və onun xüsusiyyətləri

Uşaq anatomiyası, fiziologiyası və gigiyenasi fənninin kurikulumu və onun xüsusiyyətləri:

Azərbaycanın ümumi təhsil sistemində islahatlar yeni mərhələyə qədəm qoymuşdur. İnsanların yaşayış tərzi, tələb və ehtiyacları dəyişdikcə təhsilin məzmunun dəyişməsi də labüddür.

Dünya təhsil sisteminə integrasiya təhsilin məzmunun yeniləşdirilməsini və keyfiyyətinin yüksəldilməsini tələb edir. Son zamanlar daha çox məntiqi düşünməyə, nəzəri bliklərin tətbiqinə hadisə və proseslərin mahiyyətinin dərk edilməsinə yönələn biliklərə üstünlük verilir.

Bu gün cəmiyyətdə daha çox fənn mövzularını öyrənən yox, öyrəndiklərini müvafiq situasiyalarda tətbiq etməyi, bacaran şagird, tələbə və b. formalasdırmaq, intelektual düşüncə məntiqinə malik olan insanlar lazımdır. Çünkü müasir dövrdə dünyada, respublikamızda əmək bazarına dair bütün sahələr üzrə yüksək təfəkkürə malik, qazanılmış bilikləri praktikada tətbiq etməyi bacaran ixtisaslı kadrlar lazımdır. Ölkədə irəliyən təhsil islahatının da əsas tələbi insanların marağına səbəb olan həyatı bacarıqlara əsaslanan şəxsiyyətyönümlü, şagirdyönümlü və nəticəyönümlü təhsildir. Ümumtəhsil məktəblərinin V-IX siniflərini və bakalavr təhsilini əhatə edən dövr öz spesifik xüsusiyyətlərinə görə digər yaş dövrlərindən kəskin fərqlənir. Bu yaş dövrlərində yeniyetmələrin təlim fəaliyyətində yeni xarakterik cəhətlər inkişaf edir ki, bunların ən başlıcalarından biri müstəqilin inkişafi ilə bağlıdır. Yeniyetmə şagirdlər yalnız kitab və müəllimin izahlı şərhi ilə kifayətlənmir, özü məntiqi düşünməyə, axtarmağa, araşdırmağa, tədqiqatçılığa doğru meyl göstərir. Bu baxımdan ənənəvi metodlarla keçilən dərslər yeniyetmə üçün maraqsızlaşır. Müşahidə göstərir ki, bu cür dərslərdə, onlar müəllimi qulaq asmaqdansa, özləri problemlı situasiya üzərində işləməyi daha üstün tuturlar.

Təlim prosesində şagirdlərin, tələbələrin bu yaş dövrünə xarakterik olan xüsusiyyətləri nəzərə alınaraq fənnin tədrisi zamanı təlim metodlarından düzgün istifadə olunarsa, dərsdən yayınma, gecikmə, təlimə marağın azalması və s. kimi həyata keçirməyin ən optimal variantı interaktiv təlim metodlarından istifadə etməkdir.

Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Onun əsasını təhlil, tətbiq və qiymətləndirmə təşkil edir. Kurikulum islahatının əsas

məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir.

“Uşaq Anatomiyası fənni təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Fərdin özünü bioloji, psixoloji, sosial və mənəvi dəyərləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən interaktiv fəndir. Bu baxımdan şəxsiyyət yönümlü “UAF və gigiyenasi” fənn kurrikulumu bilavasitə həyatı bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikulumda görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşdırılması ön plana çəkilir.

“UAF və gigiyenasi” fənn kurrikulumunda fənnin məqsədi açıqlanmış, fənn üzrə ümumi təlim nəticələri, təlimin məzmunu, şaquli və üfűqi integrasiya, təlim strategiyaları və şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə edilmişdir.

## I.Biologiya təliminin məzmunu

### 1.1. Ümumi təlim nəticələri

**Ümumi orta təhsil səviyyəsi(VI-IX siniflər) üzrə şagird:**

- canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir. Bu barədə mülahizələrini şərli edir;
- bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyur. Nəticələri ümumiləşdirir onları şifahi və yazılı təqdim edir;
- canlı varlıqlarda maddələr mübadiləsinin qanuna uyğunluqlarını izah edir və onları fərqləndirir;
- fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına çalışır;

## **1.2. Məzmun xətləri**

Biologiya fənni üzrə müəyyənləşdirilmiş məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissələridir.

Biologiya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir:

- Canlıların quruluşu və müxtəlifliyi
- Bioloji proseslər
- İnsan və onun sağlamlığı
- Canlılar və ətraf mühit

## **13. Məzmun xətləri üzrə təlim nəticələri**

Umumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

### **1. Canlıların quruluşu və müxtəlifliyi**

*Sagird:*

- canlıların quruluşu, müxtəlifliyi, vahidliyi, əhəmiyyəti və təşkili səviyyələrini şərh edir;
- canlıların kimyəvi tərkibi barədə təcrübi biliklər nümayiş etdirir.

### **2. Bioloji proseslər**

*Sagird:*

- canlılara xas olan bioloji proses və xüsusiyyətləri, onlarda gedən funksional dəyişiklikləri izah edir;

• canlılarda baş verən həyatı proseslərin fiziki və kimyəvi mahiyyətini təcrübələr və hesablamalar yolu ilə müəyyənləşdirir.

### **3. İnsan və onun sağlamlığı**

*Sagird:*

- insanın biososial təbiəti haqqında bilik və bacarıqlar niimaiyış etdirir;
- sağlam həvət tərzini nümunələrlə şərh edir, təqdimatlar hazırlayır;

### **4. Canlılar və ətraf mühit**

*Sagird:*

- canlıların bir-birilə və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir. təqdimatlar hazırlayır:

- regional ekoloji problemlər, canlılar aləminin müxtəlifliyinin qorunması ilə bağlı faktlar toplayır, təqdimatlar hazırlayır.

*Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri*

## **1. Canlıların quruluşu və müxtəlifliyi**

*Sagird:*

- bioloji varlıqların quruluşu, müxtəlifliyi və xüsusiyyətlərinə dair tədqiqatlar aparır və nəticələrini təqdim edir;
- canlıların kimyəvi tərkibi və baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələr barədə təqdimatlar hazırlayır.

## **2. Bioloji proseslər**

*Sagird:*

- üzvi aləmin inkişafı və təkamülü ilə bağlı prosesləri şərh edir. materiallar toplayır və təqdimatlar edir;
- bioloji proses və onlarda baş verən dəyişikliklərin mexanizmini açıqlayır. buna dair riyazi hesablamalar aparır, cədvəllər tərtib edir, diaqramlar, qrafiklər qurur.

## **3. İnsan və onun sağlamlığı**

*Sagird:*

- insanın fərdi və tarixi inkişafını əlaqələndirir;
- insanın psixi xüsusiviyətləri və onlarda baş verən dəyişikliklərin mexanizmİNƏ dair materiallar toplayır, təqdimatlar edir;
- ailənin formalşmasında sağlam həyat tərzinin rolunu və əhəmiyyətini izah edi məruzə və təqdimatlar hazırlayır;
- xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır. təqdimatlar hazırlayır.

## **4. Canlılar və ətraf mühit**

*Sagird:*

- təkamüldə ekoloji amillərin rolunu izah edir. məruzə və referatlar hazırlayır;
- regional və qlobal ekoloji problemləri əlaqələndirir. referat və təqdimatlar hazırlayır.

## **1.4. Fəaliyyət xətləri**

Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.

Biologiya fənninin tədrisində 6 fəaliyyət xətti əsas götürülür.

1. Problemin həlli
2. Müqayisə. təhlil və tədqiq etmə
3. Ümumiləşdirmə. təsnifetmə, mühakimə və tətbiq etmə
4. Əməkdəşliq və ünsüyyət
5. Təşkil və təqdim etmə
6. Eksperiment aparma (nəzəri biliklərin tətbiqi)

## **1.5. Məzmun standartları**

### **VI sinif**

#### **VI sinfin sonunda şagird:**

- canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini izah edir;
- biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir;
- bioloji proseslər və onun pozulma hallarını izah edir, sadə hesablamalar aparır;
- canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər canlılardan fərqləndirir;
- sağlamlığın qorunmasında bitki və heyvanların rolunu izah edir. dərman bitkilərini tanıyor;
- canlıların təbii mühitlə və bir-birilə əlaqəsini izah edir;
- bitki və heyvanlara qulluq qaydalarına əməl edir.

#### **Məzmun xətləri üzrə əsas və alt-standartlar**

##### **1. Canlıların quruluşu və müxtəlifliyi**

###### **Şagird:**

*1. 1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.*

- 1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
- 1.1.2 . Canlıların quruluşunu təsvir edir.
- 1.1.3 Canlıların quruluşunu öyrənmək üçün lazımlı olan əsas laboratoriya avadanlıqlarını fərqləndirir.
- 1.1.4. Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.

## **2.Biooji proseslər**

### **Şagird:**

*2.1 .Biooji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.*

2.1.1. Biooji proseslərin xüsusiyyətlərini sadalayır.

2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.

2.1.3. Biooji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.

## **3.İnsan və onun sağlamlığı**

### **Şagird:**

*3.1. İnsanın biososial ləbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.*

3.1.2. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.

3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir.

*3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.*

3.2.1. Bitki və hevvanların insan sağlamlığında rolunu izah edir.

3.2.2. Dərman bitkilərini fərqləndirir.

## **4.Canlılar və ətraf mühit**

### **Şagird:**

*4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.*

4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.

*4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.*

4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.

4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.

1. **Təlim strategiyalarına, təlimin təşkilinə verilən tələblər, forma və üsullar,** təlim fəaliyyətinin planlaşdırılması daxildir.

1.1. Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblər bunlardır:

- Pedaqoji prosesin tamlığı;
- Təlimdə bərabər imkanların yaradılması;
- Şagirdyönümlülük;
- İnkışafyönümlülük;
- Fəaliyyətin stimullaşdırılması;
- Dəstəkləyici mühitin yaradılması.

1.2. Fəal təlim formaları bunlardır: fərdi, cütlərlə, kiçik qruplarla və kollektivlə (bütün siniflə) görülən iş.

1.3. Fəal təlim metodları.

1.4. Təlim fəaliyyətinin planlaşdırılması. Planlaşdırmanın 2 növü vardır: Perspektiv (illik) və cari (gündəlik).

### Nümunəvi perspektiv planlaşdırma cədvəli:

Təd-ris vahidi	Möv-zu	Standart-lar	İnteqra-siya	Resurs-lar	Qiymətlən-dirmə	Sa-at	Ta-rix

### Gündəlik planlaşdırma nümunəsi:

Standart:; Mövzu: Məqsəd: İnteqrasiya: İş formaşı: İş üsulları: Resurslar:

### Dərsin mərhələləri:

#### Motivasiya, problemin qoyuluşu.

Tədqiqatın aparılması, Məlumat mübadiləsi, Məlumatların müzakirəsi, Problemin həlli, Nəticələrin çıxarılması, Ev tapşırığı, Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər). Refleksiya (hər mərhələdən sonra aparıla bilər).

#### 3. İnteqrasiya.

İnteqrasiya-müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünü inkişafaya istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir.

3.1. Fəndaxili inteqrasiya fənn daxilində əlaqələrin yaradılması, təlim nəticələrinin əldə edilməsi üçün bilik, bacarıq və vərdişlərin sistemləşdirilməsidir.

3.2. Fənlərarası inteqrasiya müxtəlif fənlər arasında ümumi anlayışları, bilikləri vahid bir konsepsiya ətrafında sistemləşdirərək yeni bacarıq və vərdişlərin formalaşdırılmasıdır.



### **Qiymətləndirmə.**

Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:

Şagirdin irəliləyişlərinin izlənilməsi; Təlim prosesində qərarların qəbulu; Şagirdin təlim nəticələrinin qiymətləndirilməsi; Kurrikulumun qiymətləndirilməsi.

*4.1. Qiymətləndirmə üç istiqamətdə aparılır;*  
Beynəlxalq, Milli, Məktəbdaxili.

*4.2. Məktəbdaxili qiymətləndirmənin 3 növü vardır:*  
Diaqnostik, Formativ, Summativ.

### **4.3. Diaqnostik qiymətləndirmə.**

Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumtəhsil müəssisəsindən gəldikdə, sinifi dəyişdikdə və digər zəruri hallarda onun ilkin bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və hər bir şagirdin potensial imkanlarını nəzər alan təlim strategiyalarını müəyyənləşdirmək məqsədilə aparılır. Bu qiymətləndirmənin nəticələri rəsmi qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideyinlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır. Diaqnostik qiymətləndirmədə istifadə olunan üsullar bunlardır:

Tapşırıqvermə, müsahibə, müşahidə, valideyin və digər fənn müəllimləri ilə əməkdaşlıq.

#### **4.4. Formativ qiymətləndirmə.**

Formativ qiymətləndirmə şagirdin qəbul cdilmiş standartların reallaşmasına yönəlmış irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Bu qiymətləndirmənin nəticələri formativ jurnalda və şagirdin məktəbli gündəliyində rəqəmlərlə yox, yazılarla göstərilir. Formativ qiymətləndirmədə istifadə olunan metodlar müşahidə, şifahi sual və cavab, layihə, test, şifahi və yazılı təqdimat, yazı işləridir.

#### **4.5. Summativ qiymətləndirmə.**

Təhsilin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələr və şagirdin nailiyyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.

Summativ qiymətləndirmədə istifadə olunan üsullar yoxlama yazı işləri, şifahi sorğu, test, yaradıcılıq və əl işləridir.

#### **4.6.Qiymətləndirmə standartı.**

Müəyyən mərhələdə təhsil alanların nailiyyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

- Təhsilin müəyyən mərhələsində təyin olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik, bacarıq və dəyərlərin kəmiyyət və keyfiyyət göstəricisidir;
- Məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaq üçün istifadə edilir;
- Birbaşa fəaliyyətin qiymətləndirilməsinə yönəlir və təlim prosesində meyarlara əsaslanan qiymətləndirməni şərtləndirir.

Qiymətləndirmə standartları 4 səviyyə üzrə hazırlanır:

Birinci səviyyə -aşağı, İkinci səviyyə - orta, Üçüncü səviyyə - yüksək, Dördüncü səviyyə - ən yüksək.

**4.7.Qiymətləndirmə vasitələrinin hazırlanması.** Qiymətləndirmə vasitələri hazırlanarkən aşağıdakılardan nəzərə alınır:

1-ci səviyyə üzrə suallar -20%;  
3-cü səviyyə üzrə suallar -30%;

2-ci səviyyə üzrə suallar -30%  
4-cü səviyyə üzrə suallar -20%

#### 4.8. Qiymətləndirmə şkalası.

Qiymət	Düzgün cavab	$80 \% \geq \leq 100\%$
	Düzgün cavab	$50 \% \geq < 80\%$
	Düzgün cavab	$20 \% \geq < 50\%$
	Düzgün cavab	$10 \% \geq < 20\%$
	Düzgün cavab	$0 \% \geq < 10\%$

#### Yeni dərslikdə işin xüsusiyyəti.

Yeni dərsliklər komplekt şəkildə nəşr edilir. Dərslik və müəllim üçün vəsaитdən ibarətdir. Dərslik-məzmun standartlarının reallaşdırılması üçün mühüm vasitə olub, şagirdlərin təlim prosesində əldə etdikləri biliklərin müstəqil şəkildə tətbiqinə imkan yaradan vasitədir.


Müəllim üçün vəsait-təlimin səmərəli təşkilində müəllim üçün istiqamətverici rol oynayır.

##### 5.1. Dərslik komplektinin əhəmiyyəti:

- Dərslik komplektləri təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir;
- Müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir.
- Təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır.

##### 5.2. Standartların dərsliklərdə reallaşdırılması:

tədris vahidi → bölmə → mövzu



## **II. FƏSİL**

### **Fəal təlim metodlarının biologiya dərslərində tətbiqi imkanları**

Təlim prosesində tətbiq edilən metodlar adətən passiv, aktiv(fəal) və interaktiv (inter-qarşılıqlı akt- fəaliwət) qruplaşdırılır.

Passiv metodun tətbiqi prosesində dərsin aparıcı siması və idarəedicisi müəllimdir.Şagirdlər isə onun göstərişlərinə əməl edən pəssiv dinləyicilərdir.Belə prosesdə tərəflər arasında əlaqə daha çox suallar, yoxlama işləri və test tapşırıqları vasitəsilə saxlanılır. Müasir təlim texnologiyaları ilə müqayisədə passiv metod ən səmərəsiz metoddur. Mühazirə-dərs bu metodun ən çox yayılmış formasıdır. Belə metoddan istifadə etmək müəllim üçün daha asandır ,qısa vaxt ərzində daha çox materialı təqdim edə bilər. Lakin onun səmərəsi az olar.

Fəal(aktiv) təlim prosesində isə müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarının çevrilir.Burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər.Fəal təlim metodu demokratik münasibətlər əsasında qurulur.Aktiv və interaktiv metodların arasında ümumi cəhətlərin olmasına baxmayaraq onların müəyyən fərqləri də vardır.

İnteraktiv metodla tədris olunan mövzunun mənimsənilməsinə proses iştirakçılarının hər biri öz töhvəsini verir.Bu prosesdə yalnız müəllim və şagirdlər deyil, həm də şagirdlər öz aralannda söhbətə və dialoqa girə bilərlər.İnteraktiv metodlar bilikləri şagirdlərin özlərinin axtarış tapmalarına imkan yaradır.Belə halda müəllim əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlər isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər kimi fəaliyyət göstərirler.Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması fəal (interaktiv) təlimin ən səciyyəvi cəhətlərindən biridir.

Fəal təlim prosesində müəllimin bir . bələdçi kimi əsas funksiyası, rolu fasilitasiya (ingilis dilində facilitation - əiverişli şərait yaratma) adlanır. Deməli "müəllimin mövqeyi - bələdçi" (fasilitator), "aparıcı" (istiqamət verən) mövqeyidir.Şagirdin mövqeyi isə "kəşf edən", "tədqiqatçı" mövqeyidir. Fasilitasiya bir proses kimi yönəldici, köməkçi suallar vasitəsilə şagirdləri fəallaşdırmaq prosesindən ibarətdir. Bu zaman yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. Fasilitatorun mövqeyi, əsas funksiyası isə şagird düşüncəsinə lazımı məcra ya yönəltməkdən ibarətdir.

Birinci və ikinci cədvəllərdə fəal və ənənəvi təlimin xüsusiyyətləri və quruluşu müqayisə edilmişdir. Cədvəldən göründüyü kimi fəal(interaktiv)' dərs tədqiqatın aparılmasına əsaslanır.

#### **Dərsin I mərhələsi:Motivasiya problemin qoyulması.**

Hər bir araşdırma, tədqiqata başlamaq üçün problemi müəyyənləşdirmək lazımdır.Bunun üçün müəyyən fərziyyələr, ehtimallar

yaranır və tədqiqat sualları meydana çıxır. Tədqiqat sualları yeni biliklərin kəşfinə aparan bələdçi rolunu oynayır. Bu suallar şagirdlərin idrak fəaliyyətinin yaranmasına səbəb olur. Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüwədir. Motivasiya fəal dərsdə təfəkkür prosesini işləməyəməyə sövq edən və şagirdlərin idrak fəallığını artırın bir amildir. Bu prosesdə şagirdlər sərbəst düşünməyə vadır edilir.

### **Dərsin II mərhələsi: Tədqiqatın aparılması.**

Bu mərhələdə irəli sürülen fərziyyələri təsdiq və ya təzkib edən və qoyulan tədqiqat sualına cavab verməyə kömək edən faktları tapmaq zərurəti ortaya çıxır. Bu zaman şagirdlərə özündə yeni informasiyanı və sualları daşıyan müxtəlif çalışmalar kömək edə bilər. Suallara cavabların tapılması gedişində yeni bilikləri kəşf etmək üçün münasib şərait yaranır.

### **Fəal və ənənəvi təlimin xüsusiyyətləri**

Cədvəl 1.


"Ənənəvi təlim"	"Fəal/interaktiv təlim"
Hafizəyə (yaddaşa)əsaslanma	Məntiqi, tənqidə və yaradıcı təfəkkürə əsaslanma
Monoloji təlim	Dialoji təlim
Tədrisdə avtoritar'Mislubu (müəllim- "reprodukтор")	Demokratik tədris üslubu (müəllim   "bələdçi")
Tədrisin forma və metodlann sərtliyi, müəllimin .. və dərsliyin-biliyin əsas mənbəyi olması :	Tədrisin forma- və metodların çevikliyi, ! bilik mənbələrinin müxtəlifliyi
Şagirdlərin passivliyi, bilikləri hazır formada mənimsemələri	Şagirdlərin fəallığı, müstəqil olaraq bilikləri əldə edib mənimsemələri
Şagirdin emosional-şəxsi keyfiyyətləri- nə istinad olunmaması	Şagirdin emosional-şəxsi keyfiyyətlərinin- dən fəal istifadə edilməsi
Öz imkanlarını gerçəkləşdirməkdə azadlıq və təşəbbüskarlıqda məhdudiyyətlər	Öz qabiliyyətlərinin gerçəkləşdirməkdə azadlıq və təşəbbüskarlıqda geniş imkanlar
Biliklərin təklif olunan modeli üzrə tətbiqi	Biliklərin yeni şəraitdə yaradıcı tətbiqi

## Fəal və ənənəvi dərslərin quruluşu

### Cədvəl 2.

FƏAL DƏRSİN QURULUŞU	ƏNƏNƏVI DƏRSİN QURULUŞU
<b>1.Motivasiya</b> (problemin,qoyulması fərziyyələrin irəli sürülməsi)	1. Ev tapşığının yoxlanılması
<b>2.Tədqiqatın aparılması</b> (fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların, faktlann axtarılması və toplanılması)	2. Oyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)
<b>3.Məlumat mübadiləsi</b> (əldə edilmiş məlumatların təqdim olunması)	3. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)
<b>4.Məlumatıların müzakirəsi və təşkili</b> (məlumatın müzakirəsi, təsnifi əlaqələndirilməsi)	4. Aydın olmayan məsələlərin (açıqlanması və dəqiqləşdirilməsi)
<b>5.Nəticələrin çıxarılması</b> (nəticələrin fərziyyələrlə müqayisəsi və onlann təsdiq olunub - olunmaması haqqında nəticənin çıxanılması)	5. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar.
<b>6.Produktiv</b> (yaradıcı) tətbiq etmə	6. Reproductiv (təkraredici) tətbiq etmə
<b>7. Qiymətləndirmə və ya Refleksiya</b> (hər mərhələdə aparıla bilər)	7. Qiymətləndirmə (əsasən axırda aparılır).

Sxem 1.



Tədqiqat bütün sinifdə kiçik qruplarda cütlük şəklində və ya fərdi şəkildə aparıla bilər. Təlimin interaktiv xarakteri kiçik qruplarda və ya cütlük şəklində aparılan işlərdə daha yaxşı təzahür edir.

#### Dərsin III mərhələsi: İnformasiya mübadiləsi.

Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri yeni məlumatların mübadiləsini aparırlar. Tədqiqatın iştirakçıları bir-birinin təqdimatlarını dinləyirlər. Sonra həmin suallara tapılan cavablar - biliklər sistemləşdirilir və tədqiqat sualına düzgün cavab tapmaq zərurəti yaranır.

#### Dərsin IV mərhələsi: İnformasiyaiın müzakirəsi və təskili.

Bu ən mürəkkəb mərhələdir. Müəllim fasilitasiya əsasında (yonəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların səmərəli müzakirəsinə kömək edir. Müzakirələr faktlar arasında əlaqələrin müəyyən edilməsinə və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə tədqiqat sualının cavabı tapılır. Məlumat sxem, cədvəl, qrafik formasında verilə bilər.

#### Dərsin V mərhələsi: Nəticə ümmümləşdirmə.

Şagirdlərə yeni biliyin kəşfi ilə əlaqədar konkret nəticəyə gəlmək və ümmümləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird əldə etdiyi bilikləri ümmümləşdirməli, əldə etdiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə tutuşdurmalıdır. Bu çox mühüm məqam olmaqla, bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərdə böyük sevinc hissi yaradır.

## **Dərsin VI mərhələsi: Yaradıcı tətbiqetmə.**

Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə həm biliyi möhkəmləndirir, həm də onun praktik əhəmiyyətini uşaq dərk edir. Yaxşı olar ki, şagirdlərə onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin. Bu mərhələ bir akademik dərsdə mümkün olmadığı halda, növbəti dərslərdə də davam etdirilə bilər.

**Dərsin VII mərhələsi: Qiymətləndirmə və Refleksiva**  
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri vaxtında öz qüsurlannı və nailiyyətlərini aşkar etməyə xidmət etməlidir. Qiymətləndirmə meyarlar üzrə apanmalıdır. Müəllim şagirdləri öncədən bu meyarlarla tanış edə bilər.

Refleksiya-artıq başa çatmış prosesin şüurda inikasıdır. Qiymətləndirmə və refleksiyani dərsin müxtəlif mərhələlərinə daxil etmək olar.

Şagirdlərin fəaliyyəti həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər. Qiymətləndirmə müxtəlif metodlarla və müxtəlif formalarda həyata keçirilə bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır. Qiymətləndirmə uşaqda müsbət emosiyalar yaratmalıdır. Fəal (interaktiv) təlimdə müəllim ən çox şagirdin səhvlərini deyil, nailiyyətlərini vurgulamalı, cəzadan çox dəstək verməyə çalışmalıdır.

Ənənəvi qiymətləndirmədə şagirdlərin əldə etdikləri bilik, bacarıq və vərdişlər götürülür. Qiymətləndirmə üçün əsas forma kimi yazı işləri və ya testlər və şifahi cavablar götürülür. Burada iki qiymət növü mövcuddur - cari və yekun qiymət Cari qiymət müəyyən mövzu və bölmələrin mənimsənilməsinə görə, yekun qiymət isə tədrisin nəticələrinin mənimsənilməsinə görə verilir. Ənənəvi qiymətləndirmə əsasən kəmiyyət göstəricisidir.

Fəal (interaktiv) qiymətləndirməyə isə şagirdlərin şəxsi keyfiyyətləri -biliyə yiylənmək həvəsi, sosial keyfiyyətləri, yaradıcılıq, mənəvi və digər keyfiyyətləri əlavə olunur. Şagird nailiyyətlərinin qiymətləndirilməsi iki formada - formativ (formalaşdırıcı, cari) və summativ (yekunlaşdırıcı yekun) apanılır.

Formativ (cari) qiymətlə şagirdlərin bilik sahəsindəki irəliləyiş dərəcəsi barədə şagirdlərə, onun müəllimlərinə və valideynlərinə bildirilir.

Summativ (yekun) qiymət isə şagirdin tədris programında qoyulmuş təlim məqsədlərinə nail olması dərəcəsini göstərir.

### Cədvəl 3.

<b>Formativ (cari) qiymət</b>	<b>Summativ (yekun) qiymət</b>
1 .Formalaşdırıcı qiymət	1 .Cəmləşdirici(orta) qiymət
2.Cari tədris fəaliyyəti zamanı verilir	2.Tədris fəaliyyətinin yekun qiymətləndirilməsi zamanı verilir
3 .Dəyişkəndir:geriyə dönmək xüsusiyyətinə malikdir(yeni cavabla düzəlmə imkanına malikdir)	3.Sabitdir dəyişməzdır:geriyə dönmə, düzəlmə imkanına malik deyil.
4.Hər hansı konkret bir bilik sahəsinin öyrənilməsində şagirdin irəliləyiş dərəcəsi haqqında məlumat verir.	4.Təlim programı üzrə qarşıya qoyulan məqsədlərə şagirdlərin nail ola bilmələri haqqında məlumat verir( öyrənmənin nəticələrini ümümləşdirir).

Fəal (interaktiv) təlimdə daha məsuliyyətli və maraqlı məsələlərdən biri də qrup işinin qiymətləndirilməsidir. Qrup işinin qiymətləndirilməsi müxtəlif vasitələrlə - qrafik, cədvəl, simvol, sözlə və üsullarla - müəllim tərəfindən şagirdlərin qarşılıqlı qiymətləndirilməsi, qruplararası qiymətləndirmə üsulları ilə apanla bilər.

Meyar cədvəli ilə qiymətləndirməni daha səmərəli hesab etmək olar. Cədvəlin sətirlərində qrupun nömrələri sütunlarında isə qiymətləndirmə meyarları qeyd edilir. Qiymətləndirmə zamanı müəllim hər qrupun nailiyyətlərini "+", "-" işarələrlə və ya balla qeyd edir. Ümumi bal isə yekunda hesablanır.

**Qrup işinin qiymətləndirilməsi üçün meyarlar cədvəli**

**Cədvəl 4.**

Qrup	R 1 Tapşırıq tam və uyğun yerinə yetirilib	MEYARLAR			
		Bir- birini dinləmə	Əməkdaşlıq	Tərtibat	Vaxtında yetirilib
I					
II					
III					
IV					

Qrupdaxili qiymətləndirmədə hər qrupun nümayəndələri həm özlərini, həm də yoldaşlarını meyarlar əsasında müvafiq olaraq "+", işarələrlə yaxud rəqəmlərlə qiymətləndirirlər.

Fəal (interaktiv) təlim prosesində çoxlu sayıda metodlardan istifadə etmək mümkündür. Hər bir metodun özünəməxsus variantları (texnikaları) vardır. Dərslerin səmərəsinin artırılmasında metodların düzgün seçilməsinin və istifadəsinin müstəsna rolü vardır. Fəal təlim prosesində bir çox təlim üsullarından-beyin həmləsi, BİBO, auksion, akvarium, klaster (şaxələndirmə), anlayışın çıxarılması, söz assosiasiyalan, Venn diaqramı, ziqzaq, qərarlar ağacı, karusel, mühazirə, müzakirə, problemli vəziyyət, rollu oyunlar, sorğu vərəqləri və müsahibə suallar prezantasiya (təqdimat) üsullarından istifadə olunur.

**I.Beyin həmləsi yaxud əqli hücum,** Bu üsul ideyaların yaradılması və məsələlərin həlli vasitəsi kimi təklif edilmişdir. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, onlann mövzu üzrə bilik səviyyəsini müəyyənləşdirmək üçün onlara suallarla müraciət olunur. Onların cavabları mülahizələri yazılı surətdə qeyd edilir. Sonra issə söylənilmiş ideyalanın şərhi, müzakirəsi başlayır. İdeyalar və fikirlər təhlil edildikdən sonra qiymətləndirilir.

Şagirdlərin sərbəstliyini, fikir azadlığını, məntiqi təfəkkürünü inkişaf etdirir. Dərsin əsasən motivasiya və ümumiləşdirmə mərhələsində istifadə oluna bilər.

**2. BİBO - Bilirik (İstəyirik bilək), öyrəndik.** Müəllim tərəfindən mövzu elan edilir. Sonra lövhədə üç sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: "Bilirik", "İstəyirik bilək", "Öyrəndik".

Bilirik	İstəyirik bilək	Öyrəndik

Şagirdlər sualla və yaxud problemlə bağlı bildiklərini birinci sütunda, bilmək istədiklərini ikinci, öyrəndiklərini isə üçüncü sütunda qeyd edirlər. Şagirdlər verilmiş sualları təhlil edərək malik olduqları bilikləri əldə etdikləri yeni biliklərlə müqayisə edirlər.

**3. Auksion.** Müəllim öyrəniləcək cisim və ya hadisəni müəyyən edir, şagirdləri auksionun keçirilmə qaydaları ilə təlimatlaşdırır.

**4. Akvarium.** Bu üsulun məqsədi diskussiya (mübahisə) vərdişini inkişaf etdirməkdir. Düzgün mübahisə aparmaq vərdişinə yiyəlonməkdir. Şagirdlər 2 qrupa bölünür. Bir qrup mərkəzdəki stullarda oturaraq diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır. "Xarici dairənin" iştirakçıları diskussiyanın gedisini qiymətləndirir. Sonra isə qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.

"Akvarium"un kecirilməsinin 2-ci variantında "daxili dairənin" iştirakçıları təklif olunan problemi müzakirə edib yalnız problemin "lehinə" olan dəlilləri söyləyirlər. Xarici dairədə əyləşən digər qrup isə dəlilləri dinləyir, yazıya alır Ətəhlil edərək eks dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, daxili və xarici dairədən olan şagirdlər öz yerlərini dəyiçirirlər. Onlar əwəlki iştirakçıların dəlillərini təkzib etməlidirlər. Burada qrupların vahid fikrə gəlməsi önməli deyil. Önməli odur ki Ədiskussiya zamanı şagirdlər məsələyə dair öz fikirlərini başqalarma çatdırır, onları təsdiq etməyə çalışır, faktları təhlil edir.

**5. Klaster(saxələndirmə).** Müəllim tərəfindən lövhədə çəkilmiş dairədə bir anlayış yazılır və şagirdlərə həmin anlayışla əlaqədar ifadələr və ya sözlər söyləmək tapşırılır. Mərkəzdən yazılmış anlayışdan başlayaraq hər növbəti söz və onunla əlaqədar sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər (5-7 dəq)mümkün qədər çox fikir yazmaq və onlan əlaqələndirmək tövsiyə olunur. Sonra klaster müzakirə olunur və ümumiləşdirmə aparılır.


Bu metod ümumi anlayışlann xüsusi ləşməsi üçün uğurlu təlim şəraiti yaradır. Mövzu şagirdlərə tanış olmalıdır.

**6. Anliayışın çıxarılması.** Bu metod oyun-tapmaca formasında keçirildiyi üçün şagirdlərdə yüksək fəallıq yaradır. Onların məntiqi təfəkkürü fəallaşır. Müəllim lövhədən kart asır, onun arxasında şagirdlərin

tapacağı anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışın xüsusiyyətlərinə dair 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlərin həmin xüsusiyyətlərə uyğun olan gizlədilmiş anlayışı tapırlar. Şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.

Şağırlar öz fərziyyələrini dedikdən sonra müəllim kartoçkalarda yazılın sözləri açıqlayır. Bu üsulun tətbiqinə 10-15 dəqiqə vaxt sərf olunur.

**7.Söz assosiasiyaları.** Bu üsulden istifadə edərkən əsas söz lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı xatırladıqları fikirləri söyləyir və müəllim həmin fikirləri lövhəyə yazar. Mövzu ilə bağlı sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir. Onlardan anlayış və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul şifahi də tətbiq edilə bilər.



**8. Venn diaqramı.** Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır:

- 1.Müqayisə olunacaq cisim və hadisələr müəyyənləşdirilir.
  - 2.Kəsişən dairələr çəkilir(ortada yazmaq üçün yer saxlamaqla)
  - 3.1 və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.
  - 4.Şagirdlər təlimatlandırılır(oxşar və fərqli cəhətlərin nece qeyd olunması barədə)
  - 5.Müqayisə olunan obyektlər təsvir olunaraq fərqli cəhətlər sol və sağ tərəfdə oxşar cəhətlər isə kəsişmə dairəsində qeyd olunur.
  - 6.Müqayisə nəticəsində şagirdlər ümumiləşdirmə aparırlar.

**9.Ziqzaq.** Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimşənilməsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən

nömrələnir. Hər qrupdakı eyni nömrəli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.

Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplanna verilir.

Ekspert qrupları onlara veriləcək hissələri oxumalı, məzmununu qavramalı və öz əvəllki qrupuna qayidaraq öyrəndiyi hissəni onlara danışmalıdır. Müəllim informasiyanın dəqiqliyinə əmin olmaq üçün suallar verə bilər.

**10."Qərarlar ağacı".** Bu üsul qərarlann qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır.

Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir. Onun həlli yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-5 nəfərlik qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklerini və çatışmazlıqlarını təhlil edir onları "+" və "-" işarələrinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür.

Bütün qrupların təqdimatından sonra müəllim əldə olmuş nəticələri ümumiləşdirmək üçün müzakirə aparır.

PROBLEM			
Probemin həlli yollarının müsbət və mənfi tərəfləri	Problemin həlli yolları		
	I həlli yolu	II həlli yolu	III həlli yolu
	+		
-			
<b>Qərar:</b>			

**11.Karousel.** Dərsdən əvvəl iri ağ kağızlarda mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Müəllimin köməkliyi ilə kağız saat əqrəbi istiqamətində qruplara ötürülür. "Karousel" kimi bütün digər qruplardan keçən kağızlar axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları ləvhəyə yapışdırır və bütün sinif cavabları müzakirə edir.

**12.Mühazira.** Məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Belə qısa mühazirələr 10-15 dəqiqa ərzində aparılır. Mühazirə ilə əlaqədar aşağıdakı məsələlərə nəzər yetirmək lazımdır.

- 1.Mühazirənin məqsəd və vəzifələrini dəqiqliyənən təsdiq etmək
- 2.Plan tərtib etmək və onu şagirdlərə çatdırmaq
- 3.Əyani və texniki vasitələrdən istifadə etmək

4.Mühazirə prosesini verbal (suallar vermek) və vizual (şagirdlərin öz ifadəsini və jestlərini müşahidə etmək) tənzimləmək.

**13.Müzakirə.** Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir.

Müzakirə dinləmək, təqdim etmək, sual vermek mədəniyyətini formalasdırır şagirdlərin şifahi nitqini inkişaf etdirir. Müzakirə zamanı cavabı "bəli" və "xeyr" olan qapalı suallar vermek məqsədə uyğun hesab edilmir.

**14 Problemlı vəziyyət,** Bu üsul tənqidin təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemlı vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Sonra sinifdə ümumi müzakirə aparılır.

**15.Rollu oyunlar,** Bu üsul hər hansı bir problemə müxtəlif nöqtəyi-nəzərdən yanaşmayı tələb edir.

Şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı verir.

**16. Sorğu vərəqləri və müsahibə.** Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qruplann ictimai rəyini öyrənmək məqsədilə aparılır.

Sorğu vərəqində müəyyən suallar qoyulur. Sorğu iştirakçıları isə vərəqi müstəqil doldururlar.

Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır. Sonda isə əldə edilmiş məlumat təhlil edilərək ümumiləşdirilir.

**17.Suallar,** Dərs prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. Şagirdlərin idrak fəaliyyətinin artırılmasında böyük rol oynayır.

Sualların sayının 4-5 arasımda olması məqsədə uyğundur. Sualların qoyuluşunda mənqi ardıcılıq gözlənilməli məzmunlu və bilavasitə mövzu ilə əlaqəli olmalıdır.

**18.Prezentasiya (təqdimat),** Təqdimatlar fəal təlim metodları ilə aparılan dərslərin mühüm elementlərindən biridir. Bu zaman şagirdlər tədqiqat fəaliyyətinin nəticələrini təqdim edirlər. Tədqiqat şifahi, yazılı, vizual, rollu və s. formada olar

Təqdimatlar keçirilən zaman ona müvafiq şərhlər verilir, müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.

### III.FƏSİL

#### § 3. Fəal təlimə aid dərs nümunəsi (IX sinif “İnsan”)

**Mövzu:** Həzm sistemi

**Məqsəd:** Şagirdlərdə həzm sistemi orqanlarının quruluşu və funksiyaları haqqında bilikləri formalaşdırmaq, həzmin əhəmiyyəti haqqında, düzgün qidalanmanın mahiyyəti barədə təsəvvürlər yaratmaq.


**Resurslar:** iş vərəqləri, flomasterlər, “Həzm sistemi” tablosu, meyvə, tərəvəz, şorabalar və şiniyyat növləri

**İş formaları:** bütün sinifdə, cütlərlə, kiçik qruplarda iş

**Texnologiyalar:** BİBÖ, ziqzaq, müsahibə

**Fəal dərsin mərhələləri**

**I mərhələ:** Motivasiya. Yazı taxtasında ayrı-ayrı orqanların adları verilmişdir:



Müəllim sinfə müraciət edir:

- Bu orqanlardan hansı digərləri ilə uyğun gəlmir?
- Bu orqanlar orqanizmdə hansı fünsiyani yerinə yetirirlər?

**Tədqiqat sualları:** Həzm sisteminin əhəmiyyəti nədir? Düzgün qidalanmanın mahiyyəti nədir?

**II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri cütlərə ayırandan sonra sual verir:

- Həzm orqanları və həzm sistemi haqqında nə bilirsiniz?

Şagirdlər bu sual ətrafında işləyirlər. Biliklərini kağıza qeyd eləyirlər. Həmin vaxt ərzində müəllim verilmiş cədvəli yazı taxtasında çəkir:

Bilirik	İstəyirik bilək	Öyrəndik

Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikirlərini bölüşürər. Ümuri razılığa gələrək fikirlər yazı taxtasındaki cədvəldə "Bildiklərimiz" suali altında yazılır. Sonra müəllim yeni sualla şagirdlərə müraciət edir:

- Həzm sistemi və düzgün qidalanma haqqında daha nələri bilmək istərdiniz?

Şagirdlər yenə də öz aralarında fikir mübadiləsi edir. Cütlüklerin fikirləri cədvəldəki ikinci sütunda - "İstəyirik bilək" də yazılır. Dərsin sonunda yenə də cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.

Daha sonra müəllim şagirdləri dörd nəfərlik qruplara böлür. Qrupdakı şagirdlərə təklif edilir ki, 1-dən 4-ə qədər saysınlar. Mətn 4 hissəyə bölünür. Eyni nömrəli iştirakçılarından ibarət yeni qruplar - "ekspert qrupları" öhtələrinə düşən hissənin materialını diqqətlə oxuyub öyrənməlidirlər. Ekspert qruplarının işi başa çatdıqdan sonra onlar öz əvvəlki qruplarına qayıdır materialın məzmununu həmkarlarına izah edirlər. Yekunda bütün qrup üzvləri materialın məzmununu tənqıt etməyi təşviç edirlər. Yekunda bütün qrup üzvləri materialın məzmununu tənqıt etməyi təşviç edirlər.

Sonda müəllim şagirdləri bu nəticəyə yönəldir: Həzm sistemi orqanizmin sağlamlığında böyük rol oynayır. Tənəffus sistemi həzm sistemi ilə əlaqədardır. Belə ki, orqanizmin enerjiyə tələbatı məhz qidadakı üzvi maddələrin hesabına ödənilir. Orqanizmin sağlamlığın təsir edən başlıca amillərdən biri düzgün qidalanmadır. Düzgün qidalanmadıqda insan piylənmə, şəkər, ateroskleroz və bir sıra qurd xəstəliklərinə yoluxa bilər.

Müəllim şagirdlərlə birgə BİBÖ cədvəlinin III qrafasını doldurur.

**VI. mərhələ: Produktiv (yaradıcı) tətbiqetmə.** Müəllim "Çox yemək adamı az yeməkdən də qoyur" mövzusunda esse yazmağı şagirdlərə tapşırır.  
**VII mərhələ: Qiymətləndirmə** əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında aparılır.

## IV.FƏSİL

### § 4. Uşaq anatomiyası, fiziologiyası və gigienası elminin predmeti və digər elmlərlə əlaqəsi

Uşaq anatomiyası bütövlükdə canlı orqanizmin uşaq, insanın hüceyrə, toxuma, orqan və orqanlar sisteminin tərkibi, quruluşu, forması, ölçüləri, yerləşməsinə görə bir-birinə münasibəti, qarşılıqlı əlaqələrini, sıx rəbitədə olmalarını və başqa xarakterik xüsusiyyətlərini öyrənir. Anatomiyasız tibb yoxdur.

**Anatomlar** meyitləri (cəsədləri) yarmaqla, müxtəlif oqran və hissələrə ayıraraq, yarma metodundan istifadə edərək, yunanca tərcümədə “bərabər hissələrə ayırıram” – mənasını daşıyan “anatemno” sözündən ibarətdir, insan orqanizminin və onun orqanlarının quruluşunu ətraflı öyrənirlər.

**Fizioloqlar** insan orqanizmində orqanlar və orqanlar sistemlərinin funksiyalarını (qaraciyər, mədə, böyrək, beyin və s.) hərtərəfli öyrənmək məqsədilə təcrübə heyvanlarından (it, dovşan, ev siçanı, dəniz donuzu və s.) istifadə etməklə mürəkkəb təcrübələr qoymaqla elmi fəaliyyətləri ilə həyata keçirirlər.

Orqanizmin inkişafı və böyüməsi həyatı prosesində qurulus və funksiyalarının dəyişmələrini anatomiya və fiziologiya elmi öyrənir. İnsan anatomiyası və fiziologiyası elmlərinə çoxlu faktiki materiallar toplanıb ki, bunların hər biri ayrıca fənn kimi tibbi tədris müəssisələrində tədris olunur. Bu elmlərin qarşısına qoyulan vəzifə uşaq, insan orqanizminin həyat tərzi və fəaliyyətinin qanuna uyğunluqlarını öyrənmək və onları sağlam həyata keçirməkdir.

**Gigiyena** – insan orqanizmində orqanların normal sağlamlığını qoruyub saxlamaq üçün əlverişli şərait yaratmaq, mühit şəraitinin təsirini övrənmək, onun əməyini, qidalanmasını və istirahətini düzgün təşkil etmək haqqında elmdir. Yunanca sağlamlıq ilahəsi Eskulapın (Asklepiy) qızlarından birinin – Hukyeanın adını daşıyan “Gigiyena” (gigiyenos – sağlamlıq gətirən) elmi normal həyat, sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Xəstəliklərin qarşısının alınması və sağlamlığın möhkəmləndirilməsi məqsədilə gigenik biliklərin təcrübədə tətbiqinə əsaslanan sanitariya şöbəsinin adı da yunanca sağlamlıq ilahəsinin digər qızının Sanitasın “Sağlamlıq” adını daşıyır.

Gigiyena təcrübi tibb fəaliyyətinin əsasını təşkil edir. Bu elm həyat şəraitinin insan sağlamlığına təsirini, mühafizəsini övrənməklə, yoluxucu-qorxulu xəstəliklərin vaxtınqa qarşısını almaq üçün tədbirlər planı işləyib hazırlayır. E.A.Parksa görə gigiyena, insan orqanizminin inkişafını və böyüməsini təkmilləşdirmək, onun sağlamlığına zəmin yaratmaqdır.

Canlılarda gedən həyatı proseslər tarixi inkişafda dəyişilmiş və mürəkkəbləşmişdir. Hər bir orqanizmin qurulus və fizioloji proseslərini övrənmək üçün həmin orqanizmin tarixi inkişafını, ontogenizini, irsi xüsusiyyətlərini də bilmək və övrənmək çox vacib şərtlərdən biridir. Uşaq

anatomiyası və fiziologiyasını öyrənərkən təkamül təliminin sintezindən – prinsiplərindən, dəlillərindən hərtərəfli geniş istifadə olunur ki, bu da onun müqayisəli anatomiya və təkamül fiziologiyası ilə sıx bağlı qarşılıqlı əlaqəsini göstərir.

Uşaq anatomiyası və fiziologiyası elmi bütün bioloji və tibbi bilikləri ilə yanaşı pedaqogika, psixologiya, fiziki tərbiyə, fəlsəfə, filologiya, humanitar və s. elmlərlə sıx rabitədə qarşılıqlı əlaqədardır.

Hər üç elm bir-birilə ayrılmaz sıx əlaqədardır. Hər bir şəxs öz orqanizminin quruluşunu və funksiyalarını bilməklə, sağlamlığı, gigiyena qayda və qanunlarına şüurlu surətdə əməl etməyindən xeyli asılıdır.

Hər üç elm belə böyük və nəcib bir məqsədə xidmət edir: İnsan orqanizminin inkişafını və böyüməsini təkmilləşdirmək, həyatı daha güclü və maraqlı etmək, qocalmanı mümkün qədər azaltmaq, təbiətə və insanlara məlum olmayan gizli sırları açmaq, qorxulu və infeksion xəstəliklərdən azad olmaq imkanlarını və s. müdaxilə və aşkar etməyə imkan yaradır.

Uşaq anatomiyası, fiziologiyası elmi pedaqogika, psixologiya və fiziki tərbiyə elmləri ilə müəllimlərdə yeni dünyagörüşünün formallaşmasına, qamətin inkişafına, məktəblilərin təlim-tərbiyəsinin elmi əsaşlarla qurulmasına gətirib çıxarmaqla pedaqoji təhsil sistemində, təhsil islahatları sistemində pedaqoji nəzəriyyələrin, təbiət elmlərinin əsas ünsürlərdən birinə nizamlı çevrilir. Ona görə hər bir müəllim səriştəli – təcrübəli pedaqoq, ümumiyyətlə ibtidai sinif müəllimləri uşaq orqanizminin quruluşu, inkişafi və böyüməsi, onda gedən ayri-ayrı fizioloji proseslər haqqında dərin biliyə malik olmalıdır.

N.K.Krupskaya yazdı: "Pedaqoq hər şeydən əvvəl nəyi bilməlidir: insan orqanizminin anatomik quruluşunu, funksiyalarını və inkişafını. Bunları bilməyən yaxşı pedaqoq olmaz, uşaqları düzgün böyüdüb tərbiyə edə bilməz".

Beləliklə uşaq orqanizminin anatomiyasını, fiziologiyasını və gigiyenəsini yüksək səviyyədə öyrənən və bilən tərbiyəçi-pedaqoqlar onların zehni və fiziki qabiliyyətlərini normal sağlam və yaxşı inkişaf etdirməyə nail ola bilirlər.

Dəyərlər - biliklər - anatomiyada, fiziologiyada və gigiyenada ümumi qanuna uyğunluqlar formasında nizama salınmış və təşkil olunmuş bilik və bacarıqlar sistemidir. Bu sistem insanın normal inkişafını, sosiallaşması haqqında təhsil prosesinin qurulmasının qanuna uyğunluqları prinsipləri, tədbirləri fəaliyyəti və s. şəklində təqdim olunur.

Sadalanan bilik meyarları dəyərləri bir-birini doğurur, sinkretik (ayrılmasız, parçalanmasız) xarakter daşıyan aksioloji model yaradır. Bu özünü onda göstərir ki, dəyərlər-məqsədlər vasitələri müəyyən edir. Həmin elmlər vahid tam kimi fəaliyyət göstərirler.

Fənlərin aksioloji zənginliyi yeni dəyərlərin aşkar edilməsi, seçilmesini və çoxalmasını, insan orqanizminə təsirini səmərəli və məqsədyönlü etməsidir. Təhsilin məzmununun koordinasiyası və integrasiyası problemlərinin düzgün həlli fənlərarası əlaqə ilə sıx bağlıdır.

## V.FƏSİL

### § 5. Anatomiyanın tədqiqat metodları

İnsan organizminin öyrənmək üçün bir sıra metodlardan istifadə olunur. Bunlardan ən əsası qədim:

**1) Yarma metodu** – bu metodla adı gözlə görünən bütün orqan və orqanlar sistemlərini, törəmələrini öyrənmək olur.

**2) Kimyəvi təhlil metodları** – hüceyrə, toxuma və orqanların quruluşunda olan kimyəvi maddələrin keyfiyyəti, reaktivlər işlədilir və lokalizasiya olunduğu yer müəyyənləşdirilir. Canlı organizmdə strukturların tədqiqat metodikası bioloji sistemlərin quruluş və funksiyalarını öyrənmək imkanı verir.

Kimya və fizikanın inkişafı ilə əlaqədar olaraq anatomiyada və tibbi biliklərdə bir sıra yeni metodlardan geniş istifadə olunur.

**3) Rentgenanatomiya metodu** – fizikanın əldə etdiyi müvəffəqiyyətlər nəticəsində rentgen şüaları tibbin bütün sahələrində geniş tətbiq olunur.

**4) Mikroskopik metod.** Orqanların, toxumaların zərif quruluşlarını rənglər vasitəsilə boyanması, sonra isə onların quruluşlarını dəqiq öyrənməyə imkan verir.

**5) Elektrik cərəyanı** və ya kimyəvi maddələrlə qıcıqlandırma metodu.

Bu zaman mərkəzi sinir sisteminin ayrı-ayrı hissələrini və onlardan çıxan sinirləri elektrik və kimyəvi qıcıqlandıraraq hansı orqanda baş verən hadisələri müşahidə etməklə hansı mərkəzin olduğu aydınlaşdırılır.

**6) Elektrofizioloji metod.** Hər bir hüceyrə, toxuma, orqan, sinir-əzələ toxuması oyanarkən xüsusi elektrik cərəyanı verir ki, buna fəaliyyət cərəyanı deyilir.

Mərkəzi və periferik sisteminin müəyyən nahiylərində yaranan cərəyanını və cərəyanın gərginliyini ölçməklə, o nahiylərin oyanma və oyanmanın yayılma dərəcəsi haqqında müdaxilə edilir. Organizmin bütün orqanlarında sakitlik yaratdıqdan sonra, maraqlandırılan orqanı qıcıqlandırırıq. Bu zaman mərkəzi sinir sisteminin müəyyən mərkəzlərində əmələ gələn elektrik cərəyanları yoxlanılır. Cərəyan baş verən sahə həmin orqanın mərkəzi hesab olunur.

**7) Refleks metodu.** Beyin qabığının fəaliyyətini öyrənməkdə tətbiq olunur. Şərti reflekslər vasitəsilə beyin qabığındaki mərkəzləri və onlarda baş verən hadisələri öyrənmək mümkün olmuşdur.

Bu metod mövcud metodların ən obyektivi və düzgünüdür. Bu metodla mərkəzi sinir sistemində əmələ gələn hadisələri öyrənir və onu dəyişdirə bilirlər.

**8) Anatomik klinik metod.** Burada müxtəlif xəstəliklərin; şış, yaralanma, zədələnmə, yanıqlar, donma nəticəsində mərkəzi sinir sisteminin müəyyən nahiyyələrində baş verən pozğunluqları öyrənməklə, orqanizmdə hissiyat, hərəkat, zəiflik, süstlük və s. sinir sistemində yaranan simptomları ətraflı tədqiq etməkdən ibarətdir.

Ölüm halları olduqda yazılır, onun mərkəzi sinir sistemi pataloji-anatomiya cəhətcə yoxlanılır, baş vermiş orqanlardan ötürü hansı mərkəz olduğu müəyyən edilir.

**9)** Sinir sisteminin funksiyalarının öyrənilməsində neyrokimyəvi, biokimyəvi, neyrofizioloji, elektrofizioloji, mikroelektrod, bioloji, fizioloji, biofizikanın və başqa nailiyyətlərdən geniş istifadə olunur.

**10)** Mərkəzi və periferik sinir sistemlərinin pozulmaları zamanı əsas məlumatların əldə edilməsinə kömək edən təcrübə və klinik-neyrocerrahi, neyropatologiya xüsusilə psixofizioloji müayinələr, kibernetika, riyaziyyat, kompüter texnologiyalarından sinir sisteminin öyrənilməsinə kömək edir.

**11)** Təcrübə heyvanlarda beynin müəyyən şöbələrinin cerrahi yolla kəsib götürmək (ekstripasiya metodu) beynə gələn və beyindən çıxan sinirləri kəsmək, beyində cerrahi müdaxilə etməklə tətbiq edilən əsas metodlardan biridir.

**12)** Mərkəzi sinir sistemində - elektroensefologramma (EEQ), sterotaksis aparatı, mikroelektrod texnikası və s. istifadə olunur.

## VI.FƏSİL

### § 6. Anatomiyada işlədilən əsas terminlər

Anatomiyada insan bədəni şaquli istiqamətdə qollar aşağı salılmış və ovuclar önə baxan vəziyyətdə təsvir edilir.

İnsan orqanizmindəki ayrı-ayrı orqanların vəziyyətini və yerləşməsini düzgün təsvir etmək üçün bir sıra səthlərdən istifadə olunur.

**Horizontal (üfüqi)** səth – frontal və sagittal səthlərə perpendikulyar keçirilən səthə deyilir, bədəni yuxarı və aşağı hissələrə böлür.

**Frontal səth** - alına paralel gedərək alına paralel və sagittal səthə perpendikulyar bədəni ön və arxa hissələrə böлür.

**Sagital səthi** - öndən arxaya doğru gedərək orqanizmi sağ və aol şöbələrə böлür.

**Orta (tən orta) səth** - öndən arxaya doğru gedərək orqanizmi simmetrik, yəni bərabər sağ və sol şöbələrə böлür.

Beləliklə aydın olur ki, orqanizmdən bir orta səth keçirmək mümkün olduğu halda, istənilən qədər sagital səth keçirmək olar. Frontal və sagital səthlər eyni zamanda şaqulidir.

## VII.FƏSİL

### § 7. Uşaq anatomiyası, fiziologiyası, və gigiyenası elminin qısa inkişaf tarixi

Anatomiya, fiziologiya, və gigiyena elminin tarixi çox qədimdir. İnsan orqanizminin quruluşu və funksiyalarına, dair məlumatlar bizim eramızdan əvvəl yaşamış məşhur yunan həkimi, təbabətin atası sayılan Hippokrat (460-377) və Aristotel (b.e.ə 384-322) anatomiyanın və b. elm sahələrinin inkişafında böyük rol oynamışlar. Yunan həkimi Hippokrat insan orqanizmində kəllənin bəzi sümüklərini kəllə sümükləri arasında tikişlərin olmasını, arteriya damarları, sinirlər vətərlər və s. haqqında məlumat vermişdir. O, belə hesab edirdi ki, arteriyaların içərisində hava vardır, vətərlər və sinirlər oxşardır, toxum beyində hazırlanır və onurğa beyni ilə cinsiyyət üzvlərinə çatır.

Qədim Yunanistanın böyük təbiətşunas alimi və mütəfəkkiri, filosofu Aristotel (b.e.ə 384-322) çoxlu heyvani orqanizmin quruluşunu öyrənmiş, qan cərayanında ürəyin rolunu öyrənməklə anatomiya – tibbi elminin inkişafına böyük təsir göstərmişdir. Aristotel sinirləri, vətərlərdən ayırmış, yuxarı və aşağı boş venaları təsvir etmişdir. Bundan başqa ürəyin quruluşu, onun damarlarla əlaqəsi; sümüklərin rolu və sümükləri qidalandıran damarları da öyrənmişdir. Aristotel türəkdən çıxan damarları arteriya adlandırmışdır.

Herofil (b.e.ə.304-cü illər) onikibarmaq bağırsağı və prostat vəzini kəşf etmiş, uzunsov beyni, beynin qişalarını beynin sərt qişasının venoz ciblərini təsvir etmiş, beynin mədəciklərini, hissi və hərəki sinirləri bir-birindən ayırmış, duyğu üzvlərini və damar sistemini öyrənmişdir.

Ezazistart (b.e.ə.300-250) ürək qapaqlarını, beynin mədəciklərini təsvir etmiş, sinirlə beynin arasındaki rəbitəni müəyyənləşdirmiş, hissi və hərəki sinirləri ayırmış və beynin yarımkürələri səthinin qırışığı və şırımlardan ibarət olduğunu göstərmişdir.

İtalyan alimi K.Qalen (130-210) ilk dəfə heyvan cəsədlərini yarıb nümayış etdirməklə, anatomiyanın mühazirələr oxumuş, sümüklərin formasını müəyyən etmiş, sümüyün inkişafını və daxili quruluşunu öyrənmiş, onurğa beynin sinirlərini təsvir etmişdir. O, Hippokratın göstərdiyi kimi arteriyalarda hava yox, qanın olduğunu sübut etmişdir. Qalen tibb elminin bütün sahələrini bilən, eksperimental tibbinin dahisi sayılırdı. O, sümükləri və əzələləri dərindən öyrənmiş və adlandırmışdır.

X-XI əsrlərdə anatomiyanın, tibbin inkişafında böyük tacik alimi, həkimi və mütəfəkkir Əbu Əli İbn Sina (980-1037) Buxara yaxınlığındakı Əfşan kəndində dünyaya göz açmış, tacik dilində 450-yə qədər yazmış əsərdən 200-dən çoxu tibbə aiddir. Onun “Təbabət qanunu” adlı əsərində

başqa tibb elmləri ilə bərabər anatomiyadan ətraflı məlumat vermişdir. İbn-Sima insan orqanizminin bütün orqanlarının quruluşunu, cərrahi xəstəlikləri, onların səbəb və müalicəsi, sadə və mürəkkəb dərmanlar, zəhərlər, gigiyena və s. haqqında çox dəyərli məlumatlar vermişdir. Gigiyena və sanitariya maarifinə dair ilk əsəri də o yazmışdır. Anatomiya sahəsində bir çox kəşflər etmişdir. Göz əzələləri ilk İbn-Sina tərəfindən təsvir edilmişdir.

Leonardo da Vinçi (1452-1519) bir rəssam kimi orqanizmin xarici formasını öyrənməklə, insanın daxili quruluşu ilə də yaxından maraqlanmışdır. O, plastik anatomiyanın əsasını qoymuş, ürək arakəsməsini kəşf etmiş, gözün və bəzi daxili orqanların quruluşunu öyrənmişdir. A.Vezalı (1514-1565) müasir anatomiya elminin əsasını qoymuşdur. O, insan orqanizminin quruluşunu sistematik surətdə öyrənmiş və 7 kitab nəşr etdirmişdir. O, skeleti, bağları, əzələləri, daxili üzvləri, damarları, sinirləri və duyğu üzvlərinin dəqiq təsvirini vermişdir.

XVI əsrə İspan alimi, həkimi M.Servet (1509-1553) kiçik qan dövranını kəşf edir. Silvi (1478-1555) beyni və vena qapaqlarını, B.Yevstaxi (1520-1574) orta və daxili qulağı öyrənir. Q.Fallopi üz kanalını və uşaqlıq borusunu, Varolio isə beyin körpüsünü təsvir edir.

XVII əsrə ingilis alimi V.Harvey (1578-1657) embriologianın əsasını qoyur və böyük qan dövranını kəşf edir.

XIX əsrin əvvəlində histologianın inkişafında məşhur çex alimi Yan Purkinyenin böyük xidmətləri olmuşdur. O, 1825-ci ildə ilk dəfə toyuq yumurtasında nüvəni təsvir etmişdir, sonra isə heyvanların müxtəlif toxumalarındakı nüvənin təsvirini vermişdir. Purkinye ilk dəfə protoplazma terminini elmə daxil etdi, sinir hüceyrələrinin formasını, vəzilərin quruluşunu və s. təsvir etdi, histoloji preparatlarda tətbiq olunan Kanada balzamını, habelə histoloji kəsiklərin hazırlanmasında istifadə olunan mikrotom terminini biologiyaya daxil etdi. R.Broun 1831-ci ildə ilk dəfə bitki hüceyrələrində nüvəni təsvir etdi. Bu dövrə Q.Valentin (Purkinyenin şagirdi), Y.Henle (I Müllerin şagirdi), rus bioloqu P.F.Qoryaninov və başqları da hüceyrələri öyrənmək məqsədi ilə müxtəlif tədqiqat işləri aparmışdır. Beləliklə, XIX əsrin 30-cu illərində bitki və heyvan toxumalarının mikroskopik quruluşu haqqında çoxlu faktik materiallar toplandı. Lakin orqanizmdə hüceyrənin rolu və onun çoxalmasının mexanizmi haqqında hələ heç bir məlumat yox idi.

1838-ci ildə alman botaniki M.Şleyden ilk dəfə bitki orqanizmlərinin hüceyrələrdən təşkil olunması haqqında fikri irəli sürdü. O, hüceyrənin diferensiasiya olunmamış kütlədən əmələ gəlməsini müşahidə etmiş və bu prosesdə nüvənin əhəmiyyətinə diqqət yetirmişdir. M.Şleydən göstərmişdir ki, yeni hüceyrələrin formallaşması yalnız nüvə maddəsinin ətrafında baş verir. Bununla da o, yeni hüceyrələrin əmələ gəlməsində nüvə maddəsinin rolunu göstərmişdir. XIX əsrin 30-cu illərində, habelə sonrakı

illerdə aparılan elmi işlər, xüsusilə Şleydenin apardığı tədqiqatlar hüceyrə nəzəriyyəsinin yaranması üçün zəmin oldu.

M.Şleydenin həmyerlisi, alman zooloqu T.Şvann heyvanlar üzərində tədqiqat işləri apardı. O, qığırdaq toxumasını və xordanı təşkil edən toxumanı tədqiq edərək hüceyrənin əmələ gəlməsi prosesində nüvənin roluna diqqət yetirmiş və bu prosesin bitki və heyvanlarda oxşar şəkildə getdiyini aşkar etmişdilər. Şvann hüceyrə haqqında o zaman mövcud olan, həmçinin Şleydenin əldə etdiyi məlumatlara yekun vuraraq və apardığı dəqiq tədqiqatlara əsaslanaraq belə bir nəticəyə gəldi ki, bitkilərdə olduğu kimi, heyvan toxumalarının da quruluşunun əsasını hüceyrələr təşkil edir. Şvann 1839-cu ildə nəşr etdirdiyi "Bitki və heyvanların böyüməsində və quruluşundakı oxşarlıq haqqında mikroskopik tədqiqatlar" adlı əsərində hüceyrə nəzəriyyəsini formalasdırdı. Hüceyrə nəzəriyyəsi biologianın ən böyük kəşfi oldu. Bu nəzəriyyə bütün bitki və heyvan orqanizmlərinin hüceyrəvi quruluşda olduğunu göstərdi.

Mərkəzi sinir sistemi fiziologiyasının inkişafında ingilis tətqiqatçısı Ç.Şerringtonun (1857-1952) neyrofiziologiya elminə "sinaps" anlayışını daxil etmişdir. Sinapsların varlığı elektron mikroskopu vasitəsilə tədqiqatlarda sübut olunmuşdur. Refleks qövsü elemntlərinin elektrofizioloji tədqiqi, hissi (sensor) və hərəki (motor) nevronlar arasındaki funksional əlaqələr, sinir mərkəzləri ilə skelet əzələlərinin qarşılıqlı təsirlər haqqında Şerrington elmi işləri, öz tələbəsi, ingilis fizioloqu E.Edrianla (1889-1977) birlikdə beyin funksiyaların nevroloji əsaslarını tətqiqinə görə 1932-ci ildə Nobel mükafatına layiq görülmüşdür.

XIX əsrin 2-ci və XX əsrin birinci yarısında rus təbii elmi təfəkkürünün yaranmasında İ.M.Seçenov (1829-1905), H.E.Vvedenski (1852-1922) İ.P.Pavlov (1849-1936) və A.A.Uxtomski görkəmli fizioloqlar xüsusi rol oynamışlar. İ.M.Seçenov rus fizioliyasının banisi sayılır. O, beynin ən ali reflektor orqan kimi əhəmiyyətini açmaqla xarici və daxili mühit qıcıqlarının baş beynində işlənilməsini mexanizmlərini tədqiq etmişdir. 1863-cü ildə İ.Seçenovun "Baş-beyin reflekləri" adlı monumental əsəri çap olunmuşdur. O beyni işinin reflektor konsepsiyasını hər tərəfli inkişaf etdirə bilmışdır.

Bəzi müəlliflər (Y.M.Vermel, 1970, N.A.Manuilova, 1973) göstərir ki, 1590-cı ildə hollandiyalı optik Z.Yansen ilk mikroskopun konstruksiyasını vermişdir. Lakin 1612-ci ildə ilk mikroskopu italyan alimi Qalileo Qaliley hazırladı. Böyüdücü cihaza 1625-ci ildə İohan Faber mikroskop adını verdi. İlk mikroskoplar sonralar bir qədər də təkmilləşdirildi. Belə ki, 1659-cu ildə ingilis fiziki X.Qyuyhens yeni okulyar düzəltdi və onun həmyerlisi fizik Robert Hük həmin mikroskopu daha da təkmilləşdirdi. O, ilk dəfə olaraq 1665-ci ildə mikroskopdan bioloji məqsədlər üçün istifadə etməyə başladı. R.Huk özünün təkmilləşdirdiyi

mikroskopda ilk dəfə bitki qabıqının mantar qatını öyrənməyə başladı. O, mantar qatının bir-birindən xüsusi divarı ilə ayrılan kiçik boşluqlardan təşkil olunduğunu müəyyən etmiş və o, həmin boşluqlara hüceyrə adını vermişdir. Hüceyrə sözünün hərfi mənası boşluq yaxud qutu deməkdir. Mantar ölmüş toxuma olduğu üçün onun hüceyrələrinin yalnız qışası (qılıfı) mikroskopda göründü. Ona görə də R.Huk boşluqları hüccyrə adlandırmışlar. Lakin sonalar canlı hüceyrələrin mikroskop vasitəsi ilə tədqiq olunması nəticəsində müəyyən edildi ki, onlar heç də boşluqdan ibarət deyil və mürəkkəb quruluşa malikdir. Hüceyrə termini öz məzmununa uyğun olmasa da elmdə möhkəm yer tutdu. Lakin italyan alimi, anatomu Marçello Malpigi 1672-ci ildə ilk dəfə heyvan orqanizmi üzərində tədqiqat işləri apardı. O, dərinin, ifrazat orqanının, dalağın və digər orqanların mikroskopik quruluşunu öyrənmişdir.

Mikroskopun təkmilləşdirilməsində hollandiyalı optik şüşə ustası Anton van Levenhukun (1632- 1723) böyük xidməti olmuşdur. Alım olmasa da Levenhuk 1677-ci ildə obyekti 300 dəfə böyüdən mikroskop yaradaraq biologiya sahəsində bir sıra kəşflər etmişdir. O, ilk dəfə qırmızı qan hüceyrələrini (eritrositləri), kişi cinsi hüceyrəsini (spermatozoidi), əzələ və vətər liflərini və s. strukturları mikroskop altında öyrənmişdir. O, ilk dəfə yağış suyunda olan ibtidai (birhüceyrəli) canlıları bakteriyalan mikroskopda tədqiq etmişdir. Levenhuk 50 ilə yaxın bir müddətə biologiya sahəsində tədqiqatlar aparmaqla biologyanın inkişafında mühüm rol oynamışdır.

XVIII əsrda Rusiyada mikroskopik tədqiqatlar görünməyə başlandı. Məşhur həkim A.M.Şumlyanski 1782-ci ildə Rusiyada ilk dəfə insan orqanizimdə tədqiqatlar apardı. O, yeni üsul tətbiq edərək böyrəklərin mikroskopik quruluşunu-qırırm və düz sidik borucuqlarını, kapillyar damar yumaqcığını və onu əhatə edən kapsulu təsvir etmişdir. Həmin kapsul 60 il sonra 1842-ci ildə Boumen tərəfindən ikinci dəfə təsvir edilmişdir.

Rus anatomik məktəbin banisi alim P.A.Zaqorski (1764-1846) ilk dəfə rus dilində anatomiyadan kitab yazmışdır. Cərrah P.V.Buyalski (1789-1866) "İnsan bədəninin qısa ümumi anatomiyası" adlı kitab yazmış və "Cərrahi anatomiyadan tablolar" adlı anatomik atlas tərtib etmişdir.

İ.İ.Meçnikov (1845-1916) qanın, birləşdirici toxumanın və s. müxtəlif hüceyrələrin funksiyası və mənşeyinin öyrənilməsində orqanizma yad cisimlər yeritmək, orqanizmə neytral boyalar yeritmək metodlarının təklif etmələrinin böyük əhəmiyyəti oldu. Bunların nəticəsində İ.İ.Meçnikov (1892) özünün məşhur faqositoz nəzəriyyəsini yaratdıǵına görə Nobel mükafatına layiq görülmüşdülər.

Rus cərrahi və anatomu H.İ.Pirogov (1810-1881) anatomiya elminin inkişafında böyük rol oynamışdır. O, topoqrafik anatomianın banisidir, onun "Arterial kötüklerin və fassiyaların cərrahi anatomiyası" və

"Dondurulmuş meyitlərin kəsikləri üzrə topoqrafik anatomiya" adlı əsərləri ona dünya şöhrəti qazandırmışdır.

Rus fizioloqu İ.P.Pavlov (1849-1936) ali sinir fəaliyyəti haqqında təlim yaratmışdır. O, şərtsiz və şərti reflekslər, II- siqnal sistemini, daxili ləngiməni və s. kəşf etmişdir. Dünya elminin inkişafında böyük xidmətləri olmuş görkəmli alim, Nobel mükafatı laureati İ.Pavlovun həzm, qan dövranı, heyvanların və insanın ali sinir fəaliyyətinin fiziologiyası sahəsində apardığı tədqiqatlar ona dünya şöhrəti qazandırmışdır. Pavlov orqanizmin bütün həyatı boyu qazanmış olduğu və təsir qıcıqlandırıcılarla şərtsiz qıcıqlandırıcıların birləşməsi nəticəsində əmələ gələn refleksləri şərti reflekslər adlandırmışdır.

D.N.Zernov (1843-1917) "İnsanın təsviri anatomiyasından rəhbərlik" adlı kitab tərtib etmişdir.

XX əsrдə Rusiyada tibbi və anatomiyani müxtəlif sahələrinin inkişafında M.R.Konçalovski, Q.F.Lang, A.A.Boqomolets, N.N.Anıçkov, A.S.Myasnikov, M.N.Bloxin və bir çox məşhur alim və həkimlərin adı ilə bağlıdır.

P.F.Lesqaft (1837-1909) nəzəri anatomiyanın əsasını qoymuşdur. O, əsasən hərəkət aparatinin morfolojiyası ilə məşğul olmuş və anatomiyani fiziki tərbiyə-idman praktikası ilə əlaqələndirmişdir. V.A.Bets (1834-1894) beyin qabığının mikroskopik quruluşunu öyrənmiş və div hüceyrələrini kəşf etmişdir.

N.P.Qundobin (1860-1908) yaş anatomiyasının əsasını qoymuşdur. Keçmiş Sovet birliyində anatomiyanın inkişafında V.P.Varobyonun, V.N.Tonkovun, Q.M.İosifovun, P.I.Karuzinin, N.K.Lisenkonun, D.A.Jdanovun və b. dünya şöhrəti qazanmış alımların adı ilə bağlıdır.

Q.İosifov (1870-1933) limfa sisteminin anatomiyasına aid ilk kitab yazmışdır. V.N.Tonkov (1872-1954) öz tələbələri ilə birlikdə normal anatomiya müqayisəli anatomiya, embriologiya və s. ilə məşğul olmuşdur.

Azərbaycanda anatomiya, elminin inkişafının tarixi çox qədimdir. Bizim eranın I minilliyyindən Azərbaycan alimi Jsa-UR Riqinin "Tibb" adlı kitabında, həmçinin "Avesta" və Zərdüşlük dövrü ədəbiyyatında da anatomiyyaya layiqli yer ayrıılır. Dünya şöhrətli şairimiz N.Gəncəvinin əsərlərindəki "Tibbə dair fikirləri" anatomiya və fiziologiya da humoral təlimi, qanın, daxili orqanların, orqanızm sağlamlığı üçün mühüm rolunu qeyd etmiş, müalicəvi məqsədlə işlədilən bitkilər və başqa maddələrə dair dəyərli fikirlər söyləmişdir. N.Tusi (1201-1274) tibbi əsərləri ilə yanaşı "Öxlaqi Nasir" əsərində tibbə və gigiyenaya aid maraqlı fikirlər söyləmişdir.

N.Nərimanov (1870-1925) anatomiya, sanitariya və tibb sahələri üzrə məqalələr nəşr etdirmiştir. Az vaxtda tibb və anatomiya bütün sahələri üçün milli kadrlar hazırlanırdı. M.M.Mirqasimov, M.Ə.Topşubaşov, Ə.M.Əliyev, U.S.Musabəyova, M.Ə.Əfəndiyev, K.Ə.Balakişiyev,

Ə.F.Qarayev, A.S.Həsənov və s. bir çox yüksək ixtisaslı həkim və alimləri göstərmək olar. Dünya şöhrətli cərrahımız, ictimai və dövlət xadimi, akademik M.Topçubaşov (1895-1981) cərrahlıq üzrə 5 cildlik dərslik yazmışdır.

Görkəmli dövlət xadimi, səhiyyə təşkilatçısı, professor Ə.Əliyev (1897-1962) tibb elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı eksperimental nefrit zamanı qandakı biokimyəvi dəyişikliklərə, allergiya probleminə aid elmi tədqiqat işləri aparmışdır. AEA müxbir üzvi Ü.Musabəyova (1902-1974) elmi işləri traxoma, qlaukoma xəstəliklərinə görə sinirinin patologiyasına həsr edilmiş dərslik elmi məqalələrin və terminolojiya tərtib etməklə böyük xidməti olmuşdur.

Azərbaycanlı alimlər ölkəmizdən kənarda, xaricdə tibb elminin inkişafında müəyyən işlər görməklə əvəzsiz xidmətlər göstərmişdir. Ə.B.İnsanov, Ə.T.Əmiraslanov, C.Ə.Əliyevin və bir çox görkəmli akademiklərimizin tibb elminin və anatomiya fizologiya elminin inkişafında yüksək ixtisaslı kadrların hazırlanmasında, müalicə üsullarının təkmilləşdirilməsində, istinad-hərəkət aparatinin, süd vəzilərinin bədxassəli şışlərin, sümük xəstəliklərinin şışlərində, orqanizmin orqanlarının quruluşuna uyğun plastik materiallardan məharətlə istifadə olunmasına, müxtəlif xəstəliklərin müalicəsində düzgün proqnozun qoyulmasına və öyrənilməsində həsr etdikləri dərsliklər, elmi məqalələri, elmi tədqiqat işləri onlara dünya şöhrətli olmalarına imkan yaratmışdır. Azərbaycanda anatomiya, fiziologiya və gigiyena elmlərinin inkişafında A.İ.Qarayev, K.Ə.Balakişiyev, G.S.Hacıyev, M.S.Abdullayev, V.B.Şadlinski, H.H.Həsənov, T.M.Ağayev, Ə.H.Əliyev, Ə.N.Fərəcov, F.İ.Cəfərov bir çox dünya şöhrətli alim və həkimlərimizi göstərə bilərik. Azərbaycanda anatomiya elminin inkişafında K.Ə.Balakişiyevin (1906-1973) xidmətləri əvəzsizdir. Onun 200-ə yaxın elmi əsəri, 4 cildlik “İnsanın normal anatomiyası” dərsliyi, eyni zamanda 50-yə yaxın iri həcmli dərs vəsaitləri, elmi məqalələri və s. nəşr olunmuşdur. Onun rəhbərliyi altında onlarla elmlər namizədi və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. G.S.Hacıyev (1923-1993) orta tibb məktəbləri üçün “İnsanın anatomiyası”, diş həkimləri üçün “Ağız boşluğu orqanlarının anatomiyası”, dərslik, dərs vəsaiti hazırlanmış, 100-dən artıq elmi məqalələrin hazırlanmasında yaxından istirak etmiş. Tibb sahəsində bir çox alimlərin namizədlilik dissertasiyaların rəhbəri olmuşdur.

M.Abdullayev (1924-2006) “Histoloji nomenklatura”, “Ümumi Histologiya”, “Uşağın anatomiyası” iki cildlik “İnsan anatomiyası” adlı 4 dərsliyin, dərs vəsaitinin 200-dən artıq elmi məqalələrin çap olunmasında fəaliyyət göstərmişdir.

V.B.Şadlinski (1940), K.Balakişiyevin üç cildlik “İnsanın normal anatomiyası”, 18 dərslik, 11 monoqrafiya, 22 tədris metodik göstəriş, 300

yaxın elmi məqaləminin çap olunmasında istirak etməklə, özəl universitetlərin tibb fakültələri üçün “İnsan anatomiyası” (2004) orta tibb məktəbləri üçün “İnsan anatomiyası və fiziologiyası” (2001) üzrə dərsliklər hazırlayıb nəşr etdirmişdir.

1999-cu il doktorluq disertasiyاسını müdafiə edib. 1995-ci ildə insan anatomiyası kafedrasına rəhbərlik edir. YUNESKO nəzlində Beynalxaq Kadırlar Akademiyası tərəfindən anatomia professoru adı və təhsildə uğurlarına görə xüsusi qızıl medalı verilib. 2000-ci ildə “Respublikanın Əməkdar həkimi” adına layiq görüllüb. 2004-cü ildə Rusiya alımlarının təqdimatı ilə V.B.Şadliniski Rusiya Tibbi Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, 11 monoqrafiyanın insan anatomiyası atlasının 18 dərsliyin, 22 dərs və tədris metodik vəsaitin müəllifidir. V.B.Şadliniskinin rəhbərliyi altında 10-dan çox elmlər namizədi və 6 doktorluq dissertasiyası işi müvəffəqiyyətlə müdafiə edilmişdir. Hal-hazırda onun rəhbərliyi altında 4 namizətlik tədqiqatları başa çatmaq üzrədir.

V.B.Şadliniski uzun illər ATU tədris işləri üzrə prorektoru olmnuşdur. Akademik Y.Məmmədəliyev və N.Z.Tağıyev adına mükafatlara laiq görülmüşdür. O Avropa Patoloqlar, Qaradəniz və Baltikyanı ölkələrin anatomlar cəmiyyətinin idarə heyvətinin üzvü, Azərbaycan Morfoloqlar cəmiyyətinin sədri, Beynəlxəq Morfoloqlar Assosiasiyanın Koordinasiya Şurasının üzvüdür. 2010-cu ildə Elmi-pedaqoji naliyyətlərinə görə əməkdar elm xadimi adına laiq görülmüşdür.

Fiziologiya elminin inkişafında akademik A.İ.Qarayevin (1910-1968) böyük rolü olmuşdur. Milli fiziologiya elminin inkişafı, aparılan elmi tədqiqat işləri, Milli fiziologiya məktəbinin dünya miqyasında tanınmasında onun böyük xidmətləri olmuşdur.

A.Qarayevin “İnterozeptorlar və maddələr mübadiləsi” (1957), “Endokrin sistemin fiziologiyası” (1945), “Mərkəzi sinir sisteminin fiziologiyası” (1951), “Analizatorların fiziologiyası” (1964) dərs vəsaitlərinin, 300-dən artıq elmi məqalələrin başlıca müəlliflərindən biri olmuşdur. Onun rəhbərliyi altında AMEA Fiziologiya İnstitutu, Elmi-Tədqiqat Kurortologiya İnstitutu nəzdində eksperimental laboratoriyanın yaradılması, neyrofiziologiyanın, neyrokimyanın, beynin şöbələrinin sinir hüceyrələrinin funksional xüsusiyyətlərini öyrənilməsinə dair geniş elmi-tədqiqat işlərinin aparılmasında, fəaliyyətin möhkəmlənməsində həllədici rol oynamışdır.

H.H.Həsənov (1969-1995) neyrobiologiya və neyrofiziologiya, mərkəzi sinir sisteminin fiziologiyası, ali sinir fəaliyyətinin fiziologiyası, sensor sistemlərin fiziologiyası, psixofiziologiya və sahələr üzrə əldə edilmiş nəticələri ali məktəblərdə, tibb, psixologiya, pedaqogika və digər ixtisaslar üzrə dərslik, “Mərkəzi sinir sisteminin fiziologiyası”, 100-dən

artıq elmi məqalələr, 2 kitabı və monoqrafiyaların nəşr olunmasında bacarıqlı bir alim kimi fəaliyyət göstərmişdir.

T.M.Ağayev (1935) 4 kitabı və monoqrafiya, 260-dan çox elmi məqalənin müəllifi, 5-dən çox doktorluq, 30-dan artıq namizədlik işinin rəhbəri olmuşdur. Elmi-tədqiqat işləri “İnsan və heyvan fiziologiyası”na, “müqayisəli” yaş neyrokimyasına və görmə analizatorunun neyrofiziologiyasına həsr edilmişdir.

ADTU-nun akademiki F.İ.Cəfərov (1940-2009) 2 cildlik “Normal fiziologiyadan təcrübə” dərsliyinin, 4 dərs vəsaiti, 4 səmərələşdirici təkliflərin, 10-dan artıq metodiki göstərişlərin, həmçinin “XX əsrin görkəmli alimi”, “İlin elm adımı” və s. fəxri adlara layiq görülməklə böyük işlər görmüşdür.

Ə.H.Əliyev (1940) BDU-nun “İnsan və Heyvan” fiziologiyası kafedrasının müdürüdür. Professor Ə.Əliyev 200-ə yaxın elmi əsərin orta məktəblər üçün “İnsan”, biologiya fakültələri üçün “İnsan anatomiyası”, “İnsan və Heyvan” fiziologiyası dərsliklərinin müəllifidir.

N.Tusi adına Universitetin professoru Ə.N.Fərəcov (1936) “İnsan və Heyvan fiziologiyası” kafedrasının müdürüdür. O, 200-ə yaxın elmi məqalənin, metodik tövsiyələrin, dərslik və dərs vəsaitinin müəllifidir.

Prezidentimiz İlham Heydər oğlu Əliyevin yaxından köməyi nəticəsidir ki, xarici dünya şöhrəti qazanan alimlərimizin sayı çoxalmışdır. 2001-2014-cü ildə tibb elminin inkişafında əvəzsiz tibb kadrlarının yetişdirilməsi, səhiyyə-sağlamlıq ocaqlarının yaradılması bir çox alimlərimizlə yanaşı üç görkəmli alimimizin - Ə.İnsanovun, Ə.Əmiraslanovun, C.Əliyevin və s. Rusiya Tibb Elmləri Akademiyasının akademiki seçilməsi Azərbaycan tibb elminin dünya ölkələrinə integrasiya olunmasından bəhrələnərək, gələcək inkişaf üçün geniş perspektiv üfüqlər açılacaqdır.

Gigiyena elementləri bizim eradan əvvəl IV minilliklərdə mövcud olmuşdur. Hippokrat ilk dəfə gigiyenik biliklərdən təbabətdə xəstəliklərin qarşısının alınması və müalicəsində istifadə etmişdir. İbn Sina orta əsrlərdə xəstəliklərin torpaq və su ilə yayılması fikrinə əsaslanaraq, mənzil, geyim, qidalanma, uşaqların gigiyenik tərbiyəsi və s. gigiyenik məsələləri işləyib hazırlamışdır.

Bu dövrde L.Paster, R.Kox, J.J.Meçnikov, N.F.Qamaliyeva və başqları mikroorganizmlərin kəşfləri, gigiyenani yeni materiallarla zənginləşdirilməsinə zəmin yaratmışlar.

Azərbaycan həkimləri, alimləri və mütəfəkkirləri N.Gəncəvi, Ə.Təbrizi, Y.M.Şirvani, M.Füzuli, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, H.Zərdabi və başqları əsərlərində gigiyenaya aid çox sanballı və dəyərli fikir söyləmişlər, öz əsərlərində geniş sərh edilmişdir. Azərbaycanın görkəmli gigiyenist alimlərindən, professor

Ö.O.Bayraşevskiyə, professor İ.H.Səmədov, M.A.Kazimovu, M.M.Əfəndizadə və b. gigiyenaya dair bir çox dərslik, dərs vəsaitləri və dəyərli məsləhətlər vermişlər. İ.Səmədov 1966-1992-ci illərdə elmi pedaqoji fəaliyyətində 140-dan artıq elmi məqalə, 5 monoqrafiya dərc etdirmiş, “Ümumi gigiyena” dərsliyini, “Gigiyena” dərsliyini rus dilindən azərbaycan dilinə tərcümə edilmişdir. Onun rəhbərliyi dövründə neft, neft-kimya istehsalı sahəsində əmək gigiyenası və zəhərli kimyəvi maddələrin gigiyenası geniş öyrənilmişdir.

M.Kazimov 1994-1996-cı illərdə, 1 izahlı gigienik lügətin, 2 monoqrafiya, 6 dərsliyin, tədris-metodik vəsaitin, 200-dən artıq elmi məqalənin, tövsiyələrin, normativlərin işlənib hazırlanmasında yaxından iştirak etmişdir.

Azərbaycanda gigiyena elminin müasir inkişaf səviyyəsinə çatmasında milli kadrların hazırlanmasında və s. yuxarıda göstərilən alimlərin böyük rolü olmuşdur. Əsas profilaktik tibb fənlərindən bir də gigiyena və sanitariyadır. Gigiyena – insan sağlamlığını qorumaq və yaxşılaşdırmaqdırsa, elmi-müddəalarını praktikaya tətbiq etmək isə sanitariya üzərinə düşərək cəmiyyəti bu işə cəlb edilməsidir.

## VIII.FƏSİL

### § 8.1. Hüceyrə orqanizminin əsas quruluş, funksiya vahididir.

**Hüceyrə** – (yunanca Cytus cellula) üzvi aləmin tarixi inkişaf prosesində yaranmış, sitoplazma və nüvədən ibarət, öz-özünü tənzim edən və özünə oxşar quruluşlar yaratmağa malik olan tam və mürəkkəb quruluşlu mikroskopik canlı sistemdir.

Hüceyrə orqanizmin quruluş və inkişafinin əsasını təşkil edərək onun ən kiçik bioloji, funksional, genetik vahidi olmaqla bütün tamlığı ilə əlamətləri nəsildən-nəsilə verir. Hər bir toxuma hüceyrəsinin özünə məxsus quruluş, vəzifə və fuksional xüsusiyyətləri vardır. İnsan orqanizmi hüceyrələrinin quruluş planının əsas prinsipləri:

- Bir hüceyrənin digər hüceyrədən ayrı halda yerləşməsi.
- Hər bir hüceyrənin hüceyrəarası maddələrdən hüceyrə membranı ilə ayrılması.
- Hər bir hüceyrə daxilindəki nüvənin sitoplazma daxilində nüvə membranı ilə ayrılması.
- Hüceyrələrin quruluş formalarını, xüsusiyyətlərini qoruyub saxlamaları. Hücyrəarası canlı maddələr hüceyrələrin arasında yerləşir. Bu maddələr maye halında, həliməbənzər lifli quruluşlu və ya digər quruluşlu maddələr mübadiləsini və funksiyalarını müəyyən edir.

İnsan orqanizminin hüceyrələri öz formalarına, ölçülərinə və quruluşlarına görə çox müxtəlifdir. Sitoplazmada sitolemmalar, orqanellər və orqanoidlər vardır. Nüvə - nüvə membranı, nüvə şirəsi, nüvəcikdən və xromatinlərdən (xromosom) təşkil olunmuşdur. Hüceyrəin quruluş xüsusiyyətlərinə nəzər salsaq görərik ki, onlar qədim əcdadlarından, yəni primitiv birhüceyrəli orqanizmlərdən irlənən əmələ gəlmiş, ən əhəmiyyətli bioloji xüsusiyyətlərdən bir özünə oxşar quruluşlar yaratmaq (bölmə) qabiliyyətdir.

Hüceyrə haqqında elm sitologiya adlanır. Bu elm hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, çoxalma və inkişafını, ətraf mühit şəraitinə uyğunlaşmasını öyrənir.

XVII əsrin ortalarında ilk dəfə 1665-ci ildə ingilis alimi Robert Hük «hüceyrə» terminini işlətmüşdür. Sonra 1680-ci ildə Anton Levenhuk mikroskopdan istifadə edərək, birhüceyrəli orqanizmləri kəşf etdi.

XIX əsrin ortalarında alman fizioloqu Teodor Svann (1839) hüceyrə nəzəriyyəsinin əsasını qoymuşdur.

Hüceyrə bütün canlı orqanizmlərin struktur və funksional vahididir.

Bütün bir hüceyrəli və çox hüceyrəli orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinin əsas təzahürünə və maddələr mübadiləsinə görə oxşardır (homoloqdur). Hüceyrələr bölünmə yolu ilə çoxalır, yeni hüceyrə tam yetişmiş hüceyrənin bölünməsindən əmələ gelir.

Mürəkkəb çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalar üzrə ixtisaslaşmış və müvafiq toxumalar əmələ gətirmişdir. Orqanlar toxumalardan ibarət olub, bunların fəaliyyətini sinir və humorallı sistemlər tənzim edir.

Hər bir canlı hüceyrə sitoplazmadan və nüvədən ibarət, özünü tənzim edən və özünü oxşar strukturlar yarada bilən mürəkkəb quruluşlu mikroskopik canlı sistemdir. Çox hüceyrəli orqanizmlərdə hüceyrələr öz fəaliyyətini bu və ya digər toxuma, yaxud orqan daxilində həyata keçirir. Hüceyrənin əsas xüsusiyyətlərindən biri xarici mühitlə fasıləsiz olaraq maddələr mübadiləsini həyata keçirmək və özünü bərpa etməkdir. Orqanizmdə hüceyrələr hüceyrəarası maye və ya bərk maddə mühiti ilə əhatə olunmuşdur. İnsan bədəninin hüceyrələri öz formasma, ölçülərinə və quruluşlarma görə olduqca müxtəlidir. Burada 200-ə yaxın müxtəlif növ hüceyrələrə rast gəlinir. Onlar kubabənzər, silindrik, yasti, iyəbənzər, çıxmtılı, oval, dairəvi və digər formalarda olur. Hüceyrələrin forması daşıdıqları funksiyadan, protoplazmanın xassələrindən, əhatə olunduğu mikromühitdən, onların bir-birinə olan mexaniki təsirindən və s. asılıdır.

Hüceyrələrin əksəriyyəti mikroskopik ölçüdədir. Hüceyrələr müxtəlif formaya, ölçüyə və funksiyaya malik olmalarına baxmayaraq, onların ümumi quruluş planı prinsip etibarilə eynidir, yəni hər bir hüceyrə bir-biri ilə six əlaqədə olan iki əsas hissədən - nüvədən və sitoplazmadan təşkil olunmuşdur. Sitoplazma ətraf mühitdən hüceyrə qışası (membrani) vasitəsilə ayrıılır. Nüvə xromatin strukturlardan, nüvəcikdən və nüvə qışasından ibarətdir.

Sitoplazma hüceyrənin ən zəruri komponentidir. Ona hüceyrə membrani, organelər, əlavələr və hialoplazma aiddir. Hüceyrə qışası və ya membrani hüceyrəni xaricdən örtərək, onu ətraf mühitdən ayırır. Membran yarımkəcərici zar olub, xarici mühitlə hüceyrə arasındakı mübadilə proseslərini tənzim edir və hüceyrənin daxili mühitini sabit saxlayır. Maddələr xarici mühitdən hüceyrəyə və hüceyrədən xarici mühitə osmos və diffuziya qanunları əsasında keçir. Bu proses habelə faqositoz, pinositoz yolu ilə də icra olunur.

### § 8.1.2 Hüceyrənin ümumi quruluşu. (Şəkil-1)

Hüceyrənin quruluş xüsusiyyətlərinə nəzər salsaq, görərik ki, onlar qədim əcdadlarından, yəni primitiv bir hüceyrəli orqanizmlərdən irsən əmələ gəlmiş, ən əhəmiyyətli bioloji xüsusiyyətlərindən bir özünə oxşar quruluşlar yaratmaq (bölmə) qabiliyyətidir.

"Hüceyrə" terminini ilk dəfə olaraq XVII əsrin ortalarında Robert Hük işlədib. O, düzəltdiyi mikroskopla mantar kəsiyinə baxdıqda onun kiçik gözcüklərdən təşkil olunduğunu görüb və onları hüceyrə adlandırib. Canlı hüceyrəni isə Anton Levenhuk 1680-ci ildə kəşf edib.

Nüvə və sitoplazmadan təşkil olunmuş bitki və heyvan orqanizminin quruluş və funksional vahidi olan canlı sistem hüceyrə adlanır. Yenidögulmuş uşaq orqanizmində təqribən iki trilyonadək hüceyrə var. Hər bir hüceyrənin orta kütləsi  $10^7$  -  $10^8$  q-a bərabər, diametri isə 0,02 mm-dir, lakin sinir hüceyrələri çıxıntıları ilə birlikdə iridir.

Yeniyetmələrdə isə bəzi hallarda sinir hüceyrələri 150 sm-ə bərabərdir. Hüceyrənin forması onun yerinə yetirdiyi funksiya ilə qarşılıqlı əlaqədə olur. Orqanizmi təşkil edən hüceyrələrin üç əsas hissəsi ayırd edilir: **örtüyü, sitoplazması və nüvəsi**.

Uşaq orqanizmindəki hüceyrənin ən xarici qatı **qlikokalis**, onun altında isə **plazmatik membran** yerləşir.

Hüceyrə sitoplazmasında orqanoidlər, birləşmələr, hialoplazma və nüvə var. Plazmatik membran hüceyrə möhtəviyyatını xarici mühitdən ayıır. Qalınlığı 0,008-0,01 mkm-dir. Seçici keçiriciliyə malikdir. Hüceyrənin xaricdən daxilə və daxildən xaricə ion və molekulların keçməsini təmin etməklə hüceyrə daxilində nisbi sabitlik yaradır.

Membran həmçinin xarici mühitdən informasiyanı qəbul edərək onu hüceyrənin daxilinə ötürmək qabiliyyətinə malikdir. Müəyyən olunub ki, membranın tərkibində zülallar, yağlar karbohidratlar, mineral duzlar və su var.

Hazırda alımların böyük əksəriyyəti membranın mozaik modeli ilə daha çox razılaşırlar. Bu isə o deməkdir ki, bimolekulyar fosfolipid qatları membranın əsasını (xarici və daxili qatını) təşkil edir. Onların arasında isə zülal molekulu yerləşir. Bəzi hallarda isə zülal molekulu lipid molekulundan keçərək onun üzərinə çıxır. Karbohidratlar isə əksər hallarda membranın digər komponentinə birləşmiş vəziyyətdə olur. Əgər lipidlərlə birləşibsə qlikolipidlər, zülallarla birləşibsə qlikoproteidlər adlanır. Membran dinamik quruluşludur. Belə ki, zülallar və yağlar daim ondan keçirlər, yerdəyişməyə

məruz qalırlar. Membranda bimolekulyar yağı qatları və ondakı zülal molekulu elementar membranı əmələ gətirir.

Hüceyrə orqanoidlərinə və hüceyrədaxili birləşmələrə aşağıdakılardır: mitoxondri, lizosom, ribosom, endoplazmatik şəbəkə, holci aparati, hüceyrə mərkəzi, neyrofibril, miofibril, qamçı, kirpik, pigmentlər, zülallar, yağlar, karbohidratlar. Orqanoidləri şərti olaraq iki qrupa bölmək olar.

1. Ümumi orqanoidlər; eukariotik hüceyrələrin böyük əksəriyyətində rast gəlinir. Bunlara mitoxondri, ribosom, lizosom, hüceyrə mərkəzi, holci aparati, endoplazmatik şəbəkə aiddir.

2. Xüsusi orqanoidlər; ancaq xüsusi qrup hüceyrələrdə və yaxud simoplastlarda rast gəlinir. Bunlara aiddir: - neyrofibrillər-sinir hüceyrələri olan neyronlarda olur, miofibrillər-simoplastik quruluşlu əzələ liflərində olur.

Hər bir orqanizmin hüceyrəsi tam canlı sistem kimi bir-biri ilə sıx əlaqəli qılfaf, sitoplazma və nüvədən təşkil olunmuşdur.

**Daxili qılfaf.** Heyvan hüceyrələrinin daxili qılfafı plazmatik membran adlanır (lat. membran nm-ə dəri, örtük). O, hüceyrə divarı altında yerləşir. Qalındığı 10 mm-ə qədər olur. Plazmatik membran sitoplazmanı xaricdən əhatə edir. Onun quruluşunu yalnız elektron mikroskopu ilə görmək mümkündür.

Plazmatik membran iki cərgədə yerləşmiş lipid qatından və onlar arasında nizamsız surətdə yerləşən zülallardan ibarətdir. Lipid cərgəsi membrana yarımkəcicilik xüsusiyyəti verir. Membran zülallarının bəziləri lipid qatını deşib keçir. Onlar, adətən, siqnal funksiyasını yerinə yetirirlər. Zülalların bir qismi membranın xarici və daxili səthində yerləşir, digərləri isə onun içərisinə çökür. Membran səthində olan bəzi zülallara karbohidratlar birləşir. Zülal və lipid moleküllerinin hərəkətliliyi plazmatik membranın dinamikliyini təmin edir.

**Plazmatik membranın funksiyaları.** Plazmatik membran bir çox vacib funksiyaları ilk növbədə, hüceyrənin daxili möhtəviyyatını xarici mühitdən ayıran funksiyasını həyata keçirir. Plazmatik membranın ən başlıca funksiyalarından biri maddələrin daşınmasında istirak etməkdir. Xarici mühitdən hüceyrəyə su, ion şəklində müxtəlif duzlar, üzvi və qeyri-üzvi molekullar daxil olur. Onlar hüceyrəyə membranda olan kiçik məsamələrlə keçir. Eyni zamanda hüceyrədə yaranan maddələr də bu məsamələrdə hüceyrədən xaric edilir.

Maddələrin hüceyrəyə daşınmasında membranın tərkibindəki zülallar da istirak edirlər. İri maddələr və bərk hissəciklər isə faqositoz və pinositoz yolla hüceyrəyə daxil olur.

**Faqositoz.** İri və bərk hissəciklərin plazmatik membran vasitəsilə tutularaq içəri çökəmə yolu ilə hüceyrəyə daxil olması faqositoz adlanır (faqeο-udmaq, sitos – hüceyrə). Faqositoz, əsasən, heyvan hüceyrələrində

gedir. Bu zaman bərk maddə plazmatik membranı çökdürərək, qopmuş plazmatik membran hissəciyi ilə əhatə olunmuş şəkildə sitoplazmaya daxil olur və həzm vakuolunu əmələ gətirir. Bu vakuola lizosom birləşir. Qida lizosomdakı fermentlərin təsirindən həll olur və hüceyrə tərəfindən həzm edilir. Faqositozu amöbdə, infuzorda, bəzi birhüceyrəli orqanizmlərdə və qanın leykosit hüceyrələrində müşahidə etmək mümkündür.

**Pinositoz.** Plazmatik membran nazik kanal şəklində içəri çökərkən, bəzən suda həll olmuş maddələr (məhlullar) kanaldan ayrılan damlalarla hüceyrə daxilinə keçir. Proses su içməyi xatırlatduğundan o, pinositoz (yun."pino" – içirəm) adlanır. Membran örtüyündə sitoplazmaya pinositoz yolu ilə keçən maddələr hüceyrə tərəfindən həzm edilir. Plazmatik membranın digər funksiyası toxuma hüceyrələrinin əlaqəsini və birləşməsini təmin etməkdir. Heyvan toxumalarının hüceyrələri membran səthində yaranan qırışlar və çıxıntılar vasitəsilə ilə birləşirlər. Plazmatik membran öz səthində sitoplazma çıxıntıları – mikroxovcuqlar əmələ gətirməklə hüceyrənin səthinin sorulma xüsusiyyətinə malikdir. Məsələn, bağırsaq epiteli hüceyrələrinin səthində olan mikroxovcuqlar onun soruculuq səthini artırır.

#### § 8.1.2.3. Sitoplazma və onun orqanoidləri

**Sitoplazma.** Əsasən, sudan ibarət olan və hüceyrənin daxili möhtəviyyatını təşkil edən sitoplazma xarici mühitdən plazmatik membranla ayrılır. Sitoplazmada üzvi maddələrdən zülallar üstünlük təşkil edir. Əksər hüceyrələrin sitoplazmasında nüvə və digər hüceyrə orqanoidləri yerləşir. Sitoplazmanın bütün hüceyrə orqanoidlərini bir-biri ilə əlaqələndirərək vahid bir sistem halında birləşdirir və birgə fəaliyyətini təmin edir. Sitoplazmada, həmçinin nazik sitoplazma telləri, mikroxovcuqlar olur ki, onlar da hüceyrədə mexaniki funksiya daşıyaraq hüceyrə skeleti rolunu oynayır. Məsələn, bağırsaq epitelisi hüceyrələrinin səthində olan mikroxovcuqlar onun soruculuq səthini artırır.

**Endoplazmatik şəbəkə.** Birmembranlı quruluşa malikdir. Bir-biri ilə birləşrək müxtəlif ölçülü və formalı kanallar sistemi yaradır. Onların divarı plazmatik membrana oxşardır. Endoplazmatik şəbəkə plazmatik membranı nüvə pərdəsi (nüvənin xarici qılaflı) ilə əlaqələndirir. Quruluşuna görə iki tip endoplazmatik şəbəkə vardır. Onların birində membran kanallarının səthində ona dənəvər quruluş verən kiçik dəyirmi cisimcikli ribosomlar yerləşmişdir. Bu, dənəvər endoplazmatik şəbəkədir. Digərinin kanal və boşluqlarının səthində ribosomlar yoxdur. Bu, hamar endoplazmatik şəbəkə adlanır. Endoplazmatik şəbəkə müxtəlif funksiyaları

yerinə yetirir. Dənəvər endoplazmatik şəbəkədə ribosomların köməyi ilə zülalların sintezi baş verir. Hamar endoplazmatik şəbəkənin membranlarında yağların və polisaxaridlərin sintezi baş verir. Sintez olan məhsullar kanal və boşluqlara həm də hüceyrəni müxtəlif sahələrə ayırdığı üçün hüceyrədə gedən reaksiyalar bir-birinə mane olmur.

**Ribosomlar.** Membran quruluşuna malik olmayan ribosomlar böyük və kiçik hissədən ibarət dəyirmi cisimciklərdir. Diametri 15-35 nm-ə çatır. Ribosomların tərkibi zülallardan və ribonuklein turşusundan (RNT) ibarətdir. Ribosomu təşkil edən ribonuklein turşusu nüvəcikdə sintez olunur və ribosom RNT-si adlanır. Nüvəcikdə sintez olunan ribosomun böyük və kiçik hissələri nüvə məsamələrdən sitoplazmaya çıxır və burada birləşirlər. Ribosomun mərkəzi hissəsində ribosom funksional mərkəzi olur. Bu mərkəzdə məlumat RNT-sinin 6 nukleotidi yerləşə bilər. Ribosomlar sitoplazmada sərbəst şəkildə, ya da dənəvər endoplazmatik şəbəkənin membranı üzərində yerləşir. Bundan başqa, ribosomlara hüceyrə orqonoidlərində, yəni mitokondridə, hüceyrə mərkəzində və nüvədə də rast gəlinir. Ribosomun əsas funksiyası zülal sintez etməkdir. Zülal sintezi, adətən, tək ribosom deyil, məlumat RNT-si üzərində yerləşən və polisom adlanan ribosom qrupu yerinə yetirir. Ribosomlara bütün hüceyrələrdə rast gəlinir.

**Holci kompleksi** (İtalian histoloqu Kamillo Holcinin adı ilə). Birmembranlı quruluşlu, qeyri-sabit formaya malik hüceyrə orqanoididir. Əsas quruluş elementləri üst-üstə yiğilan hamar və yastı lövhəşəkilli boşluqlardan, onlardan çıxan kanalcıqlardan və bunların üç hissəsində yerləşən qovuqcuqlardan ibarətdir. Heyvan hüceyrələrinin bir çoxunda (məsələn, sinir hüceyrələrində) torşəkilli olur. Holci kompleksinin əsas funksiyası endoplazmatik şəbəkənin kanal və boşluqlarına toplanmış maddələrin daşınamsında iştirak etməkdir. Həmin maddələr burada qablaşdırırlaraq qismən dəyişikliyə uğrayır, sonra hüceyrənin sitoplazmasına daxil olur. Burada ya hüceyrənin həyat fəaliyyəti prosesində sərf olunur və ya hüceyrədən xaricə daşınır. Holci kompleksinin digər funksiyası plazmatik membranın təzələnməsində iştirak etməkdir. Membranın yeniləməsi burada sintez edilən və membranın tərkibinə daxil olan yağların və karbohidratların hesabına baş verir. Bundan başqa, Holci kompleksinin funksiyalarından biri də lizosomların formallaşmasında iştirak etməkdir. Holci kompleksi sekret ifraz edən vəzi hüceyrələrində daha çox olur.

**Lizosomlar.** (yun.lizeo-həll edirəm, soma – bədən). Birmembranlı quruluşa malik kiçik, dəyirmi cisimciklərdir. Həm bitki, həm də heyvan hüceyrələrində rast gəlinir. Onun membranı daxilində zülal, yağ və

karbohidratları parçalayan fermentlər olur. Bu fermentlər dənəvər endoplazmatik şəbəkənin ribosomları tərəfindən sintez edilir. Həmin maddələr endoplazmatik şəbəkədən Holci kompleksinə keçir və burada lizosomlar formalaşır. Faqositoz və ya pinosotoz yolla membran örtüyündə hüceyrəyə daxil olan qida maddələrinə lizosomlar yaxınlaşaraq ümumi həzm vakuolu əmələ gətirir və fermentlərin köməyi ilə onu həll edir. Lizosomlar, əsasən, hüceyrə daxili həzm prosesində iştirak edir. Qida maddələrini aktiv həllətmə qabiliyyəti sayəsində lizosomlar məhv olmuş hüceyrələrin, bəzən də bütöv orqanınitməsinə səbəb olur. Məsələn, çömçəquyruğun quyruq hissəsində daha çox lizosomun olması inkişaf dövründə bu orqanın tamitməsi ilə nəticələnir.

**Mitoxondri** (yun. Mitoz- tel, sap xondrion – dənəvər). Eukariot hüceyrələr üçün səciyyəvidir. Ölçüsü 0,2-0,7 mkm-dır. İşıq mikroskopunda yaxşı görünür. Mitoxondri ikimembranlı quruluşa malikdir. Onun xarici membranı hamar, daxili isə qırışdır. Bu qırışlar kristlər (yun.krista-pipik, çıxıntı) adlanır. Kristlər qaraciyər, əzələ kimi aktiv işləyən orqanların mitoxondridlərində daha çox olur. Mitoxondrinin daxili membranında qırışlararası boşluğu matriks adlanan yarımmaye mühit tutur. Matriksdə RNT, ribosom, müxtəlif fermentlər, halqaşəkilli DNT (bakteriyalardakı kimi) olur. Fermentlər xüsusən kristal membranlarında daha çox olur. Onlar enerji mübadiləsi prosesində iştirak edirlər. Mitoxondri endoplazmatik şəbəkənin kanalları ilə sıx əlaqəli olur. Onun kanalları, adətən birbaşa mitoxondriyə açılır. Mitoxondrinin DNT-yə malik olması sayəsində o, ikiyə bölünmə yolu ilə çoxala bilir. Əsas funksiyası hüceyrədə enerji mənbəyi olan ATP sintez etməkdir.

**Hüceyrə mərkəzi.** Membran quruluşuna malik deyil. adətən, nüvənin yaxınlığında olur. Sitoplazmanın sixlaşmış hissəsində yerləşmiş, bir-birnə perpendikulyar duran sentriol adlanan iki cisimcikdən və sitoplazmaya doğru uzanaraq onun sitoskeletini təşkil edən mikroborucuqlardan təşkil olunmuşdur. Sentriolların hər birinin diametri 1 mkm-ə qədərdir. DNT-nin olması sayəsində sentriollar da ikiləşir. Hüceyrə mərkəzinin əsas funksiyası hüceyrənin bölünməsində iştirak etməkdir. Bölünən hüceyrədə, ilk növbədə, sentriollar ikiləşir və eyni zamanda xromosomların qütblərə çəkilməsində iştirak edən bölünmə vətərləri əmələ gəlir..

**Xüsusi əhəmiyyətli orqanoidlər.** Bunlar hüceyrə tərəfindən hər hansı bir xüsusi funksiya yerinə yetirən orqanoidlərdir. Onlara kirpiklər, qamçılar, yalançı ayaqlar, miofibrillər addır. Xüsusi əhəmiyyətli orqanoidlər hüceyrədə, əsasən, hərəkət funksiyasını yerinə yetirir. Qamçılar və kirpiklər membrana quruluşuna malik olmayan sitoplazma çıxıntılarıdır.

İbtidai quruluşlu bir hüceyrəli heyvanlarda, infuzorlarda, kirpikli qurdarda onlar bütün orqanizmin hərəkətinə, tənəffüs yolları, yumurta borusunun epiteli hüceyrələrində olan kirpriklər isə hissəcik və mayenin hərəkətinə xidmət edir. Əzələ toxuması yiğila bilən xüsusi hüceyrələr – miofibrillər hesabına yığılırlar. Bir hüceyrəli heyvanlarda (amöblərdə) və çox hüceyrələrin bəzi hüceyrələrində (qanın leykositlərində) hərəkət yalançı ayaqlar vasitəsi ilə baş verir.

**Hüceyrə törəmələri.** Hüceyrənin həyat fəaliyyəti nəticəsində yaranan və burada damçilar, kristallar, hissəciklər şəklində müvəqqəti toplanan maddələrdir. Bu maddələrə hüceyrədə ehtiyat halında toplanan qida maddələri: nişasta, yağ damcıları, züləllər, efir yaqları, bir çox üzvi turşular, üzvi və qeyri-üzvi turşuların duzları, heyvanların qaraciyər və əzlə hüceyrələrində toplanan qlikogen, dərialtı hüceyrələrdə toplanan yağ damlaları və s. aididir. Hüceyrə törəmələrinin bəziləri isə hüceyrədə tullantı maddələri kimi kristal və piqmentlər şəkilində toplanır. Hüceyrə törəmələri ya hüceyrə tərəfindən sərf olunur, ya da xaricə çıxarılır.

**Nüvə.** Nüvə eukariot orqanizmlərin əksər hüceyrələrinin daimi komponentlərindən biridir. Onun forma və ölçüsü hüceyrələrin quruluşundan asılıdır. Hüceyrələrin əksəriyyəti birnüvəli olur. Birnüvəlilərlə bir hüceyrəlilərin bir çoxunu, saya əzələ hüceyrələrini və başqalarını misal göstərmək olar. Lakin iki, üç, hətta yüzlərlə nüvəyə mallik olan hüceyrələr də vardır. Onlar çoxnüvəli adlanır. Çoxnüvəli hüceyrələrə infuzorlarda, qaraciyər, sümük iliyi, eninəzolaqlı əzələ və digər hüceyrələrdə təsadüf edilir. Nüvə dəyirmi formalı olub, nüvə pərdəsi, nüvə şirəsi, xromatin və nüvəcikdən ibarətdir.

**Nüvə pərdəsi.** Xarici və daxili membrandan ibarət olan ikimemebranlı quruluşa malikdir. Quruluşlarına görə onlar plazmatik membrana oxşasalar da, məsamələrinin iri olmasına görə fərqlənirlər. Bu səbəbdən nüvə pərdəsindən yağ və karbohidrotlardan başqa, züləl molekulları da keçə bilir. Nüvə pərdəsi nüvə möhtəviyyatını sitoplazmadan ayıır. Onun xarici və daxili membranları arasında içərisi yarımmaye ilə dolu dar sahə vardır.

**Nüvə şirəsi** (karioplazma). Nüvə pərdəsi ilə əhatə olunmuş daxili hissəni dolduran yarımmaye mühittidir. Burada xromatin və nüvəciklər yerləşir. Nüvə şirəsinin tərkibində müxtəlif züləllər, həmçinin bir çox fermentlər, sərbəst nukleotidlər, amin turşuları vardır.

**Xromatin.** Nüvədə cisimciklər şəklində olan hissəciklərdir. Hüceyrənin bölünməsi zamanı ondan xromosomlar əmələ gəlir. Xromosomlar (yun.xroma – rəng, soma – bədən) DNT və züləllardan təşkil olunmuşdur. Membran quruluşuna malik deyil, nüvənin ən vacib hissəsidir.

DNT-nin olması sayəsində xromosomlar ikiləşir və xromatidlər adlanan qız xromosomlar əmələ gətirirlər. Onlar irsi əlamatləri nəslə vermək xüsusiyətinə malikdir. Bölünmə zamanı xromosomlar işiq mikroskopunda aydın görünür. Xromosomlarda olan ilkin gərilmə vasitəsilə onlar iki qola bölünür. İlkin gərilmə hissəsində sentromer adlanan sahə olur ki, buraya da bölünmə vətərləri birləşir.

**Nüvəcik.** Membran quruluşuna malik deyil, dəyirmi və bərk cisimcik olub, nüvə şirəsinə batmış şəkildə yerləşir. Adətən, bölünməyən nüvələr olur və bölünmə zamanı itir. Nüvədə sayı 1-dən 10-a qədər olur. Tərkibi ribosom RNT-si və zülallardan ibarətdir. Nüvəcik xromosomlarla əlaqədar olub, onun müəyyən hissəsində əmələ gəlir və onda ribosomun tərkib hissəsini təşkil edən ribosom RNT-si sintez olunur. Bu səbəbdən nüvəcikdə ribosomun böyük və kiçik hissəcikləri formalaşır.

**Xromosom yiğimi.** Hər bir növün bütün fərdlərində xromosom sayı həmişə eyni olur. Xromosomların sayı orqanizmlərin quruluş səviyyəsindən və müxtəlif növlərindən olmasından asılı olmaya da bilər. Məsələn, sistematik cəhətcə uzaq olan növlərdə bəzən eyni sayıda xromosom olur. Yəni, xromosomun sayı spesifik növ əlaməti deyil. lakin hər bir növün xromosomu, quruluşuna, sentromerin yerləşməsinə, ölçüsünə və formaına görə digər növdən fərqlənən xromosom yiğimi olur. Orqanizmlərin xromosom yiğimi onun kariotipi adlanır. Kariotipdə xromosom sayı həmişə sabit olur.

**Homoloji xromosomlar.** Somatik (bədən) hüceyrələrdə hər bir xromosomun özünə oxşar və eyni gen daşıyan homoloji xromosomlar təşkil edir. Xromosomların belə yiğimi diploid yiğim adlanır və  $2n$  ilə (DNT-nin miqdarı isə  $2$  s ilə) işarə edilir. Cinsi hüceyrələrə hər xromosom cütündən yalnız biri düşdüyü üçün xromosom yiğimi  $2$  dəfə azalır. (buna müvafiq DNT-nin miqdarı da ikiqat azalır). Bu halpoid yiğim adlanır,  $n$  ilə işarə edilir.

**DNT-dezoksiribonuklein turşusu.** İrsi məlumatların mühafizəçisi olub, biri digərinə sarılmış iki teldən ibarətdir. DNT-nin uzunluğu yüz minlərlə nanometrə çatdığı halda, eni  $2$  nm-ə bərabərdir. Molekul kütləsi də çox böykdür (yüz milyona çatır). DNT zəncirləri – spiralları üzərində çoxlu nukleotid yerləşdiyindən polimerdir. Hər bir nukleotid  $3$  maddədən – azotlu əsasdan, karbohidratdan və fosfat turşusundan təşkil olunub. Canlıların, o cümlədən, uşaq orqanizmindəki DNT-də  $4$  növ nukleotid olur, onlar isə azotlu əsasa görə bir-birindən fərqlənirlər. Bir qayda olaraq, aotlu əsaslar adlarının baş hərfi ilə adlanırlar. Məsələn, adenin A, quanin Q, timin T, sitozin C. Ölçüsə A və Q, C-lə T-ə nisbətən iridir. Nukleotidlər spirallar üzərində həm vertikal, həm də qarşı-qarşıya əlaqəli olurlar. Qarşı-qarşıya

əlaqə hidrogen rabitəsi hesabına, yəni, A-T arasında 2, C-lə Q arasında 3 hidrogen rabitəsi mövcuddur. Bu qanunauyğunluq heç vaxt pozulmur. DNT molekulunda nukleotidlərin öz aralarında şaquli birləşməsi isə kovalent rabitə hesabına, yəni, bir nukleotidin karbohidratı qonşu nukleotidin karbohidratı ilə fosfat turşusu ləşmiş halda olur. DNT-yə nüvədən başqa mitoxondri vəqaliğı ilə əlaqələnir. DNT nüvədə xromosomların tərkibinə daxildir və zülalara da rast gəlinir.

**RNT-ribonuklein turşusu.** DNT-dən fərqli olaraq təkqatlı polinukleotiddir, ölçücə balacadır. Zəncirin üzərində timin azotlu əsasın əvəzinə quruluşca ona yaxın olan urasil(U) yerləşir. Ancaq oxşar cəhətləri də var. O da 4 tip nukleotidlərdən və polinukleotid zəncirindən ibarətdir. Eyni bir hüceyrədə 3 növ RNT-yə rast da gəlinir.

1. Ribosom RNT-si. Əsasən nüvənin nüvəciyində əmələ gəlir sonra isə sitoplazmaya keçərə ribosomların formallaşmasında iştirak edir. Molekul kütləcə RNT-dən ən böyüydür.

2. Məlumat RNT-si. Bu RNT nüvədə DNT-nin hesabına əmələ gəlir. Ölçücə ribosom RNT-si ilə nəqliyyat RNT-si arasındadır, ancaq ikincidən 10 dəfə böyükdür.

3. Nəqliyyat RNT-si. Ən kiçik RNT-dir. Orqanizmi təşkil edən hüceyrələrin əsas komponentlərdən biri də onun törəmələridir. Bunlara zülallar, yağlar, karbohidratlar aiddir.

**Adenozintrifosfat turşusu və onun hüceyrədəki rolü.**

Adenozintrifosfat turşusu qısaca olaraq ATF adlandırırlar. Digər üzvi birləşmələrlə karbohidrat və fosfor turşusu qallığından ibarətdir. Azot əsası yalnız adenin, karbohidrat isə RNT-də olduğu kimi ribozadır. Lakin ATF-də digər nukleotidlərdən fərqli olaraq, bir deyil, üç fosfat turşusu qalığı olur. Bu, çox davamsız birləşmədir, xüsusü fermentin təsirindən nukleotiddə olan fosfor və oksigen arasındaki rabitə asanlıqla hidrolizə uğrayaraq özündə fosfat qalıqları ayıra bilir. Hidroliz nəticəsində molekuldan bir fosfat turşusu qalığı ayrılsa, onda ATF ADF-ə (adenozindifosfata) çevrilir və 40 kC-a qədər enerji ayrılır.



Hüceyrədə biosintez proseslərində, hərəkət, istiliyin əmələ gəlməsi, sinir impulslarının yaranması, işıqsəçmə (lüminisent bakteriyaları) və digər həyatı proseslərdə ATF enerjisindən istifadə edilir. Beləliklə, ATF universal enerji mənbəyidir. Günəşin işıq enerjisi və qidanın tərkibində olan enerji orqanizmlərdə, əsasən, ATF molekulu şəklində toplanır. ATF-in əsas sintezi mitoxondridə gedir. ATF universal enerji mənbəyidir. Hüceyrədə yaranan enerjinin heç də hamisindən istifadə edilmir, onun artıq qalan hissəsi istənilən vaxt sərf olumağa, yaralı olan ATF şəklində saxlanılır. Hüceyrənin hər hansı həyat fəaliyyəti zamanı enerji sərf edilir. Bu zamn etibarı ilə ATF-in parçalanmasına uyğun gəlir. Qaçış zamanı əzələ ATF

hesabına işləyir. Bu zmaan ATF sürətlə parçalanması baş verir. Hüceyrənin ATF ehtiyatı məhduddur, buna görə də parçalanmadan sonra onun miqdarı hüceyrədə daima bərpa olunmalıdır. Bu maddələr mübadiləsi zamanı yenidən bərpa olunur və ATF-in miqdarını uzun müddət orqanizmdə dəyişmir.

**Hüceyrənin kimyəvi tərkibi.** Müəyyən edilmişdir ki, təbiətdə olan kimyəvi maddələrin, demək olar ki, hamısı (Mendeleyev cədvəlinə daxil olan elementlərin 60-a qədəri) hüceyrə daxilində vardır. Lakin onlar miqdarda müxtəlif olub, sitoplazmadakı miqdarına görə dörd qrupa bölünür: birinci qrupa karbon, oksigen, hidrogen və azot daxildir. İkinci qrupa kalsium, fosfor, kalium, kükürd aid edilir. Üçüncü qrupu natrium, xlor, yod, dəmir, maqnezium təşkil edir. Dördüncü qrupa isə mis, manqan, kobalt, sink və bəzi digər elementlər daxildir. Bunlar cüzi miqdarda (bədən kütləsinin 0,001%-dən az) olduqlarına görə mikroelementlər adlandırılır. Bu elementlərin çoxu hüceyrə tərkibində sərbəst deyil, üzvi və qeyri-üzvi maddələrin tərkibində onlarla birləşmiş şəkildə olur. Üzvi birləşmələrə zülallar, nuklein turşuları, karbohidratlar, yağlar, qeyri-üzvi birləşmələrə isə mineral duzlar və su aiddir. Beləliklə, hüceyrələrin kimyəvi tərkibi sudan, mineral duzlardan və üzvi birləşmələrdən ibarətdir.

Üzvi maddələr. Zülallar protoplazmanın ən vacib və əhəmiyyətli komponenti olub, həyatı proseslərin əsasını təşkil edir. Zülal tərkibcə 53% karbondan, 7% hidrogendən, 22% oksigendən və 16% azotdan ibarətdir. Bunlardan əlavə, zülallarm tərkibində fosfor, kükürd, dəmir və s. elementlər də vardır. Zülallar azotlu birləşmələr olub, quruluş əsasını aminturşular təşkil edir. Aminturşular amfoter xassəyə malik olub, onların zəncir kimi müəyyən ardıcılıqla yerləşməsi və bir-biri ilə çoxlu miqdarda müxtəlif kombinasiyalara girməsi nəticəsində müxtəlif zülal molekulları əmələ gəlir. Fermentlər. Hüceyrənin zülal xarakterli komponentlərindəndir. Fermentlər bioloji katalizator vəzifəsini görməklə, protoplazmada gedən kimyəvi reaksiyaların sürətini tənzim edir. Fermentlər spesifik təsirə malikdir. Belə ki, hər bir ferment yalnız bir və ya bir neçə kimyəvi reaksiyanın katalizində iştirak edə bilər. Lipidlər. Bunlara qliserin və yağ turşularından ibarət neytral yağlar və həmçinin yağabənzər maddələr-lipoidlər aiddir. Neytral yağlar protoplazmanın tərkibində müxtəlif ölçülü dənələr və damlalar şəkildə toplanaraq ehtiyat qida mənbəyi vəzifəsini görür. Karbohidratlar. Karbon, oksigen və hidrogendən təşkil olunmuşdur ki, bunların oksidləşməsi nəticəsində hüceyrədə həyat prosesləri üçün lazımlı olan zəngin enerji hasil olur. Karbohidratlar sadə və mürəkkəb olur. Sadə karbohidratlara monosaxaridlər deyilir. Monosaxaridlərə nuklein turşularının tərkibində olan riboza, dezoksiriboza və sərbəst halda olan

qlükoza aiddir. Qlükozanın oksidləşməsi protoplazmanın tənəffüsünü təmin edir. Mürəkkəb karbohidratlar monosaxaridlərin bir-biri ilə birləşməsindən əmələ gələn polisaxaridlərdir. Heyvan və insan orqanizmlərində ən geniş yayılmış polisaxarid qlikogendir. O, protoplazmanın ehtiyat enerji mənbəyidir. Çoxlu miqdarda qlikogen əzələdə və qaraciyərdə toplanmışdır. Karbohidratlar zülal və yaqlarla reaksiyaya girib müvafiq olaraq qlükoproteinləri və qlükolipidləri əmələ gətirir. Su və mineral duzlar. Hüceyrənin həyat fəaliyyəti müəyyən maye mühitində keçir ki, bunun vacib hissələrini su və suda həll olmuş qeyri-üzvi duzlar təşkil edir. Su və mineral duzlar protoplazmanın mütləq komponentləri olub, hüceyrənin fiziki-kimyəvi xassələrini müəyyənləşdirir.

Hüceyrənin həyat fəaliyyəti. Hər bir hüceyrə çox hüceyrəli orqanizmin elementar hissəsi olmaqla bərabər, özünün müstəqil fəaliyyətini-maddələr mübadiləsi, qıcıqlanma, hərəkət, öz-özünü yaratma, böyümə, diferensiasiya, qocalma, ölüm kimi prosesləri daşıyır.

**Maddələr mübadiləsi.** Hüceyrə onu əhatə edən ətraf mühitdən həyat fəaliyyəti üçün zəruri olan maddələri onların potensial enerjiləri ilə birlikdə mənimşəyir, özünün kimyəvi tərkibini yeniləşdirir, həyat fəaliyyətini davam etdirir. Maddələr mübadiləsi sintez və dağılıma proseslərindən ibarətdir. Hüceyrənin xarici mühitdən alınan qida maddələrini mənimşəyib, protoplazma maddəsinə çevirməsinə assimiliyasiya, protoplazmanın üzvi maddələrinin parçalanıb, həyat prosesləri üçün vacib enerjinin ayrılmaması isə dissimiliyasiya deyilir. Əsas iki növ mübadilə plastik və energetik mübadilə həyata keçir. Plastik mübadilə zamanı hüceyrə ətraf mühitdən aldığı maddələrin hesabına böyükür və öz pozulmuş hissələrini bərpa edir.

Energetik mübadilə zamanı isə hüceyrə mənimşədiyi maddələrin parçalanması nəticəsində həyat proseslərini təmin edən enerji hasil edir. Hüceyrədə enerjinin yaranması iki yolla baş verir: aerob və anaerob. Aerob yolla maddələr mitokondrilərdə oksigenin iştirakı ilə parçalanır, anaerob yolla isə enerji mənbəyi olan karbohidratlar oksigenin iştirakı olmadan mitokondrilərdən kənarda hidrolitik yolla parçalanır ki, bu da qlikoliz adlanır. Maddələrin ətraf mühitdən hüceyrəyə keçməsində və ya əksinə, hüceyrədən ətraf mühitdə verilməsində hüceyrə membrani mühüm rol oynayır. Eyni zamanda bu prosesdə ətraf mühitin kimyəvi tərkibi və orada maddələrin qatılığı, konsistensiyası da mühüm əhəmiyyət kəsb edir. Belə ki, ətraf mühitdə duzluluğun artması hüceyrədən suyun xaricə çıxmasma, əksinə ətraf mühitdə duzluluğun azalması suyun hüceyrəyə keçməsinə səbəb olur.

Beləliklə, hüceyrənin daxilində olan duzlarla ətraf mühitdə olan suyun miqdarı arasında lazımi nisbat yaranır. Bir çox irimolekullu üzvi maddələr və yaxud iri hissəciklər hüceyrəyə fəqositoz və rofeositoz yolla keçir.

**Zülallar.** Hüceyrədəki üzvi maddələrdən ən mürəkkəbi və molekul kütlücə irisiidir. Zülallar polimerdir. Uşaq orqanizmində əsas "inşaat" materialı zülallardır. Zülalların sintezi üç mərhəledən ibarətdir.

1) Məlumat RNT-in sintezi və sitoplazmaya gəlməsi. 2) Amin turşularının nəqliyyat RNT-nə birləşməsi. 3) Zülalların sintezi "yığılması".

Yağların miqdarı hüceyrədə zülallarla müqayisədə azdır, ancaq enerji əhəmiyyətinə görə ondan üstündür. Belə ki, 1 q yağı parçalandıqda alınan enerjinin miqdarı 1q züllənin parçalanmasından alınan enerjidən iki dəfə çox olur.


**Yağların bioloji rolü.** Yağların bioloji rolü çoxcəhətlidir. Onlar hər şeydən əvvəl, enerji mənbəyidir, Karbohidratlar kimi onlar da karbon qazına və qış mövsümündə də aktiv olmasına şərait yaratmışdır. Piy qatı xüsusən suda yaşayan məməlilərdə (balina, delfin, suiti) daha qalın olması onların soyuq su şəraitində də yaşamalarına imkan vermişdir. Yağlar həm də su ehtiyatı rolunu oynayır. 1 kq yağ oksidləşərkən, adətən, 1.1 kq su alınır. Bu səbəbdən bəzi heyvanlarda, məsələn, dəvənin hörgütündə piy ehtiyatı toplanır. Yağlar inşaat funksiyasını da yerinə yetirir. Onlar suda həll olmur və hidrofob xassəsinə görə membranın tərkibinə daxil olmaqla maddələrin bir çoxunun hüceyrə daxilinə keçməsinin qarşısını alır. Bundan başqa, yağların sintetik funksiyası sayəsində bir çox yağlardan müxtəlif maddələr, məsələn, cinsiyyət hormonları sintez edilir. Yağlar mexaniki funksiyani yerinə yetirməklə orqanları zədələnmədən də qoruyur. Hüceyrədəki əsas üzvü maddələrdən biri də **karbohidratlardır**. Bu maddə karbon, hidrogen və oksigendən təşkil olunubdur. Sadə kimyəvi formulu belədir.  $C_6H_{12}O_6$ . Hüceyrədəki həyatı proseslərin enerji mənbəyi və bəzi hallarda isə inşaat materialı (bitki hüceyrələrindəki sellüloza) vəzifəsini daşıyır.

### § 8. 3. 4. Hüceyrənin bölünməsi

Hüceyrənin bölünməsi canlı üçün vacib olan əlamətlərdən biridir. Böyük məkdə olan organizmin hüceyrələrinin bölünməsi isə daha tez-tez gedir. Ümumilikdə götürdükdə isə hüceyrənin bölünməsinin aşağıdakı tipləri ayırdılır: mitoz, meyoz, amitoz, endomitoz. Bunlar biri digərindən bioloji mahiyyətinə görə fərqlənir. **Mitoz bölünmə**. Eukariotik hüceyrələrdə daha çox rast gəlinən bölünmədir. Bu bölünmənin əsas mahiyyəti bölünmə zamanı genetik aparatın iki dəfə çoxalması və qız hüceyrələrdə başlangıç hüceyrədə olduğu sayda xromosomların paylanmasıdır. Hüceyrə bölünməyə hazırlaşarkən (interfaza) onda DNT-in reduplikasiyası gedir, hüceyrə mərkəzi ikiləşir, bölünmə üçün hüceyrədaxili inşa-at materialları sintez olunur, enerji ehtiyati toplamır. DNT-in reduplikasiyası hesabına xromosomlar da ikiləşir. Mitoz bölünmə bir-birini əvəz edən dörd fazadan ibarət olur: profaza, metafaza, anafaza və telofaza. **Profazada** xromosomların spirallaşması, yoğunlaşması və əvvəlki uzunluğuna nisbətən qısalması baş verir. Nüvə örtüyü ayrı-ayrı fragmentlər şəklində dağılır, nüvəcik əriyir, sentriollar sentrosferin qütbərinə doğru çəkilir. **Metafazada** isə xromosomlar hüceyrənin ekvatorunda toplanmaqla ekvatorial lövhəni əmələ gətirirlər. İy telləri xromosomun sentromerinə birləşir. Bu fazada hüceyrə daxilində xromosomların sayı iki dəfə çox olur. Bölünmənin üçüncü fazası olan **anafazada** hər bir xromosomun anoloji xromatidləri-qız xromosomları ayrılır və qütblərə doğru çəkilir. Xromosomların qütblərə çəkilməsi iy tellərinin qısalması hesabına olur, sərf olunan enerji isə ATP-dən alınır.

Mitoz bölünmənin axırıncı fazası **telofazadır**. Bu zaman qütblərə çəkilmiş xromosomlar bir-birinə sarılır, nüvə qılıfi əmələ gəlir, nüvəcik formalasılır. Telofazada həmçinin sitoplazmanın bölünməsi və iki qız hüceyrənin bir-birindən ayrırlaraq sərbəst yaşaması baş verir. Bu qız hüceyrələri ana hüceyrəyə tam oxşayırlar.

Mitoz bölünmə telofaza ilə sona çatır, Qütblərə çəkilmiş xromosomların spiralları açılır, onlar gönünməz olurlar. Sitoplazmanın membran strukturundan yenidən nüvə qılıfi əmələ gəlir və nüvəcik



formalaşır. Nüvə bölünməsinin ardından sitoplazma da ikiyə bölünür. Heyvan hüceyrəsində qılfaf nazik olduğu üçün o ortadan bölünə- rək iki kiçik qız hüceyrə əmələ gətirir. Bu hüceyrələrin hər biri ana hüceyrədə olduğu kimi diploid xromosom yığımına malik olur. Bitki hüceyrələrində qalın hüceyrə divarı olduğu üçün hüceyrənin orta hissəsində eninə yerləşmiş lövhəcik əmələ gəlir və o kənarlara doğru uzanaraq hüceyrəni ortadan ikiyə bölən plazmatik membran yaradır. Membran yarandıqdan sonra qılıkokalis mənşəli hüceyrə divarı əmələ gəlir.

**Amitoz bölünmə.** Bu bölünmə zamanı əvvəlcə nüvəcik, sonra isə nüvə bölünür. Amitoz bölünmədə hüccyrənin sitoplazmasının bölünməsi həmişə olmur. Belə olan halda hüceyrə daxilində iki, üç və çox nüvə olur. Nüvənin amitotik bölünməsinə bir çox toxuma hüceyrələrində rast gəlinir. Məsəln, sidik kisəsinin epiteli toxumasında və eninə zolaqlı əzələ toxuması simplastlarında. Amitozun əhəmiyyəti onda ola bilər ki, hüceyrənin genetik aparatı ikiləşsin, sonra bölünmə baş versin.

**Endomitoz bölünmə.** Bu bölünmədə nüvə bölünmədən, onun (nüvənin) örtüyü zədələnmədən genetik aparatı ikiləşir və mitotik aparat əmələ gəlir. Endomitoz üçün xarakterik olan əlamətlərdən biri də xromosomların reduplikasiyasıdır. Onlar spirallaşır, sonra isə bir-birindən ayrılib, mitoz bölünmədəki metafaza fazasının formasını alırlar. Nəticədə xromosomların sayı artır, nüvənin həcmi böyür. Bu hadisə sonralar poliploidiya, nüvə isə poliploid nüvə adını aldı.

Endomitoz bölünmədə nüvənin həcminin artmasına uyğun olaraq onun sitoplazması da artır, ümumilikdə isə hüceyrə böyür. Bunun əhəmiyyəti ondan ibarətdir ki, bu zaman zülalların sintezi gedir, ancaq mitoz bölünmədə isə zülalların sintezi dayanır. Bir çox yüksək differensasiya olunmuş hüceyrələrdə (məsələn, sinir sistemi hüceyrələri, eninə zolaqlı əzələ lifləri mədəaltı vəzi hüceyrələri, böyrək hüceyrələri və s.) mitoz bölünmə getmir, onlar isə daim fəaliyyətdə olurlar. Zülaların intensiv sintezi isə DNT-in artması hesabına baş verir. Bu zaman ya poliploid nüvə əmələ gəlir, ya da endomitozun ardınca mitoz bölünmə gedir və çoxnüvəli hüceyrə formalaşır.

**Meyoz bölünmə.** Bu bölünmə cinsi hüceyrələrdə baş verir və bioloji mahiyyəti ondan ibarətdir ki, həmin hüceyrələrdə xromosom sayı iki dəfə azalaraq haploid qametlər əmələ gəlir. Həmin hüceyrələrin böyümə zonasına düşür, orta bölünmə getmir, sadəcə olaraq böyür. Böyümə prosesindən sonra cinsi hüceyrələr yetişmə zonasına keçir və orda da yumurtaya hüceyrəyə, ya da spermatozoidə çevrilirlər. Lakin bunların böyüməsi müxtəlif cür olur. Belə ki, toxumluğun yetişmə zonasında bölünmədən sonra əmələ gələn 4 ədəd hüceyrənin hamısı mayalandırmağa qadir olan spermatozoidə çevrilir. Yumurtalığın yetişmə zonasında

bölünmədən sonra əmələ gələn 4 ədəd yumurta hüceyrələri ölçülərinə görə bir-birindən fərqlənirlər. Bunlardan ucu kiçik, biri isə iridir. İri yumurta hüceyrəsi mayalanmağa qadir olur, üç kiçik isə istiqamətləndirici cisimcikklər adlanır və mayalanmağa qadir deyil. Cinsiyət hüceyrələrinin bölünüb çoxalması həm çoxalma, həm də yetişmə zonasında gedir. Meyozun hər iki bölünməsindən mitozda olan profaza, metofaza, anafaza və telofaza var. Lakin birinci bölünmədə (çoxalma zonasındaki bölünmə nəzərdə tutulur) cinsiyət hüceyrələrində DNT-in sintezi gedir, xromosomlar ikiləşir, başqa sözlə, hər xromosomun xromatidi yaranır.

Meyozun birinci bölünməsinin profazasında xromosomlar bir-birinə yaxınlaşaraq sarınır ki, bu proses də konyuqasiya adlanır. Konyuqasiya zamanı homoloji xromosomlar arasında gen, yəni, irsi məlumat mübadiləsi gedir. Sonra bu xromosomlar bir-birindən ayrıılır. Meyozun metofazasında bölünmə vətəri yaranır. Anafazasında isə hüceyrənin qütblərinə iki xromatidli tam xromosomlar çəkilir. Elə bununla da meyoz mitozdan fərqlənir, çünki mitozda qütblərə bir xromatidli xromosom çəkilirdi. Bu bölünmə başa çatdıqdan sonra meyozun ikinci bölünməsi (yetişmə zonasındaki bölünmə) başlayır. Bu zaman DNT sintez olunmur, qısa profazadan sonra iki xromatiddən ibarət olan xromosomlar ikinci bölünmənin metafazasının ekvator səthindəki vətər tellərinə birləşir.

Anafaza mərhələsində isə xromatidlər hüceyrənin eks qütblərinə çəkilir və hər bir qız hüceyrəyə bir ədəd qız xromosому düşür. Beləliklə yetişmə zonasında baş verən bölünmə nəticəsində əmələ gələn spermatazoidlər və yumurta hüceyrələri haploid sayılı xromosom dəstini malik olurlar. Telofaza son mərhələ olub, bu vaxt qız nüvələr yaranır və ana hüceyrənin sitoplazması iki yerə bölünür. Nəhayət, iki yeni hüceyrə əmələ gelir. Hələ nüvə membranı əmələ gəlməmiş nüvənin daxilində bir və ya bir neçə nüvəcik çıxır. Telofazanın sonunda axromatin iy dağılır və sorulur, hüceyrə cismi bölünür. Mitoz prosesinin davarnetmə müddəti orqanizmdən və hüceyrənin nüvəsindən asılı olaraq müxtəlifdir. Heyvan və insan hüceyrələrində bu əsasən 2-5 saatə bərabər olur. Həmin müddət mitozun mərhələləri arasındıa da bərabər paylanır. Mitoz bölünmənin hər bir toxumanın artması və fizioloji regenerasiya prosesləri, yəni toxumanın özünü təzələməsi üçün böyük əhəmiyyəti vardır. Hüceyrələrin az qismi amitoz yolla bölünür. Bölünmə zamanı hüceyrə nüvəsi ortadan aralanaraq, iki «qız» nüvəyə ayrılır. Sitoplazma da iki hissəyə bölünür və iki «qız» hüceyrə yaranır. Yeni hüceyrələr öz funksiyalarını fəal surətdə davam etdirə bilir.

**Hüceyrənin qocalması.** Qocalma elə hüceyrələrə aid edilir ki, bu hüceyrələrin ömrü orqanizmin öz ömrünə bərabər olsun. Belə ki, həmin hüceyrələrdə orqanizmin qocalması ilə əlaqədar dəyişikliklər baş verir. Belə hüceyrələrə sinir və eninəzolaqlı əzələ lifləri aiddir. Bu hüceyrələr hələ embrional dövrün axırlarında bölünmə qabiliyyətini itirərək, orqanizmin həyatının sonuna qədər yaşayır. Yaşlı adamlarda həmin hüceyrələr cavan orqanizmlə müqayisədə, doğrudan da, elə dəyişikliklər kəsh edir ki, -onları qocalıq əlamətləri hesab etmək olar. Qocalmış hüceyrələrdə morfoloji, funksional, fiziki-kimyəvi və biokimyəvi xarakterli dəyişikliklər müşahidə edilir.

Morfoloji dəyişikliklər hüceyrənin kiçilməsi, sitoplazmanın vakuollaşması ilə gedir. Amitozun miqdarı artır. İkinüvəli hüceyrələr meydana çıxır. Bu, qocalığa uyğunlaşma reaksiyası kimi baş verir. Çünkü ikinüvəlik hüceyrənin funksional fəallığını artırır. Qocalan hüceyrələrdə sitoplazmada və karioplazmada özlülük artır, zülallar asanlıqla koaqlıyasiyaya uğrayır və s.

Biokimyəvi dəyişikliklərə aşağıdakılardır: hüceyrədə suyun miqdarı azalır, fermentlərin fəallığı zəifləyir, xolesterin artır, lesitin azalır, sitoplazmada narıncı-sarı rəngdə lipofussin (lipofussinə «qocalıq» piqmenti də deyilir) toplanır, tənəffüs və zülal sintezi zəifləyir. Müəyyən səbəblərdən hüceyrədə baş verən dərin degenerativ dəyişikliklər onun ölümünə səbəb olabilir. Hüceyrənin ölümü onun təbii həyat fəaliyyətinin bitməsinin nəticəsi ola bilər. Bu, fizioloji ölüm hesab olunur. Bəzən orqanizm öz həyat fəaliyyətini saxlamaq üçün hüceyrələrini qurban verir. Orqanizmin bir çox hüceyrələrinin ömrü gün və aylarla ölçülür.

Bəzi orqanlarda ölmüş hüceyrələr əvəzinə yeniləri əmələ gəlir.

## IX. FƏSİL

### § 9.1 Toxumalar haqqında ümumi məlumat (Şəkil-2)

Hüceyrə və qeyri-hüceyrəvi strukturlar insan orqanizmində toxumaların tərkibinə daxildir. Toxuma eyni quruluş planına, vəzifəyə və mənşəyə malik olub, insan orqanizmində bütün quruluş əsasını təşkil edir. Mübadilə prosesindəki dəyişikliklərlə əlaqədar olaraq morofoloji strukturların kimyəvi tərkibi də dəyişilir. Toxumalar aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:

1) Toxumalar canlılar aləmində tarixi inkişafın (filogenetik inkişafın) müəyyən mərhələsində meydana çıxmış və ilk dəfə protozoy erasında heyvanlarda yaranmışdır. 2) Diferensiasiya nəticəsində əmələ gəlmışdır. 3) Ümumi quruluş planına malik olub hüceyrəarası maddədən və hüceyrələrdən təşkil olunmuşdur, lakin bunların inkişaf dərəcəsi müxtəlif toxumalarda fərqlənir. 4) Toxumalar bütün orqanların quruluş əsasını təşkil edir. 5) Onlar müəyyən funksiyaları yerinə yetirmək üçün ixtisaslaşmışdır, bununla əlaqədar olaraq canlı orqanizmlərdə müəyyən funksiyanın icra olunması ayrı-ayrı hüceyrələrdən deyil, toxumalardan asılıdır. 6) Toxumalar arasında qarşılıqlı rabitə mövcuddur. Toxumaların bir-birilə əlaqəsi endokrin və sinir sistemləri vasitəsi ilə həyata keçirilir. Ona görə də bu sistemlər orqanizmin tənzim edici sistemləri adlanır. 7) Toxumalar orqanizmin integrativ sistemidir (latınca integratam, integratio-birləşdirmə). Onlar orqanizmin bütün hissələrini birləşdirərək onun tamlığını, vəhdətini təmin edir. Toxumaların meydana çıxmazı orqanizmlərin yüksək integrasiyasına imkan yaratmışdır. Sinir toxumasının meydana çıxmazı orqanizmlərin integrasiyasını daha da yüksəldir. 8) Toxumalar diferensiasiya etmək qabiliyyətinə malikdir (latınca differentia-müxtəliflik). Diferensiasiya nəticəsində toxumalarda morfoloji, fizioloji və kimyəvi dəyişikliklər baş verir. Toxuma diferensiasiyası zamanı toxuma mayasının hüceyrəvi və qeyri-hüceyrəvi elementləri müxtəlif istiqamətlərdə inkişaf edir. 9) Toxumalarda determinasiya prosesi müşahidə edilir (latınca determinare-müəyyənləşdirmə). Diferensiasiya prosesi getdikcə rüseymin toxuma strukturları yalnız müəyyən istiqamətdə inkişaf etmək xüsusiyyəti əldə edir, yəni determinasiya edir, nəticədə toxuma strukturlarında spesifiklik meydana çıxır və belə toxuma başqa toxumaya çevrilə bilmir. 10) Toxumalar regenerasiya qabiliyyətinə malikdir. Toxumalarda fizioloji və reparativ regenerasiya müşahidə edilir. Orqanizmin bütün ömrü boyu toxumalarda köhnəlmış və aradan çıxmış hüceyrələrin yeniləri ilə əvəz olunması prosesi fizioloji regenerasiya adlanır. Qanın məhv olmuş

hüceyrələrinin yaxud epidermisin xarici qatındakı hüceyrələrin yeniləri ilə əvəz olunması fizioloji regenerasiyaya aiddir.

Toxuma Diferensiasiyanın dörd əsas dövrü: Ootipik – yumurta sarısı hüceyrə differensasiya, blastomer differensasiya, rüseym və toxuma diferensiyası müəyyən edilir.

Döllənmiş yumurta hüceyrənin bölünməsində blastomerlər toxumaların mayasını təşkil edir. Rüseym differensiyasi zamanı rüseym vərəqələrinin əmələ gəlməsi, ox orqanların – mezodermanın dorzal hissəsinin fəqərələrə bölünməsi, ektodermanın arxa səthində sinir borusunun əmələ gəlməsi və s. Rüseym orqanizmində differensiasiya və böyümə prosesləri baş verdikcə orqanizmin integrasiyası artır.

Toxumalar filogenetik inkişaf prosesində və istərsə embriogenet prosesində müəyyənləşmiş tam orqanizmə uyğunlaşmışdır.

Toxuma-tarixi inkişaf prosesində (filogenetik) yaranmış ümumi quruluşa malik hüceyrəvi və qeyri-hüceyrəvi strukturlardan ibarət sistem olub orqanizmdə müəyyən funksiyaları icra etmək üçün ixtisaslaşmışdır.

Quruluş və inkişaf xüsusiyyətlərinə görə toxuma tipləri müəyyən edilir: epitel toxumaları; qan və limfa-birləşdirici toxumaları, əzələ və sinir toxumaları.

### § 9.1.2. Epitel toxuması

Əsas toxuma növlərindəndir. Epitel toxuması epitel hüceyrələrindən əmələ gəlmış, hər bir adı hüceyrə kimi sitoplazmadan və nüvədədən ibarətdir. Hüceyrələrdə adətən bir nüvə olur, lakin iki və daha çox nüvəyə rast gəlinir (seroz qişaları örtən epiteldə, qaraciyərdə və s.). nüvənin forması: girdə, oval, dairəvi, müxtəlif kubabənzər, silindrik, yasti və s. Sitoplazmada orqanellər yaxşı nəzərə çarpır, onların inkişaf dərəcəsi eyni olmur.

Epitel toxumasında hüceyrələr bir-birinə sıx yerləşir və ara maddənin olmaması qat əmələ gətirir. Epitel toxuması orqanizmlə xarici mühit arasında mübadilə prosesində iştirak edir; mühafizə, sorulma, sekresiya və ekssekresiya vəzifələrini də yerinə yetirir. Epitel toxuması hər üç rüseym vərəqələrindən (ektoderma, mezoderma və entodermadan) inkişaf edir.

Epitel toxuması morfoloji xüsusiyyətləri digər toxumalardan fərqlənir: 1) Epitel hüceyrələri bir-birinə çox sıx yerləşir və aramaddənin olması, qat əmələ gətirir. 2) Epitel hüceyrələri xüsusi zar (əsas və bazal) üzərində yerləşir. 3) Epitel hüccyrələri nolyarlıq, qütbülük xüsusiyyətinə malikdir. 4) Epitel toxumasında qan damarları yoxdur, qidalanması əsas qatın altındakı birləşdirici toxuma hesabına olur. 5) Epitel toxuması daima

mexaniki və kimyəvi təsirlərə məruz qaldığından yüksək regenerasiya qabiliyyətinə malikdir. 6) Orqanizmə xarici və daxili mühit arasında mübadilə prosesləri, mühafizə, sorulma, sekresiya və ekskresiya vəzifələrini epitel toxuması vasitəsilə icra olunur. Epitel hüceyrəsi yüksək regenerasiya qabiliyyətinə malikdir.

**Ekzokrin** – xarici sekresiya vəziləri orqanizmdə daha geniş yayılmış, müstəqil orqanlar əmələ gətirir: ağız suyu vəziləri, qaraciyər, mədəaltı vəzi və s. öz hormonlarını xüsusi axacaqlar vasitəsi ilə müvafiq epitel örtüyü üzərinə ifraz edir. Ekzokrin vəzilər çox müxtəlifdir, bir-birindən mənşəcə, quruluşca, topoqrafik cəhətdən, sekresiya mexanizminə görə və sekretin tərkibi cəhətdən fərqlənir. Sekretor vəzi hüceyrələri müxtəlif formada olur: slindrik, girdə, konusabənzər, armudabənzər və s. sekresiya prosesi ərzində öz formalarını dəyişərək, başqa formaya keçir. Kimyəvi tərkibcə sekret dörd cür olur: zülal, selik, zülal selik (qarışq) və piy. Sekresiya mürəkkəb proses olub, dörd əsas mərhələdən:

1. Sekretor hüceyrə sekret hazırlamaq lazımlı olan maddələrdən: suyu, qeyri üzvi duzları, amin turşularını, yağı turşularını, monosaxarıdları və s. qandan və limfadan alır.

2. Sekret sintez olunur, sekret qovuqcuqlarına çevrilir.

3. Hazırlanan sekret vəzin apikal hissəsindən sekretor şöbənin boşluğununa ifraz olunur.

4. Sekret ifraz edən hüceyrələr öz tamlığını yenidən bərpa edir və yeni sekresiyaya hazırlaşır.

Epitel toxuması aşağıdakı vəzifələri yerinə yetirir:

1. Qoruyucu orqanizmi bütövlükdə örtük orqanı kimi xarici və daxili təsirlərdən qoruyur.

2. Sorucu orqanizmin müəyyən nahiylərinə yeridilmiş, sürtülmüş dərman preparatları epiteli toxuması vasitəsilə sorulur.

3. İfrazat – tər və piy vəzləri orqanizmdəki suyun, yağların mineral duzlarının artığını xaric edir.

4. Tənəffüs – epiteli toxumasındaki ağızçıqlarla tənəffüs prosesi həyata keçirilir.

5. Orqanizmin istilik tənzimlənməsində iştirak edir.

6. Sekretor – xarici və daxili sekresiya vəzləri bioloji aktiv maddələr – hormonlar sintez edirlər.

7. Dayaq hərəkət sistemində - istinad – hərəkət orqanlar və dərialtı piy təbəqəsi üçün dayaq-hərəkət, istinad-trofik rolunu yerinə yetirir.

Sekretin ifrazı mexanizminə görə üç tip sekresiya müəyyən edilir: **merokrin, apokrin və holokrin**. Merokrin də sekretor hüceyrə dağılmır. İnsan orqan orqanizmində vəzilərin çoxu: ağız suyu vəziləri, qədəhəbənzər,

mədəaltı, qaraciyər və s. merokrin vəzilərdir. Apokrin sekresiya zamanı sekretor hüceyrələin apikal (zirvə) hissələri dağılır və sitoplazmanın bu hissəsi ayrılaraq əmələ gələn sekretin tərkibinə daxil olur. Belə sekresiya süd və tər vəzilkəri üçün xasdır. Holokrin sekretor hüceyrələr özləri məhv olur. Sekret dağılmış hüceyrələr, orada sintez olunmuş maddələr hesabına əmlə gəlir. İnsanda dərinin piy vəziləri holokrin tipli sekresiyaya malikdir. Ekvokrin vəzilərinin ağacaqları sadə və mürəkkəb olmaqla eyni quruluşlu deyildir. Sadə vəzilər şaxələnmir, mürəkkəb vəzilər isə ağac kimi şaxələnlərlər.

#### § 9.1.2.3. Birləşdirici toxuma

Orqanizmdə ən geniş yayılmış toxuma olub, onun daxili mühitinin əsasını təşkil edir. Bu toxuma hüceyrə elementlərindən və hüceyrəarası maddədən təşkil olunmuşdur. Aramaddə miqdarda hüceyrəli elementlərdən çoxdur. Birləşdirici toxuma maye halından (qan və limfa) başlayaraq, qığırdaq və sümük kimi sərt formaya qədər inişaf edir.

Birləşdirici toxumanın hüceyrə elementləri çox müxtəlifdir, ara maddəsi maye və yarımmaye halında olan toxuma növləri üçün bu xüsusiyyət daha xarakterikdir. Toxumanın bütün növlərini xarakterizə edən xüsusiyyətlərindən bir də onların yüksək plastikliyi və regenerasiya qabiliyyətidir, həmçinin dəyişilmiş ətraf mühitə tezliklə uyğunlaşaraq, yüksək adaptasiyaya malik olmalıdır. Əsil birləşdirici toxumalar əsasən iki qrupa bölünür. Lifli birləşdirici və spesifik xassəli birləşdirici toxumalar yuxarıda sxemdə aydın əks edilmişdir. Kövşək birləşdirici toxuma orqanizmdə ən geniş yayılmış bütün orqanların tərkibinə daxildir. Orqanların daxili mühitini təşkil edərək, qida maddələrini qandan həmin orqanın quruluş elemnetlərinə və əksinə sonunculardan müxtəlif metabolitləri qan və limfa kapilyarlarına keçirir.

Onların tərkibinə fibroblastlar, kambial, makrofaqlar, tosqun, plazmatik, piy, pigmentli, retikulyar, endotel və s. hüceyrələr daxildir. Birləşdirici toxumanın hüceyrəvi elemnetləri sabir deyil, onlar müxtəlif inkişaf səviyyəsində olur və daima yeniləşir. Fibroblastlar toxumanın hüceyrəarası maddəsinin kollagen liflərin və əsas maddənin əmələ gəlməsində iştirak edir. Birləşdirici toxumanın bütün növləri rüseyimi inkişafın mexanizmindən başlangıç götürmüdüür.

Mezenximdən qan və limfa, əsil birləşdirici toxuma, qığırdaq, sümük və əzələ toxuması diferensiasiya edir.

1.Qan və limfa maye toxunmalar rəng müxtəlifiyinə baxmayaraq, eyni quruluş formasına malik olduğu üçün bir yerdə təsvir olunur. Orqanizmdə qan və limfa başlıca olaraq boruşəkilli xüsusi damarlarda cəryan edir. Qanın və limfanın formalı elementlərinin əmlə gəlməsi birləşdirici toxumadan təşkil olunmuş xüsusi orqanlarda yaranır.

Damarlarda olan qan birləşdirici toxumanın digər növləri kimi hüceyrəvi elementlərindən (formalı elemnetlər), hüceyrəarası maddədən və plazmadan təşkil olunmuşdur. Qanın formalı elementlərinə eritrositlər, leykositlər və trombositlər aiddir. Qanın plazması onun hüceyrəarası maddəsidir. Ara maddəni hüceyrəli elementlərdən asanlıqla ayırmak olur. İnsanın qanında eritrositlər yüksək diferensiasiya etmiş, inkişaf prosesində nüvəsini və orqanellərini itirmiş hərəkətsiz hüceyrələrdir. Eritrositlər dağılarkən onun hemoqlabini parçalanır. Hemin və qlobin qrupları əmələ gəlir. Eritrositlərin tərkibində 60 % su, 40%-ə qədər quru maddə vardır. Quru maddənin 95%-ni hemoqlobin təşkil edir. Quru maddənin qalan 5%-ni zülallar (qlobulinlər, fermentlər, nukleoproteinlər) az hissəsini lipoidlər (lesitin, xolestirin) və vitaminlər təşkil edir. Qlukolitik fermentlər eritrositlərin qidalanması əsas maddə olan qlukozanın istifadə olunmasında böyük əhəmiyyətə malikdir. Qan plazmasında NaCl duzları çox olduğu halda eritrositlərdə K duzları çox olur.

Eritrositlər hemin turşuları, lipoidlər, zəhərli maddələr və bəzi dərman maddələri üçün adsorbent vəzifəsi görür, müxtəlif fermentativ proseslərdə fəal iştirak edir.

Leykositlər – qanın və limfanın əsas hüceyrəvi elementidir. Qanın bu hüceyrələri nüvəyə və homogen, dənəli sitoplazmaya malik, girdə və amöbvari hərəkət etməyə qadir olmaları ilə fərqlənir. Leykositlər iki böyük qrupa bölünür – danəli leykositlər (Neytrofillər, eozinofillər, Bazofillər) dənəsiz leykositlərə (limfositlər, monositlər). Leykositlərin miqdarının artmasına leykositoz, azalmasına isə leykopeniya deyilir. Uşaqlarda leykositlərin miqdarı böyüklərdəkindən artıq olur. Leykositlər nəinki qanda hətta toxumanın daxilində də hərəkət edə bilər. Qan bəhsində leykositlər haqqında ətraflı məlumat veriləcəkdir.

Qan lövhəcikləri – trombositlər qanın formalı elementlərindəndir. Trombositlər insanda qanyaradıcı orqanlardan qızılı sümük iliyində qanyaranma prosesində sitoplazmadan ayrılan, qopan hissəciklərdir. Təzə qanda trombositlər rəngsiz, işıq mikroskopunda girdə, oval, iyşəkilli, qeyri-müəyyən formada olub, ölçüləri 2-3 mikrona bərabərdir. Trombositlərin müxtəlif formada olması, onların ətraf mühitin dəyişiklərinə qarşı çox həssas olmaları ilə əlaqədardır. Qan lövhəcikləri qanın laktalanmasında fəal iştirak edir.

Hemoqramma – qanın formulu onun formalı elemntlərinin, eritrositlərin, leykositlərin və trombositlərin həmçinin hemoqlobinin miqdarı nisbətinə deyilir. Hemoqramma qanın ümumi analizinin bir formasıdır. Bununla yanaşı qanın kimyəvi tərkibi, eritrositlərin davamlığı, çökməsinin tezliyi, çökmə reaksiyası (ECR) və leykositar formula (%-lə) müəyyən edilir.

Limfa – (latınca Lympha-nəm, təmiz su deməkdir). Mezenkim toxumaların bir növü olub hüceyrəarası maddəsi qanda olduğu kimi maye şəklindədir. Limfa toxuma kimi hüceyrəli elementlərdən, ara maddədən və limfoplazmadan təşkil olunmuşdur. Limfanın hüceyrəli elementlərinə dənəsiz leykositlər – limfositlər və monositlər aiddir. Limfoplazma tərkibcə qan plazmasına çox yaxındır, lakin zülal hissəciklərinin miqdarı çox azdır, osmotik təzyiq isə qanda olduğundan yüksəkdir. Limfa mayesinin orqanizmdə əmələ gəlməsi qan kapilyarlarından qanın sulu hissəsinin toxumaların hüceyrəarası sahələrinə keçməsi ilə bağlıdır.

Limfa mayesi əvvəlcə limfa kapilyarlarına, sonra limfa damarlarına axır, buradan limfa düyünlərdən keçərək böyük limfa damarları ilə qan damarlarına (venelara) töküür. Qanyaranma prosesi embrional dövrdə qan bir toxuma kimi əmələ gəlir, əvvəlcə yumurta sarısı kisəsinin divarında, sonra ardıcıl olaraq qaraciyərdə, dalaqda, limfa düyünlərdə, sümük iliyində və timus vəzisində gedir. Doğulduğdan sonra isə qanın formalı elementləri yalnız sümük iliyində, dalaqda, limfa düyünlərdə və müəyyən müddət timus vəzisində davam edir. Embrional dövrdə qanyaranma prosesi rüseymin bədənində qaraciyərdə gedir.

Əsil birləşdirici toxumalar hüceyrəvi elementlərdən, hüceyrəarası maddədən, özünəməxsus morfoloji funksional xassələrdən asılı olaraq istinad trofik vəzifə təşkil edir. Əsil birləşdirici toxuma geniş və qarışq vəzifələr yerinə yetirməklə yanaşı quruluşu da çox müxtəlidir. Bu toxuma mühafizə, faqositoz, immun cisimciklər yaratmasından, regenerasiya qabiliyyəti, plastik funksiyası, qan yaradıcı funksiyasında iştirak etməklə, onların quruluş hissələrini bir-biri ilə birləşdirir və həmin orqanlar üçün mexaniki vəzifə icra edir. Makrofaqlar toxumanın başlıca olraq faqositoz qabiliyyətinə malik olan hüceyrələri nəzərə alıñır. Makrofaqlar ətraf mühitdən udduqları hissəcikləri həzm edir, onları sitoplazmada dənələr şəklində toplayır, sərbəst makrofaqlar isə iltihab nəticəsində toxumada meydana çıxır. Mikrofaqların orqanizm üçün böyük mühafizə əhəmiyyəti vardır, onlar mikroorqanizmləri yad cisimləri, ölmüş hüceyrə hissəciklərini udaraq, öz sitoplazmalarında əridib həzm edir, zəhərli maddələri neytrallaşdırır. Onlar quruluşca çox dəyişkəndir, müxtəlif formada olurlar (girdə, uzun və s.)

Tosqun hüceyrələr kanilyarlarda və limfa damarları ətrafinda qruolarla yerləşir, forması oval, uzun, çıixıntılı və s. İnsanda timus vəzisində mədə-bağırsaq sistemində, badamçıqlarda uşaqlıqda, süd vəzisində və s. tosqun hüceyrələrə çox təsadüf olunur.

Plazmatik hüceyrələrə sümük ilində, limfa düyünlərdə, mədə-bağırsaqın selikli qatında, piylikdə, süd, ağız suyu və başqa vəzilərin ara birləşdirici toxuma hüceyrələrinə aid olub sitoplazmalarında ehtiyat halında piy toplamaq qabiliyyətinə malikdir.

Piy hüceyrələri qruplarla, nadir hallarda tək-tək yerləşir qan damarları ətrafında toplanır, çox olduqda başqa hüceyrələri aradan çıxarırlar və nəticədə piy toxuması qatını əmələ gətirir. Toxumanın sitoplazmasında tünd rəngli pigment maddələri (melanin) toplanan hüceyrələr deyilir. İnsanda melanin pigmenti sitoplazmada xırda dənələr və ya çöplər şəklində toplanır. Belə hüceyrələr insanda çox dərinin müəyyən yerlərində, anus ətrafında və qüze hərəkətlərdə təsadüf olunur.

Endotel hüceyrələri qan və limfa damarlarının, ürək şöbələrinin daxili səthini bütöv bir qat kimi örtür. Epitelə çox oxşayır poliarlıq (qütblük) xüsusiyyətinə malik olub, damarlar boyu istiqamətində uzanır. Six formalasılmış lifli birləşdirici toxumada kollagen liflər dəstələri müəyyən nizamla yerləşir.

**Qiğırdaq** toxumasi birləşdirici toxumanın mexaniki fəaliyyət ifa edən növlərindən olub, hüceyrədən, hüceyrəarası maddədən, quruluş xüsusiyyətindən asılı olaraq üç əsas növü müəyyən edilir. Hialin, elastik və kolagen lifli qiğırdaq. Hialin şüşəyəbənzər qiğırdaq toxuması, hüceyrəarası maddənin morfoloji və fiziki kimyəvi xüsusiyyətlərinə görə yarım şəfaf, homogen və şüşəyə bənzəyir. İnsanda çox yayılmış, oy-naq səthlərdə, qabırğalarda, tənəffüs yollarında rast gəlinir.

Sümük toxumasi birləşdirici toxumanın başqa növlərindən hüceyrəarası maddənin sərtliliyi və sürətli inkişafı ilə fərqlənir, həmçinin mexaniki fəaliyyəti ilə əlaqədardır. Skelitin əsas tərkib hissəsini təşkil edən sümüklər istinad, mühafizə və hərəkət funksiyasını icra edir. Sümük toxumasi haqqında müvafiq mövzular şərh olunarkən ətraflı məlumat veriləcəkdir.

#### § 9.3.4. Əzələ toxuması

Spesifik differensiasiya uğramış və yiğılmaq qabiliyyətinə malik xüsusi toxumadır. İnsan orqanizmin ümumi kütləsinin 40-45%-ni təşkil edir. Bu toxuma əzələ hüceyrələrindən, əzələ liflərində əmələ gələn miofibrillərdən təşkil olunmuşdur. İnsanda ən sadə hərəkət forması amöbəbənzər hərəkət qan və birləşdirici toxuma hüceyrələrində, tənəffüs yolları epiytelində, qamçı tipli hərəkət kişi cinsi hüceyrələrində, bütövlükdə ya hissələrinin məkanda hərəkət dəyişmələrini təmin etmişdir.

Əzələ toxuması mezenxima mənşəli olub iki növdür: saya və eninəzolaqlı əzələ toxumaları. Eninəzolaqlı əzələ toxuması morofunksional xüsusiyyətlərinə görə iki qrupa bölünür: skelet və ürək əzələ toxuması. Saya əzələ toxuması funksional cəhətdən eninəzolaqlı əzələdən fərqli olaraq qeyri-iradi toxumadır, o vegetativ sinir sistemi ilə innervasiya olunur. Saya əzələ toxumasında morofunksional cəhətdən üç əsas struktur hüceyrələri

müəyyən edilir. Trofik, yiğılma və istinad. Saya əzlə toxuması qan damarları ilə zəngindir, yaxşı regenerasiya qabiliyyətinə malikdir.

Əzələnin bir orqan kimi təşkil olunmasında, əzələlərdən əlavə birləşdirici toxuma, sinirlər, qan və limfa damarları iştirak edir. Eninəzolaqlı əzələ toxuması yüksək regenerasiya qabiliyyətinə malik olmaqla, insanda bir qədər məhduddur, iradidir. Əzələ toxumalarına ümumi bir əlamət xasdır ki, yiğilib-açılmış qabiliyyətidir. Eninəzolaqlı əzələ toxumasının inkişafı rüseyim həyatın erkən mərhələlərində başlayır, başlıca olaraq mezodermanın dorzal hissəsindən inkişaf edir.

#### § 9.4.5. Sinir toxuması

Sinir hüceyrələri toxuması orqanizmin ən yüksək ixtisas dərəcəsinə çatmış toxuması olub, oyanmaq, oyanmanın sinir impulsuna çevirmək, nəql etmək xassasının malik olması ilə başqa toxumalardan fərqlənir. Sinir toxuması sinir sisteminin quruluş əsasını təşkil edir. Sinir toxuması sinir hüceyrələrindən, qliya və neyroqliya adlanan hüceyrələrdən ibarətdir.

Sinir hüceyrələri toxumanın, orqanizmin spesifik funksiyalarını yerinə yetiri, neyroqliya isə sinir hüceyrələri ilə sıx rabiṭədə olub, onlar üçün istinad, trofik, mühafizə fəaliyyət prinsipini yerinə yetirir. Sinir hüceyrəsi çıxıntıları ilə birlikdə neyron və ya nevrosit adlanır. Neyron sinir toxumasının əsas quruluş və funksionallı vahididir. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti olur, dendritlər isə bir və ya bir neçə ola bilər.

Neyronlar morfoloji quruluşundan əlavə (çıxıntıların sayına görə) bir də funksional cəhətdən təsnif olunur. Bu cəhətdən hissi-(afferent, affektor ya da reseptör) neyronlar; ara – assosiativ neyronlar isə müxtəlif neyronlar arasında əlaqə yaradır; effektor – (hərəki efferent) mərkəzi sinir sistemindən oyanmanın işçi orqanlara ötürür. Sinir hüceyrələri cisminin ölçüləri də ayrı-ayrı sahələrdə müxtəlif olur (4-130mm mikron). Ən böyük hüceyrələrə insanın beyin qabığında rast gəlinir, ən kiçik hüceyrələrə isə beyincik qabığında təsadüf olunur. Sinir toxuması xarici rüseyim vərəqəsindən, ektodermadan inkişaf edir. Sinir borusundan mərkəzi sinir sisteminin bütün hissələri (baş beyin və onurğa beyinləri), habelə periferik sinir sisteminin hərəki hissəsi inkişaf edir. Sinir sistemi dərinləşdikdən onun sağ və sol kənarları hündürleşərək, sinir şırımı qapanıb sinir borusuna çevrilən zaman, bir qrup hüceyrələr ayrılaraq sinir daraqları ilə ektoderma arasında bütöv bir qat təşkil edir ki, bunu da qanqlioz lövhə adlandırırlar. Qanqlioz seqmentlərə bölünür ki, bu seqmentlər kəllə-onurğa beyni qanqlionlarını əmələ gətirir.

## X. FƏSİL

### § 10. Orqanizm tam vahid kimi

Uşaq orqanizmi çox mürəkkəb quruluşa malik olmaqla həmişə böyümə və inkişaf prosesindədir. Yenidögülmüş uşağın orqanizmi tam vəhdət halında olmaqla hüceyrə, toxuma, orqanlar sistemindən təşkil olaraq vahid orqanizmini əmələ gətirir. İstər uşaq və istərsə də yaşlıların orqanizmində orqanlar sistemləri ayrı-ayrılıqda fərdi qaydada fəaliyyət icra edə bilməz. Onlar orqanizmin həyat tərzini təmin etmək üçün, nizamlamaq zəminində hökmən orqanlar sistemləri bir-birilə qarşılıqlı əlaəqədə olmalıdırlar. Məsələn mərkəzi sinir sistemi qan-damar sisteminin fəaliyyətini tənzim etdiyi halda qan-damar sistemi də öz növbəsində sinir hüceyrələrini qida maddələri və oksigenlə təmin edir.

Orqanizm tam bir vahid sistem olduqda onun yaşaması, çoxalması, yayılması və s. fəaliyyət göstərməsi labüddür. Uşaq orqanizmində inkişaf dərəcəsinə görə bir-birindən fərqlənən orqanlar sistemi bunlardır: sinir sistemi; xarici və daxili sekresiya vəziləri sistemi; dayaq hərəkət sistemi; ürək-damar sistemi; tənəffüs sistemi; qan və qan yaradan orqanlar sistemi; limfatik sistem; həzm sistemi; sidik-cinsiyyət sistemi maddələr mübadiləsi xüsusiyyətləri; çoxalma orqanları sistemi və s. daxildir. İnsan orqanizmində bütün hüceyrə, toxuma və orqanlar sisteminin fəaliyyəti iki yolla tənzim olunur: humoral və sinir sistemi vasitəsilə. Humoral (latınca – "Humor maye" deməkdir) tənzim orqanizmin daxili mühit mayesinin tərkibinə daxil olan kimyəvi-bioloji maddələrin və sinir sisteminin təsiri ilə həyata keçirilir.

Bioloji fəal (aktiv) maddələr tərkibinə sintez olunma yerlərinə, davamlılığına və təsir mexanizminə və hipovitaminoz və hipervitaminoz xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənirlər. Bu maddələrin bəzilərinin hətta cüzi miqdarı yüksək fizoloji təsir göstərmək qabiliyyətinə malikdir. Orqanizmdə bioloji fəal maddələri hazırlayan xüsusi hüceyrələr qrupu təşkil edir. Orqanizmdə bioloji fəal maddələri hazırlayan orqanlara vəziləri deyilir. Xarici sekresiya vəzilərini - "Ekzokrin", daxili sekresiya vəzilərini isə "Endokrin" adlandırırlar. Vəzilərin ifraz etdiyi bioloji aktiv maddələr hormon adlanır. Xarici və daxili sekresiya vəziləri hormon əmələ gətirib ifraz etmək kimi xarakter xassəyə malik çıxarıcı axacağı olan və ya axacağı olmayan orqanlarıdır. Xarici sekresiya vəziləri hazırladığı hormonları xüsusi axacaqları vasitəsilə orqanizmdə orqanların üzərinə, boşluqlarına (məsələn dəri üzərinə, ağız boşluğununa, oniki barmaq bağırşaq boşluğununa və yaxud ümumən xaricə (cinsi vəzilər) buraxırlar. Xarici sekresiya vəzilərinə ağız suyu vəziləri, tər, göz yaşı, mədəaltı vəzi, qaraciyər, cinsiyyət vəziləri və s. daxildir. Daxili sekresiya vəzilərində isə

xüsusi axacaqları olmayan və hazırladıqları hormonlarını bir başa qana ifraz edən vəzilərdir. Daxili sekresiya vəzilərinə: hipofiz, qalxanabənzər vəzi, mədəaltı, timus, böyrəküstü, cinsiyət vəziləri, bağırsaq vəziləri və s. aiddir.

Qarışiq vəzilərin hormonları həm qana, həm də axacaqla açıldıgından bu cür adlanır. Məs.mədəaltı və cinsiyət vəziləri.

Uşaqın normal böyüməsi və inkişafından ötrü xarici və daxili sekresiya vəzilərinin normal fəaliyyəti lazımdır. Vəzilər orqanizmin müxtəlif orqanlarında yerləşir və müxtəlif quruluşlara malikdir. Böyümə və inkişaf proseslərində morfoloji və fizioloji xüsusiyyətlərə malik olub, müəyyən dəyişikliyə uğrayırlar. Hormonlar orqanizmin böyüməsini, inkişafını, çoxalmasını və maddələr mübadiləsini tənzimləyərək orqanizmin tam bir vahid kimi fəaliyyət göstərməsinə xidmət edir.

Funksiyaların sinir tənzimində baş beyindən (12 cüt) və onurğa beyinindən 31 cüt çıxan sinirlər orqanizmin bütün orqanlarının funksiyalarını əlaqələndirir, inervasiya etməklə onların fəaliyyətini nizamlayır, birləşdə işlərini tənzim edir. Orqanları təşkil edən hüceyrələr sinir hüceyrələrinin membranları ilə əlaqəli olur ki, onların vasitəsilə sinir implusları şəklində bir orqanlar sistemlərindən digərlərinə, orqanlar sistemlərinə ötürülür. Mərkəzi və periferik sinir sistemi orqanizmin orqanlar sistemi ilə ikitərəfli sinir əlaqəsi saxlayır. Müəyyən sinir lifləri analizatorlardan impulsları qəbul edib, onları sinir mərkəzi şöbələrinə nəql edir, analiz, sintez olunduqdan sonra sinir lifləri işçil orqanlara çatdırılır. Nəticədə yeni impluslar olan orqanların fəaliyyəti orqanizmin ümumi vəziyyətinə uyğunlaşdırılır. Beləliklə orqanizmin fəaliyyəti vəhdət şəklində həyata keçirilir.

Vəzilərdə hazırlanan bioloji fəal maddələr və sinir sistemi hər şeydən öncə orqanizmin daxili mühitinin sabitliyini tənzim etməklə onların bütün funksiyalarını tənzimləyir.

Sinir və humoral tənzimləmə orqanlar sisteminin qarşılıqlı əlaqəsini təmin edir və orqanizimin tam bir vəhdət halında işləməsinə, fəaliyyət göstərməsinə, funksiyaların yerinə yetirilməsinə zəmin yaradır. İnsanın yaşaya bilməsi onun xarici mühitlə olan qarşılıqlı əlaqəsindən asılıdır. Təbiətlə insan orqanizmi arasında daima maddələr və enerji mübadiləsi gedir. İnsan ətraf mühitdən qida maddələrini: zülalları, yağları, karbohidratları, mineral duzları və oksigeni qəbul edir.

Qəbul olunmuş qida maddələrin hesabına insan orqanizmində yeni hüceyrələr qrupu yaranır və orqanizmin özünün fəaliyyətini davam etdirir. Həmçinin də orqanizmdə gedən mübadilə prosesləri zamanı əmələ gələn istiliyin artığı  $\text{CO}_2$ ,  $\text{H}_2\text{O}$  və s. zərərli maddələr orqanizmdən xaric olunur. İnsan orqanizmini əhatə edən xarici mühitin mexaniki, fiziki, kimyəvi, bioloji, psixoloji, sosial, ekoloji və s. biotik və abiotik amilləri olmasaydı, canlı həyat şəraiti mümkün olmazdı. Canlılar, insan bu amillərdən özünə

müvafiq şəkildə istifadə edərək qidalanır, inkişaf edir, böyüyür, çoxalır, yayılır və müəyyən şəraitə uyğunlaşır.

İnsan orqanizmi daima təbii amillərin – havanın, suyun, temperaturun, rütubətin, fiziki və kimyəvi amillərin təsirinə məruz qalır. Əgər bu amillər mövcud yaşayış şəraitini dəyişirsa, ondan orqanizmdə yeni şərait tərzinə uyğunlaşır. İnsan +120C temperatur dəyişikliyinə dözə bilir. +50-dən 70 C-ə qədər. Buna görə də insan yerin bütün coğrafi şəraitində yaşaya bilər.

Bioloji təsirin daşıyıcısı valideynlərdən yeni nəslə irsən verilən xronosomlar və genlərdir.

Sosial təsir insanı əhatə edən cəmiyyətin ona təsiridir. Orqanizmin normal yaşamasını üçün onun bütün orqan və orqanlar sistemlərini bir-biri ilə sıx rabitədə qarşılıqlı neyro-humoral tənzimləmə əlaqəsində hərtərəfli təsəvvür etmək lazımdır.

Yuxarıda qeyd olunanlardan müəyyən olur ki, sinir və humoral tənzimləmə orqanlar sistemlərinin qarşılıqlı əlaqəsini vəhdətini təmin edir və orqanizmin tam bir bütöv vəhdət halında fəaliyyət göstərməsinə imkan yaratır. İnsan bəşəriyyətin və təbiətin bir hissəsidir və onun ən ali məhsuludur.

## XI. FƏSİL

### § 11. Böyümə və inkişafın əsas qanunauyğunluqları, yaş dövrləri və Akselerasiya

Böyümə və inkişaf prosesləri canlıların əsas ümumi bioloji qanunauyğunluqları zəminində yaranır. Ana bətnində inkişaf dövrü mayalanmış yumurtanın (impreqnasiyası)—implantasiya anından, dölün anadan azad olan anına qədər İnsanın bütün həyatı boyu fasiləsiz olaraq davam edir.

İnkişaf prosesi dalğavari, müəyyən mərhələlər: bətdaxili, döllənmə: bölünmə, qastrulyasiya, rüseym-orqanizmin yaranması ilə gedərək kəmiyyət və keyfiyyət dəyişmələri baş verir.

Uşağın orqanizmi həmişə böyümə və inkişaf prosesində olmaqla, müəyyən qanunauyğun ardıcılıqla əmələ gəlir.

Uşaq doğulduğu andan yaşılı insana qədər müəyyən yaş dövrlərindən keçir.

**I. Ana bətnindəki inkişaf dövrü:** 1. Embrional 2. Plasentar

**II. Yenidoğulma dövrü;** **III. Südəmərlik yaş dövrü**

**IV. Süd dişləri dövrü;** **V. Uşaqlıq dövrü;**

**VI. Cinsiyət yetişkənliyi dövrü**

Bu bölgü şərtidir, dövrlər arasında aydın sədd qoymaq çətindir. Uşaqların fizioloji və pataloji vəziyyətini öyrənmək, müalicə-profilaktiki məqsədlər üçün istifadə etməyi asanlaşdırır.

Ana bətnində inkişaf dövründən uşağın xüsusiyyətlərinin öyrənilməsi və onun mühafizəsi məhz bu dövrdən başlanmalıdır. Orqanizmin əsas morfoloji və funksional xüsusiyyətləri bu zaman qoyulur. Ana bətdəki inkişafın ən xarakter xüsusiyyəti dölün sürətlə böyüməsi və onun ana orqanizmi hesabına qidalanmasıdır. Bu dövrdən ötrü ən xarakter əlamətlər bütün sistem və orqanların, xüsusilə mərkəzi sinir sisteminin yetişməməsi nəzərə alınmalıdır, ətraf mühitə özünəməxsus münasibət avtomatik qeyri-uyğun həkətlər, orqanizmin məlum qeyri-reakтивliyi şəkilində təzahür edir. Uşaqlıq mərhələsi anadan olandan cinsi yetkinliyədək olan müddəti əhatə edir.

İnkişafın mənası canlı orqanizmdə kəmiyyət və keyfiyyət dəyişkinliklərini aydınlaşdırmaq, toxuma və orqanlar arasında fizioloji sistemlərin qarşılıqlı əlaqələrini müəyyən etməkdir. Orqanizmin inkişafı zamanı onun quruluş xüsusiyyətləri yüksəlir və hüceyrə, toxuma və orqanlar sistemləri arasındaki qarşılıqlı münasibətlər, əlaqə daha da möhkəmlənir.

İnkişaf prosesinde böyümə, hüceyrələrin sayının artması, ölçülərin dəyişkənliliyi, forma müxtəlifliyi, yaşama müddəti və s. nəzərə alınır. İnkişaf prosesi özündə üç əsas əlamətləri birləşdirir: böyümə, toxumaların əmələ gəlməsi və orqanların differensiyasi və formallaşması.

İnsan doğulduğdan sonra, yəni postembrional inkişafında oqrən və toxumaların böyüməsi, müxtəlif yaş dövrlərində bədən formasının xarakterik xüsusiyyətləri müəyyən olunur. Ontogenetik inkişafının ayrı-ayrı mərhələlərində fizioloji sistemlərin başqalarına nisbətən daha böyük surətlə inkişaf etməsi qeyd olunur.

Bəzi orqanlarda: məsələn ağciyərdə, sümüklərdə böyümə hüceyrələrin bölünüb-çoxalması hesabına olursa, əzələ və sinir toxumasında hüceyrələrin ölçülərinin artması sayəsində baş verir. Bədən kütələsinin artması ilə gedən həyatı proseslər, böyümə orqanizminin piylənməsi, müəyyən nahiyyələrdə suyun toplanması və eyni zamanda ümumi zülal kütələsinin və sümük ölçülərinin artması nəticəsində baş verir.

Uşaq orqanizminin kütələsi fasiləsiz olaraq bütün yaş dövrlərində artmaqla müəyyən quruluşlar qazanırlar. Beləliklə kiçik yaşlı uşaqlarda, yeniyetmələrdə və gənclik dövrlərində orqanizmdə mövcud olan fizioloji və biokimyəvi proseslərin sürəti artır, hüceyrə və toxumalarda sintez, parçalanma enerji mübadiləsi zəncirvari reaksiyaların sürəti artır, orqan və toxumaların orqanizmdə böyüməsi və öz bədən quruluşlarının alınmasına zəmin yaradır.

Uşaq orqanizminin böyümə və inkişaf qanuna uyğunluqlarına bu proseslərin ardıcıl, fasiləsizliliyi və qeyri-bərabərliyi, heteroxronlu və funksional sistemlərin vaxtından əvvəl yetkinləşməsi, formallaşması və s. akselerasiya daxildir.

Orqanizmin böyümə və inkişafi haqqında Ç.A.Arşavski "Skelet əzələsinin energetik qaydası" təlimini, R.K.Anoxin isə heteroxroniya (funksional sistemlərin qeyri-bərabər yetkinləşməsi) sonra isə bunun əsasında sistemogenez təlimini yaratdır. Müxtəlif yaş dövrlərində orqanizmin energetik proseslərinin əlamətləri, ontogenezdə tənəffüs və qandamar sistemlərinin fəaliyyətinin dəyişmələri müvafiq skelet əzələlərinin inkişafından asılıdır. Tənəffüs sisteminin funksional fəaliyyəti orqanizmin müəyyən sahələrində hərəkəti nizamlayır.

Dayaq hərəkət sisteminin inkişafı və böyüməsi ilə əlaqədar olaraq 14-15 yaşlarında sümüklər böyüdükcə, əzələ sistemi zəifləməyə başlayır. Xırda boylu adamlar uca boylulara nisbətən daha qüvvətli olurlar.

Normal doğulmuş uşaqın inkişafını alımlar, həkimlər və başqaları müxtəlif yaş dövrlərinə və mərhələlərə böllürler. Uşaq həyatının müxtəlif dövrlərində müəyyən anatomiq və fizioloji xüsusiyyətlərə malik olur, bu

xüsusiyyətlərin yekunu orqanizmin reaktiv xassələrinə, davamlılığına təsir edir. Uşaqlıq dövrü uşaq anadan olandan cinsi yetkinliyə çatanadək olan müddəti əhatə edir və üç böyük mərhələyə bölünür.

**Birinci mərhələ** 0-3 yaşadək olan müddət: bu mərhələ ilk uşaqlıq adlanır və dörd yaş dövrünə bölünür. 1-döğulandan sonrakı dövr - 0-7 gün; 2- çəgəliq dövrü 7-30 gün; 3-Südəmərlik dövrü 30 gündən 1 yaşadək; 4 - Körpəlik dövrü 1-3 yaş.

**İkinci mərhələ** - məktəbəqədər 3-6 yaşınadək; üçüncü mərhələ - məktəbli - 6-12/14 yaş dövrü.

Uşaq anadan olandan bir yaşa çatanadək olan dövrdə orqanizm ümumiyyətlə yaxşı inkişaf edir, kütləsi güclü artır, süd dişləri artır və süd dişləri çıxır. Bir yaşından üç yaşadək süd dişlərinin sayı çoxalır, baş beyin qabığı inkişaf edir, hərəki aktivlik nəzərə çarpir, hər bir seqmentin (fəqərənin) inkişaf tempi müxtəlifdir. İnkışaf tempindəki müxtəliflik baş, ətraflar və gövdə arasındaki fərqlərin əmələ gəlməsinə səbəb olur. Orqanizmin xarici görünüşündə dəyişikliklər müşahidə olunmur.

Üç yaşla yeddi yaşınadək olan dövrdə böyümə tempi bir qədər zəifləyir, ancaq müəyyən səviyyədə qalır.

**Üçüncü dövr** 7-12 yaşda isə böyümə tempi zəifləyir, sonra güclü artır. Boyun uzanması aydın nəzərə çarpir. Boyun uzanması aşağı ətrafların böyüməsinə səbəb olur. Güclü böyümə zəif böyümə ilə daim əvəz olunur. Uşaq orqanizminin sıçrayışlar müəyyən edilir. İlk sıçrayışa anadan olandan cinsi yetkinliyədək olan böyümədə rast gəlinir.

Uşaq anadan olanda boyu 50 sm olursa, birinci ilin sonunda boyu 75-80 sm, ümumi boyun 50 faizinə qədər böyüür. Kütləsi isə təxminən üç dəfə artır; anadan olanda çəkisi 3,0-3,2 kq, ilin sonunda 9,5 – 10 kq çatır. Sonrakı illərdə isə, yəni cinsi yetkinliyədək böyümə nisbətən aşağı düşür və illik artım boyun uzanması üçün 3,5 – 4,5 sm-ə, kütlə 1,5-2,0 kq yaxın olur.

Böyümənin ikinci sıçrayışı cinsi yetkinliklə bağlı olur. Bu zaman il ərzində 7-8-10 sm böyüür. 11-12 yaşlarında qızların böyüməsi oğlanlara nisbətən surətli olur. Uşağın böyüməsi, inkişafi çox və ya az tam keyfiyyətliliyi hamiləliyin düzgün gedişindən xeyli dərəcədə asılıdır. Çünkü ananın keçirdiyi müəyyən xronik və kəskin infeksiyalar, intoksikasiyalar, zərərlı peşə amilləri və s. ana bətnindəki uşağın vəziyyətinə təsir edə bilər. Valideynin sağlamlıq vəziyyətini, hamilələrin gedişini diqqətlə öyrənməyin, hamilə qadından ötrü ən yaxşı şərait yaratmağın zərurililiyi əsas rol oynayır. Ana bətnindəki inkişafın ən xarakterik xüsusiyyəti döldün sürətlə böyüməsi, inkişafi ana orqanizm hesabına qidanlamasıdır.

Yeni doğulma dövründə uşaq ondan ötrü yeni olan bətdən kənar şəraitə uyğunlaşır. Bu dövrü doğulduğdan sonra 3-4 həftə davam edir.

Birinci ayın axırında və ya ikinci ayın əvvəlində uşaq tədriclə ikinci südəmər dövrə daxil olur.

Uşağın həyatının çox zədələnə bilən bu dövrü ən diqqətli qulluğa, müvafiq gigiyenik qayda qanunlara, saxlanmağa, döşdən düzgün yedidizdirməyə ehtiyacı olduğunu göstərir.

Yeni doğulma dövründə uşaqda mövcud ayrı-ayrı sistem və orqanların inkişaf qüsurları – beynin qan dövranının pozulması, doğum aktının nəticələri, ana bətnindəki asfiksianın nəticələri beynə qan yayılması, parez və ifliclər, irsi xəstəliklər və s. aşkarla çıxır. Son illərdə inkişaf qüsurlarına və ya anadan gəlmə xəstəliklərə səbəb olan, yeni xəstəliklər qeyd olunmuşdur.

Yenidogulmuş uşaqların hemofolitik xəstəlikləri, toksoplazmoz, bəzi virus immun sistemində çatışmamazlığı xəstəliklərini göstərmək olar.

Ürəyi qüsurlu uşaqlar az doğulmur. Ağır qüsür dərhal doğuşun ilk saatları və ya günlərində aşkar edilir. Uşağın sağlamlığına heç bir təsir göstərmədən uzun illər ərzində süzür. Təhlükəli simptomlar isə ürəyin öz işinin öhdəsindən gələ bilmədiyi zaman üzə çıxır. Valideynlər ayıq olmalı öz övladlarının həmyaşıdlarından gec inkişaf etməsi, süst olduğu, az oynadığı, tez yorulduğu, tənbəllik əlamətləri və s. diqqətdən qaçırmamalıdır.

Uşağın fiziki tərbiyəsinə, gərginliyə reaksiyasını müşahidə etmək lazımdır. Xəstə uşaqda bu zaman təngənəfəslik ürək və baş ağrıları, baş gicəllənmə və sair yarana bilər. Dərinin solması, avazımıası və ya eksinə göynəməsi nəzərə çarpır. Uşağı nə qədər isti geyindirsən də onun əlləri və ayaqları həmişə soyuqdur. Ürək qüsurlu uşaqlarda çox zaman burun qanaxmaları və ağıciyər iltihabı olur.

Uşağın sağlamlığına görə məsuliyyət yükünü məhz valideynlər daşıyır, uşağın vəziyyətinə diqqət etməyə və onu qüsuren dekompensasiyasına gətirib çıxara biləcək bütün hallardan qorumağa çalışmalıdır. Uşaq doğulduğdan sonra isə ətraf mühitin amilləri xəstəliyin təzahür etməsində istirak edir. Ona görə də körpə orqanızmini sağlam olmayan qidalarla və çoxsaylı dərman preparatlari ilə yükleməmək üçün diqqətli olmaq lazımdır.

Uşaqların immun sistemində funksional pozğunluqların qarşısını almaq üçün hələ ana bətnində allergiyaya meyilliyyin qarşısını vaxtında almaq lazımdır. Anadan olandan cinsi yetkinliyədək olan dövrdə bədən uzunluğu 4 dəfə, aşağı ətraflar 5 dəfə böyükür. Bədən orqanlarının nisbəti də yaşla, mühitlə əlaqədar olaraq kəskin dəyişir.

Yeni anadan olmuş uşaqlar baş və bədənlərinin ətraflara nisbətən iri olması ilə xarakterizə olunur. Körpələirdə başın hündürlüyü ümumi bədən uzunluğunun  $\frac{1}{4}$ , iki yaşlıda  $\frac{1}{5}$ , altı yaşlıda  $\frac{1}{6}$ , yaşlılıarda isə  $\frac{1}{8}$  hissəsini

təşkil edir. Yaşla əlaqədar olaraq başın böyüməsi azalır, ətrafların böyüməsi artır.

Cinsi yetkinliyə çatanadək bədəndə ölçü fərqləri ayrı-ayrı hissələrində o qədər də əks olunmur, ancaq cinsi yetkinlik dövründə oğlanların ətrafları qızlarla müqayisədə həcmli və uzun olur. Fiziki tərbiyə ilə məşğul olanlarda bədəndə ölçü fərqləri orqanlarda təzahür edir. Fizioloji funksional sistemlərin ayrı-ayrı hissələrinin formallaşması da yaşla əlaqədar olaraq dəyişir. Uşaqlarda məktəbəqədər yaşdan əvvəlki dövr həzm sistemi, hərəkət vərdişləri, nitq və sinir sisteminin təkmilləşməsi ilə xarakterizə olunur. Bu yaşda uşaq çox hərəkət edir, hər şeyi öyrənmək istəyir, ətraf mühitlə tanış olmağa çalışır, yaşlıların və uşaqların arasında olur. Bu yaşda böyümə enerjisi qabaqkı yaşlara nisbətən yavaşıyır. Uşaq orqanizminin bütün funksional imkanları tədriclə təkmilləşir, yüksək dərəcədə zədələnmək qabiliyyəti ilə fərqlənməkdə davam edir.

Cinsi yetkinliyi dövründə uşaqlarda ürək-damar sistemi fəaliyyətində funksional pozğunluqlar, davranışının bir bərabərdə olmaması, hərəkətlərində yönəmsizlik, müxtəlif növlü nevrozlar müşahidə olunur. Sinir sistemi şöbələrinin inkişaf və böyüməsi də müxtəlif templə gedir. Qiçığı bədənin periferik hissəsindən mərkəzə aparan sinir sisteminin mərkəzəqəçən və yaxud afferent şöbəsi uşaq anadan olanda artıq formalamış olur, 6-7 yaşında isə tam yetkinləşir. Qiçığı mərkəzdən işçi orqana və vəzilərə aparan mərkəzdənqəçən efferent şöbə isə 23-25 yaşda tam formalasılır.

Uşağın doğulması anına doğru onun sinir sistemi başqa orqan və sistemlərə nisbətən ən az inkişaf və differansiya edir. Yenidoğulmuş uşağın böyük yarımkürələrində sinir hüccyrlərinin miqdari yaşlılardakı qədərdir, lakin onlar öz quruluşlarına görə hələ yetişməmişlər. Böyümənin qeyri-bərabərliyi tarixi inkişafda qazanılmış uyğunlaşma əlamətidir. Canlı sistemlərdə böyümə ilə differensasiya bir-birilə əks münasibətdə olur. Bu qanuna uyğunluq uşaq orqanizmində də aiddir. Güclü differensiyasiya böyümənin zəifləməsinə səbəb olur və əksinə.

Baş beyin və onurğa beyninin böyüməsi 8-10 yaşadək davam edir, bu yaşda yaşı adamlardaki beyni xatırladır. Sinir sisteminin funksional ixtisaslaşması uzun müddəlidir. Müəyyən olunmuşdur ki, meymunlarda inkişaf dövrü 7-11 yaşlarında, insanlarda 20-26 yaşınadək davam edir. Yetkin yaş dövrü də, insan da uzunmüddəlidir.

Yenidoğulmuş uşaq 20-22 saat yatır, ona yalnız yemək rejimi müəyyən edilir, qocaldıqca isə əksinə uzun müddəli yatmaq qısa müddəli yatmayı əvəz edir.

25 yaşdan 50-55 yaşadək olan dövrdə mütənasiblik yaranır. 56-60 yaşından sonrakı dövr insanda fizioloji qocalığın başlanmasıdır. Qocalıq tədricən yaranan prosesdir, onun konkret sərhədi yoxdur. Təsadüfi xaric

mühit amilləri orqanizm üçün qeyri-normal şərait yaradır. İnkişafda olan orqanizm müxtəlif şəraitə uyğunlaşır, lakin yaşılı insanın uyğunlaşma qabiliyyəti zəifdir.

İnsanın yaşı mərhələlərində yetkinlik dövründə skelet əzələlərinin, sümük hüceyrələrinin, orqan və toxumaların, xarici və daxili sekresiya vəzilərinin, tənəffüs aktının ifrazat-cinsiyyət, orqanlarının, analizatorlarının, mərkəzi və perivirk sinir sisteminin maddələr mübadiləsini və s. fəaliyyətinin artması müşahidə olunur, lakin qocalıq və ahil yaşı mərhələlərində isə yuxarıda qeyd etdiklərimizin əksinə olaraq funksional fəallıq zəifləyir.

1. Uşaq anadan olandan sonra birinci il və cinsi yetkinlik dövründə daha yüksək böyümə tempinə malik olan orqanlar: Dayaq-hərəkət sistemi, tənəffüs, həzm, sidik sistemi və böyük qan damarları aiddir.

2. Birinci il ya tam, ya da nisbi son formalaşma mərhələsinə çatan orqanlar: mərkəzi sinir sistemi, göz, daxili qulaq aiddir.

3. Cinsi yetkinlik dövründə intensiv böyüyən cinsi orqanlar

4. 10-12 yaş dövründə yüksək böyümə tempinə malik olan orqanlar: limfa sistemi, timus və s.

Böyümə prosesi bir çox qanunlara tabedir:

**Növbələşmə** qanunu: Burada borulu sümüklər növbə ilə gah uzununa, gah da eninə böyüyürler. Uşaqlarda və yeniyetmələrdə bədən ölçülərinin uzununa böyüməsi əsasən yaz, yay, çəki ölçülərinin artması isə payız və qış aylarında olur.

**Tənasüblük** qanununa görə uşaq orqanizminin uzununa və enininə olan nisbəti: 4 yaşıdan – 6 yaşıdək, 6-15 və 15 yaşıdan yetkinlik yaşınadək olan dövrlərdə dəyişir.

**Cinsi yetkinlik** qanuna görə böyümə aşağı ətrafların, əzələ sisteminin və gövdənin böyüməsi hesabına olur.

**Assimetriya** qanuna görə cüt orqanların assimetriyası yaşıla əlaqədar olaraq inkişaf edir və onun funksiyasından asılı olur.

İnsanın bədən kütləsinin ümumi hündürlüyü orta hessabla kişilərdə 165,4 sm, qadınlarda orta hesabla 154,5 sm-ə çatır. İnsan orqanizmində müşahidə olunan böyümə və inkişaf qayıtmaz prosesdir, yəni müxtəlif yaşı dövrlərində insan ardıcıl olaraq proqresiv (uzununa böyüməsi), sabitlik (bədən çəkisinin dərialtı qat və piy toxumasının artması – funksional göstəricilərin sabitliyi) və reqresiv (bədən çəkisinin azalması, funksional göstəricilərin zəifləməsi, hərəkətin azalması, qamətin dəyişməsi) mərhələlərini keçirir. Canlı təbiətdə böyümə və inkişaf vahid bioloji prosesdir, həmçinin orqanizmin xarici mühit şəraitində yaşayış tərzinə uyğunlaşmasıdır. Böyümə və inkişaf insanın irsiyyət genofondunun əsasını təşkil edir, ümumi planda eyni şəkildə müşahidə olunur və irsi olaraq nəsildən-nəsilə keçir.

İnsanda və heyvan növlərində orqan və toxumaları təşkil edən hüceyrələrin kimyəvi tərkibi eyni deyildir. Orqanizmlərin əcdadlarından alındıqları quruluş, formaları və əlamətləri saxlamaq və gələcək nəslə ötürmək xassələrinə irsiyyət deyilir. İrsi əlamətlər orqanizmin bütün somatik və cinsi hüceyrələrində cəmlənmişdir.

Hüceyrə orqanizmin quruluş, böyümə və inkişaf funksional və genetik vahididir. Böyümə və inkişafa yuxarıdakı göstərilən amillərlə yanaşı, qidalanma da öz təsirini göstərir. Qidanın tərkibindəki yaqlar, zülallar, karbohidratlar, mineral duzlar, vitaminlər, iqlim şəraiti və s. öz təsirini göstərir.

**Akselerasiya.** XIX–XX əsrlərdə bir çox ölkələrdə uşaqların sürətli böyüməsi müşahidə olunurdu. Bu dövrlərdə uşaqların böyüməsi və inkişafının surətləndirilməsinin öyrənilməsinə təsadüf edilir. 1935-ci ildə E.Kox bu hadisəyə akselerasiya demişdir. Akseleratio – sürətləndirmək deməkdir. Akselerasiya, yalnız məktəbəyəşli və yeniyetmə uşaqlarda deyil, hətta Yenidoğulmuş körpələrdə də müşahidə olunur.

Fiziki inkişafın əsas göstəricisi kimi isə bədən uzunluğu, döş qəfəsinin tutumu və bədən kütləsinin artması nəzərdə tutulurdu. Orqanizmin morfoloji xüsusiyyətləri ilə funksional fəaliyyəti arasındakı sıx əlaqəni nəzərə alan alımların bir qrupu inkişafın əsas əlamətini ağciyərlərin həyat tutumunda, bəziləri əzələ qruplarının iş qüvvəsində, skeletin sümükləşmə dərəcəsində, dişlərin çıxmazı və dəyişməsində, cinsi yetkinləşmədə göründürülər. Yenidoğulmuş körpələr üzrərində aparılan tədqiqatlar göstərir ki, son 50-60 il ərzində onların bədən uzunluğu 0.5 – 1.0 sm, kütləsi isə 100-150 q. artmışdır. Uşağın bədən kütləsi dörd aylığında iki dəfə artır, lakin belə artıma əvvələr 6 aylıqda rast gəlinirdi.

Akselerasiya bağçayaşlı və məktəbəqədər yaşlı körpələrdə daha aydın müşahidə olunurdu. Məsələn: Polşanın, Varsava şəhərində yaşayan 1,5-3 yaşlı körpələrin bədən uzunluğu 1881-ci ildən 1961-ci ilədək orta hesabla 10-12 sm artlığı, halda 1924-cü ildən 1961-ci ilədək təqribən 4-5 sm artmışdır. Böyük Vətən müharibəsi dövründə bu prosesin zəifləməsi nəzərə çarpıldı. Gənclərin boy hündürlüyü indi 1923-1925-ci illərə nisbətən 10-13 sm, onların bədən çəkisi 9-11 kq və döş qəfəsinin həcmi  $4.7 \text{ sm}^3$  artmışdır. Uşaqların böyüməsi və inkişafının akselerasiyası ilə yanaşı, cinsi yetişkənlilikdə sürətlənməsi müşahidə olunur. Böyümə və inkişafın akselerasiyası gənclərin böyüməsində öz təsirini göstərir. Gənc oğlanların böyüməsi 26 yaşınadək davam etdiyi halda, indi bu proses 18-22 yaşlarda tamamlanır. Bu hal qızlarda da müşahidə olunur (16-18 yaş). Fizioloji inkişafın akselerasiyası fonunda insanın psixi inkişafının sürətlənməsi durur.

Sinir siseminin inkişafı akselerasiyasına təsir edən amillər: elmi-texniki tərəqqi şəraitində müşahidə olunan kütləvi informasiyanın kəskin artması, təlim-tərbiyənin müasir tələblər baxımından ardıcıl

təkmilləşdirilmiş formada deyil, plansız şəkildə insanın sinir sistemi funksiyalarına öz mənfi təsirini göstərir. İnsanların sinir sistemi funksiyalarının normal, sağlam olmasında, lazımi gigiyenik şərait və qaydalar yaradılmışdır. Belə olduqda 6-7 yaşlı uşaqlar mürəkkəb biliklərin mənimsənilməsinə nail ola bilərlər.

Böyükən və inkişafın akselerasiyası haqqındaki alimlərin fikri yekdil deyildir. Akselerasiyaya təsir edən mexanizmlər sırasında genetiklərin, yəni boy göstəricilərinin irsi əlamət kimi nəsildən-nəsilə keçməsi, uşaqların və yeniyetmələrin həyatında əsas rol oynayır.

Planetimizdə iqlim şəraitinin dəyişməsi, atmosferdə radio dalğalarının, mikroelementlərin çoxalması, atom enerjisindən istifadə olunması, radiasiyanın artması, ekoloji tarazlığın pozulmasının qarşısının alınmaması və s. insanlarda fiziki inkişafın sürətlənməsinə zəmin yaratmışdır. Bu sahədə işləyən alimlərin bir hissəsi Helogen fərziyyəsini irəli sürərkən qəbul edirlər ki, günəş enerji-intensivliyinin dəyişməsi, eləcə də bizim günəş sisteminin geomaqnit sahələrində baş verən ritmik dalğavari dəyişmələr insanların fiziki-inkişafının sürətlənməsinə təkan verər.

Bir qrup alimlər isə akselerasiya proseslərini iqlim dəyişmələri ilə əlaqələndirilər. Onlar belə düşünürlər ki, rütubətli və ya isti iqlim şəraiti isə orqanizmin istilik balansının tənzimlənməsinə səbəb olur və ona görə də boyatma-böyükməni stimullaşdırır.

## XII. FƏSİL

### § 12.1. Sinir sisteminin quruluşu və əhəmiyyəti (Şəkil-3)

Canlı orqanizmlerin (heyvanların) bədən quruluşu mürəkkəbləşdikcə, onların sinir sisteminin quruluşu və funksiyaları da mürəkkəbləşir. Orqanizmin funksiyalarının tənzim edilməsində sinir sistemi mühüm rol oynayır. Sinir sistemi hüceyrələri, toxumaları, orqanları və orqanlar sisteminin birgə işləməsini təmin edir.

Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir.

Uşağın doğulması anına doğru onun sinir sistemi başqa orqan və sistemlərə nisbətən ən azı inkişaf və differensiasiya edir. Eyni zamanda həmin sistemə ən böyük tələblər verilir, çünki, o, orqanizmin yeni xarici mühitə uyğunlaşmasını təmin etməli və Yenidögülmüş uşağın mühüm həyatı funksiyalarını nizamlamalıdır. Orqanizm sinir sistemi sayəsində xarici mühitlə əlaqə saxlayır. İnsan orqanizmində toxuma orqanlarının fəaliyyətinin tənzim olunmasında sinir sistemini fəaliyyətinin tənzim olunmasında sinir sisteminin əhəmiyyəti olduqca böyükdür. Fiziki iş zamanı orqanizmdə maddələr mübadiləsi nizamlanmalı tənəffüs qan damar sistemi, həzm orqanları, ifrazat sistemi, daxili və xarici sekresiya vəziləri, dayaq hərəkət sistemi və s. işi yenidən qurulmalıdır. Bütün orqan və sistemlərin uyğun surətdə işləməsini sinir sistemi təmin etməlidir.

Orqanların fəaliyyətindəki bu dəyişikliklər orqanizmin konkret iş şəraitinə uyğunlaşmasında reflektor reaksiyalar təşkil edir. İnsanın duyğuları, təhsili, yaddaşı, nitqi, təfəkkürü, istedadı, intellektual inkişaf səviyyəsi və s. sinir sisteminin fəaliyyəti ilə əlaqədardır, insan bunların vasitəsilə ətraf mühiti dərk edir, həm də onu fəal surətdə dəyişə bilir. Reflektor reaksiyalar nəticəsində insan orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar müəyyən edilir: Məsələn kimyəvi maddələrə qarşı-xemotaksis, işığa qarşı-fototaksis, suya qarşı-hidrotaksis, havaya qarşı-aerotaksis, elektrik qıcıqlarına-qalvanotaksis, istiliyə qarşı reaksiya-termotaksis və s. adlanır.

Sinir sisteminin ilk əlamətləri bağırsaqboşluqları Tipində təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən təkamül etmiş, mürəkkəbləşmiş, onurğalılara qədər sinir sisteminin təkamülü inkişafında dörd quruluş müəyyən edilir: səpgin, sapabənzər, düyünlü və borulu sinir sistemi. İnsanda yüksək inkişaf dərəcəsinə çatmış borulu sinir sistemidir. Mərkəzi sinir sistemi boru şəklində olub bu borunun genişlənmiş baş nahiyyəsi kəllə boşluğununda, quyruq nahiyyəsi isə onurğa kanalında yerləşir. Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Sinir toxuması

qıcıqlanma və oynamanı nəql etməsilə xarakterizə olunur. Oyanmanın sinir sistemində yayılmasına impuls deyilir. Quruluşca sinir toxuması sinir hüceyrələrindən və neyroqliyadan təşkil olunmuşdur. Heyroqliya sinir sistemində istinad – trofik vəzifə daşıyır. Sinir sisteminin qrluş vahidini sinir hüceyrəsi təşkil edir. Sinir sisteminin hüceyrəvi quruluşun əsasını neyronlar (nevrositlər) və qlial (qliositlər) təşkil edir.

Hər bir sinir hüceyrəsi sinir cismindən bir neçə qısa çıxıntıdan – dentrirdən və bir uzun çıxıntıdan – neyrit və ya aksandan ibarətdir. Sinir hüceyrəsi öz çıxıntıları ilə birlikdə neyron adlanır. Xaricdən neyron neyrilemma ilə örtülmüşdür. Onun neyroplazmasında nüvə və organoidlər nəzər çarpır. Neyronun diametri 0/h-la 0,1 mm-ə yaxındır. Sinir sistemi neyronların silsiləsindən əmələ gəlir. Neyronların arasında anatomiq rabitə yoxdur, oyanma bir neyrondan digərinə toxunma – kontakt yolu ilə keçir ki, buna da sinaps deyilir (təsbih kimi).

Neyronların cismi və dendritlərin mərkəzi sinir sisteminin boz maddəsini, aksonlar isə baş və onurğa beynin ağ maddəsini və periferik sinir sistemini əmələ gətirir.

Mərkəzi sinir sistemində boz maddə böyük yarımkürələrin qabağını və nüvələri, eləcə də sinir düyünlərini, ağ maddə isə yarımkürələrin, beyni və onurğa beynin aparıcı yollarını təşkil edirlər.

### § 12.1.2. Sinir liflərinin xüsusiyyətləri

Sinir hüceyrələrinin uzun çıxıntıları, yəni neyrit, yaxud akson hüceyrə cismindən xaric olduqdan sonra şvan və mielin qışaları ilə örtülərək sinir liflərini əmələ gətirir. Qışalara olan nisbətinə görə 4 cür sinir lifi müəyyən edilir. 1. Mielin qışalı sinir lifləri. 2. Şvan qışalı sinir lifləri. 3. Həm mielin və həm də şvan qışalı sinir lifləri. 4. Qişasız, yəni çılpaq sinir lifləri

Mielin və şvan qışalı sinir lifləri beyni və onurğa beyni sinirlərindən, mielin qışalı sinir lifləri mərkəzi sinir sisteminin ağ maddəsində, şvan qışası olan liflərə simpatik sinir sistemində də çılpaq sinir lifləri mərkəzi sinir sisteminin boz maddəsində təsadüf edilir.

Sinir lifləri bir yerə toplaşaraq sinir dəstələrində, kiçik sinir dəstələri isə bir yerə toplaşaraq böyük sinir dəstələrini, yəni siniri təşkil edir. Sinirlər bir-birinə liflər verərək sinir rabitələrini əmələ gətirir. Sinir hüceyrələri çıxıntılarının miqdarına görə 3 yerə bölünür: 1. Təkçixintili (unipolyar) sinir hüceyrələri. 2. İki çıxintili (bipolyar) sinir hüceyrələri. 3. Çoxçixintili (multipolyar) sinir hüceyrələri

Bundan başqa bir də yalançı unipolyar (pseudounipolyar) sinir hüceyrələri vardır. Bu hüceyrələrin cismindən bir çıxıntı xaric olaraq "T" şəklində 2 yerə bölünür: 1. Hissi 2. Hərəki neyronlar

Oyanmanın resertordan (hissi), effektora keçməsinə, daha doğrusu qəbul olunmuş qıcığa qarşı mərkəzi sinir sisteminin vasitəsilə verilən cavaba refleks deyilir. Refleks hadisəsinin getməsi üçün lazımlı olan yola refleks qövsü deyilir. Refleks qövsü 5 hissədən ibarətdir.

- 1.Qıcığı qəbul edən reseptör sahə və ya reseptörler
- 2.Mərkəzə nəql etdirən hissi sinir
- 3.Qıcığın təhlil olunmasında istirak edən mərkəz
- 4.Sinir impulsunu üzvlərə çatdırıran effektor hissə - mərkəzdən oyanmanı işçisi üzvə daşıyan hərəki sinir lifi.

5.İcraçı üzvlər – hərəki sinir lifinin işçisi üzvə daxil olması

İstirak edən neyronların miqdarına görə sadə və mürəkkəb refleks qövsləri müəyyən edilir. İki neyron istirak edirsə sadə, 2-dən çox neyron istirak edirsə mürəkkəb refleks qövsləri deyilir. Neyronlar arasındaki rabiṭə sinapslar vasitəsilə təşkil olunur. Sinaps 2 neyronu bir-birinə birləşdirir. Anatomik yerləşmələrinə görə sinapslar sinir-əzələ, akson-dentrit, akson-somatik, akson-akson və digər sinapslar quruplarına bölünür. Mərkəzi sinir sistemini təşkil edən hər hansı bir neyronun üzərində külli miqdarda oyadıcı və tormozlaşdırıcı sinapslar yerləşmişdir.

Mərkəzi sinir sistemi baş beyindən, onurğa beyindən, periferik sinir sistemi və sinir düyünlərindən əmələ gəlmışdır. İnsanın vahid sinir sistemi şərti olaraq 2 hissəyə bölünür: 1.Somatik sinir sistemi 2.Vegetativ sinir sistemi

Somatik sinir sistemi hərəkət aparatını, daxili üzvlərdə olan eninə zolaqlı əzələləri, dərini, ağız və burun boşluğunun selikli qişasını və duyu üzvlərini innervasiya edir (oyadır)

Vegetativ sinir sistemi isə bütün daxili üzvləri (həzm, tənəffüs, sidik-cinsiyyət üzvlərini, vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları) innervasiya edir.

Somatik sinir sistemi özü də mərkəzi və uçqar (periferik) sinir sistemində bölünür. Mərkəzi sinir sistemində baş-beyin və onurğa beyni, (periferik) sinir sistemində isə 12 cüt kəllə sinirləri və 31 cüt onurğa beyni sinirləri, sinir düyünləri, kələflər və reseptörler əmələ gəlmışdır.

Vegetativ sinir sistemi də öz növbəsində simpatik və parasimpatik sinirlərə ayrıılır.

Beləliklə, sinir sisteminin tam orqanizmə olan münasibəti iki cürdür: 1-ci sinir sistemi bütün orqanların və toxumaların fəaliyyətini nizama salaraq birləşdirir, 2-ci sinir sistemi orqanizmlə mühit arasında qarşılıqlı rabiṭə yaradır. Sinir sistemi orqanizmin tamlığını və vəhdətliyini saxlamaq şərtidə, onun yaşadığı mühitə daima uyğunlaşmasını təmin etməkdə böyük əhəmiyyət kəsb edir.

### § 12.2.3. Baş beynin quruluşu (Şəkil-4)

Baş beyn - kəllənin beynin hissəsində yerləşir. Forması aşağı tərəfdən yastılaşmış ellipsoidə bənzəyir. Beyin üç hüssəyə bölünür: 1. Beyin kötüyü. 2. Beyincik. 3. Böyük beynin yarımkürələri.

**Beyin kötüyü** - uzunsov beynin, körpü, rombabənzər beynin boğazı, böyük beyn ayaqcıqları, orta beyn qapağı və ara beyn addır. Beyin kötüyünün arxa hissəsinin üstündə bir xüsusi törəmə beyincik yerləşir. Beyin kötüyü onurga beyninin ardi olub, morfoloji cəhətcə ona müvafiqdir. Onurğa beynindən onurğa beyni sinirləri çıxdığı kimi, beynin kötüyündən də on iki cüt kəllə sinirləri xaric olunur. Beyin xaricdən böyük beyn qabığı ilə örtülümiş və böyük beyn boylama yarığı vasitəsilə sağ və sol yarımkürələrə bölünmüştür. Yarımkürələrin ön alın qütbü və arxa ənsə qütbü vardır. Beyin gicgah qütbü də vardır. Hər yarımkürə dərin şırımlar vasitəsilə dörd paya bölünmüştür: alın, cüt təpə, cüt gicgah və ənsə paylarına, alın və gicgah paylarının arasındaki bayır şırımini dibində adacıq yerləşir. Payların xarici səthləri böyük beynin şırıminin vasitəsilə bir çox böyük beyn qırışqlarına bölünmüştür.

Alın payının daxilində bir cüt qoxu siniri - bu hissi sinir olub, burunun selikli qişasından başlayaraq incə tellər şəklində xəlbir sümüyündən keçərək qoxu soğannaqlarına çatır. Qoxu sinirləri ali qoxu mərkəzində qurtarır.

**II cüt görmə sinirləri** — hissi sinir olub, gözlərin torlu qişasındaki sinir hüceyrələrindən başlayır. Göz yuvasından görmə kanalından keçərək, ali görmə mərkəzində qurtarır.

**III Cüt gözün hərəki siniri** - göz almasının altı əzələsindən dördünü (yuxarı, aşağı, içəri və düz) inervasiya edir. Bəbəyi daraltmaq və kiçik əzələləri də tənzim edir.

**IV cüt bloka oxşar sinir** - bədən siniri olub. Göz almasını yuxarı çəp əzələsini inervasiya edir, hərəki sinirdir.

**V cüt - üçlü sinir.** Kəllə sinirlərindən üçlü sinirin beyində yerləşmiş üç hissi nüvəsi və bir hərəki nüvəsi vardır. Bu sinir alını, yuxarı göz qapağını, burunun arxa dərisini, göz almasını, burunun selikli qişasını, gicgah nahiyəsini, dişləri və diş ətlərini, damağı, dodaqları və s. inervasiya edir. Bu sinir zədələndikdə uzun bir tərəfi hissiyyatdan məhrum olunur. Göz daha çox zərər çəkir. Buynuz qişanm iltihabına səbəb olur.

**VI cüt - uzaqlaşdırıcı sinirdir.** Bu sinir gözün bayır düz əzələsini inervasiya edir. Bu sinir zədələndikdə göz alması burun tərəfə çevrilir.

**VII cüt — üz siniri.** Çeynəmə əzələsindən başqa üzdə olan bütün əzələləri (mimiki), elcə də sümükdən yuxarıda olan əzələlərini inervasiya edir. Bu göz yası vəzlərini çənəaltı, dilaltı və tüpürçək vəzlərini də sinirləndirir. Üz sinir zədələndikdə üzün mimiki hərəkətləri pozulur və xəstə udquna bilmir, ifadəsini itirir.

**VIII cüt — dəhliz-ilbiz siniri.** Eşitmə orqanlarını inervasiya edir. İlbiz siniri daxili qulağı ilbiz hissəsinə daxil olaraq eşitmə üzvünü sinirləndirir. Dəhliz siniri - dəhlizdən, yarımdairəvi axacaqlardan və hərəkət duyğusu üzvünü inervasiya edir. Neyro sensor resoplardan inpushunsu daşıyır. Bu sinir iki vəzifə daşlığından uzunsov beyində və körpüdə çoxlu nüvəsi vardır: 4 dəhliz, 2 ilbiz.

**IX cüt — dil-udlaq sinir.** Bu sinir dil-udlaq əzələlərini və s. inervasiya edir. 9-cüt sinir qarışiq sinirlərdəndir.

**X cüt - azan sinir.** Bu sinir fizioloji cəhətcə qarışiq sinirlərdən olub, hissi, hərəki və sekretor sinirlər daxildir.

Azan sinir —Ön mühümü ağciyər və aorta qövsünün ətrafında olan türək kələfuninə hissi liflərinə erməkdir. Azan sinirin hərəki liflərindən - damağa, qırtlağa və udlağa, qida borusuna, mədə və bağırsaqlara, nəfəs borusuna bronxlara və s., sekretor liflərə isə mədə vəzlərinə, mədəaltı vəzə, qaraciyər və böyrəklərə gedən lifləri göstərmək olar.

Azan sinirin ürəyi ləngidən və damarları genəldən liflərdə daxildir. Azan sinirin kəsilməsi orqanizmdə bir sıra fizioloji sistemlərin pozulmasına səbəb olur (ölümlə nəticələnir).

**XI cüt - əlavə sinir.** Bu sinir məməli heyvanlarda müstəqil sinirdir. Bu sinir döş-körpük-məməyə bənzər əzələləri inervasiya edir.

**XII cüt - dilaltı sinir.** Bu sinir onurğalılarda beyin sinirlərinə daxildir. Bu sinirin nüvəsi uzunsov beyində yerləşmişdir.

Dilaltı sinir — dil əzələlərini, dilaltı sümüyü və bəzi əzələləri inervasiya edir. Sinir zədələndikdə dilin hərəkət vəzifəsi pozulur. Dil ağızdan çıxaraq zədələnmiş tərəfə meyl edir.

Bütün baş beyninin sinirləri (12 cüt) nüvələri beyin qabığı ilə sıx surətdə rabitədədir.

#### § 12.3.4. Beynin inkişafı

Embrional həyatın ilk dövründə beyin borusunun ön hissəsi eninə çox inkişaf edərək bir genişlik (qovuq) beynin ilk mayasını təşkil edir.

Beynin hissələri cyni inkişaf etmədiyi üçün iki yerdə daralma əmələ gətirir, bunun nəticəsində beynin mayası üç hissəyə bölünür:

1. Ön beyin qovuğu (ön beyin)
2. Orta beyin qovuğu (orta beyin)
3. Rombabənzər beynin qovuğu (beyin kötüyü).

Beyin qovuqları sürətlə uzununa inkişaf etdiyi üçün üç əyrilik təşkil edir.

1. Orta beyin nahiyyəsində - təpə əyriliyi.
2. Arxa beyin nahiyyəsində - körpü əyriliyi.
3. Uzunsov beyin nahiyyəsində, onurğa beyninə keçən yerdə - ənsə əyriliyini əmələ gətirir.

Beyin qovuqları və onların hissələri bərabər dərəcədə və cini sürətlə inkişaf etmir. Beyin quruluşca mürəkkəb şəkil alır: əyriliklər, şırımlar, yarıqlar, qırışqlar və başqa törəmələr meydana çıxır.

Embrional həyatın ilk aylarında yarımkürələrin xarici səthi hamar, divarları nazik və daxilində olan boşluq geniş olur. Beyin qovucuqlarının divarları eyni növ sinir hüceyrəsindən təşkil olunur. Tədricən yarımkürələrin xarici səthinə doğru sinir hüceyrələri diferensiyasiya edir və nəticədə böyük beyin qabığı meydana çıxır, sonra birinci, ikinci və üçüncü dərəcəli şırımlar əmələ gəlir.

#### § 12.4.5. Beynin ölçüləri və çəkisi

Beynin forması kəllənin beyin hissələrinin formasına müvafiqdir. Onun ən böyük ölçüsü: uzunluğu o/h 16-17 sm, ən böyük köndələn ölçüsü (eni) 14 sm və ən böyük şaquli ölçüsü (hündürlüyü) 12 sm bərabərdir. Beynin həcmi  $1172 \text{ sm}^3$  –dən  $1285 \text{ sm}^3$ -dək, ümumi xarici səthi  $1588 \text{ sm}^2$  –dən  $2440 \text{ sm}^2$ -dək tərəddüd edir. Böyüklərdə beynin çəkisi sərt və hörümçək torunabənzər qıssasız 950 qr-dan 2238 qr kimi dəyişir. Beynin orta çəkisi böyüklərdə- kişilərdə 1375 qr, qadınlarda 1245 qr bərabərdir.

Beynin çəkisinin bədən çəkisindən nisbəti 1:33-dən – 1:50-dək ola bilər. Beyin yarımkürələrinin çəkisi 47:52 olan nisbətidir. Sağ yarımkürə, sol yarımkürədən bir neçə qram yüngül olur.

Yenidögulmuş larda - oğlanlarda beynin o/h çəkisi 340 qr və qızlarda 330 qr-a bərabər olur. 20-25 yaşındək beyin çəkisi artır, 50-55 yaşındək beyinin çəkisi çox az dəyişir. Sonra isə yavaş-yavaş azalmağa başlayır.

**Uzunsov beyin-** öndən arxaya doğru yastılaşmış kəsik konus şəklində olub, onunurğa beyninin ardını təşkil edir. Onurğa beynində olduğu kimi yarıq və şırımlara təsadüf olunur. Uzunsov beyin də aq və boz maddədən əmələ gəlmışdır. Boz maddə daxildə, aq maddə isə xaricdə yerləşir. Burada IX, X, XI və XII cüt kəllə sinirlərinin nüvələri yerləşir. Uzunsov beyində mühüm həyatı funksiyaların reflektor mərkəzləri yerləşir. Bu mərkəzlərə tənəffüs, ürək fəaliyyəti, udma, qusma, aşkırmə, öskürmə, əmmə, çeynəmə, ağız suyu ifrazı və s. mərkəzlər daxildir. İnsanda onun

uzunluğu 2.5 sm-ə, ağırlığı 7 q. çatır. Aşağı qurtaracağı büyük ənsə dəliyi səviyyəsindədir, yuxarıdan varoli körpüsü ilə sərhədlənir.

Quruluş və funksiyalarına görə onurğa beyninə oxşasa da, uzunsov beynin boz maddəsi daha mürəkkəb quruluşa malikdir. Uzunsov beynin eninə şirimpla varoli körpüsündən qismən aralanmışdır. Körpü uzunsov beyni beyinciklə və beynin böyük yarımkürələri ilə birləşdirir. Uzunsov beyindən bədənin bir çox sahələrini innervasiya edən: üçlüsinir, uzaqlaşdırıcı, üz, eşitmə, dil-udlaq, əlavə, dilaltı sinirlər çıxır.

Uzunsov beynin bir çox funksiya daşıyır: reflektor aktlarının nizamlayıcısıdır; onurğa beyninə baş beynin yuxarı şöbələri arasında sinir əlaqələri yaradır; nəqledici vəzifəsini yerinə yetirir: əzələ tonusunun tənzimində iştirak edir; Varol körpüsü ilə birlikdə beynin sinirlərinin nüvələrini əmələ gətirir ki, bunlarda qan dövranının, tənəffüsün, həzmin və digər vagetativ funksiyaların idarə olunmasında mühüm rol oynayır.

**Beyincik** – İnsanda beyincik yaxşı inkişaf etmişdir. Onurğa və uzunsov beyindən fərqli olaraq, boz maddə xaricdə, aq maddə daxildə olur.

Beyinciyin sağ və sol payları 1-2 mm yaxınlıqda boz maddə təbəqəsi ilə örtülmüşdür. Beyincik qalığı neyron tiplərinin zənginliyini və onların nizamlı yerləşməsi ilə beynin bir çox törəmələrində kəskin fərqlənir. İnsanın beyinciyində 10 milyarda yaxın hüceyrə olduğunu qeyd edirlər. Eyni bir neyron üzərində təqribən 200 000 sinaps yerləşə bilər və Purkinye hüceyrələri ilə rabitələnmişdir.

Beyinciyin əsas vəzifələri bədən tonusunu və hərəkətlərini tənzimləməkdir. İnsanda beyincik öz son inkişafına insan doğulandan sonra çatır, 14-15 yaşında onun morfo-funksional yetkinliyi yaşlılarda olduğu kimiidir.

**Orta beyn** – morfoloji cəhətdən orta beyn əsasən iki şöbədən – dördtəpəli cisimdən və yarımkürə ayaqcıqlarından ibarətdir. Orta beyn tam morfo-funksional yetkinliyə postantal inkişafın ilk mərhələlərində çatır. Torabənzər törəmə - retikulyar formasiya beynin bütün şöbələri ilə qarşılıqlı əlaqədedir. Bu təsir həm fəallaşdırıcı və həm də ləngidicidir. Torabənzər törəmənin yüksək tonusda qalmasının əsas səbəblərindən bir də onun neyron şəbəkələrində impulsların daimi dövran edə bilməsidir. Retikulyar formasiyani baş beyn qabığının fəaliyyətindəki rolu qabığın tonusunu çox həssas tənzimləyir.

**Ara beyn** – törəmələri ön beyn qovucuğundan əmələ gəlir. Ara beyn orta beynin üstündə yerləşmişdir. Embrional inkişaf prosesində arabeyin beyinciklə bir yerdə formalasır. Ara beyində təpəcik (thalamus) və təpəcikaltı hissə (hipotalamus) müəyyən edilir. Ara beyn bütövlükdə seqmentüstü formasiyadır. Əsas törəmələri thalamus və hipotalamusdur.

Görməqabarlar nahiyyəsi və görməqabarlatı nahiyyə (hipotalamus) müəyyən edilir. O ağ maddədən ibarət nazik arakəsmələrlə üç sahəyə - ön, orta və yan hissələrə bölünür. Təpəciklərin mərkəzlərindən və onlarla qarşıq törəmələrdən böyük yarımkürələrə aid bütün bədəndən gələn afferent yollar keçir. Təpəciklərin əsas funksiyalarından biri qarışiq rəng hissələrinin yaranmasında istirak etməkdir. Talamusun qeyri-spesifik nüvələri ara beyin retikulyar formasiya nüvələri hesab olunur.

Hipotalamusun quruluşu da çox mürəkkəbdır. Diametri təxminən 5 mm-ə iki məməciyəbənzər cisimdən və onların arasında yerləşən boş qabardan ibarət bu törəmə ən mühüm vegetativ mərkəz sayılır. Boz qabarın aşağı hissəsi daralaraq qif adlanır, ucu kor törəmə əmələ gətiri. Qif beyin artımı – Hipofiz vəzisi ilə bitmişdir. Hipotalamus nüvələri beyinin ali vegetativ mərkəzləri sayılır, onların fəaliyyəti qabığın və qabiqlı effektor mərkəzlərin təsiri altındadır. Hipotalamusla talamusun əlaqəsi daha genişdir, ondan orta beyinə və daha aşağıda yerləşən beyin şöbələrinə çoxlu effektor liflər uzanır. Hipotalamik nüvələr neyrohormonlar Hipofizin sekretor hüceyrələrinə təsir göstərən neyropepbedlər hazırlayırlar ki, bu maddələr sinir və humoral yollarla hipofizə daxil olur və onun fəaliyyətini tənzim edir.

**Üç beyin. Beyin yarımkürələri** – embriogenidə üç beyin formalaşması, 5 beyin qovuqcuğunun əmələ gəlməsindən sonra başlanır. Üç beyin bir cüt sağ və sol böyük beyin yarımkürələrindən təşkil olunmuşdur. Hər yarımkürə çəpgəndən qoxu beyinindən uc beyin kötüyündən ibarətdir. Beyin yarımkürələrinin bayır, çıxıq, içəri yastı və ön əsas səthləri vardır. Bu səthlərin hamısı bir yerdə çəgdən adlanır.

Üç böyük şirim-mərkəzi şirim, təpə-ənsə şirimini və beyin yan şirimini vasitəsilə hər yarımkürə 4 paya bölünür: *1. Alın 2. Təpə 3. Ənsə 4. Gicgah payı*.

Böyük yarımkürələrin üzəri boz maddədən ibarət qabiqla örtülmüşdür. Bu qabiq 14 milyarda qədər neyron cisimdən əmələ gəlmişdir. Saysız-hesabsız şirimlər və qırışqlar qabığın səthini artıraraq onu orta hesabla  $2000-2500 \text{ sm}^2$ -a çatdırır.

Mərkəzi sinir sistemində ən gec formalaşan, cavan şöbəsi hesab olunan beyin böyük yarımkürələridir. O, beyinin bütün şöbələri arasında ən iri və mürəkkəb üzvüdür. Beyin qabığı mərkəzi sinir sisteminin digər şöbələrindən öz hüceyrəvi quruluşuna görə fərqlənir.

Beyin yarımkürələrinin qabığı çox mürəkkəb və müxtəlif funksiyalar daşıyır. Beyin qabığı boz maddələrdən əmlə gələrək sinir sisteminin ali şöbəsini təşkil edir. İnsan orqanizmində gedən fizioloji proseslər, orqanizmin hissələrinin bir-birinə təsiri və xarici mühitlə əlaqəsi beyin qabığı vasitəsilə nizama salınırlar.

### § 12.5.6. Baş beynin büyük yarımkürələri

Beyin qabığı 2-3 mm qalınlığında olub, müəyyən hüceyrə təbəqələrindən təşkil olunmuşdur. Beyin qabığının müxtəlif nahiyyələrinin daşıdığı vəzifədən asılı olaraq qalınlığı da müxtəlif olur.

**Histoloji quruluşca** beyin qabığı 6 təbəqədən ibarətdir: *molokulyar xarici dənəli, xarici piramid, daxili dənəli, qanqlioz, polimorf hüceyrələr və iyvari təbəqə* vardır.

Beyin qabığında olan sinir lifləri də müəyyən qayda üzrə yerləşmiş təbəqəli quruluşa malikdir. Beyin qabığında yerləşən hüceyrələr periferiyadan, daxili orqanlardan, beyin qabığının müxtəlif nahiyyələrindən müxtəlif siqnalları gətirən liflərlə rabitədə olur.

Qabığın ənsə payında görmə nahiyyəsi yerləşir. Gicgah payı eşitmə nahiyyəsinə daxildir. Gicgah payı zədələndikdə insan səsləri müəyyən edə bilmir. Eşitmə nahiyyəsində səs müxtəlifiyini ayıran refleks qövsləri keçir. Beyin qabığının mərkəzi şırıma qovuşan hissəsi zədələndikdə xəstənin hərəkət qabiliyyəti pozulur. Belə xəstələr dəri reseptorlarından gələn qıcıqları seçə bilmir. Qabığın mərkəzi şırıminin hər iki tərəfində dəri-əzələ nahiyyəsi yerləşir. Gicgah paylarının içəri tərəfində dad və qoxu nahiyyəsi var. İnsanda beyin qabığının quruluşu və funksiyaları məməli heyvanlarındakıdan çox mürəkkəbdir.

Qabığın nahiyyələrdə funksiyaların pozulması müxtəlif nitq qüsurlarının əmələ gəlməsinə, tutulmasına səbəb olur. Qabiq neyronlarının yetkinlik dərəcəsini təyin etməkdən ötrü müəyyən göstəricilərdən istifadə edilir: qabığın vahid səthinə düşən neyronların sayı, onların ölçüləri, aksonların uzunluğu, neyronlar arası qarşılıqlı əlaqələrin sıxlığı, sinir toxumasında neyronmediatorların miqdarı və müxtəlifiyi, hüceyrə daxili törəmələrin-neurofilamentlərin, başqa orqanoidlərin morfofunksional əlamət və xassələri nəzərə alınır.

**Yarımkürələrin ağ maddəsi.** Beyinin ağ maddəsi bütövlükdə sinir liflərindən ibarətdir. Belə liflər yarımkürələrdə nəqledici yolları əmələ gətirir: 1. Projekcion 2. Assosiativ 3. Komissural

Beyin yarımkürələrinin bütün proyeksion, accosiativ və komissural yolları bir-birilə qarşılıqlı surətdə rabitələnmişdir. Sinir liflərinin quruluş və funksiyalarının müəyyənləşməsində onların səthinin mielin təbəqəsi ilə örtülməsi mühüm rol oynayır. Beyində mielinləşmə ana bətnədə inkişafı dövründə başlayır. 36-40 həftəlik insan embrionunun beynində mielinləşmiş liflər olur. Müxtəlif sinirlərdə mielinləşmə müxtəlifdir.

Yenidögülmüşlarda sinir liflərinin əksəriyyəti 1-2 yaşda mielinləşmiş olur. Onurğa beyni liflərinin mielinləşməsi 3 yaşa kimi qurtarır.

### § 12.6.7. Onurğa beyini quruluşu (Şəkil-5)

Onurğa beynin inkişafı embrionda beynin qovuğcuqları əmələ gəldiyi vaxtlarda beyni artıq böyük ölçülərə çatır. Onurğa sütunu böyümədə onurğa beynini örtür və doğulana yaxın onurğa beyni yalnız III oma fəqərəsi səviyyəsinə qədər uzana bilir.



Yenidoğulmuş larda onun uzunluğu 14-16 sm-ə çatır, 10 yaşa qədər bu ölçü iki dəfə artır. Onurğa beyni sadə seqmentar quruluşludur. Seqmentarlıq onurğa beyni boyunca boz maddənin yerləşməsində və ondan sinir köklərinin çıxması ardıcılılığında baş verir.


Onurğa beynində bir çox daxili üzvlərin mərkəzləri yerləşmişdir. Onurğa beyni bu üzvlərin fəaliyyətini idarə edən işçi mərkəzdir. Onurğa beyninin aşağı boyun, birinci və ikinci döş seqmentləri səviyyəsində bəbək mərkəzi yerləşmişdir. Bu mərkəzin qıcıqlanması bəbəyin genişlənməsinə və göz almasının irəliyə çıxmasına səbəb olur. Onurğa beyninin oma nahiyyəsində sidik-cinsiyət üzvlərinin və düz bağırsağın mərkəzi vardır. Mərkəzlərdən sidik kisəsinin boşaldıcı, defeksiya (düz bağırsağı boşaldıcı) erekсиya (kişi cinsiyyəyə üzvünü gərginləşdirici) və eyakulyasiya (toxum fırladıcı) mərkəzlərini göstərmək olar.

Qadılarda doğuş mərkəzi vardır. Döş və bel nahiyyələrdə seqmentlər üzrə tər və vazamator mərkəzlər vardır. Bu mərkəzlərin hamısı vegetativ sinir sisteminə aid mərkəzlərdir. Bunların hamısı yarımkürələrin qabığına tabedir. Normal şəraitdə onurğa beyninin bütün fəaliyyəti yarımkürələrin istirakı ilə həyata keçirilir.

**Onurğa beyni** insanda qaytana oxşar bir törəmə olub, onurğa kanalında yerləşmişdir. Onurğa beyni yuxarı tərəfdən tədricən uzunsov beynə keçir, aşağı tərəfdən konus ilə qurtarır.

## ONURĞA BEYNİNİN QURULUŞU



- |   |  |
|---|--|
|  | 1.boyun<br>2.döş<br>3.bel<br>4.oma<br>5.8. büzdüm<br>6.8. boyun və bel lordozu<br>7.9. döş və oma kifozu   |
|  | 1.boz maddə;<br>2.ağ maddə;<br>3.arxa kökü;<br>4.onurğa beynin ön kökü;<br>5.onurğa beynin sinirləri<br>6.ağ maddənin arxa sinirləri;<br>7.boz maddənin arxa çıxıntısı<br>8.ağ maddənin yan kənarı;<br>9.boz maddənin ön çıxıntısı;<br>10.ağ maddənin ön kənarı. |

Onurğa beyninin yuxarı hüdudu birinci boyun fəqərəsinin yuxarı kənarı, aşağı hüdudu isə yaşlı kişilərdə birinci bel fəqərəsi bərabərliyində olub, uzunluğu 45 sm, ağırlığı 30 qr-dır. Onurğa beyninin diametri hər yerdə eyni deyildir. Onun boyun və bel nahiyyəsində iki qalınlaşması vardır.

Onurğa beyni xaricdən mezenximadan inkişaf edən üç qişa ilə örtülmüşdür. Onurğa beynini xaricdən örtən *sərt qişa* (1-ci), onun altında yerləşən *hörümçək qişa* (2-ci), onurğa beyninə söykənən, ona yapışan, qan damarları ilə zəngin olan *yumşaq qişa* (3-cü) adlanır. Hörümçək qişa ilə yumşaq qişa arasında geniş limfa boşluğu olur ki, bu boşluq serroz maye ilə dolmuşdur. Bu mayeyə beyin mayesi deyilir.

Onurğa beyninin en kəsiyinə baxarkən onun iki maddədən - boz və ağ maddədən ibarət olduğu görünür.

Onurğa beyninin mərkəzi hissəsini boz maddə boz maddənin ətrafinı isə ağ maddə tutur. Boz maddənin içərisi ilə bütün onurğa beyni boyu uzanan bir kanal keçir ki, ona mərkəzi kanal deyilir. Bu kanal uzunsov beynə keçir. Boz maddə H hərfinə və ya qanadlarını açmış kəpənəyə oxşayır, həmçinin sinir hüceyrələrinin dentritlərindən, ağ maddə isə miyelin qişası ilə örtülü olan liflərdən, yəni neyritlərdən-aksonlardan ibarətdir. Boz maddənin ağ maddə içərisinə daxil olmuş hissəsinə buynuz deyilir. Boz maddənin aksonları ağ maddəni deşərək onurğa beynindən çıxır və birləşərək

ön kökləri əmələ gətirir. Köklər onurğa beyinin tərkibində skelet əzələsinə gedir və onları hərəki sinirlərlə təmin edir.

Onurğa beynindən arxa köklər çıxır ki, bunlar hissi sinirləri əmələ gətirirlər. Arxa və ön köklər birləşməzdən qabaq fəqərələr arası onurğa beyni düyünlərini əmələ gətirir. Hər düyün bir çıxıntılı sinir hüceyrəsindən təşkil olunur. Tək çıxıntılı sinir T şəklində iki şahəyə bölünərək - biri onurğa beyninə diğəri isə mühitə reseptorlarda qurtarır.

Boz maddəni əhatə edən ağ maddə, qalxan (hissi) və enən (hərəki) liflərdən ibarət olub, onurğa beynini baş beyninə əlaqələndirir. Onurğa beyni sinirləri – 31 cütdür, ön və dal köklərinin birləşməsindən əmələ gəlir. Sinirlər onurğanın seqmentlərinə müvafiq olaraq 8 cüt boyun, 12 cüt döş, 5 cüt bel, 5 cüt oma, 1 cüt büzdüm sinirləri daxildir. Onurğa beyni sinirləri hərəki, hissi və vegetativ finksiyası daşıyır.

Onurğa beyni öz şaxələri ilə boyun kələfi, ön ətrafları, gövdənin hissələrini, bazu kələfi, yuxarı bel və aşağı qalça, cinsiyyət, aşağı ətrafların bəzi nahiyyələrini – bel kələfi və çanaq hissələrini, baldrın əzələlərini, büzdüm ətrafi hissələri isə oma kələfi və s. innervasiya edir.

Onurğa beynində bir çox daxili üzvlərin mərkəzləri yerləşmişdir. Onurğa beyninə aşağı boyun, 1 və 2 döş seqmentləri səviyyəsində bəbək mərkəzləri yerləşmişdir. Bəbək mərkəzinin qıcıqlanması bəbəyin genişlənməsinə və göz almasının irəliyə çıxmasına səbəb olur.

Onurğa beyninin oma nahiyyəsində sidik cinsiyyət üzvlərinin düz bağırsağın mərkəzi vardır. Döş və bel nahiyyələrində seqmentlər üzrə tər və vazomotor mərkəzləri vardır. Bu saydığımız mərkəzlərin hamısı vegetativ sinir sisteminə aid mərkəzlərdir. Bunların hamısı yarımkürələrin qabığına tabedir. Onurğa beyni vəzifələrinə reflektor, nəqledici yolları əsas vəzifəsidir.

Ön onurğa beyni - beyincik yolu - əzələlərdən, vətərlərdən, oynaqlardan və bağlardan qeyri-şüuri impulsları beyinciyin qabığına nəql edir və özü də 2 neyrondan təşkil olunur.

Hərəki yollar beynin qabığından hərəki impulsları əzələlərə nəql edir. Bu yolla qabiq - onurğa beyni və qabiq soğanaq yolu aiddir.

Qabiq-onurğa beyni yolu - onurğa beyninin ön köklər vasitəsilə hüceyrə cismi ilə təmasda olub, sonra onurğa beynindən xaric olaraq, onurğa beyni sinirlərinin tərkibində gövdə və ətraf əzələlərinə çatır.

Qırmızı nüvə-onurğa beyni yolu orta beynin qırmızı nüvəsindən başlayıb, ön buynuzun hərəki hüceyrəsindən qurtanır. Bu sinir dəstə lifləri onurğa beyninə daxil olmamışdan qabaq çarpzalaşaraq, qismən beyinciklə əlaqədar olduğundan, oyanmanın beyincikdən mühitə nəql edir.

Dəhliz-onurğa beyni yolu isə uzunsov beynin hüceyrəsindən başlayaraq onurğa beyninin ön kökləri labirintindən gələn dəhliz sinir liflərini alır və əzələ tonusunun nizama salınmasında istirak edir.

Onurğa beyni ibtidai tonus mərkəzidir. Əzələlər bədən daxilində daima müəyyən gərginlikdə olur. Əzələlərdə müşahidə olunan təqəllüs əzələlərin tonusu adlanır. Əzələləri təqəllüs də saxlamaq üçün, onlara fasılısız surətdə impulslar gəlməlidir. Onurğa beynində arası kəsilmədən əzələlərimizə impulslar daxil olur.

Hərəki sinir kəsildiyi zaman əzələlər impuls ala bilmədiklərinə görə əzələlər və gərilmə hali zəifləyir, tonusdan düşür. Əzələlərin tonusu reflektor xassə daşıyır, əzələlərin tonusunu saxlamaq üçün əzələlərə daima hissi sinirlər gəlir və mərkəzin tonusu fəaliyyət göstərir. Əzələlərin reflektor tonusunda onurğa beyni istirak edir. Bundan başqa mərkəzi sinir sisteminin beyincik şöbəsi əzələnin tonusunu möhkəmlətməkdə həllədici rol oynayır.

Diz refleksi kimi insanın ən sadə onurğa beyni reaksiyaların cəmi mütləq baş beyni istirakı ilə həyata keçirilir. Əzələlərin sinirlərə təsiri üçün 0,01 san., əzələnin vəzlərdə ifraz edilən hormonların təsiri ilə oyanmasına 30 san. vaxt lazım olardı. Oyanma dalğasını sinir lifi ilə soyuqqanlı heyvanlarda saniyədə 40 metr, istiqanlı heyvanlarda isə 120 metr məsafə qət edir. Mərkəzə qaçan - afferent, mərkəzdən qaçan - efferent adlanır.

Sinirlərin zəhərlənmiş hissəsinə *parabioz* deyilir.

### XIII.FƏSİL

#### §13.1. Veqetativ sinir sisteminin quruluşu və funksiyaları

(Şəkil-6)

İnsan və heyvan orqanizmi qidalanır, tənəffüs edir, maddələr, qazlar və enerji mübadiləsi baş verir, lazımsız maddələr bədəndən xaric olur. Bütün bunları yerinə yetirən vegetativ funksiyalardır. Vegetativ funksiyaları tənzim edən sinir mərkəzi və onların bədən üzvləri ilə olan sinir əlaqələri vegetativ sinir sistemi təşkil edir.

Vegetativ sinir sistemi öz anatomik quruluşu və funksional xassələrinə görə bir-birindən fərqlənən simpatik və parasimpatisk sistemlərdən ibarətdir.

Vegetativ sinir sistemi (*vegetatus* latin sözündür “bitki” deməkdir) ümumi sinir sisteminin bir hissəsini təşkil edir. Daxili üzvləri, vəziləri, ürəyi, damarları və orqanizmdə olan saya əzələləri və eninə zolaqlı əzələlərin tonusunu nizama salır. Vegetativ sinir sistemi daxili üzvlərin fəaliyyətini orqanizmdə davam edən maddələr mübadiləsini (trofik vəzifələri) beyin qabığı vasitəsilə xarici mühitdə rabitədə olur.

Ayri-ayrı üzvlərin fəaliyyətində və onların qidalanmasında vegetativ sinir sistemi mühüm rol oynayır. Hər bir üzv üç növ sinirlə təchiz olunur:

1. Üzvü fəaliyyətə gətirən sinirlər (məs. böyrəklərdə-sidik ifrazat və s.)
2. Damar sinirləri – üzvlərə qida maddələrinin gətirilməsi – qanın daşınmasını tənzim edən sinir lifləri
3. Trofik (qidalandırıcı) sinir sistemi lifləri – toxumalar tərəfindən qida maddələrin mənimşənilməsini tənzim edən sinir lifləri.

Vegetativ və somatik sinir sistemi morfoloji və fizioloji ümumiliyi ilə bərabər onların bir sıra xüsusiyyətləri vardır.

1. Somatik hərəki (efferent) sinir lifləri yalnız skelet əzələlərini innervasiya etdiyi halda, vegetativ (efferent) sinir lifləri ürəyi, damarları, vəziləri və saya əzələləri innervasiya edir.

2. Somatik sinir lifləri bərabər sürətlə seqmentar üsulla orta beyin, beyin və uzunsov beyindən, bütün onurğa beyin boyu xaric olduqları halda, vegetativ sinir sistemi lifləri mərkəzi sinir sisteminin yalnız müəyyən hissəsindən orta beyindən, uzunsov beyindən onurğa beyin döş və yuxarı bel hissələrindən, oma hissəsindən başlayır.

3. Somatik və vegetativ effcrent neyronların işçil üzvlərlə rabitəsində də fərq vardır. Somatik efferent neyronların hüceyrə cisimləri onurğa beyninin ön sütununda yerləşir, neyritləri də ön köklərin tərkibində gedərək skelet əzələlərinə çatır. Vegetativ efferent neyronlart isə mərkəzi sinir

sisteminin yuxarı şöbəsindən başlayaraq birindən digerinə ötürmə yollarla işçil üzvlərinə çatır.

Vegetativ refleks qövsündə 3 neyron istirak edir: a)Receptor neyron-hüceyrə cismi onurğa beyni düyünlərində yerləşir. b)Ara, və qapayıcı neyron – hüceyrə cismi mərkəzi sinir sistemində yerləşir c)Efferent neyron (ucqar və vegetativ neyron) – hüceyrə cismi müvafiq vegetativ düyünlərində yerləşir.

4. Somatik hərəki sinir lifləri mielin və şvanın qışalıdır.

Vegetativ sinir sistemi quruluş etibarı ilə mərkəzi sinir sisteminin müəyyən hissəsində yerləşmiş vegetativ mərkəzdən təşkil olunmuşdur.

Vegetativ sinir sistemini mərkəzləri orta beynində, uzunsov beynində və körpüdə onurğa beyninin yan sütunlarında – VIII boyun, I-XII döş, I-III bel fəqərələrində, II-IV oma fəqərələrində yerləşir.

Simpatisik sinir sistemi aşağıdakı törəmələrdən təşkil olunur:  
1.Onurğa beyni yan sütunlarında (VIII-boyun, I-XII-döş, I-III bel fəqərələri səviyyəsində) yerləşən mərkəzdən 2.Həmin mərkəzi təşkil edən sinir hüceyrəsindən 3.Onurğayani köklərdən 4.Onurğa ölü düyünlərindən 5.Simpatisik kələflərdən təşkil olunmuşdur.

Simpatisik kötük – kəllə əsasından başlayaraq büzdümə qədər davam edir və onurğanın şöbələrinə müvafiq olaraq aşağıdakı hissələrə bölünür: boyun hissəsi, döş hissəsi, bel hissəsi və çanaq hissəsi. Simpatik sinir lifləri göz bəbəyini genəldir, ağız suyu vəzilərinin hormonlarını azaldır (ağız suyunu qatlaşdırır) Ürək döyünmələrini sürətləndirir, mədə və bağırsaqların yiğilmasını tormozlayır, anusu bütən daxili əzələni, sidikliyi bükən əzələnin tonusunu qüvvətləndirir və s. Simpatik sinir sisteminin baş hissəsinin kəllə daxilində olan arteriya və venaların ətrafindakı simpatik kələflər təşkil edir. Simpatik sinir sistemi qarın hissəsini – simpatik kötüyün bel hissəsi və bundan çıxan şaxələr təşkil edir. Qarında olan kələflər: (diafraqmani, böyrəküstü vəzləri, böyrəyi, qaraciyəri, mədəni, mədəaltı vəzi və s.) innervasiya edir.

Parasimpatik sinir sistemi 2 şöbəyə bölünür: Mərkəzi və ucqar şöbəyə. Mərkəzi şöbə də 2 hissəyə ayrılır: kəllə və oma hissəsi. Kəllə hissəsi öz növbəsində orta beyn və soğanaq hissəyə ayrılır.

Ucqar şöbəsinin III, VIII, IX və X beyn və II-IV oma sinirlərinin tərkibində gedən və daxili üzvləri, vəzləri innervasiya edən parasimpatik sinir lifləri təşkil edir. Parasimpatik sinir sisteminin soğanaq hissəsinin ilk mərkəzlərini aşağıdakı nüvələr təşkil edir:

a) Ağız suyu ifrazetdirici yuxarı nüvə - körpünün arxa hissəsində üz siniri nüvəsindən arxaya yerləşmişdir.

b) Ağız suyu ifrazetdirici aşağı nüvə - uzunsov beynində

c) azan sinirin arxa nüvəsi – rombabənzər çuxurun aşağı hissəsində yerləşmişdir.

Azan sinirin təkibində olan parasimpatik sinir lifləri ürəyi, ağciyəri, qida borusunu, bağırsaqları vəziləri, qaraciyəri və mədəaltı vəzini innervasiya edir. Fizioloji cəhətcə ürək döyünməni yavaşıdır və zəifləşdirir. Parasimpatik sinir sisteminin oma hissəsini – onurğa beyninin II-IV oma sinirlərində yerləşmiş parasimpatik liflər təşkil edir.

Vegetativ sinir sistemiinin aparıcı yolları iki neyronludur, 1-ci neyron vegetativ sinir sisteminin ilk mərkəzlərindən (mərkəzi sinir sistemindən) başlayır müəyyən düyünlərdə (onurğayani) olur. 2-ci neyron müəyyən düyünlərdən başlayıb, işçil üzvlərdə qurtarır.

Parasimpatiksinirlər bir-birilə rabitədə olub: 1-ci parasimpatik və 2-ci neyron – simpatik – göz yaşı ifrazetdirici sahəni, göz yaşı vəzisini, ağız suyu ifrazedicisini, çənəaltı, dilaltı və qulaqaltı sahələri, göz bəbəyini daraldan, əzələləri və kiprik əzələsini, göz bəbəyini genəldən əzələ, həzm kanalına məxsus sinirlər, bronxlara, qaraciyər, ödlüyü, mədəaltı vəziyə, dalağa, böyrəklərə, böyrəküstlüklərinə, ürək əzələlərinə, cinsiyət üzvlərinə məxsus aparıcı yollar parasimpatik yol və 2-ci simpatik yolla tamamlanır.

Birinci dərəcədə neyronların hüceyrə cisimləri onurğa beyin yan sütununda I-XII döş və I-III bel seqmentlərində yerləşir, aksonları müvafiq ağ maddənin birləşdirici şaxələrin tərkibi ilə gedərək simpatik kötük düyünlərində tamam olur. 2-ci neyronlar həmin düyünlərdən başlayıb bir qismi boz birləşdirici şaxələrin və onurğa beyni sinirlərinin tərkibi ilə gedir: baş, boyun, gövdə, yuxarı və aşağı ətraf damarlarını innervasiya edir və daraldır.

Simpatik sinir liflərinin bir qismi ürəyin tac damarlarını genəldir. Dəridə olan tər vəziləri və tükləri qalldıran əzələlər simpatik sinirlərlə innervasiya olunur. Beləliklə, vegetativ sinir sistemi ümumi sinir sisteminin bir şöbəsini təşkil edir, tam organizmdə sinir sisteminin vegetativ və somatik sinir şöbələrinin fəaliyyətində qarşılıqlı rabitə - vəhdətlik vardır. Mühitdə baş verən dəyişikliklərə qarşı organizmin verdiyi cavab reaksiyalarında somatik sinir sistemi kimi vegetativ sinir sistemi də mühüm rol oynayır. Orqanların fəaliyyətinin dəyişməsi ilə əzələlərin uzun müddətli təqəllüsü və işi təmin olunur.

Daxili orqanların fəaliyyətində baş verən bütün dəyişikliklər beyninin və vegetativ sinir sisteminin istirakı ilə yerinə yetirilir. Müxtəlif şəraitdə organizmin daxili mühitinin nisbi sabitliyinin qorunması və mühitə uyğunlaşması və s. vegetativ sinir sistemi ilə təmin edilir.

### **§13.2. Vegetativ sinir sisteminin xüsusiyyətləri**

Reflekslərin çoxu orqanizmin müxtəlif qıcıqlara qarşı göstərdiyi hərəkət reaksiyalarıdır. Məsələn, onurğa beyni refleksləri buna misal ola bilər. Sizə məlum olan reflekslər – ağız suyu, ürək fəaliyyətinin sinir tənzimi, qan damarlarının mənfəzlərinin genəlib-daralması, tər ifrazı və digər reflekslər də bura aiddir.

Aydındır ki, belə reaksiyaların güclənməsi və ya tormozlanması İnsanın istəyindən asılı deyil, yəni, bizim iradəmizə tabe deyil. Artıq sübut olunmuşdur ki, bu göstərilən reaksiyalara vegetativ sinir sistemini adlanan şöbəsi vasitəsilə həyata keçirilir.

Qeyd etmək lazımdır ki, bütün orqanlardan gələn məlumatlar böyük beynin yarımkürələrinin qabığına axır. Yarımkürələrin qabığı fövqəladə dərəcədə çox inkişaf etmişdir. Qabığın bir sıra şöbələri başqa məməli heyvanlardan tamamilə fərqli olaraq ancaq insana məxsus olan inkişaf səviyyəsini almışdır.

Onu demək kifayətdir ki, beynin qabığının çox nazik olmasına (yarımkürələrin qalınlığını müxtəlif sahələrdə 2 mm-dən 4 mm-ə qədər) baxmayaraq, bu, ümumən beynin kütləsinin  $\frac{1}{3}$  hissəsini təşkil edir.

İstər beynin qabığına gedən, istərsə də ondan çıxan sinir yollarının çox hissəsi bir-birilə kəsişir. Bu səbəbdən də beyninin sağ yarımkürəsi bədənin sol tərəfi, sol yarımkürəsi isə bədənin sağ tərəfi ilə əlaqələnir.

### **§13.3. Afferent impulsların əhəmiyyəti**

Afferent sinirlər reflekslərin ilk halqası olmaqla yanaşı, eyni zamanda böyük əhəmiyyət kəsb edir. Belə ki, onlar zəruri şəraitdə sinir sisteminin fəal vəziyyətidir. Mərkəzi sinir sisteminin lazımlı olan zəruri fəaliyyətinin səviyyəsini saxlamaq üçün fasılısız impluslar axını bütün orqanların reseptorlarından qəbul olunur.

Aşağı ətrafdan baş beyninə gələn siunir yolları onurğa beynilə əlaqədar olduğundan beyninin bu hissəsində xəstəlik baş verirsə, aşağı ətraf əzələlərindən gələn informasiyalar baş beyninə çatmir, yəni, afferent impulslar qəbul edilmir.

Belə olan təqdirdə aşağı ətrafin bükülüb və ya açılmasını xəstə ayırdı edə bilmir. Bu zaman xəstə görmə orqanları ilə hərəkətinin koordinasiyasını və tarazlığını saxlaya bilir.

### **§13.4. İrradiasiya, qıcığın induksiyası və tormozlanması**

İrradiasiya (yayılmaya, ağrının yayılması) oyanmanın baş verdiyi sinir sahəsindən – neyrondan keçərək digər sinir sahəsinə yayılması hadisəsidir. Körpə hər hansı bir isti əşyaya toxunduqda təkcə elini ondan çəkmir, eyni zamanda, hərəkəti fəallaşaraq ağlayır. Bu misal tamamilə irradiasiya hadisəsi ilə bağlıdır.

Çox qüvvəli və ya uzun müddət davam edən qıcıqlanma sinir sistemində tormozlanma ilə əvəz olunur. Bu tormozlanma çox asanlıqla sinir sisteminin başqa sahələrinə də yayılaraq həmin sahələrdə oyanmayı zəiflədir. Beləliklə, insanda qıcığa qarşı əvvəl baş vermiş cavab reaksiyası zəifləyir.

İnduksiya hər hansı bir mərkəzdə qıcığın təsirilə baş verən oyanma mərkəzi sinir sistemində digər mərkəzləri ya tormozlayır, ya da zəiflədir. Məsələn, Beyində müxtəlif sinir hüceyrələrinin mərkəzləri arasında qarşılıqlı əlaqə yaranır. Bu isə öz növbəsində müxtəlif əzələ mərkəzləri arasında qıcıqlanma və oynaması əmələ gətirir.

Bir qrup əzələnin yiğilması digər qrup əzələnin boşalmasına səbəb olur. Bu qayda üzrə bir-birinin əksinə baş verən proseslər induksiya adlanır. Beynin hər hansı bir sahəsində qıcıq mənbəyinə cavab reaksiyası verildikdə başqa sahədə ləngimə baş verir.

Beləliklə, induksiya və irradiasiya Beyində mozaik şəkildə oyanmanın güclənməsi və zəifləməsidir. Fasiləsiz olaraq orqanların iş kombinasiyalarına uyğundur.

**Dominantlıq.** Sinir sistemi orqanizmin tam fəaliyyət mexanizminin işləməsini təmin etmək üçün bu isə maneəçilik törədən amilləri tormozlayır və kənar edir. Bu zaman hər hansı bir fəaliyyət ön plana çəkilir və üstünlük təşkil edir.

Nəfəsalma və udma iki müxtəlif fizioloji aktdır və onlar heç vaxt eyni zamanda baş verə bilməz, daha doğrusu, bu mərkəzlərin eyni vaxtda oyanması mümkün deyil. Udma zamanı ona uyğun mərkəz oyanır, nəfəsalma mərkəzi isə müvəqqəti olaraq tormozlanır. Müvəqqəti olaraq hər hansı bir mərkəzin başqası üzərində üstünlük təşkil etməsi dominantlıq adlanır.

### **§13.5. Hərəkətin koordinasiyasında beyin şöbələrinin rolü**

Bədən hərəkətləri və onaların icrası beyin yarımkürələri qabığı vasitəsilə həyata keçirilir.

Beyin qabığından gələn impulslar bir neçə yolla gedir: onurğa beyninin ön tərəfində olan hərəkət neyronlarına və baş beynin kötük hissəsinə; bevinciyə, qabaqaltı nüvələrə, Ara və orta beynə.

Orta beyin və baş beyninin bir sıra şöbələri hərəkət aktunun yerinə yetirilməsi üçün əzələlərin gərginliyini və tonusunu lazım olan normaya gətirirlər. Beyinciyin əsas rolu ondan ibarətdir ki, o, hərəkəti əmələ gətirən əzələlər üçün lazımı qədər qüvvəni, əzələ işinin müddətini və ardıcılığını müəyyənləşdirir.

Beyinin qabaqaltı sahəsi və beyin kötüyünün müxtəlif nüvələri orqanizmdə bir sıra prosesləri – maddələr mübadiləsini, qan dövranı orqanlarını, tənəffüs və başqa orqanları, eyni zamanda, hərəkət aktı üçün zəruri olan icraları və s. tənzimləyir.

### **§13.6. Sinir hüceyrələrinin funksional xüsusiyyətləri**

Təzə doğulmuş körpələrin sinir hüceyrələrində sinir sisteminin proseslər çox ləng gedir, oyanma gec əmələ gəlir və sinir liflərinə gec yayılır. Sinir hüceyrələrinin uzunmüddətli və ya güclü qıcıqlanması asanlıqla tormozlanmaya keçə bilir. Oynamaların ötürülmə sürəti liflərin mielinləşməsinə uyğun olaraq artıq və təxminən 2-3 yaşa qədər böyüklərdə olduğu kimi tamamlanır. Oynamaların yaranma sürəti artır və 10-12 yaşda böyüklər üçün xarakterik olan həddə çatır. Məktəbəqədər yaşlı uşaqlarda sinir hüceyrələrinin xarakterik cəhəti ondan ibarətdir ki, bu hüceyrələr uzun müddət oyanma vəziyyətində qalmaq qabiliyyətinə malik olurlar. Bununla əlaqədar olaraq uşaqlarda kənar qıcıqlanmalar dominantlığı tez pozur və onlar yeni dominant yaradırlar, bu isə öz növbəsində tormozlanma əmələ gətirir. Məktəbəqədər uşaqlarda diqqətin davamsız olması bir fəaliyyətdənDigərinə keçməsi yuxarıda göstərildiyi kimi sinir hüceyrələrinin yaşla əlaqədar olan funksional xüsusiyyətilə bağlıdır.

### **§13.7. İrradiasiya və induksianın üzə çıxması**

Südəmər çağalarda oyanmalar çox yüngül şəkildə irradiasiya edir (yayılır). İstənilən reflektor hərəkətlər çoxlu miqdarda bədən əzələlərini əhatə edir. Belə ki, əlin hərəkəti qıçın da hərəkətilə müşahidə edilir. Belə körpələrin çığırtısı bütün bədənin hərəkət etməsinə səbəb olur. Qarşılıqlı

induksiyanın getdikcə qüvvətlənməsi, bununla əlaqədar olaraq oyanmanın və tormozlanmanın bir yerdə toplanması prosesi səbr və məqsədən yığın fəaliyyət üçün əsas yaradır. Bu proses isə özlüyündə məktəbəqədər və eləcə də kiçik məktəb yaşılı uşaqların lazımı istiqamətdə tərbiyə edilməsi üçün fizioloji cəhətdən imkan yaradır.

### §13.8. Orqanizmin koordinasiya (səmtləşdirmə) funksiyası

Refleks tam orqanizmin reaksiyasıdır. Bütün duyu üzvlərinin, eləcə də başqa reseptorların impuls axını beyin tərəfindən qəbul edilir və Beyində orqanizmin cavab koordinasiyası fəaliyyətinə çevrilir. Məsələn, hər hansı bir iti aləti uşağın ayağına batırıldıqda o, ayağını geri çəkir.

Vegetativ sinirlər bizə məlum olan sinirlərdən fərqlənir. Skelet əzələlərinin yiğilmasına səbəb olan oyanmalar mərkəzi sinir sisteminin boz maddəsində olan mərkəzdən qaçan nevronların uzun çıxıntıları ilə nəql olunur. Belə çıxıntılar onurğa beyni sinirlərinə qovuşur. Vegetativ sinirlərlə mərkəzi sinir sistemindən üzvlərə nəql olunan oyanmalar ardıcıl olaraq iki neyrondan keçir. Birinci neyronun cisimləri mərkəzi sinir sistemində olur. Oyanmalar bir-birinin ardılınca birincidən ikinciye sinir düyünlərinə keçir. Bu düyünlərdə ikinci neyronun cisimləri yerləşir. Məlum olduğu kimi, bu düyünlər mərkəzi sinir sistemindən xaricdədir və hər bir vegetativ sinirin yolunda var. Vegetativ sinirlər periferik sinirlərə nisbətən oyanmaları yavaş nəql etmək xüsusiyyətinə malikdir.

Bəs vegetativ sinir sisteminin hansı hissələri var? Məlum olduğu kimi vegetativ sinir sistemi iki hissədən – simpatik və parasimpatik hissədən ibarətdir. Simpatik sinir onurğa beyninin döş və belin yuxarı hissəsindən çıxır. Parasimpatik sinir isə baş beyninin bir sıra hissələrindən (əsasən, uzunsov Beyindən), onurğa beyninin aşağı şöbələrindən (oma) çıxır. Bir sözlə, simpatik və parasimpatik sinirlər bir vəhdət halında vegetativ sinir sistemini əmələ gətirir. Orqanizmdə vegetativ sinir sisteminin istirakı ilə çox mürəkkəb proseslər baş verir. Bu sistemə daxil olan simpatik və parasimpatik sinirlər bir-birinin əksinə işləyir. Məsələn, simpatik sinirlərlə ürək əzələlərinə verilən oyanmalar ürək yığımlarının tezliyini və qüvvəsini artırıldığı halda, parasimpatik sinirlərin ləngedici və zəiflədici oyanmaları ürək əzələlərinə əks təsir edir.

### §13.9. Sinir sisteminin gigiyenası

Uşağın psixi və fiziki inkişafı bir-biri ilə qarşılıqlı rabiṭədədir. Odur ki, uşağın həməhəng (hormonik) inkişafı üçün sinir sistemi-nin gigiyenəsi böyük əhəmiyyət kəsb edir. Sinir sisteminin normal fəaliyyəti üçün məktəb və məktəbdənkənar məşğələlərin, fiziki məşqlərin, gəzintilərin, təmiz hava,

istirahət və yuxu rejiminin, eləcə də tədris ili yükünün yaşa müvafiq tərtib edilməsi tələb olunur. Gigiyenik rejimin düzgün təşkili uşaqlarda yorulma, xüsusilə həddən artıq gərginlik və üzülmənin qarşısını almalıdır. Onun düzgün təşkil edilməməsi əqli və fiziki əmək qabiliyyətinin zəifləməsinə gətirib çıxarırlar. Gigiyenik rejimin düzgün təşkil edilməsinin əsas principləri aşağıdakılardır:

Müsbat emosiyalar (əhval-ruhiyyə) əqli yorğunluğun qarşısını alır, fəallığı artırır. Müsbət emosiyalar zamanı beyin yarımkürələrinin alın payında və qabiqaltı vegetativ mərkəzlərdə yaranan oyanma reseptörərinin, sinir sisteminin və skelet əzələlərinin qidalanmasına yaxşılaşdırır, qandamar və tənəffüs sistemlərinin fəaliyyətini artıraraq, yorğunluğu aradan qaldırır. Müsbət emosiyalar zamanı əmək qabiliyyətinin artması həm də simpatik sinir sisteminin adrenalin, tiroksin hormonları ifrazına müsbət təsiri ilə izah edilir.

- Zehni əməyin gigiyenasi üçün ona şüurlu münasibət, əhəmiyyətinin dərk edilməsi və hər kəsin bu işdə maraqlı olması və cib rol oynayır. Yaşa dolduqca fəal diqqətin müddəti artır. 5-7 yaşlı sağlam uşaqlarda fəal diqqətin davamiyyət müddəti 15 dəqiqə, 7-10 yaşda-20 dəqiqə, 10-12 yaşda-25 dəqiqə, 12-15 yaşda 30 dəqiqəyə bərabər olur. Dərsin başlanğıcının 5-10 dəqiqəsində diqqət zəif olur, getdikcə dərinləşir.

Dərs müddətinin, mövzunun yaşa uyğun olmaması, dərsin monotonluğu, mexaniki əzbərləmə, tədrisin fəallaşdırıcı üsulların dan (sual-cavab, mövzunun dəyişilməsi, köməkçi, izahedici söhbətlər və s.) istifadə edilməməsi, əyanılıyin olmaması uşaqlarda yorğunluğa - hərəki narahatlıqlara, diqqətin yayılmasına, söhbətə və nəhayət, əzginlik, süstlüklə və yuxululuğa səbəb olur.

Bu zaman otağın havasının təmizlənməsi, qısa müddətə söhbət mövzusunun dəyişdirilməsi, mövzuya aid şeir, əyləncəli, maraqlı məlumatların verilməsi, dərsdaxili və dərsarası "istehsalat" gimnastikası və s. tədbirlər uşaqların zehni yorğunluğunu aradan qaldırıbilər.

Və nəhayət, məktəb və evdə yaradılan normal gigiyenik şəraiti, mənfi emosiyaların profilaktikası, səmərəli gün, qida, yuxu rejimi, düşünülmüş maraqlı zehni, fiziki əmək, asudə vaxtin düzgün təşkili, gücü çatan, yaşa uyğun fiziki məşqlər uşaqların yorulmasıının, süstləşməsinin qarşısını alır, zehni və fiziki inkişafına şərait yaratır.

## XIV. FƏSİL

### §14.1. Ali sinir fəaliyyəti haqqında təlimin əsasları

İnsan daim dəyişən xarici mühit amilləri şəraitində fəaliyyət göstərir və onun çox müxtəlif təsirlərinə qarşı orqanızm daim uyğunlaşır. İnsanın hər bir orqanın normal fəaliyyəti eləcə də onların qarşılıqlı əlaqələri sinir sisteminin iştirakı ilə tənzim olunur. Ali sinir fəaliyyəti dedikdə, başlıca olaraq, beynin qabığı və qabiqaltı törəmələrin qarşılıqlı iş mexanizmləri nəzərə alınır.

Reflektor reaksiyaların mexanizmlərini hərtərəfli tədqiq edərək İ.P.Pavlov göstərirdi ki, orqanizmdə orqanların normal fizioloji fəaliyyətini və onlar arasında qarşılıqlı funksional əlaqənin yaradılmasını ibtidai sinir fəaliyyəti təmin edir. İbtidai sinir fəaliyyəti baş beynin qabiqaltı şöbələri və onurğa beynin tərəfindən icra olunur. Əsasən şərtsiz reflektor reaksiyalar xarakterini daşıyır. Məsələn ürəyin fəaliyyətini fiziki iş görən zaman ürək-damar, tənəffüs və digər fizioloji sistemlərin qarşılıqlı əlaqəli fəaliyyətini göstərmək olar.

Orqanizmin icra etdiyi daxili funksiyalarda xarici mühit arasında vəhdətlik təşkil edən sinir fəaliyyətini Pavlov **ali sinir fəaliyyəti** (ASF) adlandırmışdır. O, ali sinir fəaliyyətinin əsas iş prinsipini və sinir mexanizmini şərti reflekslərdə görür və hesab edir ki, fərdi həyatda qazanılan bu reflekslər insan və heyvanların yeni təcrübə əldə etməyə və mühitə uyğunlaşmağa imkan verən universal sinir mexanizmidir.

Beyin yarımkürələrinin öyrənilməsi rus alimi İ.M.Seçenovun, İ.P.Pavlovun, A.Qarayevin, H.Həsənovun və b. Elmi tədqiqat işlərilə mümkün olmuşdur. Seçenov “Baş beynin refleksləri” adlı əsəri ilə, o zamanadək izah edilməmiş bir çox sinir sistemi hadisələri aydınlaşdırılmışdır. İ.P.Pavlov obyektiv tədqiqat metodundan istifadə edərək insan beyninin ən dərin və gizli hadisələrini aşkara çıxarmışdır.

Seçenov və Pavlova qədər bütün görkəmli təbiətşünaslar İnsanın “ruhi fəaliyyətini” tədqiq etməkdə aciz idilər; Onlar insan üzvlərinin fəaliyyətini öyrənmək üçün tətbiq olunan fizioloji üsullar “ruhi fəaliyyəti” tədqiq etməkdə öyrənmək olmaz. Seçenov və Pavlov öz tədqiqatları ilə bu uçurumu aradan qaldırdılar, həmçinin somatik və sinir sisteminin fəaliyyətindəki vəhdətliyi elmi surətdə izah etdilər.

1902-ci ildə Pavlov şərti reflekslər təlimini yaratmaqla sinir sisteminin fizioloji əsasını aydınlaşdırıldı. Pavlov və onun şagirdləri şərti refleks üzvümüz olan yarımkürələrin qabığının bütün həyat hadisələrimizdə hökmran olduğunu göstərdi. Ali sinir sistemi orqanizmin xarici və daxili

mühitinin tələbləri sayəsində beyin yarımkürələrinin qabığında sintezin təzahürüdür. Pavlov şərti reflekslər üsulu ilə obyektiv aləmin insan şüurunda əks olunması kimi son dərəcə mürəkkəb hadisələrin maddi fizioloji mahiyyətini açıb göstərdi.

Mürəkkəb orqanizmin bütün həyat fəaliyyətini, sinir sistemilə birlikdə həyat şəraitində asılı olduğunu elmi təcrübələr izah etdi. Beyin qabığın və onunla əlaqədar olan ali sinir fəaliyyətini yaxşı öyrənmək üçün mərkəzi və onurğa sinir sisteminin quruluşunu, beynin yarımkürələrinin qabığını və vegetativ sinir sisteminin fəaliyyətini ətraflı öyrənmək lazımdır.

Boz maddə də yarımkürələrin qabığını təşkil edir. Boz maddə beynin qoxu qabığı mərkəzləri yerləşir. Beyin qabığı inkişaf etdikcə sırimların sayı da artır.

Beyin yarımkürələrinin vəzifələrini öyrənmək üçün bir neçə üsuldan istifadə edilir: **1.Qıcıq üsulu** **2.Beyin yarımkürələrinin ayrı-ayrı nahiyyələrini kəsib götürmək üsulu** **3.Elektrofizioloji üsul** **4.Anatomik – klinik üsul** **5.Şərti reflekslər üsuldur.**

Beynin qabığının fəaliyyətini öyrənmək üçün tətbiq edilən üsullardan ən düzgünü şərti refleks üsuludur. Beynin qabığının öyrənilməsində həllədici rol oynayan bu üsul Seçenov və Pavlov tərəfindən əsaslandırılmışdır.

Şərti reflekslər metodu sinir sisteminin düzəltmək və dəyişdirmək imkanı verir. Pavlovu haqlı olaraq ali sinir fəaliyyəti fiziologiyasının yaradıcısı hesab olunur. Pavlov orqanizmdə müşahidə edilən bütün reflektor reaksiyaları, şərtsiz və şərti reflekslər almaq üzrə iki yerə bölünür: şərtsiz və şərti reflekslər bir-birilə səx əlaqədar hadisələrdir.

Beyin yarımkürələri işləməyə başlamamış yeni dünyaya gəlmİŞ körpələrdə təmiz şərtsiz refleks almaq olar. Pavlov beynin qabığının fəaliyyətini öyrənərək xüsusi təlim – ali sinir fəaliyyəti ASF haqqında təlimi yaratmışdır.

#### §14.1.2. I və II siqnal sistemləri

Pavlov **ASF I və II siqnal sistemlərinə** bölünür: **I.Siqnal sistemi** beynin qabığının hissəsi və hərəkəti sahələri ilə əlaqədar olub, həm insana həm də heyvana aiddir (ibtidai sinir), **II siqnal sistemi** isə nitq və sözlərlə əlaqədar olub, ancaq insanlara aiddir. II siqnal sistemi I siqnal sistemi ilə əlaqədar olub, onun üzərində qurulur. Pavlov şərti-reflektor fəaliyyətinin əsas qanunlarını öyrənməklə - beynin qabığının daşıdığı vəzifələrdə baş verən pozğunluqları da öyrənmiş və ASF təcrübə patologiyasının əsasını qoymuşdur.

### §14.2.3. Sinir sisteminin tipləri

Pavlov sinir sistemini bir neçə tipə bölmüşdür. Pavlov sinir sisteminin bir neçə xüsusiyyətini əsas götürülmüş, bu səciyyəvi xüsusiyyətləri sinir sisteminin fəaliyyəti üçün meyar hesab etmişdir.

Bu meyarlardan 1-ci mərkəzi sinir sisteminin qüvvəsi, 2-ci oyanma ilə ləngimənin müvazinəti, yəni oyanmanın qüvvəsi ilə ləngimənin müvazinəsi qüvvəsi arasındaki münasibət və 3-cü bu hadisələrin mütəhərrikliyi, yəni oyanmanın qüvvəsi arasındaki münasibət yaradılma və toplanılma sürətini bildirmişdir.

Mərkəzi sinir sisteminin qüvvəsi qabiq hüceyrələrinin iş görmə qabiliyyətinə əsasən müəyyən edilir. Pavlov təcrübədə təsadüf olunan **4 sinir sistemi tipi** müəyyən edir:

1. Qüvvəli və müvazinətsiz tip – bunu sinir sistemi tipində oyanma hadisəsi ləngimə hadisəsindən üstündür.

2. Qüvvəli və müvazinətsiz tip, bu tipdə sinir hadisələri çox mütəhərrik olur.

3. Qüvvəli və müvazinətsiz tip, lakin qeyri mütəhərrik dörgün tip

4. Zəif tip, bu tipdə istər oyanma və istərsə də ləngimə çox zəif inkişaf etmişdir.

**Zəif tip.** Pavlova görə sinir sistemi tipləri, xarici mühitin müxtəlif təsirinə görə başqa formada uyğunlaşır və xəstəlik törədici amillərə qarşı davamlılığında müxtəlifidir.

Məktəb şəraitində müəllim sinir sistemi tipində zəiflik hiss olunan şagirdlərə, icrası cəsarət tələb edən tapşırıqlar verməklə onların sinir sistemi tipini qüvvətləndirə bilər.

Bir sıra heyvanların sinir sisteminin öyrənilməsi göstərdi ki, sinir sistemi tiplərinə görə heyvanlar (itləri) aşağıdakı, insanlar üçün emprik qəbul edilmiş 4 əsas tipə ayırmalı olar.

1. **Sangviniklər** (diribaş tipləri). Bunlar ən yaxşı tiplərdir. Bu tiplər sinir sisteminə aid olan üç səciyyəvi xüsusiyyətin üstünlüyü ilə başqa tiplərdən fərqlənir.

Bunlar qüvvəli oyanma və ləngimə qabiliyyətinə malik, müvazinəli və mütəhərrik sinir sistemi olan tiplərdir.

2. **Melanxoliklər** – (zəif tiplər). Bu tiplərin əsas xüsusiyyətləri beyin qabığı hüceyrələrinin iş görmə qabiliyyətlərin az olmasından ibarətdir.

Oyanma və ləngimə hadisələri zəif omaqla, beyin qabığı fəaliyyətində ləngimə üstündür.

3. **Xoleriklər** (hövsələsiz tiplər). Bu tip heyvanlar qüvvəli sinir sisteminə malikdir. Bunlarda oyanma ləngiməyə üstündür, müvazinətsiz tip hesab olunur.

**4. Fleqmatiklər** – (sakit, durğun tiplər). Bunların əsas xüsusiyyəti az mütəhərrik olmasıdır.

Oyanma və ləngimə hadisələri ağır hərəkət edir və çətinliklə bir-birinə keçir.

Xarici amillərin təsiri sayəsində sinir sisteminin tipini dəyişmək və onları bu tipdən digərinə çevirmək mümkündür. Məktəb şəraitində müəllim sinir sisteminin zəiflik hiss olunan şagirdlərə tapşırıqlar verməklə onların sinir sistemini güclü edə bilər.

#### **§14.3.4. Ali sinir fəaliyyəti. Sinir fəaliyyətində Pavlov metodu**

1863-cü ildə görkəmli rus fizioloqu İ.M.Seçenov heyvan və insanın ən mürəkkəb davranışlarının şüur və təfəkkürün Beyində baş verən reflektor fəaliyyətin məhsulu olduğunu göstərən çox cəsarətli bir fərziyyə irəli sürdü. Sonradan İ.M.Seçenov tərəfindən verilmiş bu fikirləri İ.P.Pavlov təcrübə yolu ilə inkişaf etdirərək sübut etmişdir. Ona görə də dünyanın elm aləmi haqlı olaraq Pavlovu ali sinir fəaliyyəti haqqında müasir təlimin banisi hesab edir. Bu təlimlə ali sinir fəaliyyətinin elmi əsası qoyuldu.

Ali sinir fəaliyyəti beyin qabığında gedən və qarşılıqlı əlaqədə olan bir çox sinir proseslərinin məcmusudur. Bu proseslər yüksək dərəcədə təşəkkül tapmış heyvanların və insanların davranışının daim dəyişməkdə olan xarici mühit şəraitina uyğunlaşmasına səbəb olur.

Ali sinir fəaliyyəti haqqında təlimin mahiyyəti nədən ibarətdir? Məlum olduğu kimi, İ.P.Pavlov həzm şirələrinin reflektor surətdə ifraz olunmasının səbəblərini öyrənərkən bəzi faktlarla qarşılaşmışdır ki, bunlar çox anlaşılmaz olmuşdur. Təcrübə obyekti kimi seçilmiş itlərdə ağız suyu və mədə şirəsi həm itlərə qida verəndə, həm də onlar qidanı görəndə, iyini duyduqda, hətta onları qidalandıran adamin ayaq səslərini eşitdikdə belə ifraz olunmağa başlayırdı. Pavlov bütün bu faktları analiz edərkən belə qənaətə gəlir ki, heyvanlarda və insanda anadangəlmə reflekslərdən başqa, bir sıra digər reflekslər də mövcuddur. Bunlar həyat boyu qazanılır. Bu qazanılma reflekslər sayəsin də orqanizm daim dəyişməkdə olan xarici mühitin konkret şəraitinə uyğunlaşa bilir. Bu mülahizələrin doğruluğunu sübut etmək üçün yeni təcrübə metodları işləyib hazırlamaq tələb olunurdu.

#### **§14.4.5. İ.P.Pavlovun şərti refleksləri öyrənmə metodu**

Pavlov özünün bu metodunu itlər üzərində təcrübə aparmaqla yaratmışdır. O, təcrübə itlərini xüsusi dəzgaha bağlayaraq onların hərəkətinin təcrübənin gedişinə mane olmasının qarşısını almışdır. O, itlərin ağız suyu

vəzilərinə fistula qoymuş və onun axarını xaricə açmışdır. İtə qida verərkən ağız suyu vəzisindən selik ifraz olunmuşdur. Qida ağız boşluğunun selikli qışasındaki reseptorları qıcıqlandıran şərtsiz qıcıqlandırıcı idi. Pavlov hər dəfə itə qida verməmişdən əvvəl elektrik lampasını yandırmış, sonra qidanı vermişdir. Bu proses bir müddət təkrar olunmuşdur. Təcrübənin əvvəlində yeməkdən qabaq yanmış lampa itdə heç bir reaksiya yaratmamışdır, yəni, ağız suyu ifraz olunmamışdır. Bu mərhələdə lampanın yanması təsirsiz qıcıqlandırıcı olmuşdur. Lakin bu proses müəyyən müddət təkrar olunduqdan sonra artıq lampanın yanması zamanı itin ağızına qoyulmuş fistuladan ağız suyu axmağa başlamışdır. Ağız boşluğunun selikli qışasındaki reseptorları qıcıqlandıran qida şərtsiz qıcıqlandırıcı idi.

Beləliklə, ağız suyu ifrazı refleksi üçün əvvəlcə təsirsiz qıcıqlandırıcı olan işıq, şərtsiz qıcıqlandırıcı olan qida ilə birlikdə bir neçə dəfə təkrarlanandan sonra ağız suyu ifrazına səbəb olmuşdur, daha doğrusu, şərti qıcıqlandırıcıya çevrilmişdir.

I.P.Pavlov bütün həyatı boyu qazanılan və təsirsiz qıcıqlandırıcılarla yaranan refleksləri şərtsiz, qıcıqlandırıcıların birləşməsi nəticəsində yaranan refleksləri isə şərti reflekslər adlandırmışdır.

Pavlov göstərir ki, qazanılmış reflekslərin davamlı olması üçün şərti qıcıqlandırıcı daim şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməlidir. Şərti reflekslər şərtsiz reflekslərin əsasında yaranır. Bir sözlə, təsirsiz qıcıqlandırıcının (işığın) şərti qıcıqlandırıcıya çevriləsi üçün o, şərtsiz qıcıqlandırıcı ilə birlikdə dəfələrlə təkrar edilməlidir. Bu zaman təsirsiz qıcıqlandırıcı həmişə şərtsiz qıcıqlandırıcıdan əvvəl təsir etməlidir. Məsələn, lampanı yandırandan 30 saniyə sonra qidanın verilməsi (şərtsiz qıcıqlandırıcı kimi).

Qeyd etmək lazımdır ki, yaradılan reflekslə əlaqədar olmayan qıcıqlandırıcılar (yad cisimlərin görünüşü, səs-küy, müxtəlif iylər, güclü işıq, və s.) şərti reflekslərin əmələ gəlməsinə maneçilik törədir.

#### §14.5.6. Şərti reflekslərin əmələ gəlmə mexanizmləri

Müvafiq reflekslərin əmələ gəlməsi məməli heyvanlarda, o cümlədən, insanda bütün həyatı boyu davam edir. Müxtəlif reseptorlardan afferent sinirlər, baş beyinə və onurğa beyninə daxil olan impulslar müvafiq reflekslər əmələ gətirir. Bununla bərabər, impulslar böyük yarımkürələr qabığının müəyyən sahəsinə, retikulyar formasiyaya, beynin kötüyünə və kötükaltı sahələrə yönəllirlər. Qəbul olunan impulsların təsiri altında beynin göstərilən bütün sahələrində fon fəallığının dəyişilməsi müşahidə olunur ki,

bu da öz növbəsində müxtəlif kombinasiyalı neyronların oyanmasını və tormozlanmasını əmələ gətirir.

İnsanda və məməli heyvanda yeni şərti refleks qövsləri beyin yarımkürələri qabığında ömür boyu yaranır.

Artıq bizə məlum oldu ki, hər bir refleksdə (onurğa beyni refleksində), yaxud beyin kötüyünün funksiyaları ilə əlaqədar reflekslərdə oyanma beyin yarımkürələri qabığına ötürülür.

Şərtsiz ağız suyu refleksinə diqqət yetirsək, aydın olar ki, ağız boşluğununda olan reseptorlardan gələn oyanma uzunsov beyindən keçərək ağız suyu vəzilərinə gəlir, eyni zamanda, bu oyanma beyin kötüyündəki aparıcı yollarla qabığın qida mərkəzi adlanan sahəsinə də verilir.

Bir sözlə, şərtsiz ağız suyu refleksi yarımkürələrin qabığında olan qida mərkəzi oyandıqda əmələ gəlir. Elektrik lampasını yandırıldıqda itin görmə reseptorları qıcıqlanır, oyanma, görmə sinirlərilə qabığın görmə nahiyyəsindəki bir qrup hüceyrəyə verilir. İti işıqla qıcıqlandırıb, yemək verdikdə onun beyin qabığında həm qida mərkəzi, həm də görmə nahiyyəsinin bir hissəsi paralel olaraq eyni vaxtda oyanır. Bu proses zamanı, yəni, işıq qıcığı ilə qidanın verilməsi bir müddət təkrarlandıqdan sonra qabığın oyanmış nahiyyələri arasında müvəqqəti rabitə yaranır. Buna görə də itə yemək verməmişdən qabaq lampanın yanması yaranan oyanmayı yeni yaranmış müvəqqəti rabitə yolu ilə qida mərkəzinə verir ki, bu da öz növbəsində uzunsov beyindəki ağız suyu mərkəzinə çatır. Nəticədə şərti reflektor ağız suyunun ifrazi baş verir.

**Şərti və şərtsiz reflekslər.** Şərtsiz reflekslər orqanizmin anadangəlmə reaksiyalarıdır: onlar tarixi inkişaf prosesində əmələ gəlib, irsiyyətə keçərək nəsildən nəslə ötürülür. Şərti reflekslər isə İnsanın həyatı boyu əmələ gəlir, möhkəmlənir, tormozlanır, eyni zamanda, fərdi xarakter daşıyır. Belə ki, şərti reflekslər növün bir fərdində formalşa bilər, Digər fərdində isə olmaya bilər. Şərtsiz refleksin yaranması üçün xüsusi şəraitin olması o qədər də vacib deyil. Bu refleks o zaman fəaliyyətə başlayır ki, müəyyən reseptorlara adekvat qıcıqlandırıcılar təsir göstərsin. Şərti refleksin meydana çıxməsi üçün xüsusi şərait lazımdır, yəni, müəyyən qıcıqlandırıcılar hər hansı bir reseptor sahələrə müxtəlif qüvvə və zaman daxilində təsir göstərməlidir, qıcıqlandırmalıdır.

Şərtsiz reflekslər nisbi sabitdir, dayanaqlıdır, dəyişməzdır və bütün həyatı boyu saxlanılır. Şərti refleks isə dəyişkəndir və nisbətən labildir. Şərtsiz refleksin həyata keçməsi üçün əsasən, mərkəzi sinir sisteminin qabiqaltı nahiyyəsi iştirak etməlidir. Ali məməlilərin baş beyninin böyük yarımkürələrinin qabığını çıxardıqda da bu reflekslər (şərtsizlər) əmələ gəlir. Ancaq yarımkürələrin qabığını çıxardıqdan sonra şərtsiz reflekslərin

reaksiyasının xarakteri və təzahürü pozulmur. Bu isə şərtsiz reflekslərin qabiq nahiyyə ilə birbaşa əlaqədar olmasını əsaslandırır. Şərtsiz reflekslərin miqdarı o qədər də çox deyil. Onların özləri orqanizmi daim dəyişən ətraf aləmə uyğunlaşdırıa bilmir.

Şərti reflekslər isə çoxsaylıdır, orqanizmin həyatı boyu əmələ gəlir, onlardan bir çoxu həyat şəraiti dəyişən zaman bioloji əhəmiyyətini itirir və yeni şərti reflekslər formalaşır. Elə bunun nəticəsində heyvan və insanlar dəyişilən şəraitə nisbətən yaxşı uyğunlaşır

İnsan orqanizmindəki bütün şərtsiz refleksləri İ.P. Pavlov 6 qrupa ayırıb:

**1. Müdafiə refleksi.** Bu refleks assırma, öskürmə, qusma kimi reflekslər olub, əsasən, qıcıq mənşeyindən xilas olmaq, uzaqlaşmaq xarakteri daşıyır.

**2. Qidalanma refleksi.** Əmmə, çeynəmə, udma refleksləri olub, həzm üzvlərində həzm şirəsi və ödün ifrazına, eləcə də mədə və bağırsağın reflektor hərəkətinə səbəb olur.

**3. Bələd olma refleksi.** İ.P. Pavlov bu refleksi "Bu nədir" refleksi də adlandırb. İnsan orqanizmində xarici miihit amillərinin təsiri nəticəsində əmələ gələn davranış formalarını özündə eks etdirən, marağın təzahür etdirən reflekslərdir. Lakin qıcıq eyni qüvvə və fasılərlə təkrar olunarsa, onda orqanizmdə o qıcığa qarşı maraq tədricən azalır və yaxud başqa şərti refleksin yaranmasında istirak edir.

**4. Uşaqlıq reflekslər qrupu.** Körpələrdə valideynlərə qarşı tədricən formalaşan mürəkkəb münasibətləri əhatə edən reflekslər toplusudur.

**5. Cinsiyət refleksi.** Hər iki fərddə yaranan və müəyyən yaş dövründə fəaliyyət göstərən reflekslər cəmidir.

**6. Valideynlik refleksi.** Yaşından asılı olmayaraq valideynlərin öz uşaqlarına göstərdiyi qayğı ilə əlaqədar olan davranış formalarını əhatə edir.

Şərti reflekslər İnsanın bütün həyatı prosesi zamanı əmələ gəlir, tormozlanır, yeni şərti reflekslərlə əvəz olunur. Ona görə də şərti reflekslərin insan həyatında əhəmiyyəti çox böyükdür. Şərti reflekslərin yaranmasında şərtsiz reflekslər şərtsiz qıcıqlandırıcılar kimi istirak edir, refleksin qövsü ilə baş beynin böyük yarımkürələrində yerləşən ali sinir mərkəzindən keçir.

Şərti reflekslər bir qayda olaraq süni (ışıq, zəng, səslər) təbii (qidanın görünüşü, qoxusu, ətraf mühit amilləri) qıcıqlandırıcıların təsiri nəticəsində yaranır. Bu səbəbdən də şərti reflekslər təbii və süni şərti reflekslər qrupuna ayılır.

Bununla yanaşı, qıcığı qəbul edən hiss üzvündən asılı olaraq eşitmə, dadbilmə, görmə, dəri hissiyyatı, eləcə də şərtsiz qıcığın xarakterindən asılıdır.

olaraq müdafiə, qidalanma, cinsi və s. refleks qruplarına bölünürler. Qıcığı qəbul edən reseptör sahəyə görə isə şərti reflekslər ekstroseptiv-proseptiv, propiseptiv və interoseptiv qruplara ayıırlar.

**Şərti reflekslərin tormozlanması.** İ.P.Pavlov müəyyən etmişdir ki, orqanizmdə nəinki şərtsiz reflekslər, həmçinin şərti reflekslər də tormozlanır. Pavlov apardığı təcrübələrlə sübut etmişdir ki, şərti reflekslər iki növ tormozlanmaya **daxili və xarici tormozlanmaya** məruz qalır.

Xarici tormozlanmanın insan və heyvanların beyin yarımkürələrinin qabığında şərti reflekslə heç bir əlaqəsi olmayan çox güclü qıcığın təsirilə yaranan oyanma ocağı əmələ gətirir. Bəs bu proses necə gedir?

Pavlovun apardığı təcrübələrdən xarici tormozlanmanın səbəbi aydınlaşmışdır. O, şərti qıcıqlandırıcı olan lampanı yandırıqdə qulaqbatırıcı zəng çalmışdır. Bu zaman şərti reflektor yolla ağız suyu kəsilmişdir. Güclü səs itin beyin yarımkürələri qabığının eşitmə nahiyyəsində güclü oyanma ocağı yaratmış, bu isə öz növbəsində lampa işığına qarşı şərti ağız suyu ifrazını tormozlamışdır. Bu prosesin necə baş verdiyi aşağıdakı şəkildə aydın göstərilmişdir.

Göründüyü kimi, eşitmə reseptorlarına təsir edən güclü qıcıq qabığın eşitmə sahəsində güclü eşitmə ocağı əmələ gətirir. Nəticədə oyanma ocağı ətrafindakı beyin hüceyrələrində tormozlanma baş verir və beyin yarımkürələri qabığında yayılır. Bu tormozlanma görmə nahiyyəsinə yayıldıqdə burda olan nevronlar oyanmayı ötürə bilmir və buna görə də şərti ağız suyu ifrazı refleksinin qövsü qırılmış olur.

Deməli, xarici tormozlanma hadisəsi insanın və heyvanların həyatında çox mühüm əhəmiyyət kəsb edir. Bu proses nəticəsində heyvanlar öz davranışlarını dəyişərək onu xarici şəraitə uyğunlaşdırır.

Şərti reflekslərin daxili tormozlanması daha dərin proses olub, beyin qabığında baş verən mürəkkəb mexanizmə malikdir. Bu prosesə nəzər salaq. İtdə işığa (elektrik lampası) qarşı davamlı şərti ağız suyu ifrazı refleksi alındıqdan sonra itin qarşısındaki elektrik lampasını dalbadal yandırmışlar. Lakin bu şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı olan qida ilə möhkəmləndirilməmişdir. Nəticədə ağız suyu ifrazı getdikcə azalmış, nəhayət, kəsilmişdir.

Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə dalbadal bir neçə dəfə möhkəmləndirməsə, beyin qabığında olan şərti refleks mərkəzində daxili tormozlanma baş verir, cavab reaksiyası getdikcə zəifləyir, nəhayət, kəsilir. Bir gün keçidikdən sonra lampanın yandırılması zamanı yenidən ağız suyu ifraz olumağa başlamışdır.

Lakin şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı qida ilə möhkəmləndirmədiyi üçün ağız suyunun ifrazı azalmış, nəhayət, kəsilmişdir.

Beləliklə, şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcılarla möhkəmləndirilmədikdə davamlı şərti reflekslər sönürlər. İ.P.Pavlov şərti refleksləri beyin qabığında müvəqqəti əlaqələr adlandırmışdır.

**Qıcıqların ayırd edilməsi.** Qıcıqların ayırd edilməsi baş beyin yarımkürələrinin qabığında baş verir. Orqanizm reseptorlar vasitəsilə xarici mühitdən daima qıcıqlar alır. Qıcıqların ayırd edilməsi daxili tormozlanma prosesinə əsaslanır. Qıcıqların ayırd edilməsini başa düşmək üçün İ.P.Pavlov laboratoriya şəraitində bir sıra təcrübələr aparmışdır. İtlərdə hər hansı bir səsə qarşı şərti ağız suyu refleksi əmələ gətirdikdən sonra bu səslərdən ancaq birinin işə salınmasından sonra yemək verilir. Lakin təcrübənin əvvəlində verilən səslərin hamisindən sonra ağız suyu əmələ gəlirdi. Bir-birinə çox oxşayan bu səslərdən bəziləri şərtsiz qıcıqla möhkəmlənir. Oxşar səslər içərisində məhz möhkəmlənən səs qıcığının ağız suyu ifrazına səbəb olur. Ətraf mühitdə baş verən saysız-hesabsız dəyişkənliliklər, orqanizmin özündə də müxtəlif qıcıqlandırıcılar yeni impuls mənbələri kimi uyğun reseptorlar tərəfindən qəbul edilərək beyin yarımkürələri qabığına ötürülür. Bunun nəticəsində də təkcə köhnə şərti reflekslərin canlanması deyil, eyni zamanda, yeni mənfi və müsbət şərti əlaqələr yaranır. Bütün bu qıcıqlandırıcılar kütləsi beyin qabığına verilərək orda analitik-sintetik fəaliyyət süzgəcindən keçir. Qıcıqlandırıcı impulslar kütləsi beyin qabığında sintezləşdirilir, yəni, uyğunları birləşir, ümumiləşir və hamısı birlidə analiz olunaraq ayırd edilir. Böyük yarımkürələrin qabığında qıcıqların sintezləşdirilməsi zamanı bu və ya digər qıcıqlandırıcıların impulsları yeni müsbət şərti reflekslər əmələ gətirir ki, bunlar da bir sıra əlamətlərlə müxtəlif hiss orqanlarının reseptorlarına təsir edir. Bundan başqa, sintez uyğun qıcıqlandırıcılarında ümumiləşdirici reaksiyalar yaradır.

#### §14.6.7. Səmtləşdirici və nitkin inkişafı

İnsanın ali sinir fəaliyyətində səmtləşdirici tədqiqat refleksləri xüsusi əhəmiyyətə malikdir. Pavlov yazırıdı: "Bu reflekslər fövqəladə dərəcədə çox uzaqlara gedir. Bunların əsasında elmi biliklər və dünyagörüşü formalaşır, bizi əhatə edən xarici aləmin yüksək səviyyəli, hüdudsuz səmtləşmələri müəyyənləşir". Şərtsiz səmtləşdirici reflekslərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar çoxlu sayıda şərti reflekslərin yaranmasını təmin edir.

Uşaqlarda sadə səmtləşdirici şərtsiz reflekslər doğumdan bir gün sonra meydana gəlir. Ancaq şərti səmtləşdirici reflekslər doğumdan əhəmiyyətli dərəcədə gec, təxminən körpənin 3-cü və ya 4-cü ayın-dan müşahidə olunur. Sonrakı şərti səmtləşdirici reflekslər asanlıqla əmələ gəlir və körpənin davranışlarında əsaslı rol oynayır. Böyük əhəmiyyət kəsb edən

şərti qıcıqlandırıcı səmtləşdirici refleksləri yaradır və onlar artıq nitqə çevrilmiş olur.

Körpə həyatının ilk günlərindən insanların əhatəsində olur, onlar görür, eşidir. Bununla əlaqədar çox erkən vaxtlardan körpələrdə şərti qıcıqlandırıcı onu əhatə edən insanlar haqqında signallar yaranmış olur. 3-5 aylığında körpələr anasını və onunla təmasda olan başqa adamları fərqləndirməyə başlayır. Bu fərqli əsasını isə səslər təşkil edir. Həmin dövrdə körpə səslərin intonasiyasını və onlara uyğun gələn mimikalı ayırd etməyə başlayır.

Körpələr bir aylıq olduqda onlarda xüsusi reflekslər yamsılama (təqlid) refleksləri yaranmış olur ki, bununla əlaqədar olaraq onlar adamların danışığına uyğun səsləri təkrar edirlər. Onlarda sözlər görə şərti əlaqələr yaranana qədər ilk nitqə uyğun səslər əmələ gəlir (boğazda, udlaqda, dodaqda və s.) və sonra tədricən differensasiya edərək nitq səslərinə çevirilir.

Altı-yeddi aylıq körpələrdə nitq qıcıqlarının şərti refleksləri müşahidə olunur. Ancaq bir qayda olaraq, bu qıcıqlar başqa qıcıqlarla kompleks şəkildə fəaliyyət göstərir. Misal üçün, uşağı əhatə edən mühit, onun bədəninin vəziyyəti, danışan adamın görünüşü, mimikası və s. Beləliklə, sözlər tədricən üstünlük təşkil edir ki, bununla da körpə nitq səslərini müəyyən qədər bir-birilə əlaqələndirir.

Nitqin sonrakı inkişafında, artıq onlar əvvəlki kimi danışıqla əlaqədə olan kompleks qıcıqlandırıcıların içərisində ayrı-ayrı söz və frazalara reaksiya verməyə başlayır. Sonradan həmin söz və frazalar müəyyən qədər qeyri-şərti signallara, bir müddətdən sonra isə şərti qıcıqlandırıcılaraya çevirilir.

**Məktəbəqədər yaşda nitqin inkişafı.** Uşaqlar iki yaşında olarkən yeni sözlər tələffüz etməyə başlayır. Bu sözlər ətrafindakılarla çoxlu təkrar olunaraq tələffuz və qıcıqlandırıcılar arasında şərti rəbitə əmələ gətirir. Artıq iki yaşdan sonra nitqin yaranması prosesi kəskin surətdə dəyişir.

Nitq reaksiyaları qıcıqlandırıcılaraya uyğun deyil, əvvəller əldə edilmiş nitq refleksləri əsasında əmələ gəlir. Körpələr üç yaşında olduqda eşitdiyi sözləri asanlıqla təkrar edir, xatırlayırlar. Bu zaman uşaqlara sözlərin mahiyyəti və mə'nası aydın olmasa da, onlar sözləri çox rahat təkrar edə bilir. Bu yaşda uşaqlar 200-400-ə qədər söz ehtiyatı əldə etmiş olurlar. Bu yaş dövründə nitq signalları və yaxud ikinci signal sistemi uşaqların davranışında böyük rol oynayır.

Artıq üç yaşlı uşaqlarda nitq fondu ayrı-ayrı sözlərdən deyil, nitq stereotiplərindən, nitq reaksiyalarında əldə edilmiş frazalardan və əvvəller tanış olan sözlərin müxtəlif kombinasiyaları, onların ismin hal şəkilçilərindən və nitqin grammatik düzümündən ibarət olur.

Uşaqlarda ali sinir fəaliyyətinin inkişafında ayrı-ayrı nitq qıcıqlarının ümumiləşdirilməsi və sözlərlə şərti əlaqələrin yaranması böyük əhəmiyyətə malikdir.

İnsanın ali sinir fəaliyyətində heyvanlarda olan şərti reflekslərə oxşar reflekslər artıq ikinci plana çəkilir. Bir sözlə, İnsanın ali sinir fəaliyyətinin əsas təzahür formaları nitq və mücərrəd təfəkkürdən ibarətdir.

Bələliklə, məktəbəqədər yaşlı uşaqlarda böyük yarımkürələrin qabığında analitik sintetik proseslərin fəaliyyəti təzə şərti reflekslərin əmələ gəlməsi və yeni ümumiləşmələrin yaranmasına əsas mənbədir. Bu fəaliyyət nəticəsində yeni-yeni şərti reflekslər qazanılır və uşağın təbii reallıqdan mücərrəd təfəkkürə doğru inkişafı davam edir.

#### §14.7.8. Yuxu və onun fizioloji əhəmiyyəti

Yuxu və ayıqlıq insanın normal həyat fəaliyyəti üçün ən zəruri prosesdir. İnsan ayıq olduqda onun beynin yanımkürələrinin qabığı ətraf mühitlə fasiləsiz olaraq hiss orqanlarından daxil olan impulslar vasitəsilə əlaqədə olur. İnsan yatarkən afferent impulslar əsaslı dərəcədə azalır və sonra ətraf mühitlə əlaqələri kəsilir, orqanizm yuxuda olur. Yuxu bir neçə saat davam edir, bu müddətdə ayıqlıq üçün xarakterik olan beynin analitik sintetik qabiliyyəti tam bərpa olunur.

Uzun illər ərzində xəstələr üzərində aparılmış təcrübələr göstərir ki, orqanizmin ayıq və gümrah olması üçün hiss orqanlarından beyninə impulsların gəlməsi vacib şərtidir. Görkəmli rus fizioloqu N.Y.Vvedinski uzun illər apardığı tədqiqatlar nəticəsində yuxunun və oyanmanın bir sıra fizioloji xüsusiyyətlərini müəyyən etmişdir. O, musiqinin müxtəlif tonları ilə itlərdə müsbət və mənfi şərti reflekslər yaratmışdır. Bu refleksləri yaradan qıcıqlandırıcıların bərabər olmasını Vvedinski bərabərləşdirici faza adlandırmışdır. Tormozlandırıcı səmərə verən yüksək tonlu musiqi itlərdə yuxuyagelmə yaratmışdır. Yuxu reaksiyası sakit musiqi ilə dərinleşmişdir. Deməli, müsbət şərti refleks zəif musiqi, güclü tonu olan musiqi kimi itlərdə yuxu əmələ gətirmişdir. Onlar bərabərləşmişlər.

Yaşlı adamlarda, ən çox isə uşaqlarda Ara fazalar tez keçib gedir. Bəzən elə olur ki, yuxuya getmiş uşaq ancaq zəif qıcıqlandırıcılarla reaksiya vermiş olur. Bərkdən gedən danişqların, radioqəbuledicinin gur səsinə oyanmir. Bu zaman uşağa əllə toxunduqda ya qurdalanmaqla, ya da sadə sözlərlə yuxuda ikən cavab reaksiyası verir. Kiçikyaşlı uşaqlarda yuxunun kecid fazaları müsbət induksiyaların təsiri altında mürəkkəbləşir. Tormozlanma beynin qabığının hər yerinə yayılmır, müəyyən sahələr oyaq qalır və bu sahələrdə müsbət induksiyalılıq bədənin məhsuldar işləməsi üçün əlverişli şərait yaradır. İş dominantlığı tədricən artaraq maksimum həddə çatır, sonra bir müddət sabit qalır və orqanizmdə baş verən dəyişilmələrin təsiri

altında iş qabiliyyəti aşağı düşür, ən əsası isə mərkəzi sinir sisteminin yorğunluğu artır. Bu prosesə uyğun olaraq orqanizmin iş qabiliyyəti, ardıcıl olaraq işin məhsuldarlığı artır. Bu artım müəyyən müddət sabit vəziyyətdə qalır və nəhayət, yenidən bu göstəricilər azalmağa başlayır.

Südəmər uşaqlarda ayıqlıq dövründə sinir sisteminin artmış fəallığı sürətlə tormozlanma prosesilə əvəz olunur. Nəticədə körpə yorulmamışdan qabaq yuxuya gedir. Beləliklə, tormozlanma sinir hüceyrələrinə və eləcə də bütövlükdə orqanizmi həddindən artıq baş verə biləcək yorğunluqdan qorumuş olur. Tormozlanmanın belə qoruyucu əhəmiyyəti südəmər yaş dövründə özünü çox aydın şəkildə bürüzə verir.

#### §14.8.9. Təlqin, Emosiyalar və stress

Ali sinir fəaliyyətinin funksiyalarından biri də hiss, həyacan, əhvalruhiyyənin yaranması və iradə olunmasıdır.

**Emosiyalar** – xarici və daxili mühit amillərinə qarşı insanda yaranan hisslerin cəmidir. Emosional təsir vasitələri ilə yanaşı şəxsiyyətin təmsil etdiyi qrupun nüfuzu təlqin şəraitində “İnam effektinin” yaranmasında həllədici rol oynayır. Təlqin şəraitində insanların yaşı, cins xüsusiyyətləri zəminində spesifik cəhətlər yaranır. Yaşlılara nisbətən uşaqların təlqinə asanlıqla qapılması faktından tərbiyə praktikasında geniş istifadə olunur. Yorğun fiziki cəhətdən zəifləmiş insanlar təlqinə nisbətən asanlıqla qapılırlar. **Təlqin** tam hər tərəfli prosesdir, eyni emosional halətlə yaşamasını nəzərdə tutmur, tuta da bilməz. Təlqin şəraitində onlardan biri digərində müəyyən bir duyu, təsəvvür, emosional halət, iradi təhrik yaradır. İnandırma məntiqə əsaslanır. O, intellektual təsir vasitəsi kimi informasiyanın müstəqil sürətdə təhlil olunmasını nəzərdə tutur. Təlqin inandırmadan köklü surətdə fərqlənir, o, intellektual təsir kimi deyil, emosional-iradi təsir kimi meydana çıxır. **Stress** – orqanizmin öz daxili qüvvəsinə vaxtaşırı toplamaq baxımından müsbət reaksiyadır. Qıcığın təzliyi və qüvvəsi artarsa stresslik nevroz xəstəliklərinə və sinir sistemi pozğunluqlarına səbəb ola bilər.

**İkinci siqnal sistemi və yaddaş.** İkinci siqnal sistemi oxuma, görmə, eşitmə, yazmaq və istirak edən əzələ və üzvlərin köməyi ilə sinirlər tərəfindən baş beyinə çatdırılır. Birinci və ikinci siqnal sistemləri arasında yaranan vəhdət insanda ali sinir fəaliyyətini yaradır. Hər iki siqnal sistemi bir-bir ilə vəhdətdədir, ayrılmazdır, birinci siqnal sistemi isə nitqin və mücərrəd təfəkkürün əsasıdır. İkinci siqnal sisteminin təşkilində istirak edən duyu üzvləri şifahi və yazılı nitqin bazasına zəmin yaradır.

## XV. FƏSİL

### §15.1. Analizatorlar və onların əhəmiyyəti (Şəkil-7)

Analizatorlar (duygu orqanları) orqanızmın mühit arasında rabiṭə, əlaqə yaradır. Duygu-yunanca “esteris” olduğu üçün duygu orqanlarından bəhs edən elm esteziologiya adlanır. Orqanızmin mühitlə (xarici və daxili) əlaqələrində analizatorlar mühüm rol oynayır. Duygu orqanlarından qıcıqları qəbul edən sinir törəmələr vardır ki, onları reseptorlar adlandırırlar. Reseptorlar hüceyrə və hüceyrələr qrupu qıcıqları qəbul edərək, onları sinir oyanmalarına beyin yarımkürələri qabığının müvafiq mərkəzlərinə aparırlar.

Analizatorların reseptorlarının bir sıra xüsusiyyətləri vardır ki, onların oyanıcılıq qabiliyyətidir. Reseptorların adaptasiyası – uyğunlaşması da baş verir. Reseptorların xüsusiyyətlərindən bir də onların tarixi inkişaf prosesində qazandıqları ixtisaslaşmasıdır ki, gələcək nəsillərə ötürülür. Reseptorlar epitel hüceyrələrin dəyişmiş formalarını olur, onlarda hissi sinir hüceyrələrinin liflərinin ucları qurtarır. Reseptorlar bədən səthində, duygu orqanlarında (xarici və daxili) yerləşirlər. Qıcıqları qəbul olanan sahələrə görə reseptorları 3 qrupa bölmək olar.

1. Eksteroreseptorlar – xarici mühitdən qıcıqları qəbul edən reseptorlar;
2. Propiroreseptorlar – sümüklərdən, əzələlərdən, bağlardan və oynaq hissələrindən qıcıqları qəbul edən reseptorlar.
3. İnteroreseptorlar daxili orqanlardan qıcıqları (ağrı, təzyiq, acliq, susuzluq və s.) qəbul edir reseptorlar.

Qıcıqlardan asılı olaraq reseptorlara aşağıdakılardır: xemoreseptorlara – “dad və qoxu” termoreseptorlara – “isti və soyuq”, fotoreszeptorlara (görmə) və s.

Hər bir analizator 3 hissəyə bölünür: 1. Ucqar və ya reseptor hissə, qəbul edici orqan; 2. Aparıcı yol və ara sinir mərkəzi; 3. Beyin, qabiq hissə və ya qabiq mərkəzi.

Analizatorların üç hissəsindən hər hansı biri zədələndikdə qıcıqları müəyyən etmək qabiliyyəti itir. Ətraf aləmi dərk etmək analizatorların fəaliyyəti sahəsində mümkün kündür.

1863-cü ildə “Baş beyin refleksləri” başlığı altında çapdan çıxmış əsərində İ.M.Seçenov qeyd edirdi ki, İnsanın pisixi hayatı daim xarici mühit təsiri altında inkişaf edir.

Xarici mühit amilləri orqanızmə müxtəlif qıcıqlar şəkilində təsir edir.

Sinir sisteminin periferik şöbəsini təşkil edən reseptorlardan alınan qıcıq təhlil olunur və burada yaranan sinir impulsu aparıcı yollar vasitəsilə baş və onurğa beyninə nəql edilir.

Vaxtı ilə Seçenov bu sistemə analizator adını vermişdir.


Seçenovun təlimini inkişaf etdirərək Pavlov analizatorların üç hissədən ibarət olduğunu göstərir. Pavlova görə analizatorların birinci hissəsini reseptorlar, ikinci hissəsini afferent sinir, üçüncü hissəsini isə sinir mərkəzi təşkil edir. Analizatorların reseptor sahələri xarici mühit qıcıqlarına qarşı uyğunlaşmışlar və müəyyən qıcıqlara qarşı yüksək dərəcəli həssaslıqla, digərlərinə qarşı isə zəif həssaslıqla cavab verirlər.

Hər hansı bir reseptor üçün spesifik qıcıqlandırıcı adekvat qıcıqlandırıcı adlanır. Filogenetik inkişaf prosesində bu reseptorlar həmin qıcıqlandırıcı növünə qarşı uyğunlaşmışdır. Məsələn, görmə qıcıqlandırıcı üçün işiq şüaları adekvat qıcıqlandırıcıdır. Hər hansı bir reseptor üçün qeyri-spesifik qıcıqlandırıcı qeyri-adekvat qıcıqlandırıcı kimi adlanır. Məsələn, eşitmə reseptorları üçün mexaniki təzyiq və işiq şüaları qeyri-adekvat qıcıqlandırıcıdır. Alınan qıcıqların xüsusiyyətlərinə görə səs dalğalarına yüksək həssaslıq göstərən fotoreseptorları, işiq şüalarına qarşı oyanma ilə cavab verən fotoreseptorları, atmosfer təzyiqə həssaslıq göstərən reseptorları, kimyəvi qıcıqlara qarşı həssas olan termoreseptorları, toxunmaya və təzyiqə həssaslıq göstərən mexanoreseptorları və sklet əzələsi liflərində, oynaqlarda və sümük üstlüyündə yerləşmiş proprioreseptorları göstərmək olar.

Bundan başqa reseptorlar bir sıra digər xüsusiyyətlərə də malikdir. Reseptorlar oyanılıq qabiliyyətinə malikdirlər. Reseptorun digər xassəsini onun labütlük qabiliyyəti təşkil edir. Yəni qıcığın təsiri qurtardıqdan bir müddət sonra yeni qıcığın qəbuletmə qabiliyyəti reseptorlarda bərpa olunur. Nəhayət, qıcıqlandırıcı eyni qüvvə ilə uzun müddət ərzində təsir etdikdə, reseptorun adaptasiyası, yəni qıcıca qarşı uyunlaşması hadisəsi baş verir. Bu zaman qıcıca qarşı reseptorun həssaslığı müvəqqəti olaraq xeyli zəifləyir və ya tam itirilir. Məsələn, insan siqaret çəkilmiş otağa daxil olduqda, bir müddət həmin qoxunu hiss edir. Bir neçə dəqiqə keçdikdə tüstünün qoxusu hiss olunmur, çünki qoxu reseptorlarının bu qıcıca qarşı olan həssaslığı müvəqqəti olaraq zəifləyir.


Reseptorlar digər mühüm xassəyə də malikdirlər. Belə ki, təkamül prosesi nəticəsində hər bir reseptor müəyyən hissin yaranmasına qarşı xüsusiləşmişdir. İ.P.Pavlov müəyyən etmişdir ki, bu və ya digər qıcığın dəqiq ayırd edilməsi reseptorlardan başlanır. Məsələn, göz almasma nəinki işiq qıcığı ilə, hətta mexaniki təzyiq qıcığının ilə təsir etdikdə, insanda yalnız işiq şüalan və işiq qığılçımları "hissi" yaranır. Fiziologiyada qəbul olunmuş təsnifata görə orqanizmdə mövcud olan sensor sistemlərə görmə, eşitmə-müvazinət, dadbilmə, qoxu, dəri hissiyyatı, hərəki və daxili analizatorlar daxildir.

## Hüceyrənin ümumi quruluşu



Şəkil-1

## Toxumaların növləri



I.Epitel toxuması:  
1-Cox qatlı epitel  
2-Təkqatlı epitel  
3-Vəzi epitel


II.Birləşdirici toxuma  
1-Kövşək  
2-Qıçırdaq  
3-Piyi  
4-Sümük

III.Əzələ toxuması  
1-Saya əzələ  
2-Eninə zolaqlı


IV.Sinir toxuması  
1-Neyron  
2-Neyroqliya  
3-Piramidəbənzər hüceyrə.  
a)neyron cismi;  
b)dendrit; c)akson;  
ç)mielin qişası.

Şəkil-2

## Neyronun quruluşu





## Refleks qövsü





Şəkil-3

## Baş beyinin daxili quruluşu




Şəkil-4

## Onurğa beyninin ümumi quruluşu



Şəkil-5


## Vegetativ sinir sistemi




- 1-Uzunsov beyindən çıxan parasimpatik sinir.
- 2-Onurğa beynindən çıxan sinir lifləri.
- 3-Orqan daxili sinir düyümləri.
- 4-Mədə və mədə əlti vəzin parasimpatik sinirləri.
- 5-Sinir düyünləri.
- 6-Ürək parasimpatik sinir düyüünü.
- 7-Ürəyin simpatik sinir düyümü.
- 8-Onurğa beynindən çıxan parasimpatik sinirlər.

Şəkil-6

## Gözün quruluşu





## Eşitmə orqanı



Şəkil-7

## Qoxunun və dilin quruluşu



Şəkil-8

## Oynaqların quruluşu, sümük birləşmələrinin tipləri

Çanaq-bud oynağı



Diz oynağı



Dirsek oynağı



Yarım hərəkətli birləşmə



Hərəkətsiz birləşmə




Hərəkətli birləşmə



Kəllə skeleti

Alın sümüyü



Təpə sümüyü

Alın sümüyü

Gicgah sümüyü

Ənsə sümüyü

Almacıq sümüyü

Burun sümüyü


Üst çənə sümüyü

Alt çənə sümük

Şəkil-9




## İnsanın skeleti




Şəkil-10

## Əzələlərin quruluşu



Şəkil-11

## Qanın tərkibi və parazitləri



Eritositlərin malariya paraziti ilə yoluxması




Malariya




Şəkil-12

## Qan dövranının ümumi sxemi




## Limfa və qan dövranı arasındaki əlaqə




Şəkil-14

## Tənəffüs sistemi



Şəkil-15

Nitq səslərinin əmələ gəlməsində iştirak edən orqanlar



### Ağciyər qovuqcuqları (alveolları)



Şəkil-16

### §15.1.2. Görmə analizatoru

**Gözün quruluşu.** Görmə analizatoru insan həyatında əsas rol oynayır. Onun periferik hissəsi olan göz başqa sözlə desək, işığa həssas olan reseptörler görmə orqanının - gözün daxilində yerləşir.

Kürəşəkilli göz alması kəllənin göz yuvasında yerləşir. Göz almasının divarlarından göz yuvasının divarlarından göz almasının xarici səthinə gözü hərəkət etdirən əzələlər gəlir. Görmə analizatoru olan göz üç əsas hissədən ibarətdir. Birinci hissə daxilində fotoreseptörler yerləşən göz alması; ikinci hissə görmə siniri, üçüncü hissə isə baş beyin qabığının ənsə payında yerləşmiş ali görmə mərkəzindən ibarətdir. Bu hissələrin hər biri öz funksiya və quruluşları ilə insanın fəal həyat fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edir. Göz alması əsas üç qışadan ibarətdir: xaricdən lifli qışa. Arxa hissədə ağılı qışa yerləşir. Bu qışa gözün ön hissəsində buynuz qışaya keçir.

Göz almasının orta təbəqəsi damarlı qışadan, ön hissəni təşkil edən qüzezhli qışa isə buynuz qışanın qarşısında yerləşən damarlı qışadan sonra yerləşir. Billur iki tərəfdən qabarıq olub, qabarıq linzaya oxşayır və kirpikli əzələ ilə əhatə olmuşdur. Xaricdən şəffaf kapsula ilə örtülmüşdür. Bu kapsula qurşaq bağlı vasitəsi ilə kirpikli cism ilə birləşir. Qüzezhli qışa açıq mavi rəngdən tutmuş qaraya kimi müxtəlif rənglərdə ola bilir. Gözün rəngi qüzezhli qışada olan pigmentin miqdardından və tərkibində asılıdır. Buynuz qışa və qüzezhli qışa bir-birinə six söykənməmiş onların arasında tam şəffaf maye ilə dolmuş sahə var.

Buynuz qışa və şəffaf maye işiq şüalarını buraxır, bu şüalar qüzezhli qışanın ortasındaki bəbək adlanan dəlikdən keçərək göz almasının içərisinə daxil olur. Gözün içərisinə parlaq işiq şüaları düşən anda bəbək dəliyi reflektor olaraq daralır. Şüalar zəif olduqda isə, əksinə, bəbək dəliyi genişlənir.

Bəbək dəliyinin arxasında çox şəffaf olan büllur yerləşmişdir. Büllur iki tərəfdən qabarıq olub, qabarıq linzaya oxşayır və kirpikli əzələ ilə əhatə olunmuşdur. Büllurdan keçən işiq şüaları göz almasının içərisini doldurmuş şəffaf və büllura oxşayan şüşəyəbənzər cişimdən keçib gözün dibində yerləşən torlu qışaya daxil olur. Tor qışa çox mürəkkəb quruluşa malikdir. Burda işiq şüalarının təsirilə qıcıqlanaraq oyanan hüceyrələr var. Bunlar işığı qəbul edən hüceyrələr, yaxud görmə reseptörleri adlanır. İşiq şüalarının təsirilə görmə hüceyrələrində əmələ gəlmiş oyanma görmə siniri vasitəsilə beyinə ötürürülür.

Göz almasının daxili təbəqəsində qara pigment qatı var. Bu qat qan damarları ilə çox zəngindir. Göz almasının bu təbəqəsinin ön tərəfinə kirpikli əzələ, tsiliar bağ, qüzezhli qışanın radial və dairəvi əzələləri birləşmişdir.

Bunların yiğilması və boşalması bəbəyin daralması və genişlənməsinə səbəb olur. Tor qışa bir sıra hüceyrə qatları ilə örtülmüşdür. Birinci qat piqmentli hüceyrələrdir ki, onlara düşən işq şüası əks olunmur. İkinci qat fotoreseptor hüceyrələrdir. Bu hüceyrələr formalarına görə kolbacıqlara və çöpcük'lərə oxşayırlar. Bu hüceyrələrin membranlarında külli miqdarda görmə piqmentləri var. Məlum olduğu kimi, fotoreseptor hüceyrələrdən tor qışanın daxilinə parasimpatisit çıxıntıları uzanır. Bunlardan başqa, tor qışanın daxilində üfqı və amakrin hüceyrələr də var.

İnsanda görmə qabiliyyətinin əsas xüsusiyyətlərindən biri də rəngləri ayırd etməsidir. Beləliklə, rənglərin alınması 0,4-0,8 mkm uzunluqlu olan işq dalğalarının tə'sirlə əmələ gəlir. Tor qışanın kolbacıq hüceyrələrindən qırmızı, ultrabənövşəyi və yaşıl şüalara həssas olan hissəsi bu rənglərin ayırd edilməsində əsas rol oynayır. Bəzi adamlarda (8-10% kişilərdə, 0-5% qadınlarda) belə və başqa tipli kolbacıq hüceyrələrin olmaması onların bir və iki əsas rəngləri ayırd edə bilməməsinə səbəb olur. Belə adamlar daltonistlər adlanır. Tor qışanın mərkəzində yalnız kolbacıqlar toplanmışdır. Bu hissə sari ləkə adlanır, buna görə də gözə yaxın olan əşyaları yaxşı görmək olur. Görmə sinirinin qışaya birləşən yeri kor ləkə adlanır. Kor ləkə sari ləkədən aşağıda yerləşmişdir. Bəzi heyvanlarda torlu qışadaki çöpcük'lərin miqdarmm az olması (məsələn toyuqlarda) çox zəif işqda (toran işqda) onların əşyaları dəqiq seçə bilməməsinə səbəb olur. Bu hal el arasında "toyuq korluğu" adlanır.

Qeyd etmək lazımdır ki, qaranlıq şəraitdə çöpcük'lərin həssaslığı bir neçə dəfə artdığı halda, işqda, əksinə, bu həssaslıq zəifləyir. Gördüyüümüz əşyalardan gələn şüalar buynuz qışadan, bu qışa ilə qüzeqli qışa arasındaki mayedən, büssürdən və şüşəybənzər cisimdən keçir. Şüalar bu mühitlərin hər birindən keçdikdə sinaraq istiqamətini dəyişir. Büllur hər iki tərəfdən qabarıq linzaya oxşardır və öz ayrılığını dəyişmək qabiliyyətinə malik olduğundan gözə düşən şüaların sinmasını artırı və azalda bilir. Gözü normal görən adamlarda şüalar büllurda sıñib tor qışaya düşür və burda cisimlərin aydın xəyalı alınır. Şəkildən göründüyü kimi B nöqtəsindən çıxan şüalar büllurda sıñır və tor qışada gözün əsas optik oxundan yuxarıda yerləşən B<sub>1</sub> nöqtəsində topla-nır. Cisinin yuxarı A nöqtəsindən gələn şüalar isə anoloji olaraq əsas optik oxdan aşağı A<sub>1</sub> nöqtəsində toplanır.

Beləliklə, torlu qışada AB A<sub>1</sub> B<sub>1</sub> cismin kiçilmiş tərs xəyalı alınır. Tor qışada cisimlərin kiçilmiş tərs xəyalı ardıcıl baş verən iki mərhələdə optika qanunları əsasında alınır. Tor qışaya düşən işq şüaları qışanın qarşısında təxminən 17 mm-ə bərabər olan məsafədə şüaların kəsişməsindən düyü nöqtəsi alınır. Bu, elə nöqtədir ki, burda cisimlərin xəyalından əks olunan şüaların sinma əmsali sıfır bərabər olur. Bu nöqtədən çıxan işq şüaları tor qışa üzərində cismin kiçilmiş gerçək və tərsinə çevrilmiş xəyalı alınır.

Müxtəlif məsafələrdə olan cisimlərin tərs və kiçilmiş xəyalının fokusa düşməsi o zaman baş verir ki, bühlurun qabarıqlıq dərəcəsi kirpikli əzələlərin vasitəsilə dəyişilmiş olsun, yəni, bu qabarıqlıq artıb-kiçilməklə cisimlərin xəyalı tor qişaya düşənə qədər kirpikli əzələlər işləyir. Bu hadisəyə akkomodasiya adı verilmişdir. Başqa sözlə, müxtəlif məsafələrdə yerləşən cisimlərin ayırd edilməsinə gözün uyğunlaşması qabiliyyəti **akkomodasiya** adlanır.

Yaxından görmə zamanı gözün kirpikli əzələni meridional həlqəvi lifləri yığıllaraq bühluru yıgır (bühlurun qabarıqlıq dərəcəsi artır) və eyni zamanda, qüzehləri qışanın radial əzələləri boşalaraq göz bəbəyinin diametrini kiçildir. Uzaqdangörmə (uzaq məsafədən cisimlərin ayırd edilməsi) zamanı isə kirpikli əzələlər boşalarsa, eptiliyar gərilir və bühlurun qabarlıq dərəcəsi azalır, bəbəyin diametri böyüür. Bu proseslər baş verdikdə gözün şüaları sindırma dərəcəsi kiçilir. Billur hər iki üzü qabarıq şəklində olub göz almasının başlıca şüa sindirici mühütünü təşkil edir. Bunu xaricdən əhatə edən kapsul kirpikli qurşaqçıq vasitəsi ilə yerləşən kirpikli cisimə bağlanır. Kirpikli cimimdə yerləşən dairəvi əzələ lifləri yııldırda kirpikli qurşaqçıq gərginləşdiyi üçün billur yastılaşır və uzaqdan görmə radial əzələ lifləri yııldırda isə əksinə kirpikli qurşaqçıq boşaldığı üçün billur qalınlaşır və yaxından görmə meydana çıxır. Bu hadisəyə yəni gözün yaxını və uzağı görmə uyğunlaşması hadisəsinə akomadasiya deyilir.


Bir çox hallarda bühlurun və göz alması ölçülərinin dəyişməsinə rast gəlinir. Bu zaman insanda yaxındangörmə və uzaqdangörmə müşahidə olunur ki, belə hallar görmə analizatoru üçün anormal fizioloji vəziyyət sayılır. Gözün əşyalardan gələn şüalan smidirmasına refraksiya hadisəsi deyilir. Bütün bu proseslər əsasının, optik qanunlara tabe olur. Cisimlərin görmə analizatoru vasitəsilə müəyyən edilməsi, gözün binokulyar görmə qabiliyyəti ilə sıx bağlıdır. Binokulyar görmə o zaman baş verir ki, hər iki göz alması eyni əşya üzərinə yönəlmüş olsun. Bu zaman əşyanın kiçildilmiş tərs xəyalı hər iki gözdə torlu qışanın eyni nöqtəsinə düşmüş olur.

Göz almalarının əşya üzərinə yönəldilməsi onları tənzimləyən göz alması əzələləri ilə həyata keçirilir. Binokulyar görmə zamanı əşya ilə aramızdakı məsafəni, onun formasını, xassələrini və s. təyin etmək olur. Əşyaların uzaq və yaxın məsafələrdə olmasını binokulyar görmədə eyni vaxtda müəyyən etmək mümkün deyil. Lifli qışa göz almasının xarici qışası iki hissəyə bölür: ön kiçik hissə-buynuz qışa, dal geniş hissə-sklera adlanır. Buynuz qışa skleradan şəffaf olmasına görə fəralənir. Skleranın isə göz qapaqları arasında yerləşən hissəsinə ağlı qışa da deyilir. Sklera isə dal geniş hissəsini təşkil edir.

### §15.2.3. Göz optik sistem kimi. Gözün spektral həssaslığı

Göz qoruyucu ağılı qişa ilə əhatə olunmuş damarlı qişa və xırda - 0,001 sm-dək kiçik, işığa həssas elementlərdən ibarət olan, torlu qişadan ibarət mürəkkəb optik sistemdir. Torlu qişa elementləri gözü baş beyni ilə əlaqələndirən görmə siniri liflərinin uclandan təşkil olunmuşdur. Gözün ön tərəfində ağılı qişa şəffaf buynuz qişaya, damarlı qişa ortasında bəbək ağılı dəlik olan qüzehləri qişaya keçir.

#### Gözün müxtəlif məsafələrdən əşyalara uyğunlaşması



Bəbəyin arxasında büllur iki tərəfli qabarıq linza formasında şəffaf, elastiki cisim yerləşir. Gözün boşluğu şəffaf maye - şüşəyəbənzər cisim ilə doludur. Göz mayesinin işığı sindirma əmsalı 1,33, buynuz qişanın 1,38 və büllurun ortalama 1,44-dür. Gözlə görürlən cismin əksi torlu qişada həqiqi, kiçildilmiş və tərs çevrilmiş şəkildə yerləşir. Cismin həqiqi yerləşməsi haqqında düzgün məlumat beyinin görmə mərkəzinin fəaliyyəti sayəsində alınır. Göz bəbəyi diafragma rolu oynayır. Onun diametri gözə düşən işığın miqdardından asılı olaraq dəyişir. Xüsusi əzələlərin (kiçik kirpik əzələlər) köməyi ilə büllurun səthinin əyrilik dərəcəsi, yəni fokus məsafəsi dəyişə bilir. Bununla gözdən müxtəlif məsafədəki, cisimlərin torlu qişada alınan əksinin dəqiqliyi təmin edilir. Gözün büllurun fokus məsafəsini müşahidə olunan cismə qədər olan məsafəyə uyğunlaşdırma qabiliyyətinə akkomodasiya deyilir. Alınan görüntünün ölçüsü cismin üç nöqtələrindən gözə gedən şular arasındakı bucağının ölçüsündən asılıdır, ən kiçik görmə bucağı -  $a = 1'$  -dir. Bu 0,07mm-lik parçanın 25 sm-lik məsafədən görülməsi

deməkdir.  $a < Y$ -də bütün görüntüsü bir işığa həssas elementdə toplanır və cisim nöqtə şəklində görünür. Belə hallarda görmə bucağını böyüdən (kiçik -yaxın obyektlər üçün teleskop) optik alətlərdən istifadə olunur. Gözün ən çox rast gəlinən defektləri - yaxından görmək - cismin əksi torlu qışanın önündə alınır və uzağı görmək - əks torlu qışanın arxasında alınır. Bu defektlər işıq şüalarını dağıdan (yaxını görən) və toplayan (uzağı görən) linsalardan ibarət eynəklər vasitəsi ilə aradan götürülür.

**Gözün həssaslığı-** Torlu qışanı örtən işığa həssas elementlər çöpcükələr və kolbacıqlara bölünür. Çöpcükələr işığa daha həssasdırlar, onlar vasitəsi ilə qaranlıqda görmə mümkün olur, lakin rənglərdəki fərqlərə reaksiya vermirlər. Kolbacıqlar işığa daha az həssasdırlar, amma spektral həssaslığa malikdirlər: onlar vasitəsilə biz rəngləri ayırd edirik. Göz yalnız çox dar intervaldakı dalğa uzunluğuna  $-0,77-dən 0,38 \text{ mkm}$  (görünən işıq) həssasdır, amma bu intervalda da gözün müxtəlif dalğa uzunluğuna həssaslığı eyni deyil. Bəzi insanlarda dalğa intervalı daha geniş olub  $0,9-0,3 \text{ mkm}$  - infraqırmızı və ultrabənövşəyi şüaları da əhatə edir.

Göz ən çox  $X_m = 0,555 \text{ mkm}$  dalğa uzunluğuna yəni yaşıl rəngə həssasdır.  $X_m = 0,555 \text{ mkm}$  dalğa uzunluqlu monoxromotik işığın gücünün ( $W_m$ )  $X$  dalğa uzunluqlu işığın eyni parlaqlıqda görülə bilməsi üçün sərf olunan gücə ( $W_k$ ) nisbəti  $X$  dalğa uzunluqlu işığın funksiyası və ya görüntüsə emsali adlanır.

Görüntü emsali gözün spektral həssaslığının ölçüsüdür. Düstura görə yaşıl işığın görüntüsü emsali vahidə bərabərdir. Gözün yaşıl işığa maksimal həssaslığı nəzərə alınaraq bu rəng semafor və işıqfor həlledici siqnal olaraq qəbul edilmişdir.

Canlılardan arıların gözləri ultrabənövşəyi şüalara çox həssasdırlar, amma qırmızı işığı qəbul etmirlər. Buna görə də anlar qırmızı çiçəklərə qonmur və onları tozlandırmırlar (kırmızı lalə çiçəkləri ultrabənövşəyi şüaları yaxşı əks etdirdiyi üçün istisna təşkil edir. Qırmızı çiçəklərin çoxu kiçik quşlar tərəfindən tozlandırılır, ona görə ki, bütün quşların gözləri qırmızı işığa qarşı yüksək həssaslığa zərrərvericilərin gözlərində maksimum həssaslıq ultrabənövşəyi işıq spektrinə aiddir. Bununla əlaqədar olaraq son vaxtlar zərərli həşəratlarla yeni mübarizə üsulları "ultrabənövşəyi tələ" işlənib hazırlanıb. Burda civəkvars lampalarının buraxdığı ultrabənövşəyi işıq cəlbedici rolü oynayır. İşıq şüaları canlı orqanizmlərin mövcud olmasında əvəz olunmaz rola malikdir. Görünən və infraqırmızı şüalar dərinliyi isidir, ultrabənövşəyi şüalar dəridə şabalıdı rəngli pigment əmələ getirir. Dalğa uzunluğu  $0,28 \text{ mkm}-dən$  kiçik olan ultrabənövşəyi şüalar güclü bakterial təsirə malikdir, yəni bakteriyaları öldürür.

#### §15.3.4. Gözün inkişafı

Doğulmuş körpələrdə görmə orqanı tam funksiyasını yerinə yetirmək qabiliyyətinə malik olur. Təzə doğulmuş körpələrin elektrik lampasının yanmasına verdiyi hərəkət cavab reaksiyaları (başı tərpətmək, yana çevirmək, gözləri hərəkət etdirmək və s.) buna əyani misal ola bilər. Yenidögulmuş körpələrdə göz almasının diametri yaşılı adamlara nisbətən 25-35% kiçik, diametrlərin nisbəti böyüklərdə olduğu kimi dəyişkəndir. Əgər yaşlılarda gözün kütləsi 6-8 q-sa, bu göstərici körpələrdə 2-4 q təşkil edir. Körpə doğulduğdan sonra gözün kütləsi 2-3 dəfə, birinci ayında çox intensiv inkişaf edərək kütləsi artır, 3-4 yaşlarında gözün kütləsi böyüklərdə olduğu miqdara çatır. Buñuz qışanın diametri demək olar ki, böyüklərdəki qədərdir, göz yarığı isə böyüklərə nisbətən iki dəfəyə qədər qısa və çox geniş açılmış olur. Buna görə də göz bayırə çox çıxır və dərindəolmur. Əksər hallarda körpələrdə işığa qarşı reaksiya ya olmur və ya çox zəif olur. Bu onunla izah olunur ki, döл zamanı körpənin başı sıxlıq və təzyiq nəticəsində gözün borulu qışasına çox zəif qansizma baş verir. Bir neçə gündən sonra torlu qışada normal vəziyyət bərpa olunur və heç bir iz qalmır. Gözün bayır bucağında olan göz yaşı vəzisi normal funksiyaya malikdir. Göz yaşı vəzisinin reflektor qüvvələnməsi körpənin 3-5 aylığında simpatik sinirlərdən xeyli sonra tam funksional fəaliyyətə başlayan parasimpatik sinirlərin təsirilə baş verir.

**Görmə analizatorunun yaş xüsusiyyəti.** Görmə analizatorunun morfoloji və funksional dəyişmələri hələ embrional inkişafın başlangıcında özünü göstərir. Tədqiqatlar göstərir ki, göz alması rüseyim inkişafının ilk mərhələsində baş beyin qabığının ön hissəsinin qabarmasından yaranır. Gözün inkişafı çox sürətlə gedir və rüseyimin 6-7 aylığında müsbət "bəbək refleksi" yaranır. Körpə dünyaya gəldiyi anda onun görmə analizatoru hazır olur. Lakin doğumdan keçən 6 ay ərzində görmə sinirinin mielinləşməsi davam edir. Qeyd etmək lazımdır ki, görmə analizatoru 7 yaşında tam formallaşır.

Gözlərin işığa qarşı həssaslığı körpələr və kiçik yaşlı uşaqlarda zəif olur. Sonrakı inkişaf mərhələlərində (20 yaşılı gənclərdə) gözün həssaslığı qabiliyyəti çox yüksək olur. Körpə 6 aylığında rəngləri seçmək qabiliyyətinə malik olur. O, müxtəlif rəngləri ayırd edə bilir. Yeni doğulmuş uşaqlarda uzaqdan görmə müşahidə olunsa da, inkişafın sonrakı dövrlərində bu hal normallaşır. 5-7 yaşılı uşaqların təxminən 4%-ə qədərində yaxındangörmə olur, 14-16 yaşılı uşaqlarda isə bu hal 11,4%-ə qədər arta bilər.

Yenidögulmuş uşaqlarda akkomodasiya qvvəsi çox böyük olur. Belə ki, onlar diqqətlərini uzaqdakı əşyalardan yaxındakı əşyalara asanlıqla cəlb edə bilirlər. Bunun əsas səbəbi bühlurun yüksək elastiklik dərəcəsinə malik olmasındadır. Yuxarı yaşı mərhələlərində gözün akkomodasiya qvvəsi zəifləyir. Bu dövrlərdə kiçik məktəb yaşılı uşaqların uzaniqli şəkildə və zəif

işıqlanma şəraitində oxuması və yazmasının qarşısı alınmadıqda onlarda yaxından görmə təhlükəsi arta bilər. Yenidogulmuşlarda binokulyar görmə qabiliyyəti və göz almalarının koordinasiyası demək olar ki, yoxdur. Uşaqlarda görmə analizatorunun əsas xüsusiyyətlərindən olan binokulyar görmə qabiliyyəti yalnız 4-6 il ərzində inkişaf edir. Göz almasını hərəkət etdirən əzələlər zəif inkişaf etdiyindən körpələrdə göz çəpliyi əmələ gəlir. Həkimlərin məsləhəti ilə xüsusi linza quruluşuna malik olan eynəklərin köməyi ilə bu qüsurlu, anormal əlamət müalicə oluna bilər.

**Görmənin gigiyenası.** Görmə qabiliyyətini qorumaq, onun pozulmasının qarşımı almaq, gözü xarici mühitin müxtəlif təsirlərindən qorumaq üçün bir sıra gigiyenik qaydalara əməl etmək vacibdir.

Görmənin həddən artıq gərginliyi tez-tez və uzun müddət təkrar olunduqda bir sıra pozuntu halları (yaxından görmə, çox hallarda çəpgözlülük) inkişaf etməyə başlayır. Buna görə də tərbiyə, tədris və digər istehsal müəssisələrində görmə orqanın öz funksiyalarını yerinə yetirməsi üçün müvafiq şəraitin yaradılması çox zəruridir. Bunlardan başlıcası zəif işıqlanma və güclü akkomadasiya hesab olunur. Bu-na görə də məktəbəqədər uşaqların olduğu otaqlarda işıqlanmadan və işlənməsi zəruri olan əşyalardan gözə qədər məsafələrin düzgün seçilməsinə dəqiq əməl etmək tələb olunur. Uzun müddətli və gərgin məşğələlər (şəkil çəkmək, naxış işləri, tikiş tikmək və s.) zamanı göz əzələləri yorulur. Bunu aradan qaldırmaq üçün uşaqları vaxtaşırı bu işlərdən ayırmak və işlənən əşyaları nisbətən uzaq məsafələrdə yerləşdirmək vacibdir. Bu halda kirpikli əzələlərə istirahət vermiş oluruq.

Uşaqlara diafilmlər göstərildikdə, onlar televiziya verilişlərinə baxdıqda gigiyenik qaydalara xüsusi fikir verilməlidir. Uşaq bağçalarında diafilmlər nümayiş etdirildikdə kiçik yaş qrupları üçün kadrların sayı 20-30, orta yaş qrupları üçün 35-40 və böyük yaş qrupları üçün isə 45-50-dən artıq olmamalıdır. Əgər göstərilən filmlərin ümumi davamətmə müddəti 20-25 dəqiqlikdir, onda 3-5 yaşlı uşaqlar bir (15-20 dəqiqli), 6-7 yaşlar isə iki filmə baxa bilərlər.

Beləliklə, kitab oxuduqda, yazı yazdıqda, yaxud xırda işlərə baxmaq lazımlı gəldikdə, bunları gözdən 30-35 sm aralı tutmaq lazımdır. İş yerinin işıqlı olması və işığın soldan düşməsi vacib hesab olunur. Çox parlaq işıqlanma zamanı gözün torlu qışasının işiq qəbul edən hücey-rələri həddən artıq qıcıqlanmış olur. Bu, gözə olduqca pis təsir göstərir. Buna görə də uşaqların məşğələ otağında güclü işıqlanmanın qarşısı alınmalıdır. Uzanaraq kitab oxuduqda gözlərin vəziyyəti tez-tez dəyişir və bu, gözə çox zərərdir.

Gözə düşən toz onu qıcıqlandırır və eyni zamanda, tozla birlikdə xəstəlik törədən mikroblar da gözə düşə bilər. Çox vaxt gözə infeksiyanın düşməsinə çirkli əl, dəsmal, burun yaylığı səbəb olur. Məsələn, konyuktivin (göz qapağının içəri tərəfi) iltihabi konyuktivit və sair xəstəliklər görmə orqanında dərin fəsadlar törədir, bəzən də gözün kor-

olmasına səbəb olur. Buna görə də gözləri tozdan və çirkli əşyalardan düşə biləcək xəstəlik törədən mikroblardan qorumaq çox vacibdir. Bir qayda olaraq, gözə hər hansı bir qıcıqlandırıcı düşdükdə onu əllə ovuşdurmaq olmaz. Belə hallarda təmiz dəsmaldan istifadə etmək və yaxud da həkimə müraciət etmək lazımdır.

#### §15.4.5. Eşitmə orqanı və əhəmiyyəti

Havanın səs dalğaları bizim eşitmə üzvümüza təsir edir və biz daim müxtəlif səslərin olduğu aləmdə fəaliyyət göstəririk. Eşitmə orqanı heyvanlarda olduğu kimi insanlarda da xarici mühitdə baş verən müxtəlif hadisələri bildirən səsləri qəbul edir. Bundan başqa, insanlar arasında ünsiyyət vasitəsi səslər məcmusu olan nitqin bizi çatdırılmasında əsas orqan sayılır. Fizikadan məlum olduğu kimi, səslər hava molekullarının tezlikləri müxtəlif olan dalğaların hərəkəti nəticəsində əmələ gəlir. Bu dalğaları insanın eşitmə aparatı qəbul edir. İnsanın eşitmə orqanı saniyədə 17-2000 də-fəyədək dəyişən (17-2000 hers) səs dalğalarını qəbul etmək imkanına malikdir. Bu diapazondan kənar dalğaları qəbul edə bilmir. On altı hersdən kiçik olan səs dalğaları infrasəs dalğalarına aiddir. Kiçikyaşlı uşaqlar, hətta 22000 hers səs dalğalarını qəbul edə bilir. İnsanda ikinci siqnal sisteminin inkişafı ilə əlaqədar o, nitq səslərinə daha çox (1000-4000 hers) həssasdır. İnsan və məməli heyvanlarda eşitmə üzvü üç şöbədən ibarətdir: xarici, orta və daxili qulaq.

**Xarici qulaq**, qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Qulaq keçəcəyi gicgah sümüyünün daxilində yerləşir yefstax borusunun başlangıcını orta qulaqdan götürərək udlağın burun hissəsinə açılır. Qulaq seyvanı havanın səs dalğalarını tutır və bunları xarici qulaq keçəcəyinə verir ki, bunun da axırında təbil pərdəsi yerləşir. Təbil pərdəsi tarım çəkilmiş vəziyyətdədir, səs dalğaları pərdəni rəqsli hərəkətə gətirir. Pərdənin rəqsli hərəkətinin amplitudası səs dalğalarının gücündən asılı olaraq mütənasib surətdə artıb-azala bilir. Xarici qulaqda səs keçəcəyinin uzunluğu 2,5 sm, həcmi isə  $1 \text{ sm}^3$ -ə bərabər olur. Qeyd etmək lazımdır ki, səs dalğaları keçəcəkdə dəyişmədən və asanlıqla orta qulağa keçən təbil pərdəsinə ötürülür.

**Orta qulaq** təbil boşluğunun arxasında yerləşmiş kiçik kamerasdan ibarətdir və içərisində hava var. Xarici və orta qulaqda atmosfer təzyiqinin bərabərliyini tənzimləyən Yevstaxi borusu başlangıcını orta qulaqdan götürərək burun-boğaz boşluğununa açılır. Orta qulaq kamerasında bir-birilə çox mütəhərrik şəkildə birləşmiş üç kiçik eşitmə sümükləri-çəkic, zindan və üzəngi ayırd edilir. Çəkic təbil pərdəsinə söykənmiş, üzəngi isə daxili qulağın sərhəddində yerləşmiş oval pəncərənin membranı ilə birləşmişdir.

**Daxili qulaq** labirintdən ibarət olub, gicgah sümüyünün daşlıq hissəsində daxili qulaq keçəcəyi ilə təbil bosluğunun arasında yerləşir. İlbiz dairəvi keçəcəyə malik spiral sümük kanaldan ibarətdir. Zarlı labirint birləşdirici toxumadan əmələ gələrək sümük labirintin daxilində yerləşir və formaca ona bənzəyir. Zarlı labirint sümük labirintindən kiçik olduğu üçün onların arasında perilimfa sahəsi əmələ gəlir ki, bu da perilimfa adlanan maye ilə tutulmuş olur. Zarlı labirintin içərisi isə endolimfa adlanan şəffaf maye ilə dolu olur. Zarlı labirintin mərkəzi hissəsi, yəni sümük labirintin dəhlizində yerləşən hissəsi kisəcik və torbacıq adlanan iki genişlik təşkil edir. Bunlardan torbacıq uzunsov formada olub dəhlizin ellipsəbənzər cibində, kisəcik isə kürəvi olub dəhlizin kürəvi cibində yerləşir.

Torbaciq və kisəcik axacağı vasitəsilə bir-birilə birləşir. Bu axacaqdən isə endolimfa axacağı baslayır. İlbiz axacağında eşitmə qıcıqları qəbul edən spiral üzv yerləşir. Spiral üzv mürəkkəb diferisasya etmiş reseptor aparat olub, sümük spiral səthindən çəkilən örtük zarında yerləşir. Örtük zarının aşağı səthi isə eşitmə hüceyrələrinin tükcüklərinə toxunur.

Ətrafa yayılan səs dalğaların qulaq seyvanı tutaraq, xarici qulaq keçəcəyi vasitəsilə qulaq pərdəsinə verir və bunun nəticəsində qulaq pərdəsi etizasa gəlir. Qulaq pərdəsindən qulaq sümükçüklərinə - çəkicə, zindana və üzəngiyə və oradan dəhliz pəncərəsi vasitəsilə perilimfaya verilir. Perilimfadan isə etizasa endolimfaya verilir. Bu zaman endolimfanın içərisində üzən spiral üzvü təşkil edən sinir hüceyrələrinin qısa çıxıntıları qıcıqlanır və nəticədə meydana çıxan sinir oyanması ilbiz siniri ilə beyinə verilərək eşitmə hissiyyatı şəklində qəbul olunur.

**İlbizin quruluşu mürəkkəbdir.** Onun daxilində spiral sümük şəkilli üç kanal görünür. Sümük lavrentin üç hissəsi vardır: ilbiz, dəhliz və üç yarımdairəvi sümük kanalları vardır. Reysner membranı mərkəzi kanalı üst kanaldan ayırrı. Üst və alt kanalda perilimfa adlı maye var. İlbizin kənar hissələrində bu kanallar birləşir. Mərkəzi kanalda endolimfa adlı maye var. Eşitmə reseptorları burda yerləşir və onları mürəkkəb quruluşlu Korti üzvü təşkil edir. Korti üzvündə beş sıra kirpikli hüceyrə var. Kirpikli hüceyrələrin üzərində vektorial membran adlı başqa bir membran yerləşmişdir. Pərdənin rəqsi hərəkətləri oval pəncərə vasitəsilə daxili qulağın içərisindəki mayeyə verilir, maye isə öz növbəsində eyni tezlikli rəqsi hərəkətlər etməyə başlayır. Maye dalgalanaraq İlbizdəki reseptorları qıcıqlandırır. İlbiz kanalı boyunca arakəsmə keçir və bu, İlbiz iki "mərtəbəyə" bölür. Bu arakəsmənin hər bir hissəsi müxtəlif uzunluqda nazik liflərdən əmələ gəlmışdır ki, bunların sayı 24000-ə qədərdir. İlbizin əsasında gödək liflər, zirvə hissəsində isə ən uzun liflər olur. Xüsusi neyronların dendritlərilə kirpikli hüceyrələr arasında sinapslar vasitəsilə rabitə yaranmış olur. Eşitmə sinirinin lifləri bu neyronların aksonlarından (uzun çıxıntılarından) təşkil olunmuşdur. Məhz eşitmə siniri də vestibulyar (müvazinət) sinirlə İlbizin

sinir liflərindən təşkil olunmuşdur. Bu sinirin tərkibində təxminən 30 minə yaxın sinir lifi olur. Bu sinir liflərinin hər biri ayrılıqda iki kirpikli hüceyrə sinir impulsunu qəbul edir. Qəbul edilmiş bu impulslar həmin lifin özünə uyğun olan səs dalğalarıdır ki, bu dalğaları Ara və uzunsov beyindəki neyron dəstəsinə ötürür, bu sinir impulsları beyin qabığının mərkəzi eşitmə sahəsinə (gicgah payı) verilir.

**Eşitmə aktinin fizioloji mexanizmi.** Səs dalğaları xarici qulağın səs keçəcəyindən keçərək təbil pərdəsinə çatıb, rəqsəi hərəkətlər yaradaraq, onları çəkic, zindan və üzəngi sümüklərinə ötürür. Bu sümüklərdən keçərək oval pəncərənin membranına çatır ki, bu membranın rəqsəi hərəkətlərinin yaranwiasına səbəb olur. Oval pəncərənin membranında rəqsəi hərəkətlər 60-70 dəfə kiçilir. Ancaq bu rəqslərin tezliyi və qüvvəsi 60-70 dəfə artır. Rəqsəi hərəkətlər bu membrandan İlbizə daxil olaraq onun üst və alt kanallarındaki perlimfaya ötürülür. Dalğalar bazilyar membranın müvafiq sahəsində birləşmiş kirpikli hüceyrələri hərəkətə gətirir və onların membranında oyanma baş verir. Axırıcı olaraq bu oyanmalar sinir impulslarına çevrilərək müvazinət-eşitmə siniri vasitəsilə eşitmə mərkəzi sahəsinə çatdırılır.

**Vestibulyar (müvazinət) analizatoru.** Bədənimizin hansı vəziyyətdə olduğunu, onun yerdəyişməsini hiss edir və qavrayırıq. Biz hər hansı bir yixılma anında vəziyyəti başa düşənə qədər, bədənimizin bir sıra əzələləri yığıllaraq onu normal vəziyyətə qaytanır. Belə anda bədənimizin vəziyyətini necə duyuruq. Daxili qulağın labirintində İlbidən başqa, iki balaca torbacıq: girdə və oval. Bir-birinə perpendikulyar yerləşmiş yarımdairəvi kanallar müvazinət üzvü olan vestibulyar aparati əmələ gətirir. Biri digərinə qarşı perpendikulyar müstəvidə yerləşən qırırm kanallar xüsusi ampulalar vasitəsilə dəhlizə açılır. Torbacıqların divarlarında saysız-hesabsız reseptör hüceyrələr mövcuddur ki, bunların da hər birinin ucunda həssas tükcük var. Həmçinin burda çox xırda əhəng kristallar da var. Bədənimiz adı halda olduqda həmin xırda kristallara təzyiq edərək müəyyən hüceyrələrin tükcüklərini qıcıqlandırır. Lakin bədənin vəziyyəti dəyişdikdə başqa hüceyrələr qıcıqlanmağa başlayır və əmələ gələn oyanmalar beyin qabığının müvafiq nahiyələrinə aparılır.

Yarımdairəvi kanallar oval pəncərədən çıxır. Bunların enli ağızında həssas hüceyrələr var. Həmin reseptorlar yarımdairəvi kanalların içərisindəki mayenin təzyiqindən qıcıqlanır. Kanallar bir-birinə perpendikulyar olduğundan bədənin vəziyyəti dəyişdikdə maye kanallarda olan bu və ya digər reseptorları qıcıqlandırır ki, bu da həssas hüceyrələrdə oyanma əmələ gətirir. Bu oyanma bədənin qeyri-adi vəziyyəti haqqında beyinə informasiya aparır.

Hava, su və digər nəqliyyatlarda, təyyarə göydə hava boşluğunə düşdükdə yarımdairəvi kanalların reseptorları növbə ilə qıcıqlanır, həmin reseptorların qıcıqlanması isə çox vaxt başgicəllənməsinə və

ürəkbulanmasına səbəb olur. Kosmik gəmlər yerin orbitinə çıxdıqda vestibulyar aparata çoxgüclü təzyiq düşür. Çəkisizlik şəraitində isə əksinə, torbacıqların reseptorlarından və yarımdairəvi kanallardan oyanmalar gəlmir.

Yuxarıda qeyd etdiyimiz kimi, dəhliz və kanalcıqların mənfəzi endolimfa ilə dolmuşdur. Burda eyni zamanda xüsusi törəmələr olan otolitlər və statolitlər var ki, bunlar kalsium, karbon, fosfor duzlarıəninin üzvi birləşmələrindən əmələ gəlmişdir. Bədən şaquli vəziyyətdə olduqda statolitlər torbacıqların (dəhlizin) daxili divarlarının alt səthində reseptorları qıcıqlandırır, yaranan oyanma sinir impulsu şəklində müvazinət mərkəzinə çatır. Bədənin fəzada vəziyyəti qəflətən dəyişir, bu zamna otolitlər başqa qrup reseptorları qıcıqlandırdığı üçün insan vəziyyətini dərhal dəyişməyə səy göstərir.

Eşitmə müvazinət sinirinin, məlum olduğu kimi, uzunsov beytindəki bəzi mərkəzlərlə əlaqəsi var. Bununla əlaqədar olaraq vestibülyar orqanın şiddətli qıcıqlanması (məsələn, qısa zamanda böyük sürət alma) bir sıra fizioloji fəaliyyətlərlə ürəkbunlanma, tənəffüsün sürətlənməsi və ya ləngiməsi, ürək döyünməsi və qan damarları mənfəzinin dəyişməsi və s. ilə ifadə olunur. Bu proseslər uşaqlarda yaşıllara nisbətən zəif reaksiyalar yaradır.

İnsan daim müxtəlif səslər aləmində fəaliyyət göstərir. Bu səslər atmosfer hava molekullarının müxtəlif tezliklə dalğa şəklində hərəkəti nəticəsində əmələ gəlir ki, həmin dalğaları insan eşitmə cihazı vasitəsilə qəbul edir. İnsanın eşitmə analizatoru saniyədə 16-dan 20 min dəfəyədək dəyişən səs dalğalarını ayırd etmək qabiliyyətinə malikdir. 20000 hersdən artıq səs dalğaları ultrasəs sahəsinə, 16 hersdən aşağı səs dalğaları isə infrasəs dalğaları sahəsinə aiddir. Kiçikyaşlı uşaqlar, ələxüsus körpələr, hətta 22000 hers tezlik qüvvəsinə bərabər olan səs dalğalarını ayırd edə bilirlər. Bir sıra heyvan növləri insana nisbətən daha yaxşı eşidir. Məsələn, itlər – 38000 hers, pişiklər – 70000 hers və yarasalar – 100000 hers tezliyinə bərabər olan səs dalğalarını ayırd etmək qabiliyyətinə malikdirlər. İnsanda ikinci siqnal sisteminin yaranması və inkişafı ilə əlaqədar olaraq, nitq səslərinə onun eşitmə aparatı daha yüksək dərəcədə həssasdır.

**Eşitmə analizatorunun inkişafı.** Uşaq doğulduğdan sonra onun eşitmə aparatının orta və daxili qulaq hissəsində inkişaf tamamilə kəsılır. Qulaq seyvanı isə böyüklərdə olduğu kimi nisbətən iri olur, 23 yaşına qədər davam edən böyümə sonradan çox ləng inkişaf etməyə başlayır. Yenidögülmüş körpələrdə xarici eşitmə keçəcəyi böyrəkvəri kütlə ilə dolu olur (deyildiyi kimi mantar adlanır). Onun üst divarı 15 mm, alt divarı isə 8 mm-ə qədərdir. Keçəcəyin orta hissəsi çox dar yarıq şəkilində olur. Səs keçəcəyi uşaqlarda bir yaş dövründə həm eninə, həm də uzununa çox intensiv, sonra isə yavaş, 6 yaşında isə inkişaf edərək böyüklərdə olan

ölçülərə malik olur. Təbil pərdəsi uşaq doğulduğdan sonra demək olar ki, böyümür. Bu pərdə Yenidoğulmuş körpələrdə həm daxilən, həm də xaricdən qalın epiteli qatı ilə ötürülür ki, bu da körpələrdə intensiv səs dəyişmələrinin qarşısının alınması üçün əsasdır. Böyüklərdə belə forma nisbətən zəifdir. Orta qulaq boşluğu döl dövründə maye ilə dolu olur. Uşaq dünyaya gəldikdən sonra həmin maye sorularaq hava ilə əvəz olunur. Böyüklərdə səs keçəcəyinin diametri 1 mm-dən, uzunluğu isə 30-40 mm-dən artıq olmadığı halda, uşaqlarda (təzə doğulmuşlarda), 3 mm-ə qədərdir, uzunluğu isə 19 mm olur. Uşaq böyüdükcə (6 yaşında olduqda) bu boru qısalaraq böyüklərdə olduğu kimi formalaşır. Eşitmə borusunun uzununa böyüməsi 15-18 yaşa qədər davam edir.

Müəyyən edilmişdir ki, ana bətnində olan 6-7 aylıq döl səs qıcıqlarına qarşı ümumi hərəkət aktivliyi ilə reaksiya verə bilir. Yenidoğulmuş, hətta yarımcıq doğulmuş körpələr həyatının ilk saatlarında belə, səs qıcıqlarına qarşı müxtəlif hərəkətlərlə (gözünü qırpmaq, yummaq, açmaq, səslərini kəsmək, mimiki hərəkətlərlə, tənəfüs ritmini dəyişdirməklə və s.) cavab reaksiyası vermək qabiliyyətinə malik onlarda "qorxma" reaksiyası yaradır. Oxşar səslərin ayırd edilməsi qabiliyyəti müxtəlif məşqlərlə onlarda şərti əlaqələr yaratmaqla əldə edilir. Üç-dörd yaşlı körpələr bir-birinə yaxın olan yüksək musiqi səslərini, bütöv aktavını ayırd edə bilir. Üç ay keçidikdən sonra isə, hətta 12 tonla fərqlənən musiqi səslərini fərqləndirinək qabiliyyəti qazanırlar.

**Eşitmənin gigiyenası.** Körpələr həyatının birinci ilində çox tez-tez qulaq ağrılarından əziyyət çekir. Bu orta qulağın iltihabı ilə əlaqədardır və otitom adlanır. Bu, onunla əlaqədardır ki, körpənin səskeçirici borusu geniş və qısa olduğu üçün ora mikroblar asanlıqla düşə bilir. Bu mikroblar əsasən, burun-boğazın selikli qışasının Yevstax borusu vasitəsilə orta qulaqla əlaqədə olması hesabına baş verir. Belə ki, zökəm olduqda orda toplanmış mikroblar asanlıqla orta qulağa daxil ola bilir və orda iltihab törədir.

Həmçinin xəstəlik törədən mikroblar orta qulağa udlaq xəstəlikləri, angina, skarlatina zamanı düşə bilər. Bəzən irin təbil pərdəsini deşir. İltihab prosesi daxili qulağa da keçib, burdakı eşitmə reseptorlannı zədələdikdə çox vaxt karlıq əmələ gəlir. Orta qulağın iltihaba uğramaması üçün bərk finxırmaq lazım deyil. Zökəm zamanı burun seliyini yaylıqla silmək kifayətdir. Qulaqda şiddetli ağrılar olduqda dərhal həkimə müraciət edilməlidir. Əgər eşitmə orqanları xəstəliklərinə əhəmiyyət verilməsə, o, ciddi və ağır xəstəliyə - beyinin iltihabına səbəb ola bilər. Uşaqlarda hələ sümükləşməmiş gicgah sümüyündən mikroblar asanlıqla kəllə qutusuna keçə bilir. Rütubətli, soyuq və küləkli havalarda korpələrin qulaqlarını qorumaq məqsədilə onların başını örtmək vacibdir.

Xarici qulaq keçəcəyinə çirkələr və qulaq kiri asanlıqla toplana bilir, qıcıqlanma və qaşınma vardır. Uşaqlar bu zaman qulaqlarını bərk və iti

əşyalardan istifadə edərək təmizləməyə çalışırlar (qələm, kibrət çöpü, müxtəlif metal əşyalar və s.). belə hallarda qulağa həmin əşyalardan mikroblar düşə bilər, orta qulaq və qulaq keçəcəyində iltihab baş verə bilər. Qulağın təmizliyi ən ciddi surətdə gigiyena qaydalarına əməl etməyi tələb edir. Qulaqda qaşınma olduqda, pambıq tamponlar və isti su ilə təmizləyərək dəsmalın ucu ilə qurutmaq lazımdır. Eşitmə orqanın gigiyenası üçün ən mühüm tələb qüvvətli səslərdən, partlayışdan qorumaqdır.

Partlayış zamanı əmələ gələn qüvvətli səs dalğası böyük bir zərbə ilə təbil pərdəsini vurur və onu zədələyə bilər. Qüvvətli səs dalğaları zamanı ağız açıq olmalı, çünki səs dalğaları xarici qulaq keçəcəyindən və Yevstax borusundan eyni vaxtda vurularaq neytrallaşır.

Eşitmə qabiliyyətinin zəifləməsi, yaxud itması səs dalğalarının daxili qulağa ötürülməsinin pozulması, daxili qulağın reseptorlarının zədələnməsi habelə sinir impulslarının eşitmə siniri böyük yarımkürələr qabığındakı eşitmə nahiyyəsinə ötürülməsinin pozulması ilə əlaqədar ola bilər. Eşitmə üzvlərinin təmiz halda saxlanılması gigiyenik tələblərin əsasını təşkil edir. Xarici qulaq keçəcəyində toplanan çirk yalnız pambıq tamponu vasitəsilə təmizlənməlidir. Xarici mütin aşağı temperaturu şəraitində şagird qulaqlarını soyuqlamadan qorunmalı, xarici qulaq keçəcəyinə su düşdükdə dəsmal ilə ehmalca qurudulmalıdır. Qüvvətli səs mənbələrindən şagirdlər, ələlxüsus kiçik məktəbyaşlı uşaqlar özünü qorunmalıdır.

Eşitmə qabiliyyəti çox güclü səsdən də pozula bilər. Məsələn: partlayış zamanı güclü səs dalğası böyük zərbə təbil pərdəsinə vurur, bundan o cirila bilər. Belə hallarda partlayış vaxtı ağızı açmaq məsləhət görülür. Hər gün qulağa təsir edən güclü səslər eşitməyə çox zərər yetirir. Daim səs dalğalarının kəskin zərbələrindən təbil pərdəsi böyük amplituda ilə rəqsli hərəkət edir. Bunun nəticəsində get-gedə öz elastikliyini itirir və adam ağır esidir.

#### §15.5.6. Qoxu analizatoru (Şəkil-8)

Qoxu üzvü çöpəbənzər xüsusi qoxu hüceyrələrindən əmələ gələrək burun boşluğunun yuxan hissəsinin selikli qişası üzərində yerləşir.

Burun iki hissəyə bölünür: 1) **daxili burun** 2) **xarici burun**. Daxili burun kəllənin üz hissəsinin ortasında yerləşir. Xarici burun üzün ortasında yerləşir. Bunun gözyuvaları arasında yerləşən hissəsinə burun kökü, aşağı ucuna zirvəsi və burunun kökü ilə zirvəsi arasında qalan hissəsinə burun arxası deyilir. Yan tərəfləri isə burun qanadlarını təşkil edir, bunlar da aşağıda bir cüt burun dəliklərini əhatə edir. Burun dəlikləri bir-birindən qıçıraqdan əmələ gəlmış burun arakəsməsi vasitəsilə ayrıılır. Burun boşluğunun burun qanadlarına müvafiq hissəsi burun dəhlizi adlanır. Burun

boşluğu daxildən selikli qişa ilə örtülür. Selikli qişa quruluş və vəzifə cəhətcə bir-birindən ayrılan iki hissəyə bölünür: 1) **tənəffüs hissəsi** 2) **qoxu hissəsi**.

Tənəffüs hissəsinin selikli qişasında çoxlu miqdarda qan damarları olduğu üçün oranın rəngi qırmızı olur. Bu damarların vəzifəsi burundan keçən havanı qızdırmaqdır. Bundan başqa tənəffüs nahiyyəsinin selikli qişasının üzərində çoxlu miqdarda selik ifraz edən hüceyrələr və selikli vəzilər vardır.

Qoxu nahiyyəsinə yuxarı burun balıqqulağı və burun arakəsməsinin ona müvafiq hissəsinin selikli qişası aiddir. Bu nahiyyənin selikli qişası sarı rəngdə olur və üzəri epitel hüceyrələri və onların arasında yerləşən qoxu hüceyrələri ilə örtülüür. Qoxu hüceyrələri yuxarı burun balıqqulağı və burun arakəsməsinin ona müvafiq hissəsinin selikli qişası üzərində yerləşir.

Hər bir qoxu hüceyrəsi cisimdən və iki çıxıntıdan ibarətdir. Bunlardan ucqar (periferik) çıxıntılar epitel səth üzərində tükcükler şəklində tam olur, mərkəzi çıxıntılar isə qoxu sinirini təşkil edən liflərə keçir. Hissi qoxu hüceyrələrinin qıcıqlanması nəticəsində meydana çıxan oyanma qoxu mərkəzinə verilir və beləliklə də qoxu hissi meydana çıxır. İnsanda qoxu sahə 5-10 sm<sup>2</sup>-ə bərabərdir. Hər bir qoxu reseptor hüceyrənin üzərində bir sıra iyəbənzər kirpikciklər vardır. Onların hesabına qoxu sahəsi 100 dəfəyədək artır. Qoxu hüceyrələri burun boşluğununda tənəffüs yolundan bir qədər kənarda yerləşmişdir. Buna görə də sakit tənəffüs zamanı alınan hava qoxu hüceyrələrinin üzərinə zəif sürətlə, diffuziya üsulu ilə çatdırılır.

Qoxu hüceyrələri yüksək həssaslıq səviyyəsinə malikdirər. Lakin qoxunun mexanizmləri tam aydınlaşdırılmışdır. Qoxu duyğusunun yaranması üçün qaz halında olan iyili maddənin molekulları qoxu hüceyrələrinin ifraz etdiyi mayedə həll olunmalıdır. Həmin mayenin tərkibində dörd qrup ferment ayırd edilir. İyili maddənin molekulları bu fermentlərlə kimyəvi əlaqəyə girərək parçalanmaya uğrayırlar. Azad olunan enerjinin hesabına qoxu hüceyrələrinin membran üzərində oyanma dalğası yaranır.

Bildiyiniz kimi, yaşadığımız xarici aləmin əsas komponentlərindən biri olan kimyəvi qıcıqlandırıcılar İnsanın həyat və əmək fəaliyyətinə çox güclü təsir edə bilir. Kimyəvi amillər heyvanlar aləminin həyatında çox böyük rol oynayır. Bu amilin heyvanların qidalanmasında, davranışında, çoxalmasında, növdaxili və növlərarası münasibətlərin qarşılıqlı əlaqəsinin təşkilində, habelə rəqibdən qorunmasında və s. Qoxunun böyük əhəmiyyəti var.

Burun boşluğunun selikli qişasında çoxlu qoxu reseptorları var. Qoxu hüceyrələrinin hər biri üzərində formaca iyə oxşayan bir sıra kirpikciklər yerləşir. Bu kirpikciklərin hesabına qoxu sahəsi yüz dəfəyədək artır. İnsanda Qoxu sahəsi 510 sm<sup>2</sup>-ə bərabərdir. Qoxu hüceyrələri burun boşluğununda tənəffüs yoluna maneçilik törətməyərək nisbətən kənarda yerləşmişdir. Çox kəskin iyi olan maddələr qoxu sahəsinə daxil olduqda üçlü sinirin müəyyən

sahəsini qıcıqlandırır, bu qıcıq isə tənəffüsün müvəqqəti dayanması və aşkırmış kimi reflektor reaksiyalara səbəb olur. Qeyd etmək lazımdır ki, qoxu hüceyrələri çox yüksək həssaslığa malikdir. Qoxu çox incə və dərin fizioloji proses olduğu üçün hələlik onun tam mexanizmi aydınlaşdırılmamışdır. Bu barədə bir neçə mülahizə mövcuddur. Müasir məlumatlara görə, güman edilir ki, qaz halında olan maddələrin molekülləri qoxu hüceyrələrinin ifraz etdiyi mayedə həll olunmalıdır. Bu mayenin tərkibində bir neçə qrup (4-ə qədər) fermentlər müəyyən edilir. Qoxulu maddələrin molekülləri həmin fermentlərlə kimyəvi reaksiyalara girdikdə parçalanırlar ki, bu parçalanmadan ayrılan enerji dalğası qoxu hüceyrələrinin membranında oyanma yaradır.

Bələ bir fikir də mövcuddur ki, ayri-ayrı maddələrin moleküllerinin forması, ölçüsü və elektrik yükü qoxu hüceyrələrinin müəyyən sahəsinə uyğun olduğu üçün qoxu sahəsində bu və digər qoxu hissələri əmələ gətirir. Qoxu hüceyrələrinin membranları üzərində yaranan oyanma dalğası, baş beyinin qoxu soğanacılıqlarındaki neyronlara çatdırılır. Neyronlar bu qıcıqları qabığın hippocami qarmağında yerləşən qoxu və qabıqaltı mərkəzlərə verir. Yaşla əlaqədar olaraq qoxu qabiliyyətinin incəliyi və ona qarşı orqanizmin həssaslığı müxtəlif yaş dövrlərində bir-birindən fərqlənir. Bundan başqa, qoxu qabiliyyəti ayri-ayrı fərdlərdə də eyni olmur.

Qeyd etmək lazımdır ki, qoxu reseptorları embrional inkişafın ikinci ayından başlayaraq səkkizinci ayına qədər tam morfoloji formaya malik olur və təzə doğulmuş körpələr müxtəlif iylərə qarşı cavab reaksiyaları verir. Bələ reaksiyalar mimiki əzələlər, ürək-damar və tənəffüs sistemlərində baş verən dəyişmələr şəklində özünü göstərir. Bələ körpələrdə qoxu reseptorları nisbətən zəif olur, sonrakı inkişafda bu qabiliyyət möhkəmlənərək qoxuları bir-birindən fərqləndirmək kimi keyfiyyətlər inkişaf etməyə başlayır. Yaşlı adamlarda qoxu qabiliyyəti məktəb yaşlı uşaqlara nisbətən zəif olduğu halda, qoxuların müxtəlifliyini ayırd etmək qabiliyyəti uşaqlara (8-12 yaş və s.) nisbətən böyüklerdə daha yaxşı inkişaf edir. Bu proses bioloji inkişafdan başqa, eyni zamanda, həyat təcrübəsilə də bağlı olur. Xarab olmuş yeməklərin seçiləməsi, zəhərli qazların duyulub, təhlükənin aradan qaldırılmasında insan üçün qoxunun böyük əhəmiyyəti var.

#### §15.6.7. Dad analizatoru

(Şəkil-8)

Dad analizatorunun reseptorları yumşaq damağın yan və arxa hissəsində, udlağın arxa hissəsində, habelə dilin ön, yan və kök nahiyyələrində yerləşir. İnsanda cəmi dörd dad hissi aşkar edilmişdir: şirin, acı, turş və duzlu. Turş və duzlu dad hissəleri dilin yan nahiyyələrində, acı və

duzu dad hissələri dilin kök nahiyyəsində, şirin dad hissi dilin ön uc sahələrində yaranır.

Fizioloji xassələrinə görə, müxtəlif növ dad reseptorları var. Dad reseptorları müxtəlif dadları qəbul edən hüceyrələr yiğini ağız boşluğunun selikli qişası üzərindəki dad məməciklərində yerləşir. Bu məməciklər reseptorlar quruluşca neyroepitelial törəmələrdir. Onların (bu məməciklər soğanaqlar da adlanır) sayı insanda 10 minə qədər olur. Buniarın hər birinin üzərində 10-15-ədək dad hüceyrəsi (reseptorlar) var. Belə hüceyrələrin xarici səthində çox kiçik mikroskopik şəkildə kirpikciklər (2 mm) yerləşir.

Dad məməciklərindən 2-4 sinir lifi ayrılaq dadbilmə sahələrinə, o cümlədən, dil, dil-udlaq və azan sinirlərin tərkibində uzunsov beyinə gedir. Mə'lum olduğu kimi, dadbilmə mərkəzi ara beyində, beyin qabığının parahippokamp və arxa şırımlarında yerləşir. Receptor hüceyrələrindən hər biri iki və daha çox dadı müəyyən edir. Eyni zamanda, bu hüceyrələr şirin dada qarşı daha çox həssasdır. Tədqiqatlar göstərir ki, dad qıcığının əməl gəlməsi prosesi mikrokirpikciklərə çox sıx surətdə əlaqədardır. Belə izah olunur ki, mikrokirpikciklərə dad qıcığı təsir etdikdə dadi ayırd edən hüceyrələrin membrani üzərində 15-40 milli vəlt əniqdardırda reseptor potensialı əmələ gəlir və bu potensial dil-udlaq sinirinin liflərində generator potensialını yaratır. Əmələ gələn bu enerjinin hesabına dad qıcığının reseptor nəqli mümkün olur.

Receptor hüceyrələrdə dad hissinin əmələ gəlməsi üçün əsas şərt təsir edən maddənin maye halında olmasının vacibliyidir. Quru maddələr ağız suyunda həll olana qədər qıcığı yarada bilmir. Məlum olmuşdur ki, optimal oyanma qıcığının yaranması üçün mayenin temperaturu  $10+35^{\circ}\text{S}$  olmalıdır. Müəyyən edilmişdir ki, qoxu və həzm üzvlərinin reseptorları dad hissini yaranmasında istirak edirlər. Əgər tənəftus yollarında müəyyən xəstəliklərdən iltihab baş verərsə, bu, dadbilmə prosesinə bilavasitə təsir edərək onu zəiflədir. Belə xəstələrdə dadbilmə həssaslığı azalır. Qoxu nahiyyəsində burunun selikli qişasının kəsiyi (mikroskop altında) 1-qoxu soğanağı 2-qoxu sinirləri 3- xəlbir səfəhə 4-selikli qişa epiteli 5-qoxu sinirinin hüceyrələri.

**Dad analizatorunun** reseptorları dilin ön, yan və kök nahiyyələrində, yumşaq damağın yan və arxa hissəsində və udlağın arxa hissəsində yerləşmişdir. Quruluşuna görə dad reseptorları neyroepitelial törəmələrdir və onlar dad soğanaqcıqlan adını daşıyır. İnsanda 9-10 min dad soğanaqcıqları ayırd edilir. Onun hər birinin üzərində 10-15-dək reseptor hüceyrə vardır. Bu hüceyrələrin xarici səthində 2 mkm uzunluğunda mikrokirpiciklər aydın görünür.

**İnsan dilinin dad məməcikləri.** Dad soğanacağından ayrılan 2-4 sinir lifi dil, dil-udlaq və azan sinirlərin tərkibində uzunsov beyinə yönəlir. Dadbilmə mərkəzi ara beyində və beyin qabığının arxa sırlarında yerləşir. Dadbilmə hüceyrələri daim biri digərləri ilə əvəz olunur. Hər bir reseptor hüceyrə iki və daha çox dad hissini ayırd edir, lakin müəyyən dad hissinə, məsələn, şirin maddələrə qarşı, daha böyük həssaslıq səviyyəsi göstərir.

Reseptor hüceyrələrdə dad hissinin yaranmasına təsir edən maddənin yalnız maye halında olması şəraitində təzahür edilir. İslanmamış quru maddə oyanma yaratır. Optima qıcıqlanma mayenin 10-35°C dərəcə temperaturda olduqda baş verir. Dad hissinin əmələ gəlməsində həzm üzvlərinin reseptorları, ələlxüsus, qoxu reseptorları istirak edirlər. Odur ki tənəffüs yollarının iltihabı zamanı Qoxu hüceyrələrinin həssaslığı müvəqqəti olaraq zəifləyir ki, bu da dadbilmə qabiliyyətinin həssaslıq dərəcəsində özəksini tapır.

### §15.7.8. Dəri analizatoru

Dəridə və ağız boşluğunun, udlağın üzərini örtən selikli qışalarda dəri reseptorları var. Bunlar çox mürəkkəb quruluşlu cisimciklərdir. Onların bir qismi ancaq təzyiqə, bir qrup reseptorlar yalnız vibrasiyaya, gərilmə və ağrı hissələrinə, isti və soyuğa və s. qarşı çox həssasdır.

Tədqiqatlardan aydın olmuşdur ki, ağrı reseptorları taktıl termoreseptorlar səpələnmiş sahələrdə deyil, dəri səthində xüsusi ağrı şöbələri əmələ gətirir. Ağrı hissələri dəri səthində daha tez hiss edilir. Bunun səbəbi odur ki, ağrı reseptorları qıcıqlandığı zaman taktıl reseptorlar da qıcıqlanır. Daxili üzvlərdə ağrı hiss edilir. Məslən, ürəyin ağrısı bədənin sol nahiyyəsində olan üzvlərdə - sol qolda, sol kürək nahiyyəsində və boyunda hiss edilir. Dəri reseptorlarında baş vermiş oyanmalar sinir impulsları şəklində beyin yarımkürələrində olan mərkəzi sırlının arxa hissəsində yerləşmiş dəri hissiyyatı mərkəzinə ötürülür.

Ötrafların dərisi ilə insan müxtəlif əşyaların formasını (əl barmaqlarının dərisində yerləşən reseptorlarla), fəzada bədən kütləsinin hansı müstəvidə yerləşməsini müəyyən edir. Eyni zamanda bir neçə analizatora qıcıq verilərsə (məsələn, görmə və eşitmə analizatoru birgə qıcıqlandıqda) o zaman dəri reseptorlarının həssaslığı xeyli zəifləyir, hətta ağrını və istiliyi hiss etmir. İnsanın emosional vəziyyətində, xüsusilə də mənfi emosional vəziyyətində müşahidə edilir. Bərabər qüvvəli, lakin uzun müddətli qıcıqa malik olan (yüksek temperatur, toxunma, təzyiq və ağrı əmələ gətirən qıcıqlar) dəri hissiyyatı reseptorları asanlıqla uyğunlaşır.

Məsələn, insanın əllərinə müəyyən anda çox isti əşya toxunduqda bir dəqiqə keçdikdən sonra o istiliyi hiss edə bilmir.

Lakin daxili üzvlərin fəaliyyəti pozulduqda uzun süren ağrırlara uyğunlaşma zəif olur. Orqanizmin özünün müdafiə qabiliyyəti zəifləyir. Nəticədə qan təzyiqinin (arterial təzyiq) artması, tənəffüsün sürətlənməsi və ürək döyüntülərinin çoxalması baş verir.

**Dəri hissiyyatı analizatoru.** Dəri xarici mühitlə rabitədə olub, onun idarə olunmasında xüsusi yer tutub, eyni zamanda orqanizmi xaricdən örtərkə, sədd təşkil edir.

Dəridə bir çox vəzilər tər, süd, piy vəziləri, tüklər, dırnaqlar və bir sıra buynuz törəmələri olub, mənşə etibarilə dəri ilə six rabitədədirlər.

Fizioloji cəhətcə dəri duyu üzvləri iki qrupa bölündür: 1. Mühafizə duygusu - Buraya ağrı, təzyiq, istilik, soyuqluq duyğuları aiddir. 2. Fərdləndirmə duygusu - Buraya toxunma, əşyanın formasını və xarakterini təyin etmə duyğuları aiddir.

#### §15.8.9. Hərəkət analizatoru

Skelet əzələlərində, vətərlərdə və oynaqlarda yerləşən reseptorlar vasitəsilə həyata keçirilən reflekslardır. Belə reflekslərə oynaq vətərlərində səpalənmiş qolçı reseptorları, əzələlərin arasında yerləşən sinir əzələ lifləri, sümük üstlüyündə və fassiyada Paçını cisimcikləri aid edilir. Paçını cisimciklərinə təzyiq düşdükdə, sinir əzələ lifləri və Qolçı reseptorları gərildikdə oyanma baş verir. Belə oyanma dalğası əzələ və oynaqlardan sinir impulsları formasında xüsusi sinir lifləri vasitəsilə onurğa beyinin neyronlarına, oradan isə beyin qabığına olan sensomotor mərkəzə verilir. Çox mürəkkəb quruluşa malik olan sinir əzələ lifinin uzunluğu 4-11 mm olub, bir ucu əzələ lifinə, digər ucu isə vətərə bağlanmışdır. Sinir-əzələ iyinin mərkəzində yerləşən nüvə torbacığının divarlarında spiral formasında olan sinir lifləri var. Bu liflər ilkin afferentlər adlanır. Əzələ lifinin çox kiçik gərilməsi zamanı belə ilkin afferentlərdə oyanma dalğası əmələ gəlir. Belə oyanma dalğası fasılısız olaraq ətrafların və bədən kütləsinin fəzada yerləşməsi barədə beyin qabığında yerləşən sensomotor mərkəzə məlumat verir.

Buna misal olaraq insanın gözlərini yumaraq qıcığı və ya qolunu yuxarı qaldırıqda ilkin afferentlərin elektrik fəallığına görə, ətrafinin hansı hündürlükdə olduğunu duyur. Buna görə də insan bədəninin fəzadakı vəziyyəti haqqında məlumat alır ki, bu da hərəkət funksiyalarının tənzimlənməsində həlledici rol oynayır. Şübhəsiz ki, belə məlumatların

toplanması və mərkəzə ötürülməsində sinir-əzələ iyi (pro-prioreseptör) çox yaxından iştirak edir.

Sinir-əzələ iylerinin impulsları hərəkətlərin nizamlanmasını təmin edən skelet əzələlərinə aid qüvvəni, onun tonusunu və lazımlı olan zaman müddətini nəzarətdə saxlayır. Bütün bunlarla yanaşı, əzələlərin işi reflektor şəkildə qan damarları mənfəzinin dəyişməsinə, türək fəaliyyətinə, həzm və ifrazat üzvlərinin fəaliyyətinə də əsaslı şəkildə təsir göstərir.

Hərəki analizatorun morofunksional inkişafı embrionun 2,5-3 aylığından başlanır. Bu mərhələdə əzələ qrupları daxilində sinir-əzələ iylerinin kapsulları formalasdır və uşaq doğulduğdan 4-5 yaşına kimi onların diametri 140-150 mkm olur. Qeyd etmək lazımdır ki, skelet əzələlərinin sürətli inkişafı ilə əlaqədar olaraq sinir-əzələ iyleri uşaqlarda 5-6 yaşından sonra uzununa böyüməyə başlayır böyümə mərhələsi 12-15 yaşınadək tamamlanır. Bəzi hallarda ümumi qaydadan kənarlanma halları da müşahidə edilir.

Uşaq doğulduğdan 15-20 gün sonra onlarda sinir əzələ liflərinin yaranması artıq nəzərə çarpır.

Məktəbyaşlı uşaqlarda sinir-əzələ iylerinin fəallığı-qıcıqlara qarşı reaksiya həssaslığı artmağa başlayır. Bu oyanıqlığı artırmaq və daha da fəallaşdırmaq, gəzintilərə aparmaq çox vacibdir. Çünkü fiziki cəhətdən hərəkət aktivliyinin çoxaldılması, onlarda propriozeptiv (sinir-əzələ iyleri) reflekslərin tam formalasması üçün əsaslı stimul yaradır. Hərəkət analizatorunun fəal mövqə tutması məktəbyaşlı uşaqların zehni və əmək qabiliyyətini yüksəldir, onların fəal həyat mövqeyini inkişaf etdirir.

#### **§15.9.10. Analizatorlar arasında qarşılıqlı funksional əlaqələr**

**Analizatorlar arasında** təzahür edilən qarşılıqlı funksional əlaqələr məzmununa görə mürəkkəbdır bir sıra xüsusiyyətlərə, o cümlədən qarşılıqlı təsir forması ilə xarakterizə olunur. Məsələn, insan qida qəbul etdiyi zaman dad hissini yaranması dadbilmə analizatoru ilə yanaşı görmə, Qoxu və dəri analizatorları iştirak edirlər. Deməli, müxtəlif analizatorların reseptor sahələrindən baş beyin qabığının müvafiq mərkəzlərinə sinir impulslarının çatdırılması və onların təhlili nəticəsində müəyyən anlayış yaranır. Belə anlayışlar əsasında insan özünün davranış formalarını, həyat fəaliyyətinin istiqamətini ayırdır.

Analizatorlar arasında mövcud olan digər qarşılıqlı əlaqə formalarından ekstremal şəraitdə müəyyən analizatorun həssaslığının artmasını göstərmək olar. Belə vəziyyət analizatorlardan birinin funksiyası pozulduğda əmələ gəlir. Məsələn, məlumdur ki, ayaq və əl barmaqlarının

dəri reseptorlarının, eləcə də eşitmə və vestibulyar aparatının həssaslığının artması nticəsində kor insanlar xarici mühit şəraitində hərəkət və davranış funksiyasını müəyyən dərəcədə bərpa edirlər.

Bu və ya digər analizatorun inkişaf dərəcəsi insanın ictimai əmək fəaliyyətinin xüsusiyyətlərindən aslidir. Belə ki, zərgərlik ixtisası insanda əl barmaqlarının dəri hissiyyatı reseptorlarının və görmə analizatorunun həssaslığının, musiqişünaslıq insanda eşitmə analizatorun həssaslığının, müəllimlik ixtisası isə insanda görmə və eşitmə analizatorların həssaslığının artmasına zəmin yaratdır.

### §15.10.11. Duyğu üzvlərinin gigiyenası

Hər bir analizatorun normal inkişafı üçün uşaq doğulan andan onlara təsir edən qıcıqların bütün cəhətdən normaya müvafiq olması tələb olunur. Qıcıqların həm artıqlığı, həm də azlığı uşaqın inkişafına, üzvlərin sonrakı normal fəaliyyətinə mənfi təsir edir.

Görmə üzvlərinin gigiyenası bu mənada böyük əhəmiyyət kəsb edir. Yenidogulmuş larda çəpgözlük, monookul (birgözlü) görmə normal hal kimi qəbul edilsə də, ancaq böyüdükcə onların patologiyanın dəyişməsi valideynləri vaxtında narahal etməli, həkimə müraciətə etməlidir. Belə ki, irsi qüsurlar, bəzi xəstəliklər (raxit, vərəm, revinatizm, avitaminoz və s.), uzun müddət qaranlıq (zoilf işiqli) otaqda oxumaq, yazmaq yaxıngörmə qabiliyyətini artırır.

Odur ki, evdə və məktəbdə işıq rejimini düzgün qurmaqla (rəngi, dərəcəsi, istiqaməti və s.) görmə analizatorunun fəaliyyəti üçün normal şəait yaratmaq zəruridir.

Görmə qabiliyyətinin (yoxlanımsı üçün partada düzgün oturmağın, işığın soldan düşməsinin (solaxaylar üçün sağdan), kitab səthi ilə göz arasındaki məsafənin böyük əhəmiyyəti vardır. Bu məsafə 30-35 sm-dən az olmamalı, hər 20-30 dəqiqədən bir qısa- müddətli fasılə ilə gözlərin masajı, başqa tərəflərə zillənməsi kimi məşqlər aparılmalıdır.

Eləcə də, hərəkət edən nəqliyyalda, zəif işiqda, arxası üstdə uzanmış vəziyyətdə kitab oxumaq məsləhət deyil.

Rəsm və rəsmxətt dərslərində olağın yaxşı işıqlandırılması daha da vacibdir.

Eşitmə üzvlərinin gigiyenası məqsədili ilə səs mənbələrindən (radio, televiziya və s.) düzgün istifadə edilməli, səsin nə yüksək, nə də aşağı olması, daim səs-küylü yerdə oturmaq məsləhət deyil. Uzun müddət qulaqcıqlarla musiqi dinləmək də ziyanıdır.

Xüsusən, çımdıkdən sonra qulaq keçəcəyini dəsmal, ya xüsusi ucu pambıqlı təmiz çubuqlarla qurlamaq, yapışqanlı, yaxud bərk kiri vaxtında təmizləmək, adı xəstələnməsi hallarında belə, həkimə müraciət etməklə, yeri

gəldikcə profilaktik müayinələrdən kevib qulaqların normal fəaliyyətini təmin etmək olar. Xüsusilə burun, boğaz xəstəlikləri zamanı qulaqlar üçün profilaktik təd-birləri unutmamaq lazımdır.

Son vaxtlar radio, televiziyyada, keçirilən mədəni-kütləvi təd-birlərdə səsgücləndirici vasitələrdən hədsiz istifadə edilməsi də səs analizatorunun fəaliyyətinin pozulmasına səbəb olur.

Qoxu və dadbilmə üzvləri anatomiq cəhətcə bir-birinə yaxın olduğuna görə onların gigiyenası da oxşardır. Qoxu hissi çox vaxt kəskin iyi, isti-soyuq hava ilə nəfəs aldıqda və zökəm zamanı po-zulur. Xüsusilə soyuq fəsillərdə körpələri təmiz havaya çıxararkən onlann ağız-burnunu yun şarf və s. ilə örtmək, burun tutulduqda isə xüsusi dərmanlar, yaxud ana südü damızdırılması məsləhətdir. Yaşlılarda belə hallarda naftuzin, qalazolin, duzlu su salmaq burun keçəcəyinin mənfəzini genişləndirmək üçün sərfəlidir. Burun selikli qışasının iltihabı və papiroş çəkmə qoxu hissini zəiflədir, sistematik məşqlər isə bu hissi artırır.

Dil və ağız boşluğu selikli qışasını kəskin hərarətli və qoxulu hava, maye və qida maddələrinindən qorumaq tələb olunur. Xüsusilə yeyici maddələr (tum, saqqız, limon və s.) dilin məməciklərini qıcıqlandıraraq dad hissini pozur. Hamiləlik toksikozu və b. zə-hərlənmələr, həzm pozğunluqları, ağız boşluğu, diş əti xəstəlikləri zamanı təsadüf edilən dad və qoxu pozğunluqlarını ancaq səbəbi aradan qaldırmaqla müalicə etmək olar.

Müvazinət aparatının güclü qıcıqlanması gicəllənmə, mədə bulanması, qusma kimi vegetativ reflekslərə səbəb olur.

## XVI FƏSİL

### §16.1. Dayaq hərəkət sistemi (Şəkil-9)

Dayaq hərəkət sisteminin funksiyaları: dayaq hərəkət aparatına somatik əzələ və skelet daxildir. Skelet və əzələlər bədənimizin dayığını təşkil edir və insanın hərəkət orqanlarıdır. Skelet bədənin ən möhkəm hissəsi olub, əzələlərlə birlikdə qarın boşluğununda və çanaqda yerləşən orqanlar üçün dayaq, döş qəfəsi, ürəyi və ağciyərləri, kəllə skeleti, baş beyni, onurğa-sütunu, onurğa beyni üçün müdafiə və qoruyucu funksiyani yerinə yetirir.

Skelet qanın tərkibindəki mineral duzları, kalsium, dəmir, fosforun miqdarını sabit saxlayır, maddələr mübadiləsində, onun daxilində qırmızı sümük iliyi olur ki, qan yaradıcı orqan funksiyasını yerinə yetirir. Dayaq vəzifəsi yumşaq dayaq hərəkət sisteminin vəzifəsi yumuşaq toxumaların skeletin müxtəlif hissələrinə bağlanması, bədənə müəyyən quruluş və forma verməsi ilə, hərəkət funksiyası isə əzələlərin linq şəkilli sümükləri oynaqlarda hərəkət edilməsi nəticəsində həyata keçirilir. Uşaqlarda skelet qıçıraqlarından, sümüklərdən təşkil olunub, orqanizmin ümumi kütləsinin 15-20%-ni təşkil edir. İnsan orqanizmində 220-dən çox sümük vardır. Sümükləşmə prosesi embrional dövrdən başlayaraq, postnatal inkişafın sümüküslüyünün daxili içəri tərəfindəki qatındakı, kanbial hüceyrələrin sürətlə sümüyün uzuna böyüməsi sümük uclarının örtən qıçıraq toxumasının büyüb çıxalması nəticəsində əmələ gəlmışdır. Büyüklərin sümükləri nə uzanır, nə də qalınlaşır. 22-25 yaş dövrlərinə qədər davam edir. Orqanizmi təşkil edən sümüklərin quruluşu, forması, funksiyaları, inkişafi, böyüməsi və s. xüsusiyyətlərini öyrənən elm sahəsi Osteologiya (OS, OSSİS-sümük) adlanır.

Skeleti təşkil edən hər bir canlı sümük müəyyən formaya, quruluşa və vəzifəyə malikdir.

**Sümüklərin böyüməsi:** Embrionda insan rüseyimi inkişaf etdikcə, onun skeleti də formalşmağa başlayır. Əvvəlcə yumşaq birləşdirici toxuma, qıçıraqla, sonra isə sümüklərlə əvəz olunur. Uşaq, gənc yaşlarında sümüklər uzununa böyür və qalınlaşır. Sümüyün eninə böyüməsi sümük üstlüyünün içəri tərəfindəki hüceyrələrin sürətlə bölünüb çıxalması və sümüyün üzərində yeni sümük hüceyrələri qatının əmələ gəlməsidir.

Sümüyün uzununa böyüməsi sümük başçılarını örtən qıçıraq toxumasının bölünüb çıxalması nəticəsində əmələ gəlmışdır. Büyüklərin sümükləri nə uzanır, nə də qalınlaşır. Yeni sümük maddəsinin əmələ gəlmə prosesi insanın bütün ömrü boyu davam edir. Sümüklərin tərkibində xüsusi hüceyrələr vardır ki, onlar sümük maddəsini dağıdır, sonra sümüyün üzərində isə yeni sümük maddəsini əmələ gətirir. Cavanların sümüklərinin

65-70 fazini, üzvi, qeyri üzvi maddələr isə 30-35 faizni təşkil edir. Sümük toxumasının kimyəvi tərkibinin ümumi kütləsinin 20-40 faizini su 80-60 faizini isə quru maddə təşkil edir. Sümüyün tərkibində Sa, P, Mg çoxluq təşkil edir.

Bələ ki, kalsiumum 99 faizini, fosforun 87 faizini, maqneziumun isə 58 faizi orqanizmin sümük toxumasında toplanır. Sümükdə daha az miqdarda 30 element duzu olur ki, bunlara da kalium, natrium, xlor, manqan, kobalit və s. aiddir. Daha az miqdarda olanları isə mikroelementlər adlanır. Məsələn, aliminium, mis, nikel, selen, barium və s. bütün mikroelementlər sümüklərin normal fəaliyyəti üçün çox vacibdir. Məsələn, misin çatışmaması sümüklərin əyilməsinə və kövrək olmasına səbəb olur.

Orqanizmdə olan limon turşusunun 70 faizi sümüklərdə olur. Limon turşusu kalsium duzlarını həll etmək qabiliyyətini malikdir. Üzvi maddələrdən əsasən, fibrilyar zülal olan kollagen çoxluq təşkil edir. Ümumi kütlənin 95 faizi bu maddənin hesabına düşür. Kollagen zülalı spiral kimi bir-birinə sarılmış üç polipeptid zəncirindən ibarətdir. Kollagendən başqa, sümüyün tərkibində, az da olsa, karbohidratlar, yağlar və nuklein turşuları da olur.

Sümük toxumasındaki qeyri-üzvi maddələr ona möhkəmlik, üzvi maddələr isə elastiliklik verir.

### §16.1.2. Sümüklərin quruluşu (Şəkil-10)

Sümüklər xaricdən birləşdirici toxumadan, sümük üstlüyündən, sümük üstüyü isə iki qatdan ibarətdir. Damarlar və sinir lifləri ilə zəngin olan xarici qat və hüceyrə elementləri ilə zəngin olan daxili qat. Daxili qat hüceyrələri sümükyaradıcı hüceyrələr də adlanır.

Formaca sümüklər uzun, enli, yasti, qısa və qarışq sümüklərə ayırd edilir. Uzun sümüklərə ciyin, said, bud və baldır sümükləri aiddir. Onların orta hissəsi diafiz, kənarları isə epifiz adlanır.

Yasti sümüklərə kürək, döş və qabırğa sümükləri, qısa sümüklərə bilək, dabən sümükləri və barmaq falanqları, qarışq sümüklərə isə kəlləni isə kəllənin əsas sümükləri aiddir.

Birləşdirici toxumannın bir növü olan sümük toxuması hüceyrə və hüceyrəarası maddədən təşkil olunub. Hüceyrəarası maddə sümük toxumasının 2/3 hissəsini təşkil edir. Sümük toxumasında üç növ hüceyrələr ayırd edilir. Bunlar osteositlər, osteoblastlar və osteoklastlardır.

Sümük toxumasında bunlardan çoxluq təşkil edən osteositlərdir ki, onlar da xüsusi sümük lövhələri arasındaki boşluqlarda yerləşir, uzunluğu 22-25 mkm, eni isə 6-14 mkm arasında dəyişir.

Osteoblastlar başlıca olaraq seümükler böyüyen və yaxud hər hansı bir zədələnməilər – siniqların bərpası zamanı formalaşır. Osteoklast hüceyrələri isə sümükdə və qığırdaqda olan duzlaşmış hüceyrələri dağıdır. Onların lizosomlarında yüksək aktivliyə malik olan fermentlər olur.

Həmin fermentlər hüceyredən çıxaraq sümükdəki hüceyrəarası maddənin təmin edir.

Sümük toxumasının hüceyrəarası maddəsində kollagen və osein liflərindən ibarət əsas maddə və qeyri-üzvi duzlar yerləşir.

Sümük hüceyrələri və hüceyrələrarası maddələr plastik sümük lövhələrini əmələ gətirirlər. Bir sümük lövhəsində liflər bir-birilə paralel düzülür, ancaq istiqamətləri müxtəlif olur ki, bu da sümüyə möhkəmlik verir.

Sümüklərdə sıx və süngərvari maddə ayırd edilir. Süngərvari maddə uzun sümüklərin epifizində, balaca sümüklərdə, bəzi qarışq və yastı sümüklərdə olur. Sıx kompakt maddə, epifikasi nazik qat şəklində örtür, sümüklərin diafizində və bəzi yastı sümüklərdə olur.

**Sümük birləşmələri-** İnsan skeletinə daxil olan sümüklər bir-birilə oynaqlar və yarımoynaqlarla birləşirlər. Bu birləşmələrə fasiləsiz və ya sinartrozlar aiddir ki, ona da misal kəllə sümüklərin birləşmələrini göstərmək olar.

Digər sümük birləşməsinə misal olaraq sümüklərin biri digərinə mütəhərrik və ya yarımmütəhərrik tərzdə birləşməsini göstərmək olar ki, bu da diartrozlar adianır. Bu zaman iki və daha çox sümük birləşmə əmələ gətirir.

**Sümük birləşmələrinin tipləri.** Oynaqların formalaşmasında hər iki sümük iştirak edir, başqa sözlə, bir sümüyün baş hissəsi digər sümüyün çöküntüsünə daxil olur. Hərəkət həmin sümüklərin oynaq səthinin bir-birnə olan nisbətinin dəyişməsi hesabına olur.

Oynaq səthini xaricdən oynaq kisəsi örtür. Oynaq səthi ilə oynaq kisəsi arasındaki hissə oynaq boşluğu adlanır. Oynaq boşluğununda oynaq səthini daha mütəhərrik edən bir qədər maye var. Yarımmütəhərrik oynaq birləşməsində isə oynaq kisəsi olmur.

### §16.1.3.Skeletin quruluşu (Şəkil-10)

**İnsanın skeleti şöbələrdən ibarətdir: kəllənin, ətrafların və gövdənin skelti.**

Kəllənin skeleti özü də iki şöbəyə bölünür: kəllənin beyin və üz şöbələri. Kəllənin beyin şöbəsi cüt gicgah və cüt təpə sümüklərindən, tək alın, ənsə, əsas və ələkvari sümüklərdən təşkil olunub.

Gicgah sümüklərində xarici qulaq keçəcəyinin dəliyi, ənsə sümüyündə ənsə dəliyi var. Əsas sümük kəllənin əsasını təşkil edir və onda cisim səthi ayırd edilir. Yuxarı səthi türk yəhəri adlanır. Əsas sümüyün kənarlarından kiçik və böyük qanadlar çıxır, orta çökəkliyində isə hipofiz vəzi yerləşir.

Kəllənin üz şöbəsi üst çənə, burun, göz yaşı, damaq, aşağı burun, balıqqulağı, alt çənə, dilaltı sümük və digər sümüklərdən təşkil olunub.

**Gövdənin skeleti.** Onurğa sütunu fəqərələrindən və döş qəfəsindən ibarətdir. Onurğa sütununda 33-34 fəqərə olur ki, onlar da aşağıdakı şöbələr üzrə yerləşirlər: 7 ədəd boyun, 12 ədəd döş, 5 ədəd bel, 5 ədəd oma və 4-5 ədəd birləşmiş büzdüm fəqərələri.

Hər bir fəqərə cismdən, qövsdən və çıxıntılardan ibarət olur. Birinci boyun fəqərəsi olan atlantin cismi yoxdur, ön və arxa qövsləri yaxşı inkişaf edib, ön səthində ikinci boyun fəqərəsinə birləşmək üçün oynaq çuxuru var. İkinci boyun fəqərəsi epistrofeyin isə dişvari çıxıntısı var ki, onunla da birinci boyun fəqərəsinə birləşir. Bu dişvari çıxıntı ətrafında atlantin kəllə ilə birlikdə hərəkləti baş verir.

Döş fəqərələrinin yan çıxıntılarında (cüt olur) yuxarıdan aşağıya qabırğaların birləşməsi üçün yarımcökəklik var. Boyun və bel fəqərələrində köndələn çıxıntılar olur. Döş qəfəsi *12 cüt qabırğadan və döş sümüyündən təşkil olunub*.

Qabırğalar əyilmiş lövhə şəkilindədir, başçıq, boyuncuq və qabarcığa malikdir. Onlar başçıq və qabarcıqla döş fəqərələrinə birləşirlər, ön tərəfi qıçıraqdan ibarətdir. Qabırğaların döş sümüyünə birləşməsi də maraq doğurur. I-VII qabırğalar döş sümüyünə birbaşa birləşdiyindən həqiqi qabırğalar, VIII, IX və X qabırğalar əvvəlcə bir-birilə qıçıraqla birləşdikdən sonra döş sümüyünə birləşir və yalançı qabırğalar adlanır.

Sonuncu 2 cüt qabırğa XI və XII cütlər isə ön tərəfdən döş sümüyünə birləşməyərək döş əzələləri arasında sərbəst oturduğuna görə onlara sərbəst qabırğalar deyilir.

Döş sümüyü dəstəkdən, cismdən və xəncərvəri çıxıntıdan ibarətdir.

Dəstək hissəsinə körpük sümüyü və birinci cüt qabırğalar birləşirlər.

II və VII cüt qabırğalar isə döş sümüyünün cisinə birləşirlər. Müstəsna hal kimi bəzi insanlarda ya 11, ya da 13 cüt qabırğaya rast gəlinir. 11 cüt qabırğa olduqda bel fəqərələri 6 ədəd, 13 cüt olduqda isə 4 ədəd olur.

Döş qəfəsi sümükləri ürək, ağciyərlər, qida borusu, traxeya (nəfəs borusu) kimi orqanları qoruyur. Döş qəfəsinin forması yaşla əlaqədar olaraq dəyişir. Məktəb yaşlılarda döş qəfəsi nisbətən bərabər ölçülü, dairəvi şəkildədir, ona görə onlar tez-tez, lakin səthi tənəffüs edirlər.

Əzələ sistemi pis inkişaf etmiş və eyni zamanda zəif ağciyərləri olan uşaqlarda yastılaşmış döş qəfəsinə rast gəlinir. Belə uşaqlarda xüsusi idman

programı ilə məşq etmək tələb olunur ki, döş qəfəsi normal hala salınsın. Fəqərələr nisbi hərəkətli olaraq bir-birinə birləşirlər. Bunların içərisində daha az hərəkətlisi isə döş fəqərəlidir ki, buna da səbəb qabırğaların birləşməsidir. Onurğa ümumi bədən uzunluğunun təqribən 40%-ni təşkil edir, sagital müstəvi üzrə dörd əyri var. Bunlardan ikisi önə boyun və bel lorduzu, ikisi isə arxaya döş və büzdüm kifozudur.

Yenidoğulmuş körpələrdə onurğa sütunu demək olar ki, düzdür. Boyun lorduzu uşaq başını sərbəst surətdə saxlayan zaman əmələ gəlir. Uşaq oturanda, ayaq üstə duranda və yeriyən zaman qurşaq lorduzu yaranır və onun da formalasması 15 yaşadək davam edir. Onurğa sütununda skolioz istiqamətdə əyrinin formalasması böyümə xüsusiyyəti, fəqərəərəsi disk və boyun əzələlərinin zəif inkişafı ilə əlaqədardır.

Skalioz yazı partasının hündürlüyünə, sinfin işıqlığına, uşaqların fərdi görmə və eşitmə xüsusiyyətlərinə verilən gigiyenik normanın pozulması nəticəsində müşahidə olunur. Onurğanın müxtəlif şöbələri qeyribərabər böyükür. Məsələn, qurşaq fəqərələri daha sürətlə, boyun fəqərələri isə zəif inkişaf edir.

**Ətrafların skeleti.** Sərbəst ətraf skeletonə və qurşaq skeletonə ayrıılır. İnsanda yuxarı ətrafin qurşaq sümüklərinə cüt körpük və cüt kürək sümükləri aiddir.

Kürək sümüyü yastı, üçbucaq formalı bir sümükdür, döş qəfəsinin dorzal səthində II, VII qabırğaların üstündə yerləşir. Kürək sümüyünün üç küncü, üç kənarı və iki səthi var. Kürək sümüyü kürək çıxıntısı ilə qurtaran oxa malikdir.

Kürək sümüyünün bir küncündə ciyin sümüyünün baş hissəsinin keçməsi üçün oynaq çuxuru yerləşir. Yuxarı ətrafin qurşaq sümüklərindən biri olan körpük sümüyü bir başı ilə döş sümüyünə, digər başı ilə kürək sümüyünün til çıxıntısının baş hissəsinə birləşir. Bədəndə horizontal yerləşir, bir qədər əyilib, latin hərfi s-e oxşayır.

Ön ətrafin sərbəst hissəsi ciyin sümüyü, said sümükləri, mil və dirsək sümükləri, bilək sümükləri, əl darağı və barmaq falanqlarından ibarət olur. Ciyin sümüyü baş hissəsi ilə kürək sümüyünə, aşağı hissəsi ilə mil və dirsək sümüklərinə birləşir.

Axırıcı oynaq dirsək oynağı da adlanır. Mil və dirsək sümükləri aşağı ucları ilə birinci cərgədə düzülmüş 4 ədəd bilək sümükləri birləşir.

İkinci cərgədə düzülmüş 4 ədəd balaca bilək sümükləri isə əl darağı sümüklərinə birləşir, onlar da öz növbəsdində barmaq falanqlarına birləşir. İnsanda birinci barmaq, iki falanqadan qalan dörd barmaq isə 3 falanqadan ibarət olur.

Aşağı ətrafların qurşaq sümüyünə çanaq sümüyü və büzdüm sümüyü aiddir. Hər bir çanaq sümüyü üç ədəd sümüyün birləşməsindən əmələ gəlir. Sümüklər bunlardır: *qalça, qasıq, və oturaq sümükləri*.

Qeyd etməliyik ki, 11, bəzi hallarda hətta 16 yaşadək bu sümüklər sərbəst sümüklərdir, lakin bu yaşdan sonra onlar hərəkətsiz olraq bir-birinə birləşərək vahid bir sümük kimi fəaliyyət göstərir.

Çanaq sümüyündə bud sümüyünün baş hissəsinin keçəçəyi iri oynaq çuxuru yerləşir. Ona "sirkə kasası" da deyilir. Çanaq sümüyü iki tərəfi ilə büzdüm sümüyünə, əks tərəfi ilə isə bud sümüyünə birləşir. Aşağı ətrafin sərbəst sümüklərinə bud, baldır, qamış və incik sümükələri, iridaban, ayaq darağı və ayaq barmaq sümükləri aiddir.

Bud sümüyü orqanizmdə ən iri boruşəkilli sümükdür. O, bütün tərəflərdən əzələ ilə örtülü olmaqla orqanizmin ağırlığını öz üzərinə götürür. Bir başı ilə çanaq sümüyünə, digər başı ilə baldır sümüklərinə birləşir.

Baldır sümükləri iki ədad olub, nisbətən irsi qamış, naziyi isə incik sümüyü adlanır. Bu sümüklər aşağı nahiyyədən *daban sümüklərinə* birləşir.

Daban sümükləri 7 ədəddir. Onlardan ikisi proksimal sıranı, dördüdistal sıranı təşkil edir, biri isə bu sıralar arasında medial tərəfdə yerləşir. Ayaq darağı sümükləri öndə yerləşən sıraya birləşir və beş ədəddir. Ayaq barmaqlarından birincisi iki falanqalı, qalan dördü isə üç falanqalıdır.

**Sümüklərin xüsusiyyətləri:** Embrionun II ayında borulu sümüklərin metafiz və diafizin ilkin sümükləşmə nöqtələri döлə az qalımış, Yenidoğulmuş un ilk günlərində isə sümüyün oynaq ucları, epifizlərinin əsası-ikincili sümükləşmə nöqtələri yaranır. Apofizlərin sümükləşmə nöqtəsi isə uşaq və gənc yaşlarında meydana çıxır. Bəzi qarşıq sümüklərin iki və daha çox sümükləşmə nöqtəsi olur (kürək, gicgah, çanaq və s.).

Sümükləşmə nöqtələrinin əsasını zar birləşdirici toxuma təşkil edir, inkişaf boyunca qıçırdığa, sonra sümüyə çevirilir.

Körpük və bəzi kəllə sümükləri zarlı toxumalardan birbaşa sümük toxumasına çevirilir. Sümüklərin inkişaf prosesi endokrin sistemi, innervasiya, qidalnama, cinsi yetişkənlik və başqa amillərlə əlaqədardır. Boy atma dayananadək metafizli epifiz arasında olan qıçırdaq saxlanılır ki, bunun hesabına sümük uzununa böyüür.

Cinsi yetkinlik dövründə - qızlarda 17-21, oğlanlarda 19-23 yaşlarda metafizar qıçırdaq sümüyə çevirilir – sinostoz əmələ gəlir. Yaşa dolduqca sümükdə bir sira dəyişikliklər baş verir. Sümüklərin sorulması, kürəcləşməsi, oynaq uclarının nahamarlaşması, bağ və vətərlərin bağlanması nöqtələrində sümük mahmırlarının yaranması və s.

Sümüklərdə insan bütün həyatı boyu 3 əsas prosesi davam edir: sümükləşmə nöqtələrinin yaranması, onların sərtləşərək birləşməsi və qocalıq dəyişiklikləri.

## XVII. FƏSİL

### §17.1. Əzələ sistemi. Əzələnin quruluşu, təsnifati və əhəmiyyəti

(Şəkil-11)

Yenidogulmuş körpənin bədənində 600 qədər skelet əzələsi var. Bu əzələlər müxtəlif templə böyüyür. Südəmərliyin əvvəlində qarının əzələləri, bir qədər sonra isə çeynəmə əzələləri yaxşı inkişaf edir. Birinci ilin axırında iməkləmə və sonra isə yerimə ilə əlaqədar olaraq belin və ətrafların əzələləri yüksək böyümə tempinə malik olurlar. Uşaq böyüdüyü dövrdə onun əzələlərinin kütləsi 35 dəfə artır.

Cinsi yekinlik dövründə isə borulu sümüklərin böyüməsi ilə yanaşı, əzələlərin vətərləri də böyükür. Bu zaman həmin əzələlər uzanır, nazikləşir, ona görə də uşaqlar incə ayaq və uzun qollu görünürler. Ümümilikdə götürdükdə isə əzələnin inkişafı 25-30 yaşadək davam edir. Uşaq əzələsi yaşlıların əzələsinə nisbətən rəngsiz incə və elastiki olur.

Əzələ hərəkət orqanıdır, daha doğrusu, orqanızmin hərəkətində aktiv iştirak edir. Bütün əzələlərdə vətərələrdən təşkil olunmuş başçıq, əzələ liflərindən təşkil olunan qarincıq və nəhayət, əzələnin qurtaracağı (vətərvari) ayırd edilir. Bir qayda olaraq, əzələlər iki və yaxud daha çox sümüyə birləşərək oynaq əmələ gətirir. Lakin elə əzələlər var ki, onlar sümüyə deyil, hansısa bir orqana, məsələn, dəriyə, göz almasına birləşir.

Əzələlər sadə və mürəkkəb olmaqla, iki qrupa ayrılır. Mürəkkəb əzələlərdə qarincıqdan bir neçə başçıq çıxır və ayrı-ayrı sümük hissələrinə gedir. Məsələn, ikibaşlı, üçbaşlı və dördbaşlı əzələlərdə olduğu kimi. Buna uyğun olaraq vətərlər də bir neçə hissəyə ayrılır. Əzələlər xaricdən sıx birləşdirici toxumadan təşkil olunmuş fasiyalarla örtülmüş olur.

Əzələlər quruluşuna və yerinə yetirdiyi funksiyaya görə təsnif edilir. Quruluşuna görə əzələlər enli (gövdə və aşağı ətrafin qurşaq əzələləri), uzun (ətrafların əzələləri), qısa (fəqərələrin arasındakı əzələlər) olur.

Yerinə yetirdiyi funksiyaya görə əzələlər açıcı, büküçü, aparıcı, gətirici, həmçinin daxilə və xaricə fırladıcı əzələ qruplarına bölünürler. Uzun əzələlərdə liflər quruluşuna və yerləşməsinə görə iyvari, yarımləlkvari və ləlkvari qruplara ayrılırlar. Enli əzələlərdə liflər paralel (rombvari əzələ), radial (böyük döş əzələsi) formalarda olur.

Əzələ yerləşmə vəziyyətindən asılı olaraq baş, boyun, gövdə, yuxarı və aşağı ətraf əzələlərinə bölürlər.

**Başın əzələləri iki qrupa bölünür:** 1. Mimiki əzələlər 2. Çeynəmə əzələlərinə

**Mimiki əzələlər** – kəllə sümüklərindən başlayaraq üzün dərsinin daxili səthinə bağlanır. Bu əzələlər yığıldığda üzün dərisini hərəkət etdirir və üzdə müəyyən büküslər əmələ gətirərək mimikanı yaradır. Mimiki əzələlər

üzdə yerləşən təbii dəlikləri (ağız, burun, göz və qulaq) daraldırlar, nitq aktında çeynəmədə və tənəffüsə iştirak edir. Mimiki əzələlər yerləşməsinə görə beş qrupa bölünür: 1.Kəllə qapağı əzələləri 2.Gözyuvası ətrafi əzələləri 3.Burun əzələləri 4.Ağız ətrafi əzələləri 5.Qulaq ətrafi əzələləri

Kəllə qapağı əzələlərinə ənsə-alın əzələsi və s. aiddir. Gözyuvası ətrafında gözün dairəvi və qas çatıcı əzələləri daxildir.

Burun əzələsi yiğildiqda burun dəliklərini daraldır və burun arakəsməsini aşağı dartır.

Ağızın ətrafında ağzin dairəvi əzələsi, böyük almacıq, yuxarı dodağı qaldıran əzələ, ağız bucağını qaldıran əzələ, yanaq əzələsi, ağız bucağın endirən əzələ gülümşəmə əzələsi və s. yerləşir.

Qulaq ətrafi əzələləri insanda zəif inkişaf etmişdir. Bunlara qulaq seyvanının ön, dal, yuxarı əzələləri aiddir. Bu əzələlər yiğildiqda qulaq seyvanını öz tərəflərinə çekir.

Çeynəmə əzələləri – kəllənin beyin hissəsi sümüklərindən başlayıb, çənə sümüyüňə bağlanır. Bunlara gicgah əzələsi, xüsusi çeynəmə əzələsi, içəri və bayır qanada bənzər əzələlər aiddir.

Boyun əzələləri – boyunun səthi əzələlərinə, döş – körpük – məməyəbənzər əzələ və dilaltı sümüyə bağlanan əzələlər aiddir. Başın ön düz əzələsi yiğildiqda başı önə, başın yan düz əzələsi yiğildiqda isə başı yana bükür.

**Döş əzələləri** iki qrupa bölünür: 1.Döşün yuxarı ətraf əzələləri 2.Döşün xüsusi əzələləri.

Döşün yuxarı ətraf əzələləri formaca enli əzələlər olub, ciyin qurşağı və yuxarı ətrafda hərəkət törədirilər. Bu əzələlərə böyük və kiçik döş əzələləri, körpüküktü və ön dişli əzələlər daxildir.

**Döşün xüsusi əzələləri.** Döş qəfəsində hərəkət törədirilər. Bunlara xarici qabırğaası əzələlər, daxili qabırğaası əzələlər, qabırğıaltı döş qəfəsinin köndələn əzələsi aiddir. Bu əzələlər qabırğaları qaldıraraq nəfəsalımda, qabırğaları endirərək nəfəsvermədə iştirak edirlər.

**Diaphragma** – tağ şəklində əzələ olub, döş boşluğunun qarın boşluğundan ayılır. Çıxıq səthi döş, basıq səthi isə qarın boşluğununa baxır. Diaphragma bel, qabırğa və döş hissələrinə bölünür. Qarın əzələləri gövdənin döş ilə çanaq arasında olan hissəsinə deyilir. Qarın boşluğunun dövərələrini qarın əzələləri təşkil edir. Qarın əzələlərinə qarının düz əzələsi, piramidayabənzər əzələ, qarnın xarici və daxili çəp və köndələn əzələləri aiddir.

**Arxa əzələlərə** -iki qrupa bölünür: 1)Arxanın səthi əzələləri, 2) Arxanın dərin əzələləri. Bu əzələlərin bir qismi yuxarı ətraf sümüklərinə, digər qismi isə qabırğalara bağlanır.

Yuxarı ətraf əzələləri ciyin, bazu, said və əl əzələlərinə bölünür.

Ciyin əzələləri ciyin qurşağı sümüklərindən başlayıb, bazu sümüyünə bağlanır. Bazu əzələləri 1) Bazunun ön əzələlərinə, 2) bazunun dal əzələlərinə bölünür. Bazunun ön əzələlərinə bazunun ikibaşlı əzəlesi dömdük bazu əzəlesi və bazu əzəlesi aiddir. Bazu əzəlesi bazunun ön səthindən başlayıb, dirsək sümüyünün qabırğalığına bağlanır. Yığıldıqda saidi bükür. Bazunun dal əzələlərinə bazunun üçbaşlı əzəlesi və bir də dirsək əzəlesi aiddir. Bazunun üçbaşlı əzəlesi bazunun dal tərəfində yerləşərək üçbaşla başlayır. Yığıldıqda saidi açır.

Saidi əzələlərinə - 1) saidin ön əzələləri 2) saidin dal əzələləri aiddir. Səthi qatda biləyi bükən mil əzələ, mili içəri hərləndirən girdə əzələ, uzun ovuc əzəlesi, barmaqları bükən əzələ, baş barmağı bükən uzun əzələ və mili içəri hərləndirən kvadrat əzələ yerləşir.

Əl əzələləri üç qrupa bölünür. 1) Baş barmaq əzələləri; 2) Çeçələ barmaq əzələləri, 3) Ovucun orta əzələləri.

Aşağı ətraf əzələləri çanaq, bud, baldır və ayaq əzələlərinə bölünür. Çanaq əzələləri çanaq sümüyündən başlayıb bud-çanaq oynağını əhatə edərək bud sümüyünün yuxarı ucuna bağlanır. Bud əzələləri yerleşməsinə görə üç qrupa bölünür: ön, içəri və dal. Budun ön əzələlərinə budun dördbaşlı əzəlesi ilə dərzi əzəlesi aiddir. Budun dördbaşlı əzəlesi – dörd baş vasitəsi ilə qalça və bud sümüklərinin yuxarı hissəsindən başlayır. Budun dal tərəfində budun ikibaşlı əzəlesi, yarızarlı və yarıvətərli əzələlər yerləşir.

**Baldır əzəlesi** üç qrupa: 1) Ön qrup 2) Dal qrup 3) Bayır qrup əzələlərinə bölünür. Bu əzələlər baldır sümüklərindən başlayıb ayaq sümüklərinə bağlanır. Baldırın ön əzələlərinə ön qanış əzələs və arxa inci əzəlesi bağlanır. Barmaqları açan uzun əzələ və baş barmağı açan uzun əzələ aiddir. Ayaq əzələləri, ayaqarxası və ayaqaltı əzələlər və baş barmağı açan əzələlər daxildir.

Aşağı ətraf əzələləri ilə sümükləri və fassiyaları arasında damar və sinirlərə məxsus bir sıra sahələr, kanallar, dəliklər, cuxurlar və sırimlər əmələ gəlir. Əzələlər hərəkət aparatının aktiv hissəsi hesab olunur. Bədən ölçülərinə görə müxtəlif əzələlər müəyyən edilir. Uzun əzələlər əsasən ətraflarda yerləşib, iy şəklində olmasına görə fərqlənir.

### §17.1.2.Əzələ sisteminin yaş xüsusiyyətləri

Yenidögulmuş və südəmər yaşılı uşaqların əzələləri zəif inkişaf etmişdir. Orqanizmin təqribən 25%-ni təşkil edir, yaşılharda isə 40-43%-dən aşağı olmur. Uşaqda əzələ lifləri yaşılların əzələ liflərindən xeyli nazikdir. Uşaq böyüdükcə əzələ kütləsi əzələ liflərinin həcminin artması hesabına olur.

Həyatın ilk aylarında olan uşaqlarda əzələlərin yüksək tonusu, fizioloji hipertoniya qeyd olunur. Yatma və əmmə zəmanı əzələlərin tonusu

bir qədər azalır, bükütcüklərin tonusu yenə də üstünlüyünü mühafizə edir. Tədriclə hipertoniya yox olur. Uşaqda əzələlərin qüvvəsi və tonusu zəifdir. Uşaqda əzələlərin hərəkət qabiliyyəti boyun və gövdə əzələlərində, sonra isə ətraf əzələlərində əmələ gəlir.

Yuxarı ətraf əzələləri aşağı ətraf əzələlərindən, iri əzələlər isə (bazu, bazu ölü əzələləri) xırda əzələlərdən (ovuc, barmaq əzələləri) əvvəl inkişaf edir. Əzələ qüvvəsi tədriclə artır. Əzələlər cinsi yetişkənlilik dövründə xüsusilə intensiv inkişaf edir, əzələlərin qüvvəsi, hərəkətlərin dəqiqliyi artır. Oğlanlar, qızlardan yaxşı əzələ tonusu ilə fərqlənirlər. Əzələ liflərinin formallaşması və böyüməsi 20-23 yaşlarında başa çatır. Müayinə zamanı əzələlərin qüvvəsinə və tonusuna fikir verilir normal halda əzələlərin inkişafı və tonusu simmetrik yerlərdə eyni olur. Uşaq normal inkişaf etdikdə onda hərəkət bacarığı ardıcıl sürətdə əmələ gəlir. Hərəkətlər əzələ sistemini möhkəm edir, düzgün tənəffüsə, həzmə kömək edir. Əzələlərin gərilməsinin boşalma ilə əvəz olunması qan dövranına əlverişli təsir göstərir.

**Embrional inkişaf.** İnsanın skeleti öz inkişafında birləşdirici toxuma, qığırdaq və sümük mərhələlərini keçir. Bu proses sümüyün formasından və topoqrafiyasından asılı olaraq müxtəlif sümüklərdə müxtəlif cür təzahür edir. Məsələn, kəllə sümükləri, periferik sümüklərə nisbətən tez sümükləşir. İnsan dölinin sümüklərinin inkişaf səviyyəsi verilib. Göründüyü kimi, 75 günlük insan dölündə alt və üst çənə, almacıq, gicgah, alın və ənsə sümüklərinin əsası qoyulub. Ətrafların sümükləşməsi isə dölün inkişafının 5-ci həftəliyindən başlayır. Körpük sümüyü qığırdaq mərhələsini keçmədən birləşdirici əzələ yerləşmə yerindən asılı olaraq baş, boyun, gövdə, yuxarı və aşağı ətraf əzələlərinə ayrırlırlar.

Başın əzələləri çeynəmə və mimiki əzələlərə bölünür. Çeynəmə əzələləri alt çənənin hərəkətində, qidanın ağız boşluğununda xırdalanması prosesi və udma aktında, mimiki əzələlər isə emosional halların təzahüründə, nitqin icrasında, ağız künclərinin qaldırılması və endirilməsində fəal iştirak edir.

Boyun əzələləri başın əyilməsində, dairəvi hərəkətində, alt çənənin aşağı dərtılmasında, qabırğaların qaldırılmasında, tənəffus prosesində və s. funksiyalarının yerinə yetirilməsində iştirak edirlər.

Döş əzələlərindən səthdə yerləşənlər çiyan qurşağı və yuxarı ətrafların hərəkətində, daxildə yerləşənlər isə döş qəfəsi həcmənin kiçildilməsində və artırılmasında, başqa sözlə, tənəffus aktında iştirak edir. Qeyd edək ki, sonuncu funksiyanın yerinə yetirilməsində qabırğaaşlı əzələlər və diafraagma da iştirak edir.Qarın boşluğu əzələləri onurğa sütununun önə əyilməsində, öz oxu ətrafında fırlanmasında, dərin və sakit nəfəs vermə prosesində (karın tənəffüsü), sidik və nəcis ifrazında və s. funksiyaların icrasında iştirak edir.

Bel əzələlərindən səthdə yerləşənlər yuxarı ətrafin qurşaq və sərbəst hissələrinin hərəkətində, başın əyilməsində və kürəklərin tərpədilməsində iştirak edirlər. Nisbətən dərində yerləşənlər isə tənəffus hərəkətlərində, onurğanın əyilməsində və ümumilikdə onurğanın bütün fəaliyyətində iştirak edir. Yuxarı və Aşağı ətraf əzələləri isə başlıca olaraq, açıcı və büküçü əzələlərə onları bir-birinə yaxınalaşdırıban və eləcə də əks tərəflərə dartan – istiqamətləndirən əzələ qruplarına bölünürler.

Uşaq anadan olandan sonra sümükləşmə prosesi bir çox xarici və daxili amillərlə tənzimlənir. Bunlardan vitaminlər xüsusi yer tutur. Körpənin qidasında A vitamini çatışmadıqda sümüküştüyü qidalandırıban qan damarları daralır, sümüküştüyü yaxşı qidalana bilmir və nəticədə böyümə zəifləyir, bir çox hallarda isə hətta dayanır. C vitamini çatışmadıqda sümük lövhəciklərinin formalasması pozulur. D vitamini çatışmadıqda daha ciddi dəyişilmələr baş verir. Raxit xəstəliyi D vitamininin çatışmamasından irəli gəlir. Orqanizmdə kalsium və fosfor mübadiləsinin pozulması nəticəsində skeletin sümükləşməsi zəifləyir, sümüklərin forması dəyişir, xüsusiətə ətraf sümüklər əyilir.

Skeletin sümükləşməsi sümük ölçülərində, eyni zamanda, onların bir-birinə olan nisbətində də öz əksini tapır. Körpə anadan olanda başın ölçüləri bədən ölçülərinin 1/4-ni təşkil edir. Kəllənin beyin şöbəsinin həcmi, üz (sifət) şöbəsinin həcmindən 8 dəfə artıq olur. Müqayisə üçün deyək ki, orta yaşılıarda bu göstərici 2-2,5 dəfə çox olur. Yenidögulmuş körpənin kəlləsi yaşılıların kəlləsindən beyin və visseral şöbələrinin nisbətinin dəyişməsinə görə fərqlənir. Yenidögulmuşun kəlləsinin əsası bərabər səviyyədə inkişaf edir, ancaq onun üstündəki kəllə qübbəsi hündür olur və yaxşı inkişaf edir, altında isə qısa üz şöbə yerləşir. Kəllənin həlqəvi uzunluğu Yenidögulmuş uşaqlarda orta hesabla 3-4 sm olmaqla (oğlanlarda qızlara nisbətən iri olur) ciyin qurşağı ölçüsündən iridir. Kəllənin üz hissəsini iki şöbəyə ayırmak olar: hiss orqanları yerləşən və ölçüsü kəllənin beyin şöbəsinə uyğun gələn üst şöbə, həzm və tənəffus sisteminin başlangıcı olan çox kiçik alt şöbə. Belə nisbət uşağın diş çıxardığı dövrdən və cinsi yetkinliyə çatan

dövrədək dəyişir. Kəllənin şöbəsinin dəyişilməsi 30 yaşadək davam edir.

Yenidögulmuşun qası seyrək olur və yaxud olmur, kəllənin üz şöbəsinin ortasında yerləşir, göz qapaqları qalınlaşmış, adətən, qapalı, bəzən isə çox qısa göz yarığı olur. Kirpiklər seyrəkdir, alt göz qapağında daha yaxşı nəzərə çarpir. Burun balacadır, enlidir, bir cüt dəliklə xaricə açılır, qulaq seyvanı yaşılırla müqayisədə aşağıda yerləşir, ümumi üz ölçüləri ilə müqayisədə isə iridir. Qulaq seyvanı və burun qığırdağı möhkəmdir, eyni zamanda, elastikdir. Körpələrin kəlləsinin yuxarıda qeyd olunan nisbətlərinin dəyişilməsi yeniyetmələrin dolixokran uzunsifət və braxiokran qısamışifət, kəlləsifət tiplərinin formalasmasına gətirib çıxarır.

İnsanın postnatal inkişafının ilkin dövrlərində onurğa sütununun ön tərəfə (lordoz) və arxa tərəfə (kifoz) əyilmələri müşahidə edilir. Sağlam körpələrdə 3 aylığından onurğa sütununun boyun lorduzu, 6 aylığından döş kifozu əmələ gəlir. Bir yaşında yeriməyə başlayanda onurğa sütununun bel şobəsinin lorduzu yaranır. Boyun və bel lordozunun həmçinin döş kifozunun daimi olaraq formalaşması 12 yaşınadək başa çatır. Onurğa sütununda yaranan bu ayrırlar, onların düzgün formalaşması pedaqoqların, xüsusiylə, ibtidai sinif müəlliminin nəzər diqqətində olmahdır. Təcrübələr göstərir ki, kitab oxuyarkən və yaxud yazı yazarkən ibtidai sinif şagirdi qamətin düzgün saxlamır, nəticədə isə şagirdlərdə bel sütununun yana əyilməsi (skolioz) və ya döş şobəsinin kifozu yaranır. Bu isə qamətin pozulmasına, inkişaf prosesinin düzgün getməməsinə və bütün hərəkətlərin çətinləşməsinə gətirib çıxarır.

Şagirdlərin sağlam böyüməsi və normal inkişaf etməsi üçün partada düzgün əyləşməyi və ya ev tapşırığını yerinə yetirərkən qamətin düzgün saxlanması həm müəllimlərin, həm də valideynlərin diqqətindən qaçmamalıdır. Döş qəfəsi sümüklərinin tam sümükləşməsi 20-25 yaşınadək davam edir. Bunu döş qəfəsinin həcmiñin müxtəlif yaş dövrlərində dəyişməsində də görmək olar.

Döş qəfəsinin həcmi			
	7 yaşında	12 yaşında	13-14 yaşında
Qızlar	58 sm	70 sm	77,5 sm
Oğlanar	60 sm	68 sm	80,0 sm

Ətraf qurşaqların sümükləşməsi 16-25 yaşlarında tamamlanır. Uşaq anadan olanda onun çanaq sümüyü üç sərbəst (qalça, qasıq, oturaq) sümükdən təşkil olunub, lakin 10-11 yaşında bu sümüklər öz aralarında hərəkətsiz birləşərək bir çanaq sümüyünü əmələ gətirir. Yaşla əlaqədar olaraq sümük toxumasının kimyəvi tərkibində əhəmiyyətli dəyişikliklər baş verir. Uşaqlarda sümük toxumاسında suyun miqdarı yaşıllara nisbətən çoxdur, qeyri-üzvi maddələrin az, üzvi maddələrin, xüsusiylə züllələrin miqdarı çox olduğundan sümüklər daha yüksək elastilik qabiliyyətinə malik olurlar.

Dayaq-hərəkət aparatının əsas komponentlərindən biri olan eninə zolaqlı skelet əzələsinin pre və postnatal inkişaf dövründə dəyişilməsi daha çox maraqlı doğurur. Əzələlərin tərkibi, fəallığı, böyüməsi orqanizmin yaş xüsusiyyətindən asılı olaraq dəyişir. İnsanın somatik əzələsinin filogenetik inkişafi çox mürəkkəb bir prosesdir.

Yenidögulmuş körpələrin ümumi bədən kütləsinin 23,3 faizini skelet əzələsi təşkil edir. Sonraki inkişaf dövründə əzələ toxumasının kütləsi

əhəmiyyətli dərəcədə artır. 8 yaşlılarda bu göstərici 27,2 faiz, 12 yaşlılarda 29,4 faiz, 14-15 yaşlı yeniyetmələrdə 32,6 faiz, 18-20 yaşlı gənclərdə isə 44,2 faiz təşkil edir. Anadan olandan yetkin dov-rə qədər olan inkişafda skelet əzəlosinin mikroskopik quruluşunda da kəskin dəyişilmələr baş verir.

Əzələ liflərinin böyüməsi, tərkibindəki miofibrillərin diametrinin qalınlaşması hesabına olur. Körpə uşaqların əzələ liflərinin diametri 6,5-7,8 mkm, 7 yaşında 21-22 mkm, 12-16 yaşında 26-28 mkm, 20-26 yaşlarında isə 40-45 mkm-dən çox olur. Əzələ liflərindəki nüvənin miqdarı da yaşla əlaqədar olaraq dəyişir. Üç yaşlı uşaqlarda əzələ liflərində nüvələrin miqdarı Yenidögulmuş körpələrə nisbətən 2 dəfə, 5 yaşında 2-3 dəfə, 7 yaşında isə 3-4 dəfə az olur.

Somatik əzələlərin tonusu da yaşla əlaqədar olaraq dəyişir. 5-6 aylığında bilək əzələlərinin və budun büküçü əzələlərinin tonusu yüksək olur. Körpə həmin dövrə başını dik tutmağa çalışır. 10 aylıq yaşıdək birinci və ikinci antiqravitasiya reaksiyası formalaşır. 11 -12 aylığında isə körpə ayaq üstə durmağa, yeriməyə və qamətinini düz saxlamağa çalışır ki, bu da üçüncü antiqravitasiya reaksiyası hesabına olur. Məktəb yaşlarında əzələ tonusu artmaqda davam edir. Əzələ tonusunda miozin və aktin zülallarının miqdarının dəyişilməsi ilə əlaqədar olur. Bunu rəqəmlərin dili ilə göstərmək olar. Somatik əzələlərin 70-75 faizini su, qalan 25-30 faizini isə quru maddəsi təşkil edir. Onun da 21-27 faizi zülalların payına düşür. Zülaların ümumi miqdarının 60 faizini miozin və miogen, 15-20 faizini aktin, qalan 20-25 faizini isə globulin, mioglobin, mioalbumin və s. zülallar təşkil edir. Yaşla əlaqədar olaraq əzələ toxumasının inkişafı və formalaşması uşaq orqanizminin sağlamlığı ilə əlaqədardır. Somatik əzələlərin inkişafına həm xarici amillər, həm cinsi fərq və nəhayət, irsi xassələr yəni, bədən konfiqurasiyasının irlisiyi öz təsirini göstərir. Lakin pedaqoji kollektivlər, xüsusilə, ibtidai sinif müəllimləri şagirdlərin qidalanma tərzinə, sosial amillərə, fiziki fəallıq hərəkətlərinə, ən başlıcası isə idman və bədən tərbiyəsinə xüsusi fikir verməlidir.

### §17.1.2.3. Dayaq-hərəkət aparatının gigiyenası

Normal qamətin qorunması. Qamət dinclik və hərəkət zamanı bədənin adət etdiyi vəziyyətdir, O, böyümə, inkişaf və tərbiyənin ilk çağlarından fomialaşmağa başlayıb, insan bədəninin quru- luşunu, orqanizmin normal fəaliyyətini təmin edir. Qaməti düz- günliyü skeletin qümişü, əzələlərin inkişafı, daxili üzvlərin və- ziyyəti, sinir sisteminin ləhlə və başqa göstəricilərlə müəyyən edilir. Qamət düzgün olduqda bədənin bütün ölçüləri simmetrik, fizi-oloji əyriliklər orta səviyyədə, ayaqlar dliz, yeriş gözəl olur. Po- zulduqda isə skeletdə əsaslı dəyişikliklər, bütün sistemlərin fəaliy- yətində qeyri-normallıq yaranır.

Qamətin pozğunluqlarına səbəb olan hallardan başlıcası qozbellikdir. Bu zaman çiyinlər yaxınlaşır, qarın şisir, onurğanın döş hissəsi qabarır və yumrulaşır. Səbəbi raxit, piylənmə, qocalıq, yoluxucu xəstəliklər, qeyri-normal rejim, ev və məktəbdə düzgün seçilməyən mebel və sairdir. Bu patologiyanın qarşısını almaq onu müalicə etməkdən çox asandır. Odur ki, valideyn və müəllimlər hər uşağın kiçik yaşılarından bu amillərə ciddi fikir verməli, uşağa normal vərdişlər aşilanmalıdır. Uşağı vaxtından qabaq normadan artıq oturmağa məcbur etməmək, stul və partada düz oturmağa, çantanı dövrü olaraq müxtəlif tərəflərdə daşımağa alışdırmaq lazımdır.

Skeletin düzgün inkişafı üçün xüsusi ilə bağça və məktəbdə stul və stolların yaşa, boyaya müvafiq seçilmesi zəruridir. Belə ki, boyu 130-140 sm olan uşaq üçün stul 38 sm, stol 62 sm ; 140 sm-dən yuxarı olanlar üçün müvafiq olaraq 40 və 68 sm olmalıdır. Elcə də, uşağın həmişə yumşaq yataqdə, həm də eyni böyrü üstdə yatması, 6 ayadək uşağı zorla oturmağa, 9 ayadək - ayaq üstə qalxmağa məcbur etmək düzgün deyil 3 yaşdan yuxarı uşaqlara tez-tez gimnastik hərəkətlər, oyunlar, gəzinti təşkil edilməli, bu zaman geyilən paltar bütün baxımdan normal olmalı, bədəni sixmamalı və əyməməlidir.

## XVIII. FƏSİL

### §17.1. Qanın tərkibi, fiziologiyası, əhəmiyyəti və yaş xüsusiyyətləri

(Şəkil-12)

Orqanizmdə qan və limfa adlanan mayə toxumaları daşıyan boru sistemində damar sistemi deyilir. Damar sistemi iki hissəyə bölünür: 1.Qan damar sistemi 2.Limfa sistemi

Qan damar sisteminin mərkəzi hissəsini ürək, ucqar hissələrini isə qan damarları təşkil edir. Qan damarlarını arteriyalara, venalara və kapilyarlara bölgülər. Qanı ürəkdən mühitə hucəyrələrə, toxumalara, orqanlara aparan damarlara arteriyalar, qanı mühitdən hucəyrələrdən, toxumalardan, orqanlardan ürəyə gətirən damarlara venalar, venalarla arteriyaları birləşdirən mikroskopik damarlara isə kapilyar damarlar deyilir.

**Damarların quruluşu:** Arteriyaların divarı üç qışadan ibarətdir:

1.Daxili-intima qışası, 2.Orta qışa, 3.Xarici qışa

İntima qışası endoteliosidlərdən, orta qışa miyosidlərdən və elastiki liflərdən və xarici qışa lifli birləşdirici toxumadan əmələ gəlmışdır. Büyütər arteriyalarda qanın ürəyin yiğilması zamanı əmələ gələn qüvvə azaldığı üçün arteriyaların divarında əzələ lifləri artır ki, bu da yiğilaraq qanın cərəyanına kömək edir. Venaların divarı da arteriyalar kimi üç qışadan ibarətdir. Lakin arteriyalardan fərqli olaraq bunların divarının orta qışasında elastiki və saya əzələ liflərinin miqdarı az, birləşdirici toxuma lifləri isə çox olur. Venalar elastiki olmadığı üçün kəsildikdə tez qanayır.

Qan, limfa və toxumarası maye orqanizmin daxili maye mühiti olub, onun normal fəaliyyətini təmin edir. Orqanizmdən təzə azad olmuş qan qırmızı şəffaf olmayan mayedir. Onu götürüb, güclü fırınma imkanı olan sentrafuqoya qoysaq, onda sınaq şüsəsinin dibində tünd qırmızı rəngli hucəyrəvi elementlər-eritrositlər, leykositlər və trombositlər qalacaq, üstündə isə açıq cəhrayı rəngli plazması olacaq. Deməli, qan da birləşdirici toxumanın bir növü kimi hucəyrələrdən (formalı elementlərdən) və hucəyrəarası maddədən (plazmadan) ibarətdir.

Qanın hucəyrələrinin hamısı müəyyən vaxt yaşama qabiliyyətinə malikdirlər, sonra onlar olurlar, dağılırlar. Ona görə də qanyaradıcı orqanlarda (sümük iliyi, limfa düyünləri, dalaq) mütəmadi olaraq yeni qan hucəyrələri əmələ gəlir. Sağlam və yetkin adamın ümumi qanının 55% plazma, 45% isə hucəyrəvi elementlərdir. Uşaqlarda isə qanın hucəyrəvi elementləri plazmaya nisbətən bir qədər çoxluq təşkill edir. Plazmanın tərkibi 90-92% su, qalan hissəsi isə mineral maddələr, zülallar (o cümlədən, fermentlər), sulu karbonlar, yağlar, hormonlar, vitaminlər, aminturşuları, qeyri-üzvi birləşmələrdən və s. ibarətdir.

Bağırsağın divarından mübadilə məhsullarından aminturşularının, yağların, sulu karbonların, hormonların, vitaminlərin, metalların və duzların toxuma və hüceyrələrə nəql olunmasında, orqanizmin osmotik təzyiqinin sabit saxlanılmasında, eləcə də mühafizə funksiyasının həyata keçirilməsində qanın plazmasının mühüm rolu var.

**Eritrositlər.** Qırmızı qan hüceyrələri kimi də adlanan bu hüceyrələr hər iki tərəfdən basılmış disk formasında olmaqla, yetişmiş vəziyyətdə nüvəsizdir. İnsan eritrositinin diametri 7-8 mkm, qalınlığı isə 2-2,5 mkm-dir, elastiki olub, çox incə kapilyarda hərəkət edir.

Eritrositlərdə nüvənin olmaması və ikiqat çökük linza formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır.

Qanda eritrositlərin miqdarı daimi olmayıb, dəyişir. 1 mm<sup>3</sup> qanda 4-5 milyon eritrosit olur (qadınlarda 4-4,5 milyon, kişilərdə isə 4,5-5,0 milyon).

Lakin hündür dağ zirvəsində olanda oksigen çatışmamasından güclü əzələ hərəkəti zamanı eritrositlərin miqdarı əhəmiyyətli dərəcədə arta bilər.

Hündür dağ ərazisində yaşayan insanlarda eritrositlərin miqdarı dəniz sahillərində yaşayanlara nisbətən 30% çox olur.

Eritrositlərin qanda miqdarının yaşla əlaqədar olaraq dəyişməsi aşağıdakı cədvəldə verilir.

Yaş dövrü	1 mm <sup>3</sup> qanda eritrositlərin miqdarı	
	Orta	Dəyişmə
1. Anadan olanda	5250000	4500000-6000000
2. Birinci-gün	6000000	5000000-7500000
3. Birinci ay	4700000	3500000-5600000
4. Altıncı ay	4100000	3500000-5000000
5. 2-4 yaş	4600000	4000000-5200000
6. 10-15 yaş	4800000	4200000-5300000
7. Yaşlılarda	5000000	4000000-5500000

Yenidogulmuş körpələrin qanında eritrositlərin miqdarının çox olması hamiləliyin son günlərində və doğum vaxtı döldün kifayət qədər oksigenlə tənzim olunmasını göstərir.

Yenidogulmuş körpələrin qanında yetişməmiş (nüvəli) eritrositlərin retikulositlərin miqdarı çoxdur. Bu onu göstərir ki, bu zaman qanyaradıcı

orqanlarda külli miqdarda eritrositlər əmələ gəlir. Həmin eritrositlərin ölçüləri 3,25-10,25 mkm arasında dəyişir. Doğumdan bir ay sonra nüvəli eritrositlərə çox az hallarda rast gəlinir. Eritrositlərin yaşama müddəti 100-120 gündür, dağılmaları isə dalaqla az hallarda qaraciyərdə gedir.

Eritrositlərin əsas funksiyası qazlar mübadilesində iştirak etməkdir. Daha doğrusu, oksigeni ağıciyərlərdən bütün bədən hüceyrələrinə, ordan isə karbon qazını ağıciyərə məhz hemoqlobin daşıyır.

Eritrositlər orqanizmdə qazların nisbi sabitliyini təmin edirlər. Eritrositlərin tərkibinin böyük əksəriyyəti (90%dən çox) zülalı mənşəli olan hemoqlobindir. Hemoqlobin qana qırmızı rəng verməklə prostetik qrup heminin və zülal globinin birləşməsidir.

Hemoqlobin molekulunda 4 hemin molekulu var ki, o da xaricdən alfa və betta zülal zəncirləri ilə əhatə olunmuşdur. Hemin qruplarının mərkəzində dəmir atomu həm alfa və betta zülal zəncirləri, həm də ağıciyər alveollarından daxil olan oksigenlə birləşərək oksihemoqlobinə çevrilir.

Oksigen dəmirə birləşərkən onun valentliyi ikiyə bərabər olur. Qan kapilyarlarında O<sub>2</sub> molekulu hemindən ayrıılır, oksigen əvvəlcə hüceyrəarası mayeyə, ordan isə hüceyrənin daxilinə keçir. Sərbəst qalmış heminə isə maddələr mübadiləsi nəticəsində əmələ gəlmış karbon qazı birləşərək karbohemoqlobinə çevrilir.

Hemoqlobinin karbon qazı ilə birləşməsi, oksigenlə birləşməsinə nisbətən daha döyümlüdür. Ona görə də havada 0,1% karbon qazı olarsa, onun yaridan çoxu hemoqlobinlə birləşir, nəticədə toxuma və hüceyrələr oksigenlə lazımı səviyyədə təmin olunmur.

Dəm qazı ilə boğulma zamanı əzələ süstlüyü, huşun itirilməsi, qıçılma və nəhayət, ölüm hadisəsi baş verə bilər. Bu zaman xəstini təmiz hava mühitinə çıxarmaq, tünd çay içirtmək və həkimə çatdırmaq vacibdir.

Yenidögulmuş körpələrin qanında hemoqlobinin (100%dən çox) və eritrositlərin miqdarı çox olur, 5-6 günlüyündə isə bu göstərici aşağı düşür ki, o da sümük iliyinin qan yaradıcı funksiyası ilə əlaqədardır. 3-4 yaşında hemoqlobin və eritrositlərin miqdarı artır, 6-7 yaşında azalma müşahidə olunur, 8 yaşında isə yenidən artma nəzərə çarpır. Eritrositlərin miqdarının 3 mil-dan, hemoqlobinin isə 60%-dən aşağı düşməsi anemik vəziyyətə (qan azlığına) gətirib çıxardır.

**Eritrositlərin çökmə sürəti (ECS).** Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq, onda eritrositlərin özünün ağırlıq qüvvəsinin təsiri altında çökürlər. Bu çökmə müəyyən sürətlə olur. Məsləhə : qadınlarda eritrositlərin çökmə sürəti 1 saatda 7-12 mm, kişilərdə isə 3-9 mm olur.

Yenidoğulmuş körpələrdə eritrositlərin çökmə sürəti aşağı, yəni 1 saatda 1-dən 2-dək mm, 3 yasadək usaqlarda 2-17 mm, 7-12 yaşlarda isə EÇS 12 mm olur.

Eritrositlərin çökmə sürətinin təyini mühüm tibbi diaqnostik əhəmiyyət daşıyır. Belə ki, vərəm və digər iltihabi xəstəliklər zamanı eritrositlərin çökmə sürəti artır, bu da qanda qlobulin zülanının artmasını göstərir. Qlobulin isə eritrositlər tərəfindən absorbsiyaya (udulma) uğrayır, nəticədə eritrositlərin səthi dəyişir, ağırlaşır və tez çökür.

**Leykositlər.** Ağ qan cisimciyi və yaxud leykositlər rəngsiz hüceyrələr olub, daxilində müxtəlif formalı nüvəsi var. Sağlam adəmin  $1\text{mm}^3$  qanında 6000-8000 leykosit olur. Mikroskop altında rənglənmiş qan yaxmasına baxdıqda müxtəlif formalı leykositləri görmək olur.

*İki qrup leykosit ayırd edilir:* danəli leykositlərin sitoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı, mavi və bənövşəyi) rənglənən kiçik dənələrə rast gəlinir. Ancaq dənəsiz leykositlərdə isə bunlar yoxdur.

Danəli leykositlər özləri üç qrupa bölünür: neytrofillər, eozonofillər və bazofillər. Neytrofillər ümumi leykositlərin 55-60%-ni təşkil etməklə faqositetmə qabiliyyətinə malikdirlər.

Bazofillər imumi leykositlərin 0,5-2%-ni, eozonofillər isə 3-5%-ni təşkil edirlər. Lakin orqanizmdə kiçik iltihab prosesi zamanı eozonofillərin sayı bir qədər artır.

Dənəsiz leykositlər limfositlərə və monositlərə ayrıılır. Limfositlər həlqəvi hüceyrələr olub, çox tünd rəngli dairəvi nüvəsi var.

Monositlər isə nisbətən iridir və nüvəsi qeyri-bərabər formalıdır. Leykositlərin ümumi miqdarının 25-35%-ni limfositlər, 5-8%-ni monositlər təşkil edir.

Limfositlər orqanizmin müdafiə sistemində daha aktiv iştirak edirlər. Onlar iltihab prosesi zamanı makrofaqlara çevrilərək orqanizmə düşən yad cisimləri faqositə edirlər.

Qanda leykositlərin miqdarı dəyişə bilər. Qida qəbulundan və ağır əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır. Xüsusiylə orqanizmdə iltihab prosesi gedən zaman onların sayı artır.

Yenidoğulmuş körpələrin qanında leykositlərin miqdarı daha çoxdur. ( $1\text{mm}^3$  qanda 20000-ə qədər) hətta birinci gün  $1\text{mm}^3$  qanda 30000 qədər leykositolur, ikinci gündən başlayaraq onalrin sayı azalır və 7-12 günlündə 10000-12000 çatır.

Axırıncı miqdardan uşağın bir yaşı zamanı qalır, sonrakı yaş dövrlərində enərək 13-15 yaşda artıq yaşıları qanındaki leykositlərin miqdarı qədər olur.

Körpələrdə leykositlərin sayının belə çox olmasına səbəb bir çox toxuma parçaları məhsullarının sorulması və doğuş zamanı qanaxmaları aradan qaldırmaq üçün müdafiəyə uyğunlaşma əlamətidir.

Leykositlərin müxtəlif formaları arasında müəyyən nisbət var. Bu nisbətin faizlə ifadəsi leykositar formula adlanır. Leykositar formulaın yaş xüsusiyyəti aşağıdakı cədvəldə verilir (%-lə).

Yaş/illərdə	Neytofil	Monosit	Limfosit
1-2	34,5	11,5	50,0
4-5	45,5	9,0	44,5
6-7	46,5	9,5	42,0
7-8	44,5	9,0	45,0
8-9	49,5	8,5	39,5
9-10	51,5	8,0	38,5
10-11	50,5	9,5	36,0
11-12	52,5	9,0	36,0
12-13	53,5	8,5	35,0
13-14	56,5	8,5	32,0
14-15	60,5	9,0	28,0

Cədvəldən göründüyü kimi, uşaq anadan olanda limfositlərin miqdarı çox, neytröfillerin miqdarı isə az olur, ancaq 5-6 yaşında onların miqdarı təxminən bərabərləşir. Körpə yaşlarında neytröfillerin sayının az olmasının və lazımı səviyyədə yetişməməsinin nəticəsidir ki, onlar keçirici xəstəliklərə tez tutulurlar. Digər tərəfdən bu yaşda neytröfillerin fəqosita aktivliyi də aşağı olur.

Leykositlərin böyük əksəriyyətinin yaşama müddəti 2-4 gündür (bəzən isə 12-15 günə çatır), yəni leykositlər timusda, qırmızı sümük iliyində, dalaqda və limfa düyünlərində əmələ gəlir. Leykositlərin əsas vəzifəsi - orqanizmi yad cisim və zülallardan, xəstəlik törədən mikroorqanizmlərdən qorumaqdır. Onlar yalançı ayaqları vasitəsilə sərbəst surətdə hərəkətetmə qabiliyyətinə malikdirlər. Hərəkət istiqamətində rast gəldiyi zərərli mikrobları tutub məhv edir. Qan damarlarında leykositlər qanın hərəkət istiqamətində, bəzən isə əksinə hərəkət edirlər. Onların hamısı eyni surətdə hərəkət etmir, ən cəld hərəkətlisi neytröfillərdir ki, onlar da 1 dəqiqədə 30 mkm məsafə qət edirlər, limfositlər və bazofillər isə daha az hərəkətlidirlər. Ancaq xəstəlik zamanı leykositlərin hərəkət surəti artır. Buna səbəb xəstəlik törədən mikrobların fəaliyyəti nəticəsində insan orqanizminə zəhərli maddə toksinin buraxılmasıdır. Həmin toksin də leykositlərin hərəkətlərini artırır. Leykositlər özlərinin yalançı ayaqları ilə mikroorqanizmləri tutub məhv edirlər. Bir ncytofil 20-30 ədəd mikrobu uda bilir. Əgər yad cismin ölçüsü neytröfilin ölçüsündən iri olarsa, onda onun

ətrafında neytrofillər qurupu toplanır, onu əhatə edir, özləri də məhv olur və yad cismi də məhv edirlər. Leykositlərin organizmə düşən mikroorganizmləri, yad cisimləri, ibtidai organizmləri tutub, udması və həzm etməsi prosesi faqositoz, leykositlərin özləri isə faqositolar adlanır. Fagositot hadisəsini ilk dəfə olaraq İ.I.Meçnikov öyrənmişdir. Meçnikova görə, iki kateqoriya hüceyrə fagositetmə qabiliyyətinə malikdir. Hərəkətdə olan ağ qan cisimciyi (limfositlər və monositlər) və limfa düyünlərində, damarların daxili divarlarında, dalqda, qaraciyərdə, sümük iliyində olan qeyri-hərəkətli hüceyrə.

**Trombositlər.** Kürə və yaxud oval şəkilli olub, dalaqda və sümük iliyində əmələ gəlir, İnsanın trombositləri nüvəsizdir. İnsanın  $1 \text{ mm}^3$  qanında 200000-400000 trombositlər olur. Lakin onalrin miqdarı dəyişə bilir. Gündüzlər qanda miqdarı çox, gecələr isə az olur, güclü əzələ işi və yaxud intensiv məşqdən sonra qan lövhəciklərinin miqdarı 35 dəfə artır. Yaşama müddəti 35 gün olur, ölümü-dağılıması dalaqda baş verir. Trombositlərin əsas bioloji əhəmiyyəti onların qanın laxtalanmasında istirak etməlidir. Yenidögulmuş uşaqların  $1 \text{ mm}^3$  qanında trombositlərərin miqdarı 150-350 min, südəmər körpələrdə 150-424 min, 1 yaşıdan 16 yaşadək uşaqlarda isə 200-300 min arasında dəyişir.

Qanın hüceyrəvi elementlərinə, plazmasına, tərkibindəki üzvi və qeyri-üzvi maddələrə nəzər salıb, bir bioloji sistem kimi insanın istər ana bətni, istərsə də ondan sonrakı dövrdə əhəmiyyətini qruplaşdırısaq, aşağıdakı nəticəyə gəlmək olar: 1. Qan organizmdə qazlar mübadiləsində istirak edir, yəni ağ ciyərlərdən oksogeni toxuma və hüceyrələrə, oradan isə karbon qazını ağciyərə daşıyır eritrositlər-hemeqlobini. 2. Organizmdə müdafiə sisteminin yaranmasında qan mühüm rol oynayır. Organizmin daxilinə düşmüş yad cisimləri və zərərli mikroorganizmləri leykositlər xüsusiilə, neytröfillər fagositə etməklə onları məhv edirlər. 3. Bağırsağın divarlarından qana sorulan qida maddələri qan vasitəsilə toxuma və hüceyrələrə çatdırılır. Zülalların, karbohidratların, yağların həzmi sistemində parçalanma məhsulları, eləcə də vitaminlər, duzlar və su venoz qana və limfaya sorulduğundan sonra üzv və toxumalara nəql olunur. Yağların parçalanma məhsulu olan qliserin və yağ turşuları limfaya sorulmasına baxmayaraq, o da böyük qan dövranının axırında venoz qan sağ qulaqcığa çatmamışdan əvvəl onunla qarışır. 4. Organizmin organ və sistemləri arasındaki əlaqə qan vasitəsilə tənzim olunur. Məlumdur ki, daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr – hormonlar qanla birləşdə orqanların toxuma və hüceyrələrinə çatdırılır. Məhz qanın tərkibində onlar öz təsirini göstərə bilirlər. 5. Organizmin daxili mühitinin homeostazisini qan təmin edir ki, bu da onun bufer sisteminin hesabına olur. 6. Organizmin istilik tənzimində qanın əhəmiyyəti böyükdür. Sağlam adam ağır fiziki iş görəndə və yaxud idmanla məşğul olanda onun xarici və daxili mühitində güclü istilik əmələ

gəlir. Belə istilik orqanizmdə maddələr mübadiləsinin pozulması, müxtəlif patogen xəstəliklər, ekstremal şəraitlərdə də olur. Həmin istilik enerjisinin orqanizmdən xaric olunması qan kapilyarları, xüsusi lə, dəri altında olan qan damarları ilə həyat keçirilir. Bu prosesdə tər vəziliyi də aktiv iştirak edir. Fizioloji mexanizmi isə belədir: refloktoru yolla damar mənfəzləri (dəridə olanlar nözərdə tutulur) genişlənir, ora çoxlu miqdarda qan gəlir, qanın tərkibindəki istilik enerjisi tər şəklində orqanizmdən xaric olunur. Orqanizm tədricən soyuduqda həmin damar mənfəzi daralır və sabit temperatur təmin olunur. 7. Qan orqanizmin ifrazat funksiyasında iştirak edir. Hüceyrələrdə maddələr mübadiləsi nəticəsində çoxlu miqdarda lazımsız və zərəli çöküntü maddələri əmələ gəlir. Həmin maddələr əvvəlcə hüceyrəarası mayeyə keçir, sonra isə sorularaq ifrazat orqanlarına gəlir, orda süzülərək orqanizmdən xaric olunur. Zərərli maddələrin zərərsizləşdirilməsində qaraciyərin rolü çoxdur. Hüceyrələrdə əmələ gələn ammoniyak, bağırsaqda çürüyən zülallar və üzvi maddə qalıqları olan indol, fenol kimi maddələr məhz qaraciyərdə zərərsizləşdirilir, sonra isə böyrəklərdən süzülərək orqanizmdən kənarlanır. 8. Orqanizmin hər hansı yerinin zədələnməsi və yaxud cərrahiyyə əməliyyatları zamanı yaranın sağalmasında qanın mühüm əhəmiyyəti var. İstər sağlam orqanizmin, istərsə də cərrahiyyə əməliyyatından sonra orqanizmin regenerasiyasında qanın həllədici rolü şəksizdir. 9. Travmatik xəstələrdə və cərrahiyyə əməliyyatları zamanı qan lövhəcikləri trombositlərin mühafizə funksiyası çoxdur. Trombositlər qanın laxtalanma prosesini həyata keçirməklə iri damarların ağızını tutur və qanın orqanizmdən kənar olmasının qarşısını alır.

Cərrahlar əməliyyata başlamazdan əvvəl qanın laxtalanma sürətlə öyrənirlər, əgər aşağıdırsa, onu sürətləndirən dərmanlardan istifadə edirək, sonra isə əməliyyata başlayırlar.

### §18.1.2. Qanın laxtalanması

Orqanizm üçün qanın laxtalanması muhüm fizioloji əhəmiyyət daşıyır. Əgər qanda laxtalanma prosesi getməsi, onda hər hansı kiçik zədələnmədən orqanizmdəki qan axıb gedərdi. Ona görə laxtalanmış qan zədələnmiş və yaxud kəsilmiş qan damarının ağızını tutmaqla qan-axmanın qarşısını alır və mühafizə funksiyasını yerinə yetirir. Qanın laxtalanması mürəkkəb biokimyəvi və fizioloji bir proses olub, qanın formalı elementlərindən-trombositlər, leykositlər, plazmasındakı kalsium ionları, fibrinogen züləli, fermentlərdən protrombin (qeyri-fəal) və nəhayət, oksigənin istirakı ilə gedir. Qan laxtalanmasının əsas mahiyyəti həll olunmuş kalloid vəziyyətində olan fibrinogeni maye halında olmayan bərk halı telşəkilli fibrinə cevirməkdir. Qanın laxtalanması haqqında bir çox fikirlər, nəzəriyyələr irəli surülmüşdür. Ancaq onlardan XIX əsrin axırlarında

Tartu universitetinin professoru A.Şmidtin təklif etdiyi nəzəriyyə daha dolgundur və indi də öz əhəmiyyətini saxlayır. Onun fikrincə, qanın laxtalanması prosesi fermentativ prosesdir: qanda həll olmuş maye zülal fibrinogenin nisbətən bərk fibrin tellərinə çevrilməsi trombin və yaxud trombaza (fibrin fermentidir) fermentinin təsiri altında baş verir. Trombin qanın plazmasında hazır vəziyyətdə olmur, əks halda qan damarlarının zədələnməmiş hissələrində qanın laxtalanmasına təsadüf olunardı. Trombin qan damarlarının zədələnmiş yerində qanaxma zamanı əmələ gəlir. Onun əmələ gəlməsi üçün protrombin, trombokinaza və kalsium ionları vacibdir. Protrombin qan plazmasının ayrılmaz tərkib hissəsidir. Trombokinaza isə zədələnmiş qan damarından xaric olmuş qanın tərkibindəki trombositlərin (elecə də limfositlərin) dağıılması və oksigen ilə təması zamanı əmələ gəlir. Həmin trombokinaza fermentinin təsiri və kalsium duzlarının istirakı ilə qanın qeyri-fəal protrombini fəal trombinə çevirilir, trombin isə öz növbəsində fibrogeni fibrin tellərinə çevirir. Fibrin telleri zədələnmiş qan damarının ağızında torcuq şəklində duzülür ki, onun da üzərinə eritrositlər, leykositlər, trombositlər yiğilaraq qan laxtasını əmələ gətirir. Qanın laxtalanma sürətinə xarici mühit amillərindən temperaturun artması, həyecanlanma və qorxu hissəleri öz təsirini göstərir. Qeyd etməliyik ki, qanın tərkibində onun laxtalanmasına əks-təsir göstərən maddələr var ki, onlar da orqanizmin antikoagulyant sistemini təşkil edir. Qaraciyərdə əmələ gələn heparini misal göstərmək olar. Qanın laxtalanmaması patoloji də olur ki, bu xəstəlik də hemofiliya adlanır. Hemofiliya xəstəliyinə tutulmuş insanlarda "qanın laxtalanma faktorları" adlanan antihemofil globulin A və V, beləcə də tromboplastilinin əsasını təşkil edən globulinin sintezi pozulmuş olur.

Son illər bu sahədə aparılan elmi-tədqiqat işləri ilə alınan nəticələr qanın laxtalanma nəzəriyyəsini xeyli təkmilləşdirib. Qida maddələrinin tərkibində orqanizmə daxil olan, eləcə də yoğun bağırsaqdakı bakteriyaların sintez etdiyi K vitamininin catışmaması qanın laxtalanma sürətini azaldır. K vitamini trombotropinin və prothrombinin sintezinə nəzarət edir. Bunlardan ikinci qaraciyərdə məhz K vitamininin təsirindən sintez olunur. Beləliklə, qanın laxtalanması fermentativ proses olub, aşağıdakı üç mərhələ ilə həyata keçirilir.

- 1. Protrombokinaza-trombotropin-trombokinaza;**
- 2. Protrombin-trombokinaza-trombin;**
- 3. Fibrinogen-trombin- fibrin.**


Qanın laxtalanması prosesi fermentativ proses olmasına baxmayaraq, bas beynin böyük yarımkürələrinin qabığı tərəfindən tənzim olunur.

### §18.1.2.3.Qan qrupları və qanköçürmə

Alimlər tədqiqatlar nəticəsində müəyyən ediblər ki, hər hansı səbəbdən çoxlu qan itirən xəstəyə qan köçürməklə onu ölümündən qurtarmaq olur. Hələ 1830-35-ci illərdə Rusiyada qanköçürmə əməliyyatlari bir çox hallarda özünün müsbət nəticəsini vermişdi, lakin ölenlər də çox olmuşdur. Buna səbəb qan qruplarının uyğun gəlməməsi, daha doğrusu, aqqlütinasiya prosesinin getməsi olurdu. Ancaq alimlər, həkimlər onu o dövrdə bilmirdilər. Yalnız XX əsrin əvvəllərində müəyyənləşdirildi ki, qan köçürürlən adamlar arasında ölüm hadisəsinin olmaması üçün qan qrupları uyğun gəlməlidir. 1900-cu ildə Vyana alimi K.Landsteyner qanın 3 qrupunu, ondan bir qədər sonra isə (1907) cəx alimi Y.Yanski 4 qrupunu müəyyən etmişdir. Qan qruplarının ayırd edilməsi qanın eritrositlərində aqqlütinogenin və plazmasında aqqlütinin olub-olmamasına əsaslanır. Bir qayda olaraq, eritrositlərin tərkibində zülali mənşəli xüsusi birləşmə aqqlütinogen müəyyənləşdirilib, "A" və "B" hərfləri ilə işaret olunub. Qanın plazmasında isə " $\alpha$ " və " $\beta$ " aqqlütinin tapılıb. Əgər bir İnsanın qanında həzm A aqqlütinnogeni, həm də  $\alpha$  aqqlütini olarsa, onda müsbət aqqlütinasiya reaksiyası baş verir. Bu isə o deməkdir ki, eritrositlər bir-birinə yapışır, nəticədə damar tutulur və insan ölürlər. I qan qrupu olan insanların eritrositlərində hər iki aqqlütinogen A,B yoxdur, plazmasında isə hər iki  $\alpha$  və  $\beta$  aqqlütin var. II qan qrupu olan insanların eritrositlərində ancaq A aqqlütinogeni, plazmasında isə  $\beta$  aqqlütini olur. III qan qrupu insanların eritrositlərində B aqqlütinogeni, plazmasında  $\alpha$  aqqlütini, IV qan qrupu insanların qanının eritrositlərində həm A, həm də B aqqlütinogeni olur, plazmasında isə hər iki aqqlütinin  $\alpha$ ,  $\beta$  olmur. Aqqlütinogenlərin və aqqlütininlərin eritrositlərində və plazmada olmasını +, olmamasını - ilə işaret etsək qan qrupları belə göstərmək olar.

I	A <sup>-</sup> B <sup>-</sup> , $\alpha^+$ , $\beta^+$
II	A <sup>+</sup> B <sup>-</sup> , $\alpha^-$ , $\beta^+$
III	A <sup>-</sup> B <sup>+</sup> , $\alpha^+$ , $\beta^-$
IV	A <sup>+</sup> B <sup>+</sup> , $\alpha$ - $\beta$

Bu qan qruplarının hansını hansına köçürmək olar? Bu suala cavab vermək üçün aşağıdakı sxemə diqqət yetirək:



Sxemdən göründüyü kimi, I qrup qanı bütün qan qruplarından olan insanlara köçürmək olar, onlara isə ancaq I qrup qanı köçürmək olar. Bu qrupa məxsus olan insanları universal donorlar adlandırırlar. II qan qrup qanı olanlar özlərindən və I qrup qandan qəbul edir, özlərinə və IV qan qrupu olanlara qan verə bilirlər. III qan qrupları isə I qan qrupundan və özlərindən qəbul edir, III və IV qan qruplarına qan verə bilirlər, IV qan qrupu olanlar isə bütün qan qruplarından qəbul edir, ancaq IV qan qrupuna qan verə bilirlər. IV qan qrupu insanları universal resipiyentlər adlandırırlar. Sxemdən hər hansı kənara çıxmalar ölümə nəticələndiyindən klinik təbabətdə qan qruplarının təyini və lazımlı gəldikdə düzgün tətbiqi mühüm əhəmiyyət kəsb daşıyır.

Qan qrupları insanın bətdaxili dövrünün ilkin mərhələlərində (mayalandıqda) irsi olaraq formalasır və sonradan onu dəyişmək mümkün deyil. Müqayisə üçün deyək ki, II və III qan qrupuna aid olanların nigahından bütün qan qrupları olan övladların anadan olması mümkündür. Qeyd olunan qan qrupları ilə yanısı, insanların 85%-də eritrositlərin tərkibində müsbət rezus-faktor kimi adlandırılan aqqlütinogenin olduğu da aşkar edilib. İnsanların qalan 15%-də isə mənfi rezus-faktor tapılıb. Rezus-faktorun tapılması mühüm praktik əhəmiyyət dasıyır. Rezus-faktorlu qanı mənfi rezus-reaksiyalı adama köçürdükdə sonuncunun plazmasında eritrositləri hemoliz edən maddə əmələ gəlir ki, bu həyat üçün cətəhlükəlidir.

Rezus-faktorun yoxlanılması hamilə qadınlar üçün cətəhlükəlidir, çünkü doğuşdan sonra onlara qan köçürmək lazımdır. Ana mənfi rezus-reaksiyalı, döл isə atadan müsbət rezus-faktor qazanmışsa, bu zaman döлün qanı plasentadan ananın qanına keçərək ananın qanını immunlaşdırır. Belə anaya müsbət rezus-faktorlu qanın köçürülməsi tez bir zamanda hemolizlə nəticələnir ki, bu da bədbəxt hadisəyə səbəb olur. Göstərdiyimiz misalda döл üçün də təhlükə var. Ana qanın plazmasında antirezus-hemolizin əmələ gəlir ki, o da əksinə, anadan döлə keçərək onun ölümüne səbəb olan eritrositlərin hemolizinə və qanazlığına gətirib çıxarırlar.

#### §18.1.2.3.4.Qanın yaş xüsusiyyətləri

Yenidögülmüş körpənin ümumi bədən kütləsinin 15%-ni qan təşkil edir, bir yaşında isə bu göstərici 11 %-ə enir. Müqayisə üçün deyək ki, orta yaşılıarda bədən kütləsinin 7-8 %-i qandır. Qanın plazmasının va hüceyrəsinin əmələ gəlib-formalaşması uşaq orqanizminin embrional inkisafinin ilkin mərhələsindən başlayır. Anabətn inkisafının əvvəlində damarların daxili divarında ilkin qan hüceyrələri formalaşır. 3-cü aylığından isə qaraciyerda müxtəlif yetişmə dərəcəli eritrositlərə rast gəlinir. Bu proses eritropoez adlanır. 3-4 aylıqda eritropoez sümük iliyində, dənəsiz leykositlər isə dalaqda və limfa duyuñlərində əmələ gəlir. Embrional qan yaradıcı orqanlara qaraciyər, dalaq, sümük iliyi ilə yanaşı, limfa düyunləri və selikli qişaların limfatik follikulları da aiddir. Danəli leykositlər, eritrositlər və trombositlər ancaq sümuk iliyində, dənəsiz leykositlər isə dalaqda əmələ gəlir.

Qanın hüceyrəvi elementlərinin say dinamikası da yaşla əlaqədar olaraq dəyişir. Eritrositlərin və hemoqlobinin miqdari yeni doğulmuşlarda yaşılırlara nisbətən çox olur. Məsələn, körpələrin  $1 \text{ mm}^3$  qanında 7,2 mln. Eritrositlər olur. Sonrakı aylar onların sayı azalaraq 5-6 aylığında 4-4,5 mln. çatır. Eləcə də hemoqlobinin miqdari yaşılırlara nisbətən 65-80%-dək enir. 1 yaşında isə eritrositlərin və onun tərkib elementləri olan hemoqlobinin miqdari artaraq yeniyetməldəki seviyyəyə çatır. Yenidögülmüş larda və məktəb yaşılıarda nüvəsiz eritrositlərlə yanaşı, çoxlu nüvəli eritrositlərə rast gəlinir. Nüvəli eritrositlər eritroplastlar adlanır və onlara körpələrin  $1 \text{ mm}^3$  qanında 600-dək rast gəlinir. Dünyaya təzəcə gəlmış körpələrin qanında leykositlərin miqdari yeniyetmə və yaşılırların analoji göstəricilərdən daha kəskin fərqlənir. Orta yaşılıların  $1 \text{ mm}^3$  qanında 68 min leykosit olduğu halda, yenidögülmüşlərin qanında 29000-ə qədər olur. Bu yüksək göstərici bir ay müddətinə təqribən 10-11,5 minə qədər enir və bir il dəyişmir. İkinci ildən leykositlərin miqdari tədrican enməyə başlayır, 12-14 yaşında isə 7-8 min olur. Körpələrdə leykositlərin miqdarının çox olmasına baxmayaraq, onların faqositoz fəallığı yaşılıardakına nisbətən zəifdir. Elə bu səbəbdən də körpə orqanizmi müxtəlif yolu xəstəliklərə həssas olur, daha doğrusu, immun sisteminin zəif olmasından xəstəliklərə daha tez tutulurlar. Lakin bu çatışmamazlıq ana südu ilə aradan qaldırılır. Ana südünün tərkibində çoxlu miqdarda anticisimciklər funksiyasını daşıyan qammaqlobulin olur ki, o da sağın orqanizminə keçərək müdafiə sisteminin yaranmasında istirak edir. Müdafiə sisteminin yaranmasında mərkizi sinir sistemi və daxili sekresiya vəzilərinin funksional yetişməsi də rol oynayır.

Eritrositlərdən və leykositlərdən fərqli olaraq trombositlərin say dinamikası yaşla əlaqədar olaraq o qədər də dəyişmir. Belə ki, körpə dünyaya gələndə onun  $1 \text{ mm}^3$  qanında orta hesabla 219 min trombosit olur.

Yaşlılarda bu göstərici 200-400 minə bərabərdir. Qanın hüceyrələrinin miqdarı təkcə yaşla əlaqədar deyil, xarici mühit amillərinin təsirindən, sevincdən, həyəcandan (emosional vəziyyətdən) və ekstremal vəziyyətdən asılı olaraq dəyişə bilir. Məsələn, fiziki iş görən zaman ibtidai sinif sagirdlərinin və bədən tərbiyəsi dörsindən sonra eritrositlərin və leykositləri (neytrophiller və limfositlərin) miqdarı bir qədər artır. Qanın kimyəvi tərkibi də yaşla əlaqədar olaraq qismən dəyişilir. Bu dəyişmələr həm üzvi, həm də qeyri-üzvi maddələrin miqdarında özünü göstərir. Məsələn, südəmər körpələrin qanında qlobulinin (gammaqlobulin) miqdari albuminlərlə müqayisədə daha çox olur. Uşaq böyüdükcə qlobulinlərin miqdarının azalması, albuminlərin isə miqdarının artması müşahidə olunur. Körpələrin qanında şəkərin miqdarı bir qədər az olur 70-80mq %, 12-14 yaşında isə artaraq 120mq %-ə çatır. Uşaqların qanında qeyri-üzvi maddələrdən natrium az, kalium isə çox olur. Yaş artdıqda bunların miqdarında tərs mütənasiblik özünü göstərir.

#### §18.1. 4. İmmunitet

Böyük rus alimi İ.I.Meçnikov müəyyən etmişdir ki, leykositlər orqanizmdə mühüm müdafiə funksiyasını yerinə yetirirlər. Onlar orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsizləşdirir, nəticədə özləri də ölürlər və cirk, irin əmələ gəlir. Bu prosesi alım faqositoz, leykositləri isə faqositlər adlandırıb. Meçnikovun bu fikri sonradan immunitet təliminin əsasını qoydu. Bu keşf keçirici xəstəliklərin qarşısının alınmasına xidmət etmiş və bəşəriyyəti qırğınlardan qurtaran peyvəndləmə üsulunu yaratmışdı. Məlumdur ki, orqanizmə düşən bakteriyalar özlərindən toksin adlanan zəhər hazırlayaraq düşdüyü yerə buraxırlar. Orqanizm isə həmin toksini-zəhəri neytrallaşdırıb antitoksin hazırlayıb. Bu antitoksinlərin bəziləri qanın bir tərkib elementi kimi illərlə orqanizmdə qalır, ona görə də insanlar həmin xəstəliyə təkrarən tutulmurlar. Keçici xəstəliklərə qarşı orqanizmin müqavimətinin artması immunitet adlandırılmışdır. Immunitet latin sözü olan "immunis" sözündən götürülüb, xilas etmə, azad etmə deməkdir. Vaksin və zərdablari orqanizmə yoluxdurmaqla onda aktiv və yaxud passiv immunitet yaradılır ki, sonradan həmin orqanizm o xəstəliyə tutulmur.

**İmmunitetin iki növü var:** 1. Anadangəlmə - növə məxsus olur. 2.Sonradan qazanılan – fərdə məxsus olur. Anadangəlmə immunitet növü irsi əlamətidir. Məsələn, dovsan və yaxud it poliomelit (uşaq paralici) xəstəliyinə, insan isə iribuynuzlu qaramalın cuma xəstəliyinə tutulmur.

Sonradan qazanılan immunitet özü də iki yerə bölünür. 1. Təbii. 2.Süni. Bunlardan hər ikisi də aktiv və passiv immunitetlərə bölünür. Təbii

aktiv immunitet orqanizmdə o vaxt əmələ gəlir ki, insan həmin xəstəliyi kecirir. Məsələn, insan usaqlıqda qızılca, göy öskürək, su çıçayı xəstəliklərini kecirirsə, o bir daha həmin xəstəliyə tutulmur, çünki onun qanında həmin xəstəliyə qarşı xüsusi maddə-antitel əmələ gəlir. Həmin antitel zülalı maddə olub, yad cisimləri (mikroorqanizmləri) və zəhəri zərərsizləşdirir. Təbii passiv immunitet isə ananın qanı ilə plasenta vasitəsilə kecərək döldün qanına düşür və döldə əmələ gəlir. Passiv immunitet ananın südü ilə də keçə bilir. Məsələn, skarlatina, difteriya və s. Lakin 1-2 il keçidikdən sonra həmin antitellər dağılırlar, orqanizmdən tədricən çıxır və uşaq həmin xəstəliklərə tez bir zamanda yoluxa bilmir. Süni aktiv immunitet sağlam adama və yaxud heyvana xəstəlik törədən mikroorqanizmlərin zəifləmiş kütləsini və yaxud mikrob zəhəri-toksinini yoluxdurduqdan sonra əmələ gəlir. Bu preparatin vaksinindən köçürüldükdən sonra həmin adam o xəstəliyə yüngül formada tutulur, orqanizmdə antitel əmələ gəlir. Süni passiv immunitet – orqanizmə tərkibində xəstəliklərdən mikrob və onun zəhəri olan antitel və antitoksin olan zərdab köçürürlər. Zərdabı başlıca immunlaşdırılmış at qanından alırlar. Passiv immunitet bir aydan çox orqanizmdə qalmır, ancaq orqanizmə zərdabi köçürən kimi özünü göstərir. Vaxtında müalicəvi zərdabin orqanizmə köçürülməsi bir çox ağır keçirici xəstəliklərin tez bir zamanda qarşısının alınmasına səbəb olur. Əgər vaxtında zərdab vurulmasa, onda orqanizm həmin xəstəliyə qarşı lazımı miqdarda antitel hazırlaya bilmir və nəticədə ölürlər. Elə keçirici xəstəliklər var ki, orqanizm bir neçə dəfə ardıcıl olaraq tutulur, o zaman immunitet əmələ gəlmir.

### **§18.1. 5.Uşaq orqanizminin postnatal inkişafı prosesində immun reaksiyalarının formalashması**

Embrional inkisaf dövründə döldün orqanizmində antitellər formalashır. İlk 3 aylıqda körpələr bir qayda olaraq, keçici xəstəliklərə tutulmurlar. Buna səbəb ana orqanizmdən alınan immun telləridir. Anadan plasenta vasitəsilə antitel daşıyıcısı olan qammaqlobulin dölə keçir. Antitellərin bəziləri isə süd vasitəsilə körpəyə çatır. Orqanizm böyüdükcə onun immunoloji xüsusiyyəti formalasmağa baslayır. İkinci ilin sonunda artıq bir neçə immun cisimciyi əmələ gəlir. Müəyyənləşdirilib ki, kollektivdə böyükən uşaqlarda immun reaksiyalan daha tez formalasır. Buna səbəb həmin uşaqlarda gizli immunlaşma ehtimalının çox olmasına təsdiq olunur. Ancaq həmin dövrdə orqanizmdə artıq bu xəstəliyə qarşı antitellər əmələ gəlir. 10 yaşı uşaqlarda orqanizmin immun xüsusiyyəti yaxşı inkisaf edir. 10-dan 40 yaşadək nisbi sabitlik dovrü olur, 40 yaşından sonra isə orqanizmin immun xüsusiyyəti

azalmağa baslayır. Orqanizmin immun reaksiyasının formalaşmasında profilaktik peyvəndin rolü çox böyükdür.

Bəzi xəstəlik törədilərinə qarşı peyvənd və təkrar peyvənd-revaksinasiya vaxtı aşağıdakı kimidir:

1. Vərəmə qarşı anadan olandan 5-7 gün sonra təkrar peyvənd 7, 12 və 17 yaşında;

2. Polimelitə qarşı ilk dəfə 2 aylığında, revaksinasiya 1,2 və 3 yaşında, daha sonra 7 və 15-16 yaşında;

3. Difteriyaya, göy ösküürəyə qarşı ilk dəfə 5-6 aylığında, təkrar peyvənd 2-3 və 6 yaşında (məktəbə getməmişdən əvvəl)

4. Çiçəyə qarşı ilk dəfə 1-1,5 yaşında, təkrar peyvənd 8 və 15 yaşında;

5. Qızılçaya qarşı ilk dəfə 10 aylığında, 8 yaşında isə peyvənd olunmamış və qızılçaya tutulmamış körpələrin hamısına.

### §18.1.6. Qan dövranı orqanları

Qan dövranı sisteminin orqanları orqanizmin daxili maye muhitinin daim sabit vəziyyətdə saxlanması, orqan və toxumalara qida maddələri və oksigenin daşınmasına, maddələr mübadiləsi nəticəsində hüceyrələrdə əmələ gəlmiş çöküntü maddələri və karbon qazının orqanizmdən çıxarılmasına, eləcə də orqanizmin istilik tənzimini xidmət edir. Ümumilikdə götürüldükdə, insanın bütün orqanlarının fəaliyyəti qan dövranı orqanlarının funksiyası ilə üzvi sürətdə əlaqədardır.

Qan dövranı orqanlarına ürək, arteriya, vena və kapilyarlar aiddir.

**Ürək.** İçərisi boş kisə şəkilli bir orqandır. Daxili xüsusi arakəsmə ilə iki qulaqcığa və iki mədəciyə ayrıılır. Sağ və sol hissələri isə bütöv arakəsmə ilə bir-birindən ayrılır. Qan qulaqcığından mədəciyə xüsusi axar vasitəsilə tökülmür. Axarin açılıb-bağlanması taylı qapaqlarla elə tənzimlənir ki, mədəciyə tökülmüş qan geriyə qulaqcığa qayıtmamasın. Axarin açılıb bağlanması taylı qapaqlarla elə tənzimlənir ki, sağ mədəcikdən çıxan ağciyər kötüyü divarında aypara qapaqları olur. Ürəyin sol hissəsində bu qapaqlar iki ədəd, sağ hissəsində isə üç ədəd olur. Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır.

Uzunluğu 12-15 sm, eni 9-11 sm olan ürək yastılaşmış, konusabənzər, əzələvi bir üzv olub, döş qəfəsində sol tərəfdə, ağciyərlərin arasında, diafraqmanın vətər mərkəzi üzərində asimetrik bir vəziyyətdə yerləşmişdir. Hər bir sağlam insanın ürəyi öz yumruğu boyda ola bilər.

Onun 2 ucu, 2 səthi və 2 kənarı vardır. Enli ucu - əsası yuxarı, sıvri ucu - zirvəsi onə doğru gedir. 250-300 qram ağırlığında və ya insanın öz yumruğu boyda olur.

Ön döş qabırğa səthi çıxıqdır və döş sümüyü ilə III, VI qabırğa qıçırdıqlarla söykənmişdir. Aşağı diafragma səthi əksinə olaraq yastılaşmışdır və diafraqlanın vətər mərkəzinə söykənmişdir. Ön mədəcikarasi şırımda ürəyin sol tac arteriyası, dal şırımda isə sağ tac arteriyası yerləşir.

Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir. Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış (yığılmış) aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360 q arasında dəyişir.

İnsanın ürəyi döş qəfəsinin sol nahiyyəsində assimetrik vəziyyətdə yerləşir. Ürək perikard adlanan kisə ilə örtülmüşdür. Ürək xaricdən epikard, ortadan əzələvi qat olan miakard, daxildən isə endokarddan təşkil olunub.

Miakard ürəyin əsas kütləsidir. O, xüsusi qrup eninəzolaqlı əzələ toxumasıdır. Skelet əzələlərindən bir neçə əlamətlərinə görə fərqlənir. Hər şeydən əvvəl, ürək əzələ liflərində xüsusi bağlayıcı atmalar var ki, onun hesabına da ürək hər hansı bir qıcıqa bütövlükdə cavab verir. Ürək qeyri-iradi fəaliyyət göstərdiyi halda skelet əzələləri iradi olaraq yığılırlar. Topoqrafik cəhətcə da fərqlənir. Ürək daxildə döş qəfəsi boşluğununda yerləşdiyi halda, skelet əzələləri nisbətən xaricdə sümüklər üzərində yerləşir.

Yuxarıda qeyd olunan birinci fərq daha maraqlıdır və ürəyin fəaliyyətində mühüm rol oynayır. Paralel yerləşən əzələ liflərini bir-birilə birləşdirən tipik liflər olur ki, onlar da ürəyin avtomatizmini təşkil edirlər. Həmin liflərin tərkibində ehtiyat qida maddəsi qlikogen daha coxdur və *Purginye lifləri* adlanır.

Ürək ritmik olaraq yığılib-açılmazı üçün lazım olan qıcığı aşağı və yuxarı boş venaların birləşrək sağ qulaqcıqa daxil olduğu nahiyyədə yerləşən sino-atrial düyündən alır. Keyks Flak düyüni ürək avtomatizminin funksional sisteminin başlanğıcıdır. Oyanma impulsu həmin düyündən 800-1500 mm/san sürətlə iki qulaqcıq arasındaki arakəsmədəki atriventikulyar sinus adlanan və ürək avtomatizminin ikinci hissəsini təşkil edən sahəyə ötürülür. Lakin burda oyanma dalğasının sürəti çox zəif - 200 mm/san olur. Həmin sürətli oyanma impulsları ürək avtomatizmi funksional sisteminin üçüncü hissəsinə çatdırılır.

Üçüncü hissə sağ və sol mədəciklər arasındaki arakəsmədə yerləşir və Hissa dəstəciyi adlanır. Bu dəstəcikdə oyanma dalğalarının nəql olunma sürəti artaraq 4000 mm/san çatır. Hissa dəstəciyinin lifləri iki ayaqcıq

şəklində sağ və sol mədəciyin əzələ liflərində yayılırlar. Göründüyü kimi, oyanma dalgaları ürəyin qulaqcığından mədəciyinə məhz Hissa dəstəciyi tərəfindən ötürülür. Keys Flak duyünündə yaranan və bütün ürək əzələləri boyunca yayılan oyanma impulslarına nəzarət məhz mərkəzi sinir sistemi tərəfindən aparılır.

Reflektor xarakter daşıyan ürəyin fəaliyyətinə iki cüt efferent sinir təsir göstərir ki, bunlara da simpatik və azan sinir lifləri aiddir. Simpatik sinirlər ürəyin fəaliyyətinə qüvvətləndirici və yaxud gücləndirici təsir, azan sinir isə ürəyin fəaliyyətinə tormozlaşdırıcı təsir göstərir.

Ürək əzələsinin müəyyən ardıcılıqla ritmik olaraq yiğilib-açılması ürək tsiklini təskil edir. Sağlam insanda bir dəqiqliq ərzində urək tsikli 65-75 dəfə olur. Hər ürək tsikli isə üç fazadan ibarətdir.

**Ürəyin nasos funksiyası və döyünməsinin fazaları.** Ürək əzələsinin bir dəfə yiğilib-boşalması ürək döyiñməsi adlanır. Ürək əzələsinin yiğilmasına, yəni qulaqcıq və mədəciklərin yiğilmasına sistola, onların boşalmasına isə diastola deyilir. Belə ki, əvvəlcə qulaqcıqlar sistola vəziyyətində mədəciklər diastola vəziyyətində. sonra isə mədəciklər sistola, qulaqcıqlar diastola vəziyyətində olur. Nəticədə ürək boşluğununda əmələ gələn təzyiq fərqi qanOn qulaqcıqdan mədəciklərə, ordan damarlarla orqan, toxuma, hiceyrələrə və yenidən boş venalarla ürəyin sağ qulaqcığına, ağciyər venaları ilə isə ürəyin sol qulaqcığına və mədəciklərə keçməsinə səbəb olur.

- faza qulaqcıqların sistolası (A, davamı OIS). Sinus düyunünün peysmeyker hüceyrələri depolizasiya edir və oyanma qulaqcıqların əzələsinə yayılır. EKQ-da P deşiyi qeyd olunur. Qulaqcıqların yiğilması təzyiqi artırır və mədəciyə əlavə olaraq (öz axınından əlavə) qanın daxil olmasına səbəb olur. Bu zaman mitral (taylı) qapaqlar açıq, aorta aypara qapaqları isə bağlı olur. Qulaqcıqların sistola fazası 0,1 san davam edir.

- faza mədəcikləri sistolası. (B-D, müddət 0,33S). Oyanma dalğası AV-dğyndən keçən Hiss dəstəsinə, Purkine liflərinə və ürək əzələsinin hüceyrələrinə çatır. Mədəciklərin depolyarizasiyası EKQ-da QRS kompleksində özünü əks etdirir. Mədəciklərin yiğilmasının başlanması mədəcikdaxili təzyiqin artması, qulaqcıq-mədəcik qapaqlarının bağlanması və 1 ürək tonunun yaranması ilə müşayit olunur. Mədəciklərin sistolası iki dövrə: 1) gərginləşmə, 2) qanın damarlara qovulması dövrlərinə bölünür. Beləliklə, mədəciklərin sistolası 0,3 saniyə

- müddətində baş verir. Bundan mədəciklərin gərginləşmə dövrünə 0,05-0,08 saniyə, qanın qovulma dövrünə isə 0,22-0,25 saniyə vaxt sərf olunur. Bu fizioloji prosesi mədəciklərin sistolasını daha ətraflı aşağıdakı kimi izah etmək olar.

**III faza** - qulaqcıq və mədəciklərin bir yerdə ümumi pauzası və ardıcıl boşalması və ya mədəciklərin ümumi diastolasi dövrünü əhatə edir. Bu zaman taylı qapaqlar bağlı olur. Aypara qapaqlar isə mədəciklərdən qanın tədricən qovulması başa çatdıqdan sonra bağlanır.

Bələliklə, qulaqcıqların sistolası (I faza) 0,1 saniyə, mədəciklərin sistolası (II faza) 0,3 saniyə, onlarmın diastolası 0,5 saniyə davam edir. Bütün ürəyin, yəni qulaqcıqlar və mədəciklərin birlikdə diastolası III faza - 0,4 saniyə davam edir. Deməli, bir ürək döyünməsinə 0,8 saniyə vaxt sərf olunur. Normada sağlam adammın ürəyi bir dəqiqədə 70-75 dəfə döyünməlidir.

**Ürəyin qovduğu qanın miqdarı (sistolik, dəqiqlik, sutkalıq həcm)**  
Normal halda ürək hər dəfə sistola etdikdə sağ və sol mədəcik eyni miqdarda 70-80 ml qan qovur. Sistola zamanı hər bir mədəciyin damarlara vurdugu qanın həcmində, ürəyin sistolik həcmi deyilir. Əgər ürəyin sistola zamanı qovduğu qanın miqdarmı və bir dəqiqədə ürək döyünmələrinin sayıni biisək, onda dəqiqlik həcmi təyin etmək asandır. Məsələn, sol mədəciyin sistola zamanı aortaya vurdugu qanın həcmi 75ml, ürək döyünmələrinin sayı isə 75- 80-a bərabərdirse onda ərəyin dəqiqlik həcmi (ÜDH) - sistolik həcm (SH) $X$  ürək döyünmələrinin sayı. Onda dəqiqlik həcm 1)  $75 \times 75 = 5625 \text{ ml} = 5,6/$ , 2)  $75 \times 80 = 6000 \text{ ml} = 6/$  bərabər olacaqdır. Orta yaşlı adamlar üçün bu dəqiqlik həcm 4-6/ bərabər olur. Bir gün müddətində isə 8-10 min / qan qovur. Ağır fiziki iş zamanı qovulan qanın həcmi 4-7 dəfə artır. İnsanda dəqiqlik həcmi təyin etmək üçün klinikalarda bu həcmi Fik tərəfindən təklif olunan üsuldan istifadə edirlər. Fik üsulunda dəqiqlik tutumu tapmaq əzəznən arterial və venoz qanda oksigenin miqdarı faizlə fərqi təpilir. Sonra bir dəqiqə ərzində insanın sərf etdiyi oksigenin həcmi müəyyən edilir. Tutaq ki, bir dəqiqədə ağıciyərlərdən qana 400 ml oksigen daxil olmuş və oksigenin arterial-venoz qan arasındakı fərqi 8%-dir, onda bir dəqiqədə ağıciyərlərdən  $100 \times 400 = 5000 \text{-ml}$  qan keçməlidir. Qanın bu miqdarı dəqiqlik tutum hesab olunur.

Hesablama məbləğləri göstərir ki, ürək dəqiqədə 60-80 dəfə vurarsa, sol mədəcik aortaya dəqiqlik 6, saatda 360, bir gündə 8,640 litr qan qovur. 70 il yaşayan adamin ürəyi təxminən 2.600 milyon dəfə vurur və 150.000 ton qan qovur. Fiziki işdə ürəyin vurgusu xeyli artır. Məsələn, yarış zamanı idmançıların ürəyi dəqiqlik 250 dəfədən çox vurur.

Ürək vurgusunun sayı yaşla da əlaqədardır. Bir yaşa qədər uşaqlarda ürək vurgularının sayı dəqiqlik 100-200, 10 yaşda 90-120 və daha yuxarı yaşlarda 60-80, qocalarda isə yenə də tezləşərək 90-95-ə çatır.

**Ürəyin avtomatizmi.** Avtomatizm qabiliyyətini ürək, bağırsaq, uşaqlıq əzələləri və ağızın selikli qişasında təcrübə vasitəsilə müşahidə etmək olar. Ürəyin avtomatizmini müşahidə etmək üçün narkoz verilmiş qurbağanın cərrahi yolla döş qəfəsini açıb. ürəyini çıxarıb adı şüsha üzərinə qoyub, onun ürəyinin döyünmələrinin bədəndə olduğu kimi müəyyən müddət davam etdiriyini müşahidə etmək olar. Buna səbəb ürəyin özündə olan atipik əzələlər və sinir düyünləridir. Bədən temperaturuna qədər qızdırılmış Ringer-Lokk məhlulu içərisində saxlanmış istiqanlı heyvanlarDn iirəyi 4-5 gün fəaliyyətini davam etdirir. Təcrid olunmuş ürəyin aortasma alman alimi Langendrofun üsulu ilə içərisində bədən temperaturu qədər qızdırılmış Ringer məhlulu doldurulmuş kanyula (şüsha boru) keçirək, belə ürəyin uzun müddət öz fəaliyyətini davam etdiriyini görmək olar. Deməli, bədəndən təcrid edilərək çıxarılmış ürəyin MSS və mühitlə təsir əlaqəsi olmadan ritmik olaraq təqəllüs etməsinə ürək avtomatizmi deyilir. Bu üsulla öləndən 1-2 gün sonra ölmüş insanın ürəyini (A.A.Kulyabko (1902), S.V.Andreyevə (1949) canlandırmaq mümkün olmuşdur. Ürək avtomatizmi haqqında iki nəzəriyyə vardır.

Miogen nəzəriyyəsi. Tədqiqatlarına görə ürəyin avtomatizmə səbəb əzələ elementləridir. Bu nəzəriyyə tərəfdarlarına görə, toyuq embrionunda sinir elementləri inkişaf etmədiyi halda ürək sistola və diastola edir. 40-45 il bundan əvvəl ürəkdən bir lif çıxarıb qidalı mühitdə əkmışlar. Bu lif ət parçasına çəvrilmiş və 40 günə qədər sinir düyünsüz ritmik təqəllüsünü davam etdirmişdir. Deməli, bu avtomatizmə səbəb sinir düyünlərsiz ürək əzələsidir.

Neyrogen nəzəriyyəsinin tərəfdarları neyrogenistlərə ürəyin avtomatik fəaliyyətinə səbəb ürəkdə olan sinir düyünləridir və bu düyünlər ürəkdə yerləşir. Ürək fəaliyyətinin ekstrakardial tənzimi vegetativ (avtonom) sinir sisteminin parasimpatik (azan sinir) və simpatik şöbələr vasitəsilə həyata keçirilir.

**Parasimpatik innervasiya:** ürəyə preqanqlionar parasimpatik sinir lifləri azan sinirin tərkibində hər iki tərəfdən daxil olur. Sağ azan sinir lifi sağ qulaqcığı innervasiya edir və qulaqcığın sinus düyüünü nahiyyəsində six kələf əmələ gətirir. Sol azan sinir lifi daha çox atrio-ventikulyar (AV~düyün) düyüne çatır. Məhz buna görə sağ azan sinir əsas etibarilə ürək döyünmələri tezliyinə, sol isə (atrio-ventikulyar (AV) nəqletməyə təsir edir. Bu sinirlər vegetativ sinir sisteminə aid olub, iki neyrondan ibarətdir. Çıxməsi azan siniri əmələ gətirən birinci neyron uzunsov beyindən başlayıb ürəyin intramural qanqliyasmada qurtarır. Burada ikinci neyron yerləşir. Onun çıxmaları sinoarterial düyüne, qulaqcıqların əzələ lifləri və atrioventikulyar düyüne gedir. Mədəciklər azan sinirlə innervasiya olunmur. Mədəciklərin parasimpatik innervasiyası qulaqcıqlarla müqayisədə zəif

olur. Azan sinirin qüvvətli oyanması ürəyin fəaliyyətini bir neçə saniyə tam dayandırıb ilər, lakin sonra «azan sinir həmin oyanmanın təsirinin altından çıxır» və normaya nisbətən daha tez-tez döyünməyə başlayır. Azan sinirin stimulyasiyası ürəyin yiğılma qüvvəsini 20-30% azalda bilər. Azan sinirin lifləri əsas etibarilə qulaqcıqlarda paylanmışdır, mədəciklərdə isə onlar çox azdır. Onlarla işi ürəyin yiğılma qüvvəsini miiəyyən edir. Belə ki, azan sinirin qidalanması əsasən ürək döyünmələrin sayınn azalmasına, onun qüvvəsinin azalmasına nisbətən daha çox təsir edir. Lakin ürək böyük yük almada işlədikdə onun döyünmələrinin sayı, onun yiğılma qüvvəsinin zəifləməsi ilə birlikdə 50%-ə qədər azala bilər.

Azan sinirin ürəyə təmiz ləngidici təsirini 1845-ci ildə Veber qardaşları (Eduard Veber və Erest Veber) öyrənmişlər. Onlar azan siniri qıcıqlandırıldıqda ürək fəaliyyətinin zəiflədiyini və ləngidiyini müşahidə etmişlər. Bu hadisə orqanizmdə sinirlərin ləngidici təsirinə aid ilk təcrübə idi.

Kəsilmiş azan sinirin mühiti ucunu zəif elektrik cərəyanı ilə qıcıqlandırıldıqda ürək döyünmələrinin sayı azaldır - buna, mənfi xronotrop təsir deyilir. Eyni zamanda təqəllüsün amplitudası azalır, bu isə mənfi inotrop təsir adlanır.

Azan siniri daha qüvvətli elektrik cərəyanı ilə qıcıqlandırıldıqda onun, azan sinirin ürək əzələsinin oyanıcılığı azalır, bu, mənfi batmatrop təsir adlanır. Bu siniri qıcıqlandırırdıqda ürək əzələsində oyanmanın nəqletmə qabiliyyətinin zəifləməsinə isə tnötrop təsir deyilir. Qıcıq uzun müddət davam etdikdə ürək azan sinirə tabe olmayıaraq simpatik təsirə keçir və yenidən fəaliyyətə başlayır.

**Simpatik innervasiya.** Ürək üçün preqanqlionar simpatik liflər onurğa beynin yuxarı döş seqmentlərin yan buynuzlardan gedir. Postqanqlionlar adreneqriq lif simpatik sinir zəncirinin düyünün neyronlarmm aksonundan (ulduz şəkilli və yuxarı beyin simpatik düyünün müəyyən hissəsindən) əmələ gəlir. Onlar orqana bir neçə ürək sinirlərinin tərkibində və ürəyin bütün şöbələrinə bərabər paylanır. Terminal liflər ürək əzələsinə daxil olur, koronar damarları müşayiət edir və nəqledici sistemin elementlərinə daxil olur. Qulaqcığın əzələsinin daha yüksək six adrenerqiq lifi var. Mədəciklərin hər beşinci kordiomiositi kardiomiositin plazmolemmasmdan 50 mkm məsafədə qurtaran adrenerqiq terminalla təmin olunur. Simpatik stimulyasiyanın effekti qulaqcıq və mədəciklərin yiğılma qüvvəsi artır - (müsbat inotrop təsir) ürək döyünməsinin tezliyi artır - (müsbat xronotrop təsir) nəqletmə qabiliyyəti yüksəlir (müsbat dramatrop təsir), oyanma qabiliyyətini artırır (müsbat batmotrop təsir).

Belə ki, ərəyin nasos funksiyasının effektliyinə simpatik və azan sinirin impulsları ilə nəzarət olunur.

Simpatik sinirin qıcıqlandırılması ürək döyünmələrinin sayını 70-dən 200-ə qədər və hətta 250 qədər artırı bilər. Simpatik stimulyasiya ürəyin yiğilma qüvvəsini yüksəltməklə ərəkdən qovulan qanın həcmi və təzyiqini artırır.

### §18.1.7. Ürək-damar sistemi fəaliyyətinin tənzim olunması

İlk dəfə olaraq Veber qardaşları 1845-ci ildə tədqiqatlarla müəyyənləşdirildilər ki, uzunsov beyində yerləşən azan sinir döyüünü qıcıqlandırılması ürəyin fəaliyyətinə müxtəlif cür təsir göstərir.

Azan sinirlər cütdür, onun sağ lifləri ürəyin sinoatrial döyüünü, sol lifləri isə atrioventrikulyar döyüünü gəlib çatır. Sonralara müəyyənləşdirildi ki, ürək fəaliyyətinə azan sinirlə yanaşı onurğa beynindən çıxan simpatik sinirlər də təsir göstərir. Azan sinir ürək fəaliyyətinə tormozlayıcı, simpatik sinir impulsları isə qüvvətləndirici təsir göstərir. Qan damarlarının mənfəzinin dəyişməsi simpatik sinir impulslarının hesabına olur. Lakin ürəyin işi, eləcə də qan damarları mənfəzinin dəyişilməsi orqan və toxumaların qida maddələrinə və oksigenə olan tələbatından asılı olaraq dəyişə biir. Mühit dəyişilmələrinə qarşı ürək-damar sisteminin qazandığı belə uyğunlaşma əlaməti bir-biri ilə qarşılıqlı surətdə fəaliyyət göstərən sinir sistemi və humoral yolla tənzim olunur. Ürəyin və qan damarlarının fəaliyyətinə təsir edən sinir impulsları mərkəzdənqacaq sinirlərlə üzvlərə gəlir. Hissi sinirlərin ucları hər hansı bir amilin təsirindən qıcıqlanarsa, onda reflektor yolla ürəyin fəaliyyəti dəyişər. İsti, soyuq, iynə və digər qıcıqlandırıcılar mərkəzəqacaq sinirlərin reseptorlarına təsir göstərərək mərkəzi sinir sisteminə ötürülür, ordan isə azan sinir və simpatik sinirlərlə ürəyə və damarlara çatdırılır.

Ürək fəaliyyətini tənzim edən neyron yiğimlarına təkcə uzunsov və onurğa beynlərində deyil, eləcə də baş beyin yarımkürələrinin qabiğında, hipotalamusda və beyincikdə də rast gəlinir. Məlumdur ki, ağrı hissələri ürək döyünmələrini artırır. Xəstələnmələr zamanı uşaqa iynə vurulursa, ağıxalatlı həkimi gördükdə belə, uşaqda şərti reflektor yolla ürək döyünməsi artacaq. Belə hallara idmançılarda startdan əvvəl və tələbələrdə imtahandan qabaq təsadüf olunur.

Azan sinirlərin mərkəzi simpatik sinirlərdən fərqli olaraq daim oyanaqlıq vəziyyətində olur. Oyanaqlıq vəziyyəti böyrəküstü vəzin ifraz etdiyi adrenalin hormonunun və qanın tərkibindəki kalsium ionlarının təsiri ilə saxlanılır. Ürək və damarların fəaliyyətinə sinirlərlə yanaşı olaraq daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr – hormonlar və digər duzlar da təsir göstərir. Hormonal tənzimdə xüsusi yeri böyrəküstü vəzin

ifraz etdiyi adrenalin tutur. Adrenalin ürək fəaliyyətini artırır, qan damarlarının mənfiəzini daraldır. Parasimpatik sinirlərin uclarında sintez olunan asetilxolin qan damarlarının keçiriciliyini artırır, ürək fəaliyyətini isə zəiflədir. Qanda kalium ionlarının miqdarının artması ürək fəaliyyətinə tormozlayıcı, kalsium ionları miqdarının artması isə ürək fəaliyyətinin artmasına təsir göstərir.

### §18.1.8. Ürək-damar sistemi və qan dövranının yaş xüsusiyyətləri

İnsan rüşeyminin 3-4 həftəliyində ürək iki endotelial boru şəklində əmələ gelir, sonra isə bu borular birləşərək iki kameralı (qulaqcıq və mədəcik) ürəyə çevrilir. İnkışafın altıncı həftəsində qulaqcın arakəsmə ilə sağ və sol kameralara ayrılır, iki aylıqda isə mədəcik iki hissəyə bölünür. Ürəkdə gedən bu proseslər damarların da differensasiyasına səbəb olur, yəni artıq bu dövrdə ağciyər arteriyası və aorta sərbəst surətdə formalaşır. Ürəyə yaxın olan bu nahiyyədə aorta ilə ağciyər arteriyasını birləşdirən bir damar olur ki, ona da botal axarı deyilir. Bu axarın embrioňal inkişaf dövründə müümü fizioloji əhəmiyyəti var. Körpə dünyaya gəldikdən sonra kiçik qan dövranının funksional fəallığı ilə əlaqədar olaraq botal axarı tədricən öz əhəmiyyətini itirir və nəhayət bir yaşa çatanadək tamamilə tutulur. Ana bətn dövründə ürəyin sağ qulaqcığı ilə sol qulaqcığı arasında oval dəlik olur ki, bu da qanın sağ qulaqcıqdan sol qulaqcığa keçməsinə şərait yaradır. Həmin dövrdə ürəyin mədəcikləri nisbətən zəif inkişaf edir. Uşaq doğulduğdan sonra qulaqcıqlar arasındaki dəlik fizioloji əhəmiyyətini itirir və 5-7 aylığında tamamilə bağlanır.

Embrional inkişaf dövründə ürək kütləsinin artması da maraq doğurur. Rüşeymin ümumi kütləsi 1 q olduqda ürək kütləsi 10 mq olur, uşaq anadan olduqda isə ürəyin kütləsi 20 q-a bərabər olur, uzunluğu 3,3 sm-ə, eni 2,2 sm-ə yaxın olur.

Ürəyin ayrı-ayrı kameralarının postnatal inkişafi da müxtəlidir. Anadan olandan sonra birinci il qilaqcıqların böyüməsi mədəciklərin böyüməsindən üstün olur, sonra onlar təxminən eyni səviyyədə böyüyər, 10 yaşdan sonra isə mədəciklərin böyüməsi qilaqcıqların böyüməsindən daha intensiv gedir. Ürəyin bədən kütləsinə olan nisbəti də yaşla əlaqədar olaraq dəyişir. Bu göstərici uşaqlarda (0,63-0,80%), yaşlılarda (0,48-0,52%) nisbətən daha çox olur. Təzə doğulmuş oğlan uşaqlarında ürəyin kütləsi qızlara nisbətən çox olur, 12-13 yaşında, əksinə, 16 yaşından başlayaraq yenə oğlan uşaqlarının ürəyinin kütləsinin artımı müşahidə olunur. Rüşeym dövründə qanın və qan damarlarının inkişafı ləkunar və plasentar

mərhələləri keçirir. Embriyonun ilkin inkişafında qan xüsusi ləkunlar şəklində əmələ gəlir, sonra tədricən qan hüceyrələri differensiallaşır. İnkişafın ikinci aylığından isə döldə plasentə qan dövranı başlayır və anadan olan anadək bu dövran dəyişmir. Plasentadan dölə göbək venası, döldən plasentaya isə cüt göbək arteriyası gəlir. Bu damarlar birləşərək göbək ciyəsini əmələ gətirir, o isə göbək nahiyyəsindən başlayır və plasentaya qədər uzanır. Hamiləliyin axırında göbək ciyəsinin uzunluğu 50-60 sm-ə çatır. Dölün qanının oksigenlə zənginləşməsi və karbon qazından azad olması plasentada baş verir. Ancaq dölün toxumaları qarışq qanla təmin olunur. Plasentadan (A) arterial qan göbək venası vasitəsilə dölün orqanizminə daxil olur. Göbək venası qaraciyərə yaxınlaşanda iki şaxəyə ayrılır. Bunlardan biri vena axarı şəklində aşağı baş venaya, digəri isə qapı venasına açılır. Burada arterial qan venoz qanla qarışır və qaraciyər venası vasitəsilə aşağı – boş venaya töküür. Beləliklə, aşağı boş venada ilk dəfə olaraq arterial qanla venoz qan qarışır. Aşağı boş vena vasitəsilə qarışq qan dölün ürəyinin sağ qulaqcığına daxil olur. Sağ qulaqcığı yuxarı boş vena ilə venoz qan da gəlir və qan ikinci dəfə qeyri-bərabər qarışır. Nisbətən arterial qan sağ qulaqcıqdan sol qulaqcığa oval dəliklə daxil olur, sonra sol mədəciyə töküür, ordan isə aortaya vurulur.

Sağ qulaqcıqdakı daha çirkli venoz qan ürəyinin yiğilması nəticəsində sağ mədəciyə, ordan isə ağciyər arteriyalarına qovulur. Qeyd etməliyik ki, ağciyərə qanın çox cüzi hissəsi gedir və 4 ədəd ağciyər venası vasitəsilə ürəyin sol qulaqcığına qayıdır. Ağciyərlər embrional inkişaf dövründə demək olar ki, fəaliyyət göstərmir. Dölün ağciyər arteriyası enli arterial axarla (Botal axacağı) aorta ilə birləşmişdir. Sağ mədəcikdən vurulan qanın əsas kütləsi həmin axarla böyük qan dövranına vurulur ki, orada da qan üçüncü dəfə qarışır. Qarışq qan böyük qan dövranı ilə orqan dövranı il orqan və toxumalara çatdırılaraq qida maddələrini və oksigeni verir, karbon qazı və maddələr mübadiləsinin artıq məhsulları ilə zəngin qan isə göbək arteriyası ilə plasentaya qayıdır. Göründüyü kimi, hər iki mədəcik qanı böyük qan dövranına vurur. Arterial qan ancaq göbək venası və vena axarı ilə axır. Dölün bütün arteriyalarında isə qarışq qan axır. Uşaq dünyaya gəldiyi andan başlayaraq plasentə qan dövranı dayanır, göbək ciyəsinin kəsilməsi ana ilə döl arasındakı əlaqəni pozur. İlk olaraq ağciyər genişlənir, qan isə arterial axarla (Botal axarı) deyil, ağciyər arteriyası ilə ora vurulur. Botal axarı tez bir zamanda birləşdirici toxuma kütləsinə çevirilir, bağlanması isə körpənin 6-8, bəzən isə 9-11 aylığında başa çatır. Qulaqcıqlar arasındaki oval dəlik körpənin 6 aylığının axırında bağlanır.

### §18.1.9. İnsanda qan dövranı

(Şəkil-13)

**Qan dövranının inkişafı.** Döl anadan olandan sonra cift qan dövranı - neofetal qan dövranı ilə əvəz olur. Bu qan dövranı insanın ömrünün axırına kimi fəaliyyət göstərir.

İnsan və heyvan orqanizmində qan öz hərəkətini çox mürəkkəb yolla - böyük və kiçik qan dövranı ilə başa çatdırır.

Ürək-damar sistemi ilə qanın dövranını ürəyin nasos funksiyası yerinə yetirir.

Böyük qan dövranı sol mədəcikdən bədəndə ən iri diametrlı aorta damarı ilə başlavıb. hüceyrə, toxuma və orqanlara oksigen və qida maddələri ilə arterial qanı çatdırır. Maddələr mübadiləsindən sonra əmələ gələn karbon qazı ilə zəngin venoz qanı venulalara, venalara toplayır, aşağı və yuxarı boş venalar vasitəsilə sağ qulaqcığa gətirir. Bu qan kiçik qan dövranımm arteriya damarı ilə ağıciyərə daxil olur.

Grəyin sağ mədəciyindən ağıciyər arteriyaları vasitəsilə ağıciyərlərə, oradan da dörd ağıciyər venaları ilə sol qulaqcığa qayıdan damar sistemində kiçik qan dövranı deyilir. Beləliklə, qan kiçik qanı dövranı kapillyarlardan keçərək karbon qazını verib oksigenlə doyur.

İnsanın həyatı boyu ürəyi 4 milyard dəfə yiğilaraq aorta vasitəsilə orqan və toxumalara 200 mln./ qan daxil olmasına səbəb olur.

Fizioloji şəraitdə ürəyin aortaya vurduğu qan şəraitdən asılı olaraq dəqiqlikdə 3-dən 30 / qədər təşkil edir.

**Döl qan dövranı.** Hamiləliyin 2 aylığından etibarən döl qanını ciftdən alır. Ciftin eni ~15-20 sm, qalımlığı 3 sm, çəkisi 500 qramdır. Ciftin döl hissəsi xovlu qışanın uşaqlıq divarına bitişən hissədən inkişaf edərək xovlu qışa zarmdan və xüsusi xovlardan təşkil olunmuşdur. Ciftin uşaqlıq hissəsi də vardır. Giftdən arterial qan göbək venası vasitəsilə dölə doğru axır. Bu damar göbək ciyəsi vasitəsilə gedərək göbəkdən qarın boşluğununa daxil olur. Qarının ön divarının döl səthi ilə yuxarı qalxaraq qaraciyərin qapısına çatır və burada 3 şaxxəyə bölünür.

Göbək arteriyaları göbək ciyəsi vasitəsilə ciftə çatır. Heç bir üzv xalis arterial qan almır. Döl anadan olandan sonra cift və ya döl qan dövranı daimi qan ilə əvəz olur. Bu dəyişiklik bundan ibarətdir: göbək ciyəsi kasildikdən sonra göbək arteriyaları 2-3 gün və göbək venası 6- 7 gün ərzində obliterasiya olur və əvəzində göbək arteriyalardan sidiklik göbək bağları, göbək venalarından qaraciyərin girdə bağlı hasil olur.

Döl anadan olan kimi nəfəs aldığı üçün bir tərəfdən ağıciyər arteriyaları genəlir və qan sağ mədəcikdən ağıciyərlərə axmağa başlayır. Digər tərəfdən sol qulaqcıqdə qanın təzyiqi sağ qulaqcıqdakı qanın təzyiqi ilə

bərabərləşdiyi üçün artıq qan sağ qulaqcıqdan oval dəlik vasitəsilə sol qulaqcığa yox, tamamilə sağ mədəciyə tökülür. Nəticədə, oval dəlik və botal axacaq yavaş-yavaş daralıb 6-7 gün müddətində tamamilə tutulur və əvəzində birincidən oval çuxur, ikincidən bağ əmələ gəlir. Bəzən bunlarda anamaliya olur və həyatın axarma qədər açıq qalır, nəticədə ürək qüsurları əmələ gəlir.

Ürək-damar sisteminin morfo-funksional inkişafının bünövrəsi insan rüseyiminin ilk inkişaf mərhələlərində qoyulur. Rüseyim inkişafının 2-3 həftələrində ürək 2 sərbəst endotelial borular şəklində əmələ gəlir. Sonra bu borular birləşir və sürətlə böyükərək iki kameradan ibarət (qulaqcıq və mədəcik) ürəyə çevrilir. Rüseymin 6-ci həftəsində qulaqcıqda əmələ gələn arakəsmə onu 2 qulaqcıga bölür. 2-ci ayın sonunda isə baş verən eyni proses nəticəsində mədəcikdə 2 hissəyə bölünür ki, bu da dörd kameralı ürəyin yaranmasını təşkil edir. Eyni zamanda vahid qan damarı 2 sərbəst qan damarına, yəni ağciyər arteriyasına və aortaya bölünür. Körpə doğulduğdan sonra kiçik qan dövranı fəaliyyətə başlayır ki, bu da mədəciklərin sürətlə inkişaf etməsinə imkan verir. Rüseyim dövründə olan 2 qulaqcıq arasında dəlik 5-7 aylığında bağlanır. Ürəkdə eninəzolaqlı miofibrillər əmələ gəlir. Ürəyin hər tərəfli inkişafi 16-20 yaşlı gənclərdə tamamlanır. Körpə doğulduğu anda ürək kütləsi 20 q olur. Bu zaman ürəyin uzunluğu 3,3 sm, eni 2,2 sm olur. Yaşlı insanda ürəyin kütləsi 300 q-dır.

Rüseymin qan damarlarının inkişafı ləkunlar və plasentər inkişaf mərhələlərinə keçir. Anadan rüseyimə doğru arterial qan göbək venası ilə daxil olur. Rüseymin daxilində bu vena iki venoz damara bölünür ki, bunlardan biri aşağı boş venaya, Digəri isə əvvəlcə qaraciyərə keçir, qaraciyərdə qaz mübadiləsi baş verir. Burada kapilyar sistemi vasitəsilə qaz və maddələr mübadiləsi baş verir. Daha sonra venoz qan damarlarla göbək arteriyasına yığılır. Həmin arteriyalar plasentanın qan damarlarına açılır. Beləliklə, göbək arteriyaları vasitəsilə rüseymin qanı plasentaya keçir və orda ananın qanına qarışır. Ana bətnində inkişaf edən rüseyimdə kiçik qan dövranı fəaliyyət göstərmir. Doğum aktı baş verdikdə göbək bağlılığı anda körpənin oksigenlə normal tərzdə təmin olunması pozulur. Ağciyər arteriyasına keçən qan bütünlükə ağciyərlərə qovulur və burada oksigenlə zənginləşdirildikdən sonra bir neçə ağciyər venaları ilə sol qulaqcıqa, oradan sol mədəciyə və daha sonra aorta vasitəsilə böyük qan dövranına keçir. Arterial qan təzyiqi uşağın antogenetik inkişafı dövründə müəyyən dəyişikliklərə uğrayır. Belə ki, Yenidoğulmuş körpənin qan təzyiqi civə sütunu ilə 76 mm-də bərabərdir. 3-6 aylığında qan təzyiqi 73-76 mm-dən 100 mm-dək artır. Bu dövrdə maksimal qan təzyiqi civə sütunu ilə 120 mm-dək, minimal təzyiq isə 70-72 mm-dək artır və sonrakı dövrdə azçıq dəyişilərək yaşlı İnsanın qan

təzyiqinə çatır. Qocalıq dövrünə yaxın arterial qan təzyiqi artır və 60-67 yaşlarında maksimal qan təzyiqi 140-150 mm-ə, minimal qan təzyiqi 78-90 mm-ə bərabər olur.

Venoz qan təzyiqi uşağın inkişafı gedisatında tədricən edir. Belə ki, bir yaşılı körpələrdə venoz qan təzyiqi cıvə sütunu ilə 70-130 mm-ə yaşılı insanda 95 mm-ə, 60-70 yaşılı qocalarda isə 59 mm-ə bərabər olur.

Ürək tsiklli də yaşıla əlaqədar olaraq dəyişir. Məsələn, rüseymin ürəyi dəqiqə ərzində 130-150 dəfə təqəllüs edir. Körpə doğulduğandan sonra bu göstərici 120-140 dəfəyədək, bir yaşında 120-125-dək, dörd yaşında 100-105, yeddi yaşında 85-90, on yaşında 75-85-dək, on iki-on üç yaşılarında 72-82-dək və on beş yaşında 70-76-dək edir. Yaşılı insanda dəqiqə ərzində ürək 65-85 dəfə təqəllüs edir. Yaşlılara nisbətən, uşaqlarda ürək tonları daha qıсадır və birinci tonun müddəti 0,1-0,2 saniyəyə, ikinci ton 0,07-0,1 saniyəyə bərabərdir. Bəzi hallarda uşaqlarda 3-cü ürək tonu müşahidə olunur. Bu ton diastolanın başlangıcında, yəni 2-ci ürək tonunda 0,1-0,2 saniyə sonra eşidilir. Onun müddəti 0,03-0,06 saniyəyə bərabərdir. Bununla əlaqədar olaraq, ürəyin dəqiqəlik həcmi də yüksəlir. Bir yaşındək olan körpələrdə bu göstərici 0,33 litrə bərabər olduğu halda, 6-9 yaşılı uşaqlarda ürəyin dəqiqəlik həcmi 2,6 l, 13-16 yaşılarında 3,8 və 20-30 yaşında 4,0-5,5 litr təşkil edir. Nəhayət 70-80 yaşılı qocalarda ürəyin dəqiqəlik həcmi yenidən azalır.

Uşaq anadan olandan sonra onda iki qan dövranı ayırd edilir.  
**1. Böyük qan dövranı.** Bu qan dövranı ürəyin sol mədəciyindən aorta damar ilə başlayır. Sol əyriliyindən ayrılan yuxu və körpüküklü arteriyaları ilə baş beyni, boynu və kürək nahiyyəsini qanla əhatə edir. Elə həmin nahiyyədən ürəyin özünü qidalandıran tac arteriyası da çıxır. Sonra isə aşağı enərək kiçik və böyük arteriyalara şaxələnməklə qanın boşluğu və kiçik çanaqdakı daxili orqanları, gövdəki toxuma və üzvləri, eləcə də aşağı ətrafları əhatə edərək onları qida maddələrini, suyu, hormonları, oksigeni və s. çatdırır.

Toxuma və üzvlərdə maddələr və qazlar mübadiləsi getdikdən sonra qan kapilyarlardan vena damarlarına keçərək aşağı və yuxarı boş venalarla ürəyin sağ qulaqcığına daxil olur. Beləliklə, qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığına qədər keçdiyi yola böyük qan dövranı deyilir. Karbon qazı ilə zəngin olan bu qan ürəyin sağ qulaqcığından sağ mədəciyinə töküür ki, ordan da kiçik qan dövranı başlayır.

**2. Kiçik qan dövranı.** Bu qan dövranı ürəyin sağ mədəciyindən ağıciyər arteriyaları ilə başlayır. Ağıciyər arteriyalarının belə adlanmasına baxmayaraq, özləri ilə ağıciyərlərlə çirkli qan, yəni karbon qazı ilə zəngin qan aparırlar. Ağıciyər alveollarının kapilyarlarında qazlar mübadiləsi gedir. Osmos-difuziya qanununa uyğun olaraq alveoldakı oksigen (21% olur),

kapilyara (orada oksigen 16-17% olur), kapilyarlardakı karbon qazı (4-5% olur) alveol boşluğununa (orada karbon qazı 0,03% yaxın olur) keçir. Qazlar mübadiləsi başa çatdıqdan sonra oksigenlə zənginləşmiş qan ağıciyər venaları (dörd ədəd olur) ilə geri qayıdaraq ürəyin sol qulaqcığına tökülür.

Bələliklə, qanın sağ mədəcikdən çıxıb, ağıciyər arteriyalarını, kapilyarlarını və venalarını dolanaraq ürəyin sol qulaqcığına qədər keçdiyi yola kiçik qan dövranı və yaxud ağıciyər qan dövranı deyilir.

Qanın damarlarla hərəkət sürəti müxtəlifdir. Qanın damarlarla hərəkətinin əsas prinsipləri Pauzeylin təklif etdiyi hidrodinamika qanunlarına uyğundur.

Bu qanunlara görə, borulardakı mayenin hərəkəti ordakı mövcud təzyiqlə və mayenin hərəkətinə qarşı olan əks müqavimət qüvvəsi ilə müəyyənləşir. Bunlardan isə birincisinin artıb-azalması mayenin hərəkətinə analoji təsir edir, hidravlik müqavimət isə mayenin hərəkət sürətini azaldır ki, bu asılılıq aşağıdakı düsturla göstərilir:

$$Q = \frac{P_2 - P_1}{P_r}$$

Burada  $Q$  mayenin həcmi,  $P_1$  borunun başlanğıcındakı yaranan təzyiq,  $P_2$  borunun qurtaracağında yaranan təzyiq,  $P_r$  hidravlik müqavimətdir.

Damar mənfəzindən asılı olaraq təzyiq də dəyişir. Misal üçün, deyək ki, orqanizmdəki kapilyarların ümumi mənfəzi aortanın mənfəzindən 800 dəfə çoxdur. Aortadakı qan təzyiqi 120-130 mm-ə bərabər olduğu halda qan dövranının qurtaracağında, yəni kapilyar və venalarda bu təzyiq 2-5 mm-ə çatır. Aorta və venalar arasında yaranan bu təzyiqlər fərqi qanın damarlarda hərəkətini təmin etmiş olur. Ayrı-ayrı damarlarda qanın hərəkət sürəti isə belədir: aortada 500-600 mm/san; arteriyalarda 150-200 mm/san; orta diametrlı venalarda 60-140 mm/san; böyük diametrlı venalarda isə 200 mm/san. Qanın həm böyük və həm də kiçik qan dövranı damarlarında tam bir dövriyyəsi 27 saniyəyə başa çatır. Bundan təqribən 22 saniyəsi böyük qan dövranına, 5 saniyəsi isə kiçik qan dövranının payına düşür. Ürəyin yüksəlib (sistolası) və boşalması (diastolası) zamanı arteriyalarda qan təzyiqi eyni olmur. Məsələn, yaşlılarda maksimal arterial qan təzyiqi civə sütunu ilə 110-120, minimal qan təzyiqi isə 70-80 mm olur.

Qan təzyiqi bütün damarlarda eyni deyil. Kiçik mənfəzli arteriyalarda təzyiq 80-85 mm-ə, arteriyollarda 30-35 mm-ə, kapilyarlarda isə 10-15 mm-ə bərabər olur. Hər dəfə ürəyin sol mədəciyində yüksələn qan müəyyən təzyiqlə aortaya vurulur. Bu zaman aorta və arteriyalarda yaranan dalğavari hərəkət sürətlə yayılmağa başlayır və damar divarının ritmik rəqsini hiss olunur ki, buna da nəbz deyilir. Hər nəbz ürəyin mədəciyinin bir

yığılmasına uygundur və onu arteriya damarlarının bədən səthinə çıxan yerlərində (biləyin içəri tərəfində, gicgahlarda, boynun yanlarında və s.) müşahidə etmək olar. Xüsusi qeyd etməliyik ki, qanın damarlarda hərəkət sürəti nəbz dalğalarının hərəkət sürətinə uyğun gəlmir. Əgər aortada qanın hərəkət sürəti 0,3-0,5 m/saniyəyə bərabərdirsə, nəbz dalğasının sürəti iri aortada 5,5-8,0 m/saniyəyə, periferik arteriyalarda isə 6-9,5 m/saniyəyə çatır.

### §18.1.10.Limfa və limfa dövranı (Şəkil-14)

**Limfa sistemi.** Limfa sistemi - venalarm endotel təbəqəsindən əmələ gələn limfa sistemi interstisial mayeni və ya hüceyrəarası mAyeni qana qaytaran damarlar torudur.

Limfa sistemi vasitəsilə qan cərəyamna qayıtmış mayenin həcmi gündə 2-3 l təşkil edir. İri molekulyar kütləyə malik olan maddələr (hər şeydən əvvəl zülallar) hüceyrəarası mayedən ancaq xüsusi quruluşu olan limfa kapillyarları vasitəsilə absorbsiya oluna bilər.

Limfanın mənşəyi haqqında iki nəzəriyyə irəli sürülmüşdür: Süzülmə nəzəriyyəsi. Limfa qan kapillyarlarının daxili və xarici hidrostatik, həmçinin osmos təzyiqləri arasında fərq olduqda qanın maye hissəsinin kapillyarlardan süzülməsi nəticəsində əmələ gəlir. Əgər hər hansı orqandan gələn venanı sixsaq, bağłasaq, ya ona təzyiq etsək, kapillyarlarda qan təzyiqi yüksək olduğu üçün limfanın miqdarı xeyli çoxalır. Histamin, peptonlar, ekstraktlar, öd və s. qana yeridilməsi zamanı süzülmə yolu ilə limfonm əmələ gəlməsi xeyli sürətlənir. Bu maddələr əsasən kapillyarların keçiriciliyini artırır.

1) Sekretor nəzəriyyə. Limfanın əmələ gəlməsinə səbəb kapillyarların divarları təşkil edən hüceyrələrin fəal sekretor fəaliyyətidir. Limfanın əmələ gəlməsində əsas proses süzülmədir. Lakin kapillyarların divarlarındakı hüceyrələr də müəyyən maddələr ifraz etməklə limfanın yaranmasında fəal rol oynayırlar.

**Limfanın tərkibi.** Limfanın xüsusi çəkisi 1017-yə qədər olub, qələvi reaksiyalı, sarımtıl rəngli maye olub, əsas plazmadan, yəni onun tərkibində amin turşusu, yağlar, qlükoza,  $\text{CO}_2$  sidik cövhəri, 94-95% su, zülal, albumin, fribronogen və s. idarətdir.

Bağırsaqlardan axan limfada südü xatırladan yağlar, qaraciyerdən axan limfada zülallar, endokrin vəzilərdən axan limfada hormonlar çox olur. Limfa qan kimi laxtalana bilir.

**Limfanın hərəkət mexanizmi.** İbtidai heyvailarda -reptililərdə limfanın hərəkətinə yığıla bilən limfa ürəklərinin divarlarında olan əzələ

qatı yiğilaraq limfani hərəkət etdirir. Damarların bu genişlənmiş hissəsinə limfa ürəkləri deyilir.

Limfa damarlarım təqəllüsü zamanı limfanın hərəkəti ancaq bir istiqamətdə olur. Çünkü limfa damarlarında da venalarda olduğu kimi qapaqlar vardır. Bu qapaqlar limfani ürəyə doğru buraxır və geri axmasına mane olur. Limfanın ürəyə doğru hərəkətinə döş qəfəsində yaranan mənfi təzyiq və əzələlərin yiğilması səbəb olur. Gün ərzində insanın döş limfa axacağı ilə qana 1200-1600 ml limfa qayıdır. Limfa çox yavaş hərəkət edir. Belə ki, atm boyun limfa damarında limfanın hərəkət sürəti dəqiqədə 240-300 mm-dir. Fizioloji eksperimentlər vasitəsilə böyük limfa damarlarına gələn simpatik sinir liflərini qıcıqlandırmaqla limfa damarlarında gedən dəyişiklikləri müşahidə etmişlər.

Hüceyrələr arasındaki ensiz boşluqlar öz aralarında birləşərək limfa kapilyarlarını əmələ gətirir. Qan damarlarında olduğu kimi limfa kapilyarları da birləşərək lima sistemini yaradır. Lakin limfa kapilyarları bir tərəfdən küt qurtardığına görə qan kapilyarlarından fərqlənirlər. Limfa damarlarının divarı vena damarlarının divarına çox oxşardır. Limfa xüsusi axarları vasitəsilə döş boşluğununda vena damarlarına açılır. İnsanda iki limfa axarı ayırd edilir: döş limfa axarı və sağ limfa axarı. Döş limfa axarı aşağı ətraflardan başlayır. Aşağı ətrafların sağ və sol nahiyyələrdən toplanan limfa mayesi əvvəlcə limfa damarının genişlənmiş hissəsi olan sisternasına – çəninə açılır, ordan isə aorta boyunca yuxarı qalxaraq diafraqmanı keçib, sola əyilərək sol vena əyrisinə çatır və ora çatır. Döş limfa damarına, həmçinin döş boşluğunun sol divarından və orqanlarından, sol yuxarı ətraflardan, başın və boynun sol nahiyyəsindən limfa damarları açılır. Sağ limfa axarı isə sağ vena küncünə açılır. Bu axarı gətirən limfa damarına döş boşluğunun sağ payındakı orqanlardan, sağ ön ətrafdan, başın və boynun sağ nahiyyəsindən limfa axarları açılır. Bəzi hallarda isə göstərilən limfa axarları birbaşa körpüküklü venaya açılır. İnsanın limfasının tərkibində 94-95,8 faiz su, 4 faizdək albumin, qlobulin və fibrinogen zərdabı zülal, 0,7-0,8 faiz mineral duzlar var. Yağın miqdarı isə həzm olunan qidanın tərkibindən asılı olaraq dəyişir, həzm orqanlarından ucqar yerlərdə yağ 0,4-0,9 faiz arasında dəyişir. İnsan orqanızmində 1-2 litr limfa olur. Limfa qan plazmasına çox oxşayır, ona görə də belə güman edilir ki, o, qandan əmələ gəlib. Lakin limfanın əmələ gəlməsi haqqında vahid bir fikir yoxdur. İki nəzəriyyə mövcuddur:

**Filtirasiya nəzəriyyəsi.** Bu fikrin tərəfdarları belə güman edirlər ki, limfanın əmələ gəlməsində əsas yeri qan və limfa arasındaki təzyiqlər fərqi tutur. Həqiqətən, qanla limfa arasında滤tirasiya prosesinin getməsi üçün lazımi miqdarda osmotik təzyiqlər fərqi olur. Bu nəzəriyyəni təsdiqləyən

bəzi faktlar da var. Belə ki, kapilyarlarda təzyiqin artması güclü limfa əmələ gəlməsinə səbəb olur və əksinə də olur. Filtirasiya prosesində kapilyarların keçiriciliyi mühüm rol oynayır. Məsələn, ətraf kapilyarlarının keçiriciliyi aşağı olduğundan orda limfanın əmələ gəlməsi də zəif gedir, ancaq bağırsağın və qaraciyərin kapilyarlarının keçiriciliyi yüksək olduğundan orada limfanın əmələ gəlməsi də sürətlə gedir və eyni zamanda, buradakı limfanın tərkibində qanın plazmasındaki zülalların hamisindən olur.

**Sekresiya nəzəriyyəsi.** Bu fikrin tərəfdarları belə güman edirlər ki, limfa kapilyarını təşkil edən hüceyrələrin aktiv sekretor fəaliyyəti nəticəsində əmələ gəlir. Bu nəzəriyyənin müəllifləri göstərilər ki, limfa əmələgəlmə prosesi mədə şirəsinin əmələ gəlməsinə çox oxşardır. Limfanın limfa axarları vasitəsilə hərəkəti də maraq doğurur və bütün heyvanlarda eyni deyil. Sürünənlərdə limfa axarının müəyyən nahiyyəsi yüksilib – açılmaqla limfa mayesinin hərəkətinə səbəb olur. Həmin nahiyyə “limfa ürəyi” adlanır, onun divarındaki əzələlərin fəaliyyəti nəticəsində limfa, limfa damarlarına qovulur.

### §18.1.11.Qan infeksiyaları

QIÇS-qazanılma immun çatmamazlığı sindromu insanın immun sistemini parçalayan infeksion xəstəlikdir. İmmun sistem orqanizmin müxtəlif infeksion xəstəlik törədici lərindən və yad maddələrdən müdafiəsini təmin edən reaksiya və mexanizmlərin məcmusudur. İnsan orqanizmində bu funksiyani yerinə yetirən timus vəzi, sümük iliyi, limfa vəziləri, dalaq, qaraciyər və s.dir. İmmun sistemin mühüm hüceyrələri limfositlər, makrofaqlar və monositlərdir.

QIÇS sağlam adama 3 yolla yoluxur: 1.Cinsi əlaqə yolu ilə 2.Xəstənin qanı və şpris vasitəsilə. 3.Hamilə qadının qanı ilə dölə. QIÇS-ə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnib ölürlər, digərləri isə uzun müddət virus gəzdirici kimi yaşayırlar. Xəstəliyin gizli dövrü 3-6 həftə çəkir. Sonra xəstəliyin kəskin dövrü başlayır.

Xəstəliyin əsas əlamətləri titrətmə, angina, limfa vəzilərinin böyüməsi, dəridə səpkilər və s.-dir. Sonra əlamətlər keçib gedir və xəstə virus gəzdirici kimi sağlam adamlardan seçilmir. Sonrakı mərhələdə xəstəliyə aid olmayan əlamətlər özünü bürüzə verir - çox ariqlama, ümumi zəiflik, iş qabiliyyətinin və yuxunun pozulması, qızdırma və s. QIÇS ikincili infeksiya və bəd xassəli şişlərlə müşayət olunur və xəstə tələf olur.

**Toksoplazmoz** – törədicisi – uzunluğu 4-7 mkm, eni 2-4 mm hüceyrələrində parazit həyat sürür. Ətraf mühitdə az davamlıdır. İnsana ev və vəhşi heyvanlar və bəzi quş növləri üçün potegendir. Toksoplazmos –

200 növ xəstəliklərə aid olub, törədicisi bəzi ev və heyvanlar arasında geniş yayılıb. Yoluxma mənbəyi xəstə və ya daşıyıcı vəziyyətində olan vəhşi və ev heyvanlarıdı. Əsas epidemik rolu pişiklər oynayır.

İnfeksiyanın tutulma mexanizmi müxtəlifdir. Törədicinin insan orqanizminə keçməsi zədələnmiş dəridən elementar kontakt yolu ilə və ana bətnində dölün anadan yoluxması yolu ilə ola bilər. Toksoplozmoza həssaslıq uşaqlarda və döldə ana bətnində böyüklerə nisbətən çoxdur. Toksoplozmoza tutulmuş xəstələrin 90 %-i uşaqlardır. Yaşlı adamlarda xəstəlik əlamətsiz formada gedir. İsti iqlimli ölkələrdə müayinə zamanı əhalinin infeksiyalanmasının yüksək səviyyədə olması müəyyən olunur.

Klinikası – toksoplazmoz anadangəlmə və qazanılma olur. Hər iki formada müxtəlif variantlarda özünü göstərə bilir. Gedisinə görə kəsgin və xroniki toksoplazmoz aid edilir. Bəndaxili yoluxma dölün məhvini və ya vaxtından əvvəl doğuşa səbəb olur. Doğuşa yaxın dölün yoluxması xəstə uşağın doğulmasına səbəb olur. Xəstəlik qızdırma, sarılıq, səpki və şişkinliklə özünü göstərir. Xəstə uşaqda onurğa beyni mayesinin patoloji dəyişikliliyi, ağ ciyərlərin iltihabı, ürəyin zədələnməsinə rast gəlinir. Əgər uşaq hamiləliyin əvvəlindən yoluxubsa və doğulubsa onda yarımkəskin və ya xroniki toksoplazmos müəyyən olmuşdur. Belə uşaqda mərkəzi sinir sisteminin zədələnməsi – qıcolmalar, ifliclər, əqli və fiziki inkişafdan geri qalma məlum olur. Xəstəlik ən çox rast gəlinən əlamətlərindən biri də görmə orqanının zədələnməsidir. Profilaktikasının əsasını ümumi sanitar tədbirlərinin aparılması təşkil edir. Şəxsi gigiyena qaydalarına əməl etmə, heyvanlarla (it, pişik) temasdan maksimum tədric olma, ev heyvanlarının termini veterenar müşayət, ət və süd məhsullarının işlənməsi və s. hamiləlikdən əvvəl qadınların seroloji müayinəsi.

**Eritrositlərdə malyariya parazitinin inkişafı.** Parazitin inkişafı iki sahibin (insan və ağcaqanad) iştirakı ilə tamamlanır. İnsan Ara sahib, ağcaqanad ilə əsas sahibdir.

Malyariya parazitini daşıyan Anopheles cinsindən olan ağcaqanad insanı sancıqdə insanın qanına tüpürçəklə birlikdə oraqsəkilli sporozoitləri qana daxil edir. Sporozoit qan vasitəsilə qaraciyərə və orada qaraciyər hüceyrəsinə daxil olub çoxalırlar. Bu mərhələyə eritrositdən xarici mərhələ və toxuma şizoqoniyası deyilir. Sporozoit girdələşir, böyüür, nüvə bir neçə dəfə bölünür, sonra minlərlə toxuma merozitləri əmələ gəlir!

Merozoitlərin bir qismi qaraciyərdən azad olub, eritrositlərin daxilinə düşür. Eritrositlərə daxil olan şizontlar yetkinləşir, bölünür və trofoitləri əmələ gətirirlər. Trofozoitlərin inkişafı ilə əlaqədar olaraq eritrositlər partlayır və trofozoitlər qanın plazmasına tökürlür.

Parazitin inkişafı ilə əlaqədar eritrositlərdə melanin pigmenti də əmələ gəlir. Şizoqoniya prosesi bir neçə dəfə təkrar olunduqdan sonra merozoitlər Makro və mikroqamentlərə çevirilirlər.

Malariya paraziti ilə yoluxmuş xəstə adamin ağcaqanad sancıldıqda qanla birlikdə qametositləri də sorurlar. Ağcaqanadın mədə-bağırsağında sorulmuş qanda olan mikro və makroqametositlər mayalanır və ookinetani əmələ gətirirlər. Ookienata adlanan hərəkətli sürfə bağırsaq epitelisinə daxil olub ziqtanı əmələ gətirir, sonra isə sporozoit əmələ gelir. Sporozoit yetişdikdən sonra bağırsağın divarını deşib, ağcaqanadın tüpürcək vəzisini daxil olur. Orada dayanır, ağcaqanad insanın qanını sorduqda, sporozoitləri insanın qanına daxil edir.

Malariya parazitindən 10 minlərlə insan tələf olmuşdur. Malariyoz xəstəliyi ən qorxulu qanın infeksiya xəstəliklərindəndir. Xəstəliyə qarşı profilaktik mübarizə aparmaq üçün ilk növbədə ağcaqanada qarşı mübarizə aparılır. Sonra xəstəyə qarşı dərman preparatlarından istifadə olunur.

## XIX. FƏSİL

### §19.1. Tənəffüs sistemi (Şəkil-15)

Hər bir canlı orqanizm öz fəaliyyətini, yaşamasını, çoxalmasını, yayılmasını və s. təmin etmək üçün xarici mühitdən oksigen qazı, suyu və qida maddələrini qəbul edir. Aşağıda insanaməxsus ağciyərlərdə tənəffüsün morfofizioloji xüsusiyyətlərinin qısa izahı verilmişdir.

**Tənəffüs sistemi** - tənəffüs yollarından, ağciyərlərin respirator şöbəsindən, döş qəfəsindən (onun sümük-qıçıraq karkası və sinir-əzələ sistemi daxil olmaqla), ağciyərlərin qan-damar sistemi və həmçinin tənəffüsü tənzim edən sinir mərkəzlərindən təşkil olunmuşdur.

**Tənəffüs** - xarici mühitlə orqanizm hüceyrələri arasındaki oksigen və karbon qazının mübadiləsi aşağıdakı mərhələlərdən keçir: 1) xarici tənəffüs (tənəffüs orqanlarında baş verir), 2) orqanizmin daxili mühitində qazların qanla nəql olunması və 3) toxuma və ya daxili tənəffüs.

**Xarici tənəffüs** - xarici mühitdən tənəffüs yolları vasitəsilə ağciyərlərin respirator şöbəsinə qazların daxil olması (nəfəsalma) və xaric olması (nəfəsvermə) və aerohematik baryerdən (yəni alveol boşluğu ilə və kapillyarların arasında yerləşən alveollararası arakəsmədən qan ilə) qazların ikitərəfli diffuziyası.

Tənəffüs funksiyasını tənəffüs yolları və  $100\text{m}^2$  tənəffüs səthinə malik olan ağciyərlər həyata keçirir.

**Tənəffüs yolları** burada havanın fəal olaraq konveksiya (təzyiqlərin müxtəlifliyi hesabma) yolu ilə atmosferdən tənəffüsün respirator səthinə və əks istiqamətdə keçməsi baş verir. Tənəffüs yollarının boruları traxeyalardan başlayaraq dixotomik (iki yerə) ayrıllaraq bronxları (və bronxiolları) əmələ gətirir. 1 dəqiqə ərzində 12-16 dəfə fəal nəfəsalma tənəffüs əzələlərinin işi hesabma yerinə yetirilir. Sakit tənəffüs zamanı normada nəfəsvermə passivdir.

**Nəfəs alma** - (ingiliscə inspiration-inspirasiya) sakit vəziyyətdə orta hesabla 2 saniyə davam edir. Nəfəsalma zamanı tənəffüs əzələləri həm döş qəfəsi strukturu, həm də tənəffüs yollarndakı müqavimətə qarşı iş görərək atmosfer havasını tənəffüs yollarma çəkir. Nəfəsalma zamanı döş qəfəsi boşluğunun aktiv və ağciyərlərin passiv genişlənməsi baş verir.

**Nəfəs vermə** (ingiliscə expiration - ekspirasiya) sakit vəziyyətdə orta hesabla 3 saniyə davam edir. Sakit vəziyyətdə nəfəsvermə passiv olaraq həyata keçir (o cümlədən gərilmiş elastik strukturların hesabma). Orqanizm fiziki iş görərkən onun oksigenə olan tələbatı artır, bu zaman

tənəffüs əzələlərinin əlavə işi zəruri olur. Nəfəsvermə zamanı döş boşluğunun Və ağciyərlərin həcminin kiçilməsi müşahidə olunur.

Tənəffüs əzələlərini nəfəsalma (inspirator, nəfəsalma əzələləri) və nəfəsverməni (ekspirator, nəfəsvermə əzələləri) yerinə yetirən əzələlərə, inspirator tənəffüs əzələlərini isə əsas və köməkçi əzələlərə bölgülər.

Axının xarakteri laminar, turbulent və ya bunun və digərinin xüsusiyyətlərini özündə cəmləşdirən Ara tip ola bilir.

Təcrübədə hava seli (pnevmataxometriya, floumetriya) pnevmotaxometrin (floumetr) köməyilə ölçülür.

**Alveollar-** 70 mkm-dan 300 mkm-a qədər diametrə malik yarımsferik strukturlarıdır. Bütün alveolların (təxminən 300 mln) tənəffüs səthi  $50 \text{ m}^2$ -dən  $100 \text{ m}^2$  qədər, maksimal həcmi 51-dən 61-ə qədər, hansı ki, ağciyərlərin həcminin ən azı 97%-ni təşkil edir.

Tənəffüs sistemi organizmin qazlar mübadiləsində iştirak edir. Bu sistem oksigen qazını alaraq əvəzində karbon qazını organizmdən xaric edir. Tənəffüs üzvləri mənşə cəhətcə həzm aparlığı ilə və vəzifə cəhətcə qan damar sistemi ilə sıx əlaqədardır. İnsanın tənəffüs sistemini yuxarı və aşağı tənəffüs yolları və ağciyərlər daxildir. Yuxarı tənəffüs yollarına burun boşluğu və burun udlağın bir hissəsi daxildir. Aşağı tənəffüs yollarına isə qırtlaq, nəfəs borusu və bronxlar aiddir. Ağız və burun boşluqları udlaq ilə birlikdə tənəffüs aparatının təbii qapılarını təşkil edir.

**Burun boşluğu** tənəffüs yollunun başlanğıc hissəsi olub, xəlbir sümüyünün xəlbir səhifəsi, əsas sümüyün cismi və sərt damaq, yanlardan əng, xəlbir, göz yaşı sümüyü, damaq və qıçırdıqdan təşkil olunmuşdur. Burun boşluğu, burun arakəsməsi vasitəsilə sağ və sol hissələrə bölünərək, daxildən selikli qışa, kirpikli epitel və tükcüklərlə örtülü olur.

Burun boşluğunun aşağı hissəsi tənəffüs, yuxarı hissəsi qoxu hissəsi adlanır. Tənəffüs hissəsində selikli qışa qırmızı, qoxu hissəsində isə nisbətən sarı rəngə çalır. Tənəffüs hissədə selikli qışanın rənginin qırmızı olmasına səbəb çoxlu qan kapilyarlarının olmasıdır ki, bu da böyük funksional əhəmiyyətə malikdir. Qış zamanı alınmış soyuq hava burun boşluğununa daxil olduqda, kapilyarlarda olan isti qanın təsirindən qızır.

Bədənə, yəni ağciyərlərə daxil olan havanın oksigeninin qızmasının böyük əhəmiyyəti var. Burun boşluğunun qoxu hissəsində qoxu siniri hüceyrələri yerləşir. Burun boşluğu arxasında xoana adlanan bir cüt dəlik vasitəsilə udlağa birləşir.

Ağız, burun boşluğu və udlaq tənəffüs də iştirak etməkdən əlavə, xüsusi vəzifələr də daşıyır: burun boşluğu qoxu, ağız boşluğu və udlaq həzm vəzifəsini yerinə yetirir.

**Qırtlaq** - Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmiş və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir.

Qırtlaq boynun ön tərəfində, dilaltı sümüyün altında, kişilərdə V boyun fəqərəsinin yuxarı kənarı ilə VII boyun fəqərəsinin aşağı kənarı, qadınlarda isə IV boyun fəqərəsənin aşağı kənarı ilə VII boyun fəqərəsinin yuxarı kənarı arasında yerləşir. Ön tərəfdən isə dilaltı sümüyün altında olan əzələlərlə örtülüür. Kişilərdə qırtlaq önə doğru çox çıxaraq bir hündürlük təşkil edir ki, buna qırtlaq hündürlüyü deyilir.

Qırtlaq qapağı qığırdağı qırtlaq qapağının skeletini təşkil edərək dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmiş, rəngi sarımtıl olub, özü də elastikidir. Yuxarı hissəsi enlidir, aşağı hissəsi nazikləşir və qırtlaq qapağı saplağı adlanır. Qırtlaq qapağının iki səthi var: ön dal səthi və arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər var. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq əmələ gətirir.

Çalovabənzər qığırdaq üçüzlü piramida şəklində olub, üzüyəbənzər qığırdağın dal kənarı üzərində yerləşir. Bunun əsası, zirvəsi və üç səthi var: ön bayır və içəri. Əsası üzüyəbənzər qığırdaqla birləşir, zirvəsi isə yuxarı baxır. Əsasından önə qırtlaq boşluğunna baxan səs çıxıntıları, dal və bayır tərəfə baxan əzələ çıxıntıları çıxır. Əzələ çıxıntılarına qırtlaq əzələləri bağlanır.

Buynuzabənzər qığırdaq konus şəklində sarımtıl kiçik bir qığırdaq olub, çalovabənzər qığırdağın zirvəsi üzərində yerləşir, zirvəsi arxaya və içəri tərəfə meyilliidir.

Pazabənzər qığırdaq kiçik və paz şəklində olub, selikli qişadan əmələ gəlmiş, çalov – qırtlaq qapağı büküsündə yerləşmişdir. Qırtlaq qapağı – qığırdağı, pazabənzər qığırdaq və çalovabənzər qığırdağın səs çıxıntısı elastiki qığırdaqdan əmələ gəlir. Qırtlağı təşkil edən qığırdaqlar, qığırdaq üstlüyü ilə örtülü olur. Ümumiyyətlə, qadın qırtlağının skeleti kişilərinkindən kiçik və qığırdaqları nazik olur.

Qırtlağın bağ aparatı iki hissəyə bölünür: xarici və daxili. Xarici bağ aparatı qırtlağı dilaltı sümüyə və nəfəs borusuna möhkəmləndirir, daxili bağ aparatı qırtlaq qığırdaqlarını bir-biri ilə birləşdirir. Qırtlaq tənəffüs yolu vəzifəsini ifa etməklə bərabər, səs aparatı vəzifəsini gördüyü üçün onun ayrı-ayrı ünsürlərini hərəkətə gətirən əzələ sistemi güclü diferensiasiya etmişdir.

Qırtlağın əzələləri eninəzolaqlı əzələlərdən təşkil olub və iki qrupa bölünür: səs yarığını genəldən və səs yarığını daraldan əzələlər. Qırtlaq əzələləri müxtəlif qığırdaqları hərəkət etdirmək, yaxınlaşdırmaq və uzaqlaşdırmaqla müxtəlif səslərin yaranmasında və tələffüzündə əsas rol

oynayırlar. Qırtlağın daxili səthi selikli qısa ilə örtülüdür. Rəngi açıq çəhrayıdır, səs büküsləri üzərində, hətta ağımtıldır. Bu qısa çoxqatlı kiprikli epitel ilə örtülüdür, ancaq qırtlaq qapağının arxasında və bəzi qığırdaqlarda çoxqatlı yastı epiteli də olur.

Qırtlaq boşluğununa doğru çıxmış səs büküsləri (sağ və sol həqiqi səs büküsləri) bir-birinə yaxın olduğu üçün aralarındaki səs yarığı dar olur. Bu yarıq qırtlaq boşluğunun ən dar yeridir. Qırtlaq boşluğu quruluşca çox sadədir, aşağıya doğru konus kimi genələrək, nəfəs borusuna keçir.

Qırtlaq boşluqlarının əhəmiyyətlisi ara hissədir. Burada səs aparatı yerləşir. Səs büküsləri səsin əmələ gəlməsində iştirak edir, bu büküslər isə çoxsaylı elastiki liflərdən yaranır. Müəyyən qrup əzələlərin yiğilması hesabına səs bağları gərginləşir və nəfəs verilən zaman səs yarığından keçən həmin telləri ehtizaza gətirir, bunların ehtizazı (vibrasiyası) qırtlaqdan yuxarı olan havaya keçir və nəticədə səs əmələ gəlir.

Kişilərdə səs yarığının uzunluğu 2,0-2,4 sm-ə rahat nəfəs aldıqda, 0,5 sm-ə bərabər olur və maksimum 1,4 sm-dək genələ bilir. Səs tellərinin uzunluğu kişilərdə 1,5 sm və qadınlarda 1,2 sm-ə bərabərdir: ona görə qadınlardan səsi kişilərinkindən zil olur.

Qırtlağın cinsi xüsusiyyətləri 10-12 yaşlarında yaranır. İnsan qida udduğu zaman qida udlaqdan keçərək qida borusuna daxil olur, qırtlaq boşluğununa keçmir. Udma zamanı qırtlaq dilaltı sümüyə doğru qalxır, dilin kökü aşağı sıxlıq, qırtlaq qapağı çekilir və qırtlaq girəcəyi örtülür, dəhliz büküsləri də bir-birinə yaxınlaşaraq səs yarığını örtür. Qida ağız boşluğunundan udlağa keçdikdə qırtlağa düşə bilmir, qida borusuna ötürülür.

**Qırtlağın yaşı xüsusiyyətləri.** Yenidoğulmuşda qırtlaq nisbətən daiəvi olub, qifa bənzəyir, səs telləri qısa, səs yarığı dar olur. Uşaq böyüdükcə tədricən silindrik formaya çevrilir.

Yaşlılarına nisbətən Yenidoğulmuş uşağın qırtlağı xeyli yuxarıda yerləşir. Uşaq bir yaşında olarkən onun qırtlağı eninə və ön arxa istiqamətdə sürətlə böyüyür. Qırtlağın şiddətlə böyüməsi bir də 14-16 yaşlarında olur. Qırtlaq qığırdaqları çox zərif və yumşaqdır. Qırtlaq girəcəyi uşağın 12-13 yaşına kimi dar olur. Uşaqların səs yarığı çox dar, həqiqi səs telləri nisbətən qıсадır.

Oğlanlarda və qızlarda qırtlağın cinsi fərqi 3 yaşından sonra dəyişilir. Oğlanlarda qığırdaq səfhələri arasında əmələ gələn bucaq xeyli iti olur. Səs telləri uzununa böyüyür. Uşaqlarda qırtlaq yuxarıda yerləşir, IV boyun fəqərəsinə düşür. İnsan qocaldıqca qırtlaq aşağı enir, bəzən II və III döş fəqərəsinə uyğun gəlir. Buna isə qırtlağın enməsi deyilir. Yaşa dolduqca (20 yaşdan sonra) qırtlaq qığırdaqlarının bəziləri enxondrom üsulla sümükləşməyə başlayır.

Qalxanabənzər qıçırdığın aşağı və yuxarı kənarları, üzüyəbənzər və çalovabənzər qıçırdığın isə əsası sümükləşir. Səsin tonu yaşdan, səs tellerinin vəziyyətindən asılı olaraq dəyişir.

**Nəfəs borusu.** Nəfəs borusu qırtlağın ardi olub, qida borusunun öündə yerləşmişdir. Forması silindrə bənzəyir, öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu çox müxtəlif olub, 9-15 sm, diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu boyun və döş hissələrinə, həmçinin sağ və sol bronxa bölünür.

Kişilərdə VII boyun fəqərəsinin aşağı, qadınlarda isə VII boyun fəqərəsinin yuxarı kənarı bərabərində üzüyəbənzər qıçırdaqdan başlayaraq qida borusunun ön tərəfi ilə aşağıya doğru enir və IV-V döş fəqərələri arasında qıçıraq bərabərliyində sağ və sol bronxlara ayrılır. Bunun haçalanın yeri orta xətdən bir qədər sağ tərəfdə olur və nəfəs borusu haçalanması adlanır.

Nəfəs borusunun yuxarı hissəsi hərəkətlidir, haçalanın yeri möhkəm, təsbit (birləşmiş) olunmuşdur. Qırtlaq yuxarı hərəkət etdikcə nəfəs borusu elastik olduğuna görə uzanır və aşağı endikdə qısalır.

Nəfəs borusu 16-20-yə qədər hialin qıçırdaqdan əmələ gəlmış qıçıraq halqalarından təşkil olunmuşdur. Bunların hər biri dairənin  $\frac{2}{3}$ -nə bərabər olaraq, nəfəs borusunun ön və yan divarlarını əmələ gətirir. Hər bir qıçıraq halqasının eni 3-4 mm və qalınlığı 1,0-1,5 mm olur, özləri də bir-birinə lifli birləşdirici toxumadan əmələ gəlmiş halqavari bağlar vasitəsilə birləşir.

Nəfəs borusunun ön və yan divarları qıçırdaqdan, dal divarı isə birləşdirici toxumadan əmələ gəlir. Selikli qişa nəfəs borusunun bütün divarlarını daxildən əhatə etmiş, kiprikli epitel ilə örtülüdür. Selikaltı təbəqədə bir çox selikli vəzilər var.

Əzələ qışası iki qtdan – daxili köndələn və xaricdə boylama qatdan ibarətdir. Köndələn istiqamətdə gedən saya əzələ lifləri qıçıraq halqlarını bir-birinə bağlayır, boylama liflərin miqdarı azdır və xaric tərəfdən birləşdirici toxuma qışası ilə əhatə olunmuşdur.

Nəfəs borusunun yaş və fərdi xüsusiyyətləri haqqında aşağıdakılari qeyd etmək olar: ilk uşaqlıq dövründə nəfəs borusu nisbətən yuxarıda yerləşir, onu təşkil edən qıçıraqlar yumşaq və elastiki olur. Uzunluğu Yenidogulmuş uşaqlarda təxminən 4 sm-dir. Uşaq 14-15 yaşına çatanda uzunluğu təxminən 7 sm, yaşlı insanlarda isə 12 sm-dir.

Qırtlaq kimi bu da uşağın ilk aylarında bir qədər qifa bənzəyir və bir az yuxarıda yerləşmişdir. Yenidogulmuş uşaqlarda nəfəs borusunun

haçalanması 3-cü 4-cü döş fəqərəsi, 5 yaşlı uşaqlarda 4-cü 5-ci, 12 yaşında isə 5-ci və 6-cı döş fəqərəsi səviyyəsindədir.

Nəfəs borusunun eninə kəsiyi uşağıın ilk aylarında ellips və sonrakı yaşlarında dairəvi şəkildə olur. Onun selikli qişası zərif qan damarları ilə zəngindir. Uşağıın nəfəs borusu yumşaq və tez sıxlıan (elastik) olur. Elə bu xüsusiyyətlərə görə də körpə uşaqlarda traxeyanın tez-tez iltihablaşması müşahidə olunur.

Yaşa dolduqca nəfəs borusu uzanır, mənfəzi ilk dəfə yastılaşmış olur, sonra uzunsov, ellipsəbənzər və nəhayət, dairəvi forma alır. Döş qəfəsi enli və qısa olan adamlarda nəfəs borusunun haçalanması 90 dərəcəli bucaq təşkil edir, döş qəfəsi dar və uzun olanlarda isə bucaq xeyli kiçik olur.

**Bronxlar.** Nəfəs borusu IV və V döş fəqərələrinin arası bərabərliyində haçalanaraq sağ və sol baş bronxlara bölünür. Bunlarda da 70 dərəcəlik bucaq əmələ gətirərək ağıciyərlərin qapılarına doğru gedirlər.

Sağ baş bronx sol bronxdan qısa və genişdir, uzunluğu 3 sm olub, 6-8 qıçıraq halqasından təşkil olunmuşdur.

Sol baş bronx sağ bronxdan uzun və dardır, uzunluğu 4,5 sm-ə bərabər olub, 9-12 qıçıraq halqasından ibarətdir.

Sağ baş bronx nəfəs borusu haçalanmasından ayrırlaraq dik aşağı və yana gedir, sol baş bronx isə olduqca yan tərəfə mailliidir və aşağı ucu sağ bronxdan 2,5 sm aşağıdır.

Bronxların quruluşu və şəkli, ümumiyyətlə, nəfəs borusuna oxşayır. Bunların daxili səthi kirpikli epitellə örtülüür. Kirpiklərin hərəkəti nəticəsində selik ağıciyərlərdən qırtlağa doğru hərəkət edir.

Uşaqların bronxları dar, qıçıraqları yumşaq, əzələ və elastik toxumaları nisbətən zəif inkişaf etmişdir. Selikli qişası damarlar ilə zəngin və qurudur. Sağ bronx şaquli vəziyyətdə olaraq nəfəs borusunun məbədidir. Sol bronx isə onunla bucaq əmələ gətirərək davam edir. Ona görə uşaq yaşlarında yad cisim, adətən, sağ bronxa düşür.

Bronx şaxələri dixotomik üsulla daha kiçik bronxlara, bronxiollara bölünür. Hər bir bronxiol ağıciyər paycığına daxil olur və payçıq bronxiolu adlanır, diametri 1 mm-ə bərabər olur. Hər payçıqa daxil olmuş bronxiol diametri 0,5 mm-ə bərabər 12-18 ədəd daha kiçik şaxələrə hüdudi bronxiollara bölünür. Bunların hər biri iki tənəffüs bronxioluna şaxələnir.

Hər tənəffüs bronxiolu alveol axacaqlarına, onlar da öz uclarında genişlənərək alveol kisəciklərinə açılır.

Tənəffüs bronxiollarının, alveol axacaqlarının və kisəciklərinin divarlarında ağıciyər alveollarının diametri 0,2-0,3 mm-ə bərabərdir. Hər iki tənəffüs bronxiollarından ayrılan alveol axacaqları, alveol kisəcikləri ilə birlikdə ağıciyərlərin quruluş vəhdətini təşkil edir.

Ağciyərlərdəki alveolların miqdari təxminən 300-500 milyon və hündüri bronxiolların şaxələri 800000-ə çatır, bunların tənəffüs səthi nəfəs verdikdə  $30 \text{ m}^2$ -ə, dərin nəfəs verdikdə  $100 \text{ m}^2$ -ə bərabərdir.

Bronx və bronxiol şaxələri sistemi tənəffüs bronxiollarına qədər hava daşıyır və qazlar mübadiləsində iştirak edirlər.

### §19.1.2. Ağciyərlər (Şəkil-16)

Ağciyərlər konusun kəsiyi şəklində cüt üzvlər olub, döş boşluğununda yerləşir, aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir.

Hər bir ağciyərin əsası, zirvəsi və üç (içəri, bayır və aşağı) səthi var. Ağciyərlərin aşağı səthi diafraqmaya söykəndiyi üçün diafraqma səthi, bayır səthi ilə qabırğalara söykəndiyinə görə qabırğıa səthi adlanır.

Ağciyərin içəri səthinin ortasından bir az yuxarı ağciyərin qapısı yerləşir. Ağciyərin qapısından baş bronxlar; ağciyər arteriyaları daxil olur, ağciyər venaları və limfa damarları isə ağciyərdən xaric olur. Ağciyərə daxil olan və ağciyərdən xaric olan törəmələr birlikdə ağciyərlərin kökünü əmələ gətirir.

Ağciyərlərin həcmi müxtəlidir. Sağ ağciyər, sol ağciyərdən qısa, geniş və həcmliidir. Payarası şırımlar vasitəsilə sağ ağciyər üç paya (yuxarı, orta və aşağı), sol ağciyər iki paya (yuxarı və aşağı) bölünür.

Normal ağciyərlərin rəngi uşaqdə açıq çəhrayı olur, yaşlılarda isə getdikcə rəngi tündləşir, xarici səthində qara ləkələrə təsadüf edilir. Bunun səbəbi xaricdən hava ilə ağciyərlərə daxil olan yad cisimlərdir (toz hissəciklər, tüstü, qurum, mikroelementlər və s.).

Bəzi müəlliflərin elmi tədqiqatlarının nəticələrinə görə papiroş çəkənlərin ağciyərləri tünd qəhvəyi rəngdə, mətbəədə işləyənlərin ağciyərləri mis rəngində olur. Ağciyərlərin rənginə mühit və sənətin təsiri də vardır. Yaşlılarda ağciyər hava ilə dolduqda aşağıdakı ölçüləri olur: şaquli ölçüsü 25-27 sm, sagital ölçüsü 16-17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə isə, insanın dərin nəfəs aldıqda, döş əqəfəsi maksimum genişləndikdə, sağlam ağciyərlər  $5000 \text{ sm}^3$  hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə  $1500 \text{ sm}^3$  hava qalır, dərin nəfəs alma və dərin nəfəs vermə arasında  $3500 \text{ sm}^3$  fərq vardır. Buna ağciyərin orta həyat tutumu deyilir.

Ağciyərlərin çəkisi onlarda olan seliyin və qanın miqdardından asılıdır. Kişilərdə onların çəkisi 1000-1300 qramdır, qadınlarda 800-1100 qram olur. Sağ ağciyər, sol ağciyərdən ağırdir, 10:11 nisbətindədir.

Ağciyərlər yumşaq, məsaməli və süngərə bənzəyir, daxilində hava-olduğu üçün suda üzür. Ağciyərin daxilində hava olmasa, suda tez batar.

Ağciyərlər artıq dərəcədə elastikidir, onların nəfəs verilən zaman yüksələsi həmin xassədən asılıdır. Sağ və sol baş bronxlar ağciyər qapılarından onların parenximasına daxil olaraq, ağciyərlərin əsaslarına doğru gedir və yol boyu yan şaxələr verir. Bunlar iki qrupa: **ventral və dorzal şaxələrinə** bölünür. Sağ ağciyərin baş bronxu ağciyərə daxil olaraq dörd ventral və dörd dorzal şaxə verir, birinci ventral şaxə yuxarı paya və yerdə qalan ventral və dorzal şaxələr aşağı paya gedib, orada şaxələnir.

Histoloji cəhətcə ağciyərlər mürəkkəb alveollu borulu vəzilərindəndir. Ağciyərin əsas kütləsi bronx şaxələri şəbəkəsindən, elastik birləşdirici toxumadan, qan və limfa damarlarından, sinirlərdən təşkil olunmuşdur.

Bronx şaxələrinin divarlarındakı qışalar belə düzülmüşdür: 1) xaricdə elastik liflərlə zəngin birləşdirici toxuma qışası: burada bronx vəzilərinin cisimləri və qığırdaq səfhələri yerləşir; 2) əzələ qışası saya əzələ liflərindən təşkil olunmuşdur; 3) daxildə selikli qışa quruluş cəhətcə nəfəs borusunun və baş bronxların selikli qışası kimidir. Bronxlar şaxələnib, diametrləri kiçildikcə, onları təşkil edən ünsürlərin bəzisi itir və ölçüləri dəyişir. Bronxiolların divarları epitel təbəqədən və əzələ lifləri ilə elastiki liflərdən əmələ gəlmişdir. Bronxlarda epitel çoxnüvəli və kiprikli olur. Alveollar xaric tərəfdən qan kapilyarları ilə əhatə olunmuşlar. Ağciyər payçıqları elastiki birləşdirici toxuma ilə zəngindir, burada piy hüceyrələri olmur, ancaq pigment dənələrinə çox təsadüf edilir. Həmin ara birləşdirici toxumada qan damarları və sinirlər yerləşmişdir. Beləliklə də, ağciyərdə qazlar mübadiləsi iki qat epitel (alveolun divarı ilə kapilyar divarı) arasında gedir. Ağciyərlərin əsas vəzifələri qazlar mübadiləsi yerinə yetirmək, qanı oksigen ilə zənginləşdirmək və karbon qazından azad etməkdir. Oksigen ilə zəngin havanın ağciyərlərə daxil olması və karbon qazı ilə zəngin havanın xaric olunması döş qəfəsi əzələlərinin və diafraqmanın fəaliyyəti ilə həyata keçirilir. Ağciyərlər göstərilənlərlə yanaşı, sekretor-ifrazat və maddələr (su, lipoid və mineral duzlar) mübadiləsi vəzifələrini də daşıyır. Artıq müəyyən edilmişdir ki, ağciyərlərdə faqositar vəzifə ifaedici retikula-endotelial sistemə aid bir sıra hüceyrələri də var.

**Plevra.** Hər bir ağciyər seroz qışadan əmələ gəlmiş plevra kisəsinin daxilində yerləşir. Döş qəfəsində olan kisələr üçdür: ortada ürək kisəsi, sağ və sol tərəflərdə plevra kisələri yerləşir. Sağ və sol plevra kisəsi orta divar adlanan arakəsmə vasitəsilə bir-birindən ayrılmışdır. Plevra kisələrinin hər biri iki səfhədən ibarətdir: ağciyər plevrasi və ya visseral plevra, həmçinin parietal plevra. Visseral plevra ağciyəri hər tərəfdən örtərək kökü nahiyyəsində parietal plevraya keçir. Paristal plevra isə döş boşluğunun

divarlarını daxildən örtərək üç hissəyə bölür: 1) qabırğa plevrası; 2) diafraqma plevrası; 3) orta divar plevrası.

Visseral plevra ağciyəri xaricdən əhatə edərək onun parenximi ilə möhkəm bitişmişdir. Visseral və parietal plevranın arasında yarıq şəklində boşluq yerləşir. Bu boşluğun içərisində azca seroz maye olur ki, bu da plevra səfhələrini sürtünmədən qoruyur və ağciyərləri nəm saxlayır. Plevra ifrazetmə və sorma proseslərində böyük rol oynayır. Yeni doğlumuşlarda və körpə yaşılı uşaqlarda nazik, yerini tez dəyişən olur. Böyüklərdə olduğu kimi plevra boşluğu iki parietal və visseral, eyni zamanda paylararası 2 visseral səfhələrdən əmələ gəlmişdir. Uşaq böyüdükcə onun döş qəfəsi tədricən nəfəsalma (inspirator) vəziyyətindən nəfəsvermə (eksiprator) vəziyyətinə keçir. Bunun nəticəsində tədricən döstiqli tənəffüs üçün şərait yaranır. Uşaqın döş qəfəsinin forması və quruluşu onun fərdi xüsusiyyətlərindən də asılıdır.

**Tənəffüsün həcmi.** Tənəffüs üzvlərinin funksional fəaliyyətini yoxlamaq üçün, adətən, bir tənəffüs hərəkətinin həcmi tənəffüsün bir dəqiqlik həcmi və həyat tutumu təyin edilir. Yenidogulmuş uşaqın bir tənəffüs hərəkətinin həcmi sakit yuxu zamanı orta hesabla  $20 \text{ sm}^3$ , uşaqın bir yaşıının axırında  $80 \text{ sm}^3$ , 5 yaşında  $150 \text{ sm}^3$ , 12 yaşında təxminən  $250 \text{ sm}^3$ , 14-16 yaşında isə  $300-400 \text{ sm}^3$  olur. Tənəffüs hərəkətinin həcmində uşaqın fərdi xüsusiyyətləri təsir göstərir. Uşaq qışqırıldıqda bu həcm 2-3 və hətta 5 dəfəyə qədər arta bilir.

Tənəffüsün dəqiqlik həcmini tapmaq üçün bir tənəffüsün həcmini tənəffüs hərəkətinin dəqiqlik sayına vurmaq lazımdır. Uşaq böyüdükcə onun dəqiqlik tənəffüs həcmi də artır: məsələn, Yenidogulmuş uşaqda  $1500 \text{ sm}^3$ , bir yaşıın axırında  $2600 \text{ sm}^3$ , 5 yaşında  $3200 \text{ sm}^3$ -ə yaxın və 12-15 yaşlarında  $5000 \text{ sm}^3$ -ə yaxın olur.

**Ağciyərlərin həyat tutumu** dərin nəfəs verdikdən sonra nəfəsalma zamanı qəbul edilən havanın miqdarına deyilir. Ağciyərlərin həyatı tutumunu ölçüdükdə uşaqın fəal iştirakı lazımlı olduğu üçün kiçik yaşılı uşaqlarda onu təyin etmək çətinlik törədir. Bunu ancaq 5 yaşından sonra ölçmək mümkündür. 5-6 yaşında həyat tutumu  $1150 \text{ sm}^3$ , 9-10 yaşında  $1600 \text{ sm}^3$ -ə yaxın və 14-16 yaşlarında  $3200 \text{ sm}^3$  olur. Oğlanların ağciyərlərinin həyat tutumu qızlarınlardan bir qədər artıqdır.

Ümumiyyətlə, ağciyərin həyat tutumu tənəffüsü qarın tipli olan uşaqda döş tipindən artıqdır.

İnsan adı nəfəs aldıqda  $500 \text{ sm}^3$ , dərin nəfəs aldıqda əlavə  $1500 \text{ sm}^3$ -də ağciyərlərə hava daxil olur: əgər dərin nəfəs verilirsə alınmış  $500 \text{ sm}^3$  havadan əlavə yənə  $1500 \text{ sm}^3$  hava xaricə çıxarılır.

Bələliklə, ağciyərlərin həyat tutumu üç hissədən: tənəffüs havası ( $500 \text{ sm}^3$ ), əlavə hava ( $1500 \text{ sm}^3$ ) və ehtiyat havadan ( $1500 \text{ sm}^3$ ) ibarətdir. 35 yaşından sonra ağciyərlərin hava tutumu yavaş-yavaş azalmağa başlayır.

*Bir dəqiqədə tənəffüsün sayı*

<i>Uşaqların yaşı</i>	<i>Dəqiqədə tənəffüsün sayı</i>
2 həftəlikdən 3 aya qədər	40-45
3 aylıqdan 6 aylığa qədər	35-40
7 aylıqdan 12 aylığa qədər	30-35
2 yaşdan 3 yaşa qədər	25-30
5 yaşdan 6 yaşa qədər	25
10 yaşdan 12 yaşa qədər	20-22
14 yaşdan 15 yaşa qədər	18-20
Yaşlılarda	15-16

Uşaqlarda diafragma yaşlılara nisbətən yuxarıda yerləşir. Diafragma yiğilan zaman onun tağı yastılanır, döş qəfəsinin uzununa ölçüsünü artırır. Körpə yaşda diafragma zəif yiğilir.

Diafraqmanın hərəkətini çətinləşdirən şərait ağıciyər ventilyasiyasını pisləşdirir. Körpənin birinci ayında ağıciyərlər döş qəfəsindən böyükdür və qabırğalar onun içərisinə daxil olur. Buna görə ilk aylarda ventilyasiya tam deyil.

Yaş artdıqca döş qəfəsinin forması və qabırğaların vəziyyəti dəyişir.

Yaş artdıqca tənəffüsün tezliyi tədriclə azalır.

Uşaqlarda tənəffüsün birinci xüsusiyyəti onun səthi xarakter daşımıası, tənəffüsün az dərin olmasına. Səthi tənəffüs nəticəsində ilk tənəffüs hərəkətləri zamanı ağıciyərlər tamamilə açılmır.

İkinci xüsusiyyət dəqiqədə tənəffüs sayının çox olmasıdır. Körpə uşaqlarda tənəffüs sayının tezliyi müəyyən dərəcədə tənəffüsün səthi xarakterini əvəz edir. Tənəffüsün üçüncü xüsusiyyəti onun aritmiyasıdır (nəfəsalma və nəfəsvermənin düzgün növbələşməsi).

Uşaqlarda tənəffüsün dördüncü xüsusiyyəti onun yaş və cinsindən müəyyən asılılığıdır. Yenidogulmuş uşaq döş əzələsinin zəif iştirakı ilə nəfəs alır, körpə uşaqda isə döş qarın tipli tənəffüs olur və diafraqmal tənəffüs üstünlük təşkil edir.

İkinci ilin əvvəlində tənəffüs qarışq olur ki, buna diafraqmal döş tənəffüsü deyilir. 3-4 yaşlarında döş tənəffüsü diafraqmal tənəffüs üzərində üstünlük etməyə başlayır.

Cinsdən asılı olaraq tənəffüs fərqi 7-14 yaşlarında təzahür etməyə başlayır, oğlanlarda tənəffüs qarın, qızlarda döş tipli olur. Körpə yaşlarında ağciyərlərin qan dolgunluğu yüksək, havalılığı isə zəifdir. Onlarda böyük uşaqlara nisbətən ağciyərin ara toxumaları yaxşı inkişaf etmiş və damarlarla çox zəngindir. Uşağın ağciyəri bir qədər kövşək, limfatik damarlar və saya əzələ lifləri ilə zəngindir.

Yenidoğulmuşlarda ağciyərlərin çəkisi 50 qrama yaxındır. Uşağın 6 aylığında bu çəki 2, bir yaşın axırına 3 dəfə artır. 12 yaşında ağciyərlərin çəkisi ilk çəkisinə nisbətən 10 dəfə, yaşlılarda isə 20 dəfə artmış olur. Sağ ağciyər, sol ağciyərdən bir qədər böyükdür.

Uşaqlarda ağciyərlərin tənəffüs səthi yaşlılardakına nisbətən böyükdür. Uşaq böyüdükcə alveol havası ilə qan damarları arasındaki temas səthi kiçilir. Uşaq yaşlarında ağciyərlərdəki qazlar mübadiləsi böyüklərdəkinə nisbətən daha yaxşıdır.

Ağciyərlərin kökü böyük bronxlardan, sinirlərdən, damarlardan, çoxlu miqdarda limfa düyünlərdən ibarətdir. Uşaqlarda tənəffüs döşə və ya qarın üzərinə, narahat uşaqlarda isə göz üzərinə qoyulmuş əl vasitəsilə sayılır.

Sağlam uşaqlarda tənəffüsün saxlanması vaxtı yaşdan asılı olaraq fərqlənir, məktəbəqədər yaşlarda 10-15 saniyə, məktəb yaşlarında 1 dəqiqəyə qədər olur.

Spirometriya zamanı maksimal nəfəs aldıqdan sonra spiometrin borucuğuna üfürülən havanın maksimal miqdarı təyin edilir. Yəni ağciyərlərin həyat tutumu müəyyən olunur. Uşaqlarda ağciyərlərin həyat tutumunun təyin edilməsi yalnız 5-6 yaşdan sonra mümkündür.

### §19.1. 2.3. Ağciyərlərin yaş və fərdi xüsusiyyətləri

Yenidoğulmuşda, ilk uşaqlıq dövründə ağciyərlər yaşlı şəxslərə nisbətən xeyli yuxarıda yerləşir, yaşa dolduqca aşağı enir. Anadan olandan sonra üç aylıqadək ağciyərlər çox sürətlə inkişaf edir, sonra onların inkişafı bir az zəifləşir, 13-14 yaşınadək bərabər dərəcədə davam edir, gənclik dövründə yenidən sürətlə inkişaf etməyə başlayır. Ağciyərlər bütün uşaqlıq dövrü ərzində daim inkişaf edir, həcmi böyür və ağciyər toxuması differensiasiya edir. Erkən yaşda ağciyərlər birləşdirici toxuma ilə zəngindir, qan damarları ilə yaxşı təchiz olunmuşdur. Kapilyarlar və limfatik düyünlər çoxdur və yarıqlar isə enlidir, elastiki toxuma, xüsusilə, alveolların ətrafında

zəif inkişaf etmişdir. Buna görə erkən yaşda ağciyərlərdə hava azdır, daha sıxdır və az elastikdir. Ağciyərlərin yaş differensiasiyası respirator bronxiolların sayının azalmasından, alveolyar yolların hesabına alveolların miqdarnın çıxalmasından, birləşdirici toxumanın azalmasından və elastiki liflərin əmələ gəlməsindən ibarətdir. Uşaqlarda ağciyərlərin tənəffüs səthi yaşlılara nisbətən böyükdür. Zaman vahidi rəzində uşağın ağciyərlərindən yaşlılara nisbətən daha çox qan keçir. Ağciyərlərin vaskulyarizasiya zamanı müstəsna olaraq iki növ qan – ağciyər arteriyaları ilə axan venoz qan və bronx şaxələri ilə axan arterial qan əmələ gəlir. Ağciyər arteriyası ağciyər qapısından daxil olaraq bir çox şaxələrə bölünür ki, bunlar da bronx şaxələri ilə gedərək alveolların ətrafında kapilyar sistemində keçir. Hava mübadiləsindən sonra, yəni qandan karbon qazı alveollara və alveollardakı oksigen qanın eritrositlərinə keçdikdən sonra hasil olan arterial qan kapilyar sistemindən kiçik venalara axır ki, bunlar da birləşərək hər ağciyərdə bir cüt ağciyər venalarını əmələ gətirirlər. Ağciyər venaları ağciyər qapısından xaric olaraq, ürəyin sol qulaqcığına açılır. Bronx şaxələri olduqca kiçikdir, döş aortasından, dal qabırğası arteriyalardan başlayaraq ağciyərə daxil olur və bronxları qidalandırmaq üçün onların divarlarında şaxələnir. Ağciyərlər azan və simpatik sinirlərdən əmələ gəlmış ön və dal ağciyər kələflərindən çıxan şaxələr innervasiya olur.

**Tənəffüs tənziminin xüsusiyyətləri.** Tənəffüs aktı tənəffüs mərkəzi ilə tənzim olunur, özü də avtomatik və ritmik xüsusiyyətə malikdir. Tənəffüs mərkəzi uzunsov beynin orta 1/3 hissəsində, orta xətdən hər iki tərəfdə yerləşmişdir.

Tənəffüs mərkəzinin hüceyrələrində əmələ gələn ritmik oyanma mərkəzdənqaçan (efferent, sentrofuqal) sinir yolları ilə tənəffüs əzələlərinə çatır. Ağciyərlərdə, bronxiollarda, alveollarda çoxlu miqdarda reseptorlar yerləşmişdir. Bu reseptorlardan gələn impulslar çox böyük rol oynayır. Uşaqlarda tənəffüsün nizama salınması, əsasən, sinir reflektor yolla olur. Dəridə, əzələdə, damar refleksogen, sinokarotid sahələrdə yerləşmiş mərkəzəqəçan (afferent) sinir uclarının qıcıqlanması da həmin reflektor yolla tənəffüsün ritmində və dərinliyinə təsir göstərir. Qanın tərkib hissələrinin, oksigenin və karbon qazının, onun reaksiyasının, süd turşusunun və mübadilənin başqa məhsullarının qanda toplanması da tənəffüs mərkəzinin fəaliyyətinə təsir göstərir. Bu təsir damar divarı reseptorları və qan kütləsinin tənəffüs mərkəzini bilavasita yuması, yəni humorallı vasitə ilə olur.

Bütün bunlardan başqa, tənəffüs mərkəzinin fəaliyyəti daimi beynin qabığı ilə tənzim olunur. Orqanizmin fəaliyyətindən asılı olaraq tənəffüsün tezliyi və dərinliyi reflektor surətdə dəyişir. Tənəffüs refleksi qövsləri tənəffüs mərkəzindən keçir. Asqırma, öskürmə kimi refleksləri nəzərdən

keçirək. Burun boşluğununa toz, yaxud kəskin iyi maddələr düşərək onun selikli qışası üzərindəki reseptorları qıcıqlandırır və nəticədə biz asqırırıq. Bu, qoruyucu reflekslərdən biridir: asqırma burun dəlikləri vasitəilə güclü və tez baş verən reflektor nəfəsvermədir. Bunun sayəsində burun boşluğunundan onu qıcıqlandıran maddələr xaric edilir. Zökəm zamanı burada toplanmış selik də bu cür reaksiya törədir. Öskürək ağızdan kəskin reflektor nəfəsvermə olub, qırtlağın qıcıqlanması zamanı baş verir. Suda boğulan, ildirim vuran, elektrik cərəyanı, dəm qazı ilə zəhərlənən adamlara və başqa bədbəxt hadisələr zamanı yardım göstərərkən sünə tənəffüs tətbiq edilir. Hündürlüyü qalxdıqda havanın təzyiqinin orqanizmə təsiri aydın görünür, bu vaxt atmosfer təzyiqi düşdükçə havanın oksigeninin parsial təzyiqi də düşür. Aşağı təzyiqli oksigenlə nəfəs aldıqda alveolların havasında oksigenin parsial təzyiqi düşür. Alveolların havasında oksigenin parsial təzyiqinin düşməsi orqanizmin hipo və ya anoksemiyasına səbəb olur.

### Hündürlüyü qalxdıqda havada və alveollarda atmosfer təzyiqinin və oksigenin parsial təzyiqinin dəyişməsi

Hündürlük m-lə	Atmosfer təzyiqi mm-lə	Oksigenin təzyiqi mm civə sütunu	
	Civə sütunu	Atmosfer havası	Alveolların havası
0	760	159	100-110
2000	596	126	76
3000	525	111	61
4000	462	93	50
5000	405	86	42
6000	354	75	35

İnsanın nəfəs aldığı və buraxdığı havanın öyrənilməsi göstərir ki, tənəffüs prosesində havanın qaz tərkibi dəyişir.

Oksigen ( $O_2$ ) qazının hesabına orqanizmdə həyat üçün mühüm oksidləşmə prosesləri gedir. Alveolların havasındaki oksigenlə ağıciyər kapilyarlarındakı qanın parsial təzyiqi arasındaki fərq sayəsində oksigen alveolların havasından qana keçir. Belə ki, ağıciyərlərə gələn venoz qanda oksigenin parsial təzyiqi civə sütunu ilə təxminən 40 mm-dir.

Məlumdur ki, oksigenin hemoqlobinlə davamsız birləşməsi oksihemoqlobin əmələ gəlməsi ilə nəticələnir. Oksigenin parsial təzyiqi civə

sütunu ilə 100-110 mm olduqda arterial qanın hemoglobinində 94-96% oksigen olur.

Toxumarası mayedə isə oksigenin parzial təzyiqi civə sütunu ilə 40 mm-dən çox olmur, buna görə də oksigen arterial qandan toxumaarası mayeyə keçir, lakin hüceyrələrdə oksigenin təzyiqi çox cüzi olduğu üçün oksigen toxumarası mayedə qalmayıb, asanlıqla hüceyrələrə keçir.

Lakin tozun tənəffüs aparatına qonmasına mane olan bir sıra səbəblər də var. Bunlar nəfəs alduğumuz havanın temperaturu ilə tənəffüs yollarının divarlarının temperaturundakı fərq bu divarlarda suyun buxarlanması, nəticəsində toz hissəciklərini itələyib çıxması və s.

**Nəfəsalma və nəfəsvermə aktları.** Nəfəsalma zamanı xarici qabırğaaarası əzələlər və diafraqma yığılır. Xarici Qabırğaaarası əzələlər qabırğaları qaldırır və bir qədər yanlara dartır. Bu zaman döş qəfəsinin həcmi artır. Diafragma aşağı hərəkət edərkən döş qəfəsinin həcmi böyüyür. Dərindən nəfəsalma döş və boyun əzələləri də iştirak edir.

Ağciyərlər hermetik örtülü döş qəfəsində yerləşdiyindən döş qəfəsinin divarlarının hərəkətinin ardınca passiv hərəkət edirlər. Belə ki, onlar plevra vasitəsilə döş qəfəsinə bitmiş olurlar. Nəfəsalmaya döş qəfəsindəki mənfi təzyiq də təsir edir. Nəfəsalma zamanı döş qəfəsindəki təzyiq atçosfer təzyiqindən 9-12 mmrc sm qədər, nəfəsvermə zamanı isə 26 mmrc süt qədər aşağı olur. İnkışaf zamanı döş qəfəsi ağciyərlərə nisbətən sürətlə böyüyür. Ona görə də ağciyərlər həmişə dartılmış vəziyyətdə olur. Ağciyərlərin dartılmış elastiki toxuması sixılmağa can atır.

Nəfəsalma zamanı döş qəfəsinin həcmi çox böyüürsə ağciyərlər bir o qədər çox genişlənir və nəfəsalma aktı dərinləşir. Tənəffüs əzələləri boşalarkən qabırğalar çıxış vəziyyətinə qayıdır, diafragmanın künbəzi yuxarı qalxır, döş qəfəsinin həcmi və ağciyərlər kiçilir və hava bayırı buraxılır. Dərindən nəfəsvermədə qarın əzələləri, daxili qabırğaaası və s. əzələlər iştirak edir.

### Tənəffüsün tipləri

1) Yenidoğulmuşlarda qabırğaaası əzələlər, ciyin qurşağı, döş əzələləri zəif inkışaf etdiyindən diafracmal tip tənəffüs olur.

2) 3-4 yaşlarda ciyin qurşağının yaxşı inkışaf etməsi ilə əlaqədar olaraq döş tipli tənəffüs mövcud olur.

3) 7-8 yaşından başlayaraq tənəffüs tiplərində cinsi fərqlər əmələ gəlir. Belə ki, qızlarda döş, oğlanlarda qarın tipli tənəffüs yaranır. Bu formalama 14-17 yaşlarında başa çatır. Yaşlılaşq 1 dəqiqə ərzində 15-17 tənəffüs hərəkəti edir. Sakit tənəffüs zamanı böyük adamın ağciyərlərinə

500 ml hava daxil olur. Fiziki işlə, idmanla məşğul olan zaman tənəffüsün sayı 2-3 dəfə arta bilər.

Bir aylıq uşağın tənəffüs etdiyi havanın həcmi 30 ml, 1 yaşında 70 ml, 10 yaşında 230 ml, 14 yaşında 30 ml-dir. Uşaqlarda tənəffüsün 1 dəqiqə sayı böyüklərə nisbətən çox olduğundan onlarda tənəffüsün dəqiqlik həcmi çox olur.

#### **§19.1.2.4. Ağciyərlərin həyat tutumu (Şəkil-17)**

<i>Uşaqların yaşı, illərlə</i>	<i>Həyat tutumu, ml-lə</i>
3-4	400-500
5-7	800-1000
8-10	1350
14	1800
15	2500
Yaşlılar	3000-5000

Bir yaşlı uşaqlarda tənəffüs zəif olur ki, tənəffüs əzələlərinin zəif iştirakı və tənəffüsün səthi xarakteri ilə izah olunur. İki yaşından başlayaraq 5-7 yaşa qədər uşaqlarda daha güclü və sərt vezikulyar tənəffüs olur ki, bu zaman da nəfəsalma və nəfəsvermə aydın eşidilir. Uşaq tənəffüsünün bu xüsusiyyəti döş qəfəsi divarlarının yaxşı keçiriciliyi, bronxların darlığı və traxeyanın qısalılığı ilə izah edilir.

#### **§19.1.4.5. Ağciyərlərdə və toxumalarda qazlar mübadiləsi**

Tənəffüs zamanı, eyni zamanda həm oksigenin istifadəsi, həm karbon qazının xaric olması prosesi baş verir. Təmiz atmosfer havasında oksigen – 20,94%, azot – 79,03%, karbon qazı – 0,03% olur. Nəfəs verdiyimiz havada isə oksigen – 16,4%, azot – 79,8%, karbon qazı – 3,8% olur.

Uşaqların ağciyərlərinin oksigenə tələbatı böyüklərə nisbətən çox olur. 100 ml oksigen əldə etmək üçün 7 yaşlı uşaq ağciyərlərdən 2,8 l hava, böyüklər isə 2,3 l hava keçirməlidir. Bu da uşaqlarda tənəffüsün səthi olmasının səbəbini izah edir.

Ağciyərlərdə qazlar mübadiləsi diffuziya yolu ilə baş verir. Başqa sözlə, karbon qazı qandan alveolara, alveol havasındaki oksigen isə ağciyərlərin venoz sisteminə daxil olur. Diffuziya prosesi alveolyar

havadakı qazların porsial təzyiqi ilə onların qandakı gərginliyi arasındaki fərqliq nəticəsində mümkün olur. Belə ki, ağıciyər qanında oksigenin gərginliyi 40 mmq sütunu onun alveollardakı təzyiqi isə 110 mm civə sütunu 70 mm fərqə görə oksigen aşağı təzyiq olan tərəfə hərəkət edir və onu 100 mm-a qədər doyuzdurur. Ağıciyərlərdə oksigenlə təchiz olunmuş qan böyük qan dövranı ilə bütün toxumalara daxil olur, burada oksigeni verib karbon qazını alır, sonra isə kiçik qan dövranı vasitəsilə ağıciyərlərə daxil olur. Qanda qazlar eritosidlərin tərkibindəki hemoglobin vasitəsilə daşınır.

**Tənəffüs mərkəzi.** Uzunsov beynin tənəffüs mərkəzinə müvafiq şöbəsi zədənləndikdə tənəffüsün dayanması baş verir. Uzunsoz beyninə onurğa beyni bir-birindən ayrıldıqda da tənəffüs aktı dayanır.

Rus alimi N.A.Mislavski isbat etmişdir ki, uzunsov beynin orta 3/1 hissəsində tənəffüs əzələlərinin yiğilmasına tənzim edən sinir hüceyrələri toplusu yerləşir. Bu hüceyrələr qrupu tənəffüs mərkəzi adlanır. Bu mərkəz nəfəsalma və nəfəsverməni tənzim edir. Bu mərkəz onurğa beyninin döş və boyun şöbələrindən çıxan nevronlarla sıx əlaqədar olur. Sonumular isə tənəffüs əzələlərinin inervasiyasında iştirak edir.

Tənəffüs tənzimində həmçinin beynin yarımkürələri qabığı da iştirak edir. Tənəffüs mərkəzinin spesifik qıcıqlandırıcı karbon qazı tənəffüs mərkəzi hüceyrələrinə birbaşa təsir göstərir. Qanda karbon qazının konsentrasiyası artıraqca tənəffüs mərkəzinin qıcıqlanması da sürətlənir, tənəffüs sürətlənir və tezləşir. Qanda oksigenin miqdarının normadan çox olması, karbon qazının konsentrasiyasının normadan çox aşağı olması nəticəsində tənəffüs mərkəzinin oyanması pozulur, hətta tamamilə dayana bilər.

Yenidögulmuş larda və 1 yaşadək olan uşaqlarda tənəffüs mərkəzi qanın tərkibindəki oksigen və karbon qazının konsensiyasının dəyişməsinə o qədər də ciddi reaksiya vermir. Ona görə ki, onlarda tənəffüs mərkəzi hüceyrələri hələ bir o qədər yaxşı formalaşmamışdır. Bu yalnız yetkinlik yaşıdan sonra mümkün olur. Onların həyat tutumu və ventilyasiyası zəifləyir. Bunun nəticəsində orqanizmin oksigenlə təchizi azalır. Papiroş çəkən adamlar ağıciyər xərcənginə papiroş çəkməyənlərdən 6-10 dəfə çox tutulurlar.

**Tənəffüs sisteminin gigiyenası.** Uşaqlarda tənəffus yollarının sağlamlığının, normal foaliyyəti-nin qorunması ilk növbədə valideynlərdən daha çox asılıdır. Rəclə ki, uşağın kiçik yaşlarda təmiz və sərin havaya öyrədilməsi, su proseduraları ilə bədənin möhkəmləndirilməsi, soyuq (əsirinə dö-zümlülüyün məşq etdirilməsi zəruridir. Buna vaxtlı-vaxtında ota-ğın ventilyasiyası, hərarətinə nəzarət, təmiz hava gəzintibriuiin təşkili, burun və burunətrafi ciblərin xəstəliklərinin (zökəm, adc-noid, tonzillit, haymorit və s.) profilaktikası və vaxtında inüalica ctdirilməsi yolu ilə nail olmaq mümkündür. Uşaqa qulluq zamanı gigiyena qaydalanna əməl

8)əlavə ağciyərlərin olması, sağ və sol ağciyərlərdə payların miqdarının dəyişməsi;

9)sağ və sol ağciyərlərin yerlərinin dəyişməsi;

10)sağ ağciyərin iki,sol ağciyərin isə üç paydan təşkil olunması və s.

### Tənəffüs üzvlərinin xəstəlikləri

**Bronxial astma.** Xəstəliyin baş verməsində xüsusi allergenlər (tük, yun tozu, tüstülər, bir çox güllərin, otların tozu və s.) nəm şərait, orqanizmin soyuqlaması böyük rol oynayır. Bundan əlavə xəstəliyin əmələ gəlməsinə mərkəzi sinir sistemiin vəziyyəti, ruhu gərginlik şərait yaradır. Xəstəlik tutmalarla başlayır. Tutmalar çox vaxt gecələr, qəflətən baş verir. Xəstə sinə

Sinədə çıxıntılar, havanın çatışmamasını hiss edir, təngənəfəslik başlayır. Xəstə öz nəfəsini və nəfəsalmanı yüngülləşdirmək üçün yataqdan qalxır, oturaq vəziyyətdə masaya və ya dizlərinə söykənir, ciyin qurşağıni fiksə edir. Xəstədə kəsgin emfizema əlamətləri başlayır. Xəstənin sıfəti köpür, əziyyətli görünür, hərəkət etmir, danışqandan çəkinir, çünki kiçik bir hərəkət tutmaları artırır. Xəstənin dodaqları göyərir, daralmış bronxlardan hava güclə çıxaraq xırılılı və fitlə müşayiət olunur. Tutmanın axırında qatı, selikli bəlgəm xaric olunur. Xəstədə tutmalar qısa və ya uzun müddətli ola bilər, bəzən bir neçə gün davam edir. Tutmalar gündə bir neçə dəfə, hər gün, günləri baş verə bilər, bəzən isə illərlə müşahidə olunur. Tutmalar tez-tez baş verdikdə xəstə zəifləyir, orqanizm qüvvədən düşür, əhval-ruhiyyəsi pozulur. Bronxial astma ağır, xroniki xəstəlikdir. Tutmaların çox olması xroniki bronxit və ağciyərin emfizeması xəstəliklərinin inkişaf etməsinə göstirib çıxarır. Ağır hallarda xəstəliklər əmək qabiliyyətini itirir, uzun süren , ağır tutmalar ölümə nəticələnə bilər.

**Müalicəsi.** Tutmalar zamanı xəstəyə sakitlik, təmiz hava, onun üçün rahat olan vəziyyət verilri. Dərmnalarda adrenalin, efedrin, brom preparatları və s. təyin edilir.

**Ağciyərin vərəmi.** Vərəm yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi vərəm çöpləridir. Xəstəlik mənbəini xəstə insanlar təşkil edir, xəstəlik damcı üsulu ilə və xəstələrin istifadə etdiyi əşyalarla yayılır. İltihab prosesi ağ ciyərlərdə getdiyi üçün bəlgəm vasitəsilə çoxlu miqdarda vərəm çöpləri xarici mühitə düşür və xəstəliyin yayılmasına şərait yaradır. Xəstəliyin artıq inkişaf etməsində bədənin müqavimətinin az olması, şəkər xəstəliyi, alkoqolizm, siqaret çəkmə, əmək və məişət şəraitinin pis olması, pis qidalanma və s. böyük rol oynayır. İlk yoluxmaya çox vaxt uşaq yaşlarında, ikinci yaşlı yoluxma isə yaşlıarda təsadüf olunur. Vərəm xəstəliyi çox vaxt gizli formada keçir və ağ ciyərlərdə kiçik ocaqlar şəklində müşahidə edilir.

Xəstəliyə ağ ciyərlərin biri və ya hər ikisi yoluxa bilər. Xəstəliyin əsas əlaməti subfebril hərarətin ( $37,2^0$ - $37,3^0$  C) olmasıdır. Hərarətin yüksək olması prosesin sürətlə inkişaf etməsini göstərir. Həddindən artıq çox tərləyir (soyuq tər), iştahi itir, arıqlayır, ümumi zəifləmə, iş qabiliyyətinin aşağı düşməsi müşahidə olunur. Xəstəliyin əsas əlamətlərindən bir də öskürəkdir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq öskürək ya çox az və səhərlər olur, ya da ki, daimi və güclü olaraq xəstəni narahat edir, yatmağa qoymur, döş qəfəsində ağrılar əmələ gəlir. Öskürək quru və ya bəlgəmli olur. Bəlgəm selikli, selikli-irinli və irinli olur. Bəlgəmlə külli miqdarda vərəm çöpləri aşkar etmək mümkün olur. Ağır hallarda bəlgəmlə qan gəlir. Qan haykirma ag ciyər toxumasının parçalanmasını, dağılmasını gösətir. Xəstəlik fibroz-kavernoz formaya keçir. Xəstənin hali çox ağırlaşır, qan azlığı (anemiya) inkişaf edir. Vərəm çöplərinin zəhəri ürəyik əzələsini də zəiflədir, əzələdə dekenerativ proses başlayır. Ürək öz işinin öhdəsindən gələ bilmir, nəbz tezləşir, vurğular 100-120-ə çatır, dolğunluğu zəif olur. Xəstədə güclü təngənəfəslik müşayət edilir.

**Müalicə və profilaktika.** Xəstələrin müalicəsi xüsusi vərəm dispanserlərində aparılır. Bundan əlavə sanatoriya və kúort müalicəsi, gecə sanatoriyaları, təmiz hava, günəş vannaları xəstəliyin sağalmasında böyük rol oynayır. Profilkatika məqsədilə uşaq yaşlarında vərəmə qarşı qoruyucu peyvənd edilir.

## XX. FƏSİL

### §20.1. Həzm orqanlarının anatomiyası, fiziologiyası və yaş xüsusiyyətləri

(Şəkil-18)

Həzm aparatının vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişiklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı bağırısaqlardan qana sormaq və qalıq hissəni bədəndən xaric etməkdir. Nazik bağırısaqda qida həzm olunduqdan sonra lazımı maddələr qana sorulur və qalıq hissə yoğun bağırısağa keçir. Həzm kanalı ilk bağırısaq borusundan inkişaf edir. İlk bağırısaq borusu entodermadan əmələ gəlmış endoblastik qovuqcuğun rüseyimin daxilinə sorulan hissəsindən hasil olur.

Həzm fiziologiyasının öyrənilməsində böyük rus alimi, fizioloqu İ.P.Pavlovun böyük xidməti olmuşdur. O elə metodlar işləyib hazırlamışdır ki, bu metodların köməyi ilə qidaya qarışmamış təmiz həzm hormonlarını toplamaq, onun tərkibini, miqdarının təyin etmək və ifrazını tənzim etmək mümkün olmuşdur.

Həzm fiziologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə İ.P.Pavlova Nobel mükafatına layiq görülmüşdür. Qida həzm orqanları boyunca həzm olunaraq oradan da qana sorulur.

Qidalanma orqanizmin normal böyüməsi, inkişafı, çoxalması və həyat fəaliyyəti üçün əsas vacib şərtdir. Canlıların əsas ümumi bioloji xüsusiyyətlərindən biri də qidalanmaqdır. Qida maddələri orqanizmin inşaat materialı, olmaqla yanaşı, həm də enerji mənbəyidir. Bu məsələ inkişaf etməkdə olan orqanizmlərdə özünü daha aydın surətdə göstərir.

Böyümə üçün xarici mühitdən orqanizmə zülallar, yağlar, karbohidratlar, mineral duzlar, vitaminlər və su daxil olmalıdır. Həmin maddələrin bir qismi olduğukimi mənimsənilir, digər qismi isə həzm orqanlarında fiziki və kimyəvi çevrilmələrə məruz qalır. Məsələn, zülallar amin turşularına, yağlar qliserin və yağ turşularına, karbohidratlar monosaxaridlərə parçalandıqdan sonra həzm orqanlarında qanm və yaxud limfanın tərkibinə sorulurlar.

Orqanizmdə qida maddələrinin fiziki xirdalanma-sında əsas yeri dil, dişlər və çənələr, kimyəvi xirdalanmasında isə ağız suyunun, mədə şirəsinin, bağırısaqların və eləcə də həzm vəzilərinin tərkibindəki fermentlər əsas rol oynayır.

Qidanın həzmi ağız boşluğunundan başlayır. Ağız boşluğunun əsas xüsusiyyətlərindən biri odur ki, həzm orqanları içərisində yeganə sümük mənşəli dişlərin iştirakı ilə qida maddələri mexaniki olaraq xirdalanır və ağız

suyu vəzilərinin hormonu ilə islanır. Ağız boşluğununda əzələvi orqan olan dil isə qidanı dişlərin altına hərəkət etdirməklə çeynəmə prosesində iştirak edir. Dilin üzərində çoxlu miqdarda reseptorlar olduğundan dadbilmə və eləcə də nitq orqanıdır.

**Dişlər.** Dişlər forma və funksiyaca kəsici, köpək, kiçik və böyük aži dişlərinə ayrırlar. Yaşlılarda 32 ədəd diş olur. Onlar hər yarımçənədə 2 kəsici, 1 köpək, 2 kiçik və 3 böyük aži dişlər ardıcılılığında düzünlərlər. Hər bir diş tacdan, boyundan və oyuqda (alveol da deyilir) yerləşən kökdən ibarət olur. Böyük aži dişləri alt çənədə iki, üst çənədə isə 3 kökə malikdir, qalan dişlərin isə bir kökü olur. Dişin daxili özəyi boş birləşdirici toxuma, qan damarı və sinirlərlə dolu olur. Dişin kütləsinin əsas hissəsini dentin təşkil edir, tacı emalla, boynu və kökü isə sement maddəsi ilə örtülür. Emal orqanizmdə ən möhkəm toxumadır, dentin və sement isə sümük toxumasının şəkildəyişməsi olub, fosfat turşusunun kalsium duzları ilə zəngindir.

Dişlərin əsası embrional inkişafda qoyulur. 6-8 aylıq uşaqlarda süd dişləri inkişaf etməyə başlayır. Müstəsna hallarda uşaq anadan olanda dişləri olmur və yaxud gec çıxır. Öksər hallarda uşaqların alt çənəsində orta kəsici, sonra isə üst, orta və kənar kəsici dişlər çıxır. Bir yaşlılarda 8 ədəd, iki yaşlılarda və yaxud üç yaşm əvvəlində bütün 20 ədəd süd dişi çıxmış olur və aşağıdakı formulla göstərilir: 2:1:0:2 üst çənə (bir tərəf); 2:1:0:2 alt çənə (bir tərəf). 6-7 yaşı uşaqlarda süd dişləri tədricən daimi dişlərlə əvəz olunur. Bu zaman süd dişlərinin kökü sorulur, sonra isə düşür. Balaca aži və üçüncü böyük aži (buna ağıl dişi də deyilir) dişlər süd dişlərsiz çıxırlar. Daimi dişlərin çıxması 14-15 yaşda başa çatır, lakin ağıl dişlərin çıxması 25-30 yaşadək kecikə bilir. İnsanların 15 faizində isə ümumən ağıl dişləri üst çənədə olmur. Ağıl dişləri qazıntı halında təpiyan qədim insanlarda daha yaxşı inkişaf edib, hazırda isə reduksiyaya uğrayıblar. Dişlərə qulluq etmək, onları təmiz saxlamaq uşaqlara körpəlikdən tərbiyə olunmalıdır. Qida qəbul olunduqdan sonra ağızı iliq suyla yaxalamaq, yatmadan qabaq isə dişləri pasta ilə təmizləmək vacib gigiyenik tədbirlərdəndir.

Uşağı həddindən artıq isti və soyuq qida ilə qidalandırmaq olmaz. Qoz, findiq və digər möhkəm şeyləri dişlə sindirmağa icazə verilməməlidir. Üst kəsici dişlərin alt kəsici dişlərinə sıxılmasına çeynəmə deyilir. Düzgün çeynəmədə üst kəsici dişlər alt kəsicilərə nisbətən ön vəziyyət alırlar.

#### Ağızda həzm. (Şəkil-19)

Dişlərin köməkliyi ilə xirdalanan qida maddələri ağız suyu vəzilərinin ifraz etdiyi hormonlarla islanır. Ağız boşluğununa cüt iri qulaqaltı, dilaltı və çənəaltı vəzilərin, eləcə də çoxsaylı balaca vəzilərin axarı açılır. Ağız suyu vəziləri uşaq anadan olandan fəaliyyətə başlayır, lakin birinci ayı ağız suyu az olur. Ağız suyunun tərkibində ptialin fermenti olur ki, o da mürəkkəb şəkərləri

malta zaya, disaxaridləri isə qlükozaya-dək parçalayır. Yaşla əlaqədar olaraq ağız suyu ifrazı artır. Uşaqlarda ağız suyunun intensiv ifrazına 9-12 aylıqda və 9-11 yaş arasında rast gəlinir. Ümumilikdə uşaqlarda sutka ərzində 800 sm<sup>3</sup> ağız hormonu ifraz olunur. Ağıza qida düşdükdən bir neçə saniyə sonra ağız hormonu ifraz olunmağa başlayır. Qida maddələri ağızdakı dad sinir uclarını qıcıq-landırır, impulslar mərkəzəqəcan sinirlərlə uzunsov beyninə ağız - suyu ifrazı mərkəzinə çatdırılır. Burdan isə mərkəzdənqəcan sinirlərlə qıcıq ağız suyu vəzilərinin sekretor hüceyrələrini fəaliyyətə gətirir və nəticədə ağız suyu ifrazı baş verir. Ağız suyu təkcə qida ağıza düşdükdən sonra yox, eləcə də müəyyən qida iyini iylədikdə və qida haqqında danışanda da ifraz olunur. I.P.Pavlovun fikrincə, bu, şərti refleksdir. Ağız boşluğununda xirdalanmış və islanmış qida kütłəsi udlaqdan keçərək qida borusuna düşür.

**Qida borusu.** Yenidoğulmuş körpələrdə qida borusunun uzunluğu 10 sm, 5 yaşlılarda 14 sm, 15 yaşlılarda 19 sm, yaşlılarda isə 25 sm olur. Qida borusu əzələvi boru şəklindədir və daxili selikli qatı yastı epitelini ilə örtülüdür. Selikli qatın daxilində büküsllər əmələ gəlir ki, o da qida kütłəsi keçən zaman genişlənmə verir.

**Mədə.** Həzm borusunun daha çox genişlənmiş hissəsi mədədir. Mədə basılmış kisəyə oxşayır və yaşlılarda 1-3 L tutumunda olur. Qarın boşluğununda asimetrik vəziyyətdə yerləşir. Əsas hissəsi solda, az hissəsi isə sağda yerləşir. Mədədə giriş hissə-kardinal şöbə, əsası-fundal şöbə və çıxış-pilorik şöbə ayırd edilir. Pilork şöbə onikibarmaq bağırsağı açılır. Yenidoğulmuş körpənin mədəsi qarın boşluğunun sol tərəfində horizontal vəziyyətdə yerləşir. Onun həcmi təxminən 30 sm<sup>3</sup> olur. 4-6 günlüyündə 40-50 sm<sup>3</sup>, 15 günlüyündə isə 90 sm<sup>3</sup>-ə çatır. Mədəyə düşən qidanın təsirindən o daha da genişlənir. Bir ilin sonunda mədənin həcmi 300-350 sm<sup>3</sup>, ikinci ilin sonunda 600-700 sm<sup>3</sup>, 6-7 yaşlılarda isə 1000-1100 sm<sup>3</sup> olur. Mədənin başlıca olaraq əsası-dibi daha tez böyüür. Bu zaman mədənin pilork hissəsi aşağı düşür və vertikal vəziyyətə yaxın olur. Mədənin ümumi böyüməsi ilə əlaqədar olaraq onun selikli təbəqəsi də böyüür, selik ifrazı və turşululuğu da artır ki, o da pepsinin aktivliyinin artmasına gətirib çıxarır. Ana südü ilə qidalandırılan körpələrdə mədə möhtəviyyatı 2,5-3 saatdan sonra, inək südü ilə qidalandırılan körpələrdə isə nisbətən gec 3-4 saatdan sonra bağırsağı keçir.

**Bağırsaqlar.** Yenidoğulmuş körpələrin nazik bağırsağı təxminən 3 m-ə bərabər, başqa sözlə, yaşı adamın bağırsağından 2 dəfə az olur. Yoğun bağırsağın uzunluğu isə Yenidoğulmuş larda 60 sm olduğunhalda, yaşlılarda 130 sm olur. Bağırsağın uzanması anadan olandan 2 il müddə-tinə daha intensiv gedir və ikinci ilin sonunda nazik bağırsaq 4,5 m-ə, yoğun bağırsaq isə 80 sm-ə çatır. Sonrakı illərdə bağırsağın böyüməsi nisbətən aşağı düşür, yeni

böyümə tempinə 8 yaşdan sonra rast gəlinir. Ancaq uşaqların bağırsağının ümumi bədən uzunluğuna olan nisbəti yaşlılarla müqayisədə üstündür. Yaşlılarda bu nisbət 4-5 dəfə çox olduğu halda, südəmərlərdə bu nisbət 6 dəfə çox olur.

### §20.1.2. Həzmin fiziologiyası

Həzmi qida maddələrinin fiziki və kimyəvi dəyişilmələri, onların qan damarları ilə hərəkət etməsi və orqanizm tərəfindən sorula biləcək formaya çevrilməsi prosesinə deyilir.

Həzmi hormonlarının tərkibindəki fermentlər 3 qrupa bölünür:  
1.Zülalları parçalayan proteazalar; 2.Yağları parçalayan lipazalar;  
3.Karbohidratları parçalayan amilazalar.

Fermentlərin fəaliyyət göstərməsi üçün, müəyyən temperatura və çox ciddi mühit reaksiyası olmalıdır. İstiqanlı canlılarda fermentlər bədəndə temperatur  $38-40^{\circ}\text{S}$  olduqda təsir göstərir. İstiliyin  $70^{\circ}\text{S}$  yuxarı qalxması fermentlərin parçalanmasına və fəaliyyətinin dayanmasına səbəb olur. İstiliyin normadan aşağı düşməsi də fermentin aktivliyinin azalmamasına gətirib çıxarır. Fermentlərin aktivliyi mühitdən də çox asıldır. Bəzi fermentlər turş mühitdə, digər bir qrupu isə əsası mühitdə yaxşı fəal olurlar. Məsələn, mədə hormonundakı zülalları parçalayan pepsin fermenti turş mühitdə aktivlik göstərir, ancaq ağız suyunun fermentləri isə neytral və zəif qələvi mühitində aktiv olurlar. Zülalları və yağları parçalayan fermentlərə ağız suyunun tərkibində rast gəlinmir. Ağız suyunun reaksiyası zəif qələvidir ki, o da ağız suyu fermentlərinin fəaliyyəti üçün çox əlverişlidir. Ağız suyu fermentləri turş mühitdə fəal olmurlar.

Qida maddələri ağızda 15-18 saniyə qalır. Bu müddətdə fermentlər karbohidratları tam parçalaya bilmir, proses mədədə davam edir. Bu, ona görə baş verir ki, qida kütləsi birdən-birə mədənin turş mühitinə hopmur, tədricən, daha doğrusu, 20-30 dəqiqədən sonra turş mühitə keçir. Həmin zaman isə ağız suyu fermentləri karbohidratları parçalayırlar. Ağızda xirdalanan və islanan qida kütləsi udlaqdan keçərək qida borusunu keçərək mədəyə düşür. Qida tərkibinin fiziki halından asılı olaraq mədədə müxtəlif vaxtda qalır. Mədənin daxili divarı selikli qişa ilə örtülürlər. Mədənin qalınlaşmış selikli qatında axarı olan vəzilər var. Onların miqdarı olduqca çoxdur. Mədə vəziləri külli miqdarda mədə hormonu hazırlayırlar. Xüsusiylə, mədənin fundal və pilorik hissəsində şirə çox hazırlanır. Mədə vəziləri əsas və örtük hüceyrələrdən təşkil olunub. Əsas hüceyrələrdə fermentlər, örtük hüceyrələrində isə xlorid turşusu hazırlanır. Mədə əyrilərində, büküslərdə,

dibi və əsasında olan vəzilərdə isə əlavə hüceyrələr var ki, onlar da seliyəbənzər maddə hazırlayır. Mədənin dibində hazırlanan hormonu onun pilorik hissəsində hazırlanan şirədən tərkibinə görə fərqlənir. Belə ki, mədənin dibində hazırlanan hormonun tərkibində xlorid turşusu olduğundan turş mühitə malikdir, lakin pilorik hissədə sintez olunan şirədə turşu yoxdur və əsası reaksiya daşıyır.

Təmiz mədə hormonun alınmasını ilk dəfə 1842-ci ildə rus cərrahı V.A.Basov əldə edib. Sonradan bu metodika İ.P.Pavlov tərəfindən daha da təkmilləşib və təmiz mədə şirəsinin ahnması ilə nəticələnib. Eyni zamanda, və ayrı-ayrılıqda mədədən, qaraciyərdən və mədəaltı vəzidən təmiz hormon isə ilk dəfə Azərbaycan alimi professor Q. Qəhrəmanov alıb.

**Mədə hormonu tərkibi və xüsusiyyətləri.** Təmiz mədə hormonu rəngsiz olub, turş mühitə malikdir. Mədə şirəsi qida maddələrini həzm etmək xassəsinə malikdir. Onun tərkibində zülalları parçalayan pepsin fermenti var. Pepsinin təsirindən zülallar peptinə və albumazaya parçalanır. Mədə vəzilərində olan pepsin qeyri-fəaldır, lakin, turş mühitdə aktivləşir, qələvi mühitdə o, passiv olur. Pepsindən başqa, mədə hormonunda **lipaza və ximozin fermentləri** də olur. Lipaza yağları yağ turşusuna və qliserinə parçalayır, ancaq ya südün tərkibində və yaxud emulsiya şəklində olan yağları parçalayır. Ximozin isə başlıca olaraq, uşaqların mədə hormonunda olur və südü parçalayır.

Uşaq bir qədər böyüyəndən sonra onun mədəsində ximozin olmur, süd isə pepsin fermentinin təsirindən parçalanır. Mədə hormonun tərkibində karbohidratları parçalayan fermentlər olmur. Buna baxmayaraq, mədədə karbohidratların parçalanması prosesi gedir, ona görə ki, ağız suyu fermentləri öz təsirini mədə də davam etdirir (20-30 dəq).

Mədə hormonu qida maddələrini parçalamaq xassəsi ilə yanaşı, müdafiə xüsusiyyətlərinə də malikdir. Bakteriyalar turş mədə mühitində ölürlər. Müşahidələr göstərir ki, kolera xəstəliyini törədən bakteriyalar mədə hormonun təsirindən 10-15 dəqiqə ərzində ölürlər. Mədə hormonu mədədə qida maddələri olduğu halda sintez olunur, əks halda (yəni, mədədə qida olmadıqda) onun mühiti turşdur. İnsan qidanı qəbul etdikdən 5-9 dəqiqə sonra mədə hormonu ifraz olunmağa başlayır. Qida maddələrinin xarakterindən və mənşəyindən asılı olaraq mədə hormonun miqdarı və ifraz olunma vaxtı dəyişir. Məsələn, ət xörəyinə qarşı daha çox miqdarda 7 saat müddətində mədə hormonu ifraz olunur, xəmir mə'mulatına qarşı bir qədər az, ancaq 10 saat, süd məhsullarına qarşı daha az və 6 saat müddətində mədə hormonu ifraz olunur. Təbiidir ki, mədə hormonun tərkibi dəyişir. Mədə hormonunun ifrazi, əsasən, 3 yolla idarə olunur.

1. Sinir sistemi vasitəsilə. Bu zaman şərti və yaxud şərtsiz

reflekslərlə mədə vəzilərinə qıcıqlar göndərilir;

2. Mexaniki qıcıqlandırma. Mədəyə düşmüş qida maddələri mədə divarındaki vəziləri mexaniki yolla qıcıqlandırır;

3. Kimyəvi təsirlə. Qana sorulmuş qida maddələri mədə divarma gələrək onun sinir-vəzi aparatına qıcıqlandırıcı təsir göstərir.

Həzm prosesi zamanı mədə daim hərəkət edir. Mədənin hərəkəti divarin orta qatındakı saya əzələlərin hesabına olur. Bu əzələlər uzununa, köndələn və dairəvi istiqamətdə yerləşir. Mədənin hərəkəti nəticəsində qida maddələri nisbətən xirdalanır və hormonu ilə qatışır, eyni zamanda, hərəkət edir. Mədənin yiğilması əvvəlcə onun girəcəyindən başlayır, sonra isə bütün mədə böyünca yayılır. Hər bir yiğılma isə 10-30 saniyə arasında dəyişir. Qida maddələrinin mədədən onikibarmaq bağırsağa keçməsi də məhz mədənin hərəkəti, yiğilib-açılması hesabına baş verir. Qidanın xarakterində asılı olaraq mədədə qalması 3-10 saat arasında dəyişir.

Qida kütləsi müəyyən porsiyalarla bağırsağa ötürülür. Bu prosesdə mədə ilə onikibarmaq bağırsaq arasındaki pilorik sfinktorun rolu çoxdur. Sfinktor həlqəvi əzələrdən təşkil olunub və reflektoru yolla yiğilib-açılar, qidanın bir hissəsini bağırsağa buraxır, sonra isə bağlanır.

Fizioloji mexanizmi isə belədir. Turş yaxud yarım turş mühitə malik olan qida kütləsi mədənin pilorik hissəsinə toxunduqda ordakı reseptörleri qıcıqlandırır və reflektoru yolla mərkəzə siqnal gedir və mərkəzdən qaçan sinirlə qıcıq sfinktora daxil olur, nəticədə o açılır, qida bağırsağa ötürülür.

Bu qayda ilə proses davam edir. Sfinktorun fəaliyyətinə öd də təsir göstərir. Qida kütləsinin həzmi **onikibarmaq bağırsaqda** davam edir.

Burda qidanın üzərinə bağırsaq divarından sintez olunan hormon, mədəaltı vəzin hormonu və öd axıcılığı açılır. Qida maddələri o vəziyyətdək parçalanır ki, sərbəst surətdə qana sorulsun.

Əsas həzm vəziləri mədəaltı vəzi və qaraciyərdir.

**Mədəaltı vəzi** həyatı əhəmiyyəti olan çox vacib bir orqandır. Qarışq vəzidir, iki cür hüceyrədən təşkil olunub. Bir qrup hüceyrə mədəaltı vəzi hormonu hazırlayırlar və bağırsağa xarici sekresiya vəzisi kimi axacaqla açılır, digər qrupu isə hormon hazırlayırlar və qana sorulur. Mədəaltı vəzin hormonu rəngsiz olub, turş mühitə malikdir. Onun tərkibində zülalları, yağları və karbohidratları parçalayan hormonlar var. Bunlara tripsin, eripsin, amilaza, lipaza aiddir. Tripsin mədəaltı vəzi şirəsinin tərkibində fəal olmayan trisinogen şəklində olur. Trisinogen tripsinə bağırsaq şirəsinin tərkibindəki entrokinaza maddəsinin təsirindən sonra hormon. İ.P.Pavlovun laboratoriyasında kəşf olunub. Pepsin onikibarmaq bağırsaqda aktiv deyil. Tripsin qələvi mühitdə çox aktiv olur, lakin turş mühitdə də əzəz təsirini göstərir, ancaq aktivlik tədricən azalır. Tripsin zülallara təsir göstərərək onu

amin turşusunadək parçalayır. O, mədədə əmələ gəlmış (pepsinin təsirindən) peptonları və albumozaları amin turşusunadək parçalayır.

Eripsin peptonları və albumozaları amin turşularınadək parçalayır. Mədəlti vəzidə aktiv formada ifraz olunur, qələvi mühitdə təsir göstərir. Amilaza polisaxarid olan nişastanı disaxarıdadək (maltażaya) parçalayan fermentdir. Maltaż disaxarid maltozanı qlükozayadək parçalayan fermentdir.

Lipaza yağları qliserinə və yağ turşularınadək parçalayan fermentdir. Ifraz olunanda zəif təsir etmə xassəsi var. Onu öd fəallaşdırır. Lipaza qələvi mühitdə fəal olmur. Mədəlti vəzinin hormonu qida qəbul etdikdən 2-3 dəqiqə sonra ifraz olunmağa başlayır. hormonun miqdarı və xüsusiyyəti qidanın xarakterindən asılı olaraq dəyişir. Mədəlti vəzi şirəsinin ifrazi iki yolla tənzim olunur: 1. reflektor, 2. sinir-humoral yollarla.

Reflektor hormon ifrazını ilk dəfə İ.P.Pavlov sübut etmişdir. Sinir-humoral tənzim isə aşağıdakı kimi olur:

Onikibarmaq bağırsaqda xlorid turşusunun olması nəticəsində xüsusi maddə, sekretin hazırlanır. O da qana sorularaq mədəlti vəzin sinir aparatma təsir edərək hormon ifrazına səbəb olur.

**Qaraciyər.** Qaraciyər mürəkkəb borulu vəzilərdən olub, bir çox payçıqlardan ibarətdir. Qaraciyər insanda uzunsov, dördbucaq şəklində yasti və tutqun qırmızı rəngdə 1500 qram ağırlığındadır. Qaraciyər asan kəsilir, didilir, təzyiqdən və zədədən təz parçalanır. Qaraciyərin iki səthi vardır: yuxarı çıxıq diafraqma və basıq viusseral səthi.

Qaraciyərə qan iki damar ilə gəlir: qaraciyərin xüsusi arteriyası və qaraciyərin qapı venası. Qaraciyərin xüsusi arteriyasının sağ və sol şaxələri sağ və sol payçıqlara daxil olaraq orada bir çox şaxələrə bölünür. Bu şaxələr qaraciyər parenximasını, birləşdirici toxumani və bir sıra serroz qışanı qidalandırır. Qapı venası qarın boşluğununda olan tək orqanlardan venoz qanı qaraciyərə daşıyır, qapı venası yolda ödlük venasını və mədə venalarını qəbul etdikdən sonra qaraciyərə daxil olur. Qaraciyər venaları paylardan venoz qanı qəbul edir, qaraciyər venalarının başlanan yerində qapaqlar vardır.

Qaraciyər hüceyrələrinin ifraz etdikləri öd onların arasında olan öd kapilyarlarına yığılır, öd kapilyarları payçıq daxilində hüceyrələrin səthlərində, qan kapilyarları isə hüceyrələrin kənarında yerləşir.

Öd kapilyarları kiçik öd axacaqlarına açılır, sağ və sol axaciqların qaraciyər qapısında birləşməsindən ümumi qaraciyər axacağı əmələ gəlir.

Qaraciyər qarın boşluğununda yerləşmişdir. Qadılarda qaraciyər bir az aşağı olur. Qocalarda bir qabırğa aşağı enir. Qaraciyər sol azan sinirindən və qarın kələfindən ayrılan qaraciyər kələfi ilə inervasiya olunur.

**Ödlük.** Ödlük armud şəklində olub, qaraciyərin sağ pəyiñin visseral səthində yerləşmişdir. Uzunluğu 8-12 sm, eni 3-5 sm, həcmi 40-60 sm<sup>3</sup>-dir. Ödlük üç hissədən – dibi, cismi və boyun səthindən ibarətdir. Ümumi öd axacağı ümumi qaraciyər axacağı ilə ödlük axacağının birləşməsindən əmələ gəlmişdir. Uzunluğu 6-8 sm-dir. Ödlükdən və qaraciyərdən ödü onikibarmaq bağırsağa aparır. Burada mədəaltı axacağı ilə bərabər onikibarmaq bağırsağa açılır. Qaraciyərin vəzifəsi çox müxtəlifdir. Qaraciyər öd və sidik cövhəri ifraz edir, sidik cövhəri qana keçir və sonra böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olunur. Qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra orqanizmə lazımlı olduqca üzüm şəkəri halında qana buraxılır. Qaraciyər rüşeym dövründə eritrositlər hasil edir. Qaraciyər qanyaradıcı vəzifə ifa edir. Mühafizə vəzifəsini də daşıyır və s.

Öd – qaraciyərin başlıca vəzifələrindən biri, qapı venası ilə gələn qandakı şəkərlərin artığını qlikogen halında öz hüceyrələrində saxlamaq və icra etməkdir.

**Ödün əmələ gəlməsi və ifrazı.** Öd həzmədə çox mühüm funksiya yerinə yetirir. O, qaraciyərdə fasiləsiz olaraq əmələ gəlir, lakin onikibarmaq bağırsağa ancaq həzm zamanı axır. Həzm dayanan zaman öd, öd kisəsinə toplanır. Bir sutka ərzində 800-1000 ml öd hazırlanır. Öd, tərkibinə görə, öd kisəsi ödünə və qaraciyər ödünə ayrıılır. Öd kisəsi ödü daha qatı olur, ona görə ki, onun tərkibindəki su bədənə sorulur. Kisə ödü tünd rənglidir. Ödün tərkibində su ilə yanaşı, öd turşusu və öd pigmenti də olur. İnsan ödündə bilirubin və biliverdin çox olur. Öd pigmenti eritrosit parçalandıqdan sonra hemoglobinindən əmələ gəlir. Bunlarla yanaşı, ödün tərkibində mutsin, yağ və qeyri-üzvi duzlar olur. Öd zəif qələvi xassəlidir. Ödün orqanizmdə rolu və fizioloji əhəmiyyətini aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Ödün təsirindən zülalları, yağıları və karbohidratları parçalayan fermentlər aktivləşir. On çoxu isə öd yağıları parçalayan lipaza fermentini aktivləşdirir - 15-20 dəfə. Lipazanın təsirindən yağ qliserinə və yağ turşusunadək parçalanır. Qliserin suda tez həll olur və sorulur. Ancaq yağ turşusu suda həll olunmur və sorulmur. O zaman öd yağ hırşusu ilə birləşərək asan sorulacaq formaya keçir.

2. Öd qələvi mühitə malik olduğundan bağırsaq hormonu ilə birlikdə bağırsağa daxil olan turş qida mühitini neytrallaşdırır.

3. Ödün təsirindən bağırsağın hərəkəti sürətlənir və qida kütləsi-nin hərəkəti də yaxşılaşır.

4. Öd bağırsağa düşdükdən sonra mədəaltı vəzin hormonunun ifrazı sürətlənir.

5. Öd cüzi miqdarda da olsa, bağırsaqdan mədəyə keçərək mədə ilə

bağırsaq arasındaki pilorik sfmktorun peristatik hərəkətini tənzim edir.

6. Öd bağırsağa düşmüş zərərli mikroorganizmləri məhv etməklə təmizləyici rol oynayır.

7. Qana sorulmuş öd qaraciyərə keçərək yeni öd ifrazma səbəb olur.

Ödün əmələ gəlməsi qanın tərkibindəki bəzi maddələrin təsirindən olur. Bu maddələrə zülalları parçalayan albumoza, peptinlər, polipeptidlər və həmçinin sekretin aiddir. Ödün əmələ gəlməsi sinir sistemi, baş beyin qabığının şərti refleksi nəticəsində olur. Qida maddəsi bağırsağa düşdükdən sonra öd müxtəlif vaxtda sintez olunur. Məsələn, ət xörəyi qəbul etdikdən 8 dəqiqə sonra, xəmir xörəyindən 12 dəqiqə, südü qəbul etdikdən isə 3 dəqiqə sonra öd ifraz olunur. Ödün ifrazı 8-9 saat çəkə biiər.

### §20.1.2.3. Nazik bağırsaqdə həzm (Şəkil-20)

Qida maddələri nazik bağırsaqdə bağırsaq hərmonunun təsiri ilə molekulyar səviyyəyə qədər parçalanır.

1. Bağırsaqdə **eripsinin** təsirinəti cəsində zülallars on amin turşularınadək parçalanır.

2. **Lipaza** fermenti yağıları yağ turşusuna və qliserinə parçalayır.

3. **Amilaza** nişastanı disaxarıda parçalayır.

4. Sulu karbonların fermentləri - **maltoza, laktaza** (südün tərkibindəki şəkəri parçalayır), bu fermentlər mürəkkəb şəkərləri monosaxaridədək parçalayırlar, beləliklə, Ağız suyundakı ptalin və mədəaltı və-zin ifraz etdiyi amilazainin işini başa çatdırır.

5. **Enterokinaza**. Təsir mexanizminə görə başqa fermentlərdən kəskin fərqlənir. O, mədəaltı vəzin qeyri-fəal tripsinogenini fəal tripsinə çevirir və ona çox nazik bağırsağın ön nahiyyəsi olan onikibarmaq bağırsaqdə rast gəlinir, arxa nahiyyəsində isə onun izinə rast gəlinir.

Bağırsaqdə hormon ifrazı qida kütləsinin mexaniki təsiri nəticəsində baş verir. Qida kütləsi vəzin sinir aparatına öz təsirini göstərir, nəticədə şirə ifraz olunur. Nazik bağırsaqdə qida maddələrinin böyük əksəriyyəti sorulur. Mədədə çox az alkoqollar sorulur, yoğun bağırsaqdə isə su sorulur. Nazik bağırsağın divarında çoxlu xovlar var ki, o da sorulmayı təmin edir. Nazik bağırsağın daxili divarı  $0,65 \text{ m}^2$ -ə bərabərdir. Ancaq quruluş xüsusiyyəti onun səthini daha da artırır. Hər bir  $\text{mm}^2$  bağırsaq səthi  $4-5 \text{ m}^2$ -ə qədər artır. Xovlar bağırsaq divannın çıxməsidir, nazik epiteli qatı ilə örtülüdür, daxilində arteriya, vena damarları, qan kapilyarları, həmçinin limfa damarları var. Sorulma mürəkkəb fizioloji prosesdir. Sorulmada başlıca yeri filtrasiya,

diffuziya və osmos tutur. Sorulmayı təmin edən amillərdən biri də xovların hərəkətidir. Sorulma baş beyin qabığının nəzarəti altında gedir.

**Şəkərlərin sorulması.** Mürəkkəb şəkərlərin parçalanması artıq ağız boşluğununda ptialin və maltazanın təsirindən başlayır. Sonra mədəaltı vəzin və bağırsağın fermentləri amilaza və laktaza bütün mürəkkəb şəkərləri monosaxaridlərdək parçalayır. Şəkərlərin böyük əksəriyyəti qlükoza şəklində sorulur. Çox cüzi hissəsi qalaktaza və fruktoza şəklində sorulur. Sorulma nazik bağırsağın başlanğıcından başlayır, ona görə də nazik bağırsağın qurtaracağında şəkərlərə ya rast gəlinmir, ya da çox cüzi olur. Şəkərlər qana (venoz) sorulur və aşağı boş vena ilə qaraçiyərə keçərək orda mürəkkəb şəkər-qlikogen şəklində ehtiyat halda toplanır. Qlikogen həmçinin əzələ toxumasında da toplanır.

**Yağların sorulması.** Yağlar lipazə fermentinin təsirindən qliserin və yağ turşularmadək parçalanır. Qliserin suda tez həll olunur və tez də sorulur. Lakin yağ turşuları qələvilərlə və ödlə reaksiyaya girərək sabun əmələ gətirir, sonra isə həll olaraq sorulur.

Yağların parçalanma məhsulları qana yox, limfaya sorulur. Maraqlıdır ki, limfaya keçərkən qliserinlə sabun yenidən birləşərək yağ dənələrini əmələ gətirir və sonra limfaya sorulur.

**Zülələrin sorulması.** Züləllerin parçalanması mədə hormonundakı pepsinin təsirindən başlayır. Ancaq orda albimozayadək parçalanır. Nisbətən yüksək molekullu quruluşa malik olan bu maddələr mədəaiti vəzin və bağısaq hormonundakı tripsin və eripsinin təsirindən son məhsuladək parçalanır və venoz qana sorulur.

**Duzların və suyun sorulması.** Su mədədə, nazik və yoğun bağırsaqda sorulur. İnsanda 24 saat ərzində 1,1L ağız suyu, 2,1L mədə şirəsi, 0,6-1 mədəaltı vəzin hormonu, 1,1L öd, 1,1L bağırsaq şirəsi sintez olunur və 2 litrə yaxın su içilir. Sutka ərzində bağırsağa 6-7 1 su daxil olur, ancaq ondan 150-200 ml xaric olunur, yerdə qalani isə bağırsaq divarından sorularaq qana keçir. Mineral duzlar suda həll olunduqdan sonra qana sorulur.

#### Həzmlə əlaqədar qaraciyərin vəzifəsi. (*Şəkil-21*)

Başlıca olaraq aşağıdakı funksiyaları yerinə yetirir. 1. Öd hazırlayıır. 2. Qlikogen hazırlayıır. 3. Müdafiə və zərərsizləşdirir.

Bağırsaqda sorulmayan və çürüyən züləller və digər üzvi maddə qalıqları - indol, fenol, skatol kimi zəhərli maddələr əmələ gətirir. Bu maddələr qaraciyərdə tutularaq zərərsizləşdirilir. Bu maddələrin öldürücü təsirini göstərmək üçün belə təcrübə aparılıb. Bağırsaqdan sorulan qan qaraciyərdən ayrılaraq birbaşa qan dövranına qoşulur, bir-iki gündən sonra həmin canlı zəhərlənmədən ölürlər. Uşaq anadan olandan sonrakı bir ildə onun həzm orqanlarının inkişafında əhəmiyyətli dəyişiliklər baş verir. Ceynəmə

hərəkəti meydana çıxır, çənələrin sıxılma qüvvəsi bir neçə dəfə artır. Ağız suyu ifrazı ilk 2-3 ayda çox az olur, sonrakı aylar isə tədricən artır və qidaya qarşı şərti reflektoru yolla fəaliyyətə başlayır.

Mədə çox tez bir zamanda böyükür. Onun həcmi birinci ilin sonunda təxminən  $300\text{-}350 \text{ sm}^3$ , ikinci ilin sonunda  $600\text{-}700 \text{ sm}^3$ , 6-7 yaşında isə  $1000\text{-}1100 \text{ sm}^3$  olur. Mədənin əsasən, fundal hissəsi böyükür. Bu zaman pilorik hissə aşağı düşür və vertikal vəziyyət alır. Buna uyğun olaraq mədənin selikli qişasının şirə ifrazı artır.

Həmçinin hormonun turşuluğu da yüksəlir ki, o da pepsinin aktivliyinin artmasına səbəb olur. 6-7 yaşlı uşaqlarda mədə şirəsinin turşuluğu yaşlı adamın mədə hormonun turşuluğundan xeyli az olur. Aşağı turşuluq mühiti tələb edən ximozin fermenti az fəal olur, ancaq pepsin fermenti əksinə, daha fəallaşır. Digər həzm vəzilərinin (qaraciyər və mədə-altı vəzilər) fəallığı və şirə ifrazı da yüksəlir.

Uşaq anadan olandan 2 il müddətində bağırsağın uzanması daha aydın təzahür edir. Belə ki, ikinci yaşın axırında nazik bağırsağın uzunluğu 4,5 m, yoğun bağırsağın uzunluğu isə 80 sm olur. Sonrakı illər bağırsağın böyüməsi, uzanması zəifləyir, 8 yaşdan sonra isə yenidən böyümə başlayır. Həzm orqanlarının hərəkət funksiyası 3-4 yaşlı uşaqlarda yaşıların həzm orqanlarının hərəkət funksiyasını xatırladır.

#### §20.1.3.4. Həzm sistemi üzvlərinin xəstəlikləri

**Xroniki hepatitlər və qaraciyər sirrozu.** Kəskin parenximatoz hepatit düzgün və vaxtında müalicə olunmadıqda xroniki formaya keçir. Bundan əlavə xroniki yoluxucu xəstəliklər (sifilis, malyariya, bruseloz, vərəm), xroniki alkoholizm və xroniki hepatitin baş verməsinə səbəb olabilir. Xəstəliyin ilk dövlərində əlamətlər kəskin şəkildə meydana çıxmır. Xəstələr qaraciyər nahiyyəsində, bəzən də dalaq nahiyyəsində küt ağrılardan, xoşa gəlməz hissəyyatdan şikayət edir. Qaraciyər böyükür, əl altında bərk hiss olunur, dalaq böyükür, xəstənin iştahası itir. Ağır hallarda anemiya inkişaf edir, xəstə çox arıqlayır və qaraciyər serrozu əmələ gəlir.

Qaraciyər sirrozunun iki növü vardır – hipertrofik və atrofik. Atrofik serroz xəstəliyinin əlamətləri xəstəliyin başlanğıcında müəyyən olunmur. Xəstədə ümumi zəiflik, iştahanınitməsi, qan azlığı, dispepsiya əlamətləri meydana çıxır. Qarının divarında kapillyar qan damarları ulduz şəklində genişlənir, ovucu qızarır (qaraciyər ovucu). Xəstəliyin əsas əlaməti assitdir (qarın boşluğununa maye toplanması). Assitin inkişaf etmə dərəcəsindən asılı olaraq, xəstənin vəziyyəti pişləşir, təngənəfəslək, ürək-qandamar sisteminin fəaliyyətinin zəifləməsi nəticəsində sarılıq əmələ gəlir.

Hipertrofik sirroz zamanı birləşdirici toxumanın miqdarı artır, qaraciyər böyüyür, sərtləşmiş şəkildə əllənir, dalaq böyüyür. Xəstəliyin əsas əlamətlərindən biri sarılıqdır.

**Müalicə:** Xəstəxanada xəstəliyin əsas səbəblərinə qarşı aparılır.

**Öd daşı xəstəlikləri.** Xəstəlik maddələr mübadiləsi əsasən xolestrin mübadiləsi pozulduqda baş verir. Öd daşının tərkibi xolestrin, öd pigmenti, kalsium duzlarından ibarət olur. Daşların əmələ gəlməsinə öd kisəsinin iltihabı, öd durğunluğu, piylənmə, qəbizlik kömək edir. Xəstəliyin əsas əlaməti sağ qabırqaaaltı nahiyyədə tutma şəkilli ağrılardır. Ağrılar sağ kürəyə qədər vurur. Əgər daş öd yollarını tutubsa mexaniki sarılıq əmələ gəlir. Qaraciyər böyüyür, əl altında ağrılı olur. Xəstələr tutmalardan sonra özlərini uzun müddət pis hiss edir, hərarət düşür və qaraciyər nahiyyəsində küt ağrıları hiss olunur. Bu xəstəliyin qəddarlığı məhz gizli və simptomlsuz keçməsi və çox zaman təsadüfi müayinələr zamanı aşkar edilməsindədir. Əksər insanların öd kisəsində daş var. Bu daşlar təcili müdaxilə tələb etməsə də, istənilən zaman problem yarada bilər. Çoxları diaqnozunu bildikdən sonra uzun illər qərar verə bilmir: pəhriz saxlamaq, dərman qəbul etmək, yaxud həkimə müraciət etmək. Indi ultrasəs lokasiya və ya kompüter tomoqrafiyası kimi yeni müayinə üsulları tətbiq edilmişdir. Ənənəvi müalicə üsullarından savayı, daşların medikamentoz əridilməsi, ultrasəs parçalanması, öd kisəsinin laparoskopik üsul ilə ləpəv edilməsi və bir sıra başqa üsullardan istifadə olunur. Odur ki, mütəxəssisə nə qədər tez müraciət etsəniz, nəticə də bir o qədər effektiv olacaq.

Qadılarda öd kisəsi daşları kişilərə nisbətən 4 dəfə artıq əmələ gəlir. Bu, xüsusən, menopauza dövrünə çatmış xanımlara aiddir. Bu vaxt hormonal fonun dəyişməsi baş verir və öd kisəsinin normal işi pozulur. Hamiləlik dövründə də daşların formallaşması riski artır. Əvvəller hesab edilirdi ki, öd daşı riski qadının uşaqlarının sayından asıldır. Uşaq nə qədər çoxdurrsa, risk o qədər yüksəkdir. Lakin çox ehtimal ki, bu halda risk uşaqların sayı ilə deyil, hər uşaq doğuşundan sonra artan çəki ilə əlaqədardır. USM kifayət qədər etibarlı olsa da, bəzən digər müayinələrin aparılması da tələb oluna bilər. Misal üçün, əvvəller çox zaman xolesisto-qrafiya təyin edilirdi. Bir neçə kontrast maddə həbi udmaq lazımdır.

**Rezalut.** "Qaraciyər orqanizmin ən vacib havadarıdır". Amma bəzən, hətta ona da yardım və kömək lazım olur. Biz hər gün mənfi faktorların təsirinə məruz qalırıq və bu, qara ciyələrin fəaliyyətində öz əksini tapır. Faktiki olaraq, o, bizim həyat tərzinin qurbanına çevrilir. Qaraciyər xəstəliklərinin təsəllisiz statistikası virus yoluxmasından çox əhalinin qeyri-sağlam həyat tərzi ilə əlaqədardır. Yağlı, istiotlu və qızardılmış qida, alkoqol, "ağır" dərman preparatlari (misal üçün, antibiotiklər), yoluxucu xəstəliklər, əsəb və fiziki gərginlik - bütün bunlar qaraciyərin sağlamlısına zərər vurur və labüddən hüceyrələrin

(hepatositlərin) parçalanmasına gətirib çıxarır. Alkoqola, o cümlədən pivə kimi zəif alkoqollu içkilərə meylik, çox zaman bir sıra qaraciyər xəstəliklərinə gətirib çıxarır: qaraciyərin piyli distrofiyası (hepatoz), kəskin və xroniki alkoqollu hepatit, libroz və hətta qaraciyər serrozu və ya xərçəngi. Həmatoloqlar son zamanlarda böyük yaşılı əhalidə arasında xəstələnmənin aktiv artımını müşahidə edir. Həkimlərin fikrincə, genetik, yolu xucu və ekoloji faktorlarla yanaşı, müasir insanın qaraciyərinə müxtəlif meyllər və asılılıqlar da zərərli təsir göstərir. Sonuncuların arasında alkoqoldan həddən artıq istifadə etmə, eləcə də, qeyri-düzgün qida rasionu ("tez yemək" dən sui-istifadə, mayonezlər, acı souslar, tərkibində çoxlu miqdarda kimyəvi stabilizator və konservantlar olan ərzaqlardan istifadə etmə). Linkoping (İsveç) İstitutunun apardığı tədqiqatlar göstərmişdir ki, müntəzəm olaraq tez qidalanma müəssisələrinə gedən insanların qanında ALT fermentinin səviyyəsi xeyli artır ki, bu da qaraciyər hüceyrələrinin zədələnməsinə dəlalət edir. Eyni zamanda qaraciyərdə piy toplanması da müşahidə olunur. Amerikalı mütəxəssislər qeyd etdiyi kimi alkoqolsuz piy xəstəliyi qaraciyərdə piy toplanması ilə xarakterizə olunur və çox zaman iltihablaşma ilə fəsadlanır. Lakin həkimlərin fikrincə, qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların kompleks müalicəsi, spirtli içkilərdən tam imtina və balanslaşdırılmış qida rasionu ilə birlikdə proqressivləşməsini ləngitmək, yaxud, somatik xəstəliklərin, o cümlədən, qaraciyər patologiyasının inkişaf etməsinin qarşısını almaq imkanı yaradır. Lakin bu halda pasiyent üçün medikamentoz müalicənin özünün təhlükəsizliyi çox önemlidir. Medikamentoz terapiya çox zaman mədə-bağırsaq trakti və qaraciyərin fəaliyyətinə neqativ təsir göstərən, bəzi hallarda isə orqanizmin ciddi allergik reaksiyalarına səbəb olan əlavə mənfi təsir ilə nəticələnir. Belə hallarda ilkin olaraq mənfi təsir qaraciyərin üzərinə düşür. Hər gün o, zərərli və faydasız maddələr kütləsini filtrasiya edərək, onların qana keçməsinə mane olur.

Hələ qədim zamanlardan qaraciyərin işini yaxşılaşdırmaq üçün atababalarımız qida rasionuna soya bitkilərini əlavə edirdi. Soya bitkiləri - qaraciyər üçün çox vacib olan fosfolipidlərin təbii mənbəyidir. Fosfolipidlər - əsas funksiyalarından biri zəruri maddələrin qaraciyərə çatdırılması və şlakların onun tərkibindən xaric edilməsi, normal maddələr mübadiləsinin təmin edilməsi və qorunması üçün olan maddələrdir.

Lakin orqanizmin fosfolipidlərə olan tələbatını ödəmək məqsədi ilə qida rasionunu tam dəyişrək, qidada yalnız soyanın istifadəsinə üstünlük vermək lazımdır ki, bu da hər zaman mümkün deyil. Bəs belə olan halda, qaraciyəri necə təmin etmək olar? Ona görə də son on il ərzində qaraciyər fəaliyyətini normallaşdırın dərman vasitələrinin istehsalı ilə məşğul olan şirkətlərin diqqəti, orqanizm üçün tabii olan xammalın, qaraciyər üçün təhlükəli olan konservant və boyalı maddələrindən istifadə etmədən maksimal

dərəcədə davamlı saxlama müddəti xarakteristikaları ilə uyğunlaşdırma imkanının axtarışlarına yönəlmüşdir. Vəziyyətdən çıxış yolunu alman alimləri tapmışdır. Onlar, nəinki qaraciyər toxumasının regenerasiya proseslərini sürətləndirmək, eləcə də, xroniki və kəskin qaraciyər xəstəlikləri olan insanlarda hepatoprotektor terapiyasının effektivliyini təmin etmək qabiliyyətinə malik olan bitki mənşəli fos-folipidlər əsasında müasir preparat işləyib hazırlamışlar. Texnoekologiya və yeni nəsil hepatoprotektor preparatlarının təhlükəsizliyində dönüş etmiş ilk istehsalçı "Berlin Chemie AQ" alman şirkəti olmuşdur. "Rezalüt pro" adlı yeni preparatın əsasını xammalın turşumasını və arzuolunmaz peroksidlərin əmələ gəlməsini istisna edən eko-texnologiyadan istifadə etməklə soyə paxlaşı fosfolipidlərindən xaric olunan komponentlər təşkil edir. Bundan başqa, "Rezalüt pro"nun bütöv qişası havanın kapsulun tərkibi ilə təmasa girməsinin qarşısını almaqla, dad əlavələri, sintetik stabilizatorlar və konservantlardan istifadə edilmədən onun saxlanması müddətini maksimal dərəcədə uzatmağa imkan yaratır.

Beləliklə, istehsalçı dərman vasitəsinin istehsalı zamanı neqativ proseslərdən qaçmaq və substansiyaların təbii keyfiyyətlərini saxlamağa müvəffəq olmuşdur. Şirkət nümayəndələri hesab edir ki, farmakoloji sahədə tətbiq olunan innovasiyalar yalnız yeni dərman formulların işlənilməsinə deyil, həmçinin artıq mövcud olan dərman maddələrinin keyfiyyəti və təhlükəsizliyini maksimal dərəcədə yaxşılaşdırmağa yönəlməlidir.

Qastroenteroloq - mütəxəssislərin fikrincə, müasir hepatoprotektor olan "Rezalüt pro" preparatı yeni imkanlara yol açır və müxtəlif qaraciyər xəstəliklərinin müalicə effektini xeyli artırır, çünkü ən yüksək təhlükə-sizlik profilinə uypundur və orqanizmin əlavə mənfi reaksiyalarının əmələ gəlmə ehtimalını minimuma endirir.

#### **§20.1.4.5. Qurd xəstəlikləri (Helmintozlar) və onlara qarşı profilaktik tədbirlər**

Helmintologiya tibbin sərbəst sahəsi olub, insan orqanizmində parazit həyat sürən Helmintləri öyrənir. İnsanlarda 270-dən artıq qurd növü parazitlik edir, lakin onlardan 60 növü əsas parazitdir. Ən çox 7-12 yaşlı uşaqlarda rast gəlinir.

İnsan helmintləri aşağıdakı siniflərə ayrılır. 1.Dairəvi helmintlər 2.Lentvari helmintlər 3.Trematodlar

Qurd xəstəliklərinə uşaqlar daha tez-tez yoluxurlar. Parazitlik edən qurd növlərinin sayca bu qədər çox olması ilə bərabər, ayrı-ayrı növ fəndlərinin sayı da hədsiz dərəcədə çox olur. Məsələn qaraciyərdə parazitlik edən qaraciyər sorusunun sayı 500-ə çatır. Beş yaşlı bir uşaqın bağırşığında 300-ə qədər askarıd tapıldığı qeyd edilmişdir. İnsan bədənində elə bir sahə

yoxdur ki, orada parazit qurd yaşaya bilməsin. Dərinin üstündə, içərisində və altında, ağız-burun boşluqlarında, udlaqda, boğazda, tənəffüs və qida borusunda, mədədə, bağırsaqlarda, bədən boşluğununda, qan damarlarında, sidik yollarında, cinsiyyət yolları və üzvlərində, hətta beyində, hiss orqanlarda, göz qapaqları və içərisində yaşayan qurdalar vardır.

Son zamanlar uşaqlar arasında yayılan mədə bağırsaq və allergik xəstəliklərin əsasında da qurd xəstəliklərinin olması faktına xüsusi yer verilir. Qurd invaziyaları bağırsaqda iltihabi proseslərin əmələ gəlməsinə səbəb olur. Bu da uşaqlarda bağırsaq pozğunluğuna, qanazlığına, allergik reaksiyalara və s. səbəb ola bilər. Orqanizmdə olan qurdalar, uşaq orqanlarının zədələnməsinə təsir göstərir. Uşaqlarda ən çox rast gələn qurdrlara, soruculara, lentşəkillər, nematodlara, exinokoklara, teniyalar, pişik ikiağızlıcısı, kiçik tikanbaşlılar, askaridlər, bizquyruqlular və s. aiddir.

İnsanda geniş yayılmış parazit qurdlardan biri **tükbaşdır**. O, kor bağırsaqda və bəzən də yoğun bağırsaqda yaşayır. Uzunluğu 35-50 mm-ə çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir. Bununla o bağırsağın selikli qışasının dərinliyinə keçir, elə buna görə də bağırsaqdan çətin çıxarılır. Parazitin törətdiyi xəstəlik trixosefelyoz adlanır. Xəstəlik zamnı şiddətli baş ağrısı, ürək bulanma, başgicəllənmə, halsızlıq və əsəbilik müşahidə olunur.

## **XXI. FƏSİL**

### **§21.1. Daxili sekresiya vəziləri (Şəkil-22)**

Orqanizmin orqan və sistemlərinin fəaliyyətinin idarə olunmasında mərkəzi və periferik sinir sistemi ilə yanaşı, özlərindən xüsusi bioloji fəal-maddələr-hormonlar sintez edən sekresiya vəziləri də iştirak edir.

Daxili sekresiya vəzilərinə aşağıdakılardır: böyrəküstü, mədəaltı, epifiz, hipofiz, timus və cinsiyət vəziləri. "Hormon" yunan sözü olub (hormon) "oyadıram" deməkdir və yüksək bioloji aktivliyə malikdir. Müqayisə üçün deyək ki, 1 qr adrenalin 100 milyon qurbağanın ürəyini gücləndirə bilər və yaxud 1 qr insulin 125000 dovşanın qanında şəkərin miqdarını azalda bilər. Hormonların molekul kütləsi o qədər də böyük deyil. Ona görə onlar kapilyarların divarından toxumaya, eyni zamanda, hüceyrə membranından xaricə asan çıxırlar.

Kimyəvi tərkibinə görə hormonların bir çoxu məsələn, hipofizin hormonlarının əksəriyyəti, eləcə də insulin polipeptidlərə aid edilir. Lakin qalxanvari vəzin tiroksin, üçyodtironin, böyrəküstü vəzin beyin maddəsinin hazırladığı adrenalin və noradrenalin amin turşusu mənşəlidir. Böyrəküstü vəzin qabıq maddəsinin və cinsi vəzilərin hormonları isə steroid təbiətə malikdir.

Hormonlar hüceyrə membranlarının keçiricilik qabiliyyətini artırmaqla onların aktivliyini tənzim edir və ümumilikdə maddələr mübadiləsini tənzimləyir. Hormonlar tənəffüsə, qan dövranına, həzmə, ifrazata, böyümə və inkişafa, toxumaların differensasiyasına, regenerasiyaya təsir göstərir. Məsələn, hipofizin ön payının funksiyasının zəifləməsi zülalların sintez olunma aktivliyinin azaldır ki, bu da boyatmanın dayanmasına gətirib çıxarır. Qurbağa çomçəquyuğundan qalxanvari vəzi çıxarılsa, o böyüyür, ancaq onda metamorfoz getmir, yəni yetkin qurbağa çevriləmir, cinsi vəzilər zəif inkişaf etdikdə ikinci cinsi əlamətlərin meydana çıxmazı zəifləyir, qalxanvari vəzin yod tərkibli hormonları isə dəri və əzələ yaralarının sağalmasına və sümük simqlarının bərpa olunmasını təmin edir.

Hormonların təsir mexanizmini demək olar ki, tam aydınlaşdırılmışdır. Alımların fikrincə, ayrı-ayrı qrup hormonlar orqanizmə ferment sisteminin fəallığının artıb-azalması, hüceyrə membranı keçiriciliyinin dəyişməsi və nüvədə genetik proseslərin tənzimlənməsi yolu ilə təsir göstərir. Güman olunur ki, hormonlar fermentlərə birləşərək onların quruluşunu dəyişir, nəticədə fermentativ reaksiyanın sürəti də dəyişir. Bu xüsusiyyət bir qrup hormon üçün sübut olunub. Bu baxımdan mədəaltı vəzin hazırladığı insulin hormonu daha ətraflı öyrənilib.

həyata keçirir. Bu hüceyrələr 3 qrupa bölünməklə insulin, qlükaqon və lipokain hormonları sintez edirlər.

Orqanizmin karbohidrat mübadiləsində iştirak edən insulin daha çox maraq doğurur. Betta (b) hüceyrələrində sintez olunan insulinı ilk dəfə olaraq 1921-ci ildə təmiz halda Bantinq və Best almışdır. Onun kimyəvi tərkibini isə 1950-1956-cı illərdə Sendşer müəyyən etmişdir. İnsulinin tərkibində 51 amin turşusu var və ikiqatlı polipeptid zənciridir. Müəyyənləşdirilib ki, insulin hormonu əzələ, qaraciyər və digər toxumalarda qlükogensintetaza fermentini aktivləşdirməklə ordakı qlükozanı qlükogenə çevirir və nəticədə axırıncının miqdarı artır. Digər tərəfdən insulin qanda qlükozanın miqdarının azalmasına – oksidləşməsinə (parçalanmasına) zəmin yaradır, zülalların və yağların karbohidratlara çevrilməsinin qarşısını alır ki, o da kəskin arıqlamaya gətirib çıxarır. Bir sutkada 2 mq insulin sintez olunur. Mədəaltı vəzin alfa ( $\alpha$ ) hüceyrələrində qlükaqon hormonu sintez olunur. Bu hormon fosforilaza fermentinin fəallığını artırmaqla hüceyrələrdə ehtiyat halında toplanan qlikogen moleküllərinin parçalanmasını sürətləndirir, nəticədə isə qanda şəkərin miqdarı, artıq, şəkərə ehtiyacı olan orqanların, xüsusiylə, əzələlər və baş beynin fəallığı təmin olunur.

Mədəaltı vəzin hipofunksiyası zamanı şəkərli diabet xəstəliyi müşahidə olunur, belə xəstələrin qanında şəkərin miqdarı çoxalır, təbiidir ki, həmin şəkərin böyük əksəriyyəti sidiklə orqanizmdən xaric olur. Tədricən arıqlama, yorğunluq, susuzluğun və s. kimi əlamətlər meydana çıxır. Mədəaltı vəzin hiperfunksiyası zamanı isə qanda şəkərin miqdarının azalması – hipoqlikemiya müşahidə olunur. Belə xəstələrdə tənəffüs tezliyi artır, mərkəzi sinir sistemi oyanma vəziyyətində olur.

### **Epifiz. (Şəkil-24)**

Bu vəzi mənşəcə sinir mənşəli olub, hormonu hipofizin, cinsiyət vəzilərinin və qan-damar sisteminin fəaliyyətinə təsir göstərir. Epifizdə başlıca olaraq, melatonin hormonu, eləcə də serotonin, noradrenalin və digər bioloji aktiv maddələr sintez olunur. Alımlar müşahidə etmişlər ki, epifizin funksional fəallığı sutkanın qaranlıq dövründə - gecə daha çox olur. İnsan orqanizmində epifizin istər birbaşa, istərsə də dolayısı yolla təsirini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Vəzin hormonlarının təsirindən sutkalıq yuxunun dərinliyi və müddəti artır. Deməli, insanın sutkalıq bioritmində iştirak edir;
2. İnsan və heyvanlarda mövsümi və illik bioritmin tənzim olunmasında fəallıq göstərir. Məsələn, heyvanların qış yuxusuna getməsi, çoxalma prosesinin mövsümi xarakteri məhz epifizlə tənzimlənir.
3. Epifiz hipotalamus və hipofiz vəzi vasitəsilə (hormonal yolla) cinsiyət üzvlərinin endokrin funksiyasını tormozlayır;

4. Epifiz serotonin və noradrenalinin vasitəsilə mərkəzi sinir sisteminin (simpatik sinir sistemi) fəaliyyətinə təsir göstərir.

Bu vəzin inkişafı və ontogenezdə fəallığı daha maraqlıdır. Öncə qeyd olunduğu kimi sinir toxuması mənşəli olan epifiz embrional inkişafın ilkin dövrlərində ara beyin yuxarı səthinin qabarmasından əmələ gəlir. Alımlar əvvəller belə güman edirdilər ki, epifiz hüceyrələrinin sekretor fəallığı yaşla əlaqədar olaraq aşağı düşür. Ancaq sonralar eksperimentlərlə müəyyənləşdirildi ki, bu vəzin hüceyrələrində yaxşı inkişaf etmiş endoplazmatik şəbəkə və holci aparatı olur. Bunun nəticəsidir ki, cinsi yetkinlik dövründə, 70 yaşında belə insanlarla melatonin hormonu sintez olunur.

**Çəngəlvari və ya timus vəzi.** Kütləsi 38-40 q olan bu vəzi döş sümüyündən bir qədər arxada yerləşir, sağ və sol hissədən, xarici qabıq, daxili beyin qatlarından ibarətdir. Xarici və daxili qatlar arasında sərhəd o qədər də kəskin deyil, lakin beyin qatının hüceyrələri Hassal cisimcisiyi deyilən yiğimləri əmələ gətirir.

Timus vəzinin hormonlarının təsir mexanizmi hələlik yaxşı öyrənilməyib, ancaq uşaqların böyüməsində və sümüklərdə kalsium mübadiləsində, yiğilmasında iştirakı, həmçinin cinsiyət və qalxanvari vəzilərin funksiyalarına tormozlayıcı təsir göstərməsi dəqiqləşdirilib. Bu vəzi 11-12 yaşınadək olan uşaqlarda böyüyür, sonra isə kiçilərək piy toxuması ilə əvəz olunur.

#### Hipofiz. (Şəkil-24)

Bu vəzi həm mənşə, həm də funksional fəallığı nöqtəyi-nəzərindən daxili sekresiya vəziləri içərisində mühüm yer tutur. Belə ki, hipofiz baş beynin əsasında türk yəhərin deyilən nahiyədə yerləşir, ön, arxa, kiçik, Ara paylardan ibarət olmaqla, kütləsi 0,4-1,1 q arasında dəyişir.

Hipofizdə xromofil və əsas hüceyrə qrupları müəyyən edilmişdir. Birinci qrup (xromofil) hüceyrələr asidofil və bazafil qruplarına ayrıılır, əsas hüceyrələr qrupu isə ehtiyat hüceyrələr olub, vəzin funksional fəallığı zamanı asidofil və bazafil hüceyrələrinə çevrilirlər. Vəzin asidofil hüceyrələrində boy və prolaktin, bazofil hüceyrələrində tireotrop, adenokortikotrop, follikulların inkişafını tənzimləyən hormonlar sintez olunur.

Hipofizin hiperfunksiyası zamanı insanda gigantizm və akromeqaliya xəstəlikləri meydana çıxır. Gigantizmə məruz qalmış insanların boyu 225-230 sm-dən çox ola bilir. Belə sürətli boyatmaya, adətən cinsi yetkinlik dövrünədək təsadüf olunur.

Akromeqaliya xəstəliyinə tutulmuş insanlarda dil, burun, alt çənə, ümumilikdə baş böyüyür. Bəzən isə adenohipofizin hiperfunksiyası

qalxanvari, cinsiyət və digər daxili sekresiya vəzilərinin normal fəallığının su, mineral duzlar və karbohidrat mübadiləsinin pozulmasına səbəb olur.

Hipofizdə adrenokortikotron hormonu çox sintez olunduqda İsenko Kuşinq deyilən xəstəlik müşahidə olunur. Bu xəstəliyə cavan qadılarda və kiçik yaşlı qızlarda daha çox rast gəlinir. Boyun, üz və qarın nahiyyələrinin piylənməsi qan təzyiqinin və qanda şekerin miqdarının artmasına gətirib çıxarır.

Vəzin hipofunksiyası samototrop hormonunun qanda azalmasına səbəb olur, o da nəticədə cırtdan boyluluğa səbəb olur. Bu zaman insanın əqli inkişafı normal vəziyyətdə qalır, bədən kütłəsinin nisbi quruluşu pozulmur, lakin böyümə zəif gedir. Bu hormonun hipofunksiyası azalması göstərdiyimiz xəstəliyin meydana çıxmazı ilə yanaşı, digər daxili sekresiya vəzilərinin, xüsusilə, qalxanvari, böyrəküstü və cinsiyət vəzilərinin hipofunksiyasına da səbəb olur.

Embrional inkişaf zamanı hipofiz öz başlangıcıni ektoderma adlanan rüseyim vərəqindən götürür. Yenidoğulmuş uşaqlarda kütłesi 150 mq-a, 10-12 yaşlarında 200-350 mq-a, 18-20 yaşlarında 500-650 mq-a bərabər olur. Qanda boy hormonunun miqdari yaşla əlaqədar olaraq dəyişir.

Yenidoğulmuş körpələrin qanında somatotrop hormonunun miqdarı 120 mq/ml-dən çox, 3-5 yaşlarında daha çox, 20 yaşından sonra isə azalır. 30-40 yaşlarında isə onun miqdarı demək olar ki, minimuma enir, daha sonra rast gəlinmir. Hipofizin tiretrop hormonunun qanda miqdarı yaşla əlaqədar olaraq dəyişir. Belə ki, 21-30 yaşınadək onun miqdarı artır, sonra isə tədricən azalır, qocalarda yenidən artma tendensiyası müşahidə olunur. Buna səbəb qalxanvari vəzin funksiyasının həmin hormonla stimullaşdırılmasıdır.

Yaşla əlaqədar olaraq qanodotrop hormonlarının miqdarı və fəallığı xeyli dəyişir. Məsələn, lüteinləşdirici hormona 8 həftəlik rüseyimin hipofizində təsadüf olunur. İbtidai məktəb yaşlarında qanodotrop hormonlarının qanda miqdarı az olur, ancaq yuxarı sinif şagirdlərinin qanında artır. Xüsusilə, cinsi yetkinlik dövründə qızların qanında daha çox olur.

### §21.1.2. Cinsiyət vəziləri

Bu vəzi sekretor fəallığına və quruluşuna görə qarışq vəzilərə aid edilir. Cinsiyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formallaşmasında, eləcə də tərbiyə olunmasında başlıca rol oynayır.

Cinsiyət vəzilərinin bir komponenti olan xarici cinsiyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Bundan başqa, cinsiyət hormonları başqa daxili sekresiya

vəzilərinin funksiyasına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir.

Cinsiyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı, cinsi hormonlar da hazırlanır.

Kişi cinsi orqanı xayaların daxilindəki Leydiq hüceyrələrində androgenlər (andros – yunanca kişi deməkdir) – bir neçə hormonlar sintez olunur. Bu hormonlara testosterone, hidrostendion, andosteron və s. aiddir. Bu hormonlar bioloji fəallığına və tərkibinə görə bir-birindən fərqlənirlər. Məsələn, testosterone xolesterindən sintez olunur, andosterona nisbətən 6 dəfə fəal olur.

Qeyd etməliyik ki, androgenlər Leydiq hüceyrələrindən başqa, yumurtaların spermatogen epiteli toxuması hüceyrələrində də sintez olunur. Maraqlıdır ki, androgen xassəli bir sıra hormonlar böyrəküstü vəzilərin qabıq qatında da hazırlanır.

Androgen hormonları oğlanlarda birinci cinsi əlamətlərin (xarici və daxili cinsi orqanların) və ikinci cinsi əlamətlərin (saqqal və bigin çıxması, səsin yoğunlaşması, qasıq nahiyəsində tüklərin çıxması və s.) əmələ gəlməsində iştirak edir. Bu hormonlar orqanizmdə maddələr mübadiləsinin müəyyən istiqamətdə dəyişməsinə, müsbət azot balaşının yaranmasında, skelet əzələlərində zülalların yığılmásında fəal olduğu halda qaraciyərdə qlikogenin sintezini tormozlaşdırır.

Kişi cinsi hormonların, xüsusilə testosteroneun sintezində hipofizin follikulostimuledici hormonların müsbət təsiri müəyyənləşib.

Qadın cinsiyət hormonları estron, estradiol və estriolestrogenlər adlanır. Bu hormonlar Qraaf qovuqcuqlarının dənəvər qatında və follekullarda əmələ gəlir. Ancaq estron hormonu döл pərdəsində də sintez olunur. Estradiol hormonu digər qadın cinsiyət hormonlarına nisbətən daha fəaldır. Estrogen mənşəli hormonların sintez olunmasında əsas yeri hipofizin follikulostimuledici və lüteyinləşdirici hormonları tutur.

Qeyd etdiyimiz qadın cinsiyət hormonları qadın orqanizmində bir sıra proseslərə, məsələn, uşaqlıqda, uşaqlıq yollarında menstruasiya fazalarına mənsub olan morfoloji və fizioloji proseslərə təsir göstərir. Yumurtalıqdakı Qraaf qovuqları yetişdikdən sonra partlayır, yumurta hüceyrələri qarın boşluğununa düşür, yerində isə sarı cisim əmələ gəlir. Həmin sarı cismin hazırladığı progesteron hormonu qadınların hamiləlik dövrünün normal getməsini tənzim edir.

Sarı cisimdə progestronun sintezinə hipofizin lüteyinləşdirici hormonu nəzarət edir. Daha doğrusu, hipofizlə yumurtalıqlar (sarı cisim) arasında qarşılıqlı fizioloji əlaqə olur.

Alımlar müəyyənləşdirmişlər ki, həm androgen (kişi hormonu), həm də estrogen (qadın hormonu) eyni vaxtda hər iki cinsdə təsadüf olunur.

Lakin bu hormonların qanda miqdari müəyyən istiqamətdə dəyişir. Məsələn, kişilərdə sidiyin tərkibində androgenlərin miqdari 3-10 mkq olduğu halda, ekstrogenlərin miqdari 5-15 mkq-a bərabər olur. Qadınlarda birinci göstərici 3-10 mkq, ikinci – estrogenlər nisbətən çox, yəni 18-36 mkq olur.

İnsanın cinsiyyət hormonlarının qanda və sidiyin tərkibində yaşla əlaqədar olaraq dəyişildiyindən cinsi yetişkənliyi aşağıdakı 5 mərhələyə böülür:

**1. Uşaqlıq mərhələsi.** İnsanlarda cinsiyyət vəzilərinin əsası embrional inkişafın 8 həftəliyindən qoyulur.

Uşaq anadan olanda onun qanında cinsi hormonların miqdari cavan qadın qanındaki hormonların miqdarına təxminən bərabər olur. Lakin bir-iki həftə ərzində hormonların miqdarı yox dərəcəsinə enir, 5-7 yaşından isə tədricən artmağa başlayır. Birinci uşaqlıq mərhələsi oğlanlarda 10, qızlarda isə 8 yaşınadək davam edir.

**2. Yeniyetməlik mərhələsi.** Bu mərhələ cinsiyyət vəzilərinin böyüməsi və eyni zamanda, ilkin cinsiyyət hüceyrələrinin formallaşması, bəzən isə xaric olunması (oğlanlarda) ilə xarakterizə okunur.

Qızlarda follikulların sürətli inkişafi müşahidə olunur. Yeniyetməlik mərhələsində oğlanların sidiyində androgenlər, qızlarda isə estrogenlər çoxluq təşkil edir. Bu mərhələ oğlanlarda 14-17, qızlarda isə 12-16 yaşadək davam edir.

**3. Gənclik mərhələsi.** Bu mərhələdə hər iki cinsdə ikinci cinsiyyət əlamətləri güclü inkişaf edir. Cinsiyyət hormonlarının miqdarı və fərqi həm qanda, həm də sidikdə artır. Gənclik mərhələsi qızlarda 17-20, oğlanlarda isə 18-21 yaşadək olur.

**4. Cinsi yetişmə mərhələsi.** Kişilərin qanında androgenlərin miqdarı tədricən artır, qadınların qanında isə həm androsteron, həm də estrogenlər azalır. Bu mərhələ kişilərdə 21-55, qadınlarda isə 20-50 yaş arasında olur.

**5. Ahıl yaşı mərhələsi.** Orqanizmdə cinsiyyət vəzilərinin kəskin dərəcədə zəifləməsi baş verir. Kişilərdə cinsiyyət vəzilərinin sekretor funksiyası və onların fəallığı tədricən azalaraq yox olur. Bu mərhələnin ilkin dövrlərində spermatozoidlərin hərəkət etməsi və yumurta hüceyrələrinin mayalandırmaq qabiliyyəti azalır.

Qadınlarda bu mərhələ sidiyin tərkibində estrogenlərin miqdarının azalması ilə başlayır. Klimakteriya dövrü 45-50 yaşından başlayır, lakin cinsiyyət fəallığına malik olan qadınlara da təsadüf olunur. Bu mərhələ kişilərdə 55, qadınlarda isə 50 yaşdan sonrakı dövrü əhatə edir.

Cinsiyyət vəzilərinin normal inkişaf və sekretor funksiyasının öyrədilməsi məktəblilərin fiziki, psixi və mənəvi inkişafını təmin etməklə tərbiyəvi əhəmiyyət də daşıyır.

### §21.1.2.3 Endokrin sistemi xəstəlikləri

**Zob xəstəliyi.** Endemik zob çox vaxt müəyyən regionlarda müşahidə edilir. Azərbaycanda Şəki-Zaqatala zonası endemik zobun vətəni sayılır. Xəstəliyin əsas əlaməti qalxanvari vəzin böyüməsidir. Əgər böyümə vəzin parenximatov toxuması hesabına olarsa qalxanvari vəzin funksiyası artır və bazedov xəstəliyi əmələ gəlir. Böyümə çaplıq toxuması hesabına olarsa vəzin funksiyası azalır və miksodema xəstəliyi baş verir. Qalxanvari vəzin funksiyası uşaq yaşlarında kəskin surətdə azalara kretinizm xəstəliyi əmələ gəlir. Bu zaman uşaq fiziki inkişafdan qalır, əqli inkişaf zəifləyir. Kretinlər süst, tənbəl və dəriləri köpmüş olur, onlarda ciñsiyyət üzvləri zəif inkişaf edir.


**Bazədov xəstəliyi.** Bazədov xəstəliyi qalxanvari vəzin funksiyasının artması nəticəsində baş verir və ən çox sinir sistemi zəif olan qadınlarda olur. Xəstəliyin əmələ gəlməsinə səbəb şiddətli qorxu və sinir sistemini təsir göstərən digər qıcıqlandırıcı amillərdir. Ruhi travma və qalxanvari vəzin funksiyasına təsir göstərir və hormonların artımına səbəb olur. Xəstəliyin əsas əlamətlərindən göz almasının göz yuvasından xaricə çıxmazı (ekzofalmiya), sıfətdə qorxu ifadəsinin olması, qalxanvari vəzin böyüməsi, nəbzin sürətlənməsi və əllərin titrəməsidir. Ağır hallarda başın və gövdənin də titrməsi müşahidə olunur. Ürəyin fəaliyyətinin artması, boşluqlarının genişlənməsi onun zəifləməsinə və çatışmazlığına (dekompensiyaya) gətirib çıxarır. Xəstə tez əsəbləşir, maddələr müabdinəsi sürətləndiyi üçün arıqlayır, yuxusuzluqdan, çox tərləmədən şikayət edir. Mədə-bağırsaq sisteminin fəaliyyəti pozulur, hərarət bir qədər yüksəlir. Xəstəlik çox vaxt xroniki şəkildə keçir və illərlə davam edir. Xəstəlik kəskin surətdə də başlaya bilər. Bu zaman bədənin çəkisi əhəmiyyətli dərəcədə aşağı düşür, ürəkdə dekompensasiya artır. Xəstə ümumi zəiflik və ürək fəaliyyətinin kəskin surətdə aşağı düşməsi nəticəsində tələf ola bilər.

**Müalicə:** İlk növbədə xəstəyə sakitlik verilir, vitaminlı qidalara təmin olunur (C vitamini və B qruppası). Xəstəyə meturasil və kiçik dozalarla yod təyin edilir.


**Miksodema xəstəliyi.** Qalxanvari vəzin funksiyasının zəifləməsi və harmonunun azalması nəticəsində baş verir. Xəstəlik cərrahi əməliyyat zamanı qalxanvari vəzin çox hissəsinin çıxarılması nəticəsində, kəskin yoluxucu xəstəliklər, avitaminoz, aclıq, tənasül vəzilərinin funksiyası söndükdə baş vərə bilər. Xəstəlik zamanı bazədov xəstəliyinin əksinə olaraq maddələr mübadiləsi zəifləyir, nəbz yavaşıyır, xəstə süstləşir, atrafa laqeyid olur. Xəstənin sıfəti köpmüş, ağarmış olur, bədəni şişir ki, buna da miksodema şisi deyilir. Xəstə daima soyuq qalmasından şikayətlənir. Xəstəlik xroniki şəkildə keçir və illərlə davam edir.

Müalicə-xəstəyə uzun müddət qalxanvari vəzin preparatları verilir.

## Ağciyərlərdə və toxumalarda qazların mübadiləsi




## Tənəfüs dayandıqda göstərilən ilk yardım



Şəkil-17


## Həzm sisteminin orqanları



Şəkil-18


## Dişlərin xarici və daxili quruluşu.

### Diş tipləri





Şəkil-19

## Nazik bağırsaqların selikli qişası və xovları




Şəkil-20

## Qalxanabənzər vəzi




Şəkil-23

## Daxili sekresiya vəziləri




Şəkil-24

## Vitaminlər




Şəkil-25

## Sidik ifrazat organları




## Ifrazat organları




Şəkil-26

## Böyrək və Nefronun quruluşu




Şəkil-27

## İfrazat və cinsiyət orqanları



Şəkil-28


## Kişi və qadın cinsiyyət sistemi



- 1-xayalq
- 2-xaya artımı
- 3-xayalq
- 4-toxum daşıyıcı kanal
- 5-sidik kisəsi
- 6-mağaralı vəz
- 7-kİŞİ cinsiyyət üzvü
- 8-sidik kanalı yolu.


- 1-yumurtalıq
- 2-uşaqlıq yolu
- 3-uşaqlıq
- 4-sidik kisəsi
- 5-uşaqlıq boynu
- 6-sidik kanalı yolu
- 7-uşaqlıq yolu
- 8-cinsiyyət dodağı
- 9-düz baırsaq

## Qadın daxili cinsiyyət üzvləri




Şəkil-29

## Dərinin quruluşu




Şəkil-30

## Limfa damarları, düyünləri və süd vəzi



Şəkil-31

## Toxuma və orqanlar. Orqanlar sistemi



Şəkil-32

## **XXII. FƏSİL**

### **§22.1. Oranizmdə maddələr və enerji mübadiləsi**

İnsan xarici mühitdən qida şəklində müxtəlif üzvi və qeyri-üzvi birləşmələri daim qəbul edir, orqanizmə uyğun üzvi maddələr formasına çevrilir və həyat fəaliyyətində istifadə edir. Bunlar öz növbəsində fizioloji proseslərin həllində, hüceyrə və toxumaların əmələ gəlməsində, orqanizmin böyüməsi və inkişafında, çoxalma prosesində, enierjinin toplanmasında, onun bir formadan digərinə çevrilməsində, orqanizmin xarici mühit amillərinə uyğunlaşmaları və s. proseslərdə maddələr mübadiləsinin bioloji əhəmiyyəti olduqca böyükdür. Xarici mühitlə orqanizm arasındaki maddələr mübadiləsi əslində mürəkkəb biokimyəvi reaksiyalar zənciri əsasında baş verir.

1. Xarici mühitdən maddələrin qəbul edilməsi;
2. Orqanizmdə həmin maddələrin başqalarına çevrilməsi;
3. Parçalanma məhsullarının xarici mühitə ifraz olunması.

Maddələr mübadiləsi orqanizmdə 3 əsas istiqamətdə müəyyən edilir.

a) Ümumi maddələr mübafiləsi və qidalı maddələrin xarici mühitdən qəbul edilməsi, onların həzmi və parçalanma məhsullarının hüceyrələrə çatdırılması b) Ara maddələr mübadiləsi, üzvlər və toxuma hüceyrələrində üzvi birləşmələrin digərinə çevrilməsi c) Əsas və ya enerji mübadiləsi, yəni orqanizm üçün zəruri olan enerjinin alınması və bir enerji növünün başqasına çevrilməsi.

Həzm üzvlərində su və mineral duzlar parçalanır. Bədənimizin təqribən 2/3 hissəsini su təşkil edir. Qanda, limfada, həzm şirəsində, sekresiya vəzilərində, hormonlarında, sitoplazma və nüvədə su lap çoxdur. Hüceyrələrdə maddələrin saysız-hesabsız mürəkkəb dəyişmələri ancaq suda həll olunmuş halda gedə bilər. Orqanizm daim su itirir. Su bədənimizdən sidik, tər ilə, nəfəs verdiyimiz havadakı su buxarı şəklində çıxır. İtirilən suyun miqdarı tənzim olunmalıdır. Orqanizmdə mineral duzların da rolü böyükdür. Bunların sayəsində orqanizmin daxili mühitinin tərkibi həmişə sabit qalır. Qanda həll olmuş bəzi duzlar,  $\text{CO}_2$  toxumalardan ağıciyərlərə aparılmasında iştirak edir.  $\text{Ca}$  – duzların olması qanın laktalanması üçün zəruri şərtidir. Sümük toxumasının hüceyrələrarası maddələrin xeyli hissəsinin mineral duzlardan təşkil olunmuşdur. Hər bir toxumada, hər bir hüceyrədə gedən çox mürəkkəb kimyəvi proseslərdə mütləq mineral duzlar iştirak edirlər. Orqanizmə lazımlı olan mineral duzların hamısı kifayət qədər adı qida olur. Qida ancaq  $\text{NaCl}$  çatmır. Ona görə də biz yeməyə xörək duzu tőkürük.

Üzvi birləşmələr – canlı orqanizmin bütün toxumalarının hüceyrələrinin əmələ gəlməsində də əsas maddədir. Zülallar, yağlar və karbohidratlar orqanizm üçün əsas tikinti materialı və yeganə enerji mənbəyidir. Zülal molekullarının tərkibində 50-55% C; 6,5-7,3% H<sub>2</sub>; 21-24% O<sub>2</sub>; 2,4% S və 15-18% N<sub>2</sub> element vardır. İnsan orqanizmində zülallar plastik maddə və enerji mənbəyi kimi istifadə olunur. Zülallar hüceyrə quruluşunun əsasını təşkil edir. Orqanizmdə təqribən 20 amin turşusu bir-biri ilə birləşərək, müxtəlif quruluşlu zülal molukullarını əmələ gətirirlər. Zülalların qurulması, yaranması prosesləri ribosomlarda gedən həyat prosesləri məhz zülalların daim dəyişməsi nəticəsidir. Zülalin parçalanmasında pepsin, tripsin, xemotrepsin, katepsin və s. fermentlərdən istifadə edirlər.

İnsan fəaliyyəti zamanı üzv və toxumalarda zülallar daim parçalanır və yeniləri əmələ gəlir. Kütlesi 70 kq çəkiyə malik insanın üzv və toxumalarının bütün zülalları orta hesabla 910 gün ərzində yeniləri ilə əvəz olunur. Yağlar lipoidlər qrupuna daxil olan üzvi birləşmələrdir, suda həll olmur. Yağlar 3 çolekulu yağ turşularından, bir molekul qliserindən təşkil olunmuşdur. Ehtiyat yağlar orqanizmin həyat fəaliyyətində enerji mənbəyi kimi istifadə olunur və hüceyrələrin quruluş vahidlərini təmin edirlər. Qida ilə qəbul olunan lipidlər həzm üzvlərində sadə yağlara, yəni lipaza fermentlərinin və öd turşularının təsirinə uğrayaraq qliserin və yağ turşularına parçalanır. Buradan yağlar limfaya, sonra qana keçir, qan isə yağ damcılarını bədənin hər yerinə aparır.

Qaraciyərdə yağ turşuları betta (B) oksidləşmə prosesinə uğrayır. Bu zaman azad olunan enerji molekullarının əmələ gəlməsində iştirak edir, yağlar hüceyrələrdə gedən mürəkkəb proseslərdə fəaliyyət göstərir. Yağların çox hissəsi dərinin altındaki birlədirici piy toxumasında, qarın boşluğu orqanlarını örtən piylikdə və başqa orqanlarda yiğilib ehtiyat halında toplanırlar. Karbohidratlar bitki və heyvanat aləmində geniş yayılmışdır. Bitkilərdə bunun miqdarı 80 % qədər, heyvanlarda orta hesabla 2-4%-dək, yalnız qaraciyərdə isə 20% qədər olur. Karbohidratlara polisaxaridlər, oliqosaxaridlər və monosaxaridlər daxildir. İnsan üçün polisaxaridlərdən nişasta, qlikogen və sellüloza, disaxaridlərdən – saxaroza, maltoza və laktoza, monosaxaridlərdən isə qlükoza, fruktoza, riboza, deziksiriboza və s. daha böyük bioloji əhəmiyyət kəsb edir. Qidanın tərkibində olan polisaxaridlər və disaxaridlər həzm üzvlərində monosaxaridlərədək parçalanır, qlükoza və fruktoza şəklində qana sorulur. Qaraciyərdə, əzələlərdə, baş beyində və s. toxumalarda qlikozanın bir hissəsi qlikogenin sintezində işlənir. ATF molekullarının əmələ gəlməsində istifadə olunur. Uşağın, yeniyetmənin, ümumiyyətlə insanın böyüməsi və inkişafı qidanın

tərkib hissələrinin yüksək dərəcədə mənimsənilməsini tələb edir. Mübadilə proseslerinə bir sıra ardıcıl fazalar – bağırsaqlardan sorulma, hüceyrədaxili mənimsəmə, enerji toplanması və sərfinin plastik prosesləri daxildir. Uşaqlarda yaşlılardan fərqli olaraq enerjinin bir hissəsi böyüməyə və maddələrin ehtiyat halda toplanmasına sərf olunur ki, bu da böyüyən orqanizmin əsas xüsusiyyətlərdən biri təşkil edir. Maddələr mübadiləsi müxtəlif qida maddələrinin orqanizmə daxil olduğu anda mübadilənin son məhsulları şəklində xaric olduğu anadək biokimyəvi proseslərin məcmusudur. Maddələr mübadiləsi nəticəsində uşaq orqanizmi öz həyatı prosesləri üçün enerji alır (enerji mabadiləsi) və hüceyrə komponentlərinin qurulması üçün material əldə etmiş olur (plastik mübadilə). Mübadilə prosesləri bir sıra ardıcıl mərhələlərdən ibarətdir.

1.Qida maddələrini mədə-bağırsaq traktında resorbsiyaya hazırlayan proseslər. Bağırsaq florası tərəfindən edilən təsirlər də bura daxildir.

2.Reabsorbisiya – bağırsaqların selikli qişasından qida maddələrinin sorulma prosesləri.

3.Ara mübadiləsi, hüceyrədaxili həzm prosesləri

4.Plastik yiğılma (toplanma) prosesləri və enerjinin sərf edilməsi

Uşaqlarda assimilyasiya nprosesi dissimilyasiya proseslərindən üstündür, onların səmərəli qidalandırılması orqanizmin tələbatına uyğun olmalıdır. Uşaq orqanizminin xüsusiyyətlərdən biri də odur ki, enerjinin bir hissəsi böyüməyə, digər hissəsi isə ehtiyat maddələrin toplanmasına sərf olunur. Mübadilə prosesləri insan orqanizminin hüceyrələrində və toxumalarında cərəyan edir, mürəkkəb qida birləşmələrinin sadə qida maddələrinə çevrilmələri tam bir sıra ardıcıl ara biokimyəvi reaksiyalardan keçməklə baş verir. mübadilə prosesləri əsas etibarilə enzim (ferment) reaksiyalarıdır. İnsan bədəninin hüceyrələrində və mayelərində minlərlə ferment fəaliyyət göstərir. Yaşlılara nisbətən uşaq orqanizmi bədənin kimyəvi tərkibi cəhətcə yaşıdan asılı olaraq dəyişilir. Maddələr mübadiləsinin düzgün davam etməsi üçün uşaqın qəbul etdiyi qida lazımı qədər kalorili, bütün əsas inqrediyentlər – zülallar, yağlar, karbohidrotlar, mineral maddələr, vitaminlər, su və s. ilə zəngin və onların qidada bir-birinə nisbəti kifayət dərəcədə olmalıdır. Orqanizmdə üç əsas qida maddəsi – zülallar, yağlar və karbohidratların mübadiləsi sıx əlaqə və qarşılıqlı tənzim şəraitindədir. Uşaq orqanizmindən ötrü zülalların xüsusilə böyük əhəmiyyəti var. Zülalların son dərəcə qiyamətliliyinin səbəbi ondan ibarətdir ki, onlar toxuma və orqanların yeni hüccyrələrinin qurulmasından ötrü ən başlıca plastik materialdır. Zülalların, xüsusən, bəzi amin turşuları əvəz olunmaz maddələrdir, halbuki onların özü yağları və karbohidratları əvəz edə bilərlər. Zülalların tərkibinə əvəz olunmayan və əvəz olunan amin turşuları daxildir.

Böyükən orqanizmdən ötrü 8 əvəzolunmaz amin turşu, xüsusilə, qiymətlidir, —  
çünki onlar orqanizmdə əmələ gəlməyib, yalnız qida ilə daxil olurlar.  
Əvəzolunan amin turşuları (14-dür) orqanizmdə sintez edilir, onların  
miqdarının çoxluğu zülalların sintezi zamanı amin turşularına qənaət etməyə<sup>1</sup>  
kömək edir, daha doğrusu, onlara olan tələbi azaldır. Uşaqlarda zülala olan  
tələb yaşlılardan yüksəkdir, çünki gündəlik kolori miqdarının 10-15%-ni  
taşkil etməlidir.

Uşaq döslə əmizdirilən zaman orta hesabla 1 kq çəkiyə 2 q zülal,  
süni qidalanma zamanı 3-4 q zülal alır. Sonra bu miqdar azalır və 15 yaşlıda  
1 kq çəkiyə 1,52 q-a bərabər olur. Həzm sistemində zülalların parçalanması  
mədədən başlayır və nazik bağırsaqda davam edir, burda fermentlərin  
intensivliyi çox yüksəkdir. Zülalların parçalanmasının son məhsulları amin  
turşularıdır, onlar bağırsaq divarlarından bilavasitə qana sorulur. Amin  
turşuları qidakı azotun mənimsəniləyi əsas formadır. Qanla qaraciyərə  
daxil olan amin turşularının bir hissəsi orda əsl zülalların və qan  
plazmasının zülallarının böyük hissəsinin sintezində iştirak edir. Amin  
turşularının xeyli hissəsi bir sıra ardıcıl və son dərəcə mürəkkəb  
proseslərdən sonra toxuma və orqanlarda müxtəlif çevrilmələrə məruz qalır.  
Bu son məhsullardan bəziləri (ammonium duzları, sidik gövhəri) müəyyən  
miqdarda sidikdə ifraz olunur. Uşaq orqanizmindən sidiklə kənar edilən  
mübadilə qalıqları onda olan azotun miqdarı, normada qida ilə daxil olan  
zülalların azotunun miqdarından nəzərə çarpacaq dərəcədə azdır. Uşaqlarda  
azot balansı miqdarda onların yaş xüsusiyyətlərinə görə, zülal olan  
tələblərindən, eləcə də qidada olan zülalın miqdarından asılıdır. Uşağın  
düzgün böyüməsi və inkişafı, eləcə də maddələr mübadiləsinin düzgün  
davam etməsi üçün optimal miqdarda zülal lazımdır. Sidikdə olan azot  
komponentlərinin sidik gövhəri, ammoniyak, sidik turşusu, kreatinin, amin  
turşularının və s. miqdarı və onların nisbəti uşağın yaş xüsusiyyətindən və  
zülalın ekzogen mübadiləsindən asılıdır. Zülal çatışmamazlığı zamanı  
böyümə ləngiyir, müxtəlif fizioloji funksiyaların əmələ gəlməsi yavaşıyr,  
endokrin vəzilərində hormonların sintezi və ferment sisteminin fəaliyyəti  
pozulur, toxumalarda oksidləşmə prosesləri azalır, avitaminozlar inkişaf  
edir, infeksiyaya qarşı müqavimət qabiliyyəti azalır.

Lipidlər qrupuna daxil olan birləşmələr neytral yağlar, fosfolipidlər  
və sterinlərdir. Qida ilə birlikdə lipidlərin verilməsinin çox böyük  
əhəmiyyəti var, çünki onlardan hüceyrələri, hüceyrə daxili orqanoidləri  
qurmaq üçün plastik və energetik material kimi istifadə olunur. Lipidlər  
ehtiyat maddə kimi də bütün orqanlarda toplanır və enerjiyə ehtiyac olan  
hallarda istifadə olunur. 1 kq yağı yanğan zaman 9,3 kilokalori (38,9 Kc)  
istilik enerjisi azad olunur ki, bu da onun əhəmiyyətini müəyyən edir.

Uşaqla yağı sərfi yaşdan asılıdır. Məsələn, südəmər uşaqlar 1 kq çəkiyə 46 q yağı, 2-6 yaşlı uşaqlar 33,5 q, 6-10 yaşlı uşaqlar 23 q, 10 yaşından yuxarı uşaqlar 13 q yağı sərf edirlər. Uşaqın bütün kalori sərfinin 50%-ə qədəri yağıın hesabına ödənilir. Qəbul edilən yağıın təkcə miqdarı deyil, onun keyfiyyəti də əsas amildir. Tam qiymətli yağlara kərə yağı, yumurta sarısı, balıq yağı və s. daxildir. Yağlarda A və D vitamini var. Onlar zülallarla yanaşı, qoruyucu cisimlər əmələ gətirmək üçün lazımdır. Qidakı yağıın parçalanması mədədə lipaza fermentinin təsirilə başlanır və onikibarmaq bağırsaqla mədəaltı vəzin şirəsindəki lipazasının təsiri ilə davam edir. Uşaqlarda yağıların əsas hissəsinə ana südünün tərkibindəki yağılar təşkil edir ki, bunun da xeyli hissəsi parçalanmadan sorula bilər. Məktəblilərdə yağıın böyük hissəsi sorulmadan əvvəl parçalanmalıdır. Yağıların parçalanmasının son məhsulları qliserin və yağı turşularıdır. Sərbəst yağı turşularının sorulmasından ötrü, onların öd turşuları ilə kompleks əmələ gətirməsinin də rolü böyükdür. Bağırsaqların selikli qışasından sorulmuş yağı turşuları limfa sistemində daxil olur, qida onların xeyli faizi parçalanır.

Orqanizm yağı deposunda toplanmış və ya qaraciyərə keçmiş neytral yağılar tədricən oksidləşməyə məruz qalır. Yağı deposu potensial enerji ehtiyatından iobarətdir və ondan acliq və orqanizmin böyük miqdarda enerji ehtiyacı zamanı istifadə olunur. İnsan orqanizmində müəyyən edilmişdir ki, yağılar zülallardan və karbohidratlardan əmələ gələ bilər. Uşaqlarda yağı əmələ gətirmək üçün, xüsusilə, yağı az olan kolorili dieta zamanı karbohidratlardan çox istifadə edilir. Uzun müddət qidada yağıın olmaması yağı mübadiləsinin pozulmasına səbəb olur, böyümə ləngiyir, dəridə iltihab prosesləri, həzm prosesinin pozulması, böyrəklərin zədələnməsi və s. baş verir. yağılar bir sıra vitaminlərin (A,D, K, E) həllədiciləridir, qidada yağı olmadiqda onların bağırsaqlardan sorulması çox çətinləşir. Tərkibində A və D vitaminləri olan balıq yağıının istifadəsi çox əhəmiyyətlidir.

Orqanizmin istilik istehsalı və iş görməkdən ötrü istifadə olunan enerjinin əsas hissəsi qidakı karbohidratlardan alınır. Uşaqların normal inkişaf üçün karbohidratlarla olan tələb olduqca böyükdür. Orqanizmin ümumi kalori ehtiyatının ən azı 40-50%-ni karbohidratlar təşkil edir. Yaş dövrlərində uşaqın çəkisinin 1 kq-na düşən ümumi karbohidrat miqdarı 8-15 q həddində dəyişir. İstər qadın, istərsə də inək südündə karbohidratların əsas nümayəndəsi laktozadır. Bu, mədə-bağırsaq sistemində qlükoza və qalaktozaya qədər parçalanır. Bağırsaqlarda hər iki monosaxarid sürətlə sorulur. Uşaq böyüdükcə və qida çeşidlərini (rasionu) dəyişdikcə bir enerji mənbəyi kimi, laktosa öz yerini polasaxaridlərə-nişasta və saxaroza verir. Uşaqların qışasındaki polasaxaridlər mədə-bağırsaq müvafiq fermentlərin təsiri altında çox sürətlə parçalanır. Monosaxaridlər nazik bağırsaqla-

sorulurlar. Qaraciyərə qapı venası ilə daxil olan şəkərlərin çox hissəsi qlikogenə çevrilir. Şəkərlərin sorulması dövründə onların bir hissəsi qlikogenə çevrilə bilmir və periferik qana daxil olur. Qaraciyərdə qlikogenin miqdarı qanda şəkər miqdarının tənzimi üçün lazımdır. Orqanizmə kifayət qədər karbohidrat daxil olmadıqda, qaraciyərdə sintez olunan qlikogenin miqdarı azalır, zülalların bəzi son məhsulları-amin turşuları isə karbohidratların əmələ gəlməsi üçün, həm enerji mənbəyi, həm də plastik mübailə rolunu oynayır, nəticədə amin turşularından qaraciyər də asanlıqla qlikogen əmələ gəlir. Qida ilə birlikdə karbohidratlar qəbul olunan zaman onlardan qlikogen əmələ gəlməsindən əlavə, qlükozanın bir hissəsi yağa çevrilir. Bu proses həm qaraciyərlərdə, həm də piy toxumasında gedir. Karbohidratların yağa çevrilməsi prosesi B<sub>1</sub> vitamini tərəfindən tənzim edilir.

Orqanizmdə zülalların, yağların, karbohidratların və vitaminlərin qidada normal nisbətinin pozulması, enerji və plastik mübadilənin dəyişilməsinə səbəb olur. Mineral birləşmələr maddələr mübadiləsinin mühüm nizamlayıcılarından biridir. Mineral duzlar bütünlükə orqanizmdə turşu-qələvi tarazlığının, zülalların fiziki-kimyəvi xassələrinin müəyyənləşməsində, fermentlər sistemlərinin stimullaşmasında başlıca rol oynayır. Uşaqların həyat fəaliyyəti proseslərinin normal getməsi üçün o, qida ilə müvafiq miqdarda, mineral birləşmələr də qəbul etməlidir. Uşaqlarda bu nisbət yaşlılardakindan fərqlənir və uşaqın yaşından, böyümə intensivliyi və inkişafından, xüsusilə, dayaq-hərəkət sisteminin inkişafından asılıdır. Uşaqlarda orta hesabla 1 kq çəkiyə natrium, kalsium və fosfatların sərfi yaşlılardan yüksəkdir. Mineral duzların sorulması, əsasən, nazik bağırsaqlarda gedir, lakin natrium və kalium duzları mədədə, eləcə də yoğun bağırsaqda da sorula bilər. Uşaq orqanizmi üçün kalsium və fosfor duzlarının sorulmasının olduqca böyük əhəmiyyəti var. Kalsium sümüklərin tərkibinə daxil olur, o, damarların endotelisinin bütövlüyünü saxlamaqdan və toxumaların vəbir çox hüceyrələrinin normal funksiyasından ötrü zəruridir. Uşaqlarda sümükləşmə proseslərinin normal getməsi üçün fosfor və kalsium mübadiləsini tənzim edən amillər, xüsusilə D vitamini əsas rol oynayır. D vitamini kalsium duzlarının bağırsaqda sorulmasını gücləndirir, sümük hüceyrələrində kalsium və fosforun mənimsənilməsinə kömək edir, nəticədə sümüklərdə yenidən mineral birləşmələrin çəkməsinə əlverişli şərait yaradır.

Kalium və natrium duzları orqanizmin hüceyrələrinin tərkibinə daxil olur. Güclü böyümə dövründə körpə uşaqda natriuma olan ehtiyac nisbətən yüksək olur: gündə 25 mq-ə qədər natrium, kalium isə 30 mq-a qədər tələb olunur. Qida nisbətən az miqdarda mineral elementlərdən olan dəmir

birləşmələrinin böyük əhəmiyyəti var. Dəmir orqanizmdə hemoqlobinin toxuma fermentlərinin sintezindən ötrü lazımdır. Uşağın qidasında kifayət qədər askorbin turşusu olduqda onun tələbi qidakadəki dəmir birləşmələrinin sorulması hesabına ödənilə bilər. Dəmir birləşmələri ilə yanaşı, mis duzları da uşaqların qışasındaki böyük rol oynayır, onlar orqanizmdə qan yaranması proseslərinin normal gedisində rol oynayır. Qidalanma mikroelemnetlərdən sinkə (fermentlərin tərkibinə), manqana (toxumaların, oksidləşdirici fermentlərin tərkibində) və kobalta (qan yaranmasında) böyük ehtiyac var.

Vitaminlərin əsas mənbələri bitkilərdir, onlar bilavasitə heyvan və bitki mənşəli qidalarla insan orqanizminə daxil olur. Orqanizmdə vitaminlər müxtəlif törəmələr və spesifik zülallarla birləşir, fermentlər əmələ gəlir ki, bunlar da karbohidratratların, yağların və ən mühüm amin turşularının bioloji çevrilmələrində iştirak edirlər. İnkişafda olan orqanizmin assimilasiya prosesində vitaminlərin iştirakı vacibdir. Vitaminlərin fəallığı onların plastik proseslərdə iştirak edən bir sıra maddələrlə (zülallar, karbohidratlar, mineral elementlər) birləşmə xəssələri ilə əlaqədardır. Müəyyən edilmişdir ki, vitaminlər ancaq katabolik proseslərdə (qida maddələrinin parçalanması proseslərində B<sub>1</sub>, B<sub>2</sub> və PP vitaminləri və s.) deyil, anabolik (zülalların sintezi proseslərində B<sub>6</sub>, B<sub>12</sub> və s.) proseslərdə də iştirak edirlər.

Uşağın düzgün böyüməsi və inkişafi üçün onun orqanizminə kifayət qədər miqdarda su daxil olmalıdır. Su orqanizmin bütün həyatı prosesləri üçün son dərəcə əhəmiyyətlidir. Körpə uşaqda 1 kq çəkiyə su tələbi 150-200 ml, 1 yaşın sonuna doğru 90 ml, 12-13 yaşlarında 40-50 ml-dir. Uşaqların toxumalarında, qan və bağırsaqlarında su mübadiləsi yaşlılara nisbətən xeyli sürətlə gedir. Su mübadiləsi zamanı qəbul edilən suyun azlığı və ya onun xəstəliklər zamanı itirilməsi, mədə-bağırsaq pozğunluqlarına, uşaqa susuzlaşmaya (eksikoza) və ağır vəziyyətə (toksikoza) gətirib çıxarır. Yaşlılar kimi uşağın da qanında, əzələlərində, dərisində və qaraciyərində su deposu var və o, asanlıqla digər orqanlara verilir. Su mübadiləsi bütün mübadilə növləri ilə sıx rəbitədə olmaqla, əsas həllədicidir. Ən böyük su saxlamaq qabiliyyətinə karbohidratlar və yağlar malikdir. Qanda su yalnız sərbəst halda deyil, eləcə də zülallarla birləşmiş halda olur. Qidada çoxlu miqdarda zülal olduqda suya olan tələb də artır. Yağlar hüceyrəyə suyu saxlamaqda, mühafizə olmaqdə kömək edir. Mineral duzlardan, xörək duzunun xeyli su saxlamaq qabiliyyəti var. Su mübadiləsinin tənzimində vitaminlərdən B və C-nin rolu var, lakin onlar dolayı yolla təsir göstərir.

Yaşlıların su mübadiləsində, əsasən, hüceyrədaxili su iştirak edir, çünki o hüceyrələrdən kənar sudan üç dəfə artıqdır. Yenidoğulmuş uşaqlarda isə mübadilədə iştirak edən suyun əksər hissəsi hüceyrəxarici

sudur. Məsələn, vaxtından əvvəl doğulmuş 2000 qramlıq uşağın çəkisinin 50%-i, yaşlı insanın məkisinin isə ancaq 20%-i hüceyrədən xaric sudan ibarətdir. Su mübadiləsinin zülal, yağ, vitamin, mineral maddələr mübadiləsi ilə sıx əlaqəsi var. Orqanizmin suya təlabatında, onun toxumalarda yayılmasında və xaric olmasında iqlim şəraitinin, hava temperaturunun və rütubətin uşağın geyiminin, hərəkətinin də rolü var.

### §22.1.2. Vitaminlər (Şəkil-25)

Hazırda vitamin haqqında elmi təlim sərbəst tibbi-biooji elm sahəsi olan vitaminologiya kimi fomalaşıb. Hələ 130-140 il bundan əvvəl alımlar belə gümün edirdilər ki, insan orqanizmi üçün zülallar, yağlar karbohidratlar, mineral maddələr və su kifayətdir. Ancaq təcrübə göstərdi ki, insan və heyvanın normal böyüməsi və inkişafı üçün bu maddələrin olması hələ kifayət deyil. Bir çox xəstəliklər qidada hansısa maddənin çatışmaması nəticəsində baş verir. XIX əsrə geniş yayılan və sinqa kimi (və yaxud skorbut) adlanan xəstəlik 70-80% insanların ölümünə şəbəb oldu. Elə o vaxt Cənub-Şərqi Asiya və Yağoniyada beri-beri xəstəliyi geniş yayılmışdı. Yağoniyanın əhalisinin təxminən 30%-i bu xəstəliyə tutulmuşdu.

Vitaminlər haqda elmin əsas yaradıcısı rus həkimi N.İ. Lunin olmuşdur. O özünün 1880-ci ildə nəşr olunmuş "Mineral duzların heyvanların qidasında əhəmiyyəti haqqında" əsərində yazır: "Bu maddələri tədqiq etmək böyük əhəmiyyət kəsb edir və heyvanların qidasında onarın əhəmiyyətini öyrənmək lazımdır". Vitaminlər qidanın tərkibində cüsi miqdarda olmaqla orqanizmdə normal biokimyəvi və fizioloji proseslərin getməsini təmin və idarə edir. Vitaminləri təsnif etmək üçün vahid bir kriteri yoxdur. Ancaq həll olmalarına görə vitaminlər iki qrupa bölünür:

**I.Yağlarda həll olan vitaminlər.** Bunlara aiddir: A, D, E, K vitaminləri.

**II.Suda həll olan vitaminlər.** Bunlara aşağıdakılardır: B<sub>1</sub>, B<sub>2</sub>, B<sub>6</sub>, B<sub>12</sub>, PP, C, P vitaminləri və s. Bunlarla yanaşı, müxtəlif qrup kimyəvi maddələr orqanizmdə sintez olunur ki, bunlara da vitaminə bənzər maddələr adı verilib. Bunlara lipavin turşusu, B<sub>15</sub> vitamini, inozit, ubixinon, paraminobenzoy turşusu, karnitin, U vitamini və s. aiddir. Vitaminlər ferment sistemlərinin katilizatoru kimi zülallar, amin turşuları və karbohidratların mübadiləsində iştirak edir. Vitaminlər orqanizmdə əmələ gəlmir, ancaq qeyri-fəal (provitamin) haldan, fəal hala çevrilə bilər. Orqanizmdə vitaminlər çatışmayanda mübadilə pozğunluğu nəticəsində bir sıra patoloji hallar baş verir. Vitaminlərə ehtiyac yaşıdan, qidalanma

xüsusiyyətindən, uşaqın sağlamlığından və s. amillərdən asılıdır. Uşaqın qidasında vitaminlər o qədər olmalıdır ki, qida maddələrin mənimsənilməsini və uşaqın düzgün hormonik inkişafını təmin etsin.

A vitimani boyatma prosesində iştirak edir, immuniteti qüvvətləndirməklə yoxlu xəstəliklərə müqaviməti artırır. Orqanizmdə A vitamini provitamin karotindən və karotinoidlərdən əmələ gəlir. Karotin bağırsaqlarda öd turşularının təsirindən həll olunmuş vəziyyətə düşdükdən sonra qaraciyərə sorulur, burda karotoktinaza fermentinin iştirakı ilə A vitamininə çevrilir. Karotin bir sıra bitkilərdə - kökdə, pomidora, itburnuda olur. A vitamini, əsasən, heyvan mənşəli qidalarda – balıq yağında, süddə, kərə yağında, yumurta sarısında, qaraciyərdə olur. Orqanizmin A və A<sub>2</sub> vitamininə sutkalıq ehtiyacı 1-2 mq-dir. Uşaqın qidasında A vitamini olmadiqda əhvalı pozulur, özünü pis hiss edir. Çəkinin və boyun artması əvvəl yaşayır, sonra isə dayanır, tənəffüs yollarının selikli qişasında seliyn ifraz olunması, görmə qabiliyyəti və görmə adaptasiyası, ağız suyunun ifraz olunması pozulur, qanda qan kürəcikləri tədriceş yox olur və s. Qidada A vitamininin çox olması da bir sıra patoloji hallar – ağır mədə-bağırsaq, maddələr mübadiləsi pozğunluqları, dəridə müəyyən dəyişikliklər, anemiya və s. əmələ gəlməsinə səbbə olur.

D və ya antiraxit vitamini ultrabənövşəyi şüaların heyvan və bitki toxumalarındaki sterinlərə və sterollara təsirində əmələ gəlir. D provitamin insan dərisində olub, günəşin ultrabənövşəyi şüaları tərəfindən fəal D vitamininə çevrilir. D vitamini balıq yağında, həmçinin yumurta sarısında, qaraciyərdə, heyvan mənşəli yağlarda və süddə olur. Yaşlı bitkilərdə, tərəvəzdə, bitki yağlarında D vitamini olmur. D hipovitaminozu zamanı kalsium və fosfor mübadiləsi pozulur ki, bu raxitin etiologiya və patogenezində özünü göstərir. Orqanizmin D vitamininə sutkalıq ehtiyacı 750 vahiddir (30-120 mq).

E vitamini və ya tokoferol əsasən buğda cüçərtisində, az miqdarda isə bitkilərin yaşıl hissəsində, yumurta sarısında, süddə və kərə yağında olur. E vitamini hidrogen daşıyıcısıdır, oksidləşmə, reduksiya prosesində, fosfor, yağ mübadiləsində iştirak edir, sinir və əzələ aparatının fəaliyyətini normada saxlayır. Uşaqlar vitaminləri qidalara vasitəsilə qəbul edirlər.

K vitamini çatışmadıqda parenximatoz və kapilyar qanaxma baş verir (burundan qanaxma, daxili qanaxma və s.). İnsanda K vitamininin avitaminozuna başqa vitaminlərlə müqayisədə daha az təsadüf olunur. Bu, onunla əlaqədardır ki, insanın qəbul etdiyi qarışq qidada bu vitamin çoxdur. Digər tərəfdən isə bağırsaq mikrobları tərəfindən sintez olunan K vitamini avitaminoz dəf etmək üçün tamamilə kifayətdir. A vitaminoz bir qayda

olaraq, bağırısaqda yağların sorulması prosesinin pozulması nəticəsində baş verir.

Südəmər uşaqda tez-tez dərialtı qanaxma və qansızma baş verir. məlum olub ki, K vitamini ferment sistemi ilə birlikdə qaraciyərdə protrombin sintezində iştirak edir. Alımlar sübut edirlər ki, K vitamini qaraciyərdə ən azı dörd zülal fermentinin biosintezini stimullaşdırır ki, onlar da qanın laxtalanması kimi mürekkeb bir prosesdə iştirak edirlər. Bunlara protrombin, prokonverdin, Kristmas və Syuart-Prauer faktoru aiddir: K vitamini əsasən, şabalıd ağacının yaşıl yarpağında, gicitkəndə, qara yoncada, tərəvəzlərdən kələmdə, balqabaqda, yaşıl pomidorda, yerfindiği yağında, quşarmudu giləmeyvəsində, həyvani mənşəli qidalan isə ancaq donuz qaraciyərdə rast gəlinir. K vitamini insan orqanizmində sintez olunduğundan gündəlik tələbatı hələlik dəqiqləşdirilməyib.

B qrupu vitaminlərinin – B<sub>1</sub>, B<sub>2</sub>, B<sub>3</sub>, B<sub>5</sub>, B<sub>6</sub>, B<sub>12</sub>, B<sub>15</sub> və s. təsiri və orqanizmdə fizioloji rolü yaxşı öyrənilib.

B<sub>1</sub> vitamini-karboksilaza fermentinin tərkibinə daxildir. O, karbohidrat mübadiləsini, bağırısaqların motor, sekretor və sorulma funksiyasını tənzim edir, mediator rolunu oynayır. Sinir sisteminin fəaliyyətinə nizamlayıcı təsir göstərir. B<sub>1</sub> vitamininin mənbəyi qara çörək, buğda çörəyi, qarabaşaq və vələmir yarması, qaraciyər, böyrək, pivə mayasıdır. B<sub>1</sub> vitamini çatışmadıqda uşaq orqanizmində piroüzüm və süd turşusunun miqdarı çoxalır, mədə-bağırsaq sisteminin sekretor, hərəki və sorulma fəaliyyəti pozulur, B<sub>1</sub> avitaminozuna, bir sıra xroniki xəstəliklərə və qidalanma pozğunluqlarına səbəb olur. Orqanizmin B<sub>1</sub> vitamininə sutkalıq ehtiyacı 1-2 mq-dir.

B<sub>2</sub> vitamini karbohidrat və azot mübadiləsində iştirak edir. Oksidləşmə - reduksiya prosesində iştirak edən fermentlərin tərkibinə daxildir. Yağların orqanizmdə mənimşənilməsində, mərkəzi sinir sisteminin fəaliyyətində, gözün buyuz qışasında oksigen istifadəsində rol oynayır. B<sub>2</sub> vitamini mədənin çıxacaq hissəsindən və nazik bağırısaqdan sorulur. Onun toplandığı yer isə qaraciyər, böyrəklər, böyrəküstü vəzilərdir. Bu vitaminin azlığı orqanizmdə immunitetin azalmasına, dəridə, ağızın selikli qışasında dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. B<sub>2</sub> vitaminin mənbəyi qaraciyər, yumurta sarısı, süd və süd məhsulları, meyvə-tərəvəz və s-dir. Orqanizmin B<sub>2</sub> vitamininə sutkalıq ehtiyacı 1-2,2 mq-dir.

B<sub>3</sub> vitamini karbohidrat mübadiləsində, dəridə gedən maddələr mübadiləsində iştirak edir. Bu, süd məhsullarının, yumurtanın, qaraciyərin tərkibində çox olur.

B<sub>5</sub> və ya PP vitamini (nikotin turşusu) antipellaqrik, böyük dozalarda (30-50-100 mq) isə damargenəldici təsirə malikdir. Qaraciyərdə

nikotinamidə çevrilir. PP vitamini pivə mayası, vələmir və buğda çörəyində, qaraciyerdə, böyrəklərdə, mal ətində, göbələkdə, pomidorla, kökdə, ispanaqda, kələmdə və s. olur. B<sub>5</sub> vitamini orqanizmə əsasən qida vasitəsilə daxil olur. Bağırsaqda bakteriyaların həyat fəaliyyəti nəticəsində də əmlə gəlir, onun toplandığı yer qaraciyerdədir. Karbohidrat, zülal və fosfor mübadiləsi zamanı toxumalardakı sintez prosesində nikotin turşusu böyük rol oynayır. Uşaq orqanizmdəki bir sıra oksidləşmə-reduksiya reaksiyalarında katalizator rolu oynayır. Orqanizmin PP vitamininə sutkalıq ehtiyacı 15-25 mq-dır.

Piridoksin (B<sub>6</sub> vitamini) düyü kəpəyinin, qaraciyərin tərkibində olur. Piridoksin misin, dəmirin qanda toplanmasını tənzim edir, mərkəzi sinir sisteminə təsir göstərir. Piridoksin dekarboksilazanın və antianemik kompleksin tərkibinə daxil olub, donmanın qarşısını alır, yağı mübadiləsində iştirak edir. Orqanizmin piridoksinə ehtiyacı 0,5-2 mq-a qədərdir.

B<sub>6</sub> vitamini və ya foli turşusu eritrositlərin əmələ gəlmədində fəaliyyət göstərir. Aqrənulositozun əmələ gəlməsini dayandırır, zülal sintezində iştirak edir. Orqanizmin sutkalıq ehtiyacı 1-2 mq-dır.

B<sub>7</sub> və ya biotin qaraciyerdə, mayda, təzə tərəvəzdə, yumurta sarısında olur. Tüklərin tökülməsinin qarşısını alır, lipid mübadiləsində iştirak edərək yağların və zülalların sorulmasını asanlaşdırır.

B vitamnləri qrupuna inozit və xolit də aiddir. İnozit qaraciyəri piy infiltrasiyasından qoruyur. Bir sıra bağırsaq bakteriyalarının inkişafını nizamlayırlar, orqanizmə sutkalıq ehtiyacı 1-2 qramdır.

B<sub>12</sub> vitamini qanyaradıcı üzvlərin fəaliyyətini stimullaşdırır, sinir, mədə-bağırsaq pozğunluqlarını aradan qaldırır. Mübadiləs reaksiyalarında katalizator olub, nuklein turşuları, nukleotidlərinin sintezində iştirak edir. Orqanizmin B<sub>12</sub> vitamininə sutkalıq ehtiyacı 0,5-1,0 mq-dır.

B<sub>15</sub> vitamini və ya panqomat turşusu oksigen mübadiləsini fəallaşdırır, əzələlərdə kreatin əmələ gəlməsində iştirak edir. Xroniki hepatit, qaraciyər sirrozu, hipoksemiya və bir sıra toksikozlar zamanı yaxşı təsir göstərir.

C vitamini və ya askorbin turşusu antiskorbut təsirə malikdir. C vitamini insan orqanizmində sintez olunmur, bədənə ancaq qida vasitəsilə daxil olur. Tərəvəzdə, təzə göyərtılərdə, sitrus bitkilərindən limonda, portagalda, naringidə, həmçinin itburnuda C vitamini kifayət qədər olur. Toxumalarda və üzvlərdə askorbin turşusu – oksidləşmə - reduksiya prosesində iştirak edir. Onun təsirindən katalazanın və proteoliz fermentlərinin fəallığı artır, qanın laxtalanma qabiliyyəti güclənir, globulinlərin miqdarı azalır, albumininlər artır, bakterosid, sümük toxumasının regenerasiyası sürətlənir. Orqanizmdə olan askorbin turşusunun

miqdarı və xaric olması ilin fəslindən və qəbul olunmuş qidalardan asılı olaraq dəyişə bilər. Bir sutkada uşağın sidiyi ilə 30 mq askorbin turşusu xaric edilir. 7 yaşına qədər uşaqların C vitamininə sutkalıq ehtiyacı 35 mq, böyük yaşılı uşaqların ki isə 50 mq-dır.

### Vitaminlərin xüsusiyyətləri cədvəldə verilmişdir

Vitaminlərin adları	Xəstəliklərin xarakterik əlamətləri
1	2
A	-qaranlıqda görmənin pozulması - gecə (toyuq) korluğu -göz konyunktivası və buynuz qışasının quruması - keratinləşmə (kseroftalmiya)
D	Raxit
K	Qanaxmaya meyillilik (hemorragiya)
C	Sinqa, hemorragik diatezlər, qanaxma, Adisson xəstəliyi, hamiləlik nefropatiyası
PP	Pellaqra: 3 "d" əlaməti - dermatit, diareyya, demensiya
E	Dölsüzlük, əzələ zəifliyi, periferik qan dövranı pozulması, trofiki xoralar, kollaqenozlar
B <sub>1</sub>	Polinevrit - sinir ağrıları, atrofiya və s.
B <sub>2</sub>	Stomatit, dermatit, "işıqdan qorxma" ilə gedən distrofik proseslər
B <sub>6</sub>	Sinir sistemi oyanıqlığının artması, dəridə alalıq (pellaqroid dəyişikliklər)
B <sub>12</sub>	Anemiya - qanazlığı
Pantamin turşusu	Hipopantotenoz - sinir-endokrin sistemi, maddələr mübadiləsinin pozulması, distrofik əlamətlər
Fol turşusu	Anemiyalar, mədə-bağırsaq pozğunluğu
Xolin	Qaraciyərdə yağ infiltrasiyası, sinir sistemi, böyrəklər və tiinüs vəzinin funksional pozulması
Biotin	Seboreya, dermatit, tüklərin, dırnaqların tökülməsi

## XXIII. FƏSİL

### §23.1. Sıdik və cinsiyyət sistemləri (Şəkil-26)

İfrazat üzvlərinə böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanal aiddir. İfrazat orqanlarının həmçinin, dəri, ağıciyrlər və həzm kanalı da aiddir. Lakin bu orqanlar sistemi ayrı-ayrı bölmələrdə geniş şərh olunduğundan burda ancaq böyrəklər, sidik çıxarıcı kanal, sidik kisəsi və xarici cinsiyyət orqanları, onların yaş xüsusiyyətləri haqqında məlumat veriləcək.

**Böyrəklər.** Böyrək tutqun rəngdə olub, paxla şəklində cüt vəzidir. Bunun 2 səthi – kənarı-bayır və içəri, iki ucu – yuxarı və aşağı. İçəri kənarı basıq olub, aşağı və ön tərəfə baxır və ortasında böyrək qapısı adlanan oyma var.

Böyrək qapısı böyrək maddəsinə doğru dərinləşərək böyrəyə daxil olur, eləcə də böyrək venası və sidik axarı xaricə çıxır. Böyrək cibi böyrəyə daxil olan və xaric olan damarlardan başqa, böyrək ləyəni və piy təbəqəsi ilə tutulmuşdur.

Böyrəyin ölçüləri fərqli olaraq müxtəlifdir: böyrəklərin orta hesabla uzunluğu 10-12 sm, eni 5-6 sm, qalınlığı 3-4 sm-dir. Sol böyrək sağ böyrəkdən uzun və ensizdir. Orta çəkisi 120 q-dir. Sol böyrək sağ böyrəkdən ağırdır. Böyrəklər qarın boşluğunun dal divarında, onurğanın yan tərəfində XII döş və II bel fəqərələri bərabərliyin yerləşir.

Sağ böyrək sol böyrəkdən 1-3 sm aşağı yerləşir, buna səbəb qaraciyərin sağ böyrək üstündə yerləşməsidir. Sağ böyrəyin yuxarı 2/3 hissəsi qaraciyərin sağ payına və aşağı 1/3 hissəsi çənbər bağırsağın sağ əyriliyindədir və qapısı onikibarmaq bağırsağın enən hissəsinə söykənmişdir. Sol böyrəyin yuxarı 1/3 hissəsi mədə ilə, orta 1/3 hissəsi mədəaltı vəzinin quyuğuna, aşağı 1/3 hissəsi acı bağırsağa, yarısı qarın aortasına söykənmişdir. Hər iki böyrək yuxarı və bir az içəri tərəfdən böyrəküstü vəzilər ilə örtülmüşdür. Böyrəklər periton arxasında yerləşərək daxildən xaricə doğru aşağıdakı qışalarla örtülmüşdür.

1. Özəl qışası – birləşdirici toxumanın saya əzələ liflərindən təşkil olunmuş nazik qışadır, böyrəyi xarici tərəfdən əhatə edərək onun qabıq maddəsi ilə rabitədədir;

2. Lifli kapsula – sıx lifli birləşdirici toxumadan, az miqdarda elastik liflərdən əmələ gələrək böyrəyə söykənir, onu mühafizə edir, fiksasiyasında iştirak edir;

3. Piy kapsula – piy toxumasından əmələ gələrək böyrəkləri hər tərəfdən əhatə edir, onun qapısından cibinə keçərək oranı tutur.

4. Böyrək fassiyası-birləşdirici toxumadan ibarət olub, böyrəyi və böyrəküstü vəzini piy kapsula ilə bərabər, xaricdən kisə kimi əhatə edir.

Burada bir çox sıx birləşdirici toxuma lifləri böyrəyin piy kapsulunu deşərək lifli kapsulaya bağlanır və böyrəyin fiksasiyasında iştirak edir.

### 5.Parietal periton- böyrəkləri ön tərəfdən örtür.

Lifli qışadan başlayıb, piy kapsulunu keçərək böyrək fiksasiyasına gələn birləşdirici toxuma lifləri böyrəkləri fiksasiya edir. Böyrəklərin fiksasiyasında qarın boşluğu təzyiqi, qonşu üzvlər və böyrəklərin damarları da rol oynayır.

Böyrəklər quruluşca beyin və qabiq maddələrindən (qatlardan) təşkil olunmuşdur. Böyrəyin qabiq qatı danəli və tutqun qırmızı rəngdədir, payçıqlardan, qıvrım böyrək borucuqlarından və böyrək cisimciklərindən əmələ gəlib, böyrəyin beyin qatını xaricdən əhatə edir. Böyrək cisimciyi özü də damar yumaqcığından və yumaqcıq kapsulundan ibarətdir. Yumaqcıq kapsulu təkqatlı yasti epitelini təbəqəsindən və nazik zardan təşkil olunmuşdur. Kapsulun iki damar və sidik qütbü var. Damar qütbündən gətirici arteriya damar kapsulun içərisinə daxil olur və kapilyar sisteminə keçərək böyrək yumaqcığını, sonra isə kapilyar bir-birilə birləşərək aparıcı arteriya damarı əmələ gətirir, damar qütbündən xaricə çıxaraq böyrəyin qabiq qatına – yenədən kapilayalar sistemini keçir.

**Böyrək qan dövranı** Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 L və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir.

Böyrək arteriyası (a.renalis) qarın aortasından ayrılır, nisbətən böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girəndən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa.interlobares), sonra qövsvari arteriyalara (aa.arcuatae) bölünür ki, bunlar da payçıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arteriyalarma (vaz afferens) bölünürler. Gətirici yumaqcıq arteriyası yumaqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapilyarlarına bölünürler və sonra yenidən birləşərək çıxarıcı arteriyani (vaz efferens) əmələ gətirirlər. Yumacıq kapsulundan çıxandan sonra çıxarıcı arteriya yenidən kapilyarlara bölünür, proksimal və distal kanalcıqlann ərtafında tor kimi hörülərək onları qidalandırırlar və həmçinin sidik əmələgətirmə prosesində iştirak edir. Beləliklə, payçıqarası arteriyalar iki dəfə kapilyarlara bölünmiş olurlar. Böyrəklərin kapilyar sisteminin prinsipial xüsusiyyəti fərqli olduğu üçün "möcüzəli tor" adı almışdır. Payarası arteriyalar bir - biri ilə çoxlu anastamoz vasitəsi ilə birləşirlər ki, bunlann da mühüm kompensator rolu vardır. Kanalcıq yani kapilyar torun əmələ gəlməsində Lyudviq arteriolasının əhəmiyyətli rolü vardır, bu da payçıqarası arteriyadan və ya yumaqcığın gətirici arteriyasından ayrıılır. Əgər yumaqcıq tələf olarsa,

Lyudviq arteriolasının hesabına kanalcıqların ekstraqlomerulyar qan təchizatı təmin olunur.

Kanalciqatrafi arterial kapilyar tor vena kapilyarlarına keçir. Onlar da birləşərək böyrəyin fibroz kapsulasının altında yerləşən ulduzvari venalan əmələ gətirir. Bu venalardan payçıqarası vena başlangıç götürür və qövs venalarına, bunlar da payarası arteriyanın yanında yerləşən eyni adlı venalara tökürlər. Payarası venalar birləşərək böyrək venalarını əmələ gətirir ki, bu da aşağı boş venaya tökülr. J.Truetaya görə böyrəklərdə iki qan dövranı mövcuddur: böyük - qabıq və kiçik - yükstamedulyar və buna uyğun olaraq iki növ nefron: qabıq və yükstamedulyar. Normada böyrək qabıq qan dövranı 85 - 90 %, yükstamedulyar qan dövranı 10 - 15 % təşkil edir. Böyrəklərin qabıq qan dövranını payarası arteriyalar və onlar arasındaki anastamozlar, Lyudviq arteriolası, gətirici və çıxarıcı yumaqcıq arteriolaları, qabıq nefronların yumaqcıq kapilyarları, kanalcıqatrafi arterial və venoz kapilyarları, payarası venalar təşkil edirlər. Böyrəklərin yükstamedulyar qan dövranı payarası arteriyanın və venasının proksimal hissələri, yükstamedulyar yumaqcıqların gətirici və çıxarıcı arteriolaları, yumaqcıq kapilyarları, piramidlərin (arterial və vənoz) düz damarlarından ibarətdir. Qabıq və yükstamedulyar nefronlar arasında əhəmiyyətli fərq vardır. Qabıq nefronların yumaqcıqları qabıq maddədə yerləşir. Gətirici arteriolanın diametri çıxarıcı arteriolanın diametrindən 1/3 qədər çoxdur. Henle ilgəyi qıсадır, böyrəyin beyin maddəsinə yükstamedulyar nefronlarda olduğu kimi çox dərinə getmir. Yukstamedulyar nefronların yumaqcığı qabıq maddədə yerləşməsinə baxmayaraq, beyin maddə ilə sərhədə yaxın olur. Bu yumaqcıqlarda, kortikal nefronlardan fərqli olaraq, gətirici və çıxancı arteriolalann diametri bərabər olur. Çıxarıcı arteriola yumaqcıqdan çıxandan sonra kapilyarlara bölünmür, amma piramidlərin zirvəsinə doğru gedərək məməciyə çatana qədər bir neçə düz damarlar əmələ gətirir, sonra ilgək əmələ gətirərək bunlar geri dönür və qabıq maddəyə artıq venoz kapilyar kimi qayıdır. Venoz və arterial düz damarlar, gətirici və çıxancı arteriola arasında çoxlu anastamoz vardır. Yukstamedulyar nefronların Henle ilgəyi böyrəyin beyin maddəsinin dərin qatlarına gedir, piramidlərin zirvəsinə çatır. Yukstamedulyar nefronların düz damarları Henle ilgəyinin enən və qalxan hissələri ilə yanaşı yerləşir, bu da böyrəyin eks hərəkət - dönmə - artma sisteminin əhəmiyyətli elementi olub, sıdiyin osmotik qatlaşması və durulaşması prosesində əhəmiyyətli rol oynayır. Fizioloji halda böyrək qan dövranı 85 - 90 % böyük dövranla (qabıq dövranı), amma bəzi patoloji vəziyyətlərdə qanın əsas hissəsi kiçik və ya qısa dövranla hərəkət edir. Belə halda yükstamedulyar qan dövranı özünəməxsus şunt rolunu görür. Bu zaman qanın çox hissəsi qabıq yox, beyin maddə ilə hərəkət edir və maddənin işemiyası, hətta nekrozu baş verə bilər. Bu zaman yükstamedulyar düz

damarlar genişlənir və venadan axan venoz qan arterial qana bənzəyir. Buna görə yukstamedulyar yumaqcıqlar təkcə filtrasiya aparati yox, həm də böyrəyin drenaj sistemi rolunu oynayır.

Böyrəyin beyin maddəsi six və açıqdır, özü də borucuqlardan təşkil olunduğu üçün zolaqdır (şərəçli). Yumaqcıq kapsulun sidik qütbündəki böyrəyin bir sıra qıvrım borucuqları başlanır ki, bunlar da beyin qatı piramidalarında yerləşən düz borucuqlara keçir. Bu düz borucuqlardan əmələ gələn Henle ilgəyinin qalxan ayaqcığı böyrəyin ikinci sıra qıvrım borucuqlarına keçir.

İkinci sıra qıvrım borucuqlar isə yiğici borucuqlarına keçir. İkinci sıra qıvrım borucuqlar isə yiğici borucuqlara açılır ki, bunlar da böyrək piramidalarını təşkil edərək beyin qatında yerləşən piramidlərin zirvəsində kiçik kasacığa açılır.

Qabiq qatı şırımlar şəklində beyin qata daxil olaraq onu 15-20-yə qədər piramidalara bölür. Beyin qatını təşkil edən kütlə 13-25-ə qədər konusa bənzər böyrək piramidalardan ibarətdir. Piramidalar bir neçə sıraya düzülüd, düz borucuqlarda təşkil olunaraq, əsasları qabiq qata, zirvələri isə böyrək cibinə çevrilmişdir. Bir neçə piramida zirvəsi bir yerdə toplaşaraq böyrək cibini və ümumi bir məməciyi əmələ gətirir. Məməciklərin sayı 4-20-yə qədər, çox vaxt 7-8 ədəd olur ki, bunlar da kiçik kasacıqlara açılır. Bir neçə kiçik kasacığ birləşib, 2-3 böyük ləyənini və ya çanağını əmələ gətirir.

Böyrək ləyəni qış şəklində olub, yavaş-yavaş daralır və sidik axarına keçir. Böyrək kasıcıqları və ləyini divarları selikli, əzələ və ifli birləşdirici toxuma qışasında təşkil olunmuşdur. Böyrək cisimciyi (yumaqcıq və kapsul) 1-ci sıra qıvrım borucuq, spiral borucuq, Henle ilgəyi, 2-ci sıra qıvrım borucuq və birləşdirici borucuq böyrəyin əsas (ifrazedici) kütləsini təşkil edir. Böyrəyin qabiq qatında ikiqat yastı epiteli hüceyrələrindən təşkil olunmuş Şumlyanski – Boumen yumaqcığını əmələ gətirir. İlkin sidik məhz burda əmələ gələrək Boumen kapsulundan əvvəlcə birinci sıra qıvrım borucuğa, sonra Henle ilgəyinə və nəhayət, ikinci sıra qıvrım borucuğa keçir. Boumen kapsulu və qıvrım borucuqlar böyrəyin qabiq atında hər iki borucuğun qurtaracağı və Henle ilgəyi isə böyrəyin beyin qatında yerləşmişdir. İkinci sıra qıvrım kanalçıqlarda ilkin sidiyin bir sıra tərkib hissəsi (qlükoza, mineral duzlar və s.) yenidən qana sorulur (reabsorbsiya). Sonra əmələ gələn son sidik, ikinci sıra qıvrım borucuqlarla yiğici borucuğa, ordan isə daha böyük diametrli borucuqlarla böyrək ləyəninə keçir. Böyrəklərin qıvrım borucuqlarından ilkin sidiyin tərkibindəki suyun ana ziif sorulması nəticəsində 6 aylıq uşaqda sidiyin tərkibindəki sidik gövhərinin miqdari qan plazmasında olan eyni adlı maddədən 6 dəfə çoxdur. Yaşlılarda isə 70 dəfə artıqdır.

Böyrəklər mürəkkəb borulu vəzi olub, quruluş vahidini nefron təşkil edir. Nefron böyük cisimciyi ilə sidik borucuqlarından əmələ gəlir. Nefronların miqdarı böyrəkdə 2 milyona qədər olur. Reabsorbsasiyanın zəif olması sayəsində uşaqların gün ərzində suya olan ehtiyacı daha böyük olur. Uşaqlar yaşlılara nisbətən susuzluq şəraitinə həssas və dözümsüzdürərlər. (*Səkil-27*)

Böyrəklərdə sidiyin əmələ gəlməsi (diurezi) daim müşahidə olunur və diurezin 3 mərhələdə həyata keçirir.

**1.Süzülmə mərhələsi.** Malpigi yumaqcığından qan yüksək təzyiqlə (civə sütunu ilə 70-80mm) keçdiyi zaman zülələri və hüceyrələri müstəsna olmaqla qanın bütün tərkib hissəsi Boumen kapsuluna süzülür. Böyrəklərdə 1 dəqiqə ərzində təxminən 1200 ml qan keçir. Bu zaman nefronların Malpigi yumaqcıqlarından Boumen kapsulalarına 1 dəqiqədə 125 ml və ya sutka ərzində təxminən 170-180 litr ilkin sidik süzülür;

**2.Reabsorbsiya – mərhələsi.** İnsanın böyrəklərində 1 litr son sidiyin əmələ gəlməsi üçün Boumen kapsulalarında 125 litr ilkin sidik süzülməlidir.

Orqanizmdə xaric edilməli olan mübadilə məhsullarına karbonat turşusu, amin turşuları, toxuma daxili parçalanması nəticəsində əmələ gələn azotlu, kükürdlü və fosforlu birləşmələr, mineral maddələrin və suyun artıq hissəsi aiddir. Bu birləşmələr, orqanizmdən müxtəlif yollarla böyrək yumaqcıqlarından keçən qanın tərkibinə daxil olan bütün xırda molekullu maddələr kapilyarların divarından süzülərək sidik borucuqlarına keçirlər. Normal halda yalnız qanın formalı elementləri və züləllər böyrək yumaqcıqlarından süzülürərlər. Beləliklə, böyrək borucuqlarının proksimal hissəsinə keçən maye kimyəvi tərkibinə görə, zülallardan məhrum edilmiş plazmanı xatırladır. Bu maye ilk sidik adlanır.

İlk sidik böyrək borucuqlarından keçdikdə onun tərkibindəki suyun çox hissəsi və orqanizm üçün faydalı olan madələr (glükoza, amin turşular, mineral maddələr) geriyə sorularaq qan damarlarına keçirlər. Mübadilənin bəzi son məhsulları (sidik gövhəri, sidik turşusu və s.) böyrək kanalcıqlarından geriyə sorula bilmədiklərinə görə son sidiyin tərkibinə daxil olurlar.

Müəyyən edilmişdir ki, bir gün ərzində böyrək yumaqcıqlarından 180 litrə qədər plazma süzülür, bu qədər mayedən yalnız bir litrə qədər sidik əmələ gəlir. İlk sidiyin qalıq hissəsi (179 litr) böyrək kanalcıqlarından geriyə sorularaq yenidən qan dövranına keçir. İlk və son sidiyin tərkibində olan maddələrin miqdarı cədvəldə verilmişdir:

Maddənin adı	Miqdari %-lə		
	Qan plazmasında və ilk sidiyin tərkibində	Böyrəklərin sidik axarlarına keçən son sidikdə	Maddənin sidikdə və qan plazmasındakı miqdarının fərqi
Sidik gövhəri	0,03	2,0	67 dəfə çox
Sidik turşusu	0,004	0,05	12 dəfə çox
Qlukoza	0,1-0,15	-	Sidikdə olmur
Kalium	0,02	0,15	7 dəfə çox
Natrium	0,32	0,35	Təxminən eyni miqdar
Fosfatlar	0,009	0,15	16 dəfə çox
sulfatlar	0,002	0,18	90 dəfə çox

#### Müxtəlif maddələrin plazmada, ilk və son sidikdə miqdarı

İlkin sidiyin 124 litri qırırmıq borucuqlarından yenidən qana sorulur, yeni reabsorbasiya baş verir. İlkin və son sidiyin tərkibində olan fərq aşağıdakı cədvəldə aydın görünür.

#### Sidiyin tərkibində olan maddələrin miqdarı

Komponentlər	Qanın plazmasında %-lə	Sidik%-lə	
		ilkin	son
Zülal	7-9	-	-
Qlükoza	0,1	0,1	-
Natrium duzları	0,3	0,3	0,4
Xlor	0,37	0,37	0,70
Kalium	0,02	0,02	0,15
Sidik cövhəri	0,03	0,03	2,0
Sidik turşusu	-	-	0,5-1,0
Ammoniyak	-	-	0,04

Sidiyin tərkibində purin əsasları, kreatinin, indikan, amin turşuları, qoxulu rəngləyici və zərərlı maddələr, müxtəlif farmokoloji törəmələr və s. mövcuddur.

**3.Sidiyin ekskresiyası.** Böyrəklərdə əmələ gələn son sidik böyrək ləyənidən sidik axarları ilə sidik kisəsinə keçir. Sidik kisəsi sidiklə dolduqda vaxtaşırı reflektor olaraq sidiyin ekskresiyası (xaric olması) baş verir.

Sidiyin əmələ gəlməsi və ifrazatı sinir humoral yollarla tənzim olunur. Boumen kapsulları və qırvım kanalçıqlar simpatik sinir lifləri ilə təchiz olunmuşdur. Baş beyin qabığının ön hissəsində uzunsov beyin və onurğa beynin sinirləri sidiyin əmələ gəlməsi prosesini sürətləndirən sahələr fəaliyyət göstərir. Sidiyin ifrazatında humoral tənzim etməni əhatə eən mərkəz müəyyən edilir. Bu mərkəz hipofizin və böyrəküstü vəzilərin qabiq qatının iki antoqonist (yəni, biri digərinin əksi olan) hormonlarının iştirakı ilə tənzim olunur. Burda hipofizin vazopressin və ya antidiuretik hormonu, digəri isə böyrəküstü vəzilərin qabiq altında əmələ gələn aldosteron hormonudur. Vazopressin sidiyin əmələ gəlməsi və ifraz olunması prosesini tormozlaşdırır. Aldosteron isə dieurezi sürətləndirir.

### **§23.1.2 Uşaqlarda sidiyin əmələ gəlməsinin və ifraz olunmasının bəzi fizioloji xüsusiyyətləri**

Uşaqlarda sidik əmələ gəlməsi prosesinin xüsusiyyətləri böyrəklərin və iş mexanizmi ilə əlaqədardır. Doğulmuş körpələrin neyronlarının funksional fəaliyyəti Malpiki yumaqcığının kiçik olması ilə xarakterizə olunur. Böyrəklərin qırvım kanalçılarının diametrinin mərkəzi kiçikdir. Henge ilgəyi isə qıсадır. Yenidögulmuşun böyrəyində 50-dək Malpiki yumaqcığı olduğu halda, 7-8 yaş olanda onun miqdarı cəmi 18-20 ədəd, yaşlılarda isə 7-8 ədəd məməcik təşkil edir. 4-5 yaşında böyrəklər üzərində piy toxuması əmələ gəlir, qan damarları böyür. Yenidögulmuş körpədə sidiyin süzülməsi və rezbsorbsiyası mərhələləri yaşlılara nisbətən zəif keçir. Məslən, bir neçə ay müddətində orqanzimdən xaric olunan mayenin cəmi 5%-i böyrəklərin hesabına olur. Mayenin yerdə qalan hissəsi dəri səthi, ağciyər və mədə bağırsaq sistemi vasitəsilə xaric olunur. Bir yaşlı körpədə mayenin əsas hissəsi (99%-i) böyrəklərdən keçərək sidik şəklində orqanzimdən xaric olunur. Yaşlılara nisbətən uşaqların sidiyində xloridlər azlıq təşkil edir. Məslən, yaşlı insanda 1 saat ərzində sidikdə 700 mq xlorid ifraz olunduğu halda, südəmər körpədə cəmi 1-11 mq xlorid xaric olunur.

**Sidik axarları.** Sidik axarları 25-30 sm uzunluqda silindrə bənzər boru şəklində olub, böyrək ləyənidən başlayaraq qarın boşluğunun dal-

divarının ön səthi ilə aşağıya doğru enir və kiçik çanaqda sidik kisəsinə açılır, daldan isə bel əzələlərinə söykənir. Sidik axraları sidikliyin dal divarını dib nahiyyəsində çəpinə keçdiyi üçün orda yaranan büküş sidik kisəsindən sidiyin geriyə qayıtmamasına mane olur. Sidik axarları quruluşuna görə borulu üzvlərdən olub, divarları selikli, əzələ və xarici birləşdirici toxuma qışasından təşkil olunmuşdur. Selikli qışa keçid epitellə örtülü olub, bir sıra boylama büküslər təşkil edir.

**Sidik kisəsi.** Sidik kisəsi tək üzvlərdən olub, qasıq birləşməsiin dalında kiçik çanaqda yerləşir. Kişi lərdə sidik kisəsi daldan düz bağırsağa və toxum kisəciklərinə, aşağıdan prostat vəzinə, qadınlarda isə arxadan uşaqlıq və uşaqlıq yoluna, aşağıdan sidik cinsiyyət üçbucağına bitişir. Sidik kisəsinin yuxarıya doğru baxan hissəsi zirvəsi, qadınlarda isə böyrəklərdən ifraz olunan sidik üçün bir anbar vəzifəsini daşıyır. Sidik kisəsi kişilərdə armudabənzər, qadınlarda arxa tərəfdən uşaqlıqda basıldığı üçün bir qədər yastılaşmış formada olur. Qadınlarda isə böyrəklərdən ifraz olunan sidik üçün bir anbar vəzifəsini daşıyır. Tutumu kişilərdə  $750\text{ sm}^3$ -ə, qadınlarda  $650\text{sm}^3$ -ə bərabərdir. Sidik kisəsinin divarları, əsasən, selikli qışa, selikli qat və əzlə qışasından təşkil olunmuşdur. Selikli qışası keçid epitellə örtülü olub, selikaltı qatla əzələ qışasına birləşir. Selikli qatın olması selikli qışalarda büküslərin əmələ gəlməsinə səbəb olur. Ancaq sidikliyin dibində üçbucağa bənzər nahiyyədə selikaltı qat olmadığı üçün büküslər əmələ gelmir. Sidikliyin əzələ qışası boylama və həlqəvi əzələ liflərindən ibarətdir. Sidikliyin əzələ qışasının həlqəvi lifləri sidikliyi bükən əzləni əmələ getirir.

**Sidik kanalı.** Sidik kanalı kişi və qadın orqanizmlərində müxtəlif ürələşmə malikdir. Kişi lərdə sidik kanalı 15-20 sm uzunluğunda bir boru şəklində olub, daxili dəlik vasitəsilə sidik kisəsindən başlayır və xarici dəliklə kişi cinsiyyət üzvünün başı üzərindən xaricə açılır. Kişi sidik kanalı üç hissəyə bölünür: 1. Prostat 2. Zarlı 3. Sünəgər hissə

Sidik kanalının prostat hissəsinin arxa divarında toxum təpəciyi yerləşir ki, bunun üzərində toxumçıxarıcı axacıqlar sidik kanalına açılır. Kişi sidik kanalının daxili və xarici büzüçü əzələsi var. Daxili büzüçü əzələ saya əzələ toxumasından əmələ gəldiyi üçün qeyri-iradi, xarici büzüçü əzələ ilə eninə zolaqlı əzlə toxumasından əmələ gəldiyi üçün iradidir.

Kişi sidik kanalının vəzifəsi sidiy və spermanı xaricə çıxarmaqdır. Kişi cinsiyyət üzvlərinə xayalar, xaya artımları, spermadaşıyıcı axacaqlar, sperma kisəcikləri, prostat vəzi, cinsiyyət üzvü, sidik kanalı, soğanaqlı vəziləri aiddir.

Qadın sidik kanalı quruluşu, topoqrafiyası və vəzifəsinə görə kişi sidik kanalından fərqlənir. Sidik kanalı 2,5-4 sm uzunluğunda boru olub, daxili dəlik vasitəsilə sidik kisəsindən başlayaraq aşağı və önə doğru gedir

və klitorun başından 2-3 sm aşağıda xarici dəlik vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır. Sidik kanalının divarları daxildən xaricə doğru selikli və əzələ qışası ilə əhatə olunmuşdur. Selikli qışası keçid eopiteli toxuması ilə örtülür. Qadın xarici cinsəyyət üzvlərinə qasıq dağcığı, böyük və kiçik cinsəyyət dodaqları, uşaqlıq yolu dəhlizi, dəhliz soğanağı, klitor və dəhliz vəzilər aiddir.

### §23.1.2.3. Sidiyin ümumi xassələri

**Sidiyin miqdarı.** Normal halda yaşlı insanlar gündə bir dəfə 1500 ml-ə qədər sidik ifraz edirlər. İçilən suyun miqdarı sidiyin həcmində daha çox təsir edir. İfraz edilən sidiyin həcmi, şəraitdən asılı olaraq dəyişir. İsti hava və gərgin əzələ fəaliyyəti sidik ifrazının azalmasına səbəb olur. Bu zaman içilən suyun əsas hissəsi orqanizmdən dəri vasitəsilə tar formasında xaric olunur. Kişiələr qadınlara nisbətən çox sidik ifraz edirlər. Bəzi xəstəliklər sidiyin gündəlik miqdarının artmasına (şəkərli, və şəkərsiz diabet), azalmasına (ishal, qızdırma və s.) səbəb olur. **Sidiyin rəngi.** Normal sidiyin rəngi onun tərkibindəki uroxrom, urobilin və uroeritrin pigmentlərinin miqdardından asılıdır. Sidiyin tərkibində sarı rəngli pigment madə - uroxrom daha çox olur. Gün ərzində insan sidiyin tərkibində 70-75 mq uroxrom ifraz olunur. Sidiyin rəngi ilə miqdarı arasında mütənasib asılıq var. İfraz edilən sidiyin miqdarı çoxaldıqda onun rəngi sarı olur. Gündəlik miqdarı az olan sidik tünd kəhrəba rənginə boyanır. Sidik cinsəyyət üzvlərinin infeksion xəstəlikləri zamanı sidiyin tərkibinə irin, epitel hüceyrələri və bakteriyalar qarışır və tutqunlaşır. Sidiyin tərkibinə çoxlu miqdarda uratlar, fosfatlar, oksolatlar, karbonatlar, zülallar və s. qarışması da sidiyin tutqunlaşmasına səbəb olur. Sidiyin xüsusi çəkisi onun tərkibindəki madələrin qatılığından asılıdır. Sidik nə qədər az ifraz edərsə, onun qatılığı və xüsusi çəkisi bir o qədər artıq olur və əksinə. Sidiyin reaksiyası qəbul edilən qidanın kimyəvi tərkibindən çox asılıdır. Ətlə qidalananların sidiyi turş, otla qidalananların sidiyi isə qələvi reaksiyalı olur. Sidiyin tərkibindəki birləşmələrin miqdarı, onun  $P_H$ -na təsir göstərir. ( $NaH_2PO_4$ ,  $KH_2PO_4$ ) olan sidik turş reaksiya verir. sidik gövhəri ən əsas azotlu maddədir. İnsanın bir günlük sidiyinin tərkibində 20-35 q sidik gövhəri olur. Orqanzimdən xaric edilən sidik gövhərinin miqdarı qida vasitəsilə qəbul edilən zülalların miqdardından asıldır. Qaraciyər xəstəlikləri və asidoz halları böyrəklərin ifraz etdiyi sidik gövhərinin miqdarını artırır, qızdırma xəstəliyini azaldır. Böyrək xəstəlikləri zamanı sidik gövhərinin ifraz edilməsi pozulur. Sidiyin tərkibindəki əsas azotlu maddələrdən biri sidik turşusudur. İnsan bir gün ərzində 0,6-0,7 sidik turşusu ifraz edir. Sidik turşusu nuklein turşuları (purin əsasları)

mübadiləsinin Ara məhsullarıdır. Sidiyin tərkibində 1,0-1,7 q kreatinin olur. Əzələlərin kütləsi və onlarda olan fosfokreatinin miqdarı nə qədər çox olarsa, sidiyin tərkibində bir o qədər çox kreatinin ifraz edilir. Kreatinin əmsali kişilərdə 18-dən 32-yə, qadınlarda isə 9-dan 26-ya qədər olur. Normal halda yaşlı şəxslərin sidiyində kreatin təsadüf edilmir. Qanda 1,6 mq %-dən artıq kreatin olduqda, onun bir hissəsi sidiklə ifraz olunur. Sidiyin tərkibində hippur turşusunun miqdarı qəbul edilən bitki mənşəli ərzaq məhsulları növündən asılıdır. Sidiyin tərkibində 0,1-0,2 q hippur turşusu olur. İndikan indoksilsulfat turşusunn kalium və sodium duzu triptofanın çürümə məhsulu olan indoksilin qaraciyər toxumasında zərərsizləşdirilməsindən əmələ gəlir. Sidikdə 0,2-0,4 q indikan olur. Sidikdə qoşa qlukuron turşuları, keton cisimcikləri, zülal və qeyri-üzvü tərkibli maddələrdə olur. Sidikdə ifraz olunan fosfatların gündəlik miqdarı 1,8 qram olur. İnsan bir gün ərzində böyrəklər vasitəsilə 2,5-3 q sulfat birləşmələri ifraz edir. (fennisulfat, kreziolsulfat, indoksil sulfat).

**İlk və son sidik ifrazının izahlı şərhi.** İfrazat üzvlərinə böyrəklər, sidik axarları, sidik kisəsi və sidikçixarıcı kanal aiddir. İfrazat orqanlarına həmçinin, dəri, ağciyərlər və həzm kanalı da aiddir. Lakin bu orqanlar sistemi ayrı-ayrı bölmələrdə geniş şərh olunduğundan burada ancaq böyrəklər, sidik çıxarıcı kanal, sidik kisəsi və xarici cinsiyət orqanları, onların yaş xüsiiyyətləri haqqında məlumat veriləcək.

**Sidik və onun əmələ gəlmə mexanizmi.** Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1 -1,5 l sidik əmələ gəlir, bunun da miqdarı qəbul olunan mayenin miqdardan asılıdır. Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox artması patoloji hal kimi qiymətləndirilir. Sağlam şəxslərdə sidik ilə gün ərzində 20 - 35 q karmabid, 0,5 - 1,4 q sidik turşusu, 1 - 2 q kreatinin, 10 - 100 mq zülal, 8 -18 q sodium xlorid, 5 q sodium, 3 q kalium, 100 - 300 mq kalsium, 60 - 120 mq maqnezium və s.xaric olur.

#### §23.1.3.4. Böyrəklərin limfa damarları

Böyrəklərin qabıq maddəsində limfa sistemi periqlomerulyar və peritubulyar zonadan kiçik kapillyarlarla başlayır. Tədricən böyüyrəklərə birləşərək payçıqlararası qövs və payarası limfa damarlarını təşkil edir, müvafiq arteriya və vena damarlarının yanında yerləşir. Böyrək qapısı nahiyyəsində böyük limfa damarı əmələ gətirir, bu da aortayani limfa düyünlərinə töküür. Limfa damarları beyin maddədə qabıq maddəyə

nisbətən azdır, onlar düz arteriya və vena boyu yerləşir, sonra birləşərək böyük limfa damarı şəklində qövs limfa damarlarına tökürlər.

Böyrək limfa damarları payçıqarası, qövs, payarası arteriya və venalarla birlikdə birləşdirici toxuma yatağında yerləşir, bir damar dəstəsi əmələ gətirirlər. Böyrək limfa sistemi interstitial toxuma ilə birlikdə reabsorbsiya iştirak edən ikinci həlqədir. Bu funksiyanın pozulması böyrək toxumasının ödeminə və hipokisiyasma səbəb olur, kanalcıq epitelisinin distrofiyasına, züldənin kanalcıqda reabsorbsiyasının pozulmasına, proteinuriyanın peyda olmasına və sonda böyrək sklerozuna səbəb olur.

**Böyrəklərin innervasiyası.** Böyrəklərin simpatik və parasimpatik sinir lifləri ilə zəngin təchiz olunmuşdur. Simpatik innevasiya böyük və kiçik qarın sinirləri hasabma və həmçinin doqquzuncu döş və dördüncü bel seqmentləri səviyyəsində simpatik sinir qanqlionların hesabma təmin olunur. Parasimpatik sinir lifləri azan sinirlərdən ayrıılır. Böyrək qapısından orqana keçən simpatik və parasimpatik sinir lifləri böyük və kiçik damarların ətrafında tor kimi hörlərək damar gedisi boyunca onu müşayiət edir və kapillyar damarlara qədər davam edir, o cümlədən, gətirici və çıxarıcı arteriya, yumaqcıq kapillyarlarının, kanalcıqlarının basal membranasma qədər çatır.

#### §23.1.4.5. İfrazat orqanlarının yaş xüsusiyyətləri

Böyrəklərin əsas funksiyası doğulma anından başlayaraq ifrazatı həyata keçirməkdir. Orqanizm su, mineral və üzvi madələrin böyük əksəriyyətini böyrəklər vasitəsilə ifraz edilir. Körpə yaşda böyrək ləyəncikləri və sidik axarları nisbətən enlidir, əzələ və elastiki liflərin kifayət qədər inkişaf etməməsi nəticəsində onların divarçıqları hipotonikdir. Belə vəziyyət sidik dövüşlərin meyl törədən şərait yaradır ki, bu da ləyənciklərdə patoloji proseslərin baş verməsinə səbəb olur. Uşaqlarda sidik kisəsi qarın boşluğunundan yuxarıda yerləşir, yaş arttıkça sidik kisəsi tədriclə çanaq boşluğununa enir. Uşaqda sidik kisəsinin tutumu 50ml, 3 ayından 1 yaşına doğru 4 dəfə artıq, 9-10 yaşında isə 600-900 ml-ə çatır. Həyatın ilk aylarında sidikburaxma yalnız sidik kisəsinin qıcıqlanmasına cavab olaraq əmələ gələn şərtsiz refleksdir. Uşaqlarda sidiyin xaric edilməsi 2-3 yaşılarından uşağın iradəsinə tabe olur. Böyrək qanın və toxuma mayelərinin tərkibinin sabit saxlanması iştirak edir. Onların fəaliyyəti sayəsində qanın və toxuma mayelərinin həcmi və turşu-qələvi müvazinəti tənzim olunur, həmçinin mayelərin tərkibindəki qeyri-üzvi maddələrin miqdarı və osmos təzyiqi sabit səviyyədə saxlanılır.

Böyrəyin yaş xüsusiyyətləri. Böyrəklər formaca 3 növ - dairəvi, ellipsəbənzər və keçid formalı olur. Yenidögülmüşdə böyrəklər paylı, çəkisi artıq, aşağıda yerləşir. Uşaqlarda böyrəklərin və sidikçixarıcı yolların xəstəlikinə çox tez-tez təsadüf edilir. Yumaqcıqlarda iltihab prosesi (nefrit) olduqda qanda az miqdarda zülal, böyrək epitelisinin hüccyrələri toplanır. Kanalçıqlar xəstələnmiş (nevroz) olduqda isə sidikdə qan olmur. Lakin çoxlu miqdarda zülal və epiteli silidrik hüccyrələr olur. Nəhayət, sidikçixarıcı yollar xəstələndikdə sidikdə çoxlu miqdarda irin (leykositlər) olur. Böyrəklərin iltihabına nefrit deyilir. İltihab prosesi hər iki böyrəyin parenximasına tamamilə keçmişsə, buna diffuz – negrit deyilir. Böyrəklərin iltihabı kəskin və xroniki ola bilər. Xəstəliyin daha xarakterik əlamətləri qanlı sidik odemlər və arterial qan təzyiqinin yüksəlməsidir. Nefritlər zamanı bütün orqanızm xəstələnir, yəni, uşaqlar huşunu, görmə qabiliyyətini itirir, ürəyin kəskin və xroniki çatışmazlığı baş verə bilər. Pielit sidik kisəsinin iltihabı da daxil olur. Pielitlər bağırsaq xəstəlikləri, skarlatina, angina, qrip, qarın yatalağı və başqa keçirici xəstəliklər zamanı müşahidə edilir, həmçinin böyrək daşları da səbəb ola bilər. Nefrozlar zamanı xəstə sidiklə birlikdə çoxlu zülal ifraz edir (proteinuriya), qanda zülalın miqdarı 6%-ə düşür. Böyrək xəstəliklərinin qarşısını almaq üçün müəyyən gigiyenik qaydalara, məsələn, düzgün qidalanmaq, dişləri, anginanı vaxtında müalicə etmək, bədəni möhkəmlətmək, dərmanlar və zəhərlərlə ehtiyatlı olmaq, şəxsi gigiyenaya əməl etmək lazımdır.

**Ifrazat** üzvlərinin anomaliyaları: Hər böyrək bir, bəzən iki və ya artıq arteriya vasitəsilə qidalanır. Böyrək ləyini iki hissəyə bölünür. Böyrəklərin miqdarı çox və ya az olur, böyrəyin biri tamamilə olmur və ya zəif inkişaf edir. Bəzən 3 böyrəyə təsadüf olunur, nadir hallarda 4 böyrəyə rast gəlinir. Belə hallarda böyrəklər kiçik olur, iki böyrəyin ölçüsü qədər olur. Əgər böyrəyin biri tamamilə olmazsa, onda sidik axarı da inkişaf etmir, digər sidik axarına birləşmiş olur. Sidik axarının azalması və çoxalması, birinin olmaması, genişlənməsi və daralması halları da müşahidə olunur.

#### §23.1.5.6. Cinsiyyət üzvlərinin quruluşu (Şəkil-28)

Cinsiyyət üzvləri kişi və qadın cinsiyyət üzvlərinə bölünür.

Kişi cinsiyyət üzvləri mənşə cəhətcə iki qrupa ayrılır:

- 1) Daxili cinsiyyət üzvləri. 2) Xarici cinsiyyət üzvləri.

Kişi daxili cinsiyyət üzvlərinə xayalar xaya artımları, toxumdaşıyıcı axacaqlar toxum kisəcikləri, prostat vəzi, xarici cinsiyyət üzvlərinə isə cinsiyyət üzvü sidik kanalı soğanağı vəziləri və xayalıq aiddir.

Xaya yastılaşmış ellipsoid şəklində cüt cinsiyət vəziləri olub xayalıqda yerləşir. Cinsiyət hüceyrələri spermatozoid cinsiyət hormonunu ifraz edir. Spermatozoid  $1\text{mm}^2$  600 min ədəd bunlardan ancaq biri mayalanmada iştirak edir. Xayanın dal kənarına xaya artımı və toxum ciyəsi bitişmişdir. Xaya xaricdən sərt birləşdirici toxumadan təşkil olunmuş ağlı qişa ilə örtülüür. Ağlı qişa xarici lifli və daxili damarlarla zəngin nazik kövşək birləşdirici toxuma qatından ibarətdir. Daxili qatı xaya parenximasına qan damarları nəql edir, ona möhkəm bitişir və qalınlaşaraq xayanın orta divarını əmələ gətirir. Xayanın orta divarından arakəsmələr gedərək onun parenximasını 250-300-ə qədər payçıqlara bölür. Hər bir payçıq isə toxum borucuqlarə və arabirləşdirici toxumadan ibarətdir.

Toxum borucuqları 3 növdür:

- 1) Qıvrım toxum borucuqları. 2)Düz toxum borucuqları. 3) Xaya toru.

Hər payçıqda 3 və 4 ədəd qıvrım və 1 ədəd düz toxum borucuğu olur.

Toxum (spermatozoid) 50-60 mikron uzunluğunda olub, 3 hissəyə bölünür: 1) Baş, 2) Boynu, 3)Quyruğu

Bunlardan ancaq biri döllənmədə iştirak edir və qalanı qadının cinsiyət yollarında məhf olur. Toxum əmələ gəlməsi 15 yaşından başlayaraq 60-70 yaşadək davam edir, sonra isə kəsilir. Toxum daşıyıcı axacaq 50-60 sm uzunluğunda silindrəbənzər bir borudur. Divarı selikli qişa, selikaltı qatı, əzələ qişası birləşdirici toxumadan ibarətdir.

Toxum daşıyıcı axacaq xayadan qasıq kanalının dərin halqasına qədər bir sıra damar-arteriya, venalarla və sinirlərlə müşahidə olunur və hamısı birləşdə toxum ciyəsini əmələ gətirir.

Toxum kisəciy 5sm uzunluğunda cüt üzvlər olub, sidikliyin dibi ilə düzbağırsaq arasında toxum daşıyıcı axacaq ampulunun bayır tərəfində yerləşir ki, bu sidik kanalının prostat hissəsinə açılır.

Prostat vəzi bozumtul rəngdə, şabalıdabənzər bir üzv olub sidikliyin altında yerləşir, ön tərəfdən qasıq bitişməsinə, arxadan düz bağırsaq və aşağıda sidik-cinsiyət diafraqmasına söykənir. Prostat vəzinin parinximası 30-50 payçıqlardan təşkil olunmuşdur. Bu vəz quruluşca başqa vəzilərdən kütələsində saya əzələ liflərinin olması ilə fərqlənir. (*Şəkil-29*)

Bu vəzin ifraz etdiyi hormon ağrımtıl zülalı maye xüsusi qoxuya malik olub kontye (cinsi əlaqə ) zamanı ifraz olunaraq spermaya qarışır və onları hərəkətə gətirir.

Kişi cinsiyət üzvü 3 hissəyə bölünür:

- 1) Dal hissəsi-cinsiyət üzvünün kökü, 2) Orta – cinsiyət üzvünün cinsi, 3) Ön-cinsiyət üzvünün başı adlanır.

Rahat halda cinsiyət üzvünün uzunluğu 9-10 sm, erekxiya zamanı 14-15 sm olur. Cinsiyət üzvü düzlənən zamanı onun mağaraları arteriyal

qanla dolur digər tərəfdən mağaraların xaricində olan venalar sıxıldığı üçün venoz qan oradan çətinliklə axmağa başlayır.

Mağaralı cisimlər çoxlu qan ilə dolaraq sərtləşir. Qadın cinsiyyət üzvləri də kişi cinsiyyəti kimi iki qrupa ayrılır.

1) Daxili cinsiyyət üzvləri, 2) Xarici cinsiyyət üzvləri

Qadın daxili cinsiyyət üzvlərinə yumurtalıqlar, uşaqlıq, uşaqlıq boruları, uşaqlıq yolu addır həmçinin kiçik çanaqda düz bağırsaq ilə sidiklik arasında yerləşir. Xarici cinsiyyət üzvlərinə qasıq dağcığı böyük və kiçik cinsiyyət dodaqları kilitir uşaqlıq yolu dəhlizi, dəhliz soğanağı, dəhliz vəziləri və qızlıq pərdəsi addır.

Yumurtalıq cüt qadın cinsiyyət vəziləri olub kiçik çanaqda, uşaqlığın yan tərəfində uşaqlığın enli bağının arxasında yerləşir. Yumurtalıqlar ellips şəklində olub bayır və içəri sətləri sərbəst və müsariqə kənarı, boru və uşaqlıq ucu vardır. Yumurtalığın bayır səthi qövsü xəttin altında çanağın yan divarına söykənir, içəri səthi isə uşaqlıq borusuna baxır və özü də uşaqlıq borusu saçاقları ilə örtülmüş olur.

Yumurtalıq xaricdən təkqatlı silindrəbənzər epitellə örtülüdür və onun altında möhkəm birləşdirici toxuma qışası yerləşir. Yumurtalığın kütləsi iki qatdan ibarətdir:

1) Qabiq qat, 2) Beyin qat

Qabiq qatda qadın cinsiyyət hüceyrəsi-yumurta əmələ gəldiyi üçün yumurtalığın ən əhəmiyyətli hissəsi hesab olunur.

İlk follicuların miqdarı Yenidögülmüş qızda 300 000-400 000 qədər olur. Həddi buluq dövrünə çatdıqda onların miqdarı 35- minə qədər azalır. Bnlardan 400-500 yetişrək mayalanmağa qabır olur yerdə qalanları isə məhv olur. Buluq dövründən başlayaraq ayda bir dəfə, hər 28 gündən bir ilk follicul inkişaf edərək yetişmiş folieikula çevirilir.

Yumurta hüceyrəsi böyüyərək xaricdən şəffaf qişa ilə örtülür. Tam yetişmiş follicul yumurtalığın səthinə yaxınlaşır və divarı nazikləşdiyi üçün içərisindəki mayenin təzitiqi nəticəsində yumurta xaricə periton boşluğununa atılır.

Periton boşlığına atılan yumurta hüceyrəsi uşaqlıq borusunun qifinin saçاقları vasitəsilə tutlaraq uşaqlıq borusuna ortadan isə usqlığa daxil olur. Qadın cinsi əlaqədə olmuşsa, yumurta hüceyrəsi mayalanır və hamiləlik baş verir. Yumurta mayalanmırsa, tələf olur və növbəti aybaşı baş verir.

Partlamış yetişmiş folleikulun yerində ətraf damarlarından sızan qan nəticəsində qırmızı cisim əmələ gəlir. Qırmızı cisim sarı cisimə çevirilir. Sarı cisim 2 növ olur

1) Həqiqi hamiləlik sarı cisimi, 2) Yalançı aybaşı sarı cisimi

Yumurta mayalanarsa, əmələ gələn sarı cisimə həqiqi sarı cisim, yumurta mayalanmazsa yalançı sarı cisim deyilir, həqiqi sarı cisim vəzifə

cəhətcə daxili sekresiya vəzilərinə aid olub hamiləliyin sonuna qədər davam edir. İfraz etdiyi hormon –prokestin (hamiləlik hormonu) hamiləliyi tənzim edir. Yumurtalığın vəzifəsi cinsi yetişkənlik dövründən sonra qadın cinsiyyət hüceyrəsi cinsiyyət hormonu ifraz etməkdir.

Qadın xarici cinsiyyət üzvlərinə qasıq dağcığı böyük və kiçik cinsiyyət dodaqları, uşaqlıq, yolu dəhlizi, dəhliz soğanağı, klitor və dəhliz vəziləri aiddir. Qasıq dağcığı aşağı doğru böyük cinsiyyət dodaqlarına keçir. Bunların xarici qatını dəri, əsas kütləsini piy təşkil edir. Dərisi piqmentli olub üzəri tüklərlə örtülüür. İki böyük cinsiyyət dodağı arasında qalan sahəyə cinsiyyət yarığı deyilir. Təkrar doğulmuş qadınlarda böyük cinsəyyət dodaqları elastikliyini itirdiyi üçün cinsiyyət yarığı açıq qalır.

Ovulyasiya və aybaşı qadında gənclik dövründən (12-14 yaşından) başlayaraq 45-55 yaşına qədər davam edir. Ovulyasiya kəsildikdə qadınlarda klimakteriya dövrü başlanır.

#### **§23.1.6.7. Böyrəklərin və sidik axarı yollarının xüsusiyyətləri.**

Yenidögulmuş uşaqlarda böyrəklərin bədəninin çəkisinə nisbətən çəkisi yaşlı adamin böyrətinin çəkisindən artıqdır. Böyrəklərin əsas funksiyasını – ifrazat funksiyasını doğulma anından icra edir. Orqanizm su, mineral və üzvi maddələri böyrəklər vasitəsi ilə ifraz edir. Körpə yaşda böyrək ləyəncikləri və sidik axarları enlidir, əzələ və elastiki liflərin yaxşı inkişaf etməməsi nəticəsində onların divarcıqları hipotonikdir. Bunla sidik duruğunluğuna meyl törədən şərait yaradır ki, bu da lə

Yinciklərdə patoloji proseslərin (pielitlər) baş verməsinə səbəb olur. Südəmər uşaqda sidik kisəsi yuxarıda yerləşib, qismən qarın boşluğununa daxil olur. Yaş artdıqca sidik kisəsi tədriclə çanaq boşluğununa enir. Uşaqda sidik kisəsinin tutumu 50 ml olur, 3 ayına doğru onun tutumu iki dəfə, 1 yaşına dooru 4 dəfə artıq, 9-10 yaşına doğru isə 600-900 ml-ə çatır. Yenidögulmuş uşaqda sidik kanalının uzunluğu 5-6 sm-ə, yaş artdıqca (12 sm-ə) qədər artıq. Qız uşağında sidik kanalının uzunluğu 0,8-1sm, 16 yaşında isə 3,3 sm-dir.

Həyatın ilk günlərində çox az sidik ifraz olunur. Yenidögulmuş uşaq gündə 20-25 dəfə, südəmər uşaq gündə 15 dəfəyə qədər sidik buraxır. 2-3 yaşlı uşaqlar gündə 10 dəfə məktəbəqədər yaşlı uşaqlar 6-7 dəfə sidik buraxır. Orta hesabla Yenidögulmuş uşaq hər dəfə 10-dan 50 ml-ə qədər, 1 yaşına qədər uşaq 50-100 ml-ə, 5 yaşa qədər 90-200 ml, 10 yaşında 150-200 ml, 15 yaşında isə 200-300 ml sidik buraxır.

**İfrazat üzvlərinin gigiyenası** əsasən dəri və Ara nahiyyəsinə qulluqdan ibarətdir.

Yenidögulmuş və körpələrin Ara nahiyyələri gündə bir neçə dəfə islandıqca, tərlədikcə iliq su ilə yuyulmalı, qurudulmalı və yağlanmalıdır.

Bişməcə və qızartılar olarsa tez-tez quruducu dərman tozlarından istifadə etməli, həmin nahiyyələrə səpilməli, yaxud yağılı maddələr, xüsusi məlhəmlər qoyulmalıdır. Çox vaxt böyrəklərin və sidik yollarının xəstəliklərinə yayılan infeksiyalar səbəb olur. Şəxsi gigiyenaya əməl etməsikdə xəstəliktörədən mikroblar sidik kanalından sidik kisəsinə keçir və sidik ifrazi sistemiin bvaşqa sahələrinə yayılıb, bunların iltihabını törədir. Bütün orqanizmin soyuması, soyuqdəymə iltihab proseslərin və mikrobların yayılmasına kömək edir.

Böyrək xəstəliklərinin qarşısını almaq üçün müəyyən gigiyenik qaydalara, məsələn, düzgün qidalanmaq, dişləri, anginanı vaxtında müalicə etmək, orqanizmi möhkəmləndirmək, dərmanlar və zəhərlərdən ehtiyatlı olmaq, şəxsi gigiyena qayda qanunlarına əməl etməyindən çox asılıdır.

#### **§23.1.7.8. Böyrək və sidik ifrazatı üzvlərinin xəstəlikləri**

**Böyrək daşı xəstəliyi.** Böyrək daşlarının əmələ gəlməsinə maddələr mübadiləsinin, əsasən kalsium və fosfor mübadiləsinin pozulması, suda kalsium duzlarının çox olması, sidik yollarının, böyrək ləyəninin iltihabi, A vitamininin çatmamazlığı səbəb ola bilər.

Daşlar ən çox böyrək ləyənidə və sidik kisəsində olur. Xırda daşlar və qum xəstəyə heç bir əziyyət vermir. İri daşlar isə böyrək ləyənin selikli qışasını qıcıqlandırır və şiddətli ağrılar verir. Ağrılar böyrək sancısı şəklində olur, qasıq nahiyyəsinə və tənasül üzvlərinə örtülür. Xəstədə hərarətin yüksəlməsi, titrətmə, soyuq tər, qusma əlamətləri meydana çıxır. Bəzən daş sidik axan vasitəsilə aşağı enir, sidik yolunu tutur, selikli qışanı zədələndirdiyi üçün sidik qanlı olur. Xəstəliyin gedisi daşın ölçüsündən, iltihab prosesinin və xəstəliyin ağırlığından asılıdır.

Müalicə-xırda daşlar və qum olduqda xəstəyə çoxlu maye verilir, pəhriz-süd məhsullan, tərəvəzlə, vitaminlə zəngin qidalar verilir.

Həkimə qədər yardım-böyrək sancıları olduqda bel nahiyyəsinə istilik qoyulur, isti vanna qəbul edilir, ağrı kəsici dərmanlar verilir.

#### **Yumurtalıqların funksional kistaları**

**Follikulyar kista** anovulyasiya fonunda follikulun daxilinə maye toplanması hesabına inkişaf edir. Follikulyar kista diametri 10 santimetrə qədər olan hamar, nazik divarlı törəmədir. Kistanın daxili səthi hamar, möhtəviyyatı şəffaf maye şəklində olur. Kistanın patogenezində keçirilmiş iltihabi prosesin də rolü müəyyən edilmişdir.

Follikulyar kistalar nadir hallarda yenidögülmüşlarda da müşahidə olunur. Neytral uşaqlıq dövründə inkişaf edən follikulyar kista erkən cinsi inkişafa səbəb ola bilər. pubertat dövrdə inkişaf edən follikulyar kistalar aybaşının ləngiməsinə, endometriumun hiperplaziyasına, uşaqlıq

qanaxmalarına gətirə bilər. Bəzən qarnın aşağı nahiyyəsində ağrı ilə müşayiət oluna bilər. Lakin bir çox hallarda follikulyar kista heç bir əlamətlə özünü bürüzə vermir və ultrasəs müayinəsi zamanı təsadüfən aşkar olunur.

Ultrasəs müayinəsində birkameralı, homogen tərkibli, nazik divarlı törəmə kimi müəyyən olunur. Diametri 4-6 santimetr olan follikulyar kistalar çox hallarda yeniyetməni narahat etmir. Kistanın diametri 8 santimetrdən böyük olduqda, kista partlaya bilər və bu halda “kəskin qarın” əalmətləri qeyd oluna bilər.

Qızlarda follikulyar kista aşkar olunduqda, dinamik nəzarət vacibdir. Adətən follikulyar kistalar 2-3 aybaşı tsikli ərzində sorulur. 3 ay ərzində aparılan konservativ müalicə fonunda (antibakterial müalicə, kombinə olunmuş oral kontraseptivlər) kista sorulmazsa və ya kistanın ölçülərində kiçilmə qeyd olunmazsa, o halda cərrahi müdaxilə təklif oluna bilər.

**Sarı cismin kistası.** Sarı cismin kistası ovulyasiyadan sonra regressə uğramayan sarı cismin yerində inkişaf edir, daxiliñə hemorragik maye toplanır. Qalın divarlı, ölçüsü adətən 6-8 santimetrdən böyük olmayan törəmədir.

Ultrasəs müayinəsində 4 variantda qeyd olunur:

- Həmcins anexogen törəmə;
- Qeyri-düzgün formalı çoxsaylı və ya bir neçə tam və ya natamam arakəsmələrli həmcins anexogen törəmə;
- 10-15 mm diametrlı hamar və ya torlu divaryanı strukturları olan həmcins anexogen törəmə;
- Strukturunda divarlara yaxın yerləşən orta exogenliyə malik zonalar qeyd edilən törəmə.

Adətən özünü heç bir əlamətlə bürüzə vermir. Sarı cismin kistaları da adətən 2-3 ay ərzində geriyə inkişaf edir.

Funksional kistaların tacili cərrahi müdaxilə tələb edən ağırlaşmaları:

- Kistanın ayaqcığının burulması;
- Kistanın irinli iltihabı;
- Kistanın divarının cirilması.

Optimal cərrahi müdaxilə metodu kimi laparoskopiya seçilməlidir. Müasir laparoskopik texnologiyaların tətbiqi əməliyyatdan sonrakı dövrdə qeyd olunan fəsadların qarşısını almaqla yeniyetmələrin reproduktiv potensialını qorumağa imkan yaradır.

Hazırda Azərbaycanda kistaların müalicəsinə müxtəlif yanaşmalar mövcuddur. Təəssüflə qeyd etmək istəyirəm ki, bir çox hallarda əsaslanmamış cərrahi müalicəyə üstünlük verilir. Bu da yeniyetmə qızın reproduktiv sistemində çox böyük zərər vurmaş olur.

Yumurtalıqların kistalarının cərrahi müalicəsi əsasən bölgələrdə geniş yayılmışdır. İnstitutumuza müraciət edən yeniyetmə qızlar arasında yumurtalığın kistası diaqnozu ilə hətta iki dəfə cərrahi əməliyyat keçirmiş

pasiyentlərimiz var. Bu pasiyentlər digər tibb müəssisəsində cərrahi müdaxilə keçirmiş, əməliyyatdan sonra aybaşı funksiyası kəsildiyi üçün institutumuza müraciət etmişlər. müayinə zamanı bu yeniyetmələrin yumurtalıqlarının funksiyasının tamamilə zəiflədiyi müəyyən olunmuşdur.

Müəyyən olunmuşdur ki, artıq bu yeniyetmələrin reproduktiv sağlamlıq vəziyyəti onların gələcəkdə öz nəsilartırma funksiyasını yerinə yetirməyə imkan verməyəcək. Bəzən isə başqa hallarla azləşirik. Məsələn, hansısa tibb müəssisəsində ultrasəs müayinəsi zamanı yumurtalıqda kista aşkar olunub, təcili cərrahi əməliyyat təklif olunub. Valideynlər bir neçə gündən sonra cərrahi əməliyyat üçün institutumuza müraciət etdikdə təkrar müayinə aparıldığı zaman yumurtalıqlarda kista müəyyən olunmamışdır. Belə hallar kifayət qədər tez-tez rast gəlinir. Bəzən isə elə olur ki, yeniyetmənin valideyni ultrasəs müayinəsinin nəticəsi ilə məsləhətə gəlir. Ultrasəs müayinəsinin nəticəsində “Follikulyar kista” diaqnozu qoyulub, lakin “kistanın” kista deyil, aybaşı tsiklinin gününə uyğun follikul olduğu şübhə doğurmur.

Bu məqamları xirdalamaqdə məqsədim həkimlərimizin diqqətini qadınların, xüsusilə də yeniyetmə qızlarımızın reproduktiv sağlamlığına cəlb etməkdən ibarətdir. Son illərdə uşaq ginekolojiyasına diqqət artmaqdadır. Biz əhali arasında kiçik yaşılı qızların, yeniyetmələrin profilaktik müayinədən keçməsinin zəruri olduğunu təbliğ edirik.

Diger tərəfdən müayinədən keçən yeniyetmələrin sayı nə qədər çox olacaqsa, bir o qədər də yumurtalıqlarında “kista” aşkar olunan qızlarımızın sayı artacaq. Ona görə də ultrasəs kabinetlərinin həkimləri və cərrahlar yumurtalıqların kistalarının hiperdiaqnostikasına yol verilməməlidirlər. İnanın ki, yumurtalıqlarında cərrahi əməliyyat keçirmiş 15 yaşlı yeniyetməyə, onun valideynlərinə reproduktiv funksiyánın heç vaxt bərpa olmayacağı söyləməl çox çətindir. Bu itkinin səbəbinin əsassız radikal cərrahi əməliyyat olduğunu demək isə mümkün deyil.

## XXIV. FƏSİL

### §24.1. Dərinin quruluşu və inkişafı (Şəkil-30)

Dəri orqanizmi xaricdən örtür. Bəzi nahiyyələrdə isə (ağız yarığı, burun dəlikləri, sidik kanalının xarici dəliyi, uşaqlıq yolu dəhlizi və anus nahiyyələrində) daxili boşluqları və üzvləri örtən selikli qışaya keçir.

Dəri xarici mühitlə rabitədə olub, orqanizmin ayrılmaz hissəsini təşkil edir, orqanizm ilə xarici mühit arasında bir sədd vəzifəsinin yerinə yetirərək orqanizmin həyat fəaliyyətində fəal iştirak edir.

İnsanda dərinin ümumi səthi təxminən  $1,52-2 \text{ m}^2$  təşkil edir.

Quruluşuna görə xarici epiteli və daxili birləşdirici toxuma qatlarından əmələ gəlmişdir. Dəri orqanizmi xaricdən örtərək onun ümumi formasını alır. Dərinin rəngi epidermis qatında olan melanin adlı piqmentin və dəri damarlarındakı qanın miqdardından asılıdır. Piqment epidermisin Malpiki qatında yerləşir və müxtəlif etnik insan qruplarında müxtəlif miqdarda olur. Dərinin ağ, sarı və qara rəngdə olması onun keyfiyyət xüsusiyyətindən yox, piqmentin az və çox miqdarda olmasından asılıdır. Gündənin təsirindən piqmentin miqdari çoxalır, dərinin rəngi qaralır. Bəzən dəridə piqment yoxlupuna təsadüf edilir ki, buna albinizm-alalıq deyilir. Dərinin qalınlığı bədənin ayrı-ayrı yerlərində müxtəlifdir. Ən nazik dəri cinsiyyət orqanlarında, göz qapaqlarında, ən qalın dəri ayaq altında və ovucun içərisində olur. Uşaqların və qadımların dərisi kişilərinkinə nisbətən nazik olur.

Dəri son dərəcə elastikidir, ona görə yerini dəyişdirdikdən sonra yenə öz əvvəlki vəziyyətini alır. Dəri ilk yaşlardan bədənlə paralel olaraq böyümə və inkişaf qabiliyyətinə malik olduğu üçün heç bir yerdə gərginləşmiş olmur, artıq büküş və qırışlar təşkil etmir. Yaşa dolduqca dəri elastikiliyini tədricən azaldır, nəticədə bədənin Bəzi yerlərində də, üzdə, boyunda və s. yerlərdə) qırışlar əmələ gəlir. Dərinin xarici səthi hər nahiyyədə eyni deyil, onun üzərində şırımlar var. Dəri daraqları xüsusi dərinin məməciklərinə müvafiqdir, belə ki, hər daraq sahəsində iki sıra məməcik yerləşir. Daraqların zirvələrində tər vəziləri axacaqlarının dəlikləri yerləşir ki, onlar bir-birindən  $0,3-0,5 \text{ mm}$  məsafədə olur.

Histoloji quruluşuna görə dəri iki qatdan təşkil olunmuşdur. Səthi epiteli qatı-epidermis, dərinin birləşdirici toxuma qatı - xüsusi dəri. Mənşəcə qeyd olunmuş qatlar ekto-dermadan və mezenximdən inkişaf edir. Epidermis və dəri törəmələri (dəri vəziləri, tüklər və dirnaqlar) ektodermadan, xüsusi dəri ilə dərialtı qat və dəri damarları mezoderma və

mezenximdən inkişaf edir. Embrional dövrünün ikinci ayının başlangıcında rüseymin xarici səthi epidermislə örtülmüş olur.

Səthi qat dəri üstlüyü, yaxud epidermis çoxqatlı, yastı epitelidən təşkil olunmuşdur. Epidermis yaxşı inkişaf etməklə keratin adlanan xüsusi buynuz maddəsi hasil edir. Bu maddə ən çox epidermisin üst qatındaki hüceyrələrdə toplanaraq buynuz qatmı əmələ gəti-rir. Həmin buynuz qatı orqanizmi xaricdən örtən birinci qişa olub, onu xarici mühitin zərərlə təsirlərindən patogen mikrob və infeksiyalardan müdafiə edir. Epidermisin buynuz qatı olmuş hüceyrələrdən ibarət olmaqla vaxtaşırı kəpək şəklində qopub töküür. Epidermisin qalınlığı orqanizmin hər yerində eyni deyil. Epidermisdə qan damarları yoxdur, lakin onun hüceyrələrərası sahələrində limfa mayesi var. Epidermisin törədici qatında dəri piqmenti yerləşir. Bu piqment dərində, dəri əsasında yerləşə bilər. Xarici epiteli qatı və ya dəriüstüyü (epidermis) nazikdir və buynuzlaşmış ölü hüceyrələr qatı (buynuz qatı), açıq rəngli parlaq qat, danəli və çoxalma qabiliyyətinə malik olan Malpiki qatları var. Epidermisin qalınlığı 0,007-2,5 mm olur. Bədən kütləsinin müxtəlif sahələrində onun qalınlığı bərabər deyil. Məsələn, ovucda, ayaqaltımda və bel nahiyyəsindən aşağı hissəsində epidermis qalındır. Başın tüklər çıxan nahiyyəsində, göz qapaqlarında, qulaq seyvanında, digər orqanlarda (cinsiyət), eləcə də kişi lərə nisbətən qadınlarda dəri örtüyü nazikdir. Dəri üstlüyünün bazal Malpiki qatı silindirik və çoxformalı hüceyrələrdən təşkil olunmuşdur. Bu hüceyrələrdə və hüceyrələrərası sahədə dəri piqmentləri yerləşir. Danəli qatm hüceyrələrində fibriliyar zülal olan keratohialin maddəsi var. Dəri üstlüyünün üst təbəqəsini təşkil edən buynuz qatm içərisində keratin maddəsi və hava qovuqcuqları olan pulcuqşəkilli hüceyrələrdən əmələ gəlmişdir. Sürtülmə nəticəsində onlar daim qopub töküür və yeniləri ilə əvəz olunur.

Xüsusi dəri və ya derma dəriüstüyündən qalındır, o lifşəkilli birləşdirici toxuma hüceyrələrindən əmələ gəlmişdir. Toxuma hüceyrələri arasında elastiki liflər var ki, bunlar da dərinin elastikliyini yaratdır. Xüsusi dərinin quruluşunda tumurcuqlu qatın hüceyrələri (məməcikli) və torabənzər qatlar müəyyən edilir. Xüsusi dəridə iki qat müəyyən edilir: məməcikli qat və torabənzər qat. Məməcikli qat epi-dermisin altında yerləşərək xaricə doğru çıxıntılar - məməciklər buraxır. Məməciklər eyni deyil. Dəri məməciklərinin daxilində qan kapilyarı ilgəyi və uc cisimləri var. İki növ məməcik müəyyən olunur: damar və sinir məməcikləri. Torabənzər qat kollagen və elastiki birləşdirici toxuma liflərindən təşkil olunmuşdur ki, bunlar da tor əmələ gətirirlər. Xüsusi dəri dərinin istinadını təşkil edir, six lifli (kollagen) birləşdirici toxumadan təşkil olunmuşdur, qalınlığı 0,3-3,4 mm-ə bərabər olur, daxilində elastiki və saya əzələ lifləri vardır. Dərinin

elastiki və gərilmə qabiliyyətinə malik olması həmin elastiki liflərdən asılıdır. Dəridə olan saya əzələ lifləri tüklərin sopanaqlan ilə rabitədə olub, yuyulkən tükləri qaldırır, ki, onlar da tükləri qaldıran əzələlər adını daşıyır. Saya əzələ lifləri cinsiyyət orqanlarında, süd vəzisi məməciyində olur, bunların yığılması sahəsində həmin yerlərdə büküslər əmələ gəlir. Bəzi əzələ lifləri piy vəzi-ləri ilə rabitədə olur, yığılkən piy vəzilərini sixır və piyin (yağ damlası) vəzidən xaric olmasına komək edir. Tük kisəcikləri, piy vəziləri (V,Q), reseptorlar dəri kapilyarları və limfa sahələri məhz xüsusi dəridə yerləşir. Dərialtı qat kövşək birləşdirici toxumadan (hüceyrəli toxumadan) təşkil olunmuşdur. Birləşdirici toxuma dəstələri arasında piy hüceyrələri və piy payçıqları var. Dərialtı qatda artıq miqdarda piy toplanarsa, o zaman dərialtı qat dərialtı piy adlanır. Dərialtı piy qatında piyin miqdarı cinsdən, yaşdan, qidalanmadan və təbii şəraitdən asılıdır: qadmlarda və yenidögülmüşlarda nisbətən çox olur. Kişilərdə dərialtı piyin çəkisi 12570 q-a, qadında 15670 q-a, yenidögülmüşdə 405 q-a bərabər olur, qalınlığı 4-9 mm-ə çatır. Dərialtı qat bəzi yerlərdə olmur (göz qapaqlarında, cinsiyyət orqanlarında və digər nahiyələrdə az inkişaf edir), qalınlığı 1-2 mm-ə çatır. Piy qatı xüsusilə sağnlarda, qarında, doşdə, budda və bazu nahiyəsində yaxşı inkişaf edir: bu nahiyələrdə qalınlığı 30 mm-ə çatır. Dərialtı piy qatı ehtiyat qida anbarı vəzifəsini görür: istiliyi zəif keçirir, elastiki yastıq rolunu oynayır. Dərialtı kisəciklərin divarları birləşdirici toxumadan təşkil olunmuş, serroz, şəffaf maye ilə doludur: elastikidir, vəzifə etibarı ilə dərini artıq sürtünmədən mühafizə edir.

Dəri vəziləri morfoloji cəhətcə yumaqcıqlı və alveollu vəzilərə bölnür. Yumaqcıqlı vəzilər borulu vəzilərdən olub, uclarında yumaqları var: bunlara 1. Tər vəziləri, 2. Kirpik vəziləri, 3. Qulaq kiri vəziləri, 4. Anus ətrafi vəziləri aiddir. Alveollu vəzilərə piy vəziləri daxil-dir (9,9 a). Tər vəziləri borulu vəzilərdən olub, vəzi cismindən və axacaqdan ibarətdir. Yumaqcıq xüsusi dəri ilə dərialtı qat arasında yerləşir və bir neçə dəfə qırılmış tek borucuqdan təşkil olunmuşdur. Tər vəzilərinin divarları təkqatlı silindrəbənzər hüceyrələrlə örtülüdür. Borunun divarı xaricdən saya əzələ hüceyrələri qatı ilə örtülüdür. Yumaqcıqdan başlanan axacaq zəif qırıqlaraq xüsusi dəridə, sonra epidermisə daxil olub, borucuğun divarmı tərk edib, epidermis hüceyrələri arasında xaricə açılır. Yaşlı insanını dəri örtüyündə 2 milyona qədər tər vəziləri vardır. Tər vəziləri orqanizmin temperaturunun sabit saxlanılmasında, su və mineral duzlar mübadiləsində, ifrazat maddələrinin xaric olunmasında və tənzimində əsas rol oynayır. Tər vəziləri hamiləliyin beşinci ayında ektodermal hüceyrələrdən inkişaf edir və eninə zolaq şəklində xüsusi dəriyə soxulur. Tərin tərkibində su, xörək duzu, lipidlər, sidik cövhəri, azotlu birləşmələr vardır. Turş ya qələvi reaksiyalara

malik olması tərin təzəliyindən asılıdır. Tər vəziləri dərinin əksəriyyət nahiyyələrində olur: yalnız dodaqların haşiyəsində, cinsiyət üzvlərinin başında olmur, ən çox ovucda ( $1 \text{ sm}^2$  sahədə 1000 ədəd) ayaq və qoltuqda olur. Məsələn, əl və ayaq barmaqlarının, ovucların dəri örtüyünün hər  $1 \text{ sm}^2$ -ə bərabər olan sahəsində onların miqdarı 300-400 ədəd, ətarfların dərisi üzərində isə 120-200-ə qədər olur. Nisbi sakitlik  $20-25^\circ\text{S}$  temperatur şəraitində İnsan sutka ərzində 500 ml tər ifraz edir. Tərin tərkibində 98 % su, 0,7-2,0 % quru maddə, o cümlədən, 0,4-1,0 % qeyriüzvi maddələr, 0,3-1,0 % üzvi maddə qeyd olunur. Burda 0,3-0,6 % sodium xlorid, 0,03-0,05% sidik cövhəri, ammonyak və bir sıra digər üzvi birləşmələr müəyyən edilmişdir. (hippur turşusu, indikan, qoxulu maddələr və s.). İnsan sutka ərzində tər ilə 1,0 q azot və təxminən 2,0 q sodium xlorid itirir. Tərin xüsusi çəkisi 1,012-1,020 ml-ə bərabərdir. Tər vəzilərinin fəaliyyətinin tənzim olunmasında baş beyin, uzunsov beyin və onurğa beynin müvafiq sinirləri iştirak edir. Tər vəzilərinin bir qi-smi apokrin vəzilərindən olub, İnsan (kişi və qadın) qoxusu verən maye ifraz edir. Bunlar müəyyən yerlərdə - qoltuq çuxurunda, qasıq dapçığında, qasıq büküşlərində, süd vəziləri nahiyyələrində, qadınlarda böyük cinsiyət dodaqlarında təsadüf olunur. Kiprik, qulaq kiri, anusətrafi vəzilər də sekresiya mexanizmlərinə görə apokrin vəzilərdən hesab olunur. Piy vəziləri sadə və şaxəli alveollu vəzilərdən olub, xüsusi dəridə yerləşir, axacaqları vasitəsilə xaricə tük kisəciklərinə açılır. Piy vəzilərinə bədənimizin bir çox nahiyyələrində - göz qapaq-larmda, dodaqların haşiyəsində, burun dəhlizində, cinsiyət üzvlərində, süd vəziləri ətrafında, anus ətrafında və s. təsadüf edilir. Tük kisəcikləri ilə rabitədə olan piy vəziləri xarici tük kökü yatağı epitelindən, epidermis-epitelindən inkişaf edir və xüsusi dəriyə daxil olur. Piy vəziləri, ifraz etdikləri yağlar tükləri və dərini yağlayır, onlann tamlıqını qoruyur. Qocalıqda piy vəziləri atrofiyaya uğradığına miqdarda azaldığına görə və tüklər quru olur, kobudlaşır və panltısını itirir. Piy vəzilərinin ifraz etdiyi yağlar dəriüslüyünü və tükləri yumşaldır. Baş, üz və bel nahiyyəsində onların miqdarı daha çox olur. Sutka ərzində piy vəziləri 20 q-dək dəri piyi ifraz edir.

Apokrin vəziləri derma örtüyünün bəzi sahələrində olur ki, onlar da spesifik qoxulu maddələr ifraz edirlər. Apokrin vəzilərinin sekretor fəaliyyəti insanın cinsi yetişkənliyi dövründə başlanır, qocalıq yaşlarında bu vəzilərin fəaliyyəti zəifləyir.

### §24.1.2. Süd vəziləri

(Şəkil-31)

Süd vəziləri mənşəcə piy vəziləri kimi dəri vəzilərindəndir, formaca borulu-alveollu tipli ekzokrin vəzilər olub, funksiyası qadın cinsiyət üzvləri ilə sıx əlaqədardır. Qadınlarda körpə dünyaya gəldikdən sonra süd vəziləri fəaliyyətə başlayır. Qadınların süd vəziləri bir cütdür, döş nahiyyəsində, döş sümüyünün yan tərəflərində, dəri altında, döş fassiyasının üzərində yerləşmişdir. Bunların yuxarı hüdudu 3-cü qabırğaya, aşağı hüdudu 6-7-ci qabırğaya, içəri hüdudu döş sümüyünün bayır kənarına və bayır hüdudu ön qoltuq xəttinə uyğundür. Qızlarda süd vəziləri yarımkürə şəklində olur: eni 11-12, şaquli ölçüsü 10 sm və qalınlığı 5-6 sm olur, həddi-buluğa çatmış qızlarda 150-200 q, qadınlarda isə iki dəfə artıq olur, hətta 800 qa çatır.

Süd vəziləri embrional həyatın beş həftəliyində yuxarı və aşağı ətrafin mayaları arasında dərinin epitel qatından inkişaf edir. Süd vəziləri də epidermisin törəməsi sayılır. Rüseymin qarın divarının yan tərəflərində döş nahiyyəsində epidermisin qahnlaşması baş verir. Süd vəzilərinin inkişaf edəcəyi yerdə, bir sıra kürəşəkilli qalınlaşmalar əmələ gəlir ki, sonra qədəh şəklini alır. Hər bir ilk qədəhəbənzər vəzi mayası çıxıntılar verir, bunlar da dəri əsasına daxil olaraq ucları qalınlaşır. Çıxıntılar inkişaf edərək mürəkkəb borulu alveollu vəziləri əmələ gətirir. Süd, yağı küreçiklərdən əmələ gəlmış emulsiyadır, kimyəvi reaksiyalı qələvidir, tərkibində 1-2% zülal, 3-4 % yağı, 5% şəkər və 0,5% lesitin var. Süddə 20-yə qədər amin turuşusu, 60-a yaxın ali yağı turşusu, şəkərlər, mineral maddələr, piqmentlər, fosfatidlər, sterinlər, fermentlər, hormonlar, mikroelementlər və s. var. Süd vəzilərinin bir sıra anomaliyalarına rast gəlinir. Onlar hər iki tərəfdə və ya bir tərəfdə zəif inkişaf edir, çox kiçik olur, eləcə də coxsayılı olur. Süd vəziləri qarın nahiyyəsində yerləşir. Bəzən kişilərdə süd vəziləri artıq inkişaf edərək, qadın süd vəzilərinə bənzəyir.

### §24.1.2.3. Dərinin buynuz törəmələri

Dərinin buynuz törəmələrinə dirnaqlar və tüklər aiddir. Dirnaqlar epidermis törəməsi olub, dördbucaq səhifələrdən ibarət, əl və ayaq barmaqlarının distal falanqlarının arxa səthlərini qismən örtür. Onlar ektodermal epiteldən inkişaf edir.

Dirnaq səfhəsinin özü iki qatdan təşkil olunmuşdur: 1. Dirnağın buynuz qatı; 2. Dirnağın maya qatı. Birinci qat dirnağın xüsusi maddəsini təşkil edir. Dirnaqlar mühafizə vəzifəsini daşıyır, təbii alət rolunu ifa edir, yırtıcı və dirnaqlı heyvanlarda yüksək inkişaf dərəcəsinə çatır. Tüklər epidermisin

epiteli hüceyrələrinin dəri əsasma doğru inkişafi sahəsində əmələ gelir, dəri törəməsi kimi epidermisin xarici səthinə çıxır. Tük soğanaqları xüsusi dəri təbəqəsində tük kisəciklərində yerləşir. Tük soğanaqları qan və limfa kapilyarları ilə, eləcə də sinir lifləri ilə zəngindir. Quruluşuna görə liflər mərkəz sahədən, qabiq maddədən və onları əhatə edən kutikuladan təşkil olunmuşdur. Tüklər baş, üz, qoltuqaltı, qasıq və başqa nahiyyələrdə sıx, digər yerlərdə isə az yerləşmişdir.

Tüklər sapabənzər dəri törəmələrindən olub, insanda heyvana nisbətən zəif inkişaf etmişdir. İnsanlarda bəzi yerlərdə ovucda, ayaq altında, barmaqların bükülü səthində, falanqaların arxa səthində, dodaqların haşiyəsində, cinsiyət üzvlərinin Bəzi yerlərində, süd vəzisi məməciklərində tük olmur. Tüklər embrionun üçüncü ayında inkişaf edir. Tüklər müxtəlif olur: qalın, sərt, yumşaq və nazik. Tüklərin uzunluğu 0,5 mm-dən 1,5 m-ə qədər ola bilər. Tüklər mühafizə və temperaturu tənzimetmə funksiyasını yerinə yetirir. Onlar istiliyi pis keçirdikləri üçün bədəndən istiliyin xaric olunmasına maneçilik törədir, bədənin soyumamasına kömək edir. Tüklər insanın xüsusi qoxusunu yaymaq vəzifəsini yerinə yetirir. Tüklər lamisə vəzifəsini də ifa edir (kirpiklər, qaşlar və üz tükləri).

Tüklərin quruluşuna gəldikdə, onlarda iki hissə - xüsusi tük və tük kisəciyi müəyyən olunur. Xüsusi tükü azad görünən hissəsinə tük mili, tük kisəciyində yerləşən hissəsinə tük kökü deyilir. Tük kökü soğanaq adlanan qalınlaşma ilə tamamlanır. Tük soğanapının daxilində birləşdirici toxumadan təşkil olunmuş tük məməciyi yerləşmişdir. Tük milinin azad ucu siyri olub, tük zirvəsi adlanır. Tük üç qatdan - beyin və ya özək maddə, qabiq maddə, tük dəriciyindən təşkil olunmuşdur. İnsanда tüklər hamiləliyin 3-cü və 4-cü aylarında əmələ gelir. Dəridə olan saya əzələ lifləri kisəciyi ilə rabitədə olur. Bunlara tükləri qaldıran əzələlər deyirlər. Piy vəziləri tük kisəciklərinə açılır. Dəridə olan limfa damarları dərinin müəyyən nahiyyələrində limfanı toplayıb, müvafiq limfa düyünlərinə daşıyır. Dəri vəziləri də epidermisin epiteli hüceyrələrinin dəri əsasına və dərialtı qata çıxması nəticəsində əmələ gelir. Tüklər insanın xüsusi qoxusunu yaymaq vəzifəsini yerinə yetirir, həmçinin lamisə vəzifəsini də icra edir.

**Dərinin yaş xüsusiyyətləri.** Dəri örtüyünün yaş xüsusiyyətlərinə nəzər yetirdikdə Yenidogulmuş körpədə epidermis və bazal qatı çox nazikdir. Fərdi inkişafın sonrakı dövrlərində dəriüstlüyü inkişaf edir. Xüsusi dərinin elastik liflərinin inkişafı yalnız 6 yaşından sonra başlanır, 35 yaşa qədər davam edir. Dəri üzərindəki tüklər insan həyatının ilk 12 ayı ərzində bir neçə dəfə yeni tüklərlə əvəz olunur. Uşaqlıq yaşlarında tüklərin uzanması sürətlə gedir. Kiçikyaşlı uşağın dərisi olduqca zərif, epitel örtüyü nazik, buynuz qatı zəif inkişaf etmiş və asanlıqla qopur, kapilyar şəbəkəsi kövrək, damar

divarlarının keçiriciliyi yiiksək olur. Tər vəziləri piy vəzilərinə nisbətən daha yaxşı inkişaf etmişdir və onlar uşaq doğulduğu gündən funksiyalarını yaxşı ifa edir. Körpə uşaqlarda dəri səthinin azacıq belə, pozulması infeksiya qapısı olur. Kiçik uşaqlarda dəri çox həssas olduğundan müxtəlif xəstəliklər zamanı səpgilərin əmələ gəlməsi baş verir.

İfrazat (maddələr mübadiləsi) və tənəffüs dəri və dəridəki damarlar böyük rol oynayır. İfrazat və tənəffus üzvü kimi uşaqların, xüsusilə, körpə uşaqların dərisi böyüklərdə olduğundan daha yaxşı işləyir. Dəri və dərialti birləşdirici toxuma, Yenidögulmuş və südəmər uşaqlarda başlıca olaraq buynuz təbəqəsi nazik, epidermis bütövlükdə şirəli, yumşaq bazal membran inkişaf etməmiş, zərifdir. İnkişaf etmiş epidermislə, az inkişaf etmiş denna-əsil dəri arasında rabiə çox zəifdir. Sağlam südəmər uşağın dərisi zərif çəhrayı rənglidir. Tər vəzilərinin doğum anma doğru təmamilə formalaşmış olmasına baxmayaraq, onların mənfəzləri tam inkişaf etməmişdir. Vəzilər 3-4 aylıqda fəaliyyət göstərməyə başlayır. Piy vəziləri artıq embrional həyat dövründə fəaliyyət göstərməyə başlayır, sonra tə-mamilə inkişaf edir və çoxlu sekret buraxır. Yenidögulmuş uşağın başında tüklər, adətən, yaxşı inkişaf edir, özəyi olmadığından yumşaq olur. Doğulduğdan 4-8 həftə sonra tüklərin xeyli hissəsi töküür və yeni tüklərlə əvəz olunur.

Dərialti təbəqədə piy qatı yerləşir ki, bu qatın da qalınlığı bədənin müxtəlif sahələrində eyni deyil (0,08-0,72 mm-ə çatır) və insanın qida kaloriliyindən, cinsiyyətdən və yaş dövründən asılıdır. Piy vəzilərinin funksiyası 3-7 və 10-12 yaşı uşaqlarda yaşıllara nisbətən zəifdir, yalnız 15-16 yaşından sonrakı dövrlərdə fəallaşır. Uşaqda dərialti piy təbəqəsi çox yaxşı inkişaf edir ki, bunun da istilik qorumada və ehtiyat qida maddələri toplamada böyük əhəmiyyəti var. Dərialti piy təbəqəsi Uşağın hər yerində eyni dərcədə olmayıb, yanaqlarında, budlarında, baldırlarında, bazuda, bazu öündə yaxşı, qarında isə zəif inkişaf etmişdir. Uşaqlarda piyin tərkibində palmitin və stearin turşuları daha çoxdur. Uşağın dərisinin sinir aparati (dəri reseptorları), hələ kifayət qədər inkişaf etməmişdir. Sinir sisteminin və xüsusilə, beyin qabığının inkişafı ilə əlaqədar olaraq dərinin funksiyası da hərtərəfli dəyişir. Körpə uşaqda dərinin qoruyucu funksiyası lazımı səviyyədə deyil, dərinin səth təbəqəsi zəif və nazikdir, ona görə də asanlıqla yaralanır, dəri üzərindəki çatlar hər hansı bir infeksiyadan ötrü giriş qapısı olur. Zəngin qan damarları şəbəkəsi olan nazik buynuz təbəqəsindən hər cür zəhərli, zərərli maddələr və mikroblar asanlıqla keçir və sorulur. Uşağın dərisi yaşlı adamın dərisinə nisbətən daha yüksək bərpəaedici (regenerasiya) qabiliyyətə malikdir.

Dəri mühüm istilik tənzimi orqandır. Uşaqda mərkəzi sinir sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf etmədiyindən dərinin rütubət

və istilik verməsi son dərəcə qeyri-qənaətbəxşdir. Havanın temperaturu azalan zaman uşağın bədəni sürətlə soyuyur. Əksinə, temperatur qızdırıqca uşağın bədəni qızışır, çünki onda hələ istilik tənzimi funksiyası inkişaf etməmişdir, tərləmə və istilikvermə imkanı zəifdir.

Uşaq orqanizminin həyat fəaliyyətində dərinin funksiyası yaşlılara nisbətən xeyli çoxdur. İsti ölkələrdə yaşayan insanların dərisi şimalda yaşayan insanların dərisindən nazik olur.

#### §24.1.3.4. Dərinin vəzifələri və gigiyenası

Orqanizmi örtük kimi xaricdən mühafizə edərək onu zərərli mexaniki təsirlərdən, patogen mikroorqanizmlərdən (infeksiyalardan) və qurumaqdan qoruyur. Dərialtı qatda müxtəlif miqdarda piy toxuması toplanır ki, bu da energetik ehtiyat üçün anbar vəzifəsini görür. İstinad vəzifəsini daşıyır: xüsusi dəri, dərialtı piy qatı vasitəsilə dərin qatlarda olan üzvlərlə (fassiyalar, sümüküstülüyü və əzələlərlə) rabitədə olur. Dəridə olan tər vəzilərinin tər ifraz etməsi ilə, həmçinin dəridəki qan damarlarının mənfəzlərinin daralıb-genəlməsi ilə orqanizmin temperaturu tənzim olunur. Tər ifraz etməklə orqanizmdən suyun və mineral duzların artığını xaric edir, deməli, ifrazat funksiyasını daşıyır. İnsan orqanizminin tənəffüsünün 1%-i dəri vaisitəsi ilə həyata keçirilir, başqa sözlə, dəri tənəffüs funksiyasını həyata keçirir. Maddələr mübadiləsi prosesində, sorucu vəzifə işini görür, bir sıra dərmanlar orqanizmə dəri vasitəsilə yeridilir.

Piy ifraz edən dəri daim elastiki olur, su ilə islanılır. Duyğu üzvü vəzifəsini ifa edir, dəridə duyğu üzvləri (toxunma, təzyiq, ağrı, hərarət və s.) yerləşir. O, müxtəlif reseptorlara malik olub, xarici reseptor səthi təşkil edir. Dəri vasitəsilə şərti və şərtsiz reflekslər icra olunur. Məsələn, dəri-tənəffüs, dəri-ürək-damar, dəri-əzələ, dəri-cinsiyət, Yenidoğulmuş körpədə əmmək və tutmaq refleksləri. Dəri elektrik cərəyanı keçirmək qabiliyyətinə də malikdir. Dəri hərəki üzv vəzifəsini icra edir. Dəridə bir sıra üzvlər-dəri vəziləri (tər, piy, süd vəziləri, buynuz törəmələr, dırnaqlar, tüklər) var. Dəri örtüyü xəstəlik törədən mikroorqanizmləri, infeksiya törədicilərini, ibtidailəri və s. insan orqanizminə keçməsinin qarşısını alır. Dəri orqanizmdə qan deposudur. Onun qan kapilyarlarında 1-1,2 litrə qədər qan toplana bilir.

Dəri orqanizmdə D vitamininin əmələ gəlməsində iştirak edir. D vitamini orqanizmdə uşaqlarda fosfor kalsium mübadiləsində əsas rol oynayır. Dərinin turqoru o deməkdir ki, bütün yumşaq toxumalarda barmaqları dəriyə basdırıqda müqavimət hiss olunur. Turqor budların daxili səthi üzərində müəyyən edilir. Kəskin və xroniki qidalanma pozğunluqlarında zəifləyir. Mədə-bağırsaq xəstəliklərinin müayinəsində

dərinin elastikliyi də rol oynayır. Dərinin elastikliyi qarında dəri büküslərində müəyyən olunur. Qırış toplanmış dəri sürətlə açılsara, deməli elastiklik normaldır, qırış açılmırsa, dərinin elastikliyi itirilmiş və pozulmuşdur. Bu isə orqanizmdə, əsasən, su çatışmadığı halda müşahidə olunur.

**Dərinin gigiyenasi.** Dərinin təmiz saxlanması insan sağlamlığı üçün əsas rol oynayır. Uşağın dərisinə qulluq etməyin böyük əhəmiyyəti var. Uşağın bədəninin təmizliyinə daim diqqət yetirməli, ona tez-tez vanna etməli, camaşırın və ətrafdakı əşyaların təmizliyinə nəzarət etməli, dəri bişmələri, qıcıqlanmaları ilə mübarizə aparmaq, ən kiçik dəri zədələnmələrinə qarşı müalicəvi tədbirlərlə yanaşı yaxşı qulluq edilməlidir. Dəriüstülüyünün tələf olmuş hüceyrələri yuyulub təmizlənməsə, onlar tər və dəri piyi ifrazi ilə qarışib, piy və tər vəzilərinin axacaqlarını tutur və qorxulu xəstəliklər üçün zəmin yaradar. Çirkli adamın dərisinin hər kvadrat santimetrində minlərlə mikrobakteriosidə rast gəlmək olar.

Dərinin üzərində saysız-hesabsız miqdarda xırda qan damarları və kapilyarlar vardır. Xarici mühitin temperaturu düşən kimi, dərinin damarlarına sinirlərlə oyanma nəql olunur. Damarların saya əzələ qatı divan yığılır və damarlar daralır. Bu zaman orqanlardan dəriyə az qan gəlir və dəriyə az istilik verir. Temperaturun dəyişməsi, sinir sisteminin təsirilə dəridəki qan damarları genəlir, orqanizmin istilik vermə-sini artırır. Dərinin üzərindəki tərin buxarlanması da orqanizmin istilik verməsini artırır. Orqanizmin həddindən artıq qızmasi üçün şərait olduqda insanda reflektor tər ifrazi artır. Tər buxarlanaraq orqanizmin izafə istiliyini tez bərpa edir. Bədən temperaturu sabit olan orqanizmdə istilik tənzimi özünü tənzimləmə prinsipi üzrə baş verən uypunlaşma prosesidir. Orqanizmdə istiliyin əmələ gəlməsi ilə onun dəri vasitəsilə xaricə verilməsi arasında qarşılıqlı əlaqə reflektor sinir sisteminin fəaliyyəti sayəsində həyata keçirilir. İstivurma orqanizmin həddindən artıq qızmasi nəticəsində onun mühüm həyatı funksiyalarının pozulmasıdır. Gündürmə günəş şüaları altında qalan adamda olur. Günəş şüalarının, eləcə də kimyəvi maddələrin təsirindən, qızmış əşyalara toxunduqda, insanlarda müxtəlif dərəcəli (1-ci, 2-ci, 3-cü) yanıklar əmələ gəlir.

Dərinin don vurması zamanı funksiyaları pozulur. Şiddətli donvurmalar toxumların tamlığının itirilməsi ilə nəticələnir.

İnsanın sağlamlığını qorumaq, orqanizmin müqavimət qüvvəsini artırmaq üçün bədənin möhkəmləndirilməsinin böyük əhəmiyyəti vardır. Günəş vannalarından həddindən çox istifadə edilməsi zərərli nəticələr, dəridə apır yanıklar əmələ gəlməsinə, gün vurmaya və isti-vurmaya səbəb ola bilər. İnsanın dərisi mühüm duyğu üzvüdür. Dəri, maddələr mübadilənin son məhsullarını, su buxarını, təri, piyi və bakteriosid maddələri orqanizmdən

xaric edir. Dəri orqanizminin meteoroloji, mexaniki və kimyəvi amillərdən, habelə mikroorqanizmlərdən qoruyur. Müxtəlif funksiyaların həyata keçirilməsi dərinin təmizliyindən və dərinin möhkəmləndirilməsindən çox asılıdır.

Dəriyə pis qulluq etdikdə mikroorqanizmlərin təsiri, ifraz olunan maddələrin bir-birinə qarışması və üzvi maddələrin parçalanıb, pis qoxulu uçucu birləşmələr əmələ gəlməsinə səbəb olur. Parçalama məhsulları dərini qıcıqlandırır, tər və piy vəzilərinin mənfəzlərini toz tutur, nəticədə çirkli dəriyə düşmüş mikroorqanizmlər və gobələklərin inkişafı üçün əlverişli şərait yaranır. Dermotitlər, irinli xəstəliklər və dərinin digər yoluxucu və qoxulu xəstəlikləri belə əmələ gəlir. Dərini kifayət qədər təmiz saxlamadıqda, alt paltar çox çirkənir və hava buraxmaq qabiliyyəti azalır. Orqanizmin dərisinə qulluq onu müntəzəm yumaqla çirkdən təmizləməkdən ibarətdir. Suyun yuyucu xassələrini sabunlu məhlul xeyli artırğına görə, dərinin səthindəki gərginliyi azaldır, yağılı çirkin islanmasına kömək edir. Su çirk hissəcikləri ilə dərinin arasına daxil olur, çırkı yuyub aparır. Çirk hissəcikləri köpüyə adsorbsiya olunur və köpüklə kənar olunur. Sabunun çeşidini seçdikdə nəzərə almaq lazımdır ki, onda sərbəst qələvi nə qədər çox olsa, o, dərini bir o qədər tez yağsızlaşdırır. Əllərin üzərinə çirk, mikroorqanizmlər və helmint yumurtaları yiğila bilər. Əlləri sabunla yaxşı yumaq lazımdır. Əllərin dərisində tapılan mikroqların ümumi sayının 95%-ə qədəri dırnaqların dibində olur.

Ayağın altının dərisi tər vəziləri ilə zəngindir. Ayağı yumadıqda dərinin üzərinə və barmaqların arasına tər və çirkli mikroorqanizmlər yiğilir. Bu zaman əmələ gəlmiş yağ turşuları və başqa üçüncü maddələr pis iy buraxır və dərini yeyir ki, bu da epidermofitiyalar və irinli xəstəliklər üçün şərait yaradır. Bədənin möhkəmləndirilməsinin fizioloji şərti reflekslər təliminə əsaslanır. Orqanizmin möhkəmlənməsində əsas amil kimi dəri xüsusi fəaliyyət göstərir.

Bədəni möhkəmləndirdikdə dəri örtüklərinin baryer funksiyaları güclənir və yoluxucu amillərə qarşı orqanizmin davamlılığı artır. İnsanın dəri örtüyünə verilən gigiyenik tələblərin əsasını dəri örtüyünün təmiz saxlanması, mövsümlülüyə uyğun təbii parçalardan geyimdən istifadə etmək və s. təşkil edir.

Yenidögulmuş və südəmər uşağın dərisi başlıca olaraq aşağıdakı anatomiq xüsusiyyətlərlə fərqlənir. Buynuz təbəqəsi nazik, epidemis bütövlükdə şirəli, yumşaq, bazal membran inkişaf etməmiş, zərif, yumşaqdır. Daha yaxşı inkişaf etmiş epidermislə az inkişaf etmiş derma-əsil dəri arasında rabiə çox zəifdir. Qan damarları bol inkişaf etmiş və genişdir.

Normal südəmər uşağın dərisi zərif-çəhrayı rəngli, məxmər kimi, hamar, zərifdir. Tər vəzilərinin doğum anına doğru tamamilə formalaşmış olmasına baxmayaraq onların mənfəzləri tam inkişaf etməmişdir. Bəzilər 3-4 aylıqda fəaliyyət göstərməyə başlayır. Piy vəziləri artıq embrion həyat dövründə fəaliyyət göstərməyə başlayır, doğulduğdan sonra yaxşı inkişaf edir və çoxlu sekret buraxır. Yenidögülmüş uşağın başında tüklər, adətən, yaxşı inkişaf edir, lakin özəyi olmadığından yumşaq olur. Doğulduğdan 4-8 həftə sonra tüklərin çox hissəsi tökülür və tədriclə yeni tüklərlə əvəz olunur.

Vaxtında doğulmuş uşağın narin qısa embrion tükləri yalnız arxasında, kürəklərin arasında olur, doğulduğdan sonra onlar tökülür. Vaxtında doğulmuş uşaqdə dərialtı piy təbəqəsi çox bol inkişaf edir ki, bu da onun formasının dəyirmiliyi və büküş yerlərində (qasıq, dirsək büküşləri və s.), dərin qırışqların əmələ gəlməsi ilə izah olunur. Dərialtı piy təbəqisinin yaxşı inkişafının istiliyi itirmədən yaxşı qoruyucu və qida materialı ehtiyatı kimi uşaqtan ötrü əhəmiyyəti vardır.

Dərialtı piy qatı hər yerdə eyni inkişaf etməmişdir: Yenidögülmüş uşaqda yanaqlarda, budlarda, baldırlarda, bazu önündə yaxşı, qarında isə zəif inkişaf etmişdir. Piy qatı üzdə çox sürətlə, qarında isə az artır, altı aylığa doğru ən böyük inkişafa çatır, sonra piy qatı toplanması bir qədər dayanır. Körpə uşaqlarda piy qatının tərkibi onunla fərqlənir ki, onda ərimə nöqtəsi daha yüksək olan palmitin və srearin turşuları daha çoxdur. Uşaqlarda birinci aylarda dərialtı piy qatı bəzən soyuma və ya hər hansı bir ağır xəstəlik nəticəsində asanlıqla bərkiyir.

Dəri orqanizmdə müxtəlif funksiya icra edir, xüsusilə kiçik yaşlarda fərqləndirici əlamətləri vardır. Uşağın dərisinin sinir sistemi hələ kifayət qədər inkişaf etməmiş, dərinin funksiyası bir çox cəhətlərdən hələ təkmilləşməmişdir. Sinir sisteminin beyin qabığının tədriclə və ardıcıl sürətdə diferensiasiyası ilə əlaqədar olaraq dərinin funksiyası inkişaf edir və təkmilləşir.

Dərinin əsas funksiyalarından biri qoruyucu funksiyadır – orqanizm zərərli xarici təsirlərdən qoruyur. Körpə uşaqda dərinin bu qoruyucu funksiyası yaxşı inkişaf etməmişdir, çünki dərinin səth qatı zərif və nazikdir, asanlıqla yaralanır, dəri zərindəki çatlar və sıyrıntılar hər hansı bir infeksiyadan ötrü giriş qapısı da ola bilər. Zəngin qan damarları olan nazik buynuz qatı hər cür zəhərli; zərərli maddələr asanlıqla sorulur. Uşağın dərisi yaşlı adamın dərisinə nisbətən daha yüksək bərpaedici qabiliyyətə malikdir, uşaqlarda dərinin yara səthinin qranulyasiya və epitelizasiyası böyüklərdə olduğuna nisbətən sürətlə gedir.

Dəri mühüm istilik tənzimi orqanıdır. Uşaqda mərkəzi sinir sisteminin istilik tənzimi funksiyasının az inkişaf etməsi dəri səthindən güclü sürətdə rütubət və istilik verilməsi qənaət bəxş deyildir. Havanın temperaturu azalan zaman uşağın bədəni sürətlə böyükür, həddən artıq qızışır, çünki onda hələlik istilik tənzimi funksiyası inkişaf etməmişdir, ona

görə də güclü sürətdə tərləmə və onun buxarlanması yolu ilə istilik görmə imkanı zəifləmişdir. Uşaqlarda dərinin ifrazat funksiyası yaxşı inkişaf etmişdir. Dəri piyi, tər, buynuz pulcuqları ilə orqanizmdən bir sıra mübadilə məhsulları, su ifraz olunur və dərinin səthindən buxarlanır. Dərinin tənəffüs funksiyası ətraf havaya karbon qazı və suyun verilməsindən ibarətdir. Uşaq orqanizminin həyat fəaliyyətində dərinin funksiyası yaşlılara nisbətən çox böyük rol oynayır.

Dəridə D<sub>2</sub> vitamininin əmələ gəlməsini göstərmək lazımdır ki, bu vitamin orqanizmdə, həyatın birinci ilində olan uşaqlarda fosfor-kalsium mübadiləsində mühüm rol oynayır. Körpə uşaqlarda dərinin vəziyyətini qiymətləndirən zaman onun iki keyfiyyətini – elastiklik və turqorun böyük əhəmiyyəti vardır.

**Süd vəzilərinin xəstəlikləri.** Süd vəzilərinin geniş yayılmış xəstəliklərdən süd vəzilərinin iltihabı (mastit) və şışları, əsasən, qadılarda olur. Mastitin əsas əlamətləri: süd vəziləri şışır, qızarır, yerli temperatur qalxır, xəstə özünü narahat hiss edir. Müalicə, əsasən, cərrahi yolla aparılır. İrin çıxarılır, sarğı qoyulur.

Süd vəzisinin şışı xoşxassəli və bədxassəli ola bilər. Hər ikisi vaxtında və düzgün diaqnoz qoyulduqdan sonra cərrahi yolla müalicə edilir, yəni şış və ya vəzi kəsilib çıxarılır. Müalicənin nəticələri onun başlanması vaxtından çox asılıdır.

#### §24.1.5.6. Dəridə yanıqlar, donmaların əmələ gəlməsi (Şəkil-32)

**Yanıqlar** toxumaların ən ağır zədələnmələrindən sayılır. Yanıqlar yüksək hərarət (termiki yanıqlar), kimyəvi maddələrin (kimyəvi yanıqlar) təsirindən, elektrik cərəyanı və radiasiya nəticəsində baş verir. Termiki yanıqlar toxumalara alovun birbaşa təsirindən, qaynar su, buخار, qaynar mayelər, qazlar, közərmiş materialların təsiri nəticəsində əmələ gəlir. Ən çox rast gəlinən əllərin, ayaqların, üzün, gözlərin, ən azı isə gövdənin və başqa nahiyələrin yanıqlarıdır. Kimyəvi yanıqlar qatı qələvilər və turşuların toxumalara təsiri nəticəsində, elektrik cərəyanı yanıqları isə yüksək gərginlikli elektrik cərəyanı təsirindən əmələ gəlir. Radiasion yanıqlar nüvə silahı işlədilməsi nəticəsində müşahidə edilir.

Yanıqların ağırlığı onun yayılma sahəsindən və toxumaların zədələnməsinin dərinliyindən asılıdır. Yanıqların tutduğu sahə nə qədər böyük, toxuma qatlarının zədələnməsi nə qədər dərin olarsa xəstələrin həyatı da bir o qədər çox təhlükə altında olur. Bədənin  $\frac{1}{3}$  və ya  $\frac{1}{2}$  hissəsi yanarsa xəstə olə bilər. Yanıqların dörd dərəcəsi ayırdılır.

**I dərəcəli yanıqlar.** Yanıqların ən yüngül formasıdır. Bu zaman dəri qızarır (eritema), şışır və şiddətli, yandırıcı ağrılar olur. Dəridə iltihab

prosesi başlayır. Lakin bu proses tez (3-5 günə) keçir. Yanığın yerində piqmentləşmə qalır, bəzən də dəri qabıq verir.

**II dərəcəli yanıqlar.** Bu yanıqlarda iltihab prosesi daha çox nəzərə çarpır, kəskin, şiddətli ağrılar və dərinin daha çox qızarması ilə müşayiət olunur. Dərinin epidermis qatı ayrılır, içərisində şəffaf və ya bir qədər bulanlıq maye olan suluqlar əmələ gəlir. II dərəcəli yanıqlarda dərinin dərin qatları zədələnmədiyi üçün (yanıq sahəsində infeksiya düşməzsə) bir həftədən sonra dərinin bütün qatları bərpa olmağa başlayır, çapılı toxuması əmələ gəlmir. Xəstənin tam sağalması üçün 15-20 gün vaxt tələb olunur. Suluqlara infeksiya düşməsi bərpa prosesini pozur, sağalma ikincili şəkildə keçir, çox vaxt tələb olunur və yanığın yerində zəif çapılı toxuması inkişaf edir.

**III dərəcəli yanıqlar.** Dərinin bütün qatları nekrozlaşır (ölür). Toxumaların və qanın tərkibində olan zülallar laxtalıdır və qalın göz əmələ gəlir ki, onun da altında zədələnmiş və ölmüş toxumalar olur. Üçüncü dərəcəli yanıqlar ancaq ikincili sağalırlar. Zədələnmiş yanıq sahələrinə kobud, ulduzvari çapılı toxuması inkişaf edir.

**IV dərəcəli yanıqlar.** Bu yanıqlar güclü, yüksək hərarətin toxumalara uzun müddət təsiri nəticəsində əmələ gəlir və yanığın ən ağır forması hesab edilir, yanıq sahəsində bütün toxumaların zədələnməsi qeydə alınır. Dəri kömürləşir, əzələ, vətər, sümük toxuması da ölmüş olur. Yanığın sağalması çox ləng gedir, çox vaxt yaranın üstünü örtmək üçün mütləq dəri köçürmək lazımdır. İlk günlər yanıq sahəsini sağlam toxumalardan ayırmak çox çətin olur. Bəzən suluqların altında da nekrozlaşma gedir.

Yanıqlar zamanı yerli əlamətlərdən əlavə ümumi əlamətlər də meydana çıxır. Bədənin hərarəti yüksəlir, titrətmə olur, ürək-qandamar sistemi, qaraciyər, böyrəklər və digər üzvlərin də fəaliyyəti pozulur. Ümumi əlamətlər yanığın dərəcəsindən və tutduğu sahədən asılı olaraq müxtəlif olur.

Yanıq baş verdikdən bir-iki saat sonra şiddətli ağrıların təsirindən şok (yanıq şoku) müşahidə oluna bilər. Bir həftədən sonra yanıq toksemiyası zəhərlənməsi, iki-dörd həftə ərzində isə septikosemiya (irinləmə) baş verə bilər. Bu fazalarda orqanizmdə ölü toxumaların parçalanması, yanıq sahəsindən qanın plazmasının itməsi orqanizmin susuzlaşmasına səbəb olur. Yanıq sahəsinin infeksiyalışması daxili üzvlərin fəaliyyətini daha da pozur. Ölüm birinci günlərdə şokdan, birinci həftədə zəhərlənmədən, sonrakı həftələrdə isə infeksiya nəticəsində baş verir.

**İlk yardım və müalicə:** Xəstənin yanğı zonasından çıxarıb, əynindəki yanın paltlarlardan azad etmək lazımdır. Xəstəni şokdan qorumaq üçün mütləq ağrıkəsici dərmanlar (promedal, pantopon, morfin) vurulur. Xəstənin yanıq sahələrinə spirtlə, araqla, rivanol və s. dezinfeksiyaya edici maddələrlə islanmış sterial sarğı qoyularaq, təcili xəstəxanaya aparılır və xüsusi müalicə edilir.

**Donmalar.** Bədənə aşağı hərarətin (soyuğun) təsiri nəticəsində donma baş verir. Cox vaxt donmaya bədənin ayrı-ayrı hissələri məruz qalır. Xarici mühit hərarətinin çox aşağı olması bütün bədənin donmasına da gətirib çıxara bilər.

Hərarətin aşağı olması toxumaların ölməsinə gətirib çıxarmasa da, orqanizmin fəaliyyətinin kəskin surətdə pozulmasına səbəb olur. Bədənin hərarəti müsbət  $35^0$ -dən  $30^0$ -ə qədər endikdə fizioloji proseslər pozulur, müsbət  $25^0$ -yə endikdə isə insan ölürlər.

Donmalar kütləvi şəkildə də baş verə bilər. Bu ən çox fövqəladə vəziyyətlərdə, qış vaxtı, əhali mənzillərini itirərək, soyuğun təsirinə məruz qaldıqda, qış idman növlərində idmançıların geyimi münasib olmadıqda baş verə bilər.

Yerli donmalar zamanı əsasən qan dövrəni pozulur və toxumalarda hipoksiya (oksigenin azlığı) baş verir. Soyuq nəticəsində baş vermiş travmanın əsas xüsusiyyətləri ondadır ki, aşağı hərarətin təsiri nəticəsində baş vermiş dəyişikliklər gizli qalır. Bu dəyişikliklər yalnız donmuş yer normal hərarətə gətirildikdən (qızdırıldıqdan) sonra meydana çıxır. Zədələnmiş toxumalarda baş vermiş dəyişikliklərə əsasən donmanın 4 dərəcəsi məlumdur.

**I dərəcə.** Aşağı hərarətin təsiri az, müddəti qısa' olduqda baş verir. Donmuş hissə qızdırıldıqda şisir, göyərir, ağrılı olur, bədən mərməri xatırladır, az müddətdən sonra keçir.

**II dərəcə.** Dərinin bütün qatları donur, hissiyyati itmiş olur.

**III dərəcə.** Sümüyə və oynaqlara qədər bütün toxumalar donmuş olur, toxumaların fəaliyyəti bərpa olmur. Əgər donmaya ətraflar məruz qalıbsa amputasiya edilir (kəsilir).

**İlk yardım və müalicə:** Xəstənin donmuş sahəsini qızdırmaq olmaz, həmin hissə qızana qədər spirlə ovuşdurulmalıdır. Bu zaman donmuş hissənin qan dövrəni bərpa olunur. Donmuş sahə ancaq tədricən qızdırılmalıdır. I və II dərəcəli donmalar vaxtında müalicə olunarsa dərinin normal fəaliyyəti tam bərpa olunur və heç bir iz buraxmadan sağalır. III dərəcəli donmalar zamanı sağalma çapılıq toxumasının inkişaf etməsi ilə nəticələnir. Cox vaxt həmin sahəyə cərrahi üsulla dəri köçürürlür. Donmalar zamanı fəsadlar və ağırlaşmalar ola bilər (donmuş sahənin irin törədici mikroblarla çirkənməsi, artritlər, nevritlər, endoartritlər, yaralar və s.). Bu zaman donmuş sahənin fəaliyyətinin bərpa olunması çətinləşir və sağalma müddəti uzanır.

## XXV. FƏSİL

### §25.1. Uşaq infeksiyaları

**Qızılça** - virus təbiətli kəskin yoluxucu xəstəlikdir.

Qızılça virusu burun-udlağın selikli qışasından və xəstənin qanından səpmənin əvvəlindən ayrılır, xarici mühitdə davamsızdır, gündüz işığında 30 dəq. qurudulmada dərhal, qızdırıldıqda 50 C-də 15 dəq. 60 C-də dərhal məhv olur. Aşağı temperaturda və qaranlıqda uzun müddət, +4 C-də bir neçə həftə, -15 C-də və daha aşağı temperaturda bir neçə ay sağ qalır. Xəstəlik mənbəyi xəstədir.

Yoluxduruculuq ən çox başlangıç kataral dövrə və səpmənin ilk günlərində olur. Səpmənin 3-cü günündən yoluxdurma dərəcəsi kəskin azalır, 4-cü gündən isə xəstə ətrafdakılar üçün təhlükəsiz olur. Yoluxma hava - damcı yolu ilə olur. Qızılça virusu xəstənin orqanizmindən burun, udlaq, yuxarı tənəffus yollarının selikli qışasmdan ayrılır. İnfeksiyanın yayılmasına öskürək, asqırma şərait yaradır. İnfeksiya hava axını ilə qapalı mühitdə ətrafa hətta nisbətən uzaq məsafəyə ətraf otaqlara və mərtəbələrə yayılma bilir. Virusun 3-cü adam və əşyalarla yayılması və açıq havada yayılması demək olar ki, mümkün deyil.

İnsanın qızılçaya həssaslığı demək olar ki, 100% dir. Qızılça keçirildikdən sonra davamlı imunitet yaranır. 3 aylığa qədər uşaqlar mütləq imunitetə sahib olurlar, 3 aydan 8 aylığa qədər xəstəliyə yoluxmama nisbi olur. Bu imunitet transplasentar yolla vəvəllər xəstəliyi keçirmiş anadan uşağa verilməsi ilə izah olunur.

Xəstəliyin gizli dövrü 17 günə qədər olur. Qızılçanın gedişinin 3 dövrü, aid edilir: başlangıç, səpki və piqmentasiya. Başlangıç dövrə zökəm əlamətləri, öskürək, konyuktivit, ümumi intoksikasiya əlamətləri müşahidə olunur. Konyuktivit gözlərin qızarması, işıqdan qorxma və gözlərdən su axması ilə xarakterizə olunur. İntoksikasiya əlamətləri temperaturun 38-39 C-yə qalxması, baş ağrıları, iştahanınitməsi, halsızlıq, ishal, qanında ağrı ilə özünü göstərir. 2-3günə əlamətlər kəskinləşir, ağızboşluğunda qırmızı ləkələr əmələ gəlir. Səpkilər əvvəlcə qulaq arasında və yanaqlarda əmələ gəlir, sonra 1 sutka ərzində səpki bütün sıfətə, boyuna və döşün yuxarı hissəsinə sürətlə yayılır. 2-ci gün səpki bütün gövdəyə, 3-cü gün ətraflara da yayılır.

Hissəvi səpmə qızılça üçün xarakterdir. Səpki 3 gün qalır, 4-cü gündən həmin ardıcılıqla sönmə ilə başlayır. Səpkilər qəhvəyi rəngli ləkələrə çevirilir. Bu ləkəli piqmentasiya 1-2 həftə qalır. Profilaktika 15-18 aylıqda uşaqlara vaksin 1 dəfə 0,5ml dəri altına vurulur.

**Epidemik parotit** - virus xəstəliyi olub ümumi intoksikasiya, tüpürçək vəzilərinin və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. Parotit virusu ətraf mühitə az davamlıdır, yüksək temperaturda (60 dərəcədə) 10-15 dəqiqəyə məhv olur, -10 dərəcədən, -70 dər. temperaturda uzun müddət yaşayır.

İnfeksiya mənbəyi xəstədir. Xəstə inkubasiya dövrünün axınnadan xəstəliyin əlamətlərinin yaranmasına 1-2 gün qalandan yoluxdurucu olur. Xəstəliyin 9-cu günündən sonra yoluxduruculuq qurtarır. Yoluxma hava-damcı yolu ilə olur. Virus ağızsuyunda olur və havada artır. Yoluxma xəstə ilə bir

otaqda bilavasitə kontaktda olduqda baş verir. Virusun yayılmasının hava yolu ilə az olması xəstədə öskürək və zökəm əlamətlərinin olmaması ilə izah olunur. Xəstəliyə həssaslıq ən çox 5-15 yaş aralarında olur. Xəstəlik keçirildikdən sonra daimi imunitet yaranır.

Əlamətləri - ən çox vəzi orqanları zədələnir. Birinci növbədə tüpürcək və qulaqaltı vəzilər, ən az mədəaitə və cinsiyət vəziləri zədələnir. Sinir sisteminin zədələnməsi xarakterdir. Xəstədə nevritlər, miningoit əlamətləri təsadüf olunur.

Xəstəliyin gizli dövrü 11-23 gün arasında olur. Xəstədə halsızlıq, baş ağrıları, yuxunun pozulması və s. müşahidə olunur. Ən çox təsadüf olunan əlamət qulaqaltı vəzilərin şışməsidir. Şışmə əvvəlcə bir tərəfdə, 1-2 gündən sonra ikinci tərəfdə əmələ gəlir. Xəstəliyin 4-5-ci günlərində əlamətlər zəifləyir, 8-10-cu günlər tam itir.

Profilaktikası xəstə ətrafdakılardan tam izalyasiya olunur, 21 gün karantin təyin olunur. Dezinfeksiya aparılır.

**Skarlatina-streptokok** infeksiyasının bir formasıdır, törədicisi streptokoklardır. İnfeksiya mənbəyi skarlatinallı xəstə və ya infeksiya gəzdircicisidir.

Hava-damcı üsulu ilə yayılır. Skarlatinaya yoluxma xəstə ilə yaxın məsafədə, eyni otaqda olduqda baş verir. İnfeksiya qonşu otaqlara yayılmır. Streptokok orqanizmdən kənardə az təhlükəlidir. Bəzi hallarda qida və oyunaqlar vasitəsilə yayılıb ilir.

Yenidögulmuş uşaqlar az tutulurlar. 2-3 yaşdan skarlatinaya həssaslıq artır, 8-10 yaşda yüksək olur. Sonra yavaş-yavaş azalır, 15 yaşdan sonra həssaslıq itir.

İmmunitet daimi olur, iki yolla qazanılır.

1) skarlatina xəstəliyini keçirdikdən sonra

2) immunizasiya nəticəsində yüngül formada xəstəliyi keçirdikdən sonra. Xəstəliyin gizli dövrü 1 neçə saatdan 7 günə qədər olur. Xəstəlik kəskin başlayır.

Temperatur qalxır, badamçıqlar şişir, qızarır, udqunma zamanı ağrı, qusma müşahidə olunur. Səpki birinci günlərdə əmələ gəlir, əvvəlcə boyunun dərisində, sonra gövdənin yuxarı hissəsində, daha sonra bütün bədənə yayılır. Skarlatina üçün dərinin quru olması və qaşınma xarakterdir. Xəstəliyin yüngül formalarında temperatur 37,5-38,5 C olur. Səpki solğun-çəhrayı rəngdə olur, angina, boğazda ağrı müşahidə olunur. Orta ağır formada temperatur 39 C, halsızlıq, qusma, badamçıqların şışməsi, irinli olması, alqırmızı səpkilər müşahidə edilir. Ağır formada temperatur 40 C-dən yuxarı qalxır, qusma, ishal, sayıqlama, qıçılmalarda müşahidə olunur. Dil ağ ərplə örtülü. Nəbz sapvari, arterial təzyiq düşür. Səpkilər göyümtül rəngdə olur.

Profilaktika - xəstə müəyyən olunduqdan sonra 10 gün müddətinə ətrafdakılardan izolyasiya olunur. Xəstə ilə temasda olanlara qammaqlobulin vurulur.

§ 12.2.3. Baş beynin quruluşu.....	81
§ 12.3.4. Beynin inkişafı.....	82
§ 12.4.5. Beynin ölçüləri və çökisi.....	83
§ 12.5.6. Baş beynin böyük yarımkürələri.....	86
§ 12.6.7. Onurğa beyini quruluşu.....	87
<b>XIII. FƏSİL</b>	
§13.1. Veqetativ sinir sisteminin quruluşu və funksiyaları.....	91
§13.2. Vegetativ sinir sisteminin xüsusiyyətləri.....	94
§13.3. Afferent impulsların əhəmiyyəti.....	94
§13.4. İrradiasiya, qıcığın induksiyası və tormozlanması.....	95
§13.5. Hərəkətin koordinasiyasında beyin şöbələrinin rolu.....	96
§13.6. Sinir hüceyrələrinin funksional xüsusiyyətləri.....	96
§13.7. İrradiasiya və induksiyanın üzə çıxması.....	96
§13.8. Orqanizmin koordinasiya (səmtləşdirmə) funksiyası.....	97
§13.9. Sinir sisteminin gigiyenası və xəstəlikləri.....	97
<b>XIV. FƏSİL</b>	
§14.1. Ali sinir fəaliyyəti haqqında təlimin əsasları.....	99
§14.1.2. I və II siqnal sistemləri.....	100
§14.2.3. Sinir sisteminin tipləri.....	101
§14.3.4. Ali sinir fəaliyyəti. Sinir fəaliyyətində Pavlov metodu.....	102
§14.4.5. İ.P. Pavlovun şərti refleksləri öyrənmə metodu.....	102
§14.5.6. Şərti reflekslərin əməlsə gəlmə mexanizmləri.....	103
§14.6.7. Səmtləşdirici və nitkin inkişafı.....	107
§14.7.8. Yuxu və onun fizioloji əhəmiyyəti.....	109
§14.8.9. Təlqin, Emosiyalar və stress.....	110
<b>XV. FƏSİL</b>	
§15.1. Analizatorlar və onların əhəmiyyəti.....	111
§15.1.2. Görmə analizatoru.....	113
§15.2.3. Göz optik sistem kimi. Gözün spektral həssaslığı.....	116
§15.3.4. Gözün inkişafı.....	118
§15.4.5 Eşitmə orqanı və əhəmiyyəti.....	120
§15.5.6. Qoxu analizatoru.....	125
§15.6.7. Dad analizatoru.....	127
§15.7.8. Dəri analizatoru.....	129
§15.8.9. Hərəkət analizatoru.....	130
§15.9.10. Analizatorlar arasında qarşılıqlı funksional əlaqələr.....	131
§15.10.11. Duyu üzvlərinin gigiyenası.....	132
<b>XVI. FƏSİL</b>	
§16.1. Dayaq hərəkət sistemi.....	134
§16.1.1. Sümük toxumasının anatomik fizioloji xüsusiyyətləri.....	135

§16.1.2.Sümüklərin quruluşu.....	137
§16.1.3.Skeletin quruluşu.....	138
<b>XVII. FƏSİL</b>	
§17.1.Əzələ sistemi. Əzələnin quruluşu, təsnifatı və əhəmiyyəti.....	142
§17.1.2.Əzələ sisteminin yaş xüsusiyyətləri.....	144
§17.1.2.3. Dayaq-hərəkət aparatının gigiyenası.....	148
<b>XVIII. FƏSİL</b>	
§18.1. Qan tərkibi, fiziologiyası, əhəmiyyəti və yaş xüsusiyyətləri.....	150
§18.1.2.Qanın laxtalanması.....	156
§18.1.2.3.Qan qrupları və qanköçürmə.....	158
§18.1.2.3.4.Qanın yaş xüsusiyyətləri.....	160
§18.1. 4. İmmunitet.....	162
§18.1.5. Uşaq orqanizminin postnatal inkişafı prosesində immun reaksiyalarının formalaşması.....	162
§18.1. 6.Qan dövranı orqanları.....	163
§18.1.7.Ürək-damar sistemi fəaliyyətinin tənzim olunması.....	169
§18.1.8. Ürək-damar sistemi və qan dövranının yaş xüsusiyyətləri.....	170
§18.1.9.İnsanda qan dövranı.....	172
§18.1.10.Limfa və limfa dövranı.....	176
§18.1.11.Qan infeksiyaları.....	178
<b>XIX. FƏSİL</b>	
§19.1.Tənəffüs sistemi.....	181
§19.1.2.Ağciyərlər.....	187
§19.1. 2.3.Ağciyərlərin yaş və fərdi xüsusiyyətləri.....	191
§19.1. 2.4.Ağciyərlərin həyat tutumu.....	195
§19.1.4.5. Ağciyərlərdə və toxumalarda qazlar mübadiləsi.....	195
§19.1.5.6. Tənəffüs üzvlərinin inkişafı və anomaliyaları.....	197
<b>XX. FƏSİL</b>	
§20.1. Həzm orqanlarının anatomiyası, fiziologiyası və yaş xüsusiyyətləri...201	201
§20.1.2.Həzmin fiziologiyası.....	204
§20.1.2.3.Nazik bağırsaqda həzm.....	209
§20.1.3.4.Həzm sistemi üzvlərinin xəstəlikləri.....	211
§20.1.4.5.Qurd xəstəlikləri (Helmintozlar) və onlara qarşı profilaktik tədbirlər.....	214
<b>XXI. FƏSİL</b>	
§21.1.Daxili sekresiya vəziləri.....	216
§21.1.2. Cinsiyyət vəziləri.....	221

§21.1.2.3 Endokrin sistemi xəstəlikləri.....	224
<b>XXII. FƏSİL</b>	
§22.1.Oranizmdə maddələr və enerji mübadiləsi.....	225
§22.1.2.Vitaminlər.....	232
<b>XXIII. FƏSİL</b>	
§23.1.Sidik və cinsiyyət sistemləri.....	237
§23.1.2 Uşaqlarda sidiyin əmələ gəlməsinin və ifraz olunmasının bəzi fizioloji xüsusiyyətləri.....	243
§23.1.2.3.Sidiyin ümumi xassələri.....	245
§23.1.3.4.Böyrəklərin limfa sistemi.....	246
§23.1.4.5.İfrazat orqanlarının yaş xüsusiyyətləri.....	247
§23.1.5.6.Cinsiyyət üzvlərinin quruluşu.....	248
§23.1.6.7.Böyrəklərin və sidik axarı yollarının xüsusiyyətləri.....	251
§23.1.7.8.Böyrək və sidik ifrazatı üzvlərinin xəstəlikləri.....	252
<b>XXIV. FƏSİL</b>	
§24.1.Dərinin quruluşu və inkişafı.....	255
§24.1.2.Süd vəziləri.....	259
§24.1.2.3.Dərinin buynuz törəmələri.....	259
§24.1.4.5.Dərinin vəzifələri və gigiyenası.....	262
§24.1.5.6.Dəridə yanıklar, donmaların əmələ gəlməsi.....	266
<b>XXV. FƏSİL</b>	
§25.1.Uşaq infeksiyaları.....	269
Ədəbiyyat siyahısı.....	271

*Novruz Rəhim oğlu Zeyniyev – B.F.D dosent  
Asif Həmzə oğlu Axundov – B.F.D dosent  
Natella Həsənxan qızı Sultanova – B.F.D  
Elza Əlixan qızı Yolçuyeva – B.F.D  
Tərana Əsgər qızı Tağıyeva – B.baş müəllim*

## **UŞAQ ANATOMİYASI, FİZİOLOGİYASI VƏ GİGİYENASI** *(Ali məktəblər üçün dərslik, ikinci nəşir)*

### **«NƏRGİZ NƏŞRİYYATI»**

*Korrektor: İsmayılova Yasəmən  
Texniki redaktor: Dadaşova Safurə  
Dizayn: Quliyeva Ülviiyyə  
Çapçı-operator: Əliyev Nail*



*Çapa imzalanmışdır: 09.06.2014  
Kağız formatı: 70x100 1/16  
Həcmi: 19,25 çap vərəqi  
Tiraj: 500 nüsxə; Sifariş: 991*

Azərbaycan Respublikası Mətbuat və İnformasiya  
Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.  
Şəhadətnamə № 45.

Ünvan: 8-ci km qəsəbəsi R.Rüstəmov küç. 36  
Nəşriyyatla əlaqə telefonları:  
012-323-69-53  
050-738-37-22  
[nesriyyat.nergiz@mail.ru](mailto:nesriyyat.nergiz@mail.ru)

